

HEYDƏR ƏLİYEV

mənim həyatımda

**HEYDƏR
ƏLİYEV
MƏNİM HƏYATIMDA**



BAKİ-2005

AZƏRBAYCAN QƏDƏR ƏBƏDİ

Kitab Azərbaycan xalqının ümummilli lideri
HEYDƏR ƏLİYEVİN
 əbədiyaşar xatirəsinə ithaf olunur

*Nə qədər ki Azərbaycan var,
 mən də varam,
 Mən isə Azərbaycanda
 əbədi olacağam!*

Heydər ƏLİYEV

26245.

HEYDƏR ƏLİYEV MƏNİM HƏYATIMDA

M.F. Axundov adına
 Azərbaycan Milli
 Kitabxanası

«TƏHSİL» NƏŞRİYYATI
 BAKI-2005

Məsləhətçi və ön sözün müəllifi: **Ramiz MEHDİYEV,**
filsəfə elmləri doktoru, professor

Redaktor: **Əli HƏSƏNOV,**
tarix elmləri doktoru, professor

Buraxılış məsul: **Boxtiyar SADIQOV**

Tərtibçi: **İxtiyar HÜSEYNLİ**

H 39 Heydər Əliyev mənim həyatımda. Bakı, "Təhsil", 2005, 372 səh.

"Azərbaycan" qəzeti redaksiyasının "Azərbaycan qədər əbədi" silsiləsindən nəşr etdirildiyi bu növbəti kitab (xatrladək ki, ilk kitab "Heydər Əliyev dünyanın gözü ilə" adlanır) ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illar ərzində konkret şəxslərə göstərdiyi xeyirxahlıqları, yardımçıları, çoxsaylı insanların hayatından oynadığı müstəsnə rolu oks etdirir. Sədə, zəhmətkeş insanların, əmək qəhrəmanlarının, elm adamlarının, içtimai və siyasi xadimlərin xatırları əsasında hazırlanın bu məqəslər toplusunda alicənəblıq və mərhəmət mütəssəməsi olan Heydər Əliyev şəxsiyyətinin ucağı, ali insani keyfiyyətləri real faktların dili ilə oxuculara təqdim edilir.

Əbədiyəşar liderimizin ölməz ruhuna böyük ehtiramın nümunəsi olan bu kitab Heydər Əliyev ərsinin tədqiqatçılari, eləcə də geniş oxucu kütləsi üçün dəyərli töhfədir.

H-4702060204-2005
053

84.2 Az
© «Təhsil», 2005

ÖN SÖZ

MİLYONLARIN TALEYİ HƏYATINDA ƏKS OLUNAN İNSAN

İnsan heç vaxt valideynlərini seçmir. Necə ailədə dünyaya göz açması Tanrıının qismətidir. Hansı ölkədə doğulub yaşaya-cağımızı da irəlicədən bilmirik. Bu da Allahın işidir. Amma insanın hansı ailədə doğulmasından, hansı ölkədə yaşamasından, hətta həmin dövrdə ölkəyə kimlərin rəhbərlik etməsindən onun gələcək taleyi çox asıldır. Çünkü bu amillər hər bir fərdin təlim-tərbiyə və təhsilinə, bilik və dünayagörüşünə, cəmiyyətdə necə mövqə qazanacağına əsaslı şəkildə təsir edir.

Əgər ilkin vaxtlarda məhz valideynlər hələ körpə sayılan fərdin gələcəkdə «kimliyini və nəliyini» müəyyənləşdirək öz qərarlarına uyğun təhsil və tərbiyə verməyə, yönəltməyə çalışırlarsa, daha sonralar artıq yetkinleşmiş insanın özü sərbəst şəkildə yeni seçimlər aparır, harada və neyələ məşğul olacağını dəqiqləşdirir, valideynləri tərəfindən müəyyənləşdirilmiş ilkin planlara bəzi «düzəlişlər» edir. Bu halda insan üçün şəxsi keyfiyyətləri ilə yanaşı, cəmiyyətin yaratdığı şəraitin, verdiyi imkanların da böyük əhəmiyyəti olur. Necə deyərlər, arzu və zəhmət bizden, onu gerçəkləşdirən mühit və amiller isə cəmiyyətdən doğur. Fərdə dövlətin, ailə ilə cəmiyyətin bu qarşılıqlı əlaqə və münasibəti bütün dövrlərdə müxtəlif şəkildə və ayrı-ayrı talelərdə öz təzahürünü tapıb.

Ümumi şəkildə söylədiyimiz bu müləhizələr «Azərbaycan» qəzetiñin səhifələrində mütəmadi surətdə dərc olunan «Heydər



Əliyev mənim həyatımda» rubrikası altında verilən materiallarda konkret fakt və nümunalarda eks olunur. Sıra vətəndaşdan – sadə əmək adamı, təqəüdündən tutmuş görkəmli sənətkarlarla və vəzifə, səlahiyyət sahiblərinə qədər çoxsaylı insanlar oxuyub təhsil almalarında, mütəxəssis və alim kimi formalşmalarında, ədəbiyyat, incəsənət, mədəniyyət və digər yaradıcılıq sahələrində böyük uğurlar qazanmalarında, əməklərinin mükafatlandırılmasında, hörmət sahibi olmalarında və vəzifə pillələri ilə iştirak etmələrində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən və fərdi qayğılarından dərin məhəbbət və ehtiramlı səhbət açır, bir-birindən maraqlı faktlar və misallar göstərirler.

Əlbəttə, 34 il Azərbaycana rəhbərlik etdiyi dövrə ümummilli lider Heydər Əliyevin gördüyü bütün işləri, etdiyi xeyirxahlıqları və alicanablıqları toplayıb qələmə almaq, yaxud onun kömək göstərdiyi, həyatlarında rol oynadığı bütün insanları müəyyənləşdirərək qəzetdə yazılarını vermək mümkün deyil! Lakin Azərbaycanda yaşmış bir neçə nəslin uzun illər boyu güvəncə və fəxr yerinə çevrilərək xeyirxahlıq simvolu olmuş bu dahi şəxsiyyətin əməlləri barədə bir qədər geniş danışmaq mümkündür.

Həyatımın 30 ildən artıq bir dövrü Heydər Əliyev dəhəsi ilə sıx bağlıdır. Onun siyasi idarəcilik sisteminde təmsil olunaraq ümummilli liderimizin etimadı ilə mühüm dövlət vəzifələrində çalışdığını müdəddətə bu böyük şəxsiyyətin öz xalqına necə qayğıkeş münasibət bəslədiyinin, vətəndaşlarının müraciətlərinə, ehtiyaclarına necə diqqətlə yanaşmasının, onlara himayədarlıq etdiyinin demək olar ki, hər an şahidi olurdum. Bütün sosial təbəqələrin təmsilçiləri xeyirxahlıq etmək, hər kəsin qeydine qalmaq, müraciətlərdə istenilən yardımı artıqlaması ilə ödəmək və bütün bunlardan təmənna ummamamaq əbədiyəşar liderimizin şəxsi xüsusiyyətlərindən, yüksək insani keyfiyyətlərindən qaynaqlanan fəaliyyət prinsipinə əvvəlmişdi. Tarix belə şəxsiyyətlərə «millət atası» qiyəmətini verir. Heydər Əliyev isə bu adı hələ sağlığında, xalq tərəfindən almışdır. Şübəsiz ki, tarix Heydər Əliyev faktorunun əsl qudrətini müəyyənləşdirərkən, bu insanın Azərbaycana bəxş etdiyi qurtuluşu, rifahi, inkişafı dəyərləndirərkən xalqın öz önderinə hələ sağlığında verdiyi «millət atası-dövlət qurucusu» adını döñə-döñə tesdiqləyəcəkdir.

Oxuculara təqdim edilen «Heydər Əliyev mənim həyatımda» kitabı 2002–2005-ci illər ərzində «Azərbaycan» qəzetində eyni adlı rubrika ilə çap edilən məqalələr əsasında ərsəyə gəlib. Ümummilli liderimizlə bağlı xatirəsi olan sadə insanların səmimi hissələrini eks etdirən bu materialların kitab formasında işləyəcəkini şərtləndirən mühüm amil var.

Ən başlıcası ondan ibarətdir ki, bu məqalələrdə Heydər Əliyev fenomeni, onun nəhəng dövlət və siyasi xadim olduğunun elementləri göstərilir. Onun idarəcilik

prinsipləri, dövlət quruculuğundakı fədakarlığı ayrı-ayrı insanlar tərəfindən təsdiqlənir. Digər tərəfdən isə, Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması yolunda uzun illər gördüyü işlər gələcək nəsillər üçün də məlum olmalı və ömrək nümunəsinə çevriləməlidir. Bu xatırələri qəzət səhifələrində pərakəndə halda yaşatmaq isə heç də münasib seçim deyil.

Buna görə də «Azərbaycan» qəzeti redaksiyası «Azərbaycan qədər əbədi» silsiləsindən növbəti kitabın «Heydər Əliyev mənim həyatımda» adı ilə çap olunmasını məqsədə uyğun saymışdır. Onu da qeyd etmək lazımdır ki, məqalələrin bir hissəsi ümummilli liderimiz Heydər Əliyevin hələ sağlığında yazılmışdır. İnanırıq ki, oxucuların mühakiməsinə verilən bu kitab rəğbətlə qarşılanacaq və Heydər Əliyev irsinin tədqiqatçılarına dəyərli töhfə, əbədiyaşar liderimizin ölməz ruhuna isə böyük hörmət nümunəsinə çevriləcəkdir.

Ramiz MEHDİYEV,
fəlsəfə elmləri doktoru, professor

Birinci fəsil

DÜNYANI HEYRƏTDƏ QOYAN DAHİ – SADƏ İNSAN





MƏNİM BABAM

*Mənim babam gözəl insan,
Sevimlidir, mehribandır.
Yüz il, min il yaşayasan –
Desəm ona, yenə azdır.
İnsan var ki, qəlbə qara,
Bədənəlli, bədən niyyətli.
Onlar hara, babam hara...
Bir insandır ədalətli,
Öz xalqına sədaqətli
Mənim babam.
Kömək edər, əl uzadır
Dara düşsə birçə adam.
Bax, belə bir ömür yaşar
Mənim məqrur,
Mənim əziz Heydər babam!*

Leyla İlham qızı ƏLİYEVA



BİTMƏYƏN ÖMRÜN 80 İLLİK SALNAMƏSİ

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur.



O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanğıc mühərrihə ona tehsilini başa çatdırmağa imkan verməmişdir.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövrdən təhlükəsizlik orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sisteminde çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sadri vəzifəsində işləmiş, general-major rütbəsinə qədər yüksəlmüşdür. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburg) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.





Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitesinin 1969-cu il iyul plenarında Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitesi Siyasi Bürosunun üzvü seçilmiş Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsine təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyiimi il ərzində SSRİ Ali Sovetinin deputati, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şaxson Baş katib Mixail Qorbaçovun yeridiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istəfa vermişdir.

Heydər Əliyev 1990-ci ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törendiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı töredilmiş cinayətin teşkilatçıları və icraçılarının cəzalandırılması tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliliyinin ikiüzlü siyasetinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1990-ci ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşmış, həmin ildə də Azərbaycan Ali Sovetinin deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ilde Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partyanın sədri seçilmişdir.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verəməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan

xalqı Heydər Əliyevin hakimiyətə gətirilməsi tələbi ilə ayğa qalxdı. Azərbaycanın o zamanki rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya davət etməye məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməye başladı.

1993-cü il oktyabrın 3-de ümum-xalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyab-



rn 11-də xalqın yüksək feallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən president seçkilərində namizədiyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev sahəhində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan imtina etmişdir.

Heydər Əliyev bir sıra beynəlxalq mükafatlarla, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, dörd dəfə Lenin ordeni, «Qırmızı ulduz» ordeni və çoxlu medala layiq görülmüş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur.

Azərbaycanın son otuz ildən artıq bir dövrünə ehətə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellerlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır.

Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişsi ilə həmişə qürur duyduğu və galəcək nəsillərin taleyi üçün düşündürdü doğma yurdu Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sinqlarından çıxmışdır. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanaya çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətlərini cəlb etmiş, dünya azərbaycanlılarının bu ümummilliyi liderinin həyranlıq doğuracaq dərəcədən coşğun siyasi fealiyyəti istər olke, isterə də dənə metbuatında geniş işıqlandırılmışdır.

Azərbaycan xalqı milli dövlətçiliyinin dağılmaq təhlükəsi karşısındada qaldığını gördüyü və artıq on ağır günlerini yaşadığı bir zamanda – 1993-cü ilin iyundan mövcud hakimiyətin daşıylışmasını təkidlə tələb etmisi və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar etmişdir. Xalqının belə dər gündə qaldığını görüb onun takidli dəvətinə qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasetə qaytmışdı. Xalq Heydər Əliyevin bu qayğısını ümidi və sevincə qarşılımış, həmin günü isə Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə yazmışdır.

Heydər Əliyev birinci dəfə hakimiyətə gələndə – 1960-ci illərin axırlarında da Azərbaycan iqtisadi və mədəni tənzəzzül dövrünü yaşadırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və manəviyyatın daşıylışının dövrü yaşanmışdır.





Heydər Əliyev ikinci dəfə hakimiyətə gələndə də yenə özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi tohələsindən, içtimai-siyasi pərakendəlikdən xilas edə bilmış və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək doğma xalqın yenidən vahid bir məskurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissini yaratmağı bacarmışdı.

Bütün bu illər ərzində əsil rəhbər kimi məhz Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilmüşdür. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacarmışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qalmışdır.

Dünya siyaset meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, öz çökəsi, öz sanbalı ilə seçilmişdir. Ümumxalq məhəbbəti qazanan Heydər Əliyevin bitməz-tükənməz enerjisi xalqı yaradıcılıq uğurlarına ruhlandırmışdır.

Tarixin yetirdiyi görkəmlı şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyyin qovuşağundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyyət inamla qədəm qoymuşdur. Heydər Əliyev zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmamışdır. Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırılmışdır.

Olduqca mürəkkəb bir dövrde xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirmiş, müasir dün-

yanın ən aktual çağrıqlarına cavab verən bacarıq ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı firtinalı hayatı boyu hər zaman xalqını, vətənini düşünmüştür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmənləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpmışdır. Heydər Əliyev bir dövlət başçısı kimi Azərbaycanın ən çatın anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bələlərdən qurtarmağı bacarmışdır.

Təbiətin ona bəxş etdiyi bir çox nadir keyfiyyətlər sayəsində Heydər Əliyev uzaqqorən şəxsiyyət kimi tarixi hadisələrin gedisi irəlicədən müsəyyən edə bilir, milli tarix üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsil vətənpərvər mövqeyi nümayiş etdirir, tam qotiyetlə hərəkat etməyi bacardır. Şəxsiyyətdəki qotiyet onun geniş auditoriya qarşısında çıxışlar edərkən çox vaxt elə bədahətən söylədiyi fikirlərdə də parlaq əksini tapmışdır. Sarsılmaz məntiq üzərində qurularaq qeyri-adı dərəcədə böyük təsir gücünə malik məruzə və nitqləri Heydər Əliyevin fəlsəfi və siyasi dünyagörüşündəki derinliyin və genişliyin açıq ifadəsidir.

Azərbaycan dövlətinin başçısı, Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyevin çoxəsrlik dövlətçiliyimiz tarixində müstəsna yeri vardır. Heydər Əliyevin faaliyyəti öz əhəmiyyəti baxımından Azərbaycanın hüdudlarından çox-çox konarlara çıxır. Müasir dövrə noin ki Azərbaycanda, hətta bütün postsovət məkanında, eləcə də dünya miqyasında gedən prosesləri Heydər Əliyevin şəxsiyyətindən və faaliyyətindən kənardır təsəvvür etmək mümkün deyildi.





Müasir Azərbaycanda dövlət quruculuğunu, iqtisadi direçlişin, siyasi şürurun, siyasi həyatın son otuz ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük siyaset xadimi kimi taninan və dərin zəkaya, ensiklopedik biliyi, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin – Heydər Əliyevin adı, əməli fealiyyəti ilə, gerçəkləşdirildiyi konkret işlərlə bağlıdır. Bu mürəkkəb proseslər isə onun həm əməli fealiyyətində, həm de fəlsəfi məfkurəsində, milli dirçəliş fəlsəfəsində öz əksini tapmışdır.

Heydər Əliyev zamanımızın böyük filosofu ve mütefəkkiri idi. Onun formalasdırıldığı və inkişaf etdirdiyi azərbaycanlıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsinin təşkil edərək dünən azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zemin yaratmışdır. Azərbaycan ziyalısını son yüzülliklərdə on ciddi bir şəkilde düşündürən milli dirçəliş problemləri bütün şəkildə Heydər Əliyevin həmin illərdəki fealiyyəti ilə strategi dövlət siyasetinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyaset müstəvisinə keçmişdir.

Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadi sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçekliklərini yaratmış və geleceyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə six bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi hekk olunmuşdur. Bu dövrün isə Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu azərbaycanlılıqdır.

Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən – məhz onun hakimiyyətə gəlmişindən sonra başlamışdır. Bu mənədə azərbaycanlılığın ən parlaq sehi-fələri də ele hemin illərdən etibarən yazılımışdır. Heydər Əliyev o dövrdə mövcud olan ideologianın qəlibləri çörçüsində və bu ideologiyaya, əlbəttə, aşkarla daban-dabana zidd olmayan formada olsa belə, alt qatda ona müxalif qalaraq Azərbaycanda milli ruhun tamamən sıxışdırılmasına neinki yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır.

Bu çıxmışdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrağı dövr milli özünüdürk, milli özünəqayıcıdan başlanğıçı kimi qəbul edilir. Tarixi məhz bu dövrdən etibarən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüfədəsinin bütün forma və vasitələrinin geniş vüsər almazı, milli qührə hissini güclənəməsi və milli şurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Onun respublikaya rəhbərlik etməyə başlığı ilə günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm surətdə qeyd olunması bir onənə halını almış, bu isə Azərbaycan xalqının ümummilli problemləri ilə six bağlı olub milli ruhun, milli özünüdürk yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdır.

Heydər Əliyevin 1969–82-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə görülen işlər milli özünüdürk duyğularını ideoloji sistemi keçmiş buxovlarından xilas edərək xalqın tarixi yadlaşdırmanın özüne qaytarılması kimi temel prinsiplər osasında milli ruhun hödşəs yüksələşini tömən etmiş, xalqımızın qolbində illərdən bəri sixılıb qalmış milli dövlətçilik ideyasının galəcəkdə böyük hərəkətvericisi vüvvəyə çevrilmesi üçün münbit zəmin yaratmışdır.

SSRİ-nin eyalətlərindən biri kimi baxıldıqından 1960-ci illərin sonlarına doğru sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyillərin güclənərək getdikcə daha dərin kök salındığı, hakimiyyət uğrunda gizli roqabətin artdığı və eybəcər şəkillər aldığı, bütün bunların isə xalqın milli-mənviyə birliyinə ziyan vurduğu Azərbaycanda hakimiyyətə gələn yeni rəhbərin birinci işi respublikada iqtisadi potensialın dağlışmasının, ictimai-siyasi həyatda yanarım tənozzülün xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərə bilməsinin qarşısını almaqdən ibarət oldu. Respublikada kosmopolit bir əhvali-rühiyyə hökm sürdüyündən milli kadrların hazırlanması, milli dilin inkişaf etdirilməsi və istifadə olunması, dövlət idarəetmə strukturlarında çalışan məmurların azərbaycanlı olmasına diqqət yetirilməsi istiqamətində neinki ciddi addim atılmış, hətta bu yənde edilə bilən təşəbbüsün qarşısı alımdır ki, belə bir hal da, heç şübhəsiz, milli şüra malik olan, milli düşüncə ilə yaşayan və milli mentalitetin daşıyıcısı sayılan kadrların yetişməsinə çox ciddi maneələr töredi.

Iqtisadiyyati bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuş respublikada yaranmış bu ağın vəziyyətdən çıxış yolu tapılmalı, onun iqtisadi inkişafını tömən etmek üçün principial cəhətdən yeni konseptual səviyyədə yanaşma yolları işlənib hazırlanmalıdır, iqtisadiyyatda köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıqda və iqtisadi həvəsləndirmədə yeni əsərlər tətbiq olunmalı idi. Heydər Əliyev əmin idi ki, milletin siyasi müstəqil liyinin özüllünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir.

M.F.Axundov adlı
Azərbaycan Milli
Kitabxanası



Bakıda «Lenin ordeni» təqdim olunur, 1978



Heydər Əliyevin Moskvaya yola salınma mərasimi, 1982

O illərdə milli ideyanın qılığı üzündən baş alıb gedən, həm iqtisadi, həm mədəni tonəzüzlə aparan mənfi hallar Heydər Əliyevin hakimiyyyətə gəlisi ilə aradan qaldırıldı. Onun yorulmaz fəaliyyətinin nəticəsidir ki, 1970–1985-ci illər baş verən dəyişikliklərin miqyasına görə, içtimai və iqtisadi sahədəki derin islahatların səciyyəsinə və xalqın maddi rifah halının keyfiyyətə rəsədxəndən mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsində, sözün həqiqi mənasında, ən parlaq səhifələr təşkil etmişdir.

İndiki dövrde Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, unun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə integrasiyası prosesi hələ 1970–1980-ci illərdə Heydər Əliyev tərəfindən tam olaraq qoyulmuş potensiala əsaslanır.

Heydər Əliyevin dövlətçilik strateji programında azərbaycanlıq məfkurası ilə bağlı diqqəti bir də məhz belə bir cəhət çəkir ki, burada mənvi, bədii, estetik intibah iqtisadiyyatda, sənaye, tikiinti və təsərrüfatdakı böyük nailiyyətlərlə, güzərandanı elliliklə yaxşılaşma və kültürləri yüksəkliyi ilə birləşərək vahid axarda gerçəkləşmişdir.

70-ci illərdən başlayaraq iqtisadi potensialın yaratdığı bu yüksəlik Azərbaycanı özünün iqtisadi inkişafının növbəti mərhələsi kimi tarixin zəruri azadlıq mübarizəsinə da daxilən hazırlamışdır. 80-ci illərin sonu – 90-ci illərin əvvəlində müstəqillik hərəkatının geniş vüsütlə alması Heydər Əliyev dövründəki həmin iqtisadi yüksəlik və ona paralel olaraq tarixi fürsətdən dərhal bəhrələnməyə hazır milli mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün olmuşdur.

Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyanlılara qarşı ağır təzyiqləri, toqib və təhdidləri Sovetlər İttifaqının bir çox başqa respublikalarında özünü aşkar hiss etdirdiyi halda, qorxmaz, cəsur, möhkəm iradə sahibi olması sayəsində Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündürmək tərəfdaşlığı təşəbbüsü təqdim etdi. Məhz Heydər Əliyevin təşəbbüsü sayəsində çox sayıda memarlıq abidesinin bərpası mümkün olmuşdur. O, Azərbaycan xalqının tarixi keçmişində, mənvi mədəniyyəti tarixində

Məhz həmin illər ərzində Bakıda ən böyük abadlıq işləri görülmüş, müasir Azərbaycan memarlığının əsərləri sayılan və respublikanın siyasi və mədəni heyatında böyük ehtimalları olan bir sıra memarlıq ansamblı, inzibati mərkəz, saray, institut, neşriyyat, tədris korpusu, kompleks və özünün görkəmi ilə şəhəre rövənq verən neçə-neçə digər bina tikilib istifadəyə verilmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü sayəsində çox sayıda memarlıq abidesinin bərpası mümkün olmuşdur. O, Azərbaycan xalqının tarixi keçmişində, mənvi mədəniyyəti tarixində





potensialı yükseldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliğü də həyata keçirildi.

Heydər Əliyevin başlılığı ilə 1969-82-ci illərdə Azərbaycandakı intibahı şərtləndirən amillərdən biri respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilməsi, gəncəliyin ana dilində təhsilinə üstünlük verilməsi olmuşdur. Milli hərbçi kadrların hazırlanması da xalqın müstəqil gələcəyini görnən Heydər Əliyevdən ötrü xüsusi böyük əhəmiyyətli məsələ idi.

Heydər Əliyevin gələcəyin müstəqil Azərbaycanını nəzərdə tutaraq milli məfkurənin yüksəliyi və xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gəriddüyü mühüm işlərdən biri SSRİ-nin xarici siyaseti çərçivəsində da olsa, Azərbaycanın xarici aləmlə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün göstərdiyi maksimum söyleyərdir. Bu məqsədla Bakıda İttifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunduğu kimi, SSRİ respublikaları və sosialist düsərgəsi ölkələrində, eləcə də digər xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi ki, bütün bunlar son nəticədə Azərbaycanın xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla əlaqəlarının qurulması üçün zəmin yaradır, azərbaycanlıların özünəməxsus tarixi, mədəni ənənələri olan xalq kimi tanımmasını, Bakının isə həmin dövrə dünya miyayısında tanınan bir elm və mədəniyyət mərkəzinə çevrilməsini təmin edirdi.

Bu, həmin dövr idı ki, hətta Moskvada, Sankt-Peterburqda çıxan jurnallarda işq üzü görə bilməyən yazılar faal vatandaşlıq nümunəsi olan əsərlər kimi dövrün Bakı mətbuatında dərc oluna bilir, şəxsnə Heydər Əliyev soviyyəsində hər cür hücumdan və qəsdlərdən qorunurdu. Həmin illərdə mədəniyyət və incəsənət nümayəndələrinin tarixi keçmişimiz, eləcə də bugünü müzələ bağlı qadağın qoyulmadan milli ruhu əsərlər yarada bilmələri üçün münbüt şəraitin təmin olunması gənc qələm sahiblərinə xüsusi qayğı və diqqətə yanaşılması ilə əlaqlıdır.

Hakimiyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun osasını təşkil edən strateji programında Azərbaycan dili ayrıca diqqət mərkəzində idı. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə haqqı dövlət dili statusu qazandırılmışa yönəlmış fəaliyyətinin bəhsəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından, sözün əsil mənasında, qohrəmanlıq bərabər belə bir addım məhz gələcəyin müstəqil yeni Azərbaycanı namına atılmışdı. Azərbaycan dilinin idarəciliyində geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərin İttifaq miyayısında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin Ümumittifaq miyayısında on məvqelərə çıxmazı, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və nəşri – bütün bunlar Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasetinin əməli natiçələrdir.

Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsərlər, beynəlxalq norma və prinsiplər uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Hey-





dər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalşdırılması, Azərbaycanın milli mənafələrinin qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarının müdafiə olunması ilə bağlı müüm addimlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vəsitiələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyatı əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.

Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan imam və maraqdan istifadə edərək 1994-cü ilin 20 sentyabrında «Össrin müqaviləsinə» adlanan ilk neft müqaviləsinin imzalanması və onun gerçikləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fealiyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəxarsı oyulara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın karşısına tam alınmış, bütün qanunsuz silahlı dəstələr loğv olunmuşdu ki, bunlar da bütövlükde Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdələrinin karşısına Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanılmışdır. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edirdi. Ondan sonra dövrə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqrər olmasına, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycanlılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbaşarı dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoymuşdur. Heydər Əliyevin apardığı daxili

siyaset Azərbaycanın her bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmadan ibarət olmuşdur. Heydər Əliyevin fealiyyətində iqtisadi isləhatlar, bazar iqtisadiyyatının bərqrər olması, iqtisadi inkişafın tomin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına integrasiyası, özəlləşdirmə programının, aqrar isləhatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur.

Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyaset yeri-dərək ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqrər olması üçün əsaslı zəmin yaratmışdır.

Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyaseti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və əsaslı siyasi perspektivlərə əsaslanan xələt inkişaf etməyə başlamışdır.

Heydər Əliyevin xarici siyaset məsələlərinə müstənsə əhəmiyyət verən, beynəlxalq məqyasda etiraf olunan uğurlu və casarəti addimlər atması, milli məqsədlər namına ən nüfuzlu tribunalardan bacarıq və məhərətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bugünü və gələcəyi baxımından son derecə əhəmiyyətli olmuşdur.

Heydər Əliyevin feal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqışa münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasetinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədərin bütövlüyünə və toxunulmazlığına, əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədərin bütövlüyünə və toxunulmazlığına,





dövlətərin ərazi bütövülüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyyin möhkəmləndirilmesi, dövlətlərin hüquqlarına hörmətlə yanışılması, bütün mübahisəli məsələlərin sühə və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı.

Heydər Əliyev 1992-ci ildən başlayaraq türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərmişdir. O, bütün türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrət qazanmışdır.

Heydər Əliyev Azərbaycanın təbii sərvətlərindən, olverişli coğrafi-strateji mövqeyinin üstünlüklerindən ölkənin milli mənafelərinə uyğun şekilde istifadə edilməsinə yönəldilmiş iri-miqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənilib hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fealiyyət göstərmişdir. Onun böyük siyasi iradəsi və müdrik uzaq-görənliyi sayəsində əhəmiyyətli beynəlxalq müqavilələrə imza atılmış və onların həyata keçirilməsinə başlanılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə böyük siyasi məna kəsb edən bir sira dünya miqyaslı iqtisadi proqramların həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamışdır. Böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyevin danılmaz xidmətləri olmuşdur.

Tarixin amansız və sort sinqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin olda edilməsi işində Heydər Əliyevin müstəsnə xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən – müstəqil Azərbaycan ətrafında six birləşməsi üçün daim və əzmlə sey göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir.

Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsinə təşkil edir. Her bir azərbaycanlının təleyində Heydər Əliyev dühasının bir zorrosu vardır.

Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qurur və iftixar mənbəyidir. Heydər Əliyev, eyni zamanda, təleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətciliyimizin ideya osasını məhz Heydər Əliyev yaratmışdır.

Bütün mənəli həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində derin iz buraxaraq əsl dövlət idarəciliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəslü bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irləndən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.

Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirzə oğlu Əliyevin aziz və işqli xatırı qədir bilən Azərbaycan xalqının qəlbində əbədi yaşaya-caqdır.



Əbədiyyar liderimiz Azərbaycan dövlətinə və xalqına həsr edilən
ömrə yolunda böyük mükafatlara layiq görülmüşdür

Orden və medallar:

- «1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə» medali (1945)
- «1941–1945-ci illər Böyük Vətən müharibəsində əməyinə görə» medali (1945)
- «Əmək rəşadətinə görə» medali (1948)
- Lenin ordeni (1971, 1973, 1976)
- Lenin ordeni və «Oraq və çəkic» qızıl medali (1979, 1983)
- Ukraynanın «Yaroslav Mudri» ordeni (1997)
- Türkiyənin «Dövlət nişanı» ordeni (1997)
- Qazaxistannın «Astana» medali (1998)
- «Elm və tohsilin inkişafına görə» beynəlxalq orden (1998)
- Ukraynanın «Qloriya popul» qızıl ulduzu (2001)
- Gürcüstanın «Qızıl döri» ordeni (2001)
- «Qızıl bayraq» forqlonnmə nişanı (2002)
- Rusiymanın «Andrey Pervozvanni» ordeni (2002)
- İhsan Doğramacı Beynəlxalq Fondunun qızıl medali (2002)
- Rusiymanın «Magistratın 100 illiyi» medali (2002)
- Rusiyının «Beynəlxalq tohlükəsizlik xidmətlərinə görə» medalı (2003)

Fəxri adlar:

- Sosialist Əməyi Qəhrəmanı (1979 və 1983)
- «Kiyecin fəxri qonağı» (1997)
- Ankara İş Qadınları Assosiasiyanı tərəfindən «1997-ci ilin görkəmli dövlət xadimi»
- Ədirnə (Türkiyə) şəhərində keçirilən Qırxpınar güləş yarışlarının «Baş ağası» (1998)

Fəxri doktor diplomları:

- Ankaradakı Hacottəpə Universitetinin fəxri doktoru (1994)
- Tbilisi Dövlət Universitetinin fəxri doktoru (1996)
- Moskva Dövlət Hüquq Akademiyasının fəxri doktoru (1997)
- İzmirdəki «9 Eylül» Universitetinin fəxri doktoru (1997)
- İstanbuldağı «Fatih» Universitetinin fəxri doktoru (1997)
- Qazaxistan Dövlət Universitetinin fəxri professoru (1997)
- Daşkənd Dövlət Universitetinin fəxri doktoru (1998)
- Ərzurum Universitetinin fəxri doktoru (2001)
- Ankara Universitetinin fəxri doktoru (2001)

- Moskva Dövlət Universitetinin fəxri doktoru (2002)
- Qars şəhəri Qafqaz Universitetinin fəxri doktoru (2002)
- Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin (Institutunun) fəxri doktoru (2002)
- Qırıqqala Universitetinin fəxri doktoru (2003)

Mükafatlar:

- Qars bələdiyyəsi tərəfindən «1997-ci ilin insan hüquqları və dövlət xadimi»
- Türk Sənayeçiləri və İş Adamları Fondu tərəfindən «1997-ci ilin insan hüquqları müdafiəcisi və dövlət xadimi» mükafatı
- Türk Yazarları və Sənətçiləri Fondu tərəfindən «Türk dünyası qarşısında xidmətlərinə görə» (1998)
- «Dünyanın adamı» mükafatı – Türkiyə (1998)
- Türk Qəzətçiləri və Yazarları Fondu tərəfindən «Türk dünyasının birliyinə görə» mükafatı (1998)
- Türkiyənin Bayburd vilayətinin «Dədə Qorqud» yubileyinin teşkilat komitəsi tərəfindən «Dədə Qorqud» mükafatı (1998)
- Türkiyənin İpək Yolu Fondu tərəfindən «İpək yolunun inkişafında xidmətlərinə görə» mükafatı (1998)
- Türkiyənin İpək Yolu Fondu tərəfindən «1998-ci ilin görkəmli dövlət xadimi» mükafatı
- Azərbaycan Əsilzadələr Məclisi üzvünün I nömrəli şəhadətnaməsi (1999)
- Ataturk Beynəlxalq Sülh Mükafatı (2000)
- TÜSİAD-in «Türk dünyasının 2001-ci il xüsusi mükafatı»
- «Jurnalistlərin dostu» mükafatı – Azərbaycan (2002)
- Y.V.Andropov adına mükafat – Rusiya (2002)
- Türkiyənin «Baş müəllim Atatürk» mükafatı (2002)
- ANİKOD-un «Üstün xidmət və başarı» mükafatı (2002)
- Türkiyənin «Saman yol» televiziya kanalının «Medianın dostu» mükafatı (2002)
- ANS Şirkətlər Qrupunun və Çingiz Mustafayev adına Fondu təsis etdiyi «2002-ci ilin adamı» mükafatı

Heydər Əliyevin adını daşıyır:

- Heydər Əliyevin adının bürc ulduzuna verilməsi haqqında Rusyanın «Kosmos-Yer» Elmi-Texniki Mərkəzinin sertifikatı
- Heydər Əliyevin adının bürc ulduzuna verilməsi haqqında Ulduzların Qeydiyyatı üzrə Beynəlxalq Təşkilatın sertifikatı
- Böyük Qafqaz sıra dağlarında zirvə
- Azərbaycanda və Türkiyədə parklar, xiyabanlar, küçələr, bulaqlar, heykəllər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2004-cü il tarixli sərəncamı və 10 mart 2004-cü il tarixli fərmani ilə ümummilli lider Heydər Əliyevin adı əbdiləşdirilmişdir:

- Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılmışdır.

- Azərbaycan Respublikasının Heydər Əliyev mükafatı təsis edilmişdir.

- Bakı və Naxçıvan şəhərlərində «Heydər Əliyev» xatirə-memorial kompleksləri yaradılmışdır.

- Azərbaycan Respublikasının Heydər Əliyev ordeninin təsis edilməsi Azərbaycan Respublikasının Milli Məclisində tövsiyə olunmuşdur.

- Azərbaycan Ali Hərbi Məktəbinə, Bakı Beynəlxalq Aeroportuna, Bakı Dərin Özüllər Zavoduna, Respublika sarayına, Bakı şəhərindəki İdman-Konsert Kompleksinə Heydər Əliyevin adı verilmişdir.

- Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində və Azərbaycan Respublikasının şəhər və rayonlarında küçə və meydandaların birinə Heydər Əliyevin adı verilmişdir.

- Heydər Əliyevin şərəfinə platin, qızıl və gümüş xatirə sikkələri buraxılması nəzərdə tutulmuşdur.

- Azərbaycan xalqının umummilli lideri Heydər Əlirza oğlu Əliyevin adının əbdiləşdirilməsi ilə əlaqədar olaraq bir sıra özəl qurum, şirkət və qeyri-hökumət teşkilatları tərəfindən görülmüş tədbirlər, o cümlədən Bakı-Tbilisi-Ceyhan ixrac boru neft kəmərinə, «Lider» qazma qurğusuna Heydər Əliyevin adının verilmesi, ictimai əsaslarla Heydər Əliyev Fondu yaradılması dəstəklənmişdir.





ƏN ÇOX SEVİLƏNİN SEVDİKLƏRİ...



- Ən çox sevdiyiniz şeir?
- Səməd Vurğunun «Azərbaycan» şeiri.
- Ən çox sevdiyiniz şair?
- Şöhrayar.
- Ən çox sevdiyiniz mahni?
- Xalq mahniları və Tofiq Quliyevin mahniları.
- Ən çox sevdiyiniz insan?
- Zərifə xanım.
- Ən çox sevdiyiniz bəstəkar?
- Üzeyir Hacıbəyov.
- Ən çox sevdiyiniz pyes?
- Cəlil Məmmədquluzadənin «Ölülər» pyesi.
- Ən çox sevdiyiniz dramaturq?
- Hüseyn Cavid.
- Ən çox sevdiyiniz sənət əsəri?
- Səttar Bəhlulzadənin «Muğan gözəlləri».
- Ən çox sevdiyiniz sənət növü?
- Miniatür.
- Ən çox sevdiyiniz sənətkar?
- Ömər Eldarov.
- Ən çox sevdiyiniz içki?
- Çay, sohərlər südlə.
- Ən çox sevdiyiniz gül?
- Qızılgül.
- Ən çox sevdiyiniz rəng?
- Zoğlu rəng.
- Ən çox sevdiyiniz idman növü?
- Yüngül atletika və üzgüçülük.
- Ən çox sevdiyiniz insani xüsusiyət?
- Mərdlik.
- Ən çox sevdiyiniz şəhər?
- Bakı.
- Ən çox sevdiyiniz mövsüm?
- Yaz.
- Ən çox sevdiyiniz qələm növü?
- Mürəkkəblə yazan qələm.
- Ən çox sevdiyiniz rəqəm?
- 7.
- Ən çox sevdiyiniz bayram?
- Novruz bayramı.
- Ən çox sevdiyiniz jurnal?
- «Molla Nəsrəddin».

...Gənc yaşılarından mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışram. Bu yolda mənim hemişa səmərəli, müvəffəqiyətlə çalışmağımızda, hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolù olub. Zərifə xanum kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdıqına görə mən xoşbəxt olmuşam. Həyatının bütün dövrlerində işlə məşgül olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtum olmayıb. Bunların hamisi Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.

Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşgül idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışabilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarının tarbiyəsi üçün və həyatında onun əvəzsiz rolü üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçədə, onu bir deqiqə belə unutmuram və unutmayacağam. Mənim övladırm da bu əhvali-ruhiyədəirlər. Onlar bu əhvali-ruhiyə ilə tərbiyəlniblər, formalışıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür...

...Bu gün xoşbəxt gündür. Çünkü bu gün Zərifə xanım kimi böyük bir insan yer üzüne gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib. Eyni zamanda qomlı gündür. On il keçədə, mən bu qəmdən ayrıla bilmirəm.

28 aprel 1995



BU MƏNƏM – HEYDƏR ƏLİYEV!

Əbədiyyaş liderimiz özü haqqında

...Son dərəcə səmimi bir adamam. Xasiyyətim belədir. Çox gənc yaşlarında böyük bir həyəcanla SSRİ-yə, kommunizmə inandım. Hisslərimlə də buna bağlandım. Qərbədə deyilidi kimi, fanatik bir marksist-leninçi oldum. Çünkü sosialist inqilabı dövründə doğulub böyümüştüm, başqa bir siyasi sistem, ideologiya tanımurdum.

Onda SSRİ də, Azərbaycan da xarici dünya üçün qapalı idi. Azərbaycan KP MK-nın birinci katibi olarkən daha geniş miqyasda düşününməyə, marksizm-leninizmi müxtəlif baxımlardan təhlil etməyə başladım. DTK-də işləyərken çox şey görmüşdüm. Moskvanın təktərəfli, türk millətlərini əsərdə saxlamaq siyaseti olduğunu ilk gündən şahidi oldum. Daxilən buna qarşı üşyan etsəm də, həyatda buna imkan yox idi. Azərbaycan KP MK-nın birinci katibi işləyərken Moskva qarşı çıxmışım, toqquşmağım mümkün deyildi. Moskva bütöv bir imperiya siyasetini tətbiq edirdi. Əgər onların əleyhinə çıxsaydım, həm bunun bir əhəmiyyəti olmayacaqdı, həm də Əliyev ölkədəki digər katiblər kimi möhv ediləcəkdi.

Yavaş-yavaş mon də xalqımın, doğma millətimin milli hissələrini oyatmağa başladım. Xalqın milli istəklərini, Azərbaycan türklüyünün milli oyanışını, silkinməyini reallaşdırmaq arzusunda idim.

Bu işləri Moskva hiss etdirmədən, onu narahat etmədən görmək istəydirdim. Moskvada sovet ideologiyasına daha yaxından bələd oldum. Fikirlərim get-gedə daha da duruldu, aydınlaşdı. Moskvdə xarici dünyani həm daha açıq, həm də yaxından öyrənmək imkanı əldə etmişdim. Xaricə tez-tez gedib-göldürdüm. Dünyagörüşüm və məlumatım da artırdı.

Gəncliyimden bəri türk xalqlarının tarixini, türk xalqlarının galocayıni, türkərin əsərət altında qaldıqlarını görür, bilir və narahat olurdum. Hey düşünürdüm. Orta məktəbdə türk yazıçılarının əsərlərini, Tofiq Fikrəti, Əbdülhəq Hamidi, Yəhya Kamalı, Rəşad Nurini sevə-sevə oxumuşdum. O vaxt ədəbiyyat kitablarımızda onların əsərləri vardi. Sonra onların hamısı qadağan olundu. Rəşad Nurinin «Çalıqlış» əsərini isə hələ də unutmamışam. Bu roman monə çox təsir etmişdi. Sonra bunlardan uzaqlaşdıq. Qolbon olmasa da, fəqət Türkiyəni, türk dünyasını tanımaq imkanımız əlimizdən alındı. DTK-də olarkən əlimə türkə bir kitab, bir türk yazıçısının əsəri keçəşdiy (bunlar topdan DTK-nin anbarında mühafizə olunurdu. Oradan götürmək imkanım vardi), gecə otágımı çəkçilir, sahərə kimi yatmayıb oxuyurdum. Türk-müsəlman dünəsi haqqında xəyalə dalırdım. Azərbaycana rəhbər təyin olunandan sonra bu fikirlərimi müəyyən şəkildə həyata keçirə biləcəyimi, örtülü şəkildə də olsa, reallaşdıracağımı fikirləsdim. Azərbaycanda bütün hakimiyət mənim əlimdə, inkişaf ahəngi də elə idi ki, vəziyyətdən istifadə edib millətim üçün daha yaxşı bir dünya, daha yaxşı bir həyat şəraiti yarada bilordim...

*DTK-ni böyük çətinliklə də olsa
azərbaycanlılaşdırırdım*

Mən 1950-ci ildə Leningradda xüsusi xidmət orqanının ali məktəbini bitirəndən sonra Bakıda işləməyə başladım. O vaxt bu qurum Dövlət Təhlükəsizliyi Nazirliyi adlanndı. Təhlükəsizlik Nazirliyinin əks-kəşfiyyat şöbəsi çox böyük şöbə idi. İlk dəfa moni o şöbədə bölmə raisi təyin etdilər. Bu şöbənin altı bölməsi var idi, birçə şöbənin raisi azərbaycanlı idi, üç müavini azərbaycanlı deyildi – ikisi erməni, biri başqa millətdən idi, ilk dəfa mən 1950-ci ildə azərbaycanlı kimi altı bölmədən birinə raiş təyin olmuşdum. Qalanlarının hamısı azərbaycanlı deyildi – mən bölmə raislərini deyirəm, hər bölmədə 10–15 zabit vardi. İndi hesablayın, zabitlərin içərisində nə qədər azərbaycanlı var idi.





İşləmək çox çətin idi. Mənim xatirimdədir, gənc zabit, buraya yeni gəlmış bir adam idim. Çox çətin idi. 1953-cü ildə Stalin ölümdən sonra ciddi dəyişikliklər əmələ gəldi, bunu haqqına demək lazımdır. 1953-cü ilin sonunda mən birdən-birə həmin şöbəyə rəis təyin olundum. Bu, nadir hadisə idi. Nə qədər çətinliklər çəkdim ki, 37-38-ci illərdən, 30-cu illərdən qalmış və Azərbaycana xəyanət etmiş insanlardan – onların da eksəriyyəti azərbaycanlı deyildi, amma içərilərində belə yaramaz azərbaycanlılar da vardi, – bu orqanları xilas edək və yeni, gənc adamlar cəlb edək, orqanlarda sağlamlaşma işi aparacaq. Bu, çox çətin oldu. O qədər çətin oldu ki, mənə qarşı fitnələr də etdilər. Bir müddət o vəzifədən getməli oldum, yeni vəzifədən çıxarıldılar. Bir-iki ildən sonra məni yenə o vəzifəyə təyin etdilər, məcbur oldular ki, təyin etsinlər. Necə ki 1993-cü ildə məni buraya dəvət etməyə məcbur oldular, o vaxt da məni yenə həmin vəzifəyə qoymağa məcbur oldular.

Mən bu gün açıq danışram. Nə üçün? Çünkü mən o zaman cəsarətli addımlar atmağa, təmizləmə işləri görməyə başladım, həmin şöbədə işleyən bir neçə zabitin cinayətkar olduğuna görə həbs edilməsinə, cəzalandırılmasına, işdən çıxarılmasına nail oldum. Xatirimdədir, 1954-cü ilin əvveli idi. Mən başladım təmizləmə işləri aparmağa. Ağasəlim Atakişiyev o vaxt hələ müavin idi. Gəldim onu yanına dedim ki, iki-üç nəfər adamı, – adlarını demək istəmirəm, onların hamısı gedibdir – həbs etmek lazımdır. O kişi qorxusundan ağır vəziyyətə düşdü (sonra, 1956-cı ildə onun özünü də həbs elədilər), dedi ki, sən nə danışırsan, cavan oglansan, gəlmisin, belə şeylər edirsən, belə şeylər etmək olmaz. Dedim ki, necə etmək olmaz – bax bu bunun cinayəti, gördüyü işlər, bu sübut, bu filan. Siz sadəcə icaza vermelisiniz, qurtardı getdi. Bir dəfə, iki dəfə, üç dəfə bu addımları atdım və sonra, 1955-ci ildə də bunların, həmin o cəsarətli addımlarının qurbanı oldum. Amma öz inadımdan dönmədim, həmin o təmizləmə işlərinə başladım.

1960-ci ildə, haqqına demək lazımdır, Xruşşov dövründə bütün Sovetlər İttifaqında təhlükəsizlik orqanlarında çox ciddi dəyişikliklər prosesi gedirdi. 1937-38-ci illərlə, Stalininə əla-qədar, Stalini günahlandıran materialları çıxarıldı, bir neçə proses getdi, o cümlədən Beriyanın tutulması, Azərbaycanda və başqa yerlərdə gedən prosesler – Xruşşov dövründə bunların hamisi 1937-1938-ci illərdən qalmış kadrların təmizlənməsi prosesi gedirdi. Amma bunu kim necə bacarırdısa, o cür aparırdı. Azərbaycanda isə vəziyyət mürekkeb idi, ona görə ki, rəhbər orqanların, zabit kadrların tərkibinin eksəriyyəti azərbaycanlı deyildi. Olan azərbaycanlıların bəzilərinin də 1937-38-ci illerde günahları vardi, ona görə onları da azad etmək lazım geldi. Bəli, o illərdə onların da günahları vardi.

1960-ci ildə bu orqanlarda geniş ixtisar aparıldı. Ola bilər, xatirinizdədir, Sovetlər İttifaqının ordusunda təxminən 1 milyon 200 min adam ixtisar edildi, o cümlədən təhlükəsizlik orqanlarında da ixtisar aparıldı. O vaxt beş şöbəni birləşdirdilər. Mən onlardan birinin rəisi idim. Belə oldu ki, beş şöbəni birləşdirərkən birləşmiş şöbəyə rəis məni təyin etdilər.

Bu fürsətdən istifadə etdim, o birisi şöbələrin rəisi, ya müavini olanların eksəriyyətini təmizlədim və onlar orqanından xaric olundular. Yeni bir dövr başlandı.

Bu orqanın milliləşməsi prosesi 1953-54-cü illərdə başlandı. Şübhəsiz ki, yenə deyirəm, çox çətinliklə, ağırlıqla. Ancaq 1960-ci ildəki ixtisar zamanı o şöbələri birləşdirməyə başladılar, biz çox iş görə bildik. Çox adamlardan, necə deyirlər, canımızı qurtardıq, çox adamlar xaric

olundu və bu zaman gənc kadrlar irəliyə çəkildi, azərbaycanlılar rəhbər vəzifələrdə əksəriyyət təşkil etməyə başladılar.

Ona görə də Azərbaycanın milli təhlükəsizlik orqanlarının tarixinə müəyyən qədər nəzər salsaq, bax, belədir: 20-30-cu illərdə, 40-cı illərdə bu orqanlarda çox cinayətlər olubdur. Deyə bilərəm ki, toxminon 1953-cü ildən saflaşma, sağlamlaşma prosesi gedibdir və mən də bu prosesin bilavasita iştirakçısı, son illərdə də təşkilatçısı olmuşam və xoşbəxtəm ki, o vaxtlar bu işləri görə bilmışəm və toxminon 1988-ci ilə qədər Azərbaycanda bu orqanlar hesab edirəm ki, düzgün mövqədə olublar. Şübhəsiz ki, bu, Sovetlər İttifaqı dövlətlər təhlükəsizliyi sisteminin bir hissəsi olub, bütün göstərişlər, direktivlər hamisi Moskvadan galibdir. Bunlar təbiidir. Ancaq eyni zamanda həqiqət naminə demək lazımdır ki, bu dövrə, yenə də qeyd edirəm, 1953-cü ildən sonra bu orqanlarda həm kəşfiyyat, həm əks-kəşfiyyat sahəsində, bütün başqa sahələrdə çox gözəl azərbaycanlı kadrlar yetişmişdi, inkişaf etmişdi, bu orqanlar azərbaycanlılaşmışdı.

İkinci fəsil

BÖYÜK YOLUN BAŞLANĞICI





HEYDƏR ƏLİYEV SİNFİMİZİN HƏR MƏNADA BİRİNCİSİ İDİ

*1936-ci il, Naxçıvan Pedaqoji Texnikumu və
13 yaşı Heydər Əliləy*

“...Neçə aylardır davam edən narahatlığım son günlər daha da artmışdı. Aprel ayından etibarən bütün diqqətim ancak televiziyada, rəsmi xəborlarda idi. Onunla, səhət ilə bağlı hər bir rəsmi məlumatı böyük sabırılıqla güzlayirdim. Bütün günü Allaha dua edirdim ki, Onu - uşaqlıq dostumunu milli ölkətim, dövlətimiz üçün qorusun. Həmin günü da, 12 dekabr gecəsini da çox narahat yaratmışdım. Elə bil ürəyimə çox bəd xəbor alacağım damlaşdı.

Bütün günü gərginlik içində idim. Onun nəqə illərdir ki, evdə əzizləyo-əzizləyo saxladığım şökillərinə baxmaqla təskinlik tapırdım. Bu albomun içində çox qiymətli fotoslar vardı. Qəzetlərdən, jurnallardan kasib saxladığım şökillər arasında on dayırılış isə Onunla birlikdə 65 il öncə çəkdirdiyim fotoslar idi. Bu şökillər 30-31 illörün xatiralarını yada saldırdı. 1936-1939-cu illərdə Naxçıvan Pedaqoji Texnikumunun toləbələri kimi keçirdiyimiz günlər, şirinli-acılı duygular, çatın günlərdə Ondan gördüyüümüz vaxtsızlıqlar bir-bir gözlərimin öündə canlanırdı.

Gecə yarısı çalınan aramsız telefon zongi məni xöyaldan ayırdı. «Firuza xala, tacili televizoru aç...» – hıçkırlar zong edən qohumumu sözünü davam etməyə qommayı. Televizorun düyməsini basırmış otagi matəm müsizi bürüdü. Yerimədə donub qaldım. Eşitildiyi xəbər inanılmırdı. Göz yaşlarını içində yenidən şökkürlə ponah apardı. Xatirilər bir anlıq kino lenti kimi xöyalımdan keçdi. 67 il ovval ilk dəfə Onu – 13 yaşı hündürboy, yaraşlı, səliqlər geyinmiş bir yeniyetməni gördümün günü yada saldım. «Can Heydər, öziz qardaşım, dostum, rəhbərəm, bizi nüvə başsız qoydun» – həmin gecəki hönkürtümə bütün Naxçıvanın, Azərbaycanın pöyzə vasları qarışmışdır...»



80 yaşlı bir ağbircək. Həyatın ağrı-acıları bu qadının – Firuzə Rzayevanın üzündəki qırışlarda silinməz izlər qoyub. Cöhrəsindən yağan nur haqqında bəhs etdiyi uşaqlıq dostu ilə bağlı xatırleurin işığına, ziyasına qarşışaraq otaqda xoş bir aura yaradır. Bu xanımın sözünü kəsməyə, ona sual verməyə cürət etmirik.

1936-1939-cu illerde Naxçıvan Pedaqoji Texnikumunda Heydər Əliyevle birlikdə təhsil alan bəy qadın daim böyük qardaş sayıldığı İnsanın ən yaxın üç tələbəlik dostundan biri olub.

Xatirolar isə tükmənir: ilk tanışlıq, Onun hamını heyrətə salan cəzibəsi, 13 yaşlı yeniyetməyo yaraşmayan qabiliyyəti, qətiyyəti, ətrafindakılar arasında qısa müddədə liderlik olğası etmək məharəti, sınıfda birləşdirici amılıq çevriləməsi, müəllimlərin hörmətini qazanması... Firu-





O, Xalq Teatrında da feal iştirak edir,
adətən şah rollarını oynayırı

4 il bir yerde oxuduq. Heydər Əliyev yeniyetmə olmasına baxmayaraq, özünü elə aparırdı ki, hamiya hər sözünün, hər hərəkətinin yerini bilən insan təsiri bağışlayırdı. Buna görə də özüne qarşı hamızzı bir həsən yaratmışdı. Ən yaxşı cəhətlərindən biri o idi ki, bütün qrup yoldaşlarımıza, texnikumun başqa kurslarında oxuyanların hamısına eyni münsabət baslıyordı. Dərs oxumağı ilə nümunə göstərirdi, hamızzı heyrən qalırırdı. Güclü yaddası və mənətiqi ilə onu tənyanınlarda, telesəbətə müəllimlərdə təcəccib doğururdu. Sadə geyinirdi, səliqəli görünürdü. Təmkinli, dərrakəli və ağıllı idi. Derslərinə ciddi hazırlılaşırı.

Tarixi, ədəbiyyatı, riyaziyyatı, ümumiyyətə, bütün fənləri əla oxuyurdı. Yoldaşlarına da yaxından kömək edirdi. Sanki dünyaya insanlara kömək etmək üçün gelmişdi. Yalana, riyakarlığa nifçət edirdi, ədalətsizliyi bağışlaya bilmirdi. Bu da onun tebiətindən doğurdu. Yoldaşları arasında baş verən hər hansı münaqışını tezliklə və ədalətlə aradan qaldırırdı. Teşkilatçılığı xüsusi idi. Bütün tədbirlərde, möcəlislərde, həmisiəki kimi, sinfin bərincisi olurdu. O, Xalq Teatrında da feal iştirak edir, adətən şah rollarını oynayırı.

O dövrə Lətif Hüseynzadə bizi ədəbiyyatdan dərs deyirdi. Heydər Əliyevin heç kimə məxsus olmayan fitri istedadını, fenomen yaddasını, digər müsbət keyfiyyətlərini, mən deyə-

zə xanımın hər bir sözü Azərbaycan üçün müqəddəs sayılan bir İnsanın hələ də tam tənya bilmədiyimiz böyüklüyü-nü dərk etməyə şərait yaradır. Hər bir xatiro dünyanın ən böyük azərbaycanlısının şərəfli keçmişini, uşaqlıq, yeniyetməlik dövrünü öyrənməyə əvəzsiz imkan verir.

* * *

...1936-cı ildə Naxçıvandakı Pedaqoji Texnikuma qəbul olundum. Sınıfda çox uşaq vardı, buna görə də elə ilk gündən etibarən dörd-beş nəfərdən ibarət müxtəlif döşətlər qrupu yaranırdı. Bizim qrup da məhz Heydər adlı 13 yaşlı yeniyetmənin ətrafında formalaşdı. Sınıfımızda təhsil alanların əksəriyyətindən fərqli olaraq, o, ətraf rayonlardan deyildi, məhz Naxçıvan şəhərində anadan olmuşdu və burada yaşıyordı. Elə birinci gündən başlayaraq bu oğlan nəinki bizim kiçik qrupun, bütün sınıfın liderinə çevrilmişdi. Sınıfda ən yaxşı oxuyan beş nəfər sırasında Heydərlə mən də var idim.

dim ki, illi dəfə elə Lətif müəllim kəşf etdi. Deyirdi ki, «Heydər, sən adı deyilsən, səndə çox qeyri-adiliklər var. Sən galacəyin dahi şəxsiyyətlərindən olacaqsan, Naxçıvanın, Azərbaycanın adını ucaldacaqsan». Sözün düzü, bu fikirler o vaxt biza təəccübü'l görünürdü. Ancaq on illiklər ötdükən artıq yaşı 100-ü keçmiş Lətif müəllimin uzaqgörənliliklə dediyi o sözler DTK-dan Kremlədək uzanan yolda öz təsdiqini tapdı.

Heydər həqiqətən də adı yeniyetmə deyildi. Düzdür, o da hamı kimi şənlenirdi, deyib-gülürdü, hətta müəllimlər də, yeri gələndə, atmacalar atıldı. Ancaq bütün bunların hər biri yerliyərində olurdu, əndəzəni aşmırı və bütün bunalı 13 yaşlı bir yeniyetməyə böyük nüfuz götürirdi. Dərsdən sonra Heydər o vaxtlar həmisi Puşkin küçəsində görordum. O zamanlar bu küçə şəhərin ən iri və an gözel küçələrindən biri idi. Yolun hər tərəfi ark idi. Bu arxlardan həmisi su axırdı. Söyüd ağacıları da bu arxlardan boyu üzəribi gedirdi. Bu manada bu küçəyə «Söyüldü bilən» da deyirdilər. Heydər Əliyev həmisi bu küçədə gəzişirdi. Çok hallarda onu burada xəyalə dalmış veziyətdə görürdüm. Ümumiyyətlə, gülərüz oğlan olan Heydər bununla yanaşı, çox ciddi və daim na issa düşünen, fikirləşən adam idi.

1939-cu ildə Pedaqoji Texnikumu əla qiyametlər bitirən teləbələr kimi Heydər Əliyevin, mənim, Zərqələm Əliyevanın, Sona və Zaman adlı daha iki nəfərin şəkli «Şərq qapısı» qəzətində çap olundu. Buna o qəder sevinirdi ki, o qəzeti indi de yadigar kimi saxlayıram. Sonrakı illərdə Heydər Əliyevin dünyanın ən məşhur adamları ilə, bir sözə, dünyanın taleyi müəyyənləşdirən siyasetçilərlə çəkirdiyi şəkilləri görərkən, onları kəsib öz albomuma yapışdırıken qürur duyurdum ki, bu böyük insanla mənim də şəklim var və bu fotonun tarixi 65 ildir.

Pedaqoji Texnikumu bitirdikdən sonra Heydər Əliyev Bakıda ali məktəbə, mən isə ikililik Naxçıvan Müəllimlər İnstututuna üz tutduq...»

* * *

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirən teləbələrin, demək olar ki, hamisə öz sahəsində yaxşı mütəxəssis, bacarıqlı kadr kimi tanınmış və «Heydər Əliyevin teləbə yoldaşları elə belə də olmalıdır» — qənaətinə öz uğurları ilə təsdiqləmişdilər. Firuzə Rzayeva da 80 illik ömründə böyük çatınlıklar, maneslərlə üzəşsə də, sinmamış, daim irəli getmiş, ali məsəblərə sahib olmuşdur. Bir sözə, Firuzə xanımın zəhmətlə ucalan ömrü qətiyyətli, fədakar bir insanın obrazını canlandırır.

1925-ci ildə Ordubad rayonunun Əndəməc kəndində kasib bir ailədə dünyaya göz açan Firuzə Rzayeva az yaşlarından yetim qalmış və özündən kiçik bacı-qardaşlarının yeganə çörək qazanana olmuşdur. 30–40-ci illərin qıtlığı, aşıq illərində 7 baş ailəni dolandırmaq kimi çatın bir işi ləyaqətlə, qeyrətlə görən bu qız bəzən eyni vaxtda 3 yerde çalışmışdır. Texnikumu qurtardıqdan sonra ikililik Müəllimlər İnstututuna daxil olur. Oranı bitirdikdən sonra kənd məktəbində müəllim işləyir, 18 yaşında isə direktor təyin edilir. 1945–1947-ci illərdə Naxçıvan Rayon İcrayıyya Komitəsində katib, 1947–1950-ci illər arasında isə vilayət partiya komitəsində şöbə müdürünnü müavini vəzifələrində çalışır. 1950–1952-ci illərdə Bakı Ali Partiya Məktəbinde təhdidinin müavini vəzifələrində çalışır. 1952–1956-ci illərdə Bakı Ali Partiya Komitəsinin şöbə müdürü (1952–1956), Naxçıvan sil alıqdan sonra Naxçıvan Vilayət Partiya Komitəsinin şöbə müdürü (1956–1959), daha sonra Naxçıvan Rayon İcrayıyyə Şəhər Partiya Komitəsinin ikinci katibi (1956–1959), daha sonra Naxçıvan Rayon İcrayıyyə



«Şörg qapısı» qozetinin 1939-cu ildə noşr olunan sayında Naxçıvan Pedaqoji Texnikumunu əla qiyomtlorla bitirən tolboldorlordan Heydər Əliyevin, Firuzo Rzayevanın, Zorgoləm Əliyeyanın, Sona və Zaman adlı daha iki noforin şəkli çap olundu.

Komitəsinin sədri (1959–1960) kimi məsul vəzifələrdə işleyib. 1960-cı ildə Naxçıvan MR Nazirlər Soveti sədrinin müaviniyyətine irolı çökilir, bir ildən sonra isə yenidən partiya işinə qayıdarəq vilayət partiya komitəsində şöbə müdürünin müavini vəzifəsində çalışır. 1962-ci ildə Naxçıvanda Vilayət Həmkarlar İttifaqları Şurası yaradılarkən bacarıqlı təşkilatçı kimi bənquruma katib vəzifəsinə devət olunur. 1976-ci ildə Naxçıvan MR əhaliyə məişət xidməti nazirinin müavini teyin olunan Firuze xanım 1983-cü ilə qədər bu vəzifədə çalışır və o vaxtdan da təqaüdə çıxır. Dəfələrlə muxtar respublika Ali Sovetinin və rayon sovetlərinin deputati seçilib. Orden, medal, fəxri fərmanların sayını isə özü də itirib.

* * *

«...Hələ 1939-cu ildə Pedaqoji Texnikumu bitirərkən hamımız bilirdik ki, Heydər Əliyev çox böyük adam olacaq. Lətif müəllimin dediyi kimi, Naxçıvanın, Azərbaycanın adını hər yerdə ucaldacaq. 40-ci illerde öyrəndim ki, Heydər Bakıda ali təhsil alır, sonra isə məlumat aldım ki, xüsusi xidmət orqanlarında çalışır. 4 illik tələbelik dövründə biri-birimizə o qədər yaxınlaş-

miş, doğmalaşmışdıq ki, Naxçıvanda yaşayan bütün keçmiş tələbə dostlarımıza görüşərkən hamı birinci «Heydərdən na xəber var» suali ilə bir-birinə müraciət edirdi.

Uzun müddət mən Heydər Əliyevlə görüşə bilmədim. 1953-cü ildə vilayət partiya komitəsində şöbə müdürü vəzifəsində çalışırdım. Bir gün eçitdim ki, Heydər Əliyev Naxçıvana gəlib və məni axtarır. Sevinə-sevinə onun görünüşüne töşədim. Mehribanlıqla görüşdük. Bir neçə saat səhəbət etdik. Ötən xatirələri yada saldıq. İşimlə, dolanışığımı maraqlandı. Tələbə yoldaşları mizi bir-bir sorusdu. Qazandığım hörməti, vezifə irəliləyişlərimi bilişdə üzünə xoş bir töbəs-süm qondu, «Elə belə də gözləyirdim, Firuze, bizim gruppda oxuyanların hamisi gərok irali getsin, uğur qazansın» – dedi. Bu da onun yoldaşlarını, dostlarını növbəti həssاشlığı idi. İşindən razılığını bildirdi, ancaq gülə-gülə dedi ki, Firuze, menim işim elədir ki, çox şeyi danışa bilmə-rəm, ancaq sen öz dostunla fərəx edə bilərsən, mən de Bakıda böyük hörmət qazanmışam. Lətif müəllimin vaxtı ilə dediyi sözü – «Heydər çox böyük adam olacaq» fikrini ona xatırladan da xeyli güllerək «Bunu Allah bilsər, ay Firuze» – dedi.

Sonrakı illərdə Heydər Əliyevin adı onun yalnız dostları, tanışları arasında deyil, artıq bütün Bakıda, ardına İftiqaqdə, daha sonra isə bütün dünyada məşhur oldu. Hamımız onuna qürur duyurdıq, HEYDƏR adı her birimiz üçün iftixar yeri idi. Ona qarşı 80-ci illərin sonlarında ədalətsizliklər başlayanda isə hamımız narahat olduq. 1990-ci ilin iyun ayında Heydər Əliyev Naxçıvana qayıdı, öz doğma elinə pənah getirdi və bütün Azərbaycanın pənahına çevrildi.

Heydər Əliyev Naxçıvana qayıdıqdan bir neçə ay sonra Şahbuz rayonunun Külliş kəndində gəlmişdi. Hamı liderin görüşünə tölsəridi. Mən də yoluñ kənarında dayanaraq gözləyirdim ki, görəsən, o məni tanyıacaq? Yanımdan keçəndə bidden dayanaraq «Son Firuze deyilsən ki?» – deye sorusdu. Yerində donub qaldım. Sonuncu dəfə 37 il əvvəl görüşmüştük, ancaq o yənə də güclü, bənzərsiz hafizəye malik idi! Onun yaddaşına, hafızasına bir dəha heyran qaldım! Mehribanlıqla görüşdük, tələbelik illərini yenidən xatırladıq. Heydər Əliyev bizi həyratla müşahidə edən etrafındakı insanlara «Bu, mənim ən yaxın usaqlıq dostlarımızdan biridir, biz bir-birimizi tanyanda, dostluq edəndə mənim 13, onun isə 11 yaşı vardı. Uşaqlıq dostu dəha əziz, dəha qıymətli, dəha səmimi olur» – dedi. Bu sözler məni çox kövraldı. Heydər Əliyev yaranmış həssas məməqə yumura çevirmek üçün özünəməxsus məhərətlə yenidən ötən günləri, 54 il əvvəl texnikumda voleybol yarışı keçirilərənən baş verən mübahisəni olduğu kimi danışmaqla bizi xeyli güldürdü. İnsanda necə güclü yaddaş olmuşdur!

Yenidən Lətif müəllimin sözlərini – «Heydər çox böyük adam olacaq» fikrini yada saldım. Xeyli güldü, «Firuze, əsas böyük vəzifələrdə işləməyə, əsas xalqının sən böyük adam sayması, sən sevməsidir» – söylədi. Baş verən hadisələrdən danışdıq. Sonra məndən soruşdu ki, işləyirəmmi? Cəvab verdim ki, yox. Nə üçün işləmədiyimi sorusunda dedim ki, artıq yorulmuşam, dövlət də mene fərdi təqaüd teyin edib. «Kifayət qədər, gücüm çatan qədər işləmişəm, dünya deyişib, insanlar deyişib, indi meydən cavanlarındır, bir az da onlar qollarını çırmalayıb özlərini göstərsinlər». Güldü, «Elə o vaxtı Firuzeə ki durmusan» – dedi.

3 il Naxçıvanda yaşadığı müddədə gecesi-gündüzü olmadı. O ağır vəziyyətdən Naxçıvanı ancaq Heydər Əliyev xilas etdi. Bu illərdə onunla müxtəlif tədbirlərdə tez-tez görüşürdük. Onda olan ezmkarlıqla, iradeyə heyran qalmamaq mümkün deyildi. Bakıya gedəndə də bir məq-



sədi vardı: Azərbaycanı böhrandan, parçalanmadan xilas etmək. Və buna da böyük siyasi ustalıqla nail oldu. Tarix səhnəsindən silinməkdə olan Azərbaycan, müstəqilliyimiz məhz onun fədakarlığı hesabına yenidən yaşadı. Azərbaycanın bugünkü varlığının təməli məhz o vaxt qoyuldu.

* * *

Firuzə Rzayeva Heydər Əliyev barədə xatırlarını yada saldıqca həm gülməşir, həm də kövrlirdi. Bu təzadlı duyuları anlamaq çətin deyil. Çünkü bəhs etdiyi insan həm bütün sinfin sevdidiyi 13 yaşlı uşaqlıq dostu, həm də dünyani heyratı götəren bir Şəxsiyyətdir. Çünkü bu insan həm artıq həyatda deyil, həm də bütün canlılardan daha canlı, daha əbədidir.

* * *

«...15 oktyabrda səhər tezdən tələsə-tələsə seçkilərə gedib İlham Əliyevə səs verdim. Allaha şükür edirdim ki, Heydər Əliyevin tərbiyəsi ilə böyük, siyasetini tam mənimsemmiş, o böyük insanın yolu ilə gedən liderimiz var. İndi də çox sevinirəm ki, Prezidentimiz müstəqil Azərbaycana elə Heydər Əliyev kimi, əzmlə başçılıq edir.

Heydər Əliyevin əziz xatırəsini isə unuda bilmərəm. Onsuz keçən bu bir ilə yaxın müddətdə hər cümlə axşamı Əcməni seyrəngahında ucalan büstü öününe galırem. Xatırələr məni

Onlu günlərə aparır, hər biri mənim üçün aziz olan o xatırələr işığında özündə bir yüngüllük hiss edirəm, təskinlik tapıram ki, Azərbaycan uşaqlıq dostumun – O Böyük İnsanın, Dahi Şəxsiyyətin uzaqqorən siyaseti hesabına bu gün yaşayır, inkişaf edir, dala böyük uğurlara doğru gedir.

Büstün önündə həmisi 1936-ci ili xatırlayıram. Sanki yənə sinif otağına hündürboy, soliqalı geyinmiş, gülərəz Heydər daxil olacaq, biz də Onun ətrafına yüksəraq dörsələri, baş verən hadisələri müzakirə edəcək, yaranmış mübahisələr necə son qoyması seyr edəcəyik, çətinliklərimizi ona danışacaq, yənə kömək istəyəcə-

yik. Lətif müəllim otağı daxil olacaq, «Heydər, son Naxçıvanın, Azərbaycanın adını ucaldacaqsan» deyəcək... Heydər yənə də təvazökarlığından qızaracaq, nəzərlərini pəncərədən uzaqlara dikəcək.

Allah sənə rəhmət eləsin, əziz dostum, əziz rəhbərəm HEYDƏR...»

Taleyi tariximizə, tarçüməyi-halim uğur salnaməmizə cevirən İNSANIM əzəmətinə, bənzərsizliyini hələ tam dərk edə bilməmişim. Hər bir xatırə, yaddaşlardan süzülen haşıyo HEYDƏR ƏLİYEV şəxsiyyətini tanıya bilmək üçün qiymətli mənbədir. Dünyanın ən böyük azərbaycanlı haqqında hər bir kiçik informasiya belə bu insanın xeyirxahlığını, qətiyyətini, liderlik keyfiyyətini, qeyri-adı caziba qüvvəsinə malik olmasını göstərir. Talelərində bu böyük dühənin izini yaşadan insanları isə daha yaxından tanımlayıq – HEYDƏR ƏLİYEV əzəmətinə, şəxsiyyətini, zirvəsini daha müfəssəl dərk etmək üçün!

İxtiyar HÜSEYNLİ,
«Azərbaycan»

MƏNİ 13 YAŞLI HEYDƏR TAPŞIRDILAR

Heydər Əliyev hələ 68 il öncə müəllimləri tərəfindən «general» rütbəsi almış, gələcəyin dahi şəxsiyyəti kimi qiymətləndirilmişdi



«...30-cu illerin ortalarında Naxçıvan kondindrənda qızların tohsil almasına hələ də imkan yaratmurdılar. Bizim Şabzəv rayonunun Nurs kondindrə də hesab edirdilər ki, qız uşağı üçün natamam orta tohsil kifayətdir. Lakin man oxumxa istəyirdim. Bu arzumu duyan dayım vali deynilrimi uzun müzakirələrdən sonra tohsilimi Naxçıvan Pedaqoji Texnikumda davam etdirməyə onları razı sala bildi. Beləliklə, 1936-ci ilin yayında sənədlərimi texnikuma vermək üçün dayımla birlikdə Naxçıvan şəhərinə gəldik. Texnikumun qarşısında adam oländən tərəfənmək mümkün deyildi. Növbəyə dayandırıda dayım orta yaşı bir gəncə həmsihibər oldu. Adının Həsən olduğunu deyən bu adam Bakıda yaşıdığını, indi kiçik qardaşının imtahanı üçün bura göldiyini dedi və konarında dayanmış, elə mənə həmşəyidən olan bir yeniyetməni göstərdi. Bu vaxt imtahan başlıdı.

İmtahan zamanı homin yeniyetmə mənə yanaşı oylamışdı və tez-tez «Kömək lazımdır!» – deyə soruşurdu. Mən isə hər dəfə «Cəhitiyox yoxdur» cavabını verirdim. İmtahan har ikimiz üçün müvəffaqiyətli bitdi. Çölo çıxanda ikimizi də dayım və onun qardaşı töbrik etdi. Sonra aramızda qisa səhəbat oldu. Dayım bu yeniyetməyi müraciətə dedi: «Sənin qardaşın Həsənə bizi dəst olduq, indi sən də gorək şəhərdə bu qızə göz-qulaq olasın, onu özüne bacı sayasın, Zərqələmi sənə tapşırıram, sənə arxayı oluram. Hə, axtı sonın adın nə oldu?» O, şəstlə cavab verdi: «Dayı, arxayı ol, qızınla heç kimin işi ola bilməz, adın isə Heydərdir.»

* * *

Müəllim adının şərəfi barədə çox danışlsa da, bu peşənin spesifik çətinlikləri, problemləri bəzən diqqətdən konar qalır. Müəllim əziyyəti, missiyası isə yalnız tədris prosesi ilə kifayətlənmir. Bu, həm də gənc nəslə həsr edilən minlərlə, on minlərlə məşəqqətli tale yolunda, ömrün dolanbaclarında davam edir. Bu taleyi mühəaribə illərində, əzəblə 50-70-ci illərdə yaşayınclar, xüsusun də kənd məktəblərində çalışan müəllimlərin zəhməti isə həqiqətən də ölçüyü yagolmazdır. Belə zəhmətkeş insanlardandır Zərqələm Əliyeva. Onun mütexəssis, peşəkar kadr kimi yetişdirdiyi insanların sayı minlərdir.

Onun zəhmətinin noticoları bu gün ölkəmizin inkişafına töhfə verən onlara şəxsin vətən-keşlik duyğularına hopub. Zərqələm xənim 40-ci ilin ixtirablı mühəaribə dövrünü də, Naxçıvanın 90-ci illərin ağır blokada şəraitində ceyni əzmələ, fədakarlıqla yaşayıb. 1924-cü ilədən dünən, ya göz açan bu xənim yaşının artıq 80-i adlamasına baxmayaraq, hələ də fəaliyətdən qalmır,

«qocalığa yaxa vermərəm» – deyir. Səhhətində ara-sıra problemlər baş qaldıranda isə «yəqin ürəyim vəfəsiz çıxmayaçaq» təsəllisi ilə təskinlik tapır. Mənəli həyat sürən Zərqələm Əliyevin tale yollarında məraqlı hadisələr, qəleme alınası olarylər yetərincədir. Ancaq bu xanım dəha çox 68 il öncə bünövrəsi qoyulan xatirələrini yada salmağa xüsusi məyil edir. 1936-ci ilde Naxçıvan Pedaqoji Texnikumuna qəbul olunması onun həyatında böyük dönüş yaratdığı kimi, bu təhsil ocağında dəldə etdiyi dostluq, yoldaşlıq da daim Zərqələm xənimin qurur, ifixar mənbəyi olmuşdur. Niyə də olmasın?! Axi onun dostluğuna başlığı 13 yaşlı yeniyetmə sonradan dünyənin diqqətini və ehtiramını zəkası, qüdrəti ilə fəth edəcək bir şəxs – HEYDƏR ƏLİYEV id...

* * *

«...1936-ci ilin sentyabr ayının 1-də ilk dərsə göldik. Elə birinci dərs başlamamış Heydər bir qədər utanaraq mənə yaxınlaşdı: «Sənin adın Zərqələmdir də... Yəqin unutmamışın, dayın sənə mənə tapşırıb, evdə də qardaşım Həsən mənə deyib ki, o qızə göz-qulaq olarsın. Qardaşım anama da deyib ki, son şəhərdə qırıbsan. Anam da manə tapşırıb ki, soni evə gətirim, onunla tanış edim. Axi dayına söz vermişik, sənə gorək ailəliklə göz-qulaq oləq». Bu sözləri Heydər gülmüsünərək söylədi. Onun sənədəki səmimiyyət məndo arxayınlıq yaratısa da, yaman utandı, aksi cami 12 yaşın vardi, özü də kondən toza golmıs bir qız idim. Təşəkkür edərək anasına salam göndərdim. Beləliklə, bizim çox möhkəm dostluğumuzun osası qoyuldu.

Texnikum o zaman indiki Bəhrəz Kəngərli muzeyinin binasında yerləşirdi. Qızlara məktəbin həyətindəki yataqxanada yer vermişdilər. Homin gün dərsdən sonra Heydər bizim yataqxanaya gələrək şəraitimizə maraqlandı. Söhbət zamanı gördüm ki, Heydər isə sözlü adama oxşayır, nə isə demək isteyir, ancaq çəkinir. Onun da deyəcəyi mənim üçün də çox məraqlı olduğundan arxada döza bilməyib, «Ay Heydər, sözlü adama oxşayırsan, deyəsan sözün var» – dedim. Gülmüsünərək, «Bilirsən, ay Zərqələm, kənddən şəhərə gələn qızlara dəb düşüb ki, hörükələrini kəssinlər. Sənin də çox qəşəng, uzun hörükələrin var, hayfdı, kəsməzən». Əslində, bu xəbərdarlığı mənə şəhərə gələməmişdən əvvəl valideynlərin etmişdilər və tapşırılmışdılər ki, hörüyümə ol vursam, təhsilimi yarımqiç saxlamalı olacağam. Ancaq zarafatələnmişdilər ki, hörüyümə ol vursam, təhsilimi yarımqiç saxlamalı olacağam. Ancaq zarafatələnmişdilər ki, onu zəratəm etmək fikri düşdüm: «Yox, ay Heydər, hörüyümə kəsmək isteyirəm». Bu zaman Heydər səsində koskintı ton verərək «Unutma ha, dayın sənə mənə, bizim allaya tapşırıb, saçını kosməmişdən əvvəl icazə almaq lazımdır, ancaq əvvəl cədən deyirəm ki, mən icazə verməyəcəm» – söylədi. Güld-güldə «yaxşı», arxayı ol, hörüyə ol vurmayaçağım – dedim. Belə adam idi Heydər... Hor ikimiz olaçı idik. Ancaq onun dünyəgörüşü, dərsleri mənimməmek forasəti, bacarığı qeyri-adı idı.

Təsadüfü deyildi ki, onu tələbə komitəsindən sədr seçmişdik. O, təkə mənimlə yox, hər kəsələ mehriban və semimi idи. Çalışırkı ki, hər birimizə kömək etsin. Başqasına kömək etməyi, əlinən tutmağı özünün eyni böyük xeyirxahlığı söyldi. Zarafatçı idi. Mən həmişə Qolomzor çağırırdı. İlk gündən müəllimlərin də, tələbələrin də diqqətini heç kəsələ olmayan istədiyi özünü çəkmədi. Hami onun zəkasına, istedadına heyran qalrıdı.

Bizim herbi rəhbərimiz Akim Abbasov (sonralar general-major oldu) idı. O, usaqları sırasına düzəməyi, onlara komanda verməyi hemişə Heydərə tapşırırdı. Heydər hətta bozən dərslərdə

*Naxçıvan Pedagoji Texnikumunun tələbələri, 1939*

onu əvəz də edirdi. Qabiliyyətindən, nizam-intizamından çox xoşu golirdi. Deyirdi ki, Heydər golocayın an böyük hərbçisi, general, marşal olacaq. Lətif Hüseynzadə isə deyirdi ki, «Heydər, sən golocayın dahi şəxsiyyətlərindən olacaqsan, hamı seninlə fərxi edəcək». Yəni, Heydər Əliyevin böyükliyü, qeyri-adiliyi elə o vaxt da hamının diqqətini çəkirdi. Yaşından çox müdrik görünürdü, uzaqgörən, yolgoştərən idi.

Heydərdə bənzərsiz röhbərlik, liderlik xüsusiyyəti vardı. Adı fakt deym, dərsdən sonra həyətdə oyun oynayanda hamımız deyirdik ki, men kiminleyəm, yalnız Heydər soruşurdu, kim monimlədir. Bir dəfə dərsdən sonra tələbə yoldaşlarımız – Şərur uşaqları ilə ordubadlılar dalaşmışdılar. O zaman şərurlular Pirqamış məscidində, ordubadlılar, şahbzulular isə Şəhab məhəlləsindəki məsciddə qalırdılar. Bu hadisəni eşidib hamısını bir yerə yığıdı. Onları dünyagörmüş adam tək başa saldı. Dedi ki, siz müəllim olacaqsınız. Gənc nəslə tərbiyə verəcəksiniz, özünüz-

sə döyüşürsünüz. İnanın, o vaxt Heydər elə danışı ki, günahı olan da, olmayan da utandığından başını yuxarı qaldırmadı. Heydər çalışırkı ki, biz tələbələr bir ailə kimi semimi, mehribən olaq».

* * *

Heydər Əliyevdən, 13 yaşlı uşaqlıq dostunun fərasətindən, istedadından danışdıqca kövrəlir, səsi titrəyir Zərqələm xanının. Xatirələr xatirələrə calanır, haşıyələri yumorlu hadisələr əvəz edir. Və hər birində də Heydər Əliyev böyükliyü, alılıyi öks olunub. Özündən yaşıları, müəllimləri heyran qoyan, 13 yaşında «Sən general olacaqsan», «Səninlə hamı fərxi edəcək» proqnozlarını mütəmadi eşidən şəxsiyyətin yeniyetməlik hayatının maraqlı anları isə tükənməzdirdir...

* * *

«...Bəzən məni Şahbuza yola salmaq üçün ötürürdü. Hətta dəfələrlə biletimi də alib. Heydərin xeyirxahlığından danışdıqca qurtarmaz. Bu adam özü varlı ailədən deyildi. Ancaq bütün pullarını dostlarının ehtiyacına xərcleyirdi, belə üreyi vardi Heydərin! 8 martın təze bayram olan vaxtları idi. Oğlan uşaqları arasında pul yiğirdi və ən çox özü qoyurdu, beləliklə, bize hədiyyə alırdılar. Xalq oyunlarını yaxşı bilirdi. «Təkməcüt», «qayışa girmə» oynayırdıq, bütün oyunların qalibi de yalnız O idi. Uduzduğumuza görə oyunun qənimetini – kal ərikləri – ona çəqalı deyirdik – götürürdü. Ancaq sonra yenidən bərabər şəkildə aramızda böldürü. Belə ədalətli, mərhəmətli insan idi Heydər!»

Həm də təşkilatçılığı ilə fərqlənləndi. Bir neçə dəfə bizi kollektiv şəkildə teatra apardı. Naxçıvan teatrının böyük simalarından olan İbrahim Həmzəyevlə yaxın münasibətləri var idi. Yadimdən çıxmaz, Cəfər Cabbarlinn «1905-ci ildə» tamaşası gedirdi. Bilet tapmaq çətin idi. Yenə də dadımızda Heydər çatdı. Özü de nəinki bütün qrupa bilet tapdı, hətta bu biletləri loja üçün əldə etdi. Heydər qara Mırzə İbrahimovun «Həyat»ında lojada baxdıq. Bir dəfə de geldi ki, bəs böyük bəstəkarımız Üzeyir Hacıbeyov SSRİ xalq deputati kimi görüşə gelib, gərek biz da gedək. Görüşdən bir saat evvel Heydər özü zala gedərək bütün qrup üçün yer tutmuşdu.

Evləri texnikuma yaxın idi. Hər dəfə məndən *«Anam deyir ki, Həsinin tapşırığı qızı biza niyə gətirmirsən? Gəlsin, heç olmasa, tutun nübarımı etsin. Axi niyə utanırsan? Bizə niyə gölmirsən?»* – deyə soruşurdı. Mən isə hər dəfə bir behame ilə boyun qaçırdım. Nə qədər olmasa da, 30-cu illər id... Ancaq Heydərin ailə üzvlərini tanıyırdım. Anası İzzət xala xanım-xatın, gözəl qadın idi, çadırda gəzirdi, övladlarında da əsl azərbaycanlı, müsəlman kimi, bütün adət-ənənələrə riayət edən insanlar kimi böyüdür, tərbiyələndirirdi. Əlirza kişi sadə, zəhmətəs, gülərüz, mehriban adam idi. Heydərin bacıları – Suğra və Şəfiqə ilə yaxından tanışlığım vardı. Həmişə oğlan yoldaşlarını yığıb evlərinə aparırdı. Onların həyatında böyük tut ağacı, sörin suyu olan quyuları var idi.

1939-cu ildə texnikumu bitirdik. Son dərsdə Heydər hamimizi bir yere yiğdi, ötən illərin xatirələrini danışdıq, güllüsündük. Heydər dedi ki, harada olsaq da, gərek bir-birimizi unutmayaq, heç olmasa, toyular çağırıq. Təyinatlı hərəmizi bir yere göndərdilər. Hər ikimiz Şahbusz rayonuna, mən Nurs, o isə Qışlaq kəndindən düşdük. Bir müddətdən sonra onunla görüşdük. Heç vaxt narazılıq etməyən Heydər bu dəfə problemlərdən danışdı. Dedi ki, işimi dəyişmək üçün maarif şöbəsinin müdürü Yeseyan məndən rüşvət isteyir, deyir ki, 30 manat vermesən, sonin işinə mane olacam (1974-cü ildə Naxçıvan Muxtar Respublikasının 50 illiyi ilə bağlı keçirilən tədbirlərdə iştirak edən Heydər Əliyev yerli rəhbərlikdən Yeseyanı xəbər alı, deyir ki, hal-hazırda işləyir, ancaq xəstə olduğuna görə tədbirdə golə bilməyiib. Heydər Əliyev xeyli güllür və deyir ki, «ermənilərin hamisi qorxaq olur, indi do xəstələnməyib, bura qorxuduğuna görə gölməyib. Bilir ki, mənim yaddaşım yaxşıdır, alıdı rüşvəti unutmamışam». Müstəqillik illərində də bir dəfə rəsmi tədbirdə bu hadisini yada salan Heydər Əliyev bildirmişdi ki, o öz haqlı işini düzəltməyə yalnız həmin erməniyə 30 manat rüşvət verməkklə müvəffəq olmuşdur).

Sonra mən ailə həyatı qurdum və ərim Kəlbəcər rayonuna maarif şöbəsinə müdir göndərdiyyi üçün Naxçıvanı tərk etdim. 1945-ci ildə yenidən Şahbuza qayıtdıq. Bir qədər sonra rayon mərkəzindəki məktəbdə müəllim kimi fealiyyətə başladım. Heydər artıq Bakıda idi. Qrup yolu-

daşlarımla tez-tez görüşürdüm, hamimiz üçün Heydərin indi na işlə məşğul olmasa, necə yaşaması maraqlı idi. Qohumları deyirdilər ki, Bakıda tehsil alır, işləyir, vəziyyəti yaxşıdır, hörmət qazanır. Belə xəbərlərə çox sevinirdik, axı Heydər hamimizin güvən yeri, iftişarımız idi. Sonrakı illərdə artıq dostum Heydər Azərbaycanda tanınmış insana, general Heydər Əliyeva çevrildi. Hər bir uğurunu yalnız mən və digər qrup yoldaşlarımız deyil, bütün Naxçıvan sevincinə izləyirdi.

1969-cu ilin iyul ayı idi. Bir də gördüm ki, qrup yoldaşımız, hazırda xalq yazarı olan Hüseyn İbrahimov sevincələrə gələrək «Muştuluğunu ver, qardaşını (mehribanlığımıza görə qrupda Heydərlə mənə bacı-qardaş deyirdilər – Z.Ə.) Azərbaycana rəhbər qoymulan» – dedi. Həyəcandan bilmədim nə edim, sevincdən o qədər ağladım ki... Heydər Əliyev haqqında müəllimlərimizin dedikləri sözler tanı doğrulardı. O, Akim Abbasovun söylədiyi kimi general oldu. Lətif Hüseynzadənin dediyi kimi, dahi şəxsiyyətə, hamimin fəxr etdiyi insana çevrildi.

Mən Heydər Əliyevlə insanların necə fəxr etməsini də, ona nə qədər nifrat olduğunu da görmüsəm. Bəli, ermənilər bu böyük azərbaycanlılarının uğurundan çox narahat olurdular və anlayırdılar ki, Heydər Əliyevin yüksəlişi Azərbaycanın yüksəlişidir, buna görə də artıq ermənilərin fitvası daha keçməz. İslədiyim Nurs kənd məktəbində həm azərbaycanlı, həm də erməni qrupları vardi. Innanın ki, hər gün Heydər Əliyevin üstündə bizim məktəbdə həm şagirdlər, həm də müəllimlər arasında dava idi. Ermənilər həmişə Heydər Əliyevi töbükdür edir, bizzət daim onunla qürrələnirdik. Beləliklə də sözümüz çöpləşirdi. Təsəvvürünüzə gotürin ki, Azərbaycan rəhbərini tanımayan, onu heç görməyən, hansı vozifədə işləmososundan belə xəbərsiz olan 8–10 yaşlı azərbaycanlı və erməni uşaqları da Heydər Əliyevin üstündə dalaşırıldırlar.

Heydər Əliyev Moskvaya gedəndən, Siyasi Büroya üzv seçiləndən sonra sevincimdən daha bilmirdim ki, nə edim. Bütün Naxçıvan, Azərbaycan fəxr edirdi öz böyük oğluyla.





* * *

Söhbət boyu Zərqələm xanım əlindəki fotonu yerə qoymur, xatirolarını möhz bu şəkli nəzər sala-sala dilə getirirdi. Hər baxıştı yaddaşdan yeni bir hadisəni yada salır. Bu fotonun 65 illik tarixi var. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirən tələbələrin xatirə şəkli... Heydər Əliyev öz dostlarının, qrup yoldaşlarının əhatəsində də möğrur görünür.

Zərqələm Əliyeva bu fotosəkli ən qiymətli, əvəzolunmaz yadigar kimi qoruyur, saxlayır. Deyir ki, «bu şəkilləri ən zəngin xəzinəyə dəyişmərəm. Onlar mənə çox əzizdir».



Heydər Əliyevin bacısı qızlarını gördüm. Ağlaya-ağlaya dayılarını xəbər aldım. Dedilər ki, infarkt olub, ancaq indi yaxşıdır, işə çıxmaga hazırlaşır. Cox sevindim, ancaq bu sevincim də uzun sürmedi. Bir gün də eşidim ki, Heydər Əliyev vozifələrindən istəfa verib. Bu xəbərdən bütün Naxçıvan bir-birinə daydı. Bir qədər sonra isə erməni işğalının başlanmasından bütün Azərbaycan bir-birinə qarışdı. 1990-ci ilin yayında isə gecəmiz oldu, nə gündüzümüz. Blokadanın yaratdığı aclar, sefəlat, amansız soyuq, bir tərəfdən də erməni tacavüzi bizi olmazın müsibətlərə, dordlara düşər etmişdi.

Təz-tez Heydər Əliyevin qohumlarından onu xəbər alırdım. Deyirdilər ki, hər tərəfdən təz-iyəq var, oğlu İlhami işdən çıxarıblar, özünü isə Azərbaycana qayıtmaga qoyurlar. Naxçıvana



danışındalar ki, Heydər Əliyevi Qorbaqov ev dustağı edib. Bu sözü eşidende coş esəbilişirdim, kim Heydər Əliyevi ev dustağı etməyə cəsarət edər? Ona hələ 13 yaşında müəllimlərimiz «marşal», «general» deyirdilər. Onun qarşısında heç kəs dayana bilməz! Elə də oldu! 1990-ci ilin iyulunda bütün maneeleri aradan qaldırıldı, o boyda Moskvani sayı salmadı, Azərbaycana, Naxçıvana qayıtdı. İnanın ki, əgər iyulda Heydər Əliyev Naxçıvana gəlməsəydi, avqust ayında bütün Naxçıvan aqlığın, erməni tacavüzünün qarşısında məcburiyyət qarşısında qalıb İranı, Türkiyəyə gedəcəkdi. Ancaq Heydər Əliyevin elə quru nəfəsi bəs idil ki, naxçıvanlılar blokada, evdə aqlıdan ağlayan körpələr baxmayaraq, yerlərindən tərəpməsinlər, sabahı ümidi baxsınlar. Yalnız Heydər Əliyevin sayesinde Naxçıvan mövcudluğunu qorudu, insanları yaşıdı. Təknədə çörək yox idi, ancaq hamı bilirdi ki, əgər Heydər Əliyev biznəndirse, demək, yaşamağa, mübarizə aparmağa dəyər. Belə çotin günləri gördük, belə çotin günlərdən bizi xilas etdi Heydər Əliyev.

Heyat yoldaşım, Naxçıvan Dövlət Universitetinin professoru Vəliyəddin Əliyev mütəmadi olaraq Heydər Əliyevlə görüşürdü. Heydər Əliyev ona dəfələrlə demişdi ki, «bacımı götür, gorusək». Ancaq yoldaşım hamışa manə deyirdi ki, o kişi o qədər işləyir ki, gecəsi-gündüz yoxdur, sənələ görüşə na qədər vaxt itirəcək. Mən iso ürkədə bu sözlərlə razılaşmasam da, fikirləşirdim ki, əslində, düz söhbətdir, vaxt almaq olmaz.

Bir gün eşitdik ki, Heydər Əliyevi Bakıya çağırırlar. Bütün Naxçıvan yenə ayağa qalxdı. Düşünürdük ki, əgər onun qədrini Bakıda hakimiyyətdə olanlar bilmədilsə, onun çıxışına belə Al Sovetdə imikan yaratmadılar, biz də imkan vermərik ki, Heydər Əliyev həyatını təhlükəyə qoysun. Ancaq Heydər Əliyev də Heydər Əliyevdir... Nə vaxt məsuliyyətdən qaçıdı, nə vaxt Azərbaycanı dar ayaqda qoydu ki?.. Heydər Əliyev necə ki Naxçıvanı qorudu, xilas etdi, eləcə də bütün Azərbaycanı möhvədən qurtardı. Onun 10 illik fəaliyyətini sözlə qiymətləndirmək çox çətindir. Birçə onu deyim ki, nə uğur qazanmışıqsa, hamısına görə yalnız və yalnız Heydər Əliyevə borchuyuq.

2003-cü ilin aprel ayının 21-i idi. Televiziyyada oturub Heydər Əliyevi seyr edirdim. Birdən həmin müdhiş sohnəni gördüm... Elə bil içimdən məni ildirir vurdum. Həm Heydər kimi bir dostumun ağır durumu məni için-için öldürürdü, həm də onun yixiləşməsi məni yaman sarsılmışdım. Axi o, heç vaxt, heç kimin qarşısında yenməyiib... Ancaq bu kişi Heydər Əliyevdi də, yenə sohnəyə qayıtdı, yenə general görkəmində hamıya sübut etdi ki, o – HEYDƏR ƏLİYEVDİR!!! Sevincdən o qədər ağladım, hönkürdüm ki...

Sonra Türkiyəyə, daha sonra Amerikaya, Klivlendə apardılar. Dəhşətli günər idi, yalnız mən deyil, bütün Naxçıvan, Azərbaycan həyacan içinde idim, hamımız rəhbərimizdən xəber gözloyirdik.

15 oktyabrda səhər şübhə tezden səsverməyə getdim, İlham Əliyevə səs verdim. Çünkü əziz qardaşımın, sevimli dostumun adına layiq olduğulardır. Ancaq Zərqələm Əliyeva olduğunu bir anlığa unudaraq özümə sual verdim, İlham Əliyevə səs verməklə düz edirəmmi? Həmin dəqiqlidə suala cavab tapdım: İlham Əliyev Heydər Əliyev kimi bir dahinin imtahanından keçib, əla qiymət alıb və Heydər Əliyev də xalqa müraciətində yazüb ki, «ona özüm qədər inanıram». Demək, biz də ona inanmaliyiq, ancaq inanmaq azdır, İlham Əliyevə kömək etməliyik, ona mane olanları susdurmalıyıq.

* * *

Zərqələm xanım Heydər Əliyevin yoxluğuna hələ də inanır. O müdhiş 12 dekabr gecəsini isə göz yaşları içinde xatırlayır. Televiziyanın matem sədaları altında eşitdiyə bəd xəbərin özündən gedib, gözünü ancaq sohberisi açıb. Ötən bir ildə elə saat olmayıb ki, Heydər Əliyevi xatırlamasın, onunla olan şəkillərə baxmasın. Deyir ki, Heydər Əliyevin yoxluğuna ona görə inanmiram ki, belə insan heç vaxt yox ola bilmez, o, Azərbaycan qədər əbədidir! Həm də Prezident İlham Əliyev hər siyaseti, qabiliyyəti, sözünün kesəri, hərəkatı, hətta oturuşu-duruşu ilə də elə bil Heydər Əliyevdir! Demək, Heydər Əliyevin yoxluğundan danışmaq olmaz...

«...Fəxri xiyabana getdim, Heydər Əliyevin məzəri üstündə ağladım, hönkürdüm, ağı dedim. Ay Heydər, 68 il əvvəl məni sənə tapşırıdlar, sağ ol, ay qardaş, məni etibarlı qorudun, arxam-dayağım oldun, dar günündə dadıma çatdin... Sonra Naxçıvanı, Azərbaycanı qorudun. Ancaq bizi soni qoruya bilmədik nadanlardan, rəzillərdən, amansız ölüməndən... Bizi, məni bağıشا... Əmanatindən – Azərbaycandan, oğlundan – İlhamdan arxayın ol. Soni qoruya bilməsək də, Azərbaycandan da, İlham Əliyevdən də muğayatıq, ay qardaş... Allah sənə rohmət eləsin, ay HEYDƏR».

İxtiyar HÜSEYNLİ,
«Azərbaycan»

ATA
OCAĞINDA





1936-ci İLDƏ ƏLİYEVLƏR AİLƏSİNƏ PƏNAH GƏTİRDİM

*Heydər Əliyevlə iki dəfə tələbə dostu olmuş
Dövlət Məmmədov Böyük İnsanın yeniyetməlik,
gənclik dövründən bəhs edir*

«...Culfanın Saltaq kəndindəki orta məktəbi bitirdikdən sonra təhsilimi Naxçıvan Pedaqoji Texnikumunda davam etdirmək niyyətindədım. Ancaq sözün düzü, no yol göstərinim, no da o məktəbə sonad verinmək üçün məsləhət verənini vardi. Bir səzə, tamam köməksiz qalmışdım. Bir gün atamın Göydərə kəndində yaşayışdan dəstə Zeynalabdin omı bizə gəlmişdi. Atam ona mənim narahatlığından danışdı. Zeynalabdin omı başına şigəl çorokş «Dövlət, narahat olma, mənim şəhərdə qardaşın yaşayır, Əlirzəni deyirəm, onun ortacılığında bu il homin məktəbə hazırlaşır, sonla onlara özüm apararam, bir yerdə sonad və imtahan verərsiniz, hor şey yaxşı olacaq» – dedi. Sevincimdən ığışma qanadım yox idi.

1936-ci ilin avqust ayının ortalarında mən, atam və Zeynalabdin omı Naxçıvan şəhərinə yola düşdük. Əlirza omının evində bizi böyük məhribənlüq qarşılardılar. Çay-çörəkəndən sonra Zeynalabdin omı matəbə üstüna gəldi. Sonra atam danışdı. Onları diqqətlə dinləyən Əlirza omı mənə nozor salıb «Ay bala, heç narahat olma, bizim uşaqla birlikdə sonad verərsən, sonra da imtahana gedərsən, görürəm, hor ikiniz də forasoltısınız, imtahan çatın olmaz, elo texnikumda da iki qardaş bir-birinə kömək olarsınız» – dedi. Bu vaxt içəri bir yeniyetmə daxil olaraq xosgoldı etdi. Əlirza omı oğluна xıtəban «Tanış ol, bir yerdə imtahan verəcəksiniz» sözlədi. Əlimi irəli uzadıb «salam, mənim adım Dövlətdir» – dedim. Qarşımızdakı yeniyetmə isə üzümə güllümsəyərək sanki sinayıcək tarzda gücümü yoxlamaq məqsədilə əlimi çox möhkəm sıxı və özünü təqdim etdi: «Heydər»...

* * *

Koşbəxtliyin, yəqin, elə dünyada mövcud olan insanların sayı qədər də meyari var. Hər kəs bir uğurunda, tale qismətində görür xoşbəxtliyini. Bugünkü həmsəhəbetimiz Dövlət Məmmədov da özünü xoşbəxt insanlardan sayır. 85 illik həyatını menalı, maraqlı, zəhmətli keçirib, emayı ilə ucalıb, yaxşı ailə başçısı olub, övladları, nəvələri üzünü ağ edib, ömrünün kamillik çağını isə respublikanın əməkdar müəlliimi və prezidentin fərdi təqaiidçisi fəxri statusu ilə yaşıyır. Bütün bunları xoşbəxtliyinin esas amili sayır, ancaq sıralamada on mühüm meyar kimi 1936-ci ilde tanış olduğu insanla olan məhribən münasibətini göstərir. Deyir ki, hor kəsə mənim xoşbəxtliyim qismət olmur. «Çünki biz o insanla yalnız adı tələbə dostu olmamış, ürək dostu olmuşuq, cyni zamanda, yeganə adamam ki, onunla iki dəfə tələbelik dostluğu etmişəm, hem 1936-1939, hem də 1951-1957-ci illərdə. Bu, xoşbəxtlik deyil, bəs nadir?» Dövlət müəlliim həqiqətən de haqlıdır, taleyin ona nəsib etdiyi bu qismət doğrudan da xoşbəxtlik sayılmalıdır. Çünkü bu münasibətlər heç de adı adamlı deyil, «azərbaycanlı» adını bütün dünya boyu ucaldan, millətinə, dövlətinə şərəf götərən bir şəxsiyyətlə – Heydər Əliyevlə bağlıdır.

* * *

«...Heydər kənddən gətirdiyim sənədlərə baxıddan sonra dedi ki, hər şey düzdür, onları texnikumun qəbul şöbəsinə təqdim etmək olar. Qeyd edim ki, o vaxt Heydərin 13, mənim isə 17 yaşım var idi. Yaş fərqimizin səbəbi o idi ki, mon ibtidai məktəbə gec getmişdim. Texnikum girişcəyində Lətif Hüseynzadə ilə görüşdük. Lətif müəllim sənədlərimə baxıb Heydərlə məni texnikumun dars hissə müdürü Murad Tutayukun yanına apardı. Sənədlərimi qəbul etdi. O vaxt imtahanlar indiki kimi nə test, nə də bilet çəkməklə idi. Müəllimlər keçilmiş program dairəsində suallar verməklə imtahan götürürdülər. İmtahan verib «beş» aldım, göldik onlara. Heydərin anası İzzət ana mənənə tobrik etdi. Onu deymə ki, mən anamı kiçik yaşlarında itirmişəm. Ana qayığını elə o vaxtdan İzzət anadan görmüşəm. Qayğı və nəvazığını İzzət ana mənənə 4 il əsirgəmədi.

Tələbolik dövründə günümüz, demək olar ki, bir yerdə keçirdi. Bizi birləşdirən cəhətlərdən biri də rəssamlığa olan bağlılığımız idı. Tez-tez Məmənə Xatun türbəsinin yanına gedib oradan damıryol vağzalı istiqamətində olan monzorlori çoxkirdik. 1937-ci ildə rus şairi A.S.Puşkinin 100 illiyi keçirilərdi. Biz də onun asırоворular illüstrasiyalar çəkmişdik. O vaxt təşkil olunmuş sərgidə Heydər birinci yeri, qardaşı Hüseyn Əliyevlə mən isə ikinci və üçüncü yeri tutduq. Onu da deymə ki, o zaman Bakıdakı Rəssamlıq Texnikumunda oxuyan Hüseyn Əliyev bizə daim qayğı göstərirdi.

Texnikumda biza çox savadlı müəllimlər dars deyirdi. Hərbi rəhbərimiz Akim Abbasov idi. Lətif Hüseynzadə, Cəlil İsgəndərli ədəbiyyat, Tofiq Bəktəsi riyaziyyat, Həsənbəy Qaziyev rus dili, Əsəd Cəfəri anatomiya, Əsgər Əhmədov isə kimyanı tədris edirdi. Bütün müəllimlərimiz Heydərin xərçən çox istəyir və onu daim biziñmuna göstərirdilər. Bəzən mendən soruşurlar ki, Heydər Əliyev hansı fənləri daha yaxşı oxuyurdu? Mən də deyirəm: bütün fənləri. Elə bir dərs yox idi ki, Heydər onu başqasından yaxşı bilsin. Xeyr, o, istisnasız olaraq bütün fənləri əla oxuyurdu. Hərbçilik qabiliyyətinə isə söz ola bilməzd. Bir də onu deymə ki, rus dilini gözəl biliydi. Yادimdadır ki, Lev Tolstoyun «Hərb və sülh» romanını o vaxt rus dilində oxuyur, məzmununu biza danışdırı. İctimai işlərdə da birinci id. Bundan əlavə, həvəskar teatrda da çalışdırı, tamşalarında adətnən baş rolları oynayır, özü də şah, hökmər, xalq qehrəmanı obrazlarını canlandırdırı. İdmənə xüsusi möşğul olurdu.

Hər həftənin sonu mən kənddəmə gedirdim. Çox vaxt Göydərə kənddəkən əmisigilə gedən Heydər də mənənə yol yoldaşı olurdu. Deyirlər ki, qardaşın necə adamdır, cavab o olur ki, bilmirəm, yol yoldaşı olmamışam. Bu baxımdan mən Heydərin yol yoldaşlığını xüsusi qeyd etmək istərdim. Uzun yolda, bəzən susuz, bəzən ac olduğumuz vədələrdə Heydər çox təmkinli və diqqətli olurdu. Yolumuz Əshabi-Kəhfin qarşısından keçirdi. Bu müqəddəs ocağa Heydər çox inanırı. Buradakı sudan içməyi həmişə özüne borc bilirdi.

Qrupda şörkəsiz lider idi Heydər. Onu hamımız, hətta yaşça ondan böyükler də sayırdı, hörmət edirdi. Bu hörməti Heydər özü qazanmışdı, somiyyəti, böyüklüyü, yaşına bəlkə də yarışmaya müdrikliyi ilə. Sizi inandırırm ki, qrupdakı bütün oğlanlar, içi də mən qarışq, həmişə Heydəri təqdim etməyə çalışırdıq. Onun kimi yeriməyə, davranmağa, danışmağa, hətta gülməyə də cəhd edirdik. Texnikumda nə mübahisə olsayıd, ədalətli həlli yalnız Heydərdən gəlirdi. Bəli, o, obyektiv hakim idi. Məntiqi çox güclü idi, hamını özünə, sözünə inandırıma-



...Əlirza əmi oğluna xitabən «Tənis ol, bir yerdə imtahan verəcək-siniz» söylədi. Əlimi irəli uzadıb «salam, mənim adım Dövlətdirdi» dedim. Qarşımıdakı yeniyetmə isə üzümə gülümsəyərək sanki sinayıcı torzda gücümü yoxlamaq məqsədilə əlimi çox möhkəm sıxdı və özünü təqdim etdi: «Heydər»...

bacarırdı, onun fikirlərinə biz heç vaxt şübhə etməmişdik. Heydər qrupdakı qızların da hamisi idi. Onlara başqa qrupdan kimse söz atsaydı, həmin şəxs elə həmin dəqiqə Heydərdən cəza alacaqdı. Onu da deym ki, Heydər nə qədər təmkinli, sülhsevər olsa da, yeri gölənde çox qətiyyətli və döyüşkən olurdu.

Qeyd etdiyim kimi, çox gözəl, mehriban, səmimi ailəsi vardı. Çox vaxt onlarda gecələyirdim. Xudmani həyətləri, iki otaqdan ibarət evləri vardı. Heydətdə daim xırda da olsa töşərűfatları olurdu. Əlirzə əmi zohmetkeş kişi idi, elə övladlarını da bu ruhda, sadə insanlar kimi böyüdürdü. İzzət anadan danışmaqla isə qurtarmaz. O qədər qayğılış insan idi ki... Bütün övladlarını çox isteyirdi, ancaq Heydərə xüsusi yanaşdırı, əslində, ailənin bütün üzvləri Heydəri yasadın böyük adam kimi qəbul edirdilər. İzzət ana Heydərin geyimine, səliqəsinə hemişə fikir verirdi. Həsənə Hüseyn artıq Bakıda olduqlarından Heydər də, demək olar ki, evdə böyük oğul kimi qalmışdı. Suğra ilə birləşdə kiçik bacı və qardaşlarına – Cəlala, Aqılə, Rəfiqəyə, Şəfiqəyə arxa-dayaq idı, onların təhsili, tərbiyəsi ilə məşğul olurdu.

Bələ gözlə ailənin bələ layiqli oğlu idi Heydər...»

* * *

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirən Heydər Əliyev Şahbuz rayonuna, Dövlət Məmmədov isə öz doğma elinə – Culfanın Saltaş kəndinə təyinat alır. Lakin onların yolları ayrılır. Dövlət müəllim deyir ki, tez-tez görüşərmişlər. Bir gün o, İzzət ananı ziyarət etmek üçün Naxçıvan şəhərinə gələndə Heydər Əliyevi də evdə görür. Heydər Əliyev deyir ki, o, artıq Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinin tələbəsidir. 1941-ci ildə Dövlət Məmmədov cəbhəyə gedir, təhsilini yarımcı qoymağa məcbur olan Heydər Əliyev isə fitri istədiyi və bacarığı, həmçinin xüsusi qabiliyyəti, rus dilini yaxşı bilməsi kimi keyfiyyətləri nəzərə alınaraq Nazirlər Sovetinə işə dəvət edilir. Beləliklə, Heydər Əliyevin həyatında, demək, həm də Azərbaycanın taleyində yeni mərhələ başlayırdı...

* * *

«...1943-cü ildə cəbhədən qayıtdım. Heydərlər tez-tez görüşürdük, 20 yaşı olmasına baxmayaraq, artıq Naxçıvanda nüfuz sahibi idi. Elə həmin vaxt Əlirzə əmi rehmətə getdi. Ailənin bütün çətinlikləri, qayğıları tam olaraq Heydərin ciyinlərində idi. 1944-cü ildə Bənənyar kəndində müəllim kimi fəaliyyətimi davam etdirdim. İşə təzə başlayanda Heydər məni təbrik etməyə geldi. Ailəsindən danışdı, dedi ki, kiçik qardaşı Cəlal artıq iki illik Naxçıvan Pedaqoji İnstitutunu bitirib və elə bu məktəbdə işləmək niyyətindədir. Çox sevindim, çünki Cəlal məndən 9 yaş kiçik olsa da, yaxın dost ididi və bilirdim ki, bu genç böyük qardaşı Heydər kimi casarətli və çox savadlıdır. Beləliklə, 60 il önce 16 yaşlı Cəlalla Bənənyar kəndində müəllimliyə başlaşdı. Bir evdə qalırdıq. Mührəbinə amansızlığı güzəranımıza təsir edirdi. Çox vaxt ac qalırdıq, adı oltardan çay dəməleyirdik, ancaq 16 yaşlı Cəlal bir dəfə də olsun şikayətlənmir, atasına, qardaşına layiq əsil kişi kimi dəyanət göstərirdi. Arada Heydər bizi yolu xamxaşa golirdi. Cəlaldan «*Qardaş, nə çətinliyin var?*» – deyə soruşsa da, o, həmişə «Heydər, narahat olma, birtəhər dolanıraq» söyləyirdi. Ancaq Heydər veziyətin heç də yaxşı olmadığını bildirdi, ney-

ləməli, bütün İttifaqda, Azərbaycanda, Naxçıvanda veziyət ağır idi, acliq baş alb gedirdi. Mən Əliyevlər ailəsinin motinliyini, dəyanətini, qorxmazlığını ilk dəfə həmin günlərdə gördüm. 40-ci illərin problemləri qarsısında ayılmayı, yüksəlon bu ailənin üzvləri 50 il sonra onlara yaradılan maneolərə, repressiyalara boyun oymayarak əsl kişi kimi mübarizə apardılar, nəticədə özlərini və Azərbaycanı yenə də yüksəldtilər.

1945-ci ildə Cəlal Azərbaycan Dövlət Universitetinə qəbul olundu. Lakin mənən Əliyevlər ailəsi ilə münasibətlərinə kösildədi. Heydərə mütəmadi görüşürdük. 1947-ci ildə məni evlərinə dəvət etdilər. Məlum oldu ki, Heydər ailəsi ilə birləşdə Bakıya köçür. «Məni işdən gəndərirlər, bələ lazımdır, bizim dostluğunuz isə bitməyəcək, mən sənənlə vəzifə dostu deyiləm axı, bizi uşaqlıq dostuyuq» – dedi Heydər.

Bakıya köçərək, Heydər işi ilə bağlı tez-tez Naxçıvana golirdi. Hər gəlmişdə də məni və digər dostlarını, qrup yoldaşlarını yada salır, yolu xurxudur. Çox etibarlı dəsər idi Heydər. Ancaq Heydər Əliyevlə yena də birləşdə olmaqla təqismətin imiş. Belə ki, 1951-ci ildə Allah-təsala bizim yollarımızı yena də birləşdirdi, hər ikimiz Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunduq. Qəbul imtahanında maraqlı bir əhvalat baş verdi. Rus dilindən şifahı imtahan götürüldür. Heydər çox sərrast və əhatəli cavab verdi. Müəllim isə nədənsə ona «dörd» yazdı. Heydər Əliyev də Heydər Əliyevdər də... O, etirazını bildirdikdə, müəllim «Get, kima istayırsın, şikayət et, mən sənən «beş» yazmayaçağam» – dedi. Heydər birbaşa universitetin rektorunun qəbuluna getdi. Sağ olsun universitetin o vaxtı rektoru Cəfər Xəndanı. Heydərin qətiyyətini, prinsipiallığını gördükdən sonra komissiya yaradılmasına razılıq verdi. Beləliklə, Heydər 7 nəfərdən ibarət komissiyanın qarşısında 15-dən artıq suala cavab verdi. Sonda müəllimlərin hamısı «Sən «beş»ə layıqsən, halal olsun» – dedi. Qəbul komissiyasının sadri hamızzın yanında Heydərdən üzər istədi. Heydər elə imtahandaca bütün qrupun rəğbatını, hörmətini qazandı. Qiyyabi təhsil alırdıq. Heydər burada da qrupun liderinə, gənc ağsaqqalına çevrilmişdi. Bütün universitedə nüfuz sahibi idi. Mütəmadi olaraq Bakıdakı evlərində olurdum. O qədər əhvalatlar başımıza golub ki...

Bir gün dərsdən çıxanda Heydərə dedim ki, bəs kənddən bir qohumum göz xəstəxanasında yatır, onun yanına getməliyəm. Bir anlıqda duruxub «Dövlət, qoy mən də gedim, sonin qohumunu yolu xum» söylədi. Sözün düzü, təccüb etdirm: «Ay Heydər, sənин işн-гучи var, мən-le vaxt itirme». Ancaq Heydər razılaşmadı ki, razılaşmadı. Beləliklə, goldik göz xəstəxanasına. Palatani xəbor albıl qalxmaq istəyəndə Heydər «Dövlət, monim bir tanışım burada işləyir, bir dəqiqə gözlə, onuna də görüşək, sonra bilmər, yaxşı düşməz» söylədi. Cavabım «mənən tələsen yerim yoxdur, özün bil» oldu. Bir kabinetə girən Heydər oradan gözel bir xanımla çıxdı. Mənən xitabən «Dövlət, tanış ol, Zərifə xanımdır, ailəvi münasibətlərimiz var» – deyən Heydər qarşımızdakı qızı da «Bu, Dövlətdir, uzun illərin dostuyuq» söylədi. Bir neçə dəqiqəlik səhbətdən sonra Zərifə xanımdan ayrıldıq. Heç vaxt hissələrini bürüzə verməyən Heydərin üzündə çox qəribə ifadə vardı və mən özümü saxlaya biləyim «Ay Heydər, deyəsan, son buru gəlisiñin əsas möqsədindən qaldın, dəha mənəni qohumumla görüşməyə ehtiyac yoxdur» – dedim. Heydər bir anlıq üzüne çox kəskin ciddilik götirərək mənə zəndə baxdı. Və bununla da Bu mövzuda səhbətimiz bitdi. Bu hadisədən bir il sonra, 1954-cü ildə Heydər Əliyev Zərifə xanımla ailə həyatı qurdu...»



1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini əla qiymətlərlə bitirən Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsində yeni vəzifəyə yüksəlir, Dövlət Məmmədov iso Naxçıvanda pedagoqji fealiyyətin davam etdirir. Həmin il Heydər Əliyevin anası İzzət xanım da rəhmət gedir. Dövlət müəllim xatırlar ki, bu hadisə Heydər Əliyevə olğuda pis təsir edir və o bu itkinin iztirablarını çox ağır keçirir. Sonrakı illərdə də ikiqat tələbə dostlarının görüşləri olurdu. «O, heç vaxt məni, digər dostlarını unutmurdu, hətta qırmızımı da qalırırdı» deyir Dövlət Məmmədov və xatırlar ki, Naxçıvana daim Heydər Əliyev barədə xoş xəbərlər gəlirdi.

«...Heydər Əliyev Naxçıvanda çox məşhur idi, 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinə sadr müavini təyin edildikdən sonra isə onun nüfuzu bira-on qat artı. Elə həmin il respublika Ali Sovetinə seçkiler keçirilirdi. O vaxtı Əbrəqunus rayonundan elimiz böyük oğlunun Azərbaycan SSR Ali Sovetinə deputatlıqla namizədiyi irəli sürülmüşdü. Heydər Əliyevin seçicilərlə görüşü keçirilirdi. Bir məqamı deym ki, sovet dövrünün seçkiliyi adətən quru keçirilirdi və əhali də deputatlıqla namizədlərlə görüşə zorun gətirilirdi. Ancaq Heydər Əliyevin hansısa kənddə görüş keçirəcəyi məlum oludurda nəinki təkcə həmin kəndin, hətta qonşu kəndlərin camaatı da bu görüşə tələsirdi. Hami üçün Heydər Əliyevi – Naxçıvanın adını bütün Azərbaycanda tanıtmış bir şəxsiyyəti görəmək maraqlı idi.

Bələ görüşlərin biri da Bənenyar kəndində keçirilirdi. Kəndin girəcəyində qarşılanma mərasimində məni dərhal gördü, yanına çağırıldı, işimlə, ailə vəziyyətimlə, dolanışığımı maraqlandı, xeyli somimi səhbat etdi. Cox mehribən görüş keçirildi, inanın ki, nə rəsmiyətçilik, nə də quru sözçülük vardi bu görüşdə. Hətta camaat Heydər Əliyevin DTK sadrının müavini olduğunu da unutmuşdu. Əslində, elə ilk tanışlığında Heydər Əliyev hamıya göstərdi ki, o, çekist olmamışdan öncə azərbaycanlıdır, xalqını sevən rəhbər şəxsdir və ondan çəkinməyə ehtiyac yoxdur, əksinə, ona inanmaq, güvənmək lazımdır. Görüşdən sonra Heydər Əliyevlə yenidən səhbatlaşdıq, ötən günləri yada saldıq. Qrup yoldaşlarımızı bir-bir xəbər aldı, onlara salam deməyimi tapşırı.

1969-cu ilin iyul ayının 15-i sahər bir də gördüm qonşum az qalır qapım qura. İçəri girərkə sevincin «Heydər Əliyevi Azərbaycana rəhbər qoydular», – deya qışqırdı. Az sonra bütün kənd, nəinki kənd, bütün Naxçıvan sevincəndən ayağa qalxmışdı. Təbriz teleqramı göndərdim və Heydər Əliyevə fealiyyətində uğurlar arzuladım. Elə fealiyyətinin ilk aylarında ölkədə hiss olundu ki, yeni rəhbər avvalkilar kimi deyil, o, işləməyə, xalqı və dövləti inkişaf etdirməyə gəlib. Heydər Əliyev hər yerde ona inananların, Azərbaycanın adını ucaldırdı.

1974-cü ildə Naxçıvan MSSR-in yaradılmasının 50 illiyi qeyd olunurdu. Bu münasibətlə təşkil olunmuş bayramı tədbirlərində iştirak üçün Naxçıvana gələn Heydər Əliyev Culfa-nı da ziyanrot etdi. Burada da tədbirdə məni uzaqdan görüb yanına çağırıldı, hal-ahval tutdu. Qrup yoldaşlarımızı xəbər aldı, dostları, ötən günləri bir daha xatırladıq. Çox səhbat etdik. Sonrakı illərdə də har da Naxçıvana gələndə görüşürdük, bizi axtarırdı, heç vaxt unutmurdu. Sonra da 1982-ci il... Heydər Əliyev Azərbaycanın adını Kreml zirvəsinə qədər yüksəldi. Sevinci-

mizdən, sadlığımızdan bilmirdik nə edək... Hər dəfə rəsmi qəzətlərdə adını, mərkəzi televiziyyada özünü görənə qəlbim iftixar hissi ilə dolurdu. Düşünürdüm ki, indi Əlirza eminin, İzzət ananın ruhu çox şaddır, çünki onlar Heydəri layiqli oğul kimi böyük müsəlmanlardır, onun üstündə eziyyət çəkmışdır, ona böyük ümidi bəsləmişdir, demək, o da valideynlərinin çorayını itirmədi...

Sonra da 1987-ci il gəldi... Heydər Əliyev bütün vəzifələrindən istefə verdi. O, indi vəzifəsiz idi, sadəcə, İttifaq əhəmiyyətli təqaüdçü statusunu saxlayırdı. Ancaq yənə də xalqın əsas güvəncə yeri, inam mənbəyi idi. 1988-ci ildən başlayan erməni təcavüzü və Moskvadan anti-Azərbaycan hikkəsinə qarşı ölkə rəhbərliyinin müqavimət göstərə bilməməsi xalqı bir daha əmin etdi ki, Heydər Əliyev alternativsiz siyasi liderdir, yalnız onun şəxsi qüdrəti yaranmış problemləri həll edə bilər və ümumiyyətlə, Tanrı bu insanı Azərbaycana xilaskar kimi göndərib. Artıq Heydər Əliyevin əleyhinə mərkəzi və yerli mətbuatda şər, böhtan dolu yuzalar gedirdi. Hamımız bilirdik ki, bu məkrili kampaniyanın başında M.Qorbaçov və Ə.Vəzirov dayanır. İftiralar elə həyəsiz hala çatmışdı ki... Axırda dözməyib qatara bilet alıb birbaş Bakıya, «Komunist» qəzeti qəbulundan sonra. Redaktorun qəbulundan sonra. Dədim ki, Heydər Əliyevin bioqrafiyasını səhv yazmasının, Naxçıvanda texnukumda oxumadığını, ADU-ya saxta yollarla qəbul edildiğini yazarırsınız. İndi mən də Heydər Əliyevi 1936-ci ildən tanıyan, onuna duz-çörək kəsən bir insan kimi gəlmışım həqiqəti danişam. Bu kişi mənə bərabər Pedaqoji Texnukumda oxuyub, bu da bizim şəkillərimiz. Bu kişi ADU-ya girəndə ona qarşı saxtakarlı etmək isteyiblər, ancaq biliyi ilə ədalətli «əla» qazanıb, inanmırınzı, gedin universitetin arxivini yoxlayın. Biografiyasına gəlincə isə, onun evində duz-çörək kəsmişəm, bütün qohumlarını tanıyıram, Heydər Əliyevin bütün həyat yoluna bələdəm, nəyi səhv yazıbsa, deyin, mən də öz yaddaşma güc salıb, görək, həqiqət kimin tərəfindədir. Məni dirlədikdən sonra başa salıldılar ki, «iş bizilik deyil. Sən də ağlışına yiğ, artıq Heydər Əliyev yoxdur, onun adını çəkənin bütün nəslini yer üzündən keşirən».

Suyu süzülmüş halda gəldim Cəlal Əliyevin yanına. Gördüm ki, Cəlal müəllim məndən beşqat artıq əsəbidir. Məni dirlədikdən sonra dedi ki, «ay Dövlət müəllim, sən bir qəzetə bacarılmısan, mən isə qalmışam bütün bu rəhbərlərin əlinde, onlara həqiqəti qəbul etdirə bilmirəm, hələ gör Heydər nələr çəkir. Donos yazarların hamısı vaxtı ilə Heydərin çorayını yeyənlər, onun vəzifəyə çəkdiyi adamlardır. Hamısı xain çıxdı. Heç olmasa həqiqəti desinlər, dərd yari olar, yazıqlarının hamısı yalandır, bəhtandır». Xeyli dərdləşdikdən sonra Cəlal müəllim mənənə ürək-dirək verdi, qatara bilet alaraq Naxçıvana yola saldı. Mən isə sakitləşə bilmədim...»

* * *

Dövlət Məmmədov həqiqətən də sakitləşə bilmir. İndi onun səsi-sorağı Moskvaya, Kremlə, Qorbaçova, Vəzirova... vurulan yüzden artıq etiraz teleqramı ilə gelirdi. Bir sözə, Heydər Əliyev Naxçıvana gələnə qədər Dövlət Məmmədov özünəməxsus mübarizə aparırdı. O dövrəki etiraz kampaniyasını isə Dövlət müəllim «Bu da mənim mübarizəm idi, Heydər Əliyev uğrunda, haqq-ədalət uğrunda» kimi saciyyələndirir. Dövlət Məmmədovun həmin illərdəki fealiyyəti, fədakarlığı ilə bağlı akademik Cəlal Əliyev «Elm həqiqətdir» kitabında ətraflı yazıb, bu insanın sədəqətini çox yüksək dəyrənləndirib.



* * *

«...Tez-tez Cəlal Əliyevə zəng edib Heydər Əliyevi soruşurdum. Deyirdi ki, tozyıqlar çoxalıb, İlhami, Sevili işdən çıxarıclar, ancaq Əliyevləri sindirməq mümkün deyil. Mənim salamlarımı qatdırduğumu deyir və söyləyirdi ki, Heydər Əliyev də mənə, bütün dostlarına salam deyir, sədəqətə görə minnətdarlığını bildirir. 1990-ci ilin 22 iyulu idı. Eşidim ki, Heydər Əliyev artıq bir neçə saatdır Naxçıvana gəlib. Təcili görüşə hazırladım, bizim evdən məsləhət görüdürlər ki, Heydər Əliyev uzaq sofrəndə gəlib, bu gün narahət etməyə deyməz. Ancaq düşündüm ki, indi Heydər Əliyev üçün on vacibi dincəlmək deyil, dostlarının əhatəsində olmaqdır. Bacısı Sügra xanının evində maskunlaşan Heydər Əliyev məni görəcək çox sevindi, səmimi göründük. O, çox arıqlamışdı, hiss olunurdu ki, son illərdə böyük çətinliklərə qarşılaşır. Evde Vasif Talibovdan savayı, Afiyəddin Cəlilov da vardi. Birdən onu qapıya çağırıldılar. Geri döndənə Heydər Əliyev bildirdi ki, on minlərlə naxçıvanlı onunla görüşmək isteyir. Heydər Əliyev, məmkünse, mərkəzi meydana gələrək sakınların salamını qəbul etsin.

Mən də onlara qoşulub meydana getdim. Meydانا qədər yolu çətinliklə irəliləyirdik. İlyə atsaydın, yerə düşməzdə, bütün Naxçıvan öz böyük oğlunu qarşılamaga çıxmışdı. Heydər





... Bütün Naxçıvan öz böyük oğlunu qarşılımağa çıxmışdı. Heydər Əliyev burada 80 min nəfərin qarşısında qısa çıkış etdi, dedi ki, o, Naxçıvana yalnız sakit yaşamaq üçün gəlib, xalqı ilə birlikdə olmaq niyyətindədir. Alqışların, «Heydər» sədalarının ardi-arası kəsilmirdi. Artıq Heydər Əliyevin simasında üzgünlük, yorğunluq qalmamışdı. Gülümseyərək «xalqımdan raziyam, məni unutmayıblar, demək, yaşamağa dəyərmis» dedi.

Əliyev burada 80 min nəfərin qarşısında qısa çıkış etdi, dedi ki, o, Naxçıvana yalnız sakit yaşamaq üçün gəlib, xalqı ilə birlikdə olmaq niyyətindədir. Alqışların, «Heydər» sədalarının ardi-arası kəsilmirdi. Evə xalqın, səde naxçıvanlıların şəhərsində yenə birlikdə qayıtdıq. Artıq xalqımdan raziyam, məni unutmayıblar, demək, yaşamağa dəyərmis» - dedi. Şəhərsi gün Ordubad camaatı ilə görüşə getdik. Burada da öbəli Heydər Əliyevi qəhrəman kimi qarşılıdı. Bir neçə gün orzında Heydər Əliyev bütün Naxçıvanı gözdi, özü də şahid oldu ki, Naxçıvan sakinləri bir nəfər kimi onun sözünü, ömrini gözleyir.

Sonrakı hadisələrdən də xəbərdarsınız... Artıq Naxçıvan və naxçıvanlılar öz taleplerini Heydər Əliyevə həvələ etmişdir. Onunla tez-tez görüşürdük, ya evində, ya kabinetində, ya da Naxçıvanın müxtəlif güşələrində. Naxçıvanın üzəlşidiyi problemləri həll etmək üçün Heydər Əliyev böyük əziyyətlər çekirdi. Ermənistannın blokadası az imiş kimi, Bakı rəhbərliyi də hər dəfə bir texribat hazırlayırdı. Heydər Əliyevin sayəsində yalnız Türkiyənin, İranın yardımına ümidi edirdik. Heç yadımızdan çıxmaz, 1991-ci ilin soyuq qış günlərindən biri idi. Evdə ehtiyat saxlaşdırılmış bir neçə salxın üzümü götürüb Heydər Əliyevin görüşünə getdim. İnanın, Naxçıvan rəhbərinin evi də bumbuz idi. Mənzildə palto, papaqla oturduq. Üzülmü görən Heydər Əliyev bir qədər pis oldu: «Dövlət, biz üzüm yeyə bilərik, ancaq naxçıvanlıların çoxu quru çörəyə möhtəcedir, soyuq xalqı qırır. Eybi yox, biz kişiyik, birtəhər tab götürərik, bəs uşaqlar, qadınlar, yaşlılar nə etsin? Bu camaatın ümidi yalnız mənədir, mən məsuliyyətimi anlayıram. Ancaq nə qədər mane olan var». Heydər Əliyev çox üzgün idi, ancaq bədbin deyildi, bax elə onun bu mübarizliyi Naxçıvanı məhvənden qurtardı.

1993-cü il may ayının 8-də Heydər Əliyevin 70 illik yubileyini təbrik etmək üçün onun qəbuluna gəldim. Öz əl işimi - rəsmi ona təqdim etdim. Kabinetdə olan başqa adamlar çıxandan sonra təklikdə səhbat etdik. Dedi ki, «Dövlət, Bakıda vəziyyət pişmişir, bunun bələsi bütün Azərbaycana dəyərək, Allah ölkəmizi daha böyük bələlərdən qorusun». Bu sözlərən sonra mon cox narahat oldum, eğər Heydər Əliyev kimi bir şəxsiyyət böyük bələlərdən danışırsa, demək, vəziyyət çox gərgindir. Doğrudan da, bər ay sonra ölkədə vəziyyət o qədər mürəkkəb hal aldı ki, bütün xalq Heydər Əliyevi təkidlə Bakıya, hakimiyətə dəvet etdi. Və Heydər Əliyev Azərbaycana növbəti dəfə qurtuluş bəxş etdi.

1998-ci ildə Heydər Əliyev bütün tələbə yoldaşları ilə görüş keçirdi. Çox maraqlı, töşirli görüş oldu. Təsəvvürünüzə görən, uzun illər idi ki, bir-birindən ayrılan tələbə yoldaşlarımızın hərəsi bir rayondan, bir kənddən gəlmədi. Onda olan səmimiyyətə, məhribanişə bir daha heyran qaldıq. Hamımızla bir-bir görüştü, iş yerimizi, ailə vəziyyətimizi soruşdu, problemlərimizlə maraqlandı. Tələbelik dövrünün xatirələri bir daha yaşadıq. Hamımız da onun güclü hafızasına heyran qalmışdı ki, üstündən neçə illər keçməsinə baxmayaraq, tələbelik illərində baş veren hadisəleri belə deqiqliklə xatırlayır.

Ümumiyyətə, hər ilin 9 mayında - Qələbə gündündə Həzi Aslanovun abidəsi önünde bütün veteranlarla görüşən Heydər Əliyev mənimlə hal-əhval tutur, «Dövlət, biz hələ çox yaşayacaq» deyirdi. 2002-ci ilin 11 iyununda eşidiyim xəbərlərə sənki dünyaya yenidən gəldim. Heydər Əliyev fərmanı ilə məni prezidentin fərdi təqaüdçüləri sırasına daxil etmişdi. Sevincimin həddi hüdudu yox idi.

* * *

Bu hadisədən bir həftə sonra Heydər Əliyev Naxçıvana gəlir. Bu səfərdə Dövlət Məmmədovla bağlı çox isti bir haşıyə də var. Televiziya vasitəsilə dəfələrlə nümayiş olunan hadisəni xatırlatmağa ehtiyac duyurur. Şəhər gəzintisinə çıxarkən konardan Dövlət müəllimi görən Prezident onu yanına dəvət edir. Səmimi görüşdən sonra «Dövlət müəllim, kefin necadır, necə dolanırsan» sualına belə cavab alır: «Çox sağlam olun, conab prezident, təltifinizə görə də minnətdaram, heç bir təmənnəm yoxdur, təki Sizin canınız sağlam olsun».

Özünəməxsus tərzdə gülməsəyən Heydər Əliyev «Mən səni yaxşı tanıyıram, gözü tox adamsan, bir stakan südlə də dolana bilərsən, ancaq sonin kimi insanlara dövlətin qayğısı vacibdir, həm də burada unutmasınlar ki, sən mənim dostumsan» deyir.

Bu, dostların sonuncu görüşü idi...

«...2003-cü ilin aprel ayından narahat idim. Hər gün gözümü televiziyyaya dikib Heydər Əliyevin söhbəti ilə bağlı məlumatları izleyirdim... 13 dekabr günü sohbet tezəndən gördüm evdə hamı ağlayır, ancaq mən heç nə demirlər. Ürayıma damdı, keçirdiyim iztirabları sözlə deyə bilmirəm... Naxçıvan nümayəndələri ilə birlikdə Bakıya daşın mərasiminiOLDIM. Respublika sarayından Foxri xiyabanadək olan 7 kilometrlik yolu hamı kimi, ayaqla geddim. Ancaq bu yolda mənim təsəssüratı tamam başqa idi. İndi rəhbərimin conazəsi arxasında keçdiyim bu yolu vaxtı ilə dostum Heydərə o qədar dəlaşmişdiqu... zarafat edə-edə, böyük arzular danışa-danışa...

Heydər Əliyevə son borcumu vermak üçün onun adını daşıyan fonda müsabiqə üçün öz asərimi təqdim etmişəm. Bu da mənəm – Heydər Əliyevin uşaqlıq dostunun, ikiqat toləbə yoldaşının, onun ailəsinin qayığını görmüş sadə bir azərbaycanlının töhfəsidir. İndi də hor daşə Bakıya galəndə aeroportdan birbaşa Foxri xiyabana gedirəm, Heydər Əliyevin mözəri başında dayanıram, səhbatlaşırəm, xatirələri danışram, dostlarımından bəhs edirəm, bilirom ki, onun ruhu məni dinliyir...

Heydər Əliyevin şəkildəki gülməsəyən çöhrəsini görəndo xatirələrə dairəm. Sanki yeno də 1936-ci ildir. Yeno də qapı açılaçaq, Əlirza əmi onu biza təqdim edəcək, Heydər də sinayıcı tərzədə olımı möhkəm sixacaq və beləliklə, 67 il davam edəcək dəstlüğümüz başlayacaq».

İxtiyar HÜSEYNLİ,
«Azərbaycan»

Üçüncü fəsil

BİRİNCİ ŞƏXS



Sirus TƏBRİZLİ,

*Milli Məclisin Komissiya sədri,
YAP sədrinin müavini*



MÜJDƏ

1969-cu il avqustun son günləri idi, bir aylıq Moskva ətrafındaki istirahətdən sonra Bakıya qayırdırdım. Paytaxtın dəmərgiyol vağzalında tosadüfən mənimlə Sumqayıt şəhər 17 nömrəli orta məktəbin rus bölməsində işləyən müəllimə ilə rastlaşdım. O, hal-həvəldən sonra çox mühüm bir xoş xəbər, müjdə vermiş kimi dedi: «Sirus, bilirsən, Azərbaycan Heydər Əliyev adında bir nofori rəhbər qoyublar, ləp son deyən adamdır, görürür, çox prinsipiial, sort və tomiz insandır, bütün nəqşanlarından çəkinmodan danışır. Hami deyir ki, Azərbaycan partiya təşkilatına hələ beləsi galmayıibdir».

Düzü, o zaman həmkarının şad xəbərini, müjdəsini o qədər də nikbinliklə qarşılamadım. Cavan olmağıma baxmayaraq, artıq bir çoxları kimi, məndə də Kommunist Partiyasının özünə şəkk-şübə yaranmışdı.

Biz ailəliklə 1951-ci ilin yayında Sovet Azərbaycanına geləndə burada yer də, gəy də Stalinin dahiliyindən, böyükliyündən, ədaletliliyindən danışındı. Hami kimi, şübhəsiz, mən də bütün deyilənlərə tam səmimiyyətlə inanırdım. Hələ rəhbər sağ iken bir gün atam deyəndə ki, bala, mon İranda şah zülmüne qarşı vuruşmuşam, demə, Stalin ondan da əzazil imiş, hətta onda mən doğma atamdan çox ətrafdə deyilənlərə inanmışdım. O zaman bize məktəbdə tez-tez xorla Sovet-Çin dostluğundan bir neğma oxutdurulurdu. Nəqəratında belə sözler vardı: «Stalin i Mao słusayut nas! Sluşayut nas! Küçədə ise uşaqlar onu belə oxuyurdular. «Stalin i Mao kuşayut nas! Kuşayut nas!» Bir gün məktəb xorunda men nəqəratı küçədə eşidim kimi oxuyunda idman müəllimim Səbzəlinin boynumun ardına saldığı şapalaq gülə kimi açıldı. Sonralar uzun illər «Moskva-Pekin» mahnısını dinləyəndə onun melodiyasından çox Səbzəlinin peyserimdəki şapalağının səsini eşidirdim. Stalin ölümdən sonra o şapalaq məni daha piş göynərdi. Məlum oldu ki, atam da haqlı imiş, küçədəki uşaqlar da. Bir neçə il də Stalin ifşa eləyən Xruşçova inanıdıq. 1964-cü ildə onu da devirdilər və məlum oldu ki, Xruşçov heç də «bir nömrəli kommunist» deyil, əsl avantürist imiş. Elə həyatımız da belə yalanlar, eyintilər, fırıldاقlar, oğurluqlar içərisində keçirdi.

1969-cu ildə artıq mənim on bir il iş stajım vardi. Birinci iş yerim Quba Konserv Zavodun-da fəhlədən direktora kimi – hami meyvə, kompot, mürəbbə, cem, şəker, hətta banka qapaqla-

nna qədər oğurlayırdı. Fərq ondaydı ki, fehlələr ciblerində, çantalarında daşıydırlar, direktor isə maşınlı. İlkinci iş yerim həmin rayonun RTS-inde idi, biz fehlələr yay-qış qan-ter içinde qara qəpik-qurşa işləyirdik, rəhbərlikdə isə dörd-beş adam kəf edirdi, «zovxoz»umuzla «buxalter»imiz hətta ilda bir neçə dəfə Moskvaya, Kiyevə futbol yarışlarına tamaşaya gedirdilər. Üçüncü iş yerim Bakının Zığ internat-məktəbi, dördüncü də Sumqayıt şəhər 1 nömrəli internat məktəbi oldu. Burada da rəhbərlik uşaqların ərzəgəni, paltarını, yorğan-döşeyini üsulluca çırpışdırırdı, o cümlədən da yetim uşaqlarırin. Onlara qarşı kimse baş qaldıranda hər yolla aradan götürürdürlər. Elə mənин 17 nömrəli orta məktəbdə keçməyimə də internat-məktəbin direktoru «kəməklilik» göstərmədi. Və bütün bu işlər, heç şübhəsiz ki, «doğma, əziz» Kommunist Partiyasının gözleri qarşısında, onun «əbədi rəhbərliyi» altında coreyan eleyirdi.

Həmkarımın Moskva vağzalındakı şad xəbərinə, müjdəsinə şəkk-şübəhm də bu reallıqlardan törenirdi. Lakin Bakıya döndənən sonra yavaş-yavaş qolbimdəki şəkk-şübəhməni inam əvəzlədi. Hətta iş o yerə çatdı ki, dəfələrlə «məstkom»u olduğum məktəbdə partkomun mənə partiyaya keçmək təklifinə rədd cavabı versəm də, məhz Heydər Əliyevin respublikada apardığı işlərdən bir çoxları kimi mən da razi qaldığımdan, 1970-ci ilde Kommunist Partiyası sıralarına qəbul üçün erizə verdim.

Əsasim respublikanın birinci katibinə inamım, məqsədim isə bir siravi kommunist kimi bacardığım köməyi göstərmək olmuşdu. Onun işləri isə göz qabağında idi. Əvvələ, hamiya aydın idi ki, bu insan sadə camaatın, əsl xalqın tərəfəsinə saxlayır. Onun tənqid atasını tutduğu öz vəzifə və möqəmlərindən səvi-istifadə eleyənlər, dövlətin, xalqın malını talyanılanları idi. Dünənə kimi etəletdə olan Azərbaycanda bütün sahələrdə canlanma yaranmışdı. Bir vaxtlar bizim xərcleyə bilmədiyimiz pullar başqalarına verilirdi, indi ilden-ilə Ümumittifaq bündəsindən Azərbaycana daha çox vəsait ayrıılırdı. Və Azərbaycanda adı insanın, fehlə-kəndlinin get-gedə daha yaxşı yaşaması taxılçılarnın, pambıqçılarnın, tütünçülərin, tərəvəzçilərin, mexanizatorların, inşaatçıların, ümumiyyətə, iş-zəhmət adamlarının aldiqları mənzillərdən, maşınlardan, ucaltdıqları yaraşlı evlərdən, oxudurduqları övladlardan, aldiqları mükafatlardan görünürdü. Bu gün müştəqil Azərbaycanda çalışan mütəxəssislərin əksəri o dövrə istər respublikanın, istərsə de SSRİ-nin başqa şəhərlərində təhsil almışdı. Heydər Əliyevin iş əslubu nəinki Azərbaycanda, çox-çox uzaqlarda da hamiya bəlli idi.

O, xalqa, dövlətə fayda verənlərə diqqət, hörmət göstərir, zər verirdi, xalqın, dövlətin malını talyanınlara qarşı kəskin mübarizə aparır, zor işlədirdi (Günlərin bir günü Quba rayon RTS-dəki «zovxoz»la «buxalter»i tətudular ve mesuliyyətə cəlb edib güllələdirilər). Bütün bu prosesləri sonralar bir jurnalist, publisist kimi daha yaxından izləyə bilirdim.

Lakin etiraf etmək lazımdır ki, Heydər Əliyevin o zamanlar İttifaqdə səs salan rüşvet və korrupsiya əleyhinə apardığı qətiyyətli mübərəzəsi istənilən nəticəni vermirdi. Çünkü yiyesiz, sahibsiz mülkiyyəti no qədər möhkəm qorusan da, onun müəyyən hissəsini mütləq uğurlayaçaqlar. Elə rüşvet, korrupsiyanın kökü də malı, imanı inkar eleyən kommunist sisteminin möğzində, mahiyətyində idi.

Bu gün isə Heydər Əliyev bu işləri apardığı qətiyyətli iqtisadi reformalarla çox uğurla həyata keçirir. O sahədə ki özələşdirmə eparılıb, həm işlər qaydasına düşüb, həm bolluq yaranıb, həm də yuxarıda sadaladığımız neqativ həllər aradan götürülüb. Biz bunu artıq çörək, nəq-



... Gəndəb yaxınlığında yolla gələrkən gördüm ki, o zamankı KQB-nın sədri Heydər Əliyev piyada, üzü Bakıya doğru gedir. Sözsüz ki, onu tanıdım və maşını oyıldım. Məlum oldu ki, o da başqa rayondan tədbirdən qaydırılmış. Və yolda maşının təkəri buraxıb, sürücü nasos üçün baqajı ağanda Heydər Əliyev orada pay-püş görüb və soruşub: «Bunlar nədir?» Sürücü cavab verib ki, rayondakı filan vəzifə sahibi qoyub. Heydər Əliyev sürücüyü deyib: «Təcili geri döñ və bunları həmin adama qaytar, mən isə yavaş-yavaş gedirəm».



liyyat, ticarət, rabiət, tikinti, aqrar, xidmət və başqa sahələrdə əyani şəkildə görünür. O zaman isə bu əyintilər, qüsurlar sistemin öz əyriliyindən, qüsurlarından törənirdi.

Bu yaxınlarda «Nezavisimaya qazeta» Şevardnadzenin 75 illiyi ilə bağlı iri yazı dərc etmişdi. Orada vaxtı ilə Gürcüstan rəhbərliyinin respublikada rüşvət, korrupsiya əleyhinə apardığı mübarizənin uğursuluşundan da danışılır və qeyd olunurdu ki, o zaman iş o yero çatmışdı ki, Gürcüstanda hansısa bir dövlət məməruna rüşvət verən təklif edəndə ki, xidmətinizə görə bu min manatı götürün və əmin olun ki, həc kəs bilmeyəcək, məmər da öz növbəsində deyirdi: «Şəh xidmətimə görə bəs min ver, qoy hamı da bilsin».

Yuxarı vəzifə-məqam sahiblərini sıxıqla onlar rüşvetin məzənnəsini bir az da artırırdılar (Heydər Əliyevin özü de çıxışlarında bunu etiraf edib). Bütün burlara baxmayaq, Heydər Əliyev xalq, dövlət malına xəyanət edənlərə qarşı amansız idi. O, belələrinin nə vəzifəsinə, nə də ali mükafatlarına baxırıdı, xəber tutanda mütləq cəzalandırırdı, çünki özünün həyat qayəsi daim xalqı, dövləti, vətəni Azərbaycanı zenginləşdirmək olubdur.

Keçen əsrin 70-ci illerinin sonunda «Kommunist» qəzeti mənə o zaman Abşeron Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışan Sosialist Əməyi Qohrəmanı Tamara Hümmətova haqqında yazı sıfırış vermişdi. Onunla bir neçə dəfə görüşdüm və çox adamlar, çox mətbələr barədə səhəbə apardım. Müsbəhibim Heydər Əliyevlə bağlı belə bir əhvalat danışı: «Sohv etmirəmsə, 1967-ci il id. Mərkəzi Komitədə təlimatçı işləyirdim. Respublikanın şimal rayonlarının birindəki tədbirdən qayıdırırdım. Gəndob yaxınlığındakı yolla gələrkən gördüm ki, o zamankı KQB-nin sadri Heydər Əliyev piyada, üzü Bakıya doğru gedir. Sözsüz ki, onu tanıdım və maşını aylıqtırdım. Məlum oldu ki, o da başqa rayondan tədbirdən qayıdırırmış. Və yolda maşının takımı buraxıb, sürücü nasos üçün baqajı açında Heydər Əliyev orada pay-püş görüb və soruşub: «Bunlar nadir?» Sürücü cavab verib ki, rayondakı filan vəzifə sahibi qoyub. Heydər Əliyev sürücüyə deyib: «Təcili geri dön və bunları həmin adama qaytar, mən isə yaşas-yavas gedirrim».

Xalq başşaları üçün yaşayanlara, yaradılara həmişə hörmət, qayğı ilə yanaşır, bu işləri təmənnasız görenləri isə ürkədən sevir, əzizləyir və daim başı üzərində bayraq kimi ucalara qaldırır. 1982-ci ilin payızında illər boyu torpağı, xalqını ucaldan Heydər Əliyevi Azərbaycan xalqı dünya siyasetində möhtəşəm yər tutan bir superdövlətin Sisiyə Bürösuna, röhrberliyinə ucaldı. Cox keçmişdi ki, vaxtı ilə sovet imperiyasının ucqar Naxçıvanında fəhlə ailesində dün-yaya gəlmış bir insan öz ağı, bacarığı, siyasi və idarəetmə möharəti sayısında beynəlxalq aləmdə tanındı, eyni zamanda, dünyanın en iri məməkətinin başçısı olmağa layiq görülen dövlət xadımı, siyasətcisi seviyyəsinə qalxdı. İndi Rusiyannın, keçmiş sovet respublikalarının bir-sıra qabaqcıl ziyahları, siyaset, elm, dövlət adamları vaxtı ilə dövlətin sükəninin Heydər Əliyevi verilməməsini heysilənlərlər.

1993-cü il iyunun 1-də vaxtı ilə sovet dövlətində yüksək vəzifelərdə işləmiş N.K.Baybakovla birlikdə Naxçıvana uçurduq. O, Heydər Əliyev barədə çox böyük hörmət, ehtiram və məhəbbətlə danışırı. Söhbət əsasında Baybakov dedi ki, Heydər Əliyev respublikaya rəhbərlik etdiyi son illərdə mərkəzi neftdən yarındır, fikri kənd təsərrüfatına yönəlməklə nefti Azərbaycanın gelecek nəsilləri üçün qoruyur. Moskvada işləyərkən o, oträfdakılara Azərbaycan xalqının bütün yaxşı coğraflarını nümayiş elədi. Çox tez zamanda neinki özü, hətta həyat yoldaşı Zərifə xanım da qadınlar arasında böyük nüfuz qazandı...

Elə həmin səfərdə Heydər Əliyevin bir keyfiyyəti, onda olan yüksək məsuliyət hissi də monim üçün çox qabarq açıldı. Bunu mən evvələr də düşünmüştüm. Heydər Əliyev üçün gör-düyüş işin kiçiyi və ya böyüyi yoxdur. İstər adı uşaq bağçasına getsin, istərsə də nəhəng zavoda, ya da möhtəşəm beynəlxalq tədbirə - hamisini eyni məsuliyət hissi ilə yanalar. O gün müşahidə elədiyim işin tam başqa idi. Baybakovun soñori birləşdilik idi. 70 yaşı ilə bağlı, gec də olsa, köhne dostunun ziyarətinə gəlməmişdi. Üçlüdən nahar eləyirdik. Birde Baybakov Heydər Əliyev-dən çox səmimi soruşdu: «Nəhəng Sovetlər ölkəsinə siğışmayan Heydər Əliyev bu kiçik Naxçıvana necə siğışır?» Sual hem sorusunu həyəcanlandırmışdır, hem də cavab verəni, heç şübhəsiz ki, məni de. Heydər Əliyev həyəcanını gizlətməden, amma tomkinlə dedi: «Nikolay Konstantinoviç, özizim, burası mənim kiçik vətənimdir və bu gün burada blokadada yaşayan insan-lara mən çox gəroyam, hədsiz dərəcədə gəroyam, lazısam. Buna görə də arazı baxımdan olmasa da, mahiyətə kiçik vətənim mənim üçün Sovetlər ölkəsindən çox-çox böyükdür».

Ən qəribə hadisə Naxçıvan təyyarə meydanında baş verdi. Biz hörmətli qonağı ora götürdən artıq təyyarə uçuşu hazır idi, mühərrikləri da işleyirdi. Baybakov təyyarəyə qalxan kimi trap çəkildi, qapı bağlandı, biz də oradan uzaqlaşdıq. Mən Heydər Əliyevin ardınca ikinci maşında idim. Bir az gedəndən sonra onun maşını elə meydanda dayandı. Təxminən 40-45 dəqiqə gözlədim. Yalnız təyyarə göyo qalxandan sonra Heydər Əliyevin maşını torpondı və biz Ali Məclisə yollandıq.

Mən kabinetdə Heydər Əliyevdən soruştum: «Siz böyük xətir-hörmətlə Baybakovu qarsılaşdırıvət və təyyarəyə kimi örtüdünüz, lakin orada bu qədər dayanmaq nəyə görək idi? Onsuza sizin orada dayanmağınızdan Baybakov xəbərsiz qaldı». Onun cavabı belə oldu: «Sirus, Baybakovun xəbər tutub-tutmaması mənim üçün vacib deyil, osas məsələ odur ki, mən təyyarənin qalxmasını gördüm və arxayınlaşdım. Özgə vaxt belə narahatlıq keçirməzdəm. İndi Naxçıvan aeroportunda cəbhəçilər meydan sulayırlar, onlardan nə desən çıxar, nə aqsaqqal anlayırlar, nə də qonaq-qara... Mən isə har kəs üçün, o cümlədən yaşı, hörmətli qonağı Baybakov üçün hədsiz dərcədə masuliyət daşıyıram».

Sonra o, məsuliyyət hissi ilə bağlı belə bir səhbət də etdi: «Mən birinci katib işləyəndə hər gün eyni vaxtda işdə olurdum, buna görə də evdən çıxməq vaxtımı daşıq və dəyişməz idi. Bir dəfə Zərifə xanımın səhbətini yarımqıq qoyub maşına sari gedəndə o gileyəldi: «Axi respublikanın birinci katibisiniz və heç kim sizə nozarət etmir, işə azacılıq geciksəniz nə olar ki?» Mən dedim: «Zərifə, mənə bir nəfər yox, bütün xalq nozarət edir. Əgər işə bəşər dəqiqa geciksəm, o birlər on beş dəqiqa, daha artıq gecikirərlər».

Sonra o, təsəssüfə əlavə etdi: «İndi bəzən işlə bağlı Bakıya, Prezidentə telefon açıram, gündün günorta çağrı deyirlər ki, həlo işə gəlməyib. Belə də dövlət idarə etmək olar?»

Bəli, yüksək məsuliyyət hissinin arxasında çox böyük vicdan dayanır. Xalqı vicdansızlıqla aldadaraq hakimiyətə gəlmiş Bakıdakı məsuliyyətsiz «bay»lər həlo Naxçıvanda da hakimiyəti ilə keçirməyə can atırlar. 1992-ci il iyulun 19-da Heydər Əliyev məni Naxçıvan cəbhəçilərinin rəhbərləri ilə danışğa göndərdi. Orada mən çox məntiqsiz, bekara sözər, sayıqlamlar dinləməli oldum. Suallardan biri də belə idi: «Sirus boy, siz keçmiş KQB generalının, Siyasi Büro üzvünün bu gün məsciddə minbərə çıxmamasına necə baxırsınız?»

Qayıdan sonra mən cəbhəçilərlər səhbətimin xülasəsini söylədim. Məscid, minbər barədə Heydər Əliyev bunları dedi: «Aşura günü məscidə getmişdim, gözənləniləndən bir dəstə adam məni əllərinə götürürək «Ya Heydər! Ya Heydər!» deyə-deyə aparıb minbərə əyləşdirdi. Düzü, əvvəl özümü itirdim, sonra anladım ki, bu minbərdən bir-iki kəlmə deməsəm, buradan düşə bilməyəcəyəm. Ona görə də qısqaca danışüb, sözlərimi deyib düşdüm. Əvvələ, bayraq dediyim kimi, minbərə özüm çıxmamışdım, o ki qaldı Allaha, dino inanum məsələsinə, mən ömrüm boyu hansı işdə çalışmağına baxmayaraq, Allahu heç zaman unutmamışam. Ona görə də KQB-də belə işləyərkən heç kimsə nəinki pişlik etməmişəm, hatta çıxalarına köməklək göstərmmişəm, o cümlədən həmin cəbhəçilərin rəhbəri Əbülfəz Elçibayə də».

Bu səhbətdən ailəmdə belə heç kəsin xəbəri yox idi. Keçən il Tibb Universitetinin tələbəsi, qızım Sevinc dərsdən qayğından evdə belə bir əhvalat danışdı. «Bu gün bizim qocaman müəlliimlərimizdən biri Faquma Bağırlı dedi ki, vaxtı ilə cavan olanda uşaqları şəbəsində gecə növbəsində idim.

Dedilər ki, KQB-nin sedrinin usağını müayinaya gotiriblər. Mən çıxdım və gördüm ki, balaca, halsiz İlham Zərifə xanımın qucağındadır. Və ana usağın vəziyyətindən narahatdır, ağlayır. Bu zaman Heydər Əliyev ona toskinlik verir, deyirdi: «Zərifə, ağlama, bir oğlumuz var, Allah onu bizzən almaz».

Keçən ilin son qarlı, çövgünlu günlərində qocaman işçimiz Ənvər müəllimin Yas yerində idim. Orada şəxsiyyətinə hörmət baslıdyim, həmişə səhbətlərini maraqla dinlədiyim. Ali Məhkəmənin keçmiş sədri Abdulla İbrahimovla görüşdüm. Yas yerindən çıxanda havanı da



Heydər Əliyevin 1993-cü ilin yayından üzü bəri gərgin, fədakar fəaliyyətini döyüş meydanında mərmi, güllə altında, çadırda, səyyar emalatxanada sinə-salxaq hala salınmış maşını düzəldən, sazlayan mexanikə bənzətmək olar. O, bütün çətinliklərə, ekstremal vəziyyətlərə baxmayıaraq, xalqın dəstəyi ilə Azərbaycan dövlət maşını sazlamaga və bu maşını çox mürəkkəb, ağır, hədsiz dərcədə çətin, xatalı, təhlükəli yollardan keçirməyə qadir oldu.

nazərə alıb Abdulla müəlliimdən soruşdum: «Maşınızı var?» O, ərkyanə dedi: «Səninlə gedəcəyəm!» Bu, mənim üçün hədsiz dərəcədə böyük saygı idi. Yol boyu Abdulla müəlliim Tanrıya etdiyi ibadətlərdən danışarkən dedi: «Hər dəfə namaz üstü Heydər Əliyeva dualar oxuyuram. Xüsusən iki işinə görə: birincisi, Allah onun ömrünü uzun eləsin, atəşkəslə nə qədər balalarımızı qoruyub saxladı, ikincisi, o boyda sovət hökməti azaciq qar düşəndə Bakını çörəklə təmin edə bilmirdi. Son son günlərin qarına-qoşgununa bax, bir də cörəyin, ərzığın bolluğu, şəxson mənim üçün möcüzədir. Bu kişinin ayağı ruzuludur, çünkü Allah adəmidir. O, daim Allahını ürəyindən yaşadıb, mən bunun şahidiyəm. Birinci kətib seçiləndən üç gün sonra məni Ali Məhkəmənin Sədri kimi kabinetinə dəvət etdi və dedi ki, Abdulla, biz səninlə peyğəmbərin kalamları ilə işləyəcəyik.»

1992-ci ilin sentyabrında Naxçıvanda Saltak kəndində idim. Qonşu kənddən yanına üç gənc gəlmişdi. Onlar mənim «Heydər bayı biz çağırmaňıq!» yazımı oxumuşdular, elə görüşlərinin məqsədi da orada qaldırılan məsələ ilə bağlı idi.

Qiyyafələrindən kənd uşaqlarına oxşamırdılar. Məlum oldu ki, Moskvada təhsil alırlar. Onlar mənə dedilər ki, Sirus bay, siz deyən hökmən olacaq, Heydər Əliyev mütləq hakimiyyətə qayıdacaq. Çünkü o, Allah adəmidir və mistik qüvvəyə malikdir, Tanrı onu Azərbaycan xilaskar göndərib. O zaman bu müasir gəncərlərin demokrat adı ilə hakimiyyətə gölənlərə deyil, məhz Heydər Əliyevi inamları məni həm həycanlandırdı, həm də hədsiz dərəcədə sevindirdi. Və bir daha inandım ki, Heydər Əliyevi hakimiyyətə götürmək məqsədilə yaranan Yeni Azərbaycan Partiyası öz məqsədində hökmən nail olacaq. Çünkü bu partiyani yaradan əsas amil nəhəng şəxsiyyətin uzun illər vətoni, xalq üçün gördüyü böyük, nəcib əməllərindən yaranmış ümumxalq məhəbbəti, sevgisi və inamı idi. Vaxtilə Heydər Əliyevin vəzifəyə qoyduqlarının əksəriyyəti çox şəyler aldı, tikdi, yığıdı. İşdən çıxandan sonra evisi, bağısız, maşinsız qalan Heydər Əliyevin qazandığı isə ümumxalq məhəbbəti, inamı, sevgisi oldu. Elə onu ikinci dəfə hakimiyyətə qataran da vaxtı ilə xalq üçün tömənnəsiz gördüyü çox böyük, misilsiz işləri idi. Azərbaycan tarixində heç kəs bu insan qədər xalq, dövlət üçün böyük işlər görməyib və bundan sonra da belə səadət heç kəsa nəsib olmayıcaq. Ona görə də xalq, vəton üçün birçə şəmmi da qıymayanlar ömrünü xalqı, vətonu yolunda məşələ çevirmiş Heydər Əliyevin qarasına nə qədər deyinsələr də, kölgəsini nə qədər döyücləsələr də, xalqın ona olan əbədi inamını sarsıda biləyiblər, heç zaman da bilməyəcəklər.

Heydər Əliyevin 1993-cü ilin yayından üzü bəri gərgin, fədakar fəaliyyətini döyüş meydanda mərməri, gülə altında, çadırda, səyyar emalatxanada şımq-salxaq hala salınmış maşını düzəldən, sazlayan mexanika banzatmak olar. O, bütün çətinliklərə, ekstremal vəziyyətlərə baxmayaraq, xalqın dəstəyi ilə Azərbaycan dövlət maşınına sazlaşmağa və bu maşını çox mürəkkəb, ağır, hədsiz dərəcədə çətin, katali, təhlükeli yollarдан keçirməyə qadir oldu.

Heydər Əliyevin qayıdışında kimisi müştəqil Azərbaycan dövləti, demək olar ki, daim fəvqələdən vəziyyətdə, komendant saatında yaşamışdı. O, tez bir zamanda qətiyyət və casarətlə Azərbaycanda anarxiya, xaos, qarma-qarışlıqlı yaranan, hakimiyyət uğrunda sallaqxana köpsökleri les üstündə boğuşan kimi didişən «siyasətçiləri» xalqı köməyi, dəstəyi ilə zerorsızlaşdırıldı. İnşallah, Heydər Əliyev dövlətimiz üçün çox vacib olan bu prosesi qarşısındaki prezident seçkilərində yenə də xalqın dəstəyi, köməyi ilə sona çatdıracaqdır.

Cünki məhz Heydər Əliyev bir neçə hakimiyətdən sonra ona miras qalmış şımq-salxaq, tam dağıdılmış dövlət maşınını b illər orzında nəinki sazlamaş, hətta onu yeniləşdirə bilmişdir. Bunu yalnız onun kimi iti təfakküre, hədsiz müdrikliyə, zəngin təcrübəyə, tükənməz sobre, çox böyük cosaratıcı və polad iradəyə malik nəhəng şəxsiyyət görə bildi.

Bir-iki kəlmə də şahidi olduğum Heydər Əliyev casarətləndən danışmaq istəyirəm. Artıq hamiya məlum höqiqitdər ki, indiki «demokratlar» 1992-ci il oktyabrın 24-də öz əsas siyasi opponentləri Heydər Əliyevi aradan götürmək üçün onu «Salvador Alende variantı» adlı əməliyyatla qətlə yetirmək isteyirdilər. Onların ağılları özlərinə gedirdi. Qısa müddətdə hakimiyyətdə nə qədər namərdiliklər, naxələfləklər, haqşılqlıqlar, hətta cinayətlər törətmisidilər ki, xalq onları nəinki dəstəkləmirlər, onlara çox dərin nifrat bəşiriydi. Naxçıvana camaati Heydər Əliyevin müdafiəsi qalxdı və cinayatkar cəbhəçi «bəyərləri» necə lazımdırsa, yerində oturdu. O zaman Bakıdakı irticə, başda daxili işlər naziri olmaqla, Naxçıvana Heydər Əliyevi devirməyə silahlı qüvvələr göndərmək fikrinə düşdü. O «qeyrəti» desəntin gözənləndiyi günün gecəsi mən Heydər Əliyevlə görüşü vələdə olan məlumatları tutuşturduğundan sonra ondan soruşdum: «Birdən Bakıdan gələnlər istəfa tələbini qoymular!»

Öslində, bu hadisələrdə özümü də «günahkar» sayırdım. Cünki Bakıdakı «bəyərlər» Heydər Əliyeva qarşı o, siyasi partiya yaradıma razılıq verəndən sonra tozuyaqı daha da artırırmışdır. Və bütün bunlara baxmayaq, artıq biz Yeni Azərbaycan Partiyasının ilk konfransına hazırlaşırırdıq. Düzü, Heydər Əliyevi partiya sədri kimi qorumaq namına, lazım gələrsə, onun Ali Məclisin sadrəliyindən əl çökəmisi variantını da götür-qoy edirdim. Çox gözəl anlayırdım ki, xalqımızın, vətonimin sabahki taleyi bu insandan asılıdır və həycanla sualının cavabını gözləyirdim.

Heydər Əliyev düz gözlərimin içində baxa-baxa sağ yumruğunu qarşısındaki masaya vuraraq qətiyyət və casarətlə dedi: «Məni burada xalq əyləşdirib və nə qədər ki, inanır, burada olacağam!»

O zaman öz-özümə düşünürdüm: kaş dünyanın ən mötəbər informasiya kanallarının operatorları burada ola yıldır və əsl dövlət kişisinin əsl kişiliyini, fədakarlığını, mərdliyini ləntə alayırlar, bütün dünyada göstərirdilər.

Kalıqlıq tarixən mərdliyi, kişiliyi xoşlayıb, qoruyub, ona dəstək veribidir. O gün bir anlığa bütün fikirlərimden vaz keçərək sövq-tobii dilləndim: sabah mən də burada olacağam.

Təxminən iki il sonra buna bənzər hadisə 1994-cü il oktyabr ayının 4-də Bakıda baş verdi. Yəni Heydər Əliyev casarəti, qətiyyəti, bir də xalq dəstəyi daxili, xarici irticaya qalib geldi. Hakimiyyətdən kənərəda olan Heydər Əliyevi dəstəkləyən xalq bu dəfa də hakimiyyətdə eyalətənən Heydər Əliyevi qorudu. Çünkü onu hakimiyyətə xalqın özü götərmüşdi. Xoşbəxtəm ki, o gün də xalqın içindəydim.

Bütün nəhəng, qüdrətli, nadir şəxsiyyətlər kimi, Heydər Əliyevin hayatı, taleyi də enişli-yoxluşlu, keşməkeşli və mürəkkəb olubdur. Buna «Günəş sindromu» da demək mümkündür. Planetimizi, insanları, bütün canlıları yaşadan Güneşdir və insanlar on çox giley-güzəri da Güneşdən edirlər; soyuğa düşənlər hərəkatının azlığından, istiyə dözməyənlər isə hərəkatın çoxluğundan gileyənlər, inciyir, narazılıqlı edirlər. Əbədi yaşadığımız Güneş isə bütün bunlara həl qoymadan öz hərəkatını bizdən əsirgəmediyi üçün bəşər övladı onu sevir, ona səcdə edir.




Heydər Əliyevdən söz düşəndə adətən onun bir sıra fenomenal keyfiyyətləri ilə yanaşı, tükənməz enerjiyə malikliyini de heyranlı və təsəccübü qeyd edir, bunun mənbəyini axtarırlar. Bütün yaradıcılar, yarananları kimi, Heydər Əliyevin tükənməz enerjisini mənbəyi də onun yaradıcılıqlarından Nə qədər çox varadırsa, o qədər də çox enerji alır.

Heydər Əliyevdən danışında bir də ətrafinin ona oxşamadığını söyləyirlər. Bu da həqiqətdir. Lakin dağlar silsiləsi bir soviyyədə olarsa, nəhəng, uca zirvələr itər, yoxa çıxar, gözə dəyməz...

Xalqımıza taleyinə bigənə qalmayan, dövlətimizin gündən-gün yüksəlməsini qelbən arzulayan bütün həmvətənlərim kimi, mən də ürkədən sevinirəm ki, dünya siyasetində nadir şəxsiyyətlərdən biri, öz tükənməz enerjisi ilə bundan sonra da görəcəyi işlərlə çoxları heyranlaşdıracaq, ömrünün 80-ci baharını xoşbəxt rəhbər, milli lider, xoşbəxt ata, xoşbəxt baba kimi qarşılaşır. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sadri, hayatı nəsillara örnək və gərək olacaq Heydər Əliyevlə yanaşı, Azərbaycanın siyasi-ictimai hayatında Heydər Əliyev - və cox-cox oxsayan İlham Əliyev də var!

1969-cu ilin yayında Moskva dəmiryol vağzalında müəllimə həmkarının mənə verdiyi xoş xəbər cox tutarlı, asaslı müdjdə imis!

Подлежит опубликованию в "Ведомостях", газетах "Правда", "Известия" и республиканской печати Азербайджанской ССР



УКАЗА ПРЕЗИДИУМА СОВЕТСКОЙ СИЛЫ АН УКРАИНСКОЙ РСС
PSRS AUGSTĀKĀS RADĀMES PREZIDIJA DEKRĒTS
СССР МОГЮРСА СОВЕТСКИМ ПРЕЗИДИУМОМ УКАЗ
УКАЗА ПРЕЗИДИУМА СОВЕТА ОБЩИХ СССР
ЧИРВИНАНДЕСИЯ ЧЕМПІОНАТУ МІжнародного
СССР ЕКСПЕРІМЕНТАЛЬНОГО ПРЕЗИДИУМА УКАЗ
NST LIIDU OLLEMOKOGU PRESIDIUM SEADUS

УКАЗ

О награждении тов. Алиева Г.А. орденом Ленина

За заслуги перед Коммунистической партией и Советским государством в связи с пятидесятилетием со дня рождения Героя первого секретаря ЦК Компартии Азербайджана АЛИЕВА Гейдара Али Рза оглы орденом ЛЕНИНА.

Председатель Президиума
Верховного Совета СССР
(И. Полторанин)

Секретарь Президиума
Верховного Совета СССР
(М.Георгадзе)

Москва, Кремль.
8 мая 1973 г.
№ 4226-уш.

Подлежит опубликованию в "Ве-~~х~~
домостях", центральной печати
и республиканской печати Азер-
байджанской ССР

Принято 2 июля 1981 г. прот. № 13 § 12

ПОСТАНОВЛЕНИЕ
БЮРО ЦЕНТРАЛЬНОГО КОМИТЕТА КПАРТИИ АЗЕРБАЙДЖАНА

О приеме на учебу иранцев азербайджанской национальности в высшие учебные заведения г. Баку

1. Принять к сведению и руководству, что решением ЦК КПСС от 13/У-81 г. Министерству высшего и среднего специального образования СССР поручено начиная с 1981/1982 учебного года принимать в высшие учебные заведения г. Баку десять человек из числа иранцев азербайджанской национальности.

2. Совету Министров Азербайджанской ССР выделить Президиуму Азербайджанского общества дружбы и культурной связи с зарубежными странами необходимые средства для обеспечения вышеуказанных студентов стипендиями и соответствующими пособиями на весь период обучения.

3. Министерству высшего и среднего специального образования республики осуществить прием, размещение и обеспечить соответствующие условия для успешных занятий прибывающим на учебу иранцам азербайджанской национальности.

Г. Алиев

ПОСЛАНИЕ ВЕРХОВНОЙ РАДЫ СССР
И ПРЕЗИДИУМА ВЕРХОВНОГО СОВЕТА СССР
СОВЕТУ ПРЕЗИДИУМА ФАРМЫ
СОВЕТИ СОВЕТИ ПРЕЗИДИУМИ УКАЗ
ЧИ МА ДОЛГИМ ЖИЗНИ МЫШЬ ЧУРЧИШ
СОВЕТИ РАДАСТ БЕЛГОТИИ ФАРМЫ
СОВЕТИ ОЛЕНІВІКОСІОС ТАРТВОС ПРЕЗІДІУМОУ ІСАКІС



УКАЗ
ПРЕЗИДИУМА ВЕРХОВНОГО СОВЕТА СССР

О присвоении звания Героя Социалистического Труда первому секретарю ЦК Компартии Азербайджана тов. Алиеву Г.А.

За большую организаторскую и политическую работу по мобилизации коммунистов и всех трудящихся республики на успешное осуществление решений XXV съезда партии по развитию народного хозяйства, повышению эффективности общественного производства, обеспечению ежегодного выполнения и перевыполнения планов и социалистических обязательств по продаже государству всех сельскохозяйственных продуктов присвоить кандидату в члены Политбюро ЦК КПСС, первому секретарю ЦК Компартии Азербайджана тов. АЛИЕВУ Гадару Али Рза оглы звание ГЕРОЯ СОЦИАЛИСТИЧЕСКОГО ТРУДА с присуждением ему ордена ЛЕНИНА и золотой медали "СЕРП И МОЛОТ".

Председатель Президиума
Верховного Совета СССР
(Л.Брежnev)

Л.Брежнев

Секретарь Президиума
Верховного Совета СССР
(М.Георгадзе)

М.Георгадзе

Москва, Кремль.
2 августа 1979 г.
№ 653-Х.

Г.Алиев
23.05.81



Президиуму
Верховного Совета СССР

СОВЕТ МИНИСТРОВ СССР

ПОСТАНОВЛЕНИЕ

от 23 ноября 1982 г. № 1008

Москва. Кремль

О Первом заместителе Председателя Совета Министров СССР

Совет Министров СССР постановляет:

Внести в Верховный Совет СССР проект постановления Верховного Совета СССР "О назначении т. Алиева Г.А. Первым заместителем Председателя Совета Министров СССР".



чесатель
министров СССР

Н. Тихонов

ОБЩАЯ
Управляющий Делами
Совета Министров СССР

М. Смирнов



ПОСТАНОВЛЕНИЕ

О НАЗНАЧЕНИИ ТОВ. АЛИЕВА Г. А.
ПЕРВЫМ ЗАМЕСТИТЕЛЕМ ПРЕДСЕДАТЕЛЯ
СОВЕТА МИНИСТРОВ СССР

Верховный Совет Союза Советских Социалистических Республик
постановляет:

Назначить тов. АЛИЕВА Гейдара Алиевича Первым заместителем Препредателя Совета Министров СССР.

Первый заместитель Председателя
Президиума Верховного Совета СССР
(В. Кузнецов)

Секретарь Президиума
Верховного Совета СССР
(Т. Ментешавли)

Москва, Кремль.
24 ноября 1982 г.
№ 8317-Х.



НЕ ПОДЛЕЖИТ ОГЛАШЕНИЮ
(ПОДЛЕЖИТ ВОЗВРАТУ)

ВЫПИСКА ИЗ ПРОТОКОЛА
ЗАСЕДАНИЯ

Президиума Совета Министров СССР

от « 15 » декабря 1982 г. № 65

XIII. О рассмотрении в Совете Министров СССР
вопросов транспорта и связи
(тт. Тихонов, Смирнов, Байбаков, Алиев,
Архипов)

Возложить на Первого заместителя Председателя Совета Министров СССР т. Алиева Г.А.:

а) рассмотрение вопросов МПС, Минморфлота, автомобильного и речного транспорта и дорожного хозяйства союзных республик, Минтрансстроя и Минсвязи СССР;

б) руководство постоянной Комиссией Совета Министров СССР по вопросам строительства Байкало-Амурской железнодорожной магистрали.



* Председатель
Совета Министров СССР Н. Тихонов



ВЫПИСКА ИЗ ПРОТОКОЛА

ЗАСЕДАНИЯ

Президиума Совета Министров СССР

от « 2 » февраля 1983 г. № 6

УШ. О рассмотрении в Совете Министров СССР вопросов по некоторым министерствам и ведомствам СССР
(тт. Тихонов, Архипов, Алиев, Байбаков, Талызин)

Возложить:

а) на Первого заместителя Председателя Совета Министров СССР т. Алиева Г.А. рассмотрение вопросов Минздрава СССР, Минмедпрома, Минкультуры СССР, Минпроса СССР, Минизуза СССР, Госпотребснаба СССР, Гостелерадио СССР, Госкино СССР, Госкомиздата СССР, Спороткомитета СССР, ТАССа, Главархива СССР и Всесоюзного агентства по авторским правам;

б) на Первого заместителя Председателя Совета Министров СССР т. Архипова И.В. рассмотрение вопросов Минлегпрома СССР.



* Председатель
Совета Министров СССР Н. Тихонов



Arif RƏHİMZADƏ,
Milli Məclis sədrinin
birinci müavini

İKİ DƏRS

Unudulmaz Heydər Əliyevin taleyimdə rolü barəsində fikir-lərini bölüşmək üçün bu mövzuya necə başlamaq haqqında çox düşünüb-düşəndim. Hor şeyi deyib qurtarmaq, əslində, bir məqalədə mümkün deyildir. Mən öz fikirlərimi ümumi şəkildə söyləməyi, ayrı-ayrı faktların üstündən keçməyi qərara almıdım.

Heydər Əliyev 30 ilden artıq Azərbaycanın siyasi və dövlət həyatının zirvəsində olmuşdur. Bu illərin heç də hamisində o, ölkəyə rəhbərlik etməmişdir. Məlum fasılələr olmuşdur. Lakin o illər hamısı tamdır, bütöv bir dövr teşkil edir.

Ömrümün yarından çox hissəsini, özü də ən feal hissəsini mən o dövrə yaşamışam. Heydər Əliyevi təkə dövlətin başçısı, xalqın dahi nümayəndəsi kimi deyil, ham də çox yaxın, doğma, əziz bir insan kimi qəbul etmişəm və indi də o cür qəbul edirəm. Uğurları, sevinci, kədəri, ağracısı mənə bilavasitə aid olan bir şəxsiyyəti kimi. Onun sevinci də, kədəri də mənim qəlbimdən keçmişdir. Ən maraqlı burasıdır ki, mənim bu münasibətim Heydər Əliyev tərəfindən hər hansı şəxsi amillərlə bağlı deyildi. O, minlərlə soydaşımıza necə yanğırdısa, mən də o cür yanğırdı: hörmətlə, qayğı ilə və yüksək tələbkarlıqla. Odur ki, Heydər Əliyevin taleyimdə rolü onun mənimlə bir nəsildən olan insanların, bütövlükde, Azərbaycan xalqının taleyindəki rolü ilə eyni idi. Bu mənəda o məni və xalqımı iki dəfə xilas etmişdi. Birinci dəfə ümidişizlikdən, mənasız həyatdan, mənəvi düşkünlükdən, ikinci dəfə isə cismən və mənən mahv olmaqdan.

1969-cu ilin yayı idi. Dissertasiya müdafiə etdikdən və Krasnodar diyarında nüfuzlu elmi-tədqiqat müəssisəsində iki ilə yaxın çalışıldıqdan sonra mən Bakıda işləməyə dəvet olunmuşdım. O vaxt Azərbaycanda mövcud olan şəraiti yaxşı xatırlayıram. Deyə bilmərəm ki, insanlar fəlakətlərə məruz qalmışdılar və ya fövqəladə sınaqlara çəkilirdilər. Amma hər yerde narazılıq, bədbinlik, biganəlik hökm sürdü. Sosial-iqtisadi göstəricilərin əksəriyyətinə, məsələn, əmək haqqının seviyyəsinə, mənzil, məktəb və xəstəxana tominatına, nəhayət, ərzaq məhsullarının istehlakına görə respublika ölkədə sonuncu yerlərdən birini tuturdu.

Ermenistanın bizi ilk açıq ərazi iddiaları da həmin dövrə təsadüf etmişdi. Hər yerde səhəbat gəzirdi ki, bəzi sərhədayanı ərazilər tamahkarlıq məqsədi ilə ermənilərə satılmış və ya hədiyyə edilmişdir. Əlbəttə, əhalinin böyük əksəriyyəti vəziyyətin bu cür olmasının hansı faciəli nəticələrə getirib çıxara biləcəyini təsəvvür də etmirdi. Lakin çoxları başa düşürdү ki, respublikanın rəhbərləri Azərbaycanın qarşısında dayanan problemləri həll etməyə qadir deyiller.

Heydər Əliyev belə bir sərəntidə respublikanın rəhbəri oldu. İyulun ortaları idi, ilin yekunları artıq ümumən müəyyənləşmişdi. İqtisadiyyatın bütün sahələrində nəzərdə tutulan göstəricilərdə xeyli gerilik vardi. O dövrə əhalinin yarından çox hissəsi kənd yerində yaşayırı. Onların bütün güzəri və firavanhı bu sahədəki vəziyyətdən asılı idi. Lakin kənd təsərrüfatı da olduqca ağır vəziyyətdə idi.

Etiraf etmək lazımdır, az adam inanırı ki, elə 1969-cu ilə iqtisadiyyatda nə isə etmək olar. Ancaq insanları səfərber edib arxasında aparmaq, çoxsaylı problemlərin içərisindən başlıca, ümdu olanları aşkarla çıxarıb əsas diqqəti onların həllinə yönəltmək bacanğı sayında Heydər Əliyev elə 1969-cu ilə sonaya və kənd təsərrüfatı mahsulları istehsalının əhəmiyyətli artımına nail oldu. Respublika iqtisadiyyatının голəcək inkişafı üçün əsas yaradıldı, ermənilərin biza qarşı ərazi iddialarının qarşısı alındı. Mən belə bir fikirdən uzağam ki, Heydər Əliyevin gördüyü bütün işlər 1969-cu ilin bir neçə ayının baharında. İqtisadiyyatın, tohsilin, sosial sahənin və bir çox digər sahələrin inkişafı ilə bağlı olan, təkcə respublika miqyasına görə deyil, həm də ittifaq miqyasına görə nəhəng proqramlar məhz 1970-80-ci illərdə həyata keçirilmişdi. Amma 1969-cu ilin altı ayı insanların şüurunda dönüş dövrü oldu. Biz anlıdıq ki, çox şeyə nail





Heydər Əliyevin təleyimdə rolü onun mənimlə bir nəsildən olan insanların, bütövlükdə, Azərbaycan xalqının təleyindəki rolü ilə eyni idi. Bu mənada o məni və xalqımı iki dəfə xilas etmişdi. Birinci dəfə ümidişlikdən, mənasız həyatdan, mənəvi düşkünlükdən, ikinci dəfə isə cismən və mənən məhv olmaqdan.



onun dövlətçiliyini təzədən yaratdı, ölkəni müstəqillik, demokratiya və təraqqı yoluна çıxardı. Bu kursun varisiyini və dönməzliyini tomin etdi.

Azərbaycanın unudulmaz lideri Heydər Əliyevin bu iki dərsi mənim həyatımda və xalqının təleyində on başlıca dörslerdir. Ümidvaram ki, bu dörsəri yaxşı öyrənib mənimsəmişik. Həc vaxt yadımızdan çıxarmayacaqıq.



ola bilərik. Biz ölkədə hamı ilə bərabər olduğumuz, özümüzə verdiyimiz dəyər yüksəldi. Müasirimiz olan Sovet İttifaqının və Azərbaycanın görkəmli bir yazarı və dramaturqu demişdi ki, bütün ömrü boyu Heydər Əliyeva on azı ona görə minnəndar olacaq ki, o, xalqımızı naqışlı kompleksinden xilas etmişdir. Bəli, bu, Heydər Əliyevin mənim təleyimdə və milyonlarla həmvətənimizin təleyində tutduğu yeri müsəyyən edən esas amillərdən biridir. Bu, Heydər Əliyevin bizo öyrətdiyi böyük tarix dörsinin birincisi idi. Takcə dövlətə necə rəhbərlik etmək, onu nə cür idarə etmək dərsi deyil, həm də vətəni necə sevmək, xalqının adını və mənəvi dəyərlərini yüksəklərə nə cür qaldırmaq dərsi. Milletin atası və ölkənin birinci vətəndaşı olmaq dərsi.

Lakin deyildiydi kimi, tarix heç nə öyrətmir, yalnız fərsiz şagirdlərdən cavab istəyir. Bədbəxtlikdən, belə şagirdlərdən bizim aramızda da var imis. Öz liderimizi saray intriqalarından və düşmən təxribatından qorumağı biz nəinki bacarmadıq, hətta buna cəhd də göstərmədiq. Həc olmasa, öz xeyrimizə görə. Öyrənilməmis dörs müsəyyən dövrədə ölkəni milli fəlakətə apardı. Vətənimizin mövcudluğu, suverenliyi üçün real tehlükə yaradı. Hər şey baş-ayaq oldu. Kriminal keçmişə və şüura malik insanlar ağsaqqal, dövlət rəhbəri rollarına iddia etməyə başladılar. Özü də istədiklərinə nail oldular.

Biz çox da uzaq olmayan keçmişdə aldığımız dərsi yadımıza salmali olduğumuz. Birləşdə, eyni vaxtda yada saldıq. Demək olar, hamımlı.

Yene də Heydər Əliyev xalqın şərəf və ləyaqətinə müdafiə etdi, Azərbaycanı qoruyub saxladı,



Seyfəddin QƏNDİLOV,

Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəciliçik Akademiyasının rektoru,
professor, aməkdar elm xadimi

HƏYATINI AZƏRBAYCANIN ŞƏRƏFLİ TARİXİNƏ ÇEVİRƏN ŞƏXSİYYƏT

Keçmişə nozor salmaq, öton günləri xatırlamaq istisnasız olaraq hər kəsin qaçılmaz xarakter möziyyətidir. İndi, 2004-cü ilin bu qızmar yay günlərində yaddaşınma yənidən çözələnən hadisələr, proseslər məni hər an öton dövrün salnaməsinə yada salmağa səsləyir. Yəqin ki, fəaliyyətinim və ömrümün daha çox ictimai-siyasi məhiyyət etməsi sabobundondır ki, keçmiş zamanla bağlı xatırlorum da, əsasən, «siyasi horarət» yüksək olan hadisələrlə olaqədardır. Öton ilin hədsiz sevincləri ilə yanaşı, çox ağır olan itki, eləcə də daha əvvəlki dönmələrin keşməkəsi və cini zamanda şərəfli möqamları, ziddiyətləri və yüksəlkələri, 11 il öncəniz iztirabları, 35 il əvvəlindən həyrləri indi düşüncəmin tohil «süzgəc»indən keçərək daha obyektiv qiymətinə alır.

Taleyişə Azərbaycanda son 40 ilə corayan edən bütün ictimai-siyasi proseslərin faal müsahidəçisi, yaxud da iştirakçı olmaq, ölkədə bəzən hadisələri yaxından müəllumatlanmaq imkani box edilir. Yazılı xatırlorumda yanaşı, şüuruma əbdi həkk olunmuş elo duyğulu anlar da var ki, onları bir tərəficisi olaraq mono ölkəmizən son bir neçə onilliyinin siyasi tədqiqatını aparmaq üçün münbit zəmin formalaşdırır. Bir möqamı isə xüsusi vürgulamaq istəyirəm: bütün xatırlorumdan aydın, işqli bir xətt keçir – Heydər Əliyev xətti. Bu şəxsiyyətin malik olduğu qüdrəti, potensialı, tükümənən enerjini, ali dayorları laylıqına qılıymadır, dünənnin on böyük azərbaycanlısına tam manadı tənya bilmişkimi? Yaratdığı və inkişaf etdirdiyi dövləti biza ərməğan etməkən hər birimizin həyatında bu şəxsiyyətin oynadığı müsbət rol, 50 milyonluq azərbaycanlınlı taleyişən buraxıldıq nurlu izi tam anlamda dərk edə bilirikmi? Onu da anlayıram ki, dahiilər, ali şəxsiyyətlər bütün parametrlər üzrə tanımaq üçün zaman amili xüsusi önem dəsyir.

Mənim Heydər Əliyevi tənya bilmək zamanın 40 ilə yaxın dövrü əks etdirir. Öton əsrin 50-ci illərinin birinci yarısında Bakı Dövlət Universitetinin adı bir təlobəsi, aspirantı olan bu sətərlərin mülliətinin yaddaşında Heydər Əliyev universitetdə daim nümunə göstərilən faal məzun, təhlükəsizlik idmimatının yüksək rütbəli zabitli kimi iz buraxıb. Üçüncü minilliyyin dördüncü ilində isə bu böyük şəxsiyyəti dünyadan görkəmlili siyasi xadimləri, dövlət adamları özləri üçün örnək sayır, daim öyrəniləsi idarəciliçik ensiklopediyası kimi gəbul edirlər. 40 ilin bu forqı həmin zamanın ucaltdığı bir şəxsiyyətin ali məhiyyətinin mənim üçün tam izah edir. Xatırlorumın kiçik bir hissəsinə bölmüşməyə isə böyük ehtiyat duruyur.

35 il öncə, indiki kimi, qızmar yay günləri idi...

...1969-cu ili böyük narahatlıqla qarşılışmışdıq. Sovetlər Birliyində cərəyan edən proseslər – mərkəzdən müttəfiq respublikalarla qarşı yeni ixtisarçı siyasi xəttin həyata keçirilməsi və yerlərdə «beynəlmıləciliçilik» pərdəsi altında bütün milli döyərlərdən kütləvi imtiyaz meylinin artması 60-ci illərin sonunda en yüksək soviyyəsinə çatmışdı. Azərbaycan Dövlət Televiziya-sının siyasi icməlçisi kimi dövrün ixtimai-siyasi durumu ilə yaxından tanış idim. Moskvadan gəndərilən sifarişlərin mahiyyətindən xəbərdar olaraq onların yeri rəhbərlik tərəfindən necə böyük cidd-cəhdələ yerinə yetirilməsini gənc alım kimi ürək ağrısı ilə seyr edirdim. Açıq-əşkar tariximizin unutdurulması tendensiyası aparılırdı, milli-mənəvi keçmişimizi məsxərəyə qoyn kampaniyaya start verilmişdi.

Biz ziyanlılar, gənc tarixlər bu zərərlə prosesin qarşısını almaqda aciz idik. Anlayırdıq ki, anti-Azərbaycan kampaniyası ancaq dövlət rəhbərliyinin qətiyyəti sayında dayandırıla bilər. Təəssüf ki, o dövrük rəhbərliyin azılıcyı və sebstəsizliyi mərkəzin sifarişlərinin asanlıqla həyata keçirməsinə münbət zəmin formalasdırırdı. Bir sözə, Azərbaycan böyük siyasi-mənəvi repressiv aparatin məngənəsindən çapalayırdı.

1969-cu ilin iyul mənzuniyyətini Kislovodskda keçirirdim. Həmin ayın 15-də sohər radioya qulaq asarkən Azərbaycana aid mühibür bir xəbəri çıxdı. Respublika Kommunist Partiyasının 14 iyul tarixli növbədənən plenimumda birinci katib Vəli Axundov vəzifəsindən azad edilmiş, və postu Heydər Əliyev seçilmişdir. Bu xəbəri manimlə barəbor dirləyən digər millətlərin nümayəndələri məraqlı yeni rəhbərin evvel hansı vəzifədə işlədiyini soruşular. «Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinin sördə olub, rütbəsi de generaldır» cavabına reaksiya bir-mənəli oldu: «Dost, tezləkli ölkənizdə kütləvi həbslər, repressiya başlayacaq». Qeyd edim ki, həmin dövrde ziyanlılar arasında antisovet meyli geniş yayılmışdır və təhlükəsizlik orqanının işçilərinə dəm «çekist» yarlılıq vurulur, onlar aqala «insanlığın düşməni» kimi qiymətdəndirildilər. Bu baxımdan ətrafında olan insanların məlum «proqnozlarını» verərkən hansi amillərə esaslandıqlarını da anlayırdım. Həmin an yad mühitdə olduğunu ani olaraq yada saldım. Ölkədə «beynəlmıləciliçilikdən» nə qədər çox danışlsa da, şovinizm elementləri addımbaşı özünü bürüze verirdi və milletimi «qara camaat» sayan belə ziyanlıların qarsısında susqun qala bilməzdim. Milli təsəssübəslik hissini arxalanaraq «bizim çekist sizinkilər kimi deyil, bizim general yaxşı rəhbər olacaq» cavabını verdim.

Həmin gün ancaq Heydər Əliyev, onun keçmiş fəaliyyəti və ölkəmizin gələcəyi barədə düşünürdüm. Əslində, bu persona evvel işlədiyi vəzifənin mahiyyətinə uyğun olaraq «az tannan şəxs» imicincə malik olsa da, ziyanlı təbəqəsində, cəməməkəsi olduğunu Bakı Dövlət Universitetində məşhur idi. 1957-ci ildə universitetin tarix fakültəsini bitirən Heydər Əliyev hər yeni vəzifə iyerarxiyasını fəth etdi, bu, universitetimizdə xüsusi sevinclə qarşılıqları. Faal ictimaiyyətçi kimi tez-tez dekanlıqla, rektorluqda olurdum. Burada desfələrlə Heydər Əliyevi görəməsdim. O, görkəmi, nəzakəti, davranışları, ətrafdakılara münasibətilə diqqəti cəlb edir və özüne hörmət qazandırırdı. Biz böyük qurur hissi ilə bu zabitlə salamlışar, onunla kiçik səhəbətə belə özümüz üçün fərəx sayardıq.

Hələ 1969-cu ilin iyul ayında olunan dövrde tarix fakültəsində oxuyan tələbələr üçün daim örnək göstərilən məzunlar sırasında əbədi rəhbərimizin adı ilk surralarda çəkilirdi. Biz Heydər Əliyevi başqa fəaliyyət yönündən də tənyirdi. Bilirdik ki, 1967-ci ildə böyük səs-küyə

səbəb olmuş, içtimai-siyasi rezonansla müşayiət edilmiş Novruz şənliliklərinin keçirilməsi üçün razılıq verən, daha doğrusu, buna nail olan məhz general Heydər Əliyev idi. Həmin ərafdə bu bayrama hazırlıq, demək olar ki, yarımməxfi şəraitdə aparılır və ziyanlılar burada iştirakdan çəkinir, tərddüd edirdilər. Heç unutmuram, «KQB»-nin razılıq verəməsi barədə xəbər gələndən sonra universitet müölliimləri aşkar qırurla «Görürsünüz, məzunumuz ilk əvvəl tarixidir» söylədilər. Novruz şənlilikləri həqiqətən də ümumxalq bayramına çevrildi. Əsl simasını itirək rus erməni təsirini yaşadan Bakıda məhz general Heydər Əliyevin sayosunda, nəhayət ki, Azərbaycan rəhbər təntənəli sakıldında nümayis etdirildi!

Həmin dövrda ziyyətlər arasında "antisovetçilər" kimi tanınan müəllimlərdən Heydər Əliyev barədə çox məlumatlar alırdıq. Onunla səhbət etmiş müəllimlər söyleyirdilər ki, danışqları sifir səmimiyyət şəraitində keçir. Xatırladım ki, DTK-nın fealiyyəti həmin dövrlərdə bütün müttəfiq ölkələrin elmi ictimaiyyətində geniş müzakiro edilən mövzü idi. Azərbaycanda isə bu qurumun əməllerindən çox onun sedirinini bizi daim heyrləndirən fealiyyətini deyərləndiridik. Uzun on illiklərdən sonra Azərbaycan DTK-ya, nəhayət ki, bir azərbaycanlıının rəhbərlik etməsinin müsbət nticələrini ziyyətlər aşkar gördürdülər.



Heydər Əliyev Sovet Azərbaycanının rəsmi həyatında Azərbaycan dilində danışmaq ənənəsinin əsasını qoyma və bunu hər bir vətəndaşdan daim tələb etdi!

Heydər Əliyevin Azərbaycana rəhbərliyindən iki həftə ötmüşdü. Artıq Bakıya qayıtmışdim. Avqustun ilk qızıl günü səhət etdiyim yaxın tanışım respublika rəhbərinin hamyataccibli gələn sefərlərindən danışıdı. Onun dediyinə görə, Heydər Əliyev artıq bir həftədir ki, Bakıdakı mağazaları, iaşo obyektlərini gezir, hərə piştgəxaların altı il (qıtlıq dövründə bəzi satıcılar malları xüsusi alıcılar üçün burada saxlayırdı) maraqlanır, yerlərəki hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bilavasitə ehalinin vasisətisə təməl olurdu. Ən maraqlı cəhət isə o idi ki, hər şəxslə maraqlanan bu cavan adamın ölkə rəhbəri olmasını satıcılar, əməliyyatçilar heç bilmirdilər (o zaman televiziyanın imkanları möhdud olduğundan, rəhbərin görüntüsünü tanıyanların sayı tək-tük idi). Ancaq bir neçə saatdan sonra həmin obyektlər gələn yoxlamalardan sonra məlum olurdu ki, bir qədər əvvəl həddən çox sual verən şəxs mehəz respublikanın rəhbərimiş.

Bu baxımdan da şəhərdə Heydər Əliyevin şəkli yüksəlmiş qəzətlərə tələbat bira on qat artmışdı. Canlarında qorxu olanlar birinci katibi tanımış üçün hər vəchələ onun şəkillərini oldular etməyə çalışırdılar. Bu jest biz ziyahılarda ilk müsbət təssürat yaratdı. Anlayırırdı ki, yeni rəhbərin ilk işi cəmiyyətdə sosial ədaləti bərpə etmək, xüsusun de artıq itmiş halallığı geri qaytarmaqdır. Hər kəsin müzakirə mövzusuna birinci katibin homin gün hansı mağazanın gəzməsi və orada negativ halları necə ifşa etməsi barədə olurdu.

Avgustun 6-sı İsa Bakı növbəti şokunu yaşadı. Hami bir-birinə «Əliyev doğrudan belə danışın» suallını ünvanlayırdı. Bütün bu səhbatlərin asas məzzi o idi ki, bir gün öncə, yanı növbədən karə plenumu cəmi 20 gün sonraşına tosadırdı edən 5 avgust plenumunda birinci katib hamini heyrləndirən çıxış etmişdi. Əsində, bu plenum ictimaiyyət üçün o baxımdan məraqlı idi ki, yeni rəhbər fealiyyətinin siyasi, iqtisadi, inzibati aspektlərinin əsas prinsiplərini bayan etməli idi. Düzü, bu prosedurlar əvvəller basmaqəlib formada, onənəvi üslubda, yanı Leninin şərəfinə, müttəfiq respublikaların «qardaşlığına», Moskveyə hədsiz sedaqaət hasr edilmiş tostlardan ibarət olurdu. Lakin Heydər Əliyev yeni rəhbər üçün təqdimat mərasimini xatırladırdı. Plenuma neinki belə tostları səsləndirmiş, eksinə, adəten «sovet quruluşu düşmənlərinin gəzəqli təbliğatı» kimi deyərləndirilən fikirləri tekrarlamışdı.

Hemin hadiselerden 35 il ölüb ve indi karşımıda sehifeleri saralımsız «Kommunist» qəzətinin 6 avqust tarixli sayında dərc edilən plenumun stenogramını diqqətlə oxuyuram. Siyasi plüralizmin, azad sözün, bütün vətəndaş hüquq və azadlıqlarının bərəqər olduğu cəmiyyətin meyarları baxımdan 35 il əvvəl edilən çıxışda səslənən bu fikirlər indi belkə adı dördünə biler. Ancaq 1969-cu ilin 6 avqust tarixində «Kommunist» qəzətinin sehifeleri biz ziyanlar üçün hem də çox işqli görünürdü. Məruzəni defələrlə oxuyurdum, xüsusi sıfatları az qala əzberləyirdim. Uzun illər milletin bütün ziyahlarının, elm xadimlərinin, əla sədə vətəndaşların özlerinin də içini didib-parçalayan həqiqətlər indi xüsusi xidmət orqanlarında general rütubəsi qazanmış sovet rəhbərinin öz dili ilə səsləndiridi.

«Bozı nailiyyətlərə baxmayaraq, respublika iqtisadiyyatının inkişafında inadlılığı, çətinliklərlə qarşılaşırıq, xalq təsərrüfatının bəzi sahələri xeyli qəhr alır. Bizim toxarisəlinməz vəzifəmiz səhiyyədə, tikişdən və kənd təsərrüfatında yaranmış vəziyyəti dərindən təhlil etmək əsasında bütün zəhmətkeşləri vəzifələrinin yerinə yetirilməsindən ötrü sofrabərliyə almaq üçün lazımi tədbirlər görməkdən ibarətdir» – yeni rehberin bu fikirləri, daha

doğrusu, sovet cəmiyyətinin eyiblərini etiraf etməsi hamını heyrotə salmışdı! «Necə yəni inkişafda çatınlıklarla qarşılaşırıq, axı deyilən görə, biz geri qalmırıq, həm də Moskva ola-ola biz kimik ki, hansısa sahədəki vəziviyəti təhlil edək və mərkəzin icazəsi olmadan zəhmətkeşləri vəzifələrini yerinə yetirmələri üçün səfərbərliyə alaq» komunist manafeyini bütün hissələrdən üstün tutan bir qrup insanın bu tövəcübü yüksək möqamlarda daha koşkin etirazla müşayiət olundur.

«Azərbaycanın bütün İttifaq göstəricilərindən və digər respublikaların göstəricilərin-dən geri qalması ciddi təşviş hissi doğurur. Bunu nə ilə izah etmək olar? Aydınndır ki, hər bir sahədəki çatışmazlıqların öz xüsusi səbəbləri vardır. Lakin təhlil göstərir ki, bir çox sahə üçün səciyyəvi olan ümumi səbəblər da az deyildir. Bu, hər şəyden avval, etibar edilən iş sahəsi üçün bəzi rəhbərlərin məsuliyət hissini itirməsindən ibarətdir. Odur ki, müssisilərlər rəhbərliyinə səviyyəsi aşağıdır, lazımi tələbkarlıq və intizam yoxdur» – bu sözler isə artıq sovet inzibati maşınınin aşkar tonquşu, bürokratik aparativin iflasının etirafı idi. Nəzərə almamışçı ki, toxunulmazlıq statusundakı rəhbər kadrların məsuliyətsizliyi barədə geniş auditoriya qarşısında bu cür otralı danışmaq hətta müttəfiq respublikaların birincisi katibləri üçün də qadağan edilmiş mövzu idi. Ancaq bu şəxs Heydər Əliyev olmazdı ki, öz prinsiplərini hansısa qadagalarla qurban versin! Göründüyü kimi, ulu öndərimiz Azərbaycanın geridə qalması, müttəfiq respublikalar arasında son sıradə dayanması ilə də barışındı.

«Fəhlə və zəhmətkeşlərin sarsılmaz hakimiyətinin uğurları kadr yetişdirməsi» barədə İttifaq boyu aparılan tablighatın birinci katib növbəti fikri ilə heçə endirdi: «**Kadrları açıq-əşkar, kütlələrin gözü qabağında səcmək, onların haqqında kollektivin, adamların, iş yoldaşlarının rəyini nəzərə almaq lazımdır. Yalnız belə olduqda kadrların seçiləməsi və yerləşdirilməsindəki bir çox səhvin qarşısını almaq, həmin sahədə işimizin səviyyəsini xeyli yüksətmək olar.**» Demokratiya elementlərinin daşıyıcısı olan bu fikirlər Heydər Əliyevin həm də siyasi manifesti, fəaliyyət platformasının əsas istiqamətləri idi.

Heç unutmuram, bir qrup həmkarılma stenoqram materiallarını müzakirə edərkən bir tanışım «Daha qorxa-qorxa «Azadlıq» radiosuna qulaq asmaraq, elə Əliyevin hər çıxışını oxuduqca ürəyimizdən tikan çıxacaq» dedi.

Bir tədqiqatçı-alim kimi indi belə düşünürəm ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin ideoloji dayaqlarını və iqtisadi əsaslarını möhəz avqust plenarundakı çıxışında müyyənənləşdirdi. Bu nitq həm Azərbaycanın inkişaf konsepsiyasının ilk məzmununu ehtiva edirdi, həm də imperiya tərkibində yaşamağa möhkum kərəbərə respublikada müstəqil düşüncənin əsasını qoyurdu. 35 il öncə da biz anlayırıq ki, Heydər Əliyev – Sovet Azərbaycanının 46 yaşlı gənc lideri ölkədəki iqtisadi-siyasi proseslərə, ictimai ab-həvaya nəinki respublikada, bütün İttifaq məkanında yeni yanaşma tərzinin bünövrəsini qoyur, Sovetlər Birliyinə, həmçinin İttifaq rəhbərliyinə yeni nafas gotırır. O dövrdə ünsiyyətdə olduğum digər xalqların, respublikaların elm xadimləri deyirdilər ki, sizin birinci katib Sovet İttifaqı rəhbərləri arasında yalnız fiziooloji görkəmənə deyil, həm də düşüncəsinə, fəaliyyətinə, əməlinə, insanların münasibətinə görə də müasirdir, yenilikçi. Heydər Əliyev bu mənşəyi ilə hamını heyrotə salırdı. Heydər Əliyev həm də xüsusi xidmət orqanlarının 30-50-ci illərdə formalşamış mənfi imicini öz vətənkeşlik tövəcübü ilə aradan qaldırdı.



1969-cu ilin noyabr ayında Bakı Dövlət Universitetinin 50 illik yubileyi qeyd olunurdu. Bayram tədbirinə birinci katib də golmışı. Hamimiz həyacan içorisində idik. Həm öz məzunumuzun uğurlarından fərəh hissi keçirir, həm də rəhbərimizin ölkə ziyanlıları qarşısında ilk çıxışının necə olacağını intizarla gözləyirdik. Heydər Əliyev elə ilk cümləsindən bizi heyətləndirdi: ölkə başçısı nitqini öz doğma dilində – Azərbaycan dilində edirdi. Heydər Əliyev bütün rəsmi tələbləri, inzibati prosedurları, birinci katib olaraq Kremlin onun qarşısında qoymuş hüquqi və siyasi öhdəlikləri növbəti dəfə pozurdu!

Universitetin yubileyi dövlət səviyyəli tədbir sayılığindan və mərasimində İttifaqın nüfuzlu şəxsləri iştirak etdiyindən, ən əsası isə ziyanlılar həmisi «beynəmıləlçilik rəmzi» siyalan rus dilində danışmaq tələbi həmin dövrdə də qətiyyətə səsləndiyindən Heydər Əliyevin bu jesti bizi heyətlə salmışdı. Çünkü biz belə tədbirlərdə nein ki birinci katibin, hətta adı «instructor»-ları da rus dilində mərəzə etməsinə öyrəmişdim.

Mübiləğəsiz demək olar ki, Heydər Əliyev Sovet Azərbaycanının rəsmi həyatında doğma dildə danışmaq ənənəsinin əsasını qoyma və bunu her bir vətəndaşdan daim tələb etdi!

Həmin çıxışın məzmununun neticisi olaraq anladığımız ki, Heydər Əliyeva görə voten Sovet İttifaqı deyil, ilk növbədə, Azərbaycandır və rəhbərimiz rus təhsil sistemini nə qədər yüksək qiymətləndirdə də, Azərbaycanın təhsil ənənələrini Şərqi bu sahədə ilk nailiyyətlərindən sayır. Rəhbərimiz aşkar şəkilde bildirdi ki, sovet quruluşu illərində təhsilsə, elmdə böyük uğurlar əldə etsək də, maarifçilikdə nailiyyətlərin əsası hələ XIX əsrda qoyulmuşdur. Heydər Əliyev deyirdi ki, sovetlər dövründə azərbaycanlı əhalinin kütləvi şəkildə savadlanmışdır, ancaq hələ 20-ci illərdən avvel də həmvətənlərimiz təhsilsə kütləvi maraqlı olmuşdur. Bir sözə,



35 il önce də biz anlayırdıq ki, Heydər Əliyev – Sovet Azərbaycanının 46 yaşlı gənc lideri ölkədəki iqtisadi-siyasi proseslərə, ictimai ab-havaya nəinki respublikada, bütün İttifaq məkanında yeni yanaşma tərzinin bünövrəsini qoyur, Sovetlər Birliyinə, həmçinin İttifaq rəhbərliyinə yeni nöfus götürir. Digər xalqların, respublikaların elm xadimləri deyirdilər ki, sizin birinci katib Sovet İttifaqı rəhbərləri arasında yalnız fizioloji görkəminə deyil, həm də düşüncəsinə, fəaliyyətinə, əməlinə, insanlara münasibətinə görə də müasirdir, yenilikcidir.

ölke başçısı na uğurumuz varsa, bunu sələfləri kimi sovet quruluşunun adına çıxmadi, nailiy-yetlərimizi milli dəyanətimizlə, tarixi ırısımızla əlaqəlandırdı!

Heydər Əliyevin Azərbaycan təhsilinin avanqardı və elmimizin ən müümən mərkəzlərin-
den sayılan dövlət universitetində etdiyi çıxış forması və məzmunu ölkə ziyanlarında bələ bir
fikri qoşlaşdırıldı ki, yeni birinci katib əvvəlkilərən bütün parametrlərə görə föqrəlidir və onun
rəhbərliyi altında respublikamızda Azərbaycan təcəssübü tam bərqərə olacaq! Heydər Əliyevin
vətənəvərliyi, milli fədakarlılığı bizim bu rəyə yanişmadığımızı 35 il orzında döñə-döñə sü-
but etdi!

1969-cu ilin sonunda biz Heydər Əliyevin cəsəratlı addımlarını, sələflərinin ənənəvi iş metodları ile daban-dabana zidd olan yeni fəaliyyət prinsiplerini dəfələrlə gördük. 1970-ci ildən etibarən isə bu fəaliyyətin ilk bəhrələrini, nailiyyətlərini heyranlıqla müşahidə etdik. Tek Azərbaycanın sonayesi, iqtisadiyyatı, ölkənin görkəmi yenidən qurulmadı, bu quruculuq prosesi humanitar elmlərə, on əsası isə milli deyvərlər silsiləsinə xüsusi sırayet etdi. Təhsil ulu öndərimiz Heydər Əliyevin əsas diqqət mərkəzində olan sahə idi. Ölkə rəhbəri təhsili Azərbaycanın inkişafında alternativin iskilmə amil kimi qəbul edirdi və bu sahənin tek komiyyət və keyfiyyət nailiyyətləri ilə kifayətlənmirdi, təhsilde sağlam ab-havanın varadılması avşarılığına da qalydı.

1979-cu ilde orta ümumtəhsil məktəblərinin şəbəkəsi 1965-ci ilin müqayisəsində 3 dəfədən çox artaraq 765-dən 2117-yə yüksəlmiş, texniki-peşə məktəblərinin sayı 1,7 dəfə çoxalmış, ali məktəblərin sayı isə 12-dən 17-yə çatmışdır. Birbaşa Heydər Əliyevin qayğısı və himayəsi sayesində SSRİ-nin yüksək orden və medalları ilə təltif edilmiş maarif işçilərinin sayı 8718 nəfərə çatmış, 3 mülliətin Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 817 nofər «əməkdar mülliət» adını almış, 5 ali məktəb ittifaq mükafatları ilə təltif olunmuş, hemkarlarımız SSRİ və respublika ali sovetlərinə deputat seçilmisler.

Ümmümmili liderimiz Heydər Əliyevin Azərbaycan karşısındaki əvəzsiz xidmətlərindən biri de 1970-1980-ci illərdə şəxsi təşəbbüsü və qayğısı ilə respublikadan kənarda, SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ali məktəbində 80-dən artıq ixtisas üzrə 15 minden çox azərbaycanlı gəncin ali təhsil almmasına şərait yaratmışdır. 1969-cu ildə qədər bu rəqəm həl üzrə cəmi 40-50 nəfər olurdu. Ən qırıcıdurğurucu fakt isə odur ki, Heydər Əliyev necə ki DTK-ya rəhbərlik edəndə xüsusi xidmət orqanlarının kontingentini kütləvi şəkildə milliləşdirdi ve birinci katib kimi partiya rəhbərliyini azərbaycanlaşdırdı, eləcə də bu prosesi respublikanın kənarda təhsil almağa gəndərlərin telebələrin tərkibinə də samil etdi. Məsələn, 1969-cu ildədək bu telebələrin tərkibində azərbaycanlıları sayı cəmi 40 faiz təşkil edirdi, 1980-ci ilde bu göstərici 97,6 faiza qədər yüksəldi. Heydər Əliyev bu tendensiyani SSRİ-nin ali məktəblərinə oxumağa gədənlərin tərkibində dəqiqi hesablıdır.

Heydər Əliyev tehsilimizi, elmimizi ucaldırdı, Azərbaycanı yüksəldirdi. Həmin illerde respublika rəhbərinin diqqət mərkəzində dayanan, himayəsində olan sahələrdən biri də tarix elmi idi. 1969-cu iledək tam təhrif edilən, saxtaşdırılan, erməni və rus izləri ilə «zənginleşdirilən» Azərbaycan tarixi məhz uşbu öndərümüzün sayesində yenidən tədqiq olunmağa başladı, tarixçi alimlərə göstəriş verilmişdi ki, keçmişimizin rus, erməni təsirlerindən tam təmizlənməsi üçün nə lazımdırsa etsinlər. Milli mənsəbümüz, xalqımızın formalşma aspektləri kimi mübəh məsələlər mehz Heydər Əliyevin nezərəti altında yenidən tədqiq edildi. Bu barədə nəşr

olunan cild-cild kitablar barəsində soraq tezliklə Kreml də çatdı. Moskvanın «Təcili tədbirlər görün və milli şövinizm elementlərini neytrallaşdırın» təlimatını isə Heydər Əliyev yənə də özünəməxsus şəkildə gerçəkləşdirdi: həmin əsərləri və onların müəlliflərini dövlət mükafatları ilə təltif etdi! Bax, bələ rəhbər, şəxsiyyət, vətəndaş idi Heydər Əliyev!

Heydər Əliyev Moskvadan əesen «sərin küləklər»dən tək özünü və vətəndaşlarını qorumağı, bütünlüklə Azərbaycanı xilas etdi. Onun müzəffər qalebinin məntiqi nəticəsi idki, dün-yanın altında birinə rəsmən, digər altında birinə isə hərbi-siyasi təsiri ilə nəzarət edən fövqəldövətin dördüncü rəhbəri pilləsinə qədər ucaldı. Burada da Azərbaycanı, azərbaycanlıları, elmi-mizi, təhsilimizi, iqtisadiyyatımızı, sonayemiz... unutmadı. Xeyirxah nəfəsi, qayğıkeş oli, rəhbər himayəsi, votəndə təssübə daim üzürümüzədə oldu. Tale 1987-1993-cü illərdə onu, dəha doğrusu, Heydər Əliyevin səxsonında Azərbaycanı sinəgə çökdü. Bəli, Heydər Əliyevin tərcüməyi-hali Azərbaycanın taleyi idir, bu bioqrafiyada nə vaxt problem əks olunubsa, həmin dövrlər ölkəmizin və xalqımızın faciələri ilə müşayiət olunub! Ancaq Heydər Əliyev bu problemlərdən, faciələrdən Azərbaycanı xilas etdi, dövlətə və millətə qurtuluş bəxş etdi. 1969-1982-ci illərdə əsasını qoymuş tərəqqi prosesini 1993-cü ildən, demək olar ki, sıfır vəziyyətdən yenidən başlatdı və qısa müddət ərzində Azərbaycanı nəinki MBD məskənində, Şərqi Avropa mütənasibədə bütün sahələr üzrə öncül mövqeyə çıxardı. Elə bir siyasi kursun əsasını qoyma, elə bir layiqli xələf yetişirdi ki, bu siyasi kurs daim Azərbaycanı irəliyi, davamlı intibahə aparacaq. Onun davamçısı isə həmişə xalqın tükənməz dəstəyi ilə əhatələnəcək!

Heydər Əliyevlə tanışlıq tarixçəm 40 illik şərəflə bir dövrü əhatə edir. Milli liderimizlə bu müddət ərzində bir neçə dəfə ünsiyyətdə olmuşam. Bütün bunlalar hayatımın ən xoşbəxt anları, ən duyğulu xatırıldır! Biz ziyalılar Heydər Əliyevdən daim hörmət, qayğı gördük, desteyini həmişə hiss etdik. Yaradılığımızda, fəaliyyətimizdə, hətta şəxsi həyatımızda nə vaxt problemlər üzləşdi, dərhal rəhbər himayəsi ilə qarşılaşdıq. Heydər Əliyev bizim en böyük məsləhətçimiz, en mükemmel istiqamətvericimiz, en dəyərli qayğıkeşimiz idi! Mən ötən günləri yada salırdıq Heydər Əliyevlə bağlı en kiçik xatırəni belə duyğu ilə, hərərətlə yenidən yaşayıram. Bu xatırələr içərisində en şərəflisi 1999-cu ilin fevral ayının 18-na təsadif edir.


Prezident Administrasiyasından məlumat verdilər ki, Heydər Əliyevin qəbulundan olmalıdır, dövlət başçısı mənə böyük etimad göstərərək yeni yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəciliyinin rektoru təyin edir. Sözün düzü, ilk anda bu vəzifənin necə məsuliyətli bir post olduğunu heç düşündürmədən, sadəcə olaraq Heydər Əliyev kimi dahi bir şəxsiyyətin etimadına layiq görülmək səadətinin sevincini yaşıdım. İşə başlamazdan önce ulu öndərimiz mən qəbul etdi, tövsiyelerini verdi. Şübhəsiz ki, elm-təhsil milli liderimiz en çox sevdiyi mövzü idi. O, Azərbaycan elmi, təhsili ilə bağlı düşüncələrini açıqladı, bu sahədəki inkişafı yüksək qiymətləndirdi, ancaq bunu kifayət de hesab etmedi. Qarşısındaki illərdə görüləcək böyük işlərdə iftihxarla danışdı və nəhayət, mətələ üste gəldi. Bildirdi ki, böyük planları uğurla gerçəkləşdirmək üçün yeni kadrlar potensialına ehtiyac var. Bu gün mövcud olan kontingent tələblərə cavab versə də, sabahkı durumu da düşünməli və bu sahədə indidən müvafiq tədbirləri heyata keçirməliyik.

«Bu məqsadla də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəciliyinin Prezidenti yaratmışam. Bu akademiyaya böyük ümidiylə bəsləyirəm. Bize müştəqil

Azərbaycan üçün müasir idarəciliyi mənimsəyən, yeni tərzdə düşünen, novator təsəkkürlü kadrlar lazımdır. Bu akademiya həmin vəzifəni yerinə yetirməli, ölkəyə lazmı mütəxəssisləri hazırlamalıdır. Bu sahədə beynəlxalq təcrübəni da öyrənməyiniz vacibdir. Ancaq on əsası odur ki, Azərbaycanın yerli şəraitini, milli xüsusiyyətlərini də unutmamalısınız. Milli-mənəvi dəyərlərə bağlılıq, Azərbaycana sədaqət hazırlanacaq mütəxəssislərin əsas keyfiyyəti olmalıdır» – bu, dahi şəxsiyyətin qarşımıza qoymuş tələb idi. Heydər Əliyev daha sonra dünyada gedən iqtisadi-siyasi proseslərdən, globallashmadan, ineqrasiyanın manfi və müsbət məziyyətlərindən, Azərbaycanın bu proseslərdə iştirakından danışdı. Mən bir daha anladım ki, qarşısında dayandığım bu böyük şəxsiyyət tek dünyanın en görkəmli siyasetçilərindən deyil, o, həm de beşarıyyətin en mükemmel siyasi nəzəriyyəçilərindən!

Söhbətimizin sonunda ulu öndərimiz dedi: «Monim kadrlarından həmişə bir istəyim olub: Azərbaycana ləyqətələ xidmət etmək, xalqın qeydiyyət qalmaq, vəzifə borcunu düzgün yerinə yetirmək elə mənə xidmət deməkdir. Mən məmərlərdən bundan artıq heç nə istəmirəm. Seyfəddin mülliim, mənim bu şortimi, tövsiyəmi tələbələrinizə – dövlətin gələcək kadrlarına tez-tez xatırladın. Mənim işimi, Heydər Əliyevin işini davam etdirmək gələcəkdə onların vəzifəsi olacaq».

Aradan beş iləndən artıq müddət töbü. Həlo da bu müdrik sözlərin, qiymətli nasihatın, dəyərlə tövsiyənin təsiri altındaydım. Doğrudan da, Heydər Əliyevin etimadını qazanmaq, onun komandasına mənşət olmaq, Heydər Əliyevin kadri kimi fealiyyət göstərmək böyük şərəf və bioqrafiyanın en ali məqamıdır ki, mən də taleyin bu qismətini en uca nüaliyyətəm tek qiymətləndirirəm. Hesab edirəm ki, Heydər Əliyevin mənim taleyimdə qalan izləri yalnız bu etimad, onunla görüşlərin unudulmaz tössüratları və ulu öndərimizdən aldığım deyərli məsləhətlərlə məhdudlaşdır.





Böyük şəxsiyyətin xalqına bəxş etdiyi qüdrətli dövlətin, normal yaşayışın, tohlükəsiz həyatın töhfələri bütün Azərbaycan vətəndaşları kimi, mənim də taleyimdə dəyərlə iżər qoyub. 11 il öncə «Mən qalan həyatımı da Azərbaycan xalqına bağışlayıram» prinsipi ilə dövlətinin və xalqına qurtuluş bəxş edən ümummilli liderimiz Heydər Əliyevin hər bir azərbaycanlının həyatına qayğıkeş təsiri oldu. Qədirbilən Azərbaycan xalqı da ulu öndərinin izi olan taleyini haqlı olaraq onun layiqli davamçısına, Prezident İlham Əliyeva bağlayıb.

Heydər Əliyevlə Azərbaycan vətəndaşlarının taleyi dövlətimizin yüksəlişində, müstəqil respublikamızın daimi rifahında qovuşur. Taleyi şərəfli tariximizə əbədi həkk edən bu qüdrətli şəxsiyyətin hayatı isə Azərbaycan durduqca davam edəcək!

СЛУЖЕБНАЯ ХАРАКТЕРИСТИКА

ст. лейтенанта АЛИЕВА Гейдара Али Рза Оглы.

/за время пребывания в Ленинградской школе по подготовке руководящего оперативного состава МГБ СССР/.

Ст.лейтенант АЛИЕВ Г. с мая 1949 года по июль 1950 года обучался в Ленинградской школе МГБ СССР и проявил себя только с положительной стороны. Учебе отдалась весьма серьезно. Был и настойчиво работал над изучением учебного материала. Прилежно и усиленно готовился к классным и семинарским занятиям, дополнительно работая над повышением своего идеально-политического и общеобразовательного уровня во внеучебное время.

В результате на зачетах и экзаменах по всем изучаемым дисциплинам получил отличные оценки. На протяжении всего периода обучения являлся отличником учебы, за что приказом начальника школы ему об "явлено благодарность и занесен на доску почета отличников учебы школы".

В ходе учебы тов. АЛИЕВ прообрел значительные знания в области социально-экономических дисциплин, повысил свой общеобразовательный и культурный уровень и усовершенствовал свои знания по вопросам чекистской работы. Умело находит главное при решении оперативных вопросов, свободно и правильно ориентируется в оперативной обстановке, принимая правильные решения, всесторонне и мотивированно составляет оперативные документы.

Тов. АЛИЕВ отличную учебу сочетал с партийной и общественной работой, добросовестно выполняя партийные поручения. Во время выборов в Верховный Совет СССР работал агитатором на избирательном участке гор. Ленинграда.

цивилизирован, морально выдержан, в быту скромен, во взаимоотношениях с товарищами общителен, лоялен и тактичен. Среди слушателей пользуется авторитетом.

Заслуживает выдвижения по службе.

НАЧАЛЬНИК ЛЕНИНГРАДСКОЙ ШКОЛЫ МГБ
СССР - ПОЛКОЗИНИК.

21 июня 1960 г.

/Пинчук/.

СПРАВКА: до поступления в школу, тов. АЛИЕВ работал нач-ком 5 отделения в г. Нахичеване на Дранеф, МГБ ~~СССР~~. ССР.

МИНИСТЕРСТВО ГОСУДАРСТВЕННОЙ БЕЗОПАСНОСТИ СОЮЗА ССР
УПРАВЛЕНИЕ КАДРОВ



СВИДЕТЕЛЬСТВО ОБ ОКОНЧАНИИ ШКОЛЫ МГБ СССР СОЛИЧИЧЕМ

Ст. лейтенант Алиев Гейдар

с 16^{го} мая 1949 г. по 6^{го} июля 1950 г.
обучался в Ленинградской школе переподготовки руководящего оперативного состава МГБ СССР и сдал экзамены со следующими оценками:

- | | |
|---|---------|
| 1. Основы марксизма-ленинизма | отлично |
| (выпускной экзамен) | |
| 2. Диалектический и исторический материализм | отлично |
| (выпускной экзамен) | |
| 3. Чекистская подготовка | отлично |
| (выпускной экзамен) | |
| 4. Экономическая и политическая география СССР и зарубежных стран | отлично |
| | |
| 5. Уголовное право | отлично |
| | |
| 6. Русский язык | отлично |
| | |
| 7. Литература | зачёт |
| | |
| 8. Военное дело | зачёт |

Начальник школы

подполковник

(Пинчук)

Начальник учебного отдела подполковник

(Румбин)

№ 62
6 мая 1950 г.
гор. Ленинград

Вручено

КОМИТЕТ
ГОСУДАРСТВЕННОЙ БЕЗОПАСНОСТИ
ПРИ СОВЕТЕ МИНИСТРОВ СОЮЗА ССР

Хранить в личном деле

— ВЫСШАЯ ШКОЛА —

имени Ф. Э. Дзержинского

СВИДЕТЕЛЬСТВО

об окончании курсов усовершенствования руководящего оперативного состава

Полковник

Алиев Гейдар Али Рза оглы

(фамилия, имя и отчество)

с февраля по май 1966 г. обучался в Высшей школе им. Ф. Э. Дзержинского на курсах усовершенствования руководящего состава органов КГБ при СМ ССР.

За время обучения им сданы экзамены и зачеты по следующим дисциплинам:

- | | |
|---|---------|
| 1. Контрразведывательная работа органов госбезопасности ССР | отлично |
| 2. Основы советского уголовного права | зачет |
| 3. Основы советского уголовного процесса | зачет |

Кроме того, тов. Алиев Г.А.Р.о. прослушал цикл лекций по основам научного коммунизма, международному праву, специальной части советского административного права, советской криминалистике и военным дисциплинам.



Начальник Высшей школы
КГБ при Совете Министров ССР
генерал-майор
танковых войск

(Гришин)

Начальник З факультета ВИ КГБ
при Совете Министров
генерал-майор

(Бетин)

6 мая 1966 г.
г. Москва

Присвоено звание

КГБ при СМ ССР

Бб от 30/7 1967 г.

Протокол №
СЧ ССР 96 985 27/8-67

СЕКРЕТНО
(по заполнению)

Предельное звание, предусмотренное штатами

Генерал-майор

ПРЕДСТАВЛЕНИЕ

к присвоению воинского звания Генерал-майора
(какого)

Полковнику АЛИЕВУ Гейдару Али Рза оглы (личный № Е-0152II)
Кому

должность председатель КГБ при Совете Министров Азербайджанской ССР
(с указанием места работы)

год рождения 1923 3. Национальность азербайджанец Партийность чл.КПСС с 1945
образование высшее, окончил Азербайджанский госуниверситет им.С.М.Кирова в
1957 г. (что и когда окончил)

время службы в Советской Армии, в органах и войсках госбезопасности с мая 1944 г.,
в Советской Армии не служил
(с указанием перерывов)

Дата и № приказа о присвоении предыдущего звания 31 марта 1965 г. № 131

АТТЕСТАЦИЯ

Тов. АЛИЕВ в органах госбезопасности с 1944 г., на руководящих
должностях с 1945 г. Продолжительное время являлся начальником 2 от-
дела КГБ Азербайджана, с 1965 г. заместителем председателя, а с июня
1967 г. возглавляет Комитет госбезопасности при Совете Министров Азер-
байджанской ССР.

Обладает необходимыми организаторскими способностями. Хорошо
знает национальные особенности и оперативную обстановку в республике,
челночно и непрерывно направляет подчиненных на выполнение стоящих задач.

В КГБ республики активно проводятся мероприятия по разработке
разведчиков и агентов, посещающих республику в числе иностранцев, а
также лиц, подозреваемых в проведении шпионской и другой враждебной
деятельности. Ведется настойчиво работы по совершенствованию агентурно-
го аппарата.

Много внимания уделяет организации работы периферийных органов
КГБ. В решении служебных вопросов проявляет принципиальность и настой-
чивость. Принимает личное участие в разработке и проведении наиболее
сложных мероприятий.

ПРИКАЗ

ПРЕДСЕДАТЕЛЯ КОМИТЕТА ГОСУДАРСТВЕННОЙ БЕЗОПАСНОСТИ
при СОВЕТЕ МИНИСТРОВ ССР

за 1969 год

СОДЕРЖАНИЕ:

№ 166
о поощрении бывшего председателя КГБ при Совете
Министров Азербайджанской ССР генерал-майора
АЛИЕВА Гейдара Али Рза оглы

№ 166
27 ноября 1969 года
г. Москва

Генерал-майор АЛИЕВ Гейдар Али Рза оглы выше 25 лет
работал в органах госбезопасности. За это время он прошел
путь от оперуполномоченного до председателя КГБ республики.
Находясь на руководящих постах т.АЛИЕВ все свои знания и
энергию отдавал делу обеспечения государственной безопасности
нашей Родины, служил примером честного и добросовестного ис-
полнения своего долга, проявил себя хорошим организатором.

В настоящее время т.АЛИЕВ избран первым секретарем ЦК
Компартии Азербайджана.

ПРИКАЗ Ч. В. А. Д:

За долголетную и безупречную службу в органах госбезопас-
ности генерал-майору АЛИЕВУ Гейдару Али Рза оглы объявить
благодарность и наградить его ценным именным подарком.

ПРЕДСЕДАТЕЛЬ КОМИТЕТА ГОСУДАРСТВЕННОЙ
БЕЗОПАСНОСТИ при СОВЕТЕ МИНИСТРОВ ССР

(АНДРОПОВ)



TALELƏRƏ İŞIQ SAÇAN İNSAN

Ümummilliliderim Heydar Əliyevin ömr salnaməsini vəraqətlidən qalbi heyrətə gətirən məziyyətlərdən biri də bi böyük və müdrük şəxsiyyətin insan talelorinə işq saçmaq qüdrətidir. Hayatımın hansı sahəsinə üz tutsaq, unudulmaz İnsanın böyük xarüqələrinin şahidi olurq. Qurub-yaratmaq, idarə etmək, xalqı, milliəti işqli goləcəyə aparmaq Heydar Əliyevin moramı idi. Ümummilliliderim yalnız görünən möhtəşəmlilikləri yaratmadı. Həm də insanların qəlbində özünün məhəbbətdən yorulmuş abidəsini ucaldırdı. Talelorə saatlığı işığın şəhərləri bu gün də bərəq vurmaqdadır. Elə insanlar var ki, onlar bütün ömrü boyu ancaq və ancaq Heydar Əliyeva borclu olduğunu bildirir, onun göstərdiyi xeyirxahlığı, həssaslığı, qeyri-adı qayğıkes münasibəti ehtiramla xatrırlayırlar. Belə insanlardan biri də LİDIYA XANIM RƏSULOVAdır.

Əmək fealiyyətinə 17 yaşından başlayan, təşkilatçı bacarığı ilə çoxundan seçilərək idarəetmə orqanlarında məsul işlərin ağırlığını zərif ciyinlərdən gəzdirdən, müxtəlif sahələrin sonuncu pilləsinə – nazir vəzifəsinə qədər yüksələn Lidiya xanım respublikamızın tanınmış dövpedəpaqojı fealiyyətənən məşğul olan Lidiya Rəsulova partiya və komssomol işində məsul vəzifələrdə çalışıb. 1975-1980-ci illerde Nəsimi Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsini işləyib. Bir məsələ de maraqlıdır ki, Azərbaycan KP MK-nın büro üzvündən biri məhz Lidiya xanım Rəsulova olub. Neçə il dalbadal həm SSRİ, həm da Azərbaycan SSR Ali Sovetinin deputati seçilib. Sosial təminat naziri, Dövlət Elm və Texnika Komitəsinin sadr müavini vəzifələrini de icra edib. 1993-cü ildən 1997-ci ilə kimi Azərbaycan Respublikasının təhsil naziri olub. Lidiya Rəsulova bu vəzifədən sahəti ilə əlaqədar, öz arzisiz əsasında gedib.

O günləri xatırlayan Lidiya xanım kövrəklərə səyledi: «Həq unuda bilmirəm, Heydər Əliyev sehhətimdəki problemlərdən xəbər tutanda təsəffüf dolu baxışlarla üzümə baxıb dedi ki, bəlkə müalicədən sonra vəzifənə qayidasan? Mənim işdən getməyi qötüyən istəmirdi. Təsəvvürə gotirin, eyni vaxtda həm işdən çıxmış haqqında fərman imzaladı, digər tərəfdən isə məni göstərdiyim xidmətlərə görə «Şöhrət» ordeni ilə təltif etdi. Əvvələcə başqa bir xəstəlikdən əziyyət çəkirdim. Onun müalicəsindən sonra məlum oldu ki, mən mütləq ABŞ-in Texas ştatına getməli, orada əməliyyat keçirməliyəm. Bütün bu işlərə sərf olunacaq xərclərin hamisi Heydər Əliyevin göstərişi ilə dövlət tərəfindən ödənildi. Sekkiz ay Texas şəhərində xəstəxanada yattdım. İlkinci dəfə həyata qayıtmığımı, yaşamağıma, bu gün qızlarınım, nəvələrimin arasında olmamığımı səbəb göydə Allahdırısa, yerda Heydər Əliyevdir. Mən heç bir zaman onun barəsində keçmiş zamanda danışa bilmirəm. Dövləti, milləti, xalqı, adı vətəndaşları, memurları ölümündən qurtaran, yaşıdan insan özü ölümsüzdir. Mən hərdən ümummilliliderimizin müdürüliyi, uzaqgörənliliyi, həssaslığı haqqında düşüncəndə özümə gələ bilmirəm. İnsan na qəder zengin daxili alemə, düşüncəyə, təcrübəyə, həyatın hər cür üzünə bələdiyi malik olmalıdır ki, hər bir şeyi zərgər dəqiqiliyi ilə ölücbiçə bilsin. İşdən gedəndən sonra Heydər Əliyevin göstərişi ilə mənə «Servis kartı» verildi. Bilirsinizmi bu nə deməkdir? Mən «AZAL»ın xidmətindən pulsuz istifadə edə bilərəm.

Həyatım, fealiyyətim Heydər Əliyevin gözləri qarşısında keçib. Ən kiçik işimdən başlayıb pillə-pillə ucaldığım vəzifələr məhz onun məsləhəti, fərmani ilə olub. Həmişə böyük qürurla bu sözləri deyirəm: Heydər Əliyev məktəbinin şagirdi olmuşam. Necə müdrik idi. Hər kəs özündən çox bələd idi. Biziñtəkəcə işimiz yox, həm də daxili aləmimiz, güzəranımız, yaşayışımız ona gün kimi aydın idi. Öyri də, düz də həssas baxışlarından yayınmadı. Hər birimizin taleyini, yaşayışını, gündəlik qayğılarını, məsələ problemlərini bütün xirdalılara qədər düşüñərdi. Amerikanadan müalicədən qayıtdıqdan sonra prezident təqəuidüne layiq görüldüm. Tez-tez səhhətimdə maraqlanardı. Bu cür qayğı, isti münasibət çoxumuzun üzərində olub. Qadınlara xüsusi diqqət göstərərdi. Çalışardı ki, həmişə cəmiyyətin on feal üzvü olaq. Ölkəye rəhbərliyinin ister birinci, isterse de ikinci dövründə qadınların müxtəlif vəzifələrə iżli çəkilməsinə fikir verirdi. Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması məhz bu istekden doğdu. Böyük şəxsiyyətin gördüyü işləri hərdən sıralamaq istəyirəm. Fikir verin, on çətin vaxtda vətənə

– Bakıya qayıtdı. O dövrü hamımız gözöl bilirik. Azərbaycanda qeyri-sabitlik hökm sürdü, dövlət çevrilşəri baş verirdi, Dağlıq Qarabağ münaqışası qaynayırdı, hər gün ailələrə şohid golirdi. Bu sözü qızıl horflərə yazmaq lazımdır ki, Heydər Əliyevin qayğısı Azərbaycanın yeni tarixini yaratdı. Azərbaycan müstəqilliyini obədi etdi, dövlətimizin tomol daşımı qoysdu, attributlarını, bayraqını, gerbini, himmını və s. təsdiqlədi. Cəmi bir iləndən sonra – 1994-cü ilde «Əsrin müqaviləsi»ni imzaladı. Bu günlərdə onun 10 ilini qeyd etdi. Azərbaycan bu gün neft strategiyasının Məkkəsi sayılır. Xarici siyaseti elə qurdu ki, respublikamız tam güclü bir subjekt kimi bütün beynəlxalq toşkıntılarla tomsil olundu. Bu bizim xarici siyasatımızın en böyük naiyyətidir. Heydər Əliyevin toşqabbüsü ilə Şorq və Qorb layihəsi hazırlanı – Əpək yolu borpada edildi. Bu ne deməkdir? Hər şəydon avval, yeni iqtişadi əlaqələr, Azərbaycana külli miqdarda investisiyalar gətirmək deməkdir.

Atışkose nail olduğu, sabitlik yarandı. Nofisi tıngımış xalqımız, nohayot ki, rahat nofus aldı... Mon Heydar Əliyevin cahansımlı və böyük azmırkarlıqla həyata keçirdiyi tədbirlərin siyahısını tutmaq istəsəm, sıralamamı çədürüram. Çünkü hansı torfo baxsan, hansa sahyo fikir versən, orada ümmüklü liderimizin həmisivəsər ideyalarının, arzularının bohrasını görərək

...Lidiya Rəsulova dolmuş gözloru ilə arxivində saxladığı şökillərə baxaraq xatırlı: «Bax, bu şəkildə Heydər Əliyevlə birləşdə «Moskva» univermagının açılışındıysiçək»; «Azərbaycan KP MK-nın Büro iclasındıysiçək»; «Qurultaydıyiçək, Heydər Əliyevdir, Zorifo xanımındır, monom və digər rəsmi nümayəndələrdirdir»; «Heydər Əliyev Nəsimi rayon zəhmetkəşləri arasındadır»... Qəfildən səsi qırıldı. Otağının pəncərəsindən küçəyə baxaraq – «Bu geniş «stablo»nu görürsünüz? – deyə şəhərin mənzərəsini işarə etdi. – Bütün burada gözü döyen bu gözəl binalar hamisində memar Heydər Əliyevdir».

Lidiya xanım ümmükmilli liderimizden ona yadigar qalmış hor bir şöklən tarixindən möhəbbətli daniş-a-daniş onları qorıba tərzdə özüzləyir, dünyənin on qiymətli oşyası kimi ehtiyatla, xüsusi zorifliklə albomun arasına yiğirdi. «Mon özümü xoşbəxt sayıram» – birdən-biro söylədiyi bu sözlərə o qodar do tooccüb etmadım. İki həkim övladın anasıdır. Solmaz və Sevil Lidiya xanımın ürok paralarıdır. Həlo nəvəlor... onlardan necə möhəbbətli danişirdi. Əslində, bu xoşbəxtliyi o, şəxsi soadəti ilə bağlamırı. O kolmolori dilə gotiron başqa bir hiss idi: «Mon dahi ilə uzun illər bir yerdə işləmişəm. Mon hoyatımda görəməşim. Onun tövsiyolarını eşitməmişəm, qayğısı ilə ucalmışam. Yاردымىم، ehtiramı diaqəti savasında həyatə qaytmış vasarşəm,

Hərdən kövrülörək səsi qırılır, yanığında bir cüt alırmadı kimi parlayan damcılar göründürdü. Gözlerimizin öndən xatirələr kino lenti kimi canlanırdı. Çox sadə mənzili və Lidya xanının, Ömrü boyu yüksək vozifələrdə İsləmi xanının təmtoraklı olmayan mənzili adəmin ruhuna rəhatlıq götürirdi. Hiss edirind ki, müsahibin dünənini on təmiz bi xılıqtıdır. Xalqı xidmet etmək, millet uğrunda fəda olmaq, rəhbor tövsiyəsinə eşitmək Lidya Rəsulova xarakterinin əsas cizgiləridir. İnsanların gününüzün içincə baxa bilək, olundan ölümə qədər golen bir yolu başucalığı ilə addimlamaq bolke də hər kəso nəsib olmur. Lidya Rəsulova bizim üçün bir daha ona görə öziz və sevimlidir ki, onun haqqında ilk söz mütlöq belədir: təmiz qadın olub. Bu sözün kəsb etdiyi mona çoxdur. Əxlaqdan başlaşmış əla qədər uzanan məsafədə Lidya Rəsulova bir loyaqöt meyəridir. Bolke də buna görədir ki, cəmiyyətin bütün təbəqələri arasında onun böyük hörməti var.

Hazırda Lidiya Rosulova Qərb Universitetinin nözdündə yaradılmış Gender Araştırmalar Mərkəzine rəhbərlik edir. Bu mərkəzin yaradılmasında məqsəd Azərbaycan cəmiyyəti yeni olan gender metodunun inkişafına və yayılmasına nail olmaqdır. Mərkəz təhsilər üçün təcərrüsasiyası ilə möşəql olur. Məlumdur ki,indi gender həm xüsusi kurs kimi, həm də gender aspektində verilən fənlərin daxilində tədris olunur.

Lidiya Rosulova söhbət zamanı bir kövrök mövzuya da toxundu. Məlum oldu ki, o, Bakıda doğulub, böyüküb boy-ağacı çatıda, valideynləri Ərdəbilden golmadır. Vaxtilə neft mədənlərində işləmə üçün Bakıya üz tutan babası, atası, tale elə götürüb ki, sonralar burada obəqlasılı olublar. «Anam Möhbuba elə həmişə Ərdəbil deyirdi, Cümə məscidindən danışardı. Teosif kii, doğma vətonu görmək ona bir da qismət olmadı. Öten illərdə mən qardaşım oğlu ilə Ərdəbilo getdim. Hətta qozetdə elan verib qohum-əqrəbəm axtdardım. Amma heç kəsi tapa bilmədim. Çoxlu şəkil çəkdirdib getirdim. Atamın, anamın mozarlarını ziyarət edərək üryimədə onlara hesabat verdim: Ərdəbili görüb goldim...» Dolmuş gözləri divardakı bir şəkər dilimkildə yeddi uşaq, ata, ana. Marağımı hiss edərək dilləndi: «Yegano şökildir ki, bütün ailə üzvlərimiz bir yerdedir. Yeddi övladdan bir qardaşım, bir da mon qalmışdır. Özümü bir sual vermək dərəcəsində saxlaya bilmedi: bu yüksək vozifələr, nazir kürsüleri sizə nə verdi? Cavabı qaribə oldu: «Kaşmon Heydər Əliyevlə həmişə işləyərdiyim. Evdəki kürsülmə vəzifə kürsüsündən mona forq olmayıb. Mənə rül verən, manı wasadan, manı inamlı edən Heydər Əliyev idarəələrə olub.

1994-cü ildə Türkiyədə daşı Azorbaycan şairi Məmməd Füzulinin 500 illik yubileyi keçirildi. Heydər Əliyevin rohborlıyi ilə böyük bir nümayəndo heyti qardaş ölkəyə getmişdi. Təsadüf elə gotirdi ki, Lidiya xanımla bir otelde qalmış olduq. O vaxt Lidiya xanım təhsil naziri idi. Adəton mən onu quru, son dərəcə ciddi, bəlkə də müyyən monadə smekatik bir insan kimi tanırdıam. Amma yol yoldaşı olmuş insanın bir sıra xüsusiyyətlərini tez əzə çıxarırdı. Lidiya Rosulova son dərəcə hossas, duygulu, sədə, təvəzükər bir xanım təsiri başlıdı. Həttatı axşamlar həzrin oxumağı, kodrları zümrütmələri da olardı. Onda da, indi do bir ovqatı eyni görürüm: Heydər Əliyevdən damışında gözlerində, sözlerində sonsuz bir etiraz duyulurdu. Bəlkə də bizim tanırdıımız insanların fədakarı, on sədəqətli elə Lidiya Rosulovadır. Taleyiñə işləşən insana qəlbində sonsuz bir etiraz, məhəbbət bəşleyən genişürəkli, somimi töbiətli Lidiya xanım!

Flora XƏLİLZADƏ (*Azərbaycan*)

Eldar İBRAHİMOV,
*Milli Məclisin Aqrar siyaset daimi
 komissiyasının sədri*

ONU HEÇ BİR QÜVVƏ SINDIRƏ BİLMƏDİ

Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevlə ünsiyətdə olduğum anları bu gün həyatımda baş verən an şərflə və yada saldıqla məni hayoanlaşdırın, ömrüm boyu unutmayacağım hadisələr kimi qıymətləndirirəm. Elə hadisələr ki, mənim həyata, insanlara, xalqımı, dövlətimə indiki münasibətimin formalaşmasında əhəmiyyətli rol oynayıb, mənəvi baxımdan güzütox edib, aza qane olmayı, çətinliklərin öhdəsindən asanlıqla golmoyı, təleyüklü məqamlarda doğru qərar qəbul etməyi öyrədi. Mən bu dahi şəxsiyyətlə bağlı xatirələrimi, necə deyərlər, xronoloji ardıcılıqla hörmətli oxucularla bölüşmək istəyirəm.

1969-cu il iyulun 14-də Heydər Əliyev Azərbaycan KP MK-nin birinci katibi kimi işə başlayanda ölkəmizin sovet imperiyası tərkibində olduğu müddədə ilk dəfə olaraq tarixi bir gediş etdi: o, Azərbaycan dilində səlis, canlı, xalqın içində yenice gəlmış kimi danışaraq millətinin sönmüş arzularını oyadı. Heydər Əliyevin yüksək tribunadan öz ana dilində çıxış etməsi Azərbaycan xalqını yeni rəhbərə bağlayan, onun dayağına çeviren amil oldu. Mən də yeni tariximizə qüdrətli bir liderin gəlisi hiss edərək həyata yenice atılan gənc kimi bu cavan, yaraşıqlı, insanı öz cəzibə qüvvəsində saxlayan, geridə qalmış aqrar respublikani inkişaf etdirmək üçün yorulmaq bilmədən çalışın, daxili və xarici keyfiyyətləri ilə azərbaycanlılar nümunə olan şəxsiyyətin sehrinə düşdüm.

Ali məktəbi bitirdikdən sonra Naxçıvanda vilayət partiya komitəsinin təlimatçısı işləyirdim. 1981-ci ilin may ayı idi. Ağacalar çiçək açmışdı, təbiət yaşıl dona bürünmüdü. Qəfildən Naxçıvana bərk qar yağıdı. Adamlar çəş-baş qalmışdılar. Heydər Əliyev Gürçüstəndə səfərdə idi, elə oradan Naxçıvana gəldi. Mənən tapşırıldılar ki, sən növbətçi qalarsan, gələndə məruzə edərsən, hətta hansı sözləri deməyi də öyrətdilər. Heyecan, sevinc, qürur hissələri bir-birinə qarışmışdı – axı-porşış etdiyim insan yaxından görmək imkanı qazanmışdım. Lakin iş elə getirdi ki, Heydər Əliyev heç yuxarı, vilayət partiya komitəsinin birinci katibinin Xəlqabinetinə qalxmadi, bütün nazirlərin, vəzifəli şəxslərin çağırıldığı müşavirəde iştirak etmək üçün birbaşa zala daxil oldu. Naxçıvana qarla, çovğunla eləqədən dayən zorarı müyyəyenləşdirdi, lazımi göstərişlər verdi. Beləliklə, səbirsizliklə gözlədiyim ilk görüş mənə qismət olmadı.

Naxçıvanın qazlaşdırılmasına həsr olunmuş başqa bir tədbirdə yənə təlimatçı kimi iştirak etdim. Heydər Əliyev respublikanın bütün nazirlərini muxtar respublikaya getirmişdi. Onda gördüm ki, o, regionların hətta on adı problemləri bilən və həll etməyə çalışın, xalqını, vətənini ürəkdən sevən, imperiyanın imkanları hesabına Azərbaycanı irəli aparmaq, iqtisadiyyatını inkişaf etdirmək istəyən böyük rəhbər, laylıqli vətəndaşdır. Heydər Əliyev bütün məsul şəxslərin fikrini öyrənir, sonda on optimal qərar qəbul edirdi. O, sənki idarə etmək, qalib gəlmək üçün yaranmışdı, vəzifəcə aşağıda dayananlara münasibəti, sadə adamlarla ünsiyyəti unu-

dulmaz təsir bağışlayırdı, məsul şəxslərdən yalnız bir meyar – xalqna sədəqətlə qulluq etməyi tələb edirdi. Heydər Əliyev Moskvaya getdiyindən, sovet dövlətinin rəhbərlerindən biri səviyyəsinə ucaldıdan sonra mən Naxçıvanda texnika birliliyin sədri, Nazirlər Soveti sədrinin birinci müavini, Aqrar Şəhəri Komitəsinin sədri oldum, vilayət partiya komitəsinin büro üzvü seçildim, lakin tale məni o vaxtadək Heydər Əliyevlə qarşılaşdırmadı.

* * *

Heydər Əliyevlə 1990-ci ilin yayında yənə Naxçıvanda gördüm. Ümummülli liderimiz M.Qorbaçovun yenidənqurma siyasetinə, Azərbaycana ögəy münasibətinə etiraz etdiyi gərə imperiya rəhbərliliyindən uzaqlaşdırılmışdı. Moskvanın göstərişlərini yerinə yetirən Ayaz Müttəlibov 1969–1982-ci illərdə Bakının simasını dəyişən, mikrorayonlar, qəsəbələr salan Heydər Əliyevin paytaxtda yaşamasına imkan verməmişdi. Heydər Əliyev doğulduğu torpağa üz tutmuşdu və xalq onu çox böyük hörmətlə, məhəbbətlə qarşılışıdı. Naxçıvanın partiya rəhbərliyi isə Müttəlibovun xəttini yeridək bu böyük insana yaxşı münasibət bəsləmirdi. Mən heç nədən çəkinməyərək Heydər Əliyevlə müntəzəm görüşür, məsələhətlər alırdım. Heydər Əliyev imperiyanın dağlıqlaşdırıldığını olduğunu görür, 1990-ci ilin noyabrında Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərini bərpə edir və müvafiq addım atmaq barədə Azərbaycan dövlətinə tekliflər verirdi. Bakıya gedib-golirdim, məndən soruşurdular: «Eldar, nə olub? O nə bayraqdı elə, olmaya Naxçıvan özü üçün bayraq düzəldib?» Azərbaycan parlamentinin deputatları da bilmirdilər ki, XX əsrin əvvəlində qurulmuş demokratik dövlətimizin üçrəngli bayraqı olubdu və Naxçıvan Ali Məclisi onu Azərbaycan dövlətinin rəmzi kimi bərpə edibdi. Təessüf ki, o vaxt respublikaya rəhbərlik edənlərin xəyanətkar addımları hesabına guya Azərbaycan sovet dövlətinin saxlanması səs verdi. Halbuki xalq tərəfindən əsl qərar Heydər Əliyevin başçılığı ilə Naxçıvanda verilmişdi, xalq imperiyaya «yoxx» demişdi. Nəhayət, referendumun keçirilməsinə mane olduğunu və Heydər Əliyevi müdafiə etdiyi gərə işden çıxarıldım.

1990-ci ilin sentyabrında Naxçıvandan Azərbaycan Ali Sovetinə deputat seçildik və mən Ali Sovetin iclaslarında həmisi Heydər Əliyevin sağında oturur, heç vaxt yerini dəyişmirdim. Ali Sovetin iclaslarında həmisi Heydər Əliyevin sağında oturur, heç vaxt yerini dəyişmirdim. 7 mart 1991-ci ilde Heydər Əliyev Ali Sovetin ilk sessiyasında tarixi bir çıxış etdi, Azərbaycan rəhbərliyinə məsələhətlər verdi ki, böhran keçirən sovet rejimindən əl çəkmək, ölkənin daxili məhz imperiyanın və xarici siyasetini dəyişən dünyaya nizamına uyğun qurmaq, torpaqlarımızın məhz imperiyanın



köməyi ilə Ermənistana birləşdirilməsi cəhdinin qarşısını almaq lazımdır. Amma hər tərəfdən nə qədər haqsız hücumlar etdilər? Heydər Əliyev özüne əlavə imtiyazlar istəmirdi, töhlükəsizliyi qayğısına qalmığı tələb etmirdi, o, xalqın dordlörinə elac tapmaq, müsteqlliyyət nail olmaq isteyirdi. Mən şahidi olurdum ki, bu böyük insan ona qarşı edilən ədalətsiz hücumlardan sonra nə qədər sakitləşdirici dərmanları atrırdı. Ancaq sohbeti bahasına başa gəlsa belə, Heydər Əliyev azadlıq uğrunda mübarizəsindən geri dönen deyildi. Ən pisi də o idi ki, çörək, vəzifə verdiyi, hayatın dibindən qaldırıldığı adamlar Heydər Əliyev çıxış edəndə ayaqlarını yerə döyürdülər, danışmasına mane olmağa çalışırlar. O, həqiqotən dahi şəxsiyyət, möhkəm iradə, böyük ürək sahibi idi ki, ləyqətsiz adamların hərəkətlərinə dözdü, şəxsi hissələrini ümumxalq mənafeyinə qurban verməyi bacardı.

1991-ci ilin sentyabrında Naxçırvanda Ali Məclisə sədr seçkisini yaxşı xatırlayıram. Cəbhəçi deputatlar Heydər Əliyevin sədr seçilməsinə mane olmaq isteyirdilər. Çıxış edərək dedim: «Heydər Əliyev yeganə alternativsiz deputatdır ki, Naxçıvanı erməni tacavüzündən qoruya, blokada vəziyyətinə düşən muxtar respublikada normal yaşayışı, ictimai-siyasi sabitliyi təmin edə bilər».

Heydər Əliyev isə heç bir vəzifəyə getmək istəmirdi. Deyirdi ki, «mən ana vətənə heç də təkrar iqtidara gəlmək üçün yox, yalnız və yalnız xalqının yanında olmaq üçün gəlmişəm və indiki faaliyyətim də vətəndaşlıq borcunu yerinə yetirmək niyyatimdən xəbor verir». Onda iclas keçirilən binanın pəncərəsindən görünən və «Heydər, Heydər» deyə qısqıran minlərlə insanı göstərib dedim ki, «camaat Sizi istəyir və Sizin ixtiyarınız yoxdur ki, xalqa qarşı çıxasıınız. Siz Ali Məclisin Sədri olmalıdır». Muxtar respublikanın ağsaqqalları da bu kimi xahişlər etdilər. Heydər Əliyev Ali Məclisin Sədri vəzifəsində işləyərkən biz daha tez-tez görüşürük.

* * *

1992-ci ilin 18 mayında Azərbaycan Ali Sovetinin sessiyasında sədr vəzifəsinə Heydər Əliyevin namizədliliyini irəli sürdüm. Vətəndaşlarımız yəqin o zaman iclas zalında və parlamentin binası ətrafında yaranan qarışılıqları xatırlayırlar. Məni Arif Rəhimzadə də müdafiə etdi. Ali Sovetin sədr müavini Ziyad Səməzdəzənin kabinetindən Naxçıvana zeng vurub Heydər Əliyevlə danışmaq istədiyimizi dedik. Amma istəzliliklə xətti kəsdi, Naxçıvanla əlaqə yaratmaq mümkün olmuşdu. Bütün bu proseslərdə özərlərini həddindən artıq adəbsiz aparan AXC-Müsavat nümayəndələri istəklərinə nail oldular. Hiss edirdik ki, bu adamların golisi ilə xalqın başına yeni bələlər gətiriləcək, ölkə daha da geriləyəcək. Heydər Əliyevin Ali Sovetdə sədr müavini olmayı ilə əlaqədar çıxış etdim. Konstitusiyaya əsasən Naxçıvan Ali Məclisinin Sədri Ali Sovetin sədr müavini olmalı idi. Ancaq Azərbaycan hakimiyyətində təmsil olunanlar Heydər Əliyevin gündündən qorxaraq buna imkan vermirdilər.

Gözlənilədiyi kimi oldu. Hakimiyyətə gələn yeni adamlar ölkədəki ictimai-siyasi vəzifələri daha da görənləşdirdilər, iqtisadiyyat dağıldı, əhalinin güzəranı daha da pisloşdı. Yeni bir siyasi qurumun yaradılması zərurətə çevrildi. Söhbətlərimizin birində o dövrə geniş müzakirə mövzusu olan məsələ – partiya yaratmaq lüzumu barədə danışdıq. O vaxt Standartlar və Metropolitiya Mərkəzinin direktoru işləyirdim, deputat olduğuma görə təyyarədə Bakıya pulsuz ge-



bib-golirdim. Dedi, sonin işin yüngüldür, partyanın yaranması ilə əlaqadır foaliyyətə kömək et. Ulu öndərin tapşırıqları osasında partyanın təsis edilməsi işi ilə həvəslə maşğıl olmaga başladım. 1992-ci ilin 21 noyabrında Naxçıvanda keçirilən konfransın təşkilatçılıq işlərində yaxından iştirak etdim. Mənim üçün olamətdar hadisələrdən biri də o idi ki, partyanın yarandığı gündə Siyasi Şurannın üzvü seçildim və bu postda idindi qədər qalıram. Sonralar sədriyimiz, yəni ümummilli lider Heydər Əliyevin tapşırıqları osasında partyanın ölkənin bütün şəhərlərində ilk təşkilatlarının yaranması üçün müyyən işlər görür və bütün bunlar barədə şəxşən məlumat verirdim. 1993-cü ilin yanvarında məni çağırıb yüksək vəzifelərdə işlədiyimi, haqqında olan ədalətsizlikləri (bütün bunlar barədə özüm heç vaxt söz aqmışdım, yəqin ki, başqlarından öyrənmmişdi) bildiyini dedi və Baş nazirin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sadri təyin etdi.

* * *

Heydər Əliyev məhabəti, sevgisi ilə do nümunə idi. Onun 25 iyul 1990-ci ildə Naxçıvanda çıxan «Varlıq» qəzetinə verdiyi müsahibədəki sözlərini xatırlayıram: «**Mənim həyat yoldaşım Zərifə xanım çox böyük alım idi. Gəzəl insan idi. Vaxtı ilə mən onu dərin sevgi nöticəsində tapıb aila həyatı qurmuşdum. 30 il bir yerdə somimi yaşamışım. 1985-ci il aprel ayının 15-də ağır xəstəlikdən vəfat etdi. Zərifə xanım daxili keyfiyyətləri ilə özünü o qədər sevdirmişdi, onun xatırı mənim üçün o qədər əzizdir ki, vəfat etməsindən sonra keçirdiyim xəstəlik mənim əzəblərimə səbab oldu. Vəfati əsəblərimə təsir etdi, sağlamlığımı əlimdən aldı. Onun xatırı mənim üçün çox əzizdir.**». Bu, gənclər, hər bir insan üçün ömrənək olacaq əsl məhabətdir. Deyim ki, Heydər Əliyevə dərin rəğbət bəsləməyimin bir sirri də bundadır. Dünyanın heç yerində bu cür xarakterə malik lider, dövlət xadimi tapşaq mümkinəndə deyildir.

* * *

Heydər Əliyev elə bir nurlu şəxsiyyət olub ki, zorrosından milyonlara pay düşüb. Bütün həyatının boyu bu böyük insanın mənənə olan diqqətini, qayğısını unuda bilməyəcəyəm. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisində partiya siyahısı ilə mandat qazanmışım bilavasitə Heydər Əliyevin toşəbbüsünün nöticəsidir. 1997-ci il iyun ayının 17-də Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldiyi günün – 15 iyunun Qurtuluş Günü elan olunması barədə təklif irəli sürdüm. Bu məsələn on gün sonra – iyunun 27-də Milli Məclisin iclasının gündəliyinə salındı və 40 nəfər deputat çıxış edərək təklifi desteklədi. Bu, mənim üçün tarixi bir an idi. Əgər həmin gün Heydər Əliyev yenidən hakimiyyətə qaytmasaydı, kim bilir, bu milletin, xalqın axırı necə olacaqdı. Bir onu dəqiq bilirom ki, əgər 1992-ci il mayın 18-da Heydər Əliyev Ali Sovetin sadri seçilsəydı, Azərbaycan xalqı yeni torpaqlarını itirməz, vətəndaş qarşısudurması ilə üzəlşməz, çox böyük iqtisadi potensialının dağıdılmasına yol verməzdi. Bütün xalq kimi, mən də istəyirdim ki, Heydər Əliyev yaşasın, həmişəki kimi güllərüz, sağlam olsun, yenidən prezident seçilsin, öz xalqını XXI əsrə böyük ümidiylərə, inamlarla

çatdırıban bu qüdrətli lider başladığı işlərin nöticəsinin görünüşün, 2005-ci ilin axıncında Bakı neftinin Ceyhan limanına çatmasının şahidi olsun. Elə bu hissələrə mən ulu öndərimizin 1993–2003-cü illərdə aqrar sektorun inkişafı sahəsində cəhənsümlü foaliyyətini oks etdirən «Heydər Əliyev və dövlətin aqrar siyasəti» adlı 775 səhifəlik kitabı onun yubileyinə hədiyyə hesab etdim.

Heydər Əliyev hələ sağlığında millətin atası adlandırdı. Mən də onu atə məhabət ilə sevirdim, qayğıından, diqqətdən ruhlanırdım. Xüsusun ağır itki, dərdlərlə əlaqadır kədərləndiyim zaman Heydər Əliyev kimi dahi insanın yadından çıxmamağımdan çox kövrəldim, belə bir sarsılmaz dayağa malik olduğuma görə faxarət hissə keçirirdim. Elə bunun üçün Heydər Əliyevin dünyasını doyışması mənə ikiqat sarsıcı zorba oldu.

* * *

Xalqa, gələcək nəsillərə onu tövsiyə edə bilərəm ki, daim Heydər Əliyev ırsını, məktobını öyrənənlər, vətonu Heydər Əliyev kimi sevməyi, Azərbaycana Heydər Əliyev kimi xidmət etməyi bacarsınlar. Biz çox böyük şərəf sahibləriyik ki, Heydər Əliyevlə bir dövrə yaşışmışq, qurdüğü dövlətin vətəndaşları olmuşqu və başa çatmadı işlərini davam etdirmək məsisiyəsi olda etmişik. İnsanın bir əqidəsi olmalıdır. Nə qədər yaşayırımsa, Heydər Əliyevin siyasetinə tövliğatçısı, başladığı işləri yerinə yetirən laiyqli davamışının silahdaşı olacağam. Ulu öndərə bağlı olanlar onun siyasetini uğurla aparan Azərbaycan Prezidenti cənab İlham Əliyevin etrafında daha six birləşməlidirlər. Məməkötümizin tarixində əbədi yaşayacaq Heydər Əliyevin istəyi də Azərbaycanı qüdrətli dövlətə çevirmək idi...

Asya MANAFOVA,

*Milli Məclisin Təbii ehtiyatlar,
energetika və ekologiya
məsələləri daimi komissiyasının sədri*

HEYDƏR ƏLİYEV MƏKTƏBİNİN MƏZUNU OLMAQ BÖYÜK XOŞBƏXTLİKDİR

Ümummilli liderimiz Heydər Əliyevin 1969-cu il yulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi respublikada çox böyük öks-soda doğrdu. Azərbaycan xalqı yeni rəhbərin golisini dərhal hiss etdi. Büttün obyektlərdə, ictimai yerlərdə söyləyirdilər ki, respublikaya yeni birinci katib gəlib. Çox keçəmodi ki, müxtəlif sahələrdə kadrları dəyişikliyi getdi. O dövrə qozetləri açan kimli baxırıq ki, görkəmli şəhərlərdən konarlaşdırılıb, hansı məsələlər həll olunub, birinci katib hara gedib, kimlə görüsüb. Heydər Əliyev respublikaya rəhbərliyinə galon qədər rəhbərlikde belə aktiv fəaliyyət görünenmişdi. Az eşidirdik ki, Azərbaycan KP MK-nın birinci katibi kabinetində çıxıb harasa getsin, əhali ilə görüşsün. 1969-cu ildə isə respublika rəhbərliyinə cavan, enerjili bir rəhbərin olması Azərbaycanı demək olar ki, tamamilə doyusdü. Ölkəmizdə elə bir müəssisə, elə bir təşkilat, elə bir idarə yox idi ki, cənab Heydər Əliyevin qəfil gəlisiñi gözləməsin. Bu ohvalı-ruhiyyə mənim gözlərimin qarşısında olub.

ULU ÖNDƏRLƏ İLK GÖRÜŞ

Ötən əsrin 70-ci illərinin əvvəllərində ulu öndərimiz Heydər Əliyevlə ilk görüşümüzün çox maraqlı tarixçəsi var. Mən Kommunist Partiyasının sıralarına çox cavan vaxtlarımızda daxil olmuşam. Bu, mənim Neft və Kimya İnstitutunda (hazırkı Neft Akademiyası) 3-cü kursda oxuduğum dövərə təsdi夫 edir. O vaxtlar bu ali məktəbdə 29 dövlətdən xarici tələbələr təhsil alırlar. Mən yataqxanada Tələbə Şurasının sədri idim. Əcnəbi tələbələr məni görəndə deyirdilər ki, «kommunistika idyot» («kommunist qui golir»). İnstitutun sonuncu kursundakı fakültə partiya təşkilatının büro üzvü idim. Sonralar Marksizm-Leninizm Universitetini de bitirmişdim, partiya işində feal iştirak edirdim. 1970-ci ildə Qusar Rayon Səhiyyə Şöbəsində ilk partiya təşkilatının katibi idim.

1973-cü ilin sonunda Qusar Rayon Partiya Komitəsinin katibi vəzifəsinə irəli çəkildim. O dövrün qaydalarına görə, rayon partiya komitəsinin katibi təsdiq olunmaq üçün Mərkəzi Komitənin birinci katibi ilə görüşməli idi. Ümummilli liderimiz elə böyük şəxsiyyət idi ki, səninlə danışanda fikirlərinə qabaqcadan duyarlı, ne söyləyəcəyini irəlicəden biliirdi. Heydər Əliyevin qəbuluna düşən qədər bir neçə mərhələdən keçmək lazımdı. Düzü, mən o zaman partiya işində qalmış fikrində deyildim. Moskvaya – öz sahəm üzrə aspiranturaya təhsil almağa getmək istəyirdim. Rayon konfransında Qusar Rayon Partiya Komitəsinin katibi təsdiq olunduqdan sonra cənab Heydər Əliyev məni qəbul etdi. Bu görüş 1974-cü ilin yanvarında olub. Ulu öndərimiz mənənə yeni işimlə bağlı məsləhətlər verdi.


Sonradan Heydər Əliyevlə çox görüşürdük. 1977-ci ildə Moskvaya – Sov. İKP MK yanındakı ictimai Elmlər Akademiyasına göndərildim. Burada təşkilat problemləri üzrə təhsil almış



idim. O zaman Azərbaycandan seçilib göndərilən yeganə qadın idim. Qeyd etməliyəm ki, bütün dövrlərde, işlədiyim hər bir sahəde Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin əməyini, zəhmətini, nozərətini, məsləhətlərini hər an hiss edirdim. Moskva İctimai Elmlər Akademiyasının 1979-cu ilde idaridim. Sonuncu gün bizi Sov. İKP MK-də kuratorumuz Kondratyev qəbul etdi. Akademiyamın məzunları Sov. İKP MK-nın nomenklaturası hesab olunurdular. Ona görə Kondratyev bizdən harada işləmək istədiyimizi soruşdu. Cavab verdim ki, mənim üçün föriq yoxdur, Sovet İttifaqının hansı bölgəsinə göndərsəniz, məmənunyyətə gedib işləyərəm. Onlar mənim Moskvada saxlanılmamışın tərəfdarı idilər. Kondratyev Bakıya – Heydər Əliyevə zəng vurdu ki, Asya Manafova Rusiyada qalıb işləməyə etiraz etmir. Ümummilli liderimiz isə cavabı qəti oldu: «Onu mən göndərməş, o, Azərbaycana qayıtmalıdır! Asya Manafova başqa yerde deyil, məhəz Azərbaycanda işləyəcəkdir».

HEYDƏR ƏLİYEV DƏFƏLƏRLƏ YOXLANILMIŞ INFORMASIYALARDA DA QÜSUR TAPIRDI

Moskvadan qayıdır Azərbaycan KP MK-da təşkilat şöbəsinin müdürü İsmayılov Əsgərovla görüşdüm. 1979-cu ildə Mərkəzi Komitenin Təşkilat Şöbəsinin informasiya bölməsində işə başladım. Bölmə müdürü hazırda Kitab Cəmiyyətinin sedri olan Zərifə Salahova idi. Bizim işimiz hər zaman birinci katiblə elaqəli idi. Çünkü Sov. İKP MK-ya, eləcə də Siyasi Büro bölməmiz tərəfindən hazırlanmış informasiyalar göndəriliirdi. Bu məlumatlar isə müxtəlif sahələri, müxtəlif məsələləri əhatə edirdi. Təvəzükərlərdən uzaq da olsa deməliyəm ki, çalışığım informasiya bölməsinin işi çox böyük məsuliyyət tələb edirdi. Heydər Əliyevə təqdim olunan



qədər məlumatları azı 10 nəfər oxuyur və diqqətlə yoxlayır. Bununla belə, böyük şəxsiyyət Heydər Əliyev yənə də bu məlumatlarda hansısa qüsür tapardı.

Təsəvvür edin ki, Azərbaycan KP MK-nın birinci katibi bizim işlədiyimiz məlumatları gecə saat 12-dən sonra yoxlayırı ki, ona heç kim, hətta telefon zəngləri də mane olmasın. İnfomasiya bölməsinin əməkdaşları Mərkəzi Komitə Bürosunun iclasına daimi dəvət olunmuş iştirakçılar idilər.

1979-90-ci illərdə Azərbaycan KP MK-nın Aparatında işlədim. Amma ötən əsrin 80-ci illərində üç ilə yaxın Masallıda Rayon Xalq Deputatları Soveti icraiyyə Komitəsinin sədri vəzifəsində də çalışmışdım. Həmin vaxtlar rayon icraiyyə komitələri sədrlərinin bəziləri həbs olunmuş, cinayət məsləhiyyətinə calb edilmişdilər. Hamida bir qorxu, bir xof vardi. Mən də Mərkəzi Komitədəki işimdə – məlumatı bölməsində fealiyyətimi davam etdirmək istəyirdim. Rayonlardan birinə Xalq Deputatları Soveti icraiyyə Komitəsinin sədri vəzifəsinə göndərilməyim təklif olunmuşdu. Mənim isə bu vəzifəyə getmək niyyətim yox idi. Çox tekdilərdən sonra xahiş etdim ki, Azərbaycan KP MK-nın birinci katibi cənab Heydər Əliyevlə görüşməyi imkan yaradılsın. Amma belə bir görüşə şərait yaratmadılar və Masallı rayonunda İsləməyi məsləhət bildidər. MK-nin ikinci katibi bildirdi ki, sən hökmən Masallıya getməlisən, eks təqdirət partiya biletini təhlil verməli olacaqsın.

1982-ci ilin sonuna kimi Masallı Rayon Xalq Deputatları Soveti icraiyyə Komitəsinin sədri vəzifəsində işlədim. Respublika Ali Sovetinə, yerli sovetlər sekilər zamanı yenə də Bakıya Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitesine qatarıldım.

Məsləhət getməzdən əvvəl bəzi məqamlara aydınlıq götirmək istəyirəm. Bu rayona icraiyyə komitəsinin sədri göndərilmə məsələm qəti həll olunduqdan sonra Heydər Əliyev ilə görüşməyi şərait yaradıldı. Ulu öndər dedim ki, mən şimal bölgəsində yerləşən Qusar rayo-

nundanam, Masallı isə cənubda yerləşir. Ona görə də mənim üçün Masallıda işləmək çox çotin olacaq. Ulu öndərim mənə dedi ki, «Heç nə olmayıcaq, get, işlə. Əgər hansıa problem olsa, heç kimo deyil, yalnız mənə de». Bu sözə məndə inam yaratdı və Masallıda həvəsə işləməyə başladım.

Rayon Xalq Deputatları Soveti İK-nin sədri vəzifəsi haqqından də çox ağır idi. Sədr asas işlərlə yanaşı, həm də ot tödürü, yumurtu yığımı, avtomobilərin böülüdürləməsi və digər coxşaxəli məsələləri həll etməli olurdu. İşlədiyim qısa müddədə tətbiq etdiyim yenilik nticəsində rayon əhalisi dövlətə dərhal həll etmək istəydim. Heydər Əliyev də fealiyyətindən, tətbiq etdiyim yeniliklərdən razi idi. Respublikamızın rayonlarının birində keçirilən iclas zamanı ümummilli liderimiz Xalq Deputatları Soveti İK-nin sədri kimi belə fealiyyəti yüksək qiymətləndirmişdi.

MOSKVANIN BÜROKRATİK ƏNGƏL YARADAN GÖSTƏRİŞİ LƏĞV OLUNDU

Bir maraqlı məqam da toxunmağı məqsədəyən hesab edirəm. Bir vaxtlar rayon xalq deputatları sovetləri icraiyyə komitələri sədrlərinin Mərkəzi Komitəye sərbəst daxil olmasına icazə verildi. Mən ulu öndərimiz bütün problemləri dərhal həll etmək qabiliyyətinə biliyimdən onuna görən zaman bərəde məlumat verdim. Dədim ki, rayonda ikinci şəxşdir. Lakin onların Mərkəzi Komitəye sərbəst şəkildə buraxılmasına maneqilik tövədir. Ulu öndərimiz mənim bu sözlərimə təcəüb edərək dərhal ümumi şöbənin müdürü Yakov Mixayloviçə zəng vurdur. Soruşdu ki, rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin sədrlərinin Mərkəzi Komitəye buraxılmasında xəberi düzüngürmü? Şöbə müdürü dedi ki, bəli. Ulu öndərimiz bunun səbəbi ilə maraqlandı. Məlum oldu ki, Sov.İKP MK-nın bu məsələ ilə bağlı xüsusi göstərişi var. Heydər Əliyev narazılığını bildirərək bu məhdudiyyətin tecili olaraq ləğv edilməsini tapşırıdı. Dedi ki, eğer biz rayon xalq deputatları sovetləri İK sədrlərini Mərkəzi Komitəyə buraxmasaq, o zaman rayonlarımızın problemlərini necə həll edə bilərik. Elə həmin gün Azərbaycanın əksər rayonlarının icraiyyə komitələri mənə zəng edərək təşəkkürlerini bildirdi. Onlar məni bu məsələni – rayon xalq deputatları sovetləri İK sədrlərinin MK-yə buraxılması problemini cənab Heydər Əliyevlə cədhirarəq həllinə nail olduğunu üçün təbrik edirdilər. Ulu öndərimiz Heydər Əliyev ona deyilən hər hansı ciddi məsələni, həlli uzadılan problemləri o qədər asanlıqla həll edirdi ki, adam lap valəh olurdu.

Öten yüzülliyin 90-ci illərində Ali Sovetin deputati idik. Bir dəfə parlamentin vestibülündə Heydər Əliyevlə görüşdük. O zaman Heydər Əliyevlə qarşı haqsız hücumların gücləndiyi bir vaxt idi. Bədxahalar bu dəhi şəxsiyyətə hər cür böhtən və iftira atırdılar. Kölgesindən qorxular, onun cörəyini itirənlər Heydər Əliyevlə ünsiyyətdən də çəkintidərək, ölkə rəhbərliyi ulu öndərimizə yaxın münasibətə görə onları cəzalandıra bilər.

Mən ulu öndərimə yaxınlaşlaşdırıcı salam verdim, hal-həval tutdum. Heydər Əliyev dedi ki, «Mənə yaxınlaşmadıq qorxmursan?» «Mən sizinlə yanaşı dayanmadan şərəf duyuram» – deyə cavab verdim.

1992-ci ilə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı Naxçıvana gedən bir qrup ziyanlılar arasında yegane qadın mən idim. YAP-in iclasının Bakıda keçirilməsinə icazə vermediyi arasında

lər. Naxçıvanda isə heç bir şərait yox idi. O zaman daxili işlər naziri olan İsgəndər Həmidovun göstərişi ilə bizim təyyaramızı vurmalı, məhv etməli idilər. Biz – Murtuz Ələsgərov, Eldar İbrahimov, Sırus Toğrizli, Şahlar Əsgərov, Məksam Musayev, mərhum Fərəməz Maqsudov, Samur Novruzov və başqları Naxçıvanda Heydər Əliyevlə görüşdük. Ulu öndərimiz həmin görüş zamanı mənə dedi ki, «Bura gələnlər partiya içinde çalışmayan insanlardır, alımlardır. Axi sən uzun müddət partiya sistemində işləmişsin, mən YAP-in yaradılmasını o qədərmi asan görürsən?» Həqiqətən də həmin vaxtlar Azərbaycanda 20-30 nəfər yüksib «partiya» yaradırdılar. Yalnız Heydər Əliyev kimi uzun illər bu sahədə işləmisi bir şəxs bu məsələyə bəla mosuliyyətə yanaşın bilərdi. Biz ümummilli liderimizdən xahiş etdi ki, Bakıya gəlsin. Sonralar Bakıda Elektrotexnika İnstitutunda görüşdük...

VACİB SƏNƏDİN QƏBULUNDU ÜMUMMILLİ LİDERİN ROLU

1998-ci ildə «Yerin təki haqqında» qanun layihəsinin qəbul edilməsinə nail olduq. Qeyd etməliyim ki, bu sənədin qəbulu altı il idi ki, ləngidilirdi. Sənəd parlamentin İqtisadiyyat məsələləri daimi komissiyasının sədri mərhum Tofiq Əzizovun vaxtında hazırlanısa da, qəbul olunmamışdı. Sonradan mən də parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri kimi layihənin üzərində iki il işləsəm də, onu keçirə bilirdim. Problemin səbəbi o idi ki, deputatlardan biri 20-dən artıq daş karxana işlədi. Digərlərinin də taxmininə bəzən maraqları var idi. Vəziyyətin ciddiliyini görüb Prezident Heydər Əliyevdən məni qəbul etməsinə xahiş etdim. Dedim ki, Azərbaycanda «Yerin təki haqqında» qanun yoxdur. Bəla olan halda ermənilər tarafından işğal olunmuş ərazilərimizdə qızıl və digər qıyməti sərvətlərimizin istifadə olunması ilə bağlı beynəlxalq möhkəmələrə hansi iddiə ilə müraciət edə bilərik?! Heydər Əliyev bəla bir qanunun nə üçün olmamasını soruşdu. Dedim ki, layihə çoxdan hazırlanıb və uzun müddətdir ki, Prezident Aparatındadır. Ulu öndərimiz dərhal Prezident Aparatının Qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdürü Şahin Əliyevlə əlaqə saxlayaraq sənədin gecikdirilməsinin səbəbi ilə maraqlandı. Mən Prezidentin yanından parlamente qayydana qədər qanun layihəsi artıq Milli Məclisdə idi. Beləliklə, bu mühüm sənəd qəbul olundu.

Sonralar ulu öndərimiz Heydər Əliyevlə tez-tez komissiya sədri kimi müəyyən məsələlərlə bağlı görüşürdük. Heydər Əliyev bizi toplaysıq qanunvericiliklə əlaqədar fikirlərimizi öyrənir, qətinliklərimizlə maraqlanırdı.

Mən böyük şəxsiyyət Heydər Əliyevin məktəbini keçməyimlə, ulu öndərin rəhbərliyi altında işləməyimlə fəxr edirəm. Bu gün də başımı uca tutur, onun həyat dərsini keçməyimdən qurur hissə duyuram. Hər hansi bir sənədə Heydər Əliyevin yanaşlığı kimi yanaşmağa çalışıram. Hər an öz-özümü sual verirəm: görəsən, Heydər Əliyevin bu məsələyə münasibəti necə olardı, bu məsələni o, necə həll edərdi? Ümummilli liderimiz xalqımızın müstəqillik tarixində unuludulmaz yeri olan Prezident kimi həmişə qəlbimizdədir.

Süleyman TATLİYEV,
Ticarət və Sənaye Palatasının
prezidenti

ƏBƏDİYYAŞARLIQ RƏMZİ

Ötən yüzilin ortalarından Azərbaycan insanları üçün nurlu bir yol başlandı. Tarix bir çoxları kimi mən də o yolda addımlamaq xoşbəxtliyi nəsib etdi. Mən də zamanın xoş təsadüfündən o yolu – Heydər Əliyev yolunun davamçısına çevrildim. Bu gün də o yola sadıqliyimlə qürur duyuram.

...1968-ci ildə günlərin birində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində Dövlət Təhlükəsizlik Komitəsinin vaxtı sadri Heydər Əliyevin Azərbaycannı rəhbər işçiləri ilə görüşü təşkil olunmuşdu. Kimya Sənayesi İdarəsinin rəisi kimi bu tödbirə mən də dəvət almışdım. Heydər Əliyev respublikanın daxili və xarici siyaseti ilə bağlı təhlükəsizlik qaydalarına, qanunlara riayət olunması və bir sənəd məsələlərə barədə saat yarımından çox, heç bir yazılı materialdan istifadə etməndən nitq söylədi. Onun məzmunlu çıxışı, toxunduğu məsələlərə dərin dən bəlediyyi, konkret sahələrdə mövcud olan nöqsanları daşıq göstərməsi mənədə çox xoş təssərüt oytadı. O zaman düşündürdüm ki, əsər Azərbaycana bələ bir fenomenal şəxsiyyət rəhbərlik edəydi. Arzularım çin oldu. Həmin tarixi görüşdən az keçmiş 1969-cu ilin 14 iyulunda Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi seçildi.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər gün ədalətin təntənəsi idi. Təbii, hər birimiz yaşadığımız vaxtin, dörd bir yandan bizi ohataləyən ictimai-siyasi sistemin övdəldiriyi. Hansısa məmərun dobrabəd, cah-cələl içində yaşaması 70-ci illərdə absurd idi. Heydər Əliyev o dövrde Azərbaycanın rəhbəri kimi xalq malını göz dikənlərə, vəzifə səlahiyyətlərinən suisitəfədə edib özüne var-dövlət toplayanlara, rüşvətxorlara qarşı son dərəcə kəskin, principial mövqə tutmuşdu. Bu, gərgin və çatın bir mübarizə idi. Fəqət həm də comiyətin milli-mənəvi oyanışına xidmət edən, iqtisadi yüksəliş, qidrətə yol açan mübarizə idi və Heydər Əliyev bu mübarizədən heç zaman geri çıxılmadı.

Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə gələndə bazılıları onun «sonayen, kənd təsərrüfatını yaxşı bilmədiyini» iddiə edərək respublikanın berbad vəziyyətə düşəcəyi barədə bədən proqnozları irolu süründürülər. Amma həyat sübut etdi ki, onlar öz mövqelərində nə qədər yanılırlar. Heydər Əliyev böyük bir istedad iddi. O, xalq təsərrüfatının bütün sahələrinə dərindən bələd olmaqla həmin sahələrin inkişafı üçün mütəxəssislərdən daha düzgün və daha yaxşı məsləhətlər verir, uzaqgörən qərarlar qəbul edirdi.

Zəngin təbii sərvətlərinə rəğmən, keçmiş SSRİ respublikaları arasında iqtisadi cəhatdən ən geridə qalmış ölkələrdən sayılan Azərbaycan məhz onun rəhbərliyi altında sürətli, ardıcıl inkişaf yolu qədəm qoydu. Azərbaycan getdiyək iki tikinti-sənaye meydançasına çevrildi. Təsərrüfatın, ictimai həyatın bütün sahələrində əsl intibah dövrü yaşındı.



Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən proseslərin bilavasitə iştirakçılarından biri da man olmuşam. Heydər Əliyevin işə münsibətindən ruhlanaraq bizlər hiss edirdik ki, əvvəlkindən daha çox və yaxşı işleyə bilirik. Heydər Əliyev bizi də öz gücmüzzə inam yaratmışdı. Onun titanik aməyinin, nöqsanları qarşı barışmaz mübarizəsinin, ortaya çıxan problemlərin köküne varmaq istedadının və on mürəkkəb məsələlərdə sohsviz qərar qəbul etmə qabiliyyətinin sahibi olmuşam. Heydər Əliyev sadə vətəndaşlarla dövlət rəhbərliyi arasındaki seddi ortadan götürmişdi. O, Azərbaycanın müxtəlif bölgələrinə, rayonlara getmək, yerlərdəki voziyyət, işlərin gedisi, mövcud problemlərlər yaxından tanış olur, vətəndaşların Azərbaycanın inkişafı barədə fikir və mülahizələrini öyrənmək üçün onlara sərbəst və açıq səhəb aparırdı. Vətəndaşlar dövlətin daxili və xarici siyasetini yüksək qiymətləndirdərək onu dəstəklədiklərini, işlərin gedisindən və nəticəsindən razı qaldıqlarını, respublika rəhbərinin onlara açıq və səmimi görüşlərindən şərəf duyduqlarını bildirməklə yanaşı, mövcud problemlər və onların həlli yolları barədə də ürək sözlərini dilə gotirildilər. Məhz belə görüşlərdən sonra iqtisadiyyatın, xüsusun kənd təsərrüfatının həbelə elmin, tehsilin, sehiyyənin inkişafı ilə bağlı təsirli tədbirlər görüldü.

XX əsrin ortalarına qədər Azərbaycana rəhbərlik edənlər müxtəlif sahələr üzrə milli dövləticilik təfəkkürünə malik kadrların hazırlanması məsələsinə diqqət yetirməmişlər. Heydər Əliyev isə bu məqamı öz rəhbərlik fəaliyyətində milli-ideoloji prinsipə çevirmişdi. 1970-1982-ci illər arasında və daha sonralar minlərlə tələbə məhz Heydər Əliyevin təşəbbüsü ilə SSRİ-nin müxtəlif nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi. Bu çox uzaqgörənliliklə atılan ad-

dım idi. Həmin tələbələr sonralar xalq təsərrüfatının müxtəlif sahələrində aparıcı vəzifələrdə çalışımağa, Azərbaycanın inkişafına öz töhfələrini verməyə başlıdlar.


Ölkədə milli ruhun yüksəlisini şərtləndirən əsas amillərdən birinin ana dili ilə bağlı olduğunu Heydər Əliyev çox gözəl bilirdi. Onun bilavasitə göstərişi və rəhbərliyi altında 1969-1982-ci illər arasındaki müddət ərzində respublikada ana dilində fəaliyyət göstərən yuzlərə uşaq bağçası, məktəb tikilərə istifadəyə verildi, ali təhsil müəssisələrinin sayı 12-dən 17-ə çatdırıldı. Gələcəkdə ölkəsinin müstəqillik əldə edəcəyini böyük uzaqgörənliliklə duyan Heydər Əliyev milli hərbi kadrların hazırlanması məqsədilə hələ 30 il əvvəl C.Naxçıvanski adına Hərbi Liseyin yaranmasına nail oldu. Bu illərdə milli-mənəvi həyatdakı dirçəliş, yeniləşmə ovqatı bütövlükde sosial-iqtisadi həyata da təsir etmiş, cəmiyyətdə müsbət, ardıcıl dəyişikliklərin bünövrəsi qoyulmuşdu.

Heydər Əliyevin Azərbaycanın rəhbəri vəzifəsində uğurlu və çoxşaxəli fəaliyyətini nəzərə alaraq az sonra onu Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü və SSRİ Nazırı Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkdilər. Bu yüksək vəzifədə Heydər Əliyeva böyük səlahiyyətlər verilmişdi. Nehəng bir ölkənin 14 nazirliyinə o rəhbərlik edirdi. Maşınqayırma, yün-gül sonayə, nəqliyyat, mədəniyyət və təhsil kimi on mühüm sahələr məhz Heydər Əliyevin nəzarətində idı. Baykal-Amur magistrallının tikintisində, həmin xətt boyunca yuzlərlə stansiya, vəzgal və şəhərin inşası Heydər Əliyev rəhbərlik edirdi. Siyasi Büronun üzvü və Nazırı Soveti sədrinin birinci müavini kimi Heydər Əliyev həmin dövrda bütün dünya üçün böyük əhəmiyyət daşıyan bir çox qərarların hazırlanması və qəbulu prosesinin foal iştirakçılarından olmuş, dünya siyasetinə, ələlüsəs beynəlxalq voziyyətin yaxşılaşmasına yönəlmış bəzi danişqarda SSRİ-nüməyandı həyətinə başlıqlı etmişdi. Heydər Əliyevin o illərdə sovet diplomatiyasının əldə etdiyi nailiyyətlərdə də böyük rol olmuşdu.

Heydər Əliyev SSRİ-nin ali rəhbərliyində olarkən də doğma Azərbaycanı unutmadur. Onun təşəbbüsü və köməyi ilə Bakı beynəlxalq konfranslar və simpoziumlar məkanına çevrilmişdi. Heydər Əliyev SSRİ Dövlət Plan Komitəsinin, ermanlıların yüksək post tutduğu Nazırı Sovetinin strukturlarının müqavimətinin qarşaq mərkəzə Azərbaycan üçün tələyülü qərarların qəbuluna nail olurdu. Bakıda, Gəncədə, Sumqayıtda, Mingəçevirdə və respublikamızın digər şəhərlərində yeni fabrik və zavodların, yarıqlı inzibati və ictimai yaşayış binalarının, məktəblərinin, xəstəxanaların tikilib istifadəyə verilməsi bunun bariz sübutudur.

Bu tədbirləri həyata keçirək respublika iqtisadiyyatını modernlaşdırmaq və başqa lazımi material və avadanlıqlar almaq üçün mərkəzi hakimiyətin maliyyə vasaiti ayırmamasına nail olmaq lazıim golur, bunun üçün daimi və gərgin seydlər tələb edildi. Çünkü maneolər güclü idi. Buna baxmayaraq, Heydər Əliyev mərkəzdəki böyük nüfuzu və təsəssübüchseli hesabına Azərbaycana lazımi vasait ayrılmamasına nail olurdu.

Heydər Əliyevin ölüm-gün yoldaşı, akademik Zərifə xanım Əliyevanı da böyük ehtiramla xatırlayıram. O, ömrünü ailəsinə həsr etməklə bərabər, yüksək elmi potensial ilə təbabət sahəsində böyük nailiyyətlər qazanmışdı. O, çox ağlı, humanist bir qadın idi. Yادimdادر, Zərifə xanım Moskvada dünəşənən dəyişənən, Heydər Əliyev onun dəfn mərasiminin taşķılıni mənə tapşırıdı. SSRİ Nazırı Soveti İşlər İdarəsinin köməyi ilə mərasim çox yüksək seviyyədə keçdi. O nəcib və alicənab Azərbaycan qızının ruhu sırasında daim baş əyirəm.



M.Qorbaçov SSRİ rəhbərliyinə geləndən sonra onun Heydər Əliyevə qarşı qərəzli müsəbiti açıq kampaniyaya çevrildi. Heydər Əliyevin qüdratına yaxşı bələd olan M. Qorbaçov ona daim qısqanqlıqla yanaşır, Heydər Əliyevi özüne ən güclü rəqib sayırı. Heydər Əliyevə qarşı yönəlmış bu kampaniya əslində, rusların türk-müsəlman rəhbəri sıxışdırın aradan çıxarmaq siyasetinin daha bir nümunəsi idi. O vaxt respublika ve ittifaq mətbuatında Heydər Əliyevə qarşı genişlənmiş mənəvi terror kampaniyasına start verildi. Onunla bağlı bütün hadisə və faktlar saxtalaşdırıldı, haqqında yalan və böhtənlər yayıldı.

Heydər Əliyev həmin dövrdə bu kampaniyanın sıfarişçilərinə də, icraçılarına da çox qəti və kəskin cavab vermişdi. O, 1989-cu ilin aprel ayında Sov.İKP Mərkəzi Komitəsinin plenarında çıxış edərək M.Qorbaçova bələ dedi: «**Heydər Əliyevə nəqta qoymağə tələsməyin, man hələ son sözümüz deməmişəm. Siz hələ mənim barəmdə eşidəcəksiniz.**»

Bu tarixi bir möqam idi. Cənubi SSRİ-nin mövcudluğunu dövründə partiya rəhbəri ilə üzəbsürat bələ kəskin və prinsipial çıxış olmamışdı. Heydər Əliyev bununla daha bir mükemməllik nümunəsinin müəllifinə çevrilmiş oldu. Tarix onun bəyannatını gerçəkliyə çevirəcək, Azərbaycan xalqının, dövlətinin gərgin təbəddülətlər yaşadığı ağır əyyamlarda Heydər Əliyev xilaskarlıq missiyasını yenidən üzərində götürəcəkdir. Ona qarşı aparılan qərəzli kampaniyalarda sapi özümüşdən olan baltaların rolu da az olmamışdır. Özünü azərbaycanlı adlıandan Heydər Əliyevə qarşı mənəvi terror kampaniyasının faal iştirakçısı qismində çıxış etmişdilər. Fəqət, Heydər Əliyev bütövlükdə xalqın mənəfeyini, xalqın çağırışını nəzərə alaraq bütün buları unutdu və respublika rəhbərliyinə qayıtmağa razılıq verdi.

O, Azərbaycanın bələ bir ağır vəziyyətinə dözo bilməzdi. Böyük siyasetçi doğma məməkötün başı üzərində dolaşan qara buludların dəfə edilmesi üçün hakimiyəti ikinci dəfə qayıdı və ilk gündən böyük əzmkarlıqla işə başladı. Heydər Əliyev həmin günlərdə Azərbaycanı parçalanma tehlükəsindən, yenice qazandığı müstəqilliyi itirmək qorxusundan xilas etmək üçün gecəsini gündüzünə qatdı, respublikani böhranlı vəziyyətdən çıxarmaq namənə bütün imkanlarını ortaya qoydu və qüdrətli liderin səmərəsiz qalmadı.

Heydər Əliyev SSRİ rəhbərliyinə seçilib Moskvaya davət olunanda varlı, tikili-qurulu respublika qoyp getmişdi. Fabrik və zavodlarda işleyir, kəndli əkin-biçinlər məşğul olur, insanlar öz firavın güzərlərini təmİN edir, Azərbaycanın bəzİ ahəngdar vururdu. Bu qurucu insan genriyə döñərən işə respublikada heyət sanki dayanmışdır. Müəssisələrinin fəaliyyəti pozulmuş, AXC-Müsavat cütlüyünün qısa, səriştəsiz iqtidarı dövründə xalqın bütün varıdatı, hətta fabrik və zavodlardakı xammal və materiallər xaricə daşınaraq su qiymətinə satılmış, kənd təsərrüfatı bərbəd vəziyyətə düşmüşdü. Ölkədə xoş, anarxiya, qanunsuzluq baş altı gedirdi. İnsanlar sabah inamı itirərək ümidişsiz vəziyyətə düşmüştürlər. Heydər Əliyev bələ qanunsuzluğun, hərc-mərciliyin qarşısını almaq lazımı tədbirlər görmeye başladı.

İlk növbədə, Ermenistan-Azərbaycan arasında illərdən bəri davam edən Dağlıq Qarabağ müharibəsindən və tökülməsinin qarşısını almaq məqsədilə atəşkes əldə edildi. Bu iş Azərbaycanda nizami ordu quruculuğuna başlamağı və ölkənin iqtisadi potensialını gücləndirməyi, eləcə də siyasi sabitlik yaratmağı imkan verdi. Lakin bəzİ pozucu qüvvələr hələ geri çəkilməmişdi. İfrat radikal müxalifət xarici qüvvələrin dəstəyi ilə ölkədə qarşidurma yaratmağa çalışır, dövlət çevrilişinə ardıcıl cəhdələr olur, hətta Heydər Əliyevin özüne bələ sui-qəsd hazırlanırı.

Lakin Azərbaycan xalqının ümummilli lideri bələ hərəkətlərdən qətiyyən çekinmir, ölkədə baş qaldırın pozuculuq əməllərinin dərhal qarşısını alır. Xalqımızın itirilmiş ümidi, sabaha inamı möhəz unu yüksək əzmkarlığı sayısında yenidən özüne qaytarıldı.

Bir çoxları kimi indi man da düşünürüm ki, ağar Dağlıq Qarabağda separatçılıq hərəkətləri baş qaldırın günlərdə Azərbaycana sərisiz insanlar yox, möhəz Heydər Əliyev rəhbərlik et-səydi, na Sumqayıt təxribatı, na 20 Yanvar faciəsi, na Ermənistan-Azərbaycan münaqişəsi baş verordi. Azərbaycanın on dəyərli oğullarının qanı tökülməzdə, torpaqlarımızın 20 faizi işgal altına düşməzdı.

Ümummilli liderimizin Azərbaycan Respublikası Ali Sovetinin 15 iyun 1993-cü il tarixli iclasindan çıxışında səslenən bu tarixi məqamı xatırlayıram. «**Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahada man daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissinosu harda olursa-olum, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə sərf edəcəyəm».**

Uzun müddət Heydər Əliyevin rəhbərliyi altında çalışan şəxs kimi mən onun titanik əməyinin, nöqsanlarla barışmaz mübarizəsinin, yaranan problemlərin təz bir zamanda, ziyanlı hell etmək istedadının, on mürəkkəb situasiyalarda bələ səhəvəs qərarlar qəbul etmək bacarığının şahidi olmuşam. Beynəlxalq aləmdə öz xalqının, Vətənin nüfuz və hörmətinin yüksəlməsi, Azərbaycanın bütün dünyada öz sözünü deməsi üçün onun gördüyü böyük işlər, Azərbaycanda sülh, sabitliyə, əmİN-amanlılığı və bütün bunlarla barəber güclü inkişafa nail olması, böyük öndər Heydər Əliyevə tarixin yaddaşında əbədilik qazandırıb.

Heydər Əliyev milli dövlətçiliyin əldən getmək təhlükəsi ilə qarşı-qarşıya dayanan Azərbaycanı tohľükədən xilas edərək aydın, davamlı inkişaf yoluna çıxaran qüdrətli strateq olub. Dövləti qurub-yaratmaq, eyni zamanda onun aydın sabahını təmin etmək Heydər Əliyevin mis-siyasına daxildir.

Ümummilli liderin qurub-yaratdığı müstəqil Azərbaycan dövlətinin gələcəyi bu gün etibarlı əllərədir. Heydər Əliyev siyasetinin on layiqli davamçısı olan cənab İlham Əliyevin timsalında Azərbaycan dövlətinin, xalqının xoş gələcəyini görürük. Heydər Əliyev siyasi kursuna uyğun olaraq vətəndaşların sosial cəhiyalarının, onların hüquqlarının təminatını, etnik mənşəbiyyətindən, dini inancından asılı olmayaq, Azərbaycanın hər bir vətəndaşının firovan hayatının təmin edilməsini öz foaliyyətində ali prinsip kimi müəyyənəşdirən cənab İlham Əliyev xalq qarşısında, Heydər Əliyevin ruhu qarşısında içdiyi anda sadıqdır. Deməli, Azərbaycanın sabahi barədə nikbin olmağa dəyər...

QƏDİRİLƏNLİK


«...Gəncədə məşhur bir ziyyərtgah var. El arasında adına «Göy İmamzada» deyirlər. Orta məktəbdə oxuyanda har imtahan vaxtı ora gedər, dua edib Allähən diləyordım ki, imtahanlardan yaxşı qıymat alım. İmamzadaya gedən yolun üstündə çy korpeclən tikilmiş qadın bir məqbərə var idi. Bir gün qonşuluğumuzdakı ağbircək Aftaf xaladən soruşdum ki, bu na məqbərədir. Dedi: «Qızım, vaxtı ilə burada Comard qəssab deyilən, haqqı nəhəqqa verməyən bir kişi yaşayırıb. Onun heç vaxt tərəzisi olmayıb, oti ilə tarazlayırmış. Ət alanlara deyirmiş ki, «Əli haqqı, no almaram, na vermərom». Əli də, dili də dippadız olub canotlivim». Comard qəssabın neçə əsr öncə dediyi sözlər Aftaf xaladının lindində topodon-dırnagā canıma hadup. Elə bir tiko vaxtmdan da özümu söz verdim ki, man da Comard kişi kimi yaşayacaq, dippoduz...»

...Özünə söz verdiyi kimi yaşıdı, almaçıq, üzüağ. Çox istəyib ki, Tibb İnstitutunda oxusun, həkim olsun. Amma zaman o zaman deyildi. Atasız ev, ailənin bütün çətinlikləri ananın üstündə idi. Gənc ana gənciliyini, gözəlliyini, ruhunu balalarının yolunda şama döndərmədi. Övladı Tamara Hüməbtəova orta məktəbi qurtaran kimi sənədlərini Gəncədəki Kənd Təsərrüfatı İnstitutunun pambıçılıq sahəsi üzrə fakültəsinə verdi. Ele hamil idil qəbul olundu və 5 il sonra institutu qırmızı diplomla bitirdi. Əxlaqi da, tərbiyəsi də, qiymətləri də teleba yoldaşlarının her birinə nümunə idi. İnstitutun İqtisadiyyat kafedrasında assistənt kimi saxlanıldı. Lakin onu daha böyük işlər özüne çəkirdi. Bir ildən sonra Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda aspiranturaya daxil olur. Üç ildən sonra «Əməyin təskili» elmi işi müdafiəye təmənzə təqdim etdi. Sonra Kirovabad (Gəncə) Şəhər Partiya Komitəsində təşkilat şöbəsinin kənd təsərrüfatı işləri üzrə müavini işlədi. Çox keçməmiş respublika Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda əməyin təskili şöbəsinə müsabiqə yolu ilə müdir təyin olundu. Ömrünün-gününün gözəl vaxtı idi. Bir gün telefon zəng çaldı.

Bu, 1963-cü ilin əvvellərində oldu. Heç ağlıma da golməzdi. Mərkəzi Komitədən zəng etmişdilər, oru getməyim lazımdı, getdim də. Bir neçə günün içinde Azərbaycan KP MK-nın təşkilat şöbəsinə inspektor təyin olundum.

Tamara Hüməbtəova 1974-cü il qədər həmin vəzifəni şərəflə yerinə yetirdi. Bu o vaxtlar idi ki, Heydər Əliyev bir neçə il önce Azərbaycan KP MK-ya birinci katib təyin edilmişdi. Respublikada hər sahədə quruculuq işləri gedir, şəhərlər, yollar salınır, medəniyyət sarayları tikilir, metro çəkiliir, zavodlar, fabrikler tikilirdi. Rayonlarda vəziyyət o qədər da ürəkəcan deyildi. Hələ çox iş görülməliydi, eyaləti inkişaf etdirmək üçün kənd təsərrüfatını yaxşı bilən mütexəssislərə cəhitiyac var idi.

İnanın səmimiyyətimə, mənim heç kəsden umacağım yoxdur, amma... Heydər Əliyevin qəribə dəqiqgörəmə qabiliyyəti var idi. Kim nəyə qadirdi, onu çox gözəl bilirdi, intuisiyası çox güclü idi. 1974-cü ilin əvvəlində gözləmədiyim halda mənə İsmayıllı rayonunda birinci katib işləməyi tövsiyə etdi. Bunun üçün nə mən özüm xahiş etmişdim, nə xahiş gedənən olmuşdu, nə də o, xahiş eşidən idi. O vaxta qədər az-çox nəyə nail olmuşdum, zəhmətimlə, halallıqla qazanmışdım.



İsmayıllı rayonunda birinci katib işləmək onun üçün asan deyildi. Xəsto anası, ailəsi, anasının ümidiində körpə qızı Bakıda qalırıldır. Ancaq məsuliyət hissi var idi. Ona mühüm vəzifə tapşırılmışdı. O, fəaliyyətinə insana və təbiətə sevgidən başladı. Torpağın qorıbə xasiyyəti var, sığlaq təbiətdən çox asılıdır. Görək yağış yağı, külək əso, gün çıxa, qar yağı ki, torpaq da istədiyimizi bizo ver. Bu, torpağın Yaradından umduğu sevgi idi. İnsanların da yaxınlığı, qılıqla, sevgiyə ehtiyacı var, təbiət kimi. Tamara xanım bunu yaxşı bilirdi. Odur ki, ikiillik katib hayatı elə İsmayıllı camaatının arasında keçdi, insanları öyrəndi, kənd təsərrüfatını yaxşı inkişaf etdirmək üçün camaatlı bir yerde olmaq, işləmək lazımlıydı. Kabinetdə pambıq, tütün yetişir, heyvan bəslənilmir. Lahicə və lahıcılara isə xüsusi şəhər vələh olmuşdu.

Cox tamizik, aqsaqqal-agbırıç yeri bilən camaatdı. Onların soliq-sahmanı, qonaqpərvərliyi meni heyratləndirirdi. Hərdən yoldan keçəndə məni qadın marağının bürüyürdü, qapı-bəclarına dönüb baxırdım ki, par-par yanırı.

— *Tamara xanım, məşhur təsərrüfatçı Nikitinlə də görüşmüsünüz mü?*

— Əlbətta. O, misilsiz təsərrüfatçı, həm də çoxbilməş bir adam idi. Bildiyini Tanrısına verən deyildi. Onun bütün təsərrüfat sahələri səpə düzülmüş mirvari kimi den-dən və soliq-sahmanlıydı. Təbiətə torpağın sintezini əla yaradırdı. Kənd təsərrüfatı mütəxəssisi kimi onun iş əslənən, digər təsərrüfat sahələrindən tətbiq etməyə çalışırdı.

Azərbaycan qadınının raykom katibi kimi çatın və müərrikəb vəzifədə bacarıqla işlədiyini Tamara Hümbətova öz fəaliyyətində sübut etdi, onun ana, qadın vəzifəsi yerinə yetirilməmiş qalırdı. İsmayıllıda görən zəhmətinin görə Qırmızı Əmək Bayraqı ordeni alsa da. Bunu respublika rəhbəri duymuşdu və ona görə də 1975-ci ilin axırlarında Azərbaycan KP MK-nin

birinci katibi Heydər Əliyev Tamara xanımın Abşeron rayonunda birinci katib işləməsini məsləhət bildi.

— *Tamara xanım, o vaxt Abşeronda vəziyyət necə idi? Hər işə yenidən başlamaq lazım idi, yoxsa müəyyən bünövrə vardı?*

— Yaxşı deyildi, qızım, demək olar ki, rayonda tam təsərrüfatsızlıq hökm sürdü. Əsasən heyvandarlıq sahəsi olmasında baxmayaraq, yem tədarükü ümumiyyətə aparılmış, heyvanlar təkcə qarışıq yemlə qidalandırılırdı. İstifadəsiz torpaq sahələri çox idi. İşə başlamazdan əvvəl Abşeron rayonunun bütün kəndlərini, torpaq sahələrini, üzüm, zeytin, badam bağlarını gözdim. Camaatın yaşayış şəraiti öyrəndim. İnşəklərin axurlarına kimi özüm yoxlayırdım. Xəstəxanaların, məktəblərin vəziyyəti ilə tanış oldum. Bunların hamisə taxandan sonra rayon feallarının icasını çağırırdı. Rayonu inkişaf etdirmək üçün tədbirlər müəyyənləşdirildim və işə başladı.

Qısa vaxtda heyvandarlıq sahəsi tam mexaniklaşdırıldı, yeni tövlələr tikildi, əkinçiliyin inkişafına xüsusi diqqət yetirildi. O dövrün çoxlu qəzetlərini vəraqətlayıram: «Kommunist», «Pravda», «Komsomolskaya pravda», «İzvestiya» və başqaları. Bu qəzetlər 1976–1983-cü illərdə birinci katib Tamara Hümbətovanın iş şübhəndən, Abşeronu güüstəstən döndürmək bacarığından yazardı. 1980-ci ildə onun sinəsinə Sosialist Əməyi Qəhrəmanı qızıl ulduzu və Lenin ordeni bozuldu. Üç çağırış Azərbaycan SSR Ali Sovetinin deputati seçildi. Dündür, bütün uğurların öz emoyi ilə qazandı. Lakin bunlar həm də Azərbaycanın qədirdilən rəhbəri Heydər Əliyevin diqqət və qayğısı nöticəsində reallaşdı.

Comord qassab kimi «na almaram, na vermoram» fəlsəfəsi ilə yaşıyan T. Hümbətova yanında domir çarşıq «UAZ-466» maşınınında Abşeronu qarş-qarşı gəzdi, su çekdi, yol saldı. Abşeronda eyni zamanda həm heyvandarlığı, əkinçiliyi, üzümçülüyü, deyəri qızıl pulsə hesablanan zəforanı, zeytunu inkişaf etdirir, həm də rayonda məktəblərin, xəstəxanaların madən-məşət obyektlərinin sayını artırırı. 80-ci illərdə Abşeron 8 il ondan önceki Abşeron deyildi. Xirdalan qəsəbəsində uşaqlar üçün istirahət guşəsi, yelləncəklər hərkətə getirildi, park salındı. Anaların işi xeyli yüngüldü. Çünkü o özü də ana idi.

Günlərin birində respublikanın birinci şəxsi Heydər Əliyev Abşeronə gəldi, təsərrüfatları gəzdi, camaatın gün-güzərləni ilə yaxından tanış oldu. Qazanılmış uğurlara layiqli qıymət verdi. Heydər Əliyev Tamara xanımın eməyini rayon zəhmətkəşləri qarşısında qiymətləndirdi.

Yaxşı günlerdi, oziyyətli olsa da. Bir az su qılığımız olurdu. Su tapıb getirmək üçün Zirayə gedirdim. Səhər obaşdan gecəyə qədər çalışırdı. Yavaş-yavaş camaatın gün-güzərləni düzəlmişdi. Heydər Əliyevin Abşeronu golşunu xoş xatirələrə yadına salıram. Sosialist Əməyi Qəhrəmanı qızıl ulduzu 1980-ci ildə Ali Sovetinin şəxşən Heydər Əliyev özə mənə təqdim etmişdi. Abşeronə da bir neçə ay sonra gəlmİŞdi.

Heydər Əliyevlə görüşmək heç vaxt problem deyildi. Hətta mən hərdən ona zəng edib vəziyyəti də danışdım. Qəbuluna düşmək de çətin deyildi. Problemlərim olanda şəxşən hər biri mizi qəbul edirdi. Hətta bir dəfə qəbulunda mənə dedi ki, son siyasi rəhbər vəzifədə çalışan yeganə qadınsı ki, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşən. Əslində, özü imkan yaradırdı ki, biz səmimi olaq, fikrimizi onuna böyükliş.

Yeri gəlmışkən qeyd edək ki, dövrün tələblərinə görə, Sosialist Əməyi Qəhrəmanı adı, Lenin ordeni rəhbər vəzifələrə işləyənlərə deyil, pambıqçılara, traktorçulara, bir sözlə, ağır



əməkələ möşəklənən kənd zəhmətkeşlərinə veriliirdi. Lakin Heydər Əliyev SSRİ Ali Soveti qarşısında məsələ qaldıraraq qazandıqları uğurlara görə Azərbaycanın bir neçə rayonunun birinci katibinə bu şərəfli adı almağa nail olmuşdu. Bu, SSRİ miqyasında istisna hal kimi qeydo alındı. O ada layiq görünlənlərdən biri də Tamara Hümbətova idi.

Məkan forqı olmasa da, zaman o zaman deyil. Amma bir oxşarlıq var. Heydər Əliyev bu gün respublikanın birinci katibi deyil, müstəqil dövlətimizin Prezidentidir. Bir zamanlar xalqının yolunda kirpiyi ilə od götürən insanlar bu gün axtarılıb-tapılır, onların layiqli qiyməti verilir, yenə də arxa durub kömək göstərilir.

Mən möhtərom Prezidentin yaddaşına, insanı dəyərləndirmək qabiliyyətini heyrənam. Bir neçə gün öncə eştdim ki, o dövrə Ali Sovetin binasında monim yaxama Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, Qızıl ilduz medalını taxan Heydər Əliyev bu gün məni yenidən yada salıb, prezidentin fərdi təqəüdünə layiq görüb. Mən həqiqətən bu ləyaqətə, bu mənəviyyat sahibinə somimi qəlbən minnətdaram. Mənim ondan heç bir umacığım yox idi, o, vaxtı ilə mənənən çox böyük qayğı ilə yanmışdı, on yüksək mükafatı vermişdi.

Tamara xanımla az qala bütün keçmiş xatırladıq. O, danişa-danişa fikrə gedirdi. Lakin o, bu gün də işiz deyil. Nəvəsi, balaca Tamerlanın qayışını çəkmək onun on böyük vəzifəsidir. Biz də Tamara xanıma bundan sonra cansağlığı, layiq görüldüyü prezident təqəüdünü uzun illor almayı arzulayıraq.

Rəsmiyyə RZALI,
«Azərbaycan»



Boxtiyar SADIQOV,
*«Azərbaycan» qəzetinin Baş redaktoru,
Milli Məclisin deputati*



HAMIMIZIN FƏXRİ VƏ GÜVƏNC YERİ

Azərbaycan tarixində çox böyük şəxsiyyətlər – dövlət başçıları, siyasetçilər, diplomatlar, hərbçilər, xeyriyyəçilər olub. Onlar göründükleri işə uyğun olaraq tarixin müyyən sahifəsinə düşmüş, xalqın yaddaşında qalmışlar. Lakin kimse Heydər Əliyev soviyyəsinə yüksəlməmişdir. Əvvəla, ümummilli liderimiz Heydər Əliyev coxcohotlı – dövlət başçısı, görkəmli siyasetçi, məhər diplomat, bütövlükde qurucu insan kimi fəaliyyət göstərmişdir. Digər torofdan, çoxillik fəaliyyətinin yekunu olaraq müştəqil Azərbaycan dövlətini qurmuş, onu bütün tohľükə və qovalardansovəsürmiş, dünyaya birliliyin borabər hüquqları surasına çıxarmaqla obodililiyini daimi və dönməzliyə çevirmişdir. Bu nohng və global işlərə yanaşı, Heydər Əliyev ayrı-ayrı insanların, həm də bir neçə nəslin həyatında və təleyində özünəməxsus izlər qoymuşdur.

DÖVLƏT SİYASƏTİ SOVIYYƏSİNDE XEYİRXAHLIQ

Ötən əsrin əvvəllərində Bakıda yaşayan xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti hesabına bir sira işlər görmüşdü. O, bir qrup gəncin Rusyanın müxtəlif şəhərlərində, habelə digər xarici ölkələrdə təhsil almaları üçün təqaüdlər vermiş, Bakıda qızlar gimnaziyası açılmış, mülkinlər Maariflənməsinə çalışmış, çoxlu bina tikdirmişdir. Onun xeyriyyəçiliyi daim hörmətlə xatırlanır.

Əsrin yetmişinci illərində isə ulu öndərimiz Heydər Əliyev xeyriyyəçiliyi dövlət siyasiyyəsinə qaldırmaqla ona kültəvi və sistemli karakter verdi, beləliklə, tariximizə on xeyriyəxah insan kimi düşdü. SSRİ-nin mövcudluğu dövründə təhsil pulsuz idi. Lakin imkansız ailələrin öz övladlarını başqa şəhərlərdə oxutması mümkünsüz sayılırdı. Şəxsi nüfuz və hörmətinə istifadə edən ulu öndərimiz hər il dövlət hesabına keçmiş İftiqaqın ayrı-ayrı şəhərlərində yüzlərə oğlan və qızın on müxtəlif ixtisaslar üzrə təhsil almasına nail oldu. Uzun illər boyu davam edən bu proses sayesində ölkəmizdə elmin bütün sahələrinə dair güclü müteqəssislər ordusu, coxsayılı alımlar yetişdi. Bilik və bacarıqları, onlara yaradılan şərait nəticəsində comiyyətdə özlərinə mövqə qazanan bu insanlar Heydər Əliyevin xeyriyəxah əməllerini daim minnətdarlıqla



xatırlayırlar. Digər bir məqam. Yoxsul ailələrdən çıxmış gənclərin ali məktəblərin «üstün» fakültələrinə qəbulunu asanlaşdırmaq ümummilli liderimizi düşündürdü. Onun təşəbbüsü və şəxsi nəzarəti ilə yaradılan «fəhələ fakültələri» bu problemin uğurlu həllində yardımçı oldu. Kolxoz, sovxozi və digər sonaye müəssisələrinin göndərişi ilə bu fakültəyə qəbul edilənlər bir il hazırlıq kursu keçidkən sonra imtahanı verməklə ali məktəbin tələbələrinə çəvrilirdilər. Bu gün de özünün «Heydər Əliyev çörəyini» yediyini iftixarla söyləyən minlərlə insan bu dahi şaxsiyyəti özünün xeyrxiyi sayır.

FIRAVANLIQ VƏ SOSİAL RAHATLIQ YARADAN İNKİŞAF

Yetmiş il ərzində sosializmi quran, inkişaf etdirən Sovet İttifaqı Kommunist Partiyası yeganə siyasi qüvvə olmaqla dövlətin inkişaf istiqamətlərini müəyyənləşdirirdi. O, hətta öz proqramında «beşəriyyatın işqli gələcəyi olan kommunizmin» qurulacağı tarixi də (1980-ci il) göstərmüşdi. Doğrudur, kommunizmin özü kimi, Sov.İKP-nin və onun programının da axırı püç oldu. Amma 1941–1945-ci illərin ağır və dağıdıcı müharibəsindən sonra SSRİ adlı bir fəvqədövlətin yaranması və uzun illər dünənyaya meydan oxuması da inkardilməz faktdır. Bu dövləti güclü və qüdrətli edən onun elmi, texniki, zəngin təbii sərvətləri, ən nəhayət, fədakar və zəhmətkeş insanları idi. Həmin insanların köməyi ilə bir çox nəhəng sonaye müəssisələri, su kanalları və köpürlər inşa edildi, deniz və şosse yolları çəkildi, şəhərlər və kəndlər salındı.

Azərbaycanın yüksəliş və inkişaf illeri ulu öndərimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrə təsadüf edir. 1969–1982-ci illəri ehətə edən həmin zaman kəsiyində tekcə

görülülmüş işlərin sadalanması uzun bir siyahı yaradır. Ümummilli liderimiz Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrədə ölkə iqtisadiyyatı həm intensiv, həm də ekstensiv inkişaf edirdi. Belə ki, 1970–1982-ci illərdə respublikada 250 yeni müəssisə, istehsalat və sex tikilmiş, neflayırma sənayesi müəssisələri tamamilə yenidən qurulmuş, iki elektron, elektrotexnika, radiotexnika, cihazqayırma sənayesi zavodları inşa olunmuşdur. Neticədə, göstərişlərin müddətdə Azərbaycanda sonayə istehsal 2,7 dofa artmışdır. 13 ilda o zamankı qiymatlarda 101,5 milyard manatlıq (əvvəlcə 50 ilde olduğu qədər) məhsul istehsal edilmişdir. Həm də xalq istehləki malları istehsal 3 dəfə, əmək məhsuldarlığı 2 dəfədən çox, fond verimi 25 faiz artmışdır.

1970–1982-ci illərdə kənd təsərrüfatının məcmu məhsulu 2,6 dəfə çoxalmış, əmək məhsuldarlığı 2,2 dəfə yüksəlmışdır. Əsaslı dövlət vəsaiti qoyulğunun 1 mənat artımı hesabına əlavə olaraq 3,5 manatlıq məhsul alınmışdır. Göstərişlərin dövrədə milli golir 2,6 dəfə çoxalmışdır. Azərbaycan bəşbüütün yenidən tikilib qurulmuş, yeni kənd və qəsəbələr salınmış, fabrik və zavodlar tikilmiş, yaşayış məntəqələrinin siması tamamilə dəyişmişdir. Yetmişinci illərədək Azərbaycan kəndi əsasən ciy körpicən və palçıdan tikilmiş komalardan ibarət idi. Kəndlinin goliri az olduğundan güzərəni ağrı keçirdi. Kənd təsərrüfatının yüksəklisi bu sahədə inqilabi dəyişiklik yaratdı. Yeni texnika və aqrotekniki qaydalarının genişləyiq şəhərinin inşası əmək məhsuldarlığı və məhsul istehsalı bir neçə dəfə artı, təsərrüfatların və əməkçilərin goliri qat-qat çoxaldı. Kəndlinin güzərəni və məsiət şəraiti dəyişdi. Azərbaycan kəndi palçıq komalardan qurtularlaq siması dəyişdi. O vaxtdan heyətində minik avtomobili, ağ misar daşından ikimorteboli evi, məsiətində hər növ elektrik cihazları olan kəndli ailələri Azərbaycan kəndlisinin xarakterizə edən başlıca əlaməti əvərildi. Bu gün elə bir kənd tapılmasız kənd, hərada Heydər Əliyev dövründən xatırlanın bir neçə «əbida»yə rast gelinmişin. Ölkə paytaxtı Bakı şəhəri da yenidən məkrorayonlar, park və xiyanalar, küçə və meydanlar hesabına böyüyürək gözəlləşdi. «Gülüstan» və Respublika sarayları, Prezident sarayı və Milli Məclisin binası, «Moskva», «Azərbaycan», «Abşeron» mehmanxanaları, Əl Oyunları sarayı və Olimpiya İdman Kompleksi, metro stansiyaları və digərləri həmin dövrədə tikilmiş, N.Nərimanova, C.Cabbarlıya, Nəsimiyə, H.Cavidə və başqa görkəmli həmvətənlərimizə abidələr qoyulmuş, onlara ədəbiyyat və incəsənat xadimə, sənətkarə fəxri adlar, dövlət mükafatları verilmişdir.

Fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyev «Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr» əsərində həmin dövrü belə xarakterizə edir: «1969-cu il Azərbaycanın ən yeni dövrü tarixində dönlüs ilidir. Respublikanın dinamik inkişafının tamam edilməsinə dair kompleks programlar işlənilər hazırlanırdı. Bu yorulmaz faaliyyətətən 1970–1985-ci illər baş vermiş dəyişikliklərin vüsüti, rifahın keyfiyyətətən yəni səviyyə yəyə yüksəlməsi baxımdan, sözün tam mənasında, müstəqil Azərbaycanın yaranması salnaməsindən on parlaq shiftdir. Həmin illərdə Heydər Əliyevin təşəbbüsü ilə SSRİ hökuməti respublika iqtisadiyyatının hərtərəflə tərəqqisi və intensiv inkişafın nazərdə tutan beş xüsusi qərar qəbul etmişdi. Sosial-iqtisadi inkişafın başlıca istiqamətlərini müəyyən müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin müntəzəm surətdə genişlənməsi və dünya

iqtisadiyyatına daha dərin integrasiyası prosesi hələ 1970-ci illərdə, 1980-ci illərin əvvəlində təməli qoymuş potensiala əsaslanır.

İstehsal vasitələri üzərində içtimai məhlkiyyətə əsaslanan SSRİ-nin daha bir xüsusiyyəti vardı: qazanılan hər şey – bütün maddi nemətlər və vəsait mərkəzdə və mərkəzin nazarəti altında cəmləşdirilir, sonra müəyyən qaydada (buna plan üzrə deyirdilər) müttəfiq respublikalar arasında bölüşdürüldü. SSRİ rəhbərliyindəki şəxsi hörmətinən və ölkə miqyasındaki nüfuzundan Azərbaycan naminə məhərətlə istifadə edən ümummilli liderimiz Heydər Əliyev müxtəlif işsullarla – Sov.İKP MK və SSRİ Nazirlər Soveti tərəfindən (yenə də onun təşəbbüsü ilə) qəbul edilmiş qərarların icrasına külli miqdarda vəsait ayrılmış, respublikaya nəhəng obyektlərin inşasının salınması və digər yollarla İttifaq büdcəsindən daha çox bəhərələnməyimizə nail olurdu. Beləliklə, bir tərəfdən, respublikada xalq tasarrufatı sürtülo inkışaf edir, yenisi ali məktəblər, fakültə, səbəb və ixtisaslar yaradılır, sənaye və agro sənaye müəssisələri tikilir, təzə kənd, qəsəbə və mikrorayonlar salınır, digər tərəfdən isə İttifaq fondundan ayırmalara nail olunurdu. Neticədə, gəncərlər təhsil və ixtisas alır, adamlar yaxşı məvacibli işlərdə çalışır, təzə mənzillərə köçür, kəndlilər geniş və yaraşlı evlər tikidir, məşətlərini dəyişdirir, Azərbaycan vətəndaşı özünə xoş və firavan həyat qururdu. Dövlətin və comiyətin yaratdığı imkanlardan bəhərələnən həmin insanların hər birinin həyatında Heydər Əliyevin müəyyən xeyirxahlığı və xidməti olub.

RƏHBƏR QAYĞISI VƏ ALICƏNABLIĞI

Dövləti idarə etmək zəngin və hərtərəfli bilik, böyük təcrübə tələb edir. Ən müxtəlif məsələlərlə məşğul olan dövlət başçıları vaxtla hesablaşmadan, «iş saatı» anlayışını qəbul etmədən çox halda istirahətsiz çalışırlar. Ümummilli liderimiz Heydər Əliyev yorulmaq və dincəlmək bilmədən sutkanın on sekizinci saatını işləyirdi. Lakin işinin çoxluğuna, vaxtimın məhdudluğuna baxmayaraq, insanlarla teması girməyi, onlara lazımı diqqət və qayğı göstərməyi heç zaman unutmurdu. Bu ondan irəli gəlirdi ki, görkəmli siyasi və dövlət xadimi, müdrik və əzaq-görən siyasetçi olan ümummilli liderimiz Heydər Əliyev qüdrətli qurucu və yaradıcı olmaqla yanaşı, həm də adı böyük hərflərə yazılın **INSAN** idi. Və bu yüksək insani keyfiyyətlər onun fəaliyyətinə möhtəşəmlik və ülvilik, müsəirlərinin həyatına isə rövənq verirdi. Çünkü Heydər Əliyev **XEYİRXAH İNSAN** idi. Bu xeyirxahlıq olduqca müxtəlif formada təzahürünü tapdı. Başlıcası, o, adamlara yaxşılıq etməyi bacarırdı və bu sahədə də xüsusi istədiyi vardi. Heydər Əliyev yaxşılığı təmənnəsiz edirdi və heç zaman kimsənin başına qaxmırı. Biz yalnız sonralar, həm də basqlarından eşidirik ki, respublikanın bər sira tanınmış adamları cənab Heydər Əliyevin fəaliyyətinin müxtəlif dövrlərində, hətta Moskvada işləyərkən bələ səhərətlərində yaranmış problemlərlə bağlı ona müraciət etmiş, hər dəfə müvafiq kömək almış və ömürlərini uzatmış bu böyük insana daim dua etmişlər.

Heydər Əliyev insanlara çörək verməyi bacarırdı. İstedadlı və bacarıqlı, tapşırılan işin öhdəsindən layiqincə gələn adamlar onun diqqətdən konarda qalmırı. İlər keçdikcə bələ insanlar vəzifə pillələri ilə yüksəlir, hətta respublika miqyasında səlahiyyət sahibinə çeviriliridilər. Bəzən bu çörəyi itirənlər, hətta dönük çıxanlar da olurdu. Lakin cənab Heydər Əliyev heç zaman xeyirxahlığından qalmırı. Çox böyük qəlb sahibi olan Heydər Əliyev bağışlamağı da





bacarırdı. Başqa bir möqam. Hələ Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə bir çoxlular arxa durub vəzifə və yüksək dövlət mükafatı, fəxri adlar və təltiflər verən cənab Heydər Əliyev ikinci dəfə ölkə rəhbərliyinə qayıtdıqdan sonra, nəcə deyərlər, onların qocalığına da çatdı, həyan dardı. Şəxsi töşəbbüsü ilə yüzlərlə insana prezident təqəbüdü verən möhtəşəm Heydər Əliyev bir çoxlarını ehtiyac və məhrumiyətlərdən xilas etdi.

Əvvəl etmək də Heydər Əliyevə xas xüsusiyətlərindən biri idi. Səhvini anlayan, tutduğu yaramaz əməldən peşmanlılığını bildirənlər onun tərəfindən əvvəl edilir, yenidən normal həyata qaytmalarına imkan

yaradılır. Prezidentiyyi dövründə 32 əvvəl fərmanı imzalayan cənab Heydər Əliyev 3.091 insanın vaxtında qabaq azadlığı çıxmasına imkan yaratmışdır. Bunların sırasında Prezidentin şəraf və ləyəqatını təhür etdikləri üçün möhkəmət tərəfindən möhkəm edilən jurnalistlər də olmuşdur. Qəribədir, Azərbaycanda söz və mətbuat azadlığının bərqrər edilməsində misilsiz xidmətlər göstərən Heydər Əliyev daim bir para adı «jurnalista» olanların hücumlarına, şor və böhtənlərinə məruz qalmışdır. Belə şərəfsiz hücum və yalanlardan çox-çox yüksəkdə dayanan Heydər Əliyev sonadək tutduğu yoldan dönmədi, söz və mətbuat azadlığının inkişafı və genişlənməsi yolunda əlindən gələnən əsirgəmədi.

Bu insanlar etiraf edib-ətməsələr də, xatırlayıb unutqanlıq göstərsələr də, ulu öndərin həyatlarında müəyyən iz buraxıldığı danılmazdır!

TÜRK-MÜSÖLMAN DÜNYASININ İFTİXARI

Məhz Heydər Əliyevin sayısında sədo azərbaycanlılar bütün İttifaq ərazisində artıq «ucqar əyalətin geri qalmış sakinləri», «qara camaat» kimi yox, əksinə, sovet vətəndaşlarını şəxsi qabiliyyəti, bacarığı, özüne inandırmaq və hörmət qazandırmış məharəti ilə daim heyrottəndən böyük insanın – Heydər Əliyevin hömvtənələri kimi tanınır, qəbul edildirlər. Artıq hər hənsi bir azərbaycanlıya ənənəvi imiclə – bazar işçisi kimi yox, fərasətli, iğizər, intellekti bir millatın təmsilçisi kimi yanaşılırdı. O dövrədək Moskvada, Kiyevdə, Minskdə və digər bölgələrdə yaşayış, sovet və dünya elminə, sənayesinə, mədəniyyət və incəsənətinə əvəzsiz töhfələr bəxş edən soydaşlarımız daha çökinmədən öz milli mənsubiyyətlərini qururla səsləndirir, kiçik Azərbaycanın böyük övladlara sahib olmasına Heydər Əliyevin günü-gündən artan nüfuzu ilə təsdiqləyirdilər. Başqa xalqların mənəvi hegemonluğu timsalında 50 il orzında nəzərə alın-

mayan türk oslları Azərbaycan vətəndaşları da sanki Heydər Əliyevin ucaldığı zirvə ilə bahəm yüksəlir, qüdrətlərin, öz yeniliklərini ifixlər nümayiş etdirirdilər. Heydər Əliyev hər bir azərbaycanlının tələyində beləcə qürur izi qoyan şəxsiyyət idi.

Heydər Əliyev yalnız azərbaycanlılara faxarət bəxş etmirdi, bütün türk dünyası, müsəlman aləmi bu böyük hömvtənəmizi yüksəlsəli ilə qürur duyurdı. «Üçüncü sənəd millətlər» kimi tənələrə moruz qalan qazax, qırız, özbək, türkmen, tacik, tatar, qaqaуз, yakut... hər an Heydər Əliyevin bir türk, müsəlman olaraq onların köməyinə çatdığını, haqlarını müdafiə etdiyini, onların sosial durumunu yaxşılaşdırmaq üçün çoxsaylı töşəbbüsələr hazırlayıb çətinliklə də olsa gerçəkləşdirməsin real əməllərə göründür. Heydər Əliyevin Sovetlər Birliyinin əsas söz sahiblərindən birinə çevriləmisi ilə noinki İttifaqın, elə dənəyannın türk-müsəlman xalqları da faxr edirdilər. Qardaş Türkiyənin siyasi-ictimai dairələri, mötbəatti böyük öndəri «Kremli sancılan əzəməti Türk bayrağı», – deyə vəsf edir, Sovet İttifaqının Yaxın Şərqi üzrə siyasetində Heydər Əliyev töhfəsinin artan hərbi-iqtisadi yardımını, daha həssas mövqə yaxınlığı ilə müşahidə edən Şərqi müsəlman xalqları isə on böyük azərbaycanlı «müsəlmanların qayğışə hömdəmə» kimi sevirdilər. Bu duyuların indi ölkəmizə rəsmi sahifələrə gelən xarici dövlətlərin nümayəndəsi heyətlərinin dilindən etşitmək həqiqətən də hər bir azərbaycanlı üçün şərəf məsələsidir. Beləliklə, Heydər Əliyev 70-80-ci illərdə özlən, haqları tapdalanın türk-müsəlman xalqlarının taleyində də müümə rol oynamış, onların həyatlarının daha tohlikəsiz və yaxşı olması, ölkələrinin inkişafı üçün xidmətlər göstərmişdir.



**İLK UĞURUMUN MÜƏLLİFİ –
SONRAKİ NAILİYYƏTLƏRİMİN SƏBƏBKARI**

Ümummülli liderimizin müasiri kimi Heydər Əliyevin mənim həyatımda da böyük rolü olmuşdur. Kimsesiz bir insanın təhsil almışında, jurnalist kimi on yüksək nöqtəyə, xalqın etimadı göstərdiyi insana çevrilmesində Heydər Əliyevin yaratdığı ədalət mühiti, görüb qiymətləndirmə və etimad göstərmə prinsipi həlledici amilə çevrilmişdi.

...1969-cu ildə BDU-nun jurnalistika fakültəsinə imtahan verirdim. Heydər Əliyev təzəcə Azərbaycan KP MK-nin birinci katibi seçilmişdi. Cöxləri onu üzdən tanımasa da, «Mixaylo şəhərədir» adı ilə haqqında ofşanələr dolaşırıdı. Kimi onu mağazada, bazarda gördüyüünü, kimi hansısa məməru rüşvet alarkən yaxaladığını söyləirdi. Amma bu söz-söhbətin birəcə mənəsi vardi: respublikaya sadə adamların, sırvı vətəndaşın hüququnu qoruyan, ədalətsizliyə siper çəkən, haqqı və qanunu müdafiə edən rəhbər gelib! Tezliliklə eşitdiklərimizin şahidiñən əvəzildik. Qəbul imtahanlarından iki «dörd», iki «beş» alsam da, məni müsabiqədən keçirəmirdi. Bu haqsızlıqla etiraz etdim, o zamankı Ali və Orta İxtisas Təhsili Nazirliyinə şikayət etdim: «Qanunsuzluğunu aradan qaldırmamasınız, Heydər Əliyevə məktub verəcəyəm» dedim. Müracatım arasdırıldı, 13 oktyabr 1969-cu ildə BDU-nun jurnalistika fakültəsinə qəbul olundum. Beləliklə, təalyimdəki ilk uğuru – tələbəlik vəsiqəmi məhz Heydər Əliyevin, onun ölkədə bərqərar etdiyi ədalətin sayasında qazandım.

Heyat öz axarında davam edirdi. Respublikanın hər tərəfində qaynarlıq, ruh yüksəkləyi duyulurdu. Adamlarda hər şeyin yaxşılığı doğru dəyişdiyinə dərin bir inam yaranırdı. Bunları edən isə keçmiş İttifaqdakı müttəfiq respublikaların heç birinin rəhbərlərinə bənzəməyən, canvan və enerjili, yeni tipli lider Heydər Əliyev idi. O, fəaliyyətin üçüncü ayında BDU-nun 50 illik yubileyinə gələrək orada Azərbaycan dilində nitq söylədi. Rusca danışmağın az qala «dövlət normasına» əvərildiyi bir vaxtida bu, aydın səmada şimşək tasrı bağışladı.

Azərbaycanda sürətli və hərtərəfli inkişaf dövrü başlamışdı. Sənaye, kənd təsərrüfatı, elm, mədəniyyət, mənəviyyat intibah dövrünə qədəm qoymuşdu. Respublikamız yüksəldikcə, İttifaqın ön cərgəsinə çıxdıqça, onun rəhbəri də məşhurlaşır, sevilirdi. Moskvada, SSRİ-nin digər şəhərlərindən azərbaycanlılar olañ münasibət də müsbət mənənət dəyişirdi. Hüquq-mühafizə orqanlarının işçiləri, məmərlər Azərbaycan vətəndaşlarını incitməkdən qorxur, «Sizin Əliyev» – deyə ehtiyatlılıqlarını bürüza verirdilər. Bəli, daha xalqımızın arxası, güvəncə yeri vardi. Və bununla hər bir azərbaycanlı qürur duyur, foroh hissi keçirirdi!

70-80-ci illərdə «Abşeron» qəzətində müxbir, şöbə redaktori, redaktoranın müavini vəzifələrində çalışdım. Jurnalistik fəaliyyətim yalnız bir rayonun timsali ilə məhdudlaşmışdı. Ancaq elə bir rayonun miqyasında Heydər Əliyevin rəhbər qüdrətini, milli dəyanetini, qayğıkeşiyini, zəhmət adamlarına, gənclərə himayəsini açıq gördüm. Ölkədə son 50 il ərzində davam edən ictimai-siyasi mühitə xitmə verilmiş, tam aşkarlıq şəraiti yaradılmış, ədalət prinsipini bütün sahələrdə prioritet mərəmətə çevrilmişdi. Noinki rəsmi iclaslarda, hətta mətbuatda belə uczu toriflərin, mədhiyyələrin yerini haqlı tənqidlər, vətəndaşların şikayətləri tutmuşdu. Jurnalist olaraq bilirdik ki, toxunduğumuz məsələlər, qabardığımız iradlar ölkənin birinci şəxsi tərəfindən aşdırılacaq, problemi yaranan məmər cezasını alacaq.

Heydər Əliyev SSRİ-nin rəhbərliyinə iżli çəkilərək Moskvaya aparılında necə faxr edirdik... Artıq Moskvada, Siyasi Büroda bizim də nümayəndəmiz vardi. Yeri gölmüşkən...

...1982-ci ilin oktyabrında Yaltada istirahət edirdik. Bizimlə bir masada Rusiyanın ucqarlarından gölmüş orta yaşı şəxs də vardi. Özünü ziyalı, mədəni, şən göstərməyə çalışır, burnunu dik tuturdu. Bir dəfə Azərbaycan elmi və mədəniyyətindən (elbette, yüksək elmi seviyyədə yox) səhəbat dəsdi. Bizdə ali məktəblərin olması ilə maraqlandı. Mən institutlar barədə danışdım.


– Xarici dil bilənləriniz varmı? – deyə soruştı. Səsində kinaya aydın duyulurdu.

Mən Xarici Diller İstitutu, orada fəaliyyət göstərən müxtəlif kafedralar, Azərbaycan dilinə tərcümə olunmuş əsərlər barədə danışdım. Müsahibim bunları gözləmirdi və bize məsələ etmək niyyəti baş tutmamışdı. Sonuncu zərbəni endirməkdən özümü saxlaya bilmədim. İki gün öncə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifasına iżli çəkildiyini natürləndərəq eyni üslubda:

– Təcəccüblənməyin, bizim Əliyev artıq sizin Rusiyaya rəhbərlik etməyə başlayıb, – deyərək ayaga qalxdım. Müsahibim bu argumont qarşısında gözlerini döy-döy qaldı.

Tarix 1987-ci ilə adlayanda Azərbaycanın da, Heydər Əliyevin de təyində ziddiyyətli məqamlar, xeyanətlər yaşandı. Böyük oğlunun bütün rəhbər vəzifələrində istəfə vermişsi ilə tam olaraq təkənən, erməni-Kreml məkrinin qarşısında müdafiəsiz qalan Azərbaycanın böhranlı günləri başlıdı. Qanlı mührərə, ölü daxilində xaos, hərc-mərclik, xalqın bir-birini əvəz edən hakimiyətlərə inamsızlılı – bütün bunlar Heydər Əliyevsiz Azərbaycanın yaşadığı məşqət-lər idi. Ancaq bu böyük şəxsiyyət həyatından çox sevdiyi dövlətini və xalqını yenə də tek qoymadı, Azərbaycanın harayına yetdi.

Elan olunmamus mühərribədə ilk atəş səsleri eşidilən andan etibarən daim cəbhə xəttində olurdum. Qarabağ camaati bir nəfər kimi bù mürrokob vəziyyəti məhz Heydər Əliyevin həkimiyətde olmaması ilə izah edirdi. 1991-ci ildən etibarən «Heydər Əliyev həkimiyətə qaytmağlıdır» çağırışları ilə Qarabağ bölgəsində çıxışlar olurdu. Biz ziyalılar anlayırdıq ki, xalqın səsini birləşdirmək, vahid hədəfə yöneltmək üçün dənə konkret addımlar atılmalıdır. Beləliklə, 1992-ci ilin mart ayının 2-də Ağdamda Heydər Əliyevin müdafiəsi, onun dövlət idarəcili-





yinə qayıtmasının təşkil olunması məqsədi ol on minlərlə insanın iştirakı ilə böyük mitinq keçirdik. Mübaligəsiz demək olar ki, həmin tarixədə Azərbaycanın heç bir bölgəsində belə möhtəşəm dəstək akşıyası təşkil olunmamışdı. Bu ərefədə Ağdam sakinlərinin 48 min nəfərinin imzası ilə Konstitusiyada yaş senzinin lağv olunması və Heydər Əliyevin prezident seçkilərinin de iştirakı üçün dövlət rəhbərliyinə müraciət qəbul olundu. Bu müraciəti imzalamaq üçün görüşdürüümüz insanlara nəyi isə inandırmağa ehtiyac yox idi, adamlar böyük məmənluqla, hətta bunu vətəndaşlıq borusu sayaraq məktubu imzalayırdılar. Bu müraciəti də o dövrədə ölkədə ilk və yeganə dəstək hərəkəti idi.

Ancaq naşı rəhbərlərin, xəyanətkar hərbi komandanlarının ucbatından Ağdamı, Şuşanı, Xocalı... Qarabağı itirdik. Millətin dadına yeno da Heydər Əliyev çatdı, işgalin qarşısını kəsdi, ateşkəs elan etdi, qaćqın və məcburi köçkünlərin sosial və mənzil şəraitini yaxşılaşdırmaq üçün coxşaylı qoralar qəbul etdi.

1996-ci il avqust ayının 2-də ümummilli liderimiz Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirdi. Rayonumuzun işgalinin sobolları ilə bağlı müfəssəl məlumat verən Prezident Ağdam sakinlərinin daim Azərbaycanın dövlət quruculuğu, ictimai-siyasi, iqtisadi-mədəni sahələrində önəmli rol oynadığını bildirdi. Ağdamlıların zəhmətkeş, torpağını sevən insanlar olduğunu söyləyən Heydər Əliyev mühərribe dövründə rayon sakinlərinin göstərdiyi misilsiz şücahətləri xatırlatdı, Azərbaycanın ərazi bütövülüyü uğrunda canlarını qurban vermiş 6 minə yaxın ağdamlı şəhidin xatirəsini ehtiramla yad etdi. Bu görüşdə çıxış üçün mənən də şərait yaradılmışdı. Əbədiyəşar rəhbərimizin qarşısında nitq söylemək həqiqitən də böyük məsuliyyət tələb edir, insanda həyəcan yaradırı. Ağdamın işgalinə aparan yollar barədə öz düşüncə-

lərimi bölüşərkən məhz Heydər Əliyev kimi qüdrətli dühanın ölkəyə rəhbərlik etməməsi səbəbindən rayonumuzun təcavüze məruz qaldığını söylədim. Ölkə rəhbərinə Qarabağ savaşından bəhs edən «Qeyrət və xəyanət» kitabını təqdim etdim.

2000-ci ilin yay ayları idı, parlament seçkilərinə hazırlıq kampaniyası gedirdi. Xalqın Heydər Əliyev partiyası kimi qəbul etdiyi Yeni Azərbaycan Partiyasının dastayı ilə Ağdamdan Milli Məclisin deputatlığına namizədliyimi irəli sürmüştüm. Seçicilərləmələ görüşdə Heydər Əliyev platforması ilə çıxış edir, seçiciləcəyim təqdirdə milli liderin siyasetinə sadıq olacağımı boyan edirdim. Şübəhesiz ki, bu mövqeyim – Heydər Əliyev siyasi kursuna mənşələləğim ağdamlıları mənən böyük etimadına əsas yaratdı. Mən növbəti dəfə məhz Heydər Əliyevin sayəsində taleyimdə dönüş yaradırdım.

2002-ci ilin 11 apreli idı. Prezident Heydər Əliyev mani rəsmi dövlət nəşri olan «Azərbaycan» qızəzetinin Baş redaktoru kimi fealiyyətə başlaması təbəqə qəbul edirdi. Dünyanın ən böyük azərbaycanlı ilə canlı tomasda olmaq, başçılıyyətin an görməli dövlət xadimlərini belə hazırlanıb, misilsiz qabiliyyəti ilə həyətə gətirən və bir şəxsiyyətin sullalları cavab vermak məsuliyyətini anlaysı, çox həyəcanlanırdı. Ancaq obadiyəşar liderimiz elə xoş, səmimi aurası var idi ki, burada insan mənəvi rahatlıq tapır, böyük insan, qayğıksız millət atası ilə həmsəhəb olduğunu ilk andan duyurdun. Heydər Əliyev jurnalistikamın on mürəkkəb peşə xüsusiyyətləri ilə bağlı da yetərinə məlumatlı idi. Prezident mətbuatın fealiyyətində rast gəlinən problemlər, mediadə rəsmi şəxslər, xüsusən də dövlət başçısına qarşı kütləvi hal alan böhtən və iftirlalarla münasibətdə də təmkin nümayiş etdirir, və çatışmazlıqların tədricən aradan qaldırılacağına əminliyini bildirirdi. Jurnalistlərin böyük dostu, xeyirxahi üçün Azərbaycan mətbuatının azad, peşəkar, məsuliyyətli olması əsas arzulardır idi. Mən həmin görüşdə Heydər Əliyevdən elə öz peşəmlə də bağlı xeyli tövsiyə, dərs aldım. Ən əsası isə bu böyük şəxsiyyətin etimadı, xeyir-duasını qazanmışdım.

Ümumiyyətlə isə həyati boyu daim Heydər Əliyevdən dərs almışam, onu özüümə ömrək seçmişim, rəhbər, lider kimi öyrənmışəm, böyük və əvəzsiz insan kimi derk etməyə çalışmışam. Yekun qənaətim budur: Heydər Əliyev olmaq, onun tək qüdrət sahibinə çevriləmək mümkünsüzdür, ancaq onun tövsiyələrini yerinə yetirməklə, siyasi kursunu layiqincə həyata keçirməklə, ırsınə sadıq qalmaqla Heydər Əliyevin aşğarı, davamçı olmaqla olar, bu isə hər bir azərbaycanlı üçün ən böyük şərafıdır!

AZƏRBAYCANIN TALEYİNƏ ÇEVRLƏNƏN ÖMÜR

Milyonlarla insan «Heydər Əliyev mənim həyatımda müstəsnə rol oynayıb, mən ona hər zaman borcluyam» deyir. Ulu önderimizin birbaşa qayğısını, yardımını görmüş şəxslər yanaşı, həm də bu gün azad, müstəqil, demokratik Azərbaycanda tehlükəsiz və sosial rifahı tomin olunan şəraitde yaşayan milyonlarla insan, böyük himayədarının, dostunun diqqətini hər an hiss edən, onunla təsəlli tapan, doğma yurduna onun siyaseti sayısında qayıdagına əmin olan yüz misilsiz şəxslər və məcburi köçkünlər, dövlətin daha uğurlu sabahına əmin olan və Heydər Əliyevin nail olduğu bu sabahın tominatmasına çevrildiyini anlayan gənclər – bir sözle, bütün sosial zümrələrin, yaşı nəsillərin, peşələrin temsilçiləri «Heydər Əliyev mənim həyatımda bilavasita müsbət rol oynayıb» həqiqətini böyük minnətdarlıq hissi ilə ifadə edirlər.



Tarixin arxivlərinə «xalqın düşməni» kimi gömülülmüş, oradan yalnız böyük azərbaycanlıının qeyrəti sayəsində milletinə əsl vətənpərvər, azərbaycançı, görkəmli dövlət xadimi kimi qaytarılan Nəriman Nərimanovun, uzaq Sibirdən nəşri gotirilərək əzizlərinin ruhu, vətonin hərərəti ilə qovuşan Hüseyn Cavidin, qanlı 37-də «xain» damğası alan, ancaq ulu rəhbərin dəyanəti ilə qəhrəman soviyyəsinə yüksəldilən insanların, şair qidrətinə iddiaçı olan xalqları və dövlətləri susduraraq yubileyin bütün türk dünyasında qeyd etdiirdiyi Füzulinin, dünya azərbaycanlılarını vahid güc mərkəzində birləşdirərək monovü Böyük Azərbaycanı yaratmaqla ırsini davam etdiirdiyi Şah İsmayılin, millətin azad yaşamaq haqqının 12 əsr öncə doğruduğu mücadiləni XX əsrde yekunlaşdırmaqla narahat ruhunu əbedi rahatlıq bəxş etdiyi Babəkin, «Qoy çaylarıız qurumasın! Qoy ağaclarımız kəsilməsin! Qoy çırğımız sönməsin!» çağrılığını dövlətçiliq məramına çevirərək ruhunu şad etdiyi Dədə Qorqudun tarixinin on dərin qatlardan gələn sadaları da Heydər Əliyeva rəhmat oxuyur, onların ömürlerinin Heydər Əliyev taleyində davam etdiyini söyləyir.

Heydər Əliyev yalnız azərbaycanlıların həyatını yaxşı əsasda qurmadi, həm də öz ömründə dövlətinin və millətinin taleyini yaşadı və bu taleyin uğurunu müsəyyənləndirdi. Və öz taleyini Azərbaycanın minilliklər boyu davam edəcək tarixinə – dövlətçilik və tərəqqi salnamasına çevirdi.

Bu dövlətin müstəqilliyini quran və yaşadan şəxsiyyətin həyatı müstəqilliyimiz qədər obədi olacaq!

Azərbaycanın inkişafını tömən edən və onu daimi prosesə çevirən öndərin taleyi milli intibahımızın möhtəşəm zəfərləri ilə davam edəcək!

Dünyada bir günəş kimi doğurduğu Azərbaycanın imzaları beynəlxalq birlikləri dolaşdıraq, haqq səsizmiz ali kurşularda sosialdikə milli liderin ömrü də ümumboşori xatirəyə çevriləcək!

...İllər, uzun onilliklər keçəcək, ancaq Azərbaycan adlı məməkəndə bir-birini avaz edən nəsillər bir fikirdə daim yekdil olacaqlar: Heydər Əliyev yalnız müasirlərinin həyatında iz qoymadı, o bu millətin sonrakı bütün nəsillərinin taleyini də düzgün məcraya yönəltdi və obədi yaşamaq, anılmaq, öyrənilmək haqqı qazandı!

Heydər Əliyev ömrü bitən deyil!..

**ONUNLA BİRLİKDƏ İŞLƏMƏK
BÖYÜK XOSBƏXTLİK İDİ**

Öton ərda Azərbaycan sonayesinin, iqtisadiyyatının, sohiyyosının, məarif və mədəniyyətinin inkişafında böyük xidmətləri olan görkəmlər dövlət və ictimai xadim KAMRAN HÜSEYNOV həm də xeyirxalığı, alicənablılığı, insançarlılığını ilə respublikamızın tanınmış aşıq-sənəqlərindən biridir. Öz fədakarlılığı, vətəndaşlığı və işləyi əməlləri ilə xalqımızın darin hörmətinə qazanmış Kamran Hüseynovun doğulduğu Çərqli kəndindən üzü bəri dünyadan dolaşmadığı ölkəsi qalmayıb. Müxtəlif rəhbar vəzifələrdə çalışıyan Kamran Hüseynov respublikamızın bir sıra şəhərlərinin büñövra daşını qoyanı - qurucusuy. Özü əhəmiyyətli bir barədə belə deyir: «Uzun ömür yaşadım, indi 90-a doğru gedirdim, müraciəkəb zəmanətində, çətin sahələrdə omak faaliyyətinə başladım, çox məsuliyyətli işlərdə çalışdım. Doğuldugum kəndim qədər sevdiyim Bakı, Sumqayıt, Mingəçevir, Naftalan, Neftçala şəhərlərinin yüksəlməsində, abadlaşmasında əməyim oldu. Bu gün sonarlı faaliyyətin üçün qürur duyuruyam».

Həyati bir məktəb olan Kamran Hüseynov qarşıq dövranların, içtimai sarsıntıların çağında, öz eqidəsindən, aydın mövgəyindən döndərə bilmədiyi mötin bir insandır. Onu bir tərəfdən dövlət, digər tərəfdənse xeyrəxəl adəmi kimi sevirlər. Bu rəğbətin, hörmətin bir səbəbi var. Kamran Hüseynov həmişə zəhmətkeş, insansevər, ədəatlı, bacarıqlı, dövlətinə, millətinə sədəqətli olub. Belə nəcib keyfiyyətlərə sahib olmaq isə hər kəsə qismət deyil. Zəngin mənəviiyata, dərin yaddaşa malik olan Kamran mülliim son dərəcə maraqlı müsahibdir. O, təleyindən çox razıdır. Çünki "onu özüm yaratdım" deyir. Prezidentin fərdi təqədümüne layiq görülmüş içti-madim xadimlərdən biri da Kamran Hüseynovdur.

Sinəsində xalqımızın canlı tarixi yatan Kamran müəllim söhbət özü başladı: «Heydər Əliyev Azərbaycan xalqının tarixində əvəzedilməz şəxsiyyətdir. Bütün varlığını, canını, zekasını Azərbaycanın inkisafına serf edib. Böyük şəxsiyyətin həyatında iki mühüm dövr olub. Birinci, 1969-cu il iyulun 14-dən başlayıb Moskva gedən qədr olan dövrü əhatə edir. Bu dövrdə Heydər Əliyev Azərbaycan üçün çox işlər gördü. Ondan sonra respublikamızda hərc-mərclik yarandı. Aləm qarşıda bir-birinə. Azərbaycanı parçalamaq üçün neçə yerdən dişlər qıçındı. Heydər Əliyev çox güclü insandı. Çoxumuz sahidik, o, nələrin öhdəsindən gəlmədi. Nəhayət, 1993-cü il iyundan yenidən xalqın tekdilidə tələbi ilə Bakı qaytarılan, məhz qaytarılan Heydər Əliyev birinci növbədə baş alıb gedən hərc-mercliyi aradan götürdü. Mən onu tanıdığım gündən görmüşəm ki, həmişə var qıvvəsi ilə Azərbaycanın cüçklənməsinə çalışıb».

Kamran Hüseynov 1969-cu ildə Nazirlər Sovetində sədr müavini işləyirdi. Canlı şahiddir ki, Heydər Əliyevin rəhbər vəzifəyə gelməsi ilə Azerbaycanda nə qədər dəyişikliklər bas ver-



di. «O vaxt maarifin vəziyyəti çox bərbad idi. 60 faiz müəllimin ali təhsili yoxdu. Respublikadan kənara – ali məktəblər tələbə göndərilirdi. Rayonlarda mədəniyyət sarayları, xəstəxanalar, demək olar ki, çatışmırı. Kənd təsərrüfatında da vəziyyət ürəkən dileydi. Elə hey tanqid edirdilər. Senaye da o cümlədən. Heydər Əliyev ilk gündən fəaliyyətə mahz mədəniyyət və maarifdən başladı. On ilin ərzində respublikamız mülliəm heyəti 100 faiz ali təhsilli oldu. Ali məktəblər tələbə qəbulunun sayı artı. Bununla bərabər, Heydər Əliyev gənclərimizi respublikanın kənara – ali məktəblərdə oxumağa göndərdi. Hörmətli Heydər Əliyevin çox gözə xüsusiyyəti da var olsunda, bu, bütün rəhbər vəzifələrdə çalışılarda olmalıdır. O, həmişə



işləyən, çalışan, yaradan, quran insana hossaslıqla yanşır, onun əməyini yüksək qiymətləndirir. Mən dövrde iki dəfə «Qırmızı Əmək Bayrağı» ordeni aldım. Bu, Heydər Əliyevin gücü idi. O, bütün varlığı ilə çalışırı ki, insanları öz işinə fərqlişdərsin, yaxşı faaliyyət göstərmələri üçün şərait yaratılsın. Sizə bi sözü qotitəyötü deyirəm. Əgər Heydər Əliyevi Moskvaya aparmasayırlar, inanın, başımıza bu müsibətlər golməzdi. Ermeninin hüneri ne idi? O, respublikadən sonra içimizdəki farsızlıqlar nadanlıq etdi. Dordlular arta-arta yaraya döndü. O vaxt mən Ramiz Mehdiyevlə tez-tez görüşür və məsləhətləşirdik. Neca elçiyə ki, Heydər Əliyev Bakıya qaytsın. Ramiz Mehdiyev bu işdə çox üzük yanğısı göstərirdi. Biz gördük ki, Azərbaycanda baş verən qarışqlıq, özbaşınaqlıq yurdumuzu elə bir quyuya salacaq ki, yüzillərlə do onu uğurumdan çökib çıxmamaq mümkün olmayıacaq.

Yadimdadır, 1992-ci ildə Nazirlər Sovetində iclas gedirdi. Azərbaycanda vəziyyət son dərəcə görən idi. İcləsədə isə heç no olmayıbmış kimi, danişbə-gülürdürlər. Əlimi qaldırın söz istədim və dedim: bir zavod direktoru öz müəssisəsinin məsuliyətini daşıyır, bir kolxoz sədri do elo. Bu 8 milyon əhalinin müqddədarını (əlimi uzadıram onlara) siz daşıyrımsınız. Bəs nə iş görürsünüz? Gündə xəbor göli ki, orada 50 adam öldü, burada 100 nəfər yaralandı, evlər yandırdı... Bəs siz no fikirlərinizi? Biz ikinci dünya müharibəsinə yola salmış adamları, Biz cəbhəni silahlı, neflə tomin edən bir ölkə olmuşsunuz. İndi niyə bu güñə qalmışsınız?

Təsəssüf ki, bizi sayan, bizdən məsləhətən olmadı. Tosadüfən vəzifə başına gələnlər heç bu işi do görə bilmedərlər. O vaxt Nazirlər Sovetinin sadr müavini Rəsul Quliyevin yanına getdim. Dedim: sonayeqə son baxırsın, niyə silah istehsal etmirsiniz, niyə ordu bə gündədir? Bu monim tokiflərim. Yazılı surətdə gotirmişim. Generalər birləşdə hazırlamışq. Baxın. Mənə dədi ki, sabah Pənahələ Londona uçur. Qaydın kimi bu işlərə möşğül olar. Getdi do, qayıtdı, amma ortada heç no olmadı. Mən bir daha ona görə bilmədim.

Şükür, Tanrı özü səsizimizi eşitdi, yoxsa mohv olarıbu voton. Heydər Əliyevin do birincisi işi bu parçalanmanı dayandırmış, özbaşınağın qarşısını almaq oldu. Dəhşətə baxın ki, Azərbaycanın paytaxtında – Bakıda Cavadov qardaşları cəbhə açmışdır. Hamisə də başsızlıqdan irəli golmıldı. Cənab Prezident çox möharətli, fodakarlıqla, gecə-gündüz çalışmaqla Azərbaycan qatarını öz xəttinə qaytarırdı. Ömrü uzun olsun. Nöhayət ki, sabitlik yarandı. Hərədnər aracarıqlarınlara no isə etməyo cəhd göstərsələr də, mənəsi yoxdur. Həm dövlət başçısı öz yerindədir, həm də xalqın gözü açıqdır. Yaxşını pisdən, ağı qaradan seçə bilir. Daha xalqı aldadıb yoldan çıxmaq mümkün deyildir. Başımıza gələnlər biza dərs oldu».

Ömrünün 90-ci baharına addimlayan Kamran Hüseynovla səhəbet zamanı bütün dərinliyi ilə duydug ki, o, sözün əsil monasında, el alaşqahıdır və bə mötəbər insanın son dərəcə şərflə bir ömrünə sahibidir. Vətonimiz uğrunda göstərdiyi xidmətlər heç vaxt unudulmayıb. Ölkə başçımız 1998-ci ildə Kamran Hüseynova müştəqil respublikamızın yüksək mükafatlarından olan «Şöhrət» ordenini verdi. İndi də prezidentin fərdi təqəqudunu layiq görülüb. Onu bə münasibətə təbrik edəndə dedi: «Birincisi növbədə Heydər Əliyevə minnətdaram. Heç vaxt onun yadından çıxmırıam. Hələ sovet dövründə hörməti Heydər Əliyevin köməyi və təqdimatı ilə mənə yüksək təqəqud verildər. Bu o vaxt 300 ABŞ dollarına bərabər idi. 1980-ci ilən 1991-ci ilə qədər fərdi təqəqud almış, işləməyo də icazə veriliirdi. Sizə deyim ki, Azərbaycanda en yüksək fərdi təqəqud alan yeganə adam mən olmuşum. Elə ki, səriştəsizlər hakimiyətə gəldi, mənim

bu təqəüdümü də doğrayıb tökdülər. Mən ömrüm boyu tikən, yaradan olmuşam. Cənab Prezidentimiz də bunu yaxşı bilir. Ona görə də həmisi mənimlə maraqlanır. «Şöhrət» ordeni verdi, 2000-ci ildə təsadüfən yixildim, corrəhiyyə əməliyyatına məruz qaldım. Nəticədə əvvəlki şüx yerişimi itirdim, amma elə bilirom ki, müvəqqəti dir, tezliklə hər şey bərpa olunacaq. Həc nəden gileyim və şikayətim yoxdur. Özümü çox yaxşı hiss edirəm. Cənab Prezidentin qayğısını da müntəzəm duyuram. Maddi cəhətdən mənim həc nəyə ehtiyacım yoxdur. Yaxşı və qabiliyətlidən övladlarım var. Təbii ki, onlar mənim hər qayğımu çəkməyə hazırlırlar. Amma işin mənəvi tərəfi var. Görəndə ki, səninlə el, xalq maraqlanır, rəhbərin diqqətindəsən, vəllah, onda adəmin ürəyində həyat eşqi qaynar. Sənnimin bu çağında mənə cavənləşən, moni yaşamağa, yaratmağa səsləyən Prezidentimizə çox-çox minnətdaram. Ona dərin hörmətimi bildirirəm».

Hələ sovet dövründə müxtəlif elmi əsərlərin, məqalələrin, monoqrafiyaların müəllifi olan Kamran Hüseynov indi də masanın arxasında öyləşərək yaddaşlarındakı faktları qołma alır. Onun üç kitabı artıq işq üzü görüb: «Bir ömrün salnaməsi», «Letopis odnoj jizni» (rus dilində) və nəhayət, «Quruculuğa həsr olunmuş ömür». Hər üç kitabda insan talepleri fonunda respublikamızın keçdiyi inkişaf yolu mənalı şökildə öks olunub.

Flora XƏLİLZADƏ,
«Azərbaycan»

Dördüncü fəsil

**ƏSL VƏTƏNDAS,
BÖYÜK ŞƏXSİYYƏT,
QÜDRƏTLİ LİDER**



Ömor ELDAROV,

Azərbaycan MEA-nın müxbir üzvü,
Bakı Rəssamlıq Akademiyasının rektoru,
xalq rəssami


GÖRDÜYÜM QAYĞINI UNUTMARAM

Yaxşılıq elə bir Tanrı payıdır ki, kimin ürcahına çıxarsa, hətta istəsə belə, ömrü boyu onu yaddan çıxara bilmir. Gələcəyi aydınlığı ilə dyan, sonata, sonətkarə layılıqlı qiymət verən şəxsiyyətin humanistliyi, alicənablılığı, qayğısı, diqqəti də İlahi qisməti kimidir. Ulu öndər Heydər Əliyevdən o qədər səmimiyyət, diqqət, istək görmüşəm ki, hamisini sadalamaqla qurtaran deyil.

Önder doğma Azərbaycanı varlığı qədər sevər, əziz tutardı. Respublika ərazisində yaranan, baş verən hər yenilik, uğur onun qədərsiz sevincinə səbəb olurdu. Bütün bunları öz təleyimdə çox görmüşəm. Əlimə tişə alb müxtəlif şəhərlər, büstlər, monumental heykəllər araya-ərsəyə gətirirəndən heç vaxt özünə haqqında yüksək fikirdə olmamışam.

Lakin əl işlərimə, əsərlərimə mə qədirbilən insanlar tərəfin-dən marağı, məhəbbəti görəndə daha da həvəslə işləmisişəm. Memarlığı, təsviri və tişə sonətinini incəliklərinə qədər dyan, yeri gələndə həqiqi irad tutan, yaxud tərifləyən Heydər Əliyev, demək olar, hər bir yeni işimə baxış keçirər, münasibətini bildirərdi.

Son dərəcə alicənab, diqqətçil insan olan ulu öndərlə ilk tanışığım əlli üç il əvvəl – 1952-ci ildə Leningrad (Sankt-Peterburg) şəhərində olmuşdur. Men orada Repin adına Ali Rəssamlıq İnsti-tutunda oxuyurdum. O vaxta qədər cəmi bir dəfə Bakıda təşkil olunan sergide «Pambıqçı» və «Neftçi portreti» əsərlərimlə iştirak etmişəm.





... Abidəyə diqqətlə baxdı. Bir qədər əvvəl sıfətində olan xoş duyğulardan əlamət qalmadı. Ürəyimdən keçdi ki, yəqin işi boyonməyib. Nə biləydim ki, son dərəcə kövək üzrəkli şəxsiyyət ötən illəri, həyat yoldaşı ilə birgə ömür sürdükləri anları xatırlayıbmış. Handan-hana: «Sağ ol, Ömər, sən Zərifə xanuma ikinci ömür vermişən» dedi.

Qərib şəhərdə I Pyotr monumental heykəlinə baxduğum zaman bir nəfər hündürboy, enlikürek, güllüz şəxs dardığım səmtə yaxınlaşdı. Məni çıxdan tanırmış kimi salam verib, əl uzadı. Kefimi soruşdu, təhsilimlə maraqlandı. Bir müddət sözünə ara verdi. Handan-hana dilləndi:

— Ömər, mənim adım Heydərdir. Sənin yaradıcılığına hörmətim var. Çünkü əmək adamlarının obrazlarını yaradırsan. Yaxşı edirsin. Ancaq unutma, halallıq, alın torı ilə qazanılan şöhrəti təsvir edirsinə, bu, qondarma, uydurma elementlərdən uzaq olmalıdır. Sənin «Nefçi portreti» büstünə baxmışam. İllə baxışdan pis deyil. Amma xeyli tələsmisən. Su üzərində xarüqələr yaradən insanın baxışlarında tez sahilə çıxmış, evinə, ailəsinin yanına tələsmək arzusu da var. Sən o həsrəti, niskili vəra bilməmisiən.

Hələ o vaxt sənətşunas kimi irad tutan şoxşəl mehriban, yənə görüşmək ümidi ilə sağol-laşış ayrıldı. Onun səsindəki qətiyyət, inamla dedikləri sözlər günlərlə yadımdan çıxmadi.

Vaxt ötüb keçdi. Təhsilimi başa vurub Bakıya qaytdım. Başladım filoloqların, tarixçilərin, sənətşunəslərin imzaları arasında həmin adamın adını axtarmağ. Haradan biləydim ki, Allah-tala yaratdığı bəndəsinə özü qismət verir, artıq niyyətə düşmək əbsərdir.

O illerde XIX əsrde yaşayıb-yaratmış şair-rəssəm Natəvanın mərmərdən heykəli üzərində işləyirdim. Abidəni yekunlaşdırmaq ərzəsində emalatxanama adını unutduğum qəzetlərin birinin fotomətburi gelmişdi. Təcrübəsizlikdən, bəlkə də sevincindən icazə verdim ki, müxbir onun şəklini çəksin. İki-üç gündən sonra həmin şəkil qəzətdə dərc olundu. Şər qarışında emalatxanamin qapısı qəfil döyüldü. Durub aqdim. Başında şlyapa, əynində uzun palto, çox ciddi görkəmədə bir nəfər önmədə dayanmışdı. Tanımadım. Etika xatırın içəri dəvət etdim. Şlyapasını, paltoşunu çıxarmadı, telesdiyini bildirdi. Gözəlmədiyim haldə soruşdu: «Məni tanımadın, Ömər? Leninqrادa, Pyotr heykəli önləndə görüşmüştük. Nə tez unutmusan?

Onuna yenidən iki əllə, köhnə dost kimi görüsdüm. O, golisinin səbəbini dedi: «Qəzətdə oxudum ki, Xan qızı Natəvanın abidəsi üzərində işini yekunlaşdırırmış. Şəkildə gördüm, pis deyil. Ancaq Ömər, yanında saxla, Natəvan təkcə lirik, qüssəli şeirlərin müəllifi yox, həm də mahir ilmələr, naxışlar ustası olub. Onun əl işlərindən heç olmasa birini fransız yazıçı-səyyahı Aleksandr Duma istəiyib, lakin Natəvan verməyib. Deyib: «Bunlar mənim deyil, xalqımızdır». Sən də onu xalqın qızı kimi təsvir etməyə çalış. Qoy baxanın görüsün ki, Natəvan şairdir, rəssamdır, xeyriyyəciidir». Ağlılı məsləhətə can-başa əməl etdim.

Əlli üç ildən artıqdır ki, «Natəvan» əsərim Bakının mərkəzində dərəmərini yaşıyır.

Həmin gündən sonra 10 il Heydər müəllim kimi təndiğim, cəmi iki dəfə görüşdüğüm sənətsevər, qayğıkeş, eyni zamanda, düşünlülmüş məsləhətlər verən insanla rastlaşmadım. Təbi ki, bù müddət ərzində mənim də bir çox ugurlarım, həyatımda, yaradılığında müsbət dəyişikliklər olmuşdur. 1963-cü ildə əməkdar incəsənət xadimi faxri adına layiq görüldüm. Az keçmiş respublika Rəssamlar İttifaqında mənə bir teleqram verdilər. Qiymətli artı vaxt keçməsinə baxmayaraq, teleqramda yazılınlar bu gün də yaddaşında qalıb: «Ömer, fəxri adla təltif olunmağın münasibətə soni semimi qəlbən təbrik edir, uzun ömür, daha artıq yaradıcılıq uğurları arzulayır. İşimin çıxılığundan sənənin görüşə bilmirəm. Amma əsərlərinin görürəm. Tokay Məmmədəvələ birgə yaradığınız böyük şairimiz Məhəmməd Füzulinin monumental, bənzərsiz abidəsi, xalqımızın ifixiəti Üzeyir bay Hacıbəyovun heykəli bir tamaşaçı kimi məndə qırur hissi yadır. Bir daha təbrik edirəm. Hörmətlə, Heydər Əliyev».

Məni tanıyanlar bilirlər: heç vaxt şəxsi marağımın tasirinə düşməmisiəm. Yenə o şəxsiyyəti axtarmadım, kimliyi, nəciliyi ile maraqlanmadım. Fikirledim ki, yəqin həmin adam sırvı bir perəstikardır, yaradığım əsərlərə aludedir, vəssalam. Özü də kimliyi, harada işlədiyində deməmişdi, heç mən də soruşmamışdım. Ancaq gizlətmirəm, təz-tez onun haqqında düşünrədüm. Əlimə yaradıcılıq alətləri - tişə, kerki, bıçaq alanda həmin qədirbilən, sənətsevər insanın siması xəyalımda canlanır, səsi qulaqlarında əks-səda verirdi. Arxayın idim ki, onunla nə vaxtsa yəna rastlaşacağam.

1969-cu ilin yayında televiziya ekranında gördüm ki, Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə Heydər Əliyev adlı bir nəfər seçilib. Tanıdım. Həmin adam idi. Təz-tez poçta gedib onun ünvanına teleqram göndərdim: «Doğma xalqını sevən adamı elə xalqı da ləsik poçta gedib onun ünvanına teleqram göndərdim: «Doğma xalqını sevən adamı elə xalqı da ucaldar. İctimai-siyasi fəaliyyətinizdə sizə ugurlar arzulayıram. Hörmətlə, Ömər Eldarov».



Çalışmışam ki, fundamental abidədə tarixi şəxsiyyətin ömrü ərzində örnək olası ictimai-siyasi fəaliyyətini qabarıq təsvir, tərənnüm edim. Heykələ diqqətlə baxanda görmək mümkündür ki, artıq xatirəyə çevrilmiş, daşlaşmış obraz yenə də canlıymış kimi özünün arzuladığı, illər boyu qətiyyətlə mübarizə apardığı işləti sabahlara inamlı boylanır.

Bir mahnında deyildiyi kimi, gözüm yolda qaldı, qulağım səsədə. Həmin il Bakı şəhər sovetinə deputat seçildim. Vaxt öüb keçirdi. 1971-ci ilin yay aylarının birində Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyevlə deputatların hansısa vacib məsalənin müzakirəsi ilə əlaqədar görüşü keçirildi. Tədbir başa çatdı. Tanıdigım bir nəfər mənə yaxınlaşdı dedi: «Yoldaş Əliyev siz güzəlleyir». Getdim. Tarixi şəxsiyyətlə üçüncü dəfə ol tutduq. O, «Ömər, telegramını aldım» – dedi. Heyrət məni bürdü. Allahım, insanı bu qədər də yadaş olarmış?! Axi, telegramı ən azı iki il əvvəl göndərmisiydim.

Tez-tez eşidirəm ki, 1970-80-ci illər Azərbaycanın intibah dövrüdür. Bu, həqiqətən də belədir: o dövrdə mənim də üç sənət uğurum oldu. «Bacılar», «Zamanın dörd rəngi» və tacik odəbiyyatının banisi Sədrəddin Ayninin Düşənbə şəhərində ucalıdan monumental əsərlərim tamasaçı rəğbəti qazandı. «Bacılarda» halal əməkklərinə güvənen qızların obrazlarını verməyə çalışmışdım. «Zamanın dörd rəngi» mürəkkəb kompozisiyalı əsərimdə isə psixoloji möqamlara üstünlük vermişdim. Ağac üzərində oyma üsulu ilə işlədiyim həmin əsərdə dörd müxtəlif yaşı qadın figurları təsvir etmişəm. Onların ümumi görünüşlərini bahar, yay, payız, qış fəsillərinə bənzətmışım. Gənc qız rəqs etmək isteyirə, ömrünün ahil vaxtını yaşayan qadın isə bütünbüşüb... Əsər V.Səmədova adına sərgi

salonunda nümayiş etdirilirdi. Ulu öndər yolüstü onu görməyə gəlməsi. Təssərəti qısa oldu, amma mənə xoş gəldi: «Ömər Eldarovun qəhrəmanlarının hamısı gözəldir, xüsusun yaratdığı qadın obrazları daha gözəldir».

S.Ayninin abidəsinə görə mən SSRİ Dövlət mükafatına layiq görüldüm. Rəhbər Heydər Əliyevdən yene təbrük telegramı aldım. Üstündən az keçmiş unudulmaz şəxsiyyət Heydər Əliyevin taşəbbüsü ilə mənə respublikanın xalq rəssamı fəxri adını verdilər. Xoşbəxtlikdən, qismət oldu ki, vəsiqəni ulu öndərin özü təqdim etdi.

Sonra unudulmaz rəhbər Heydər Əliyev daha yüksək, sabiq İttifaq əhəmiyyətli vəzifəyə təyin olundu. Moskvaya gedəndən sonra da məni unutmadı. «Qırmızı Əmək Bayraq» ordeni ilə təltif ediləndə də, SSRİ Rəssamlar Akademiyasının həqiqi üzvü seçiləndə də ünvanımı təbrik telegramı göndərmişdi. Bu yaxşılıqların qarşısında sevindiyim, fərqliyənləydim kimi, ham də gərginlik keçirirdim ki, böyük şəxsiyyət mənə qarşı həddən artıq diqqət, qayğı göstərirdi. Fürsət axarıldım onun yaxşılıqlarının heç olmasa birinin əvəzini çıxmış. Arzuma çatdım. SSRİ dönmədə belə bir ideya vardi ki, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülenlərin anadan olduğuları diyarı büstü ucaldıslım. Heydər Əliyevin də sinəsində iki qızıl ilduz parlardı. Əla-qədər teşkilatların razılığı ilə onun büstünü hazırlamağı şərəfi iş bilib öhdəmə götürdüm. 1982-ci ilde postamenti qramitdən, büstü mərmərdən hazırladığım abidə Naxçıvan şəhərində ucaldıldı.

Ulu öndər həddən artıq diqqəticil, adamı bir səzdən duyan, hətta deyordıñ ki, qarşısındakı şəxslərin үzündən keçənlər gözləndən oxuyan mahir psixoloq, pedaqoq idi. Bezen mənə elə gəldi ki, o, bütün Azərbaycan vətəndaşlarının hamisini tanır, hətta adlarını da bilir. Rəssamlar İttifaqının 600 nəfərdən artıq üzvü vardi. Onların hamisi ulu öndərən qayğı görmüşdü. Kiminə növbədənənkar maşın, mənzil, yaradıcılıq emalatxanası, kimlərə isə fəxri adlar vermişdi. Respublikaya rəhbərlik etdiyi illərdə məhz onun təşəbbüsü ilə Bakı şəhərində iki sərgi salonu fəaliyyətə başlamış, bir çox heykəllər, büstlər ucaldılmışdı. Əzim Əzizimzadə adına Rəssamlıq məktəbinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin pedaqoqi kollektivinə dair qayğı göstərərdi.

Xalqın tölesi ilə yenidən hakimiyətə qayıtdıqdan sonra ulu öndərlə yaradıcılıq emalatxana mədəniyyətindən keçənlər gözləndən oxuyan mahir psixoloq, pedaqoq idi. Bezen mənə elə gəldi ki, o, bütün Azərbaycan vətəndaşlarının hamisini tanır, hətta adlarını da bilir. Rəssamlar İttifaqının 600 nəfərdən artıq üzvü vardi. Onların hamisi ulu öndərən qayğı görmüşdü. Kiminə növbədənənkar maşın, mənzil, yaradıcılıq emalatxanası, kimlərə isə fəxri adlar vermişdi. Respublikaya rəhbərlik etdiyi illərdə məhz onun təşəbbüsü ilə Bakı şəhərində iki sərgi salonu fəaliyyətə başlamış, bir çox heykəllər, büstlər ucaldılmışdı. Əzim Əzizimzadə adına Rəssamlıq məktəbinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin pedaqoqi kollektivinə dair qayğı göstərərdi.

Xalqın tölesi ilə yenidən hakimiyətə qayıtdıqdan sonra ulu öndərlə yaradıcılıq emalatxana mədəniyyətindən keçənlər gözləndən oxuyan mahir psixoloq, pedaqoq idi. Bezen mənə elə gəldi ki, o, bütün Azərbaycan vətəndaşlarının hamisini tanır, hətta adlarını da bilir. Rəssamlar İttifaqının 600 nəfərdən artıq üzvü vardi. Onların hamisi ulu öndərən qayğı görmüşdü. Kiminə növbədənənkar maşın, mənzil, yaradıcılıq emalatxanası, kimlərə isə fəxri adlar vermişdi. Respublikaya rəhbərlik etdiyi illərdə məhz onun təşəbbüsü ilə Bakı şəhərində iki sərgi salonu fəaliyyətə başlamış, bir çox heykəllər, büstlər ucaldılmışdı. Əzim Əzizimzadə adına Rəssamlıq məktəbinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin pedaqoqi kollektivinə dair qayğı göstərərdi.

— Sənətkarı belə qarşılıqlar? Ona niyə çay verməmisiniz? — dedi. Əlini çınimə qoydu. Deyə-gülə iş otağına daxil olub üz-üzə əyıldı. Çox ciddi soruşdu:

— Bilirsən sən görüsümə niyə dəvət etmişəm? İstəyirəm Bakıda Rəssamlıq Akademiyası yarادaq. Bu təşəbbüsə necə baxırsan?

Bir anlığa harada, kimin önünde əyıldıyimi unutдум; özümdən asılı olmayaraq hündürən «urra!» dedim. Sevinməyə əsasım da var idi. Yarım əsrən artıq vaxt ərzində görmüdüm ki, həmkarlarım ali təhsil almaq üçün hansı əziyyətlərə qatlaşırlar. Moskvaya, Leningradşa, Gürcüstana gedir, rəssamlıq üzrə ali məktəblərə, akademiyalara qəbul olunurdular. İndi bu xoşbəxtlik özümüze qismət olacaqdı. Ümmükmilli liderimiz fərəhimi görüb, «ha», «yox»umu dinləmedən fikrini qəti bildirdi:

— Sənə akademiyənin rektoru təyin edirəm. Münasib olan yerdən bina ayrılmazı, orada lazımlı olan avadanlıqların təchizatı üçün Nazirlər Kabinetinə tapşırıq vermişəm. Özün də çalışqan ol. Kadrları seçilməsinə laqeyd münasibat başlamək olmaz. Unutma ki, Bakı Rəssamlıq Akademiyasının ilk rektoru sonsən. Gələcək uğurlarınız da, qüsurlarınız da sañın adını hallanacaq...

Artıq bir neçə ildir ki, Rəssamlıq Akademiyası unudulmaz şəxsiyyətin tövsiyəsinə uyğun şəaliyyət göstərir. Təəssüf ki, nailiyyətimizi ulu öndər görmədi. Lakin öndər məhəbbətimiz obədidir, işqli obrazın her gün yaddaşımızda, gözlərimiz önünde canlandırırıq.

Bu, tarixi faktdır: heykəltərə sevdiyi insanların obrazını yaradar. Çünkü müraciət etdiyi qəhrəmanın əməlini, arzularını, ideyalarını illər boyu canında, qanında yaşadır, sonra məmrərə, qranitə, misə danışır. Əgor onun el işi uğurlu alınsa, demək, mövzu ürəyincədir. Fəxri xiyanətənən ulu öndərin möhtəşəm abidəsinə mən yaratmışam. Çalışmışam ki, fundamental abidədə tarixi şəxsiyyətin ömrü ərzində örnək olası ictimai-siyasi fəaliyyətinə qabarq təsvir, toronnum edim. Heykəl diqqətlə baxanda görmək mümkündür ki, artıq xatirəye çevrilmiş, daşlaşmış obraz yenə de canlılaşmış kimi özünün arzuladığı, illər boyu qətiyyətə mübarizə apardığı işqli sahahlara inamlı boylanır.

İsa HƏBİBBƏYLİ,
Naxçıvan Dövlət Universitetinin
rektoru, akademik

MİLLİ ZİYALILIĞIN QÜDRƏTLİ TƏMİNATÇISI

Əbədiyəşar Heydər Əliyev Azərbaycanda yaxın və uzaq ölkələrdə milyonların qəlbində, yaddaşında dərin, silinməz izlər buraxmışdır. Mən Heydər Əliyevin adını ilk dəfə 1967-ci ilin oktyabr ayında Azərbaycan Dövlət Pedaqoji İnstututunun Naxçıvan filialında bizi dərs deyən unudulmaz müəllimimiz İzzot Maqsudovdan eşitmışam. Atamla arasında olan etibarə görə və xasiyyatindəki açılıqlı və mərdlikliliyə ifadəsi olaraq Şəhur rayonunun Danzık kəndində yalnız bizim və onu ilə üzvlərinin iştirak etdiyi möslisidə Bakıda baş vermiş tosadüflü bir hadisənin keçmiş məhəlli yoldaşlarının görüşmosunun şəraitindən yaratıldığı rəhmətlilik İzzot müəllim böyük qürülər danışmışdı. Bu görüs zamanı Heydər Əliyevin əşəqliş illərindən yaxşı tanındığı İzzot Maqsudov haqqında 30-35 il əvvəl baş vermiş əhvalatları bütün incəliyi və dəqiqliyi ilə xatırlatması, hətta onun ayamasını da yada salması, bu və mərdənə müəllimə xeyirxahlıq göstərməsi barəsindəki informasiyaları mən nağılların, dastanların qeyri-adı süjetləri kimi dinləmiş və qəbul etmişdim.

Heydər Əliyevin adını ikinci dəfə 1969-cu ilin iyul ayında, o tarixi şəxsiyyət Azərbaycana ilk dəfə rəhbər seçildiyi günlərdə bir daha eşitdim. O vaxt qədər heç zaman eşitmədiyim yəni xəbərlər – ölkənin bazarlarında qəfil yoxlamaların aparılması, rayonlardan Bakıya gələn yollarda gözənləməz reydlərin keçirilməsi, sünii mif yaratmış respublika və rayon seviyyəli kadrların iç üzünən açılması, «Qoy adələt zəfər çələsin» şüarının dövlət seviyyəsində ilk dəfə ictimai mühitdə səsləndirilmesi, böyük bir dövlətin başçısını – Brejnevi Azərbaycana getirmək bacarığı və s. kimi informasiyalardan hər biri camaat arasında, Azərbaycan Dövlət Pedaqoji İnstututu Naxçıvan filialının tələbə mühitində «dənisişəq» düşmüdü. Hətta müəllimlərimizin əvvəlki rəhbərlərə, xüsus N.S.Xruşçova o vaxtki Azərbaycan rəhbərlərinin münasibetlərindən danışdıqları lətifiyəsi səhbətlərə müqayisədə Heydər Əliyev haqqındaki informasiyalarda ifadə olunan inkisaf, dirçəliş, şəxsiyyət, qətiyyət, məsuliyyət motivləri bizlərin — 17-21 yaşlı gencələrin nəzərində bu nüfuzlu dövlət xadiminin nəhəng obrazını yaratmağa uğurla xidmet edirdi. İctimai mühitdəki «Heydər Əliyev görər», «Heydər Əliyev xəbər tutar», «Heydər Əliyev gələr» kimi yaxşı sözlərin səslənməsi adamları necə özünü yüksəldirmək, özlərinə qarşı məsuliyyətli və tələbkar olmaga sövq etdiyiini eşitmək və hətta bəzi hallarda görmək artıq bizlər üçün onun möhtəşəm obrazını sehri notlar da əlavə edirdi.

Mən yetmişinci illərdə Heydər Əliyevi qətiyyətli və qüdrətli, uzaqgörən və obyektiv dövlət xadimi, sehri bir parlaq şəxsiyyət kimi qəvrəmədim. Nehayət, ilk dəfə 1974-cü ilde tale mənə Heydər Əliyevi şoxson görmək sədətini nəsib etdi. Naxçıvan Muxtar Respublikasının 50 illik yubileyi tədbirlərində iştirak etmək üçün ölkə rəhbəri kimi qədim diyara gəlmış Heydər

Əliyev 4 oktyabr 1974-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstututunun (indiki Naxçıvan Dövlət Universitetinin) böyük akt zalında (indiki Musiqi Akademiyası – red.) bu ali məktəbin kollektivi qarşısında çıxış edərək men de onu dinleyenlərin sıralarında idim. Bu, Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyevin Naxçıvan Dövlət Universitetinə ilk golisi idi. Mühüm dövlət əhəmiyyətindən malik olan hommının tarixi görüş Naxçıvan Dövlət Universitetinin salnaməsində və iştirakçıların yaddaşında çok böyük yer tutur. Məhz o günlərdə ilk dəfə olaraq dövlət başçısı Naxçıvanda mövcud Pedaqoji İnstututun bazasında müstəqil universitetin yaradılması ideyasını irəli sürmüşdü. Uzaqgörən siyasetçi öz fikrini Naxçıvan Muxtar Respublikasının tarixi ənənələri, geosiyası vəziyyəti və coğrafi mövqeyi ilə əsaslandırmışdı. Bu məqamda Heydər Əliyev mən-de vetənsever bir dövlət başçısı, uzaqgörən, ciddi, təcrübəli diplomat, dərin biliyə və zöngin informasiyaya malik tarixçi kimi böyük heyrot doğurmuşdu.

Görkəmləi dövlət xadimi ilə əlaqədar daha bir neçə əhvalat və görüş də yaddaşında silinməz izlər buraxmış, dünayabaxışının formallaşmasında, təleyimdə mühüm rol oynamışdır.

Səksəninci illərin axırlarında dövlət seviyyəsində Heydər Əliyevin aleyhini kampaniyacların geniş miqyas alırdı vaxt Naxçıvan çatın günləri yaşayırırdı. Bakıda Naxçıvandan olan kadrları yeri-ləyərsiz vəzifədən xaric edir, hətta bu diyara mənsub görkəmləi simalar haqqında mətbuatda qeyri-obyektiv möqalələr dərc etdirirdilər. Yaxşı yadimdadır ki, hətta Azərbaycan xalqının tarixində və təleyində xüsusi yeri olan böyük demokrat yazıçı Cəlil Məmmədquluzadəni məhz Naxçıvandan olduğu üçün rus çarlığının satılmış məmər kimi qolomo verməye çalışırdılar. Bu illerde Ermənistan ziyalları isə Moskvaya, Sov.IKP MK-nu rəhbərlərinə müraciət edərək Cəlil Məmmədquluzadəni milletçilikdə teşqsizliyi sayır, onun əsərlərində, xüsusun «Usta Zeynal» həkayesində ermənilorin murdar olması, tarix boyu heç vaxt erməni padşahının (yonı, dövlətinin) olmaması barədəki fikirlərini qabardır, yazıcının kitablarını qadağan olunmasını tələb edirdilər. Mirza Cəlilin uzun illər naməlum qalan, ilk dəfə tapılan dram əsərlərini çap etməyi «Azərnşən»in inkar etməsi, nəşriyyatda yazılış oriziyə «mühəllifinə qaytarılmış» dərkətəninin qoyulması da respublikani yaman günə qoymuş vezirovçuluğun acı tozahurlarından idi.





Naxçıvan Dövlət Universitetinin 25 illik yubiley mərasimi, 1992

İş o yerə çatmışdı ki, Azərbaycan intibahının şah əseri olan Mömünə Xatun məqberəsinin Naxçıvanda yerləşdiriyine görə deyərini aşağı salan mülahizələrə mətbuatda yer verilirdi.

Bəla məsuliyətin günlərdə Naxçıvan heç vaxt müvəzinetini itirmədi. Naxçıvandı Qarabağın müdafiəsinə həsr olunmuş ardıcıl mitinqlərde ölkənin bütövlüyü uğrunda mübarizə aparılları. Hətta xalq küləklerinin təklifi ilə Naxçıvan şəhərindəki en böyük meydənlərdən birinə Qarabağ meydani adı verilmişdi. Bele izdihamlı mitinqlərin hamisində görkəmli dövlət xadimi, böyük siyasetçi Heydər Əliyevin portretləri böyük qürur və ifixarla ucaldırıllırlar, əllərdə gozdırlırdı. Mərkəzi hökumətin tasrı ilə Naxçıvanın o vaxtı rəhbərliyi xalqın Heydər Əliyevə olan sevgisindən ehtiyatlanaraq örtülü vasitələrə mitinqlərde həmin portretlərin yiğisdirilməsinə çalışırı. Xalq bu hiss etdiyi üçün çıxızdırımlı mitinqlərden birinde Heydər Əliyevin portretinin muxtar respublikanın o zamankı rəhbərliyinin elində tutub ucaya qaldırmasının nəil olmuşdu. Bütün bunlar o demək idi ki, xalqı ümidi mövcud rəhbərliye deyil, Moskvada siyasi mühabicət hayatı yaşamağa məcbur edilmiş Heydər Əliyev idi. Bu, Heydər Əliyevə ümmükməlxalq sevgisinin ən parlaq, canlı, əynəni təzahürü idi. Həmin çətin günlərin hadisələri və prosesləri insanların yaranmış ağır və mürəkkəb ictimai-siyasi səratidə sinanılmış dövlət xadiminin qayıdışına dərin ehtiyac duyduqlarını, bu tarixi zərurətin əhəmiyyətini doğru-düzgün başa düşdüklorını aydın şəkildə nəzərə çarpdır. Təəssüf k, o zamankı Azərbaycan rəhbərliyi – Əbdürəhman Vəzirov, Ayaz Müttəlibov kimi buyruq qulu olan «birincilər» nəinki bunu anlamaca istemədilər, hətta her vasite ilə bu tarixi şansın baş tutmasına mane olmağa çalışıdlar. Nəticədə isə həmin «rəhbərlər» vətənlərini, vətən isə torpaqlarını itirdi. Bunlar həm de Azərbaycan əməkşeriyətinin və memlekətinin tarixi dərkinin ibratamız dərsleri idi. Bu dərslerdən hamiya pay düşürdü...

Dünya miqyaslı böyük şəxsiyyət Heydər Əliyevin həyatının Naxçıvan dövrü muxtar respublika əhalisinin gözü qarşısında keçmiş, regionun hər bir vətəndaşı üçün məktəbə çevrilmiş-

dir. 1990–1993-cü illər Naxçıvan Muxtar Respublikasının əhalisi, xüsusun dövlət rəsmiləri, ziyanlar ve gənclər, sözün ən yüksək mənasında, Heydər Əliyev dərsləri keçmiş, bu möhtəşəm və nadir şəxsiyyətin dövlətçilik və vətəncilik universitetinin diniñayıcıları olmuşlar. Ağşar müşahidə olunurdu ki, SSRİ kimi fəvqəldövlətin əsas rəhbərlərindən biri olmuş dünyada böyük siyasi xadim kimi qəbul edilən, uzun illər Azərbaycan Respublikasına rəhbərlik etmiş Heydər Əliyev üçün idarəetmə baxımından Naxçıvan əlcüyogılməz dərəcədə kiçik fealiyyət meydandır. Ancaq bunun ferqinə varmadan o böyük şəxsiyyət, eyni zamanda, yaranmış çətin tarixi şəraitde Naxçıvan Muxtar Respublikasını Azərbaycan dövlətinin tərkibində qoruyub saxlamağı və daha da möhkəməndirməyə ümmükmillər vəzifə kimi yanaşar, məsələyə geniş mənəda respublikamızın ərazi bütövlüyünün tomin edilməsinin tərkib hissəsi müstəvisindən baxıldı. Qarabağda torpaqlarımızın günbegün əldən getdiyi şəraitdən daha çətin region olan, Ermənistandan əhətə olunmuş Naxçıvanın ərazi bütövlüyünün qorunması, sərhədlərinin keçilməzliyinin təmin edilməsi ümmümrəspublika soviyyəti böyük və ciddi dövlət işi idi. Təroddüsəndə, demək olar ki, erməni işğalından xilas edilmiş Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin müştəqil Azərbaycana en böyük təhfələrindən biridir. Digər mərhələlər kimi, əhəmən tarixi mərhələnin da hər günü, hər ani qiyməti və ibratamızdır, ətraflı, dərindən, sistemli şəkildə, elmi-nəzəri sahiyyədə öyrənilib dəyərləndirilməyə layiqdir.

Qeyd olunan tarixi mərhələdə Heydər Əliyevin böyük uzaqqorənliklə həyata keçirdiyi tədbirlərdən biri da muxtar respublikada ziyanlı, ziyalı mühitinin qorunub saxlanması sahəsində misilsiz xidmətlər ilə bağlıdır. Bu məqsədə o, diyara yaşayan və parəkəndə salınmış ziyanlıların müxtəliyi siyasi qrupların deyil, məhz Naxçıvan Muxtar Respublikası Ali Meclisinin, xüsusun bu mötəbər təşkilatın sədrinin ətrafinda birləşməsinə nail oldu. Qısa müddətdən sonra ağsaqqallar və ziyanlılar, düşünen gənclik Heydər Əliyevin ətrafinda mətin sıralarda birləşərək ictimai mühiti, siyasi prosesləri idarə etmək şansın öz əlinə ala bildi. Bu, regionun xilası baxımdan çok əhəmiyyətli bir dönüşə nail olmaq dəmid id.

Bele çətin sınaq günlərində, 1992-ci ilin oktyabre və noyabr aylarında Naxçıvan Muxtar Respublikası Ali Meclisinin Sedri Heydər Əliyevin iki dəfə Naxçıvan Dövlət Universitetinə gəlmesi, burada ziyanlılar və toləbələrlə görüşüb səhəbələr aparması, çıxışlar etməsi yeni ziyanlı mühitinin formalasdırılmasının əsasına çevrilişdi. Heydər Əliyevin 12 oktyabr 1992-ci il tarixdə Naxçıvan Dövlət Universitetində «Bazar iqtişadıyyatı keçid şəraitində sərhədən ticarətin və iqtişadi əlaqələrin təskili» mövzusunda keçirilmiş beynəlxalq simpoziumda çıxışı hələ haqqında yalnız elmi mühitdə ikiñin səhəbələrinin getdiyi bir zamanda bazar münasibətləri, keçid dövrü iqtişadıyyati haqqında ən dərin, əhatəli, nəzəri cəhətdən əsaslandırılmış, dünya və praktikasına yəni mühitə uyğun gelən program idi. Heydər Əliyevin simpoziumda iştirakı və çıxışı qonşu ölkələrdən – Türkiyə Cümhuriyyətindən və İran İsləm Respublikasından davət olunmuş alimlərin də qatıldığı beynəlxalq elmi tödbirin dəhə yüksək soviyyədə keçirilməsini təmin etmişdi.

Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyində görkəmli dövlət xadimi Heydər Əliyevin temsil olunması bu ali təhsil ocağının tarixi salnaməsinin ən parlaq sohifəsini təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Meclisinin Sedri Heydər Əliyev yubileyin keçirildiyi günü (12 noyabr 1992-ci il) bütünlükə Naxçıvan Dövlət Universitetinə həsr

etmişdir. O, universitetin arazisini gözmiş, kollektivin ayrı-ayrı üzvləri ilə töhbətler aparmış, mövcud problemleri öyrənmiş, çıxış yolları haqda dəyərli tövsiyələr vermiş, universitetə əməli kömək göstərmüşdür.

Heydər Əliyevin Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyindəki dərin məzmunlu nitqi, sözün geniş mənasında, o vaxtıq əzətin durumda respublikamızda ali təhsilə həsr olunmuş ciddi bir məramnamadır. Məhz həmin tədbirdə ali təhsilin keçmiş sovet ideologiyasından ayrılması, millilik ve böşerlik istiqamətində idarə olunması, universitetlərin beynəlxalq əlaqələrinin genişlənməsinin zəruriyi, bətövlükdə ali təhsilin yeni islahatlara möhtəş olmasının ideyaları Heydər Əliyev tərəfindən qotiyətlə və uzaqqorənliliklə irəli sürülmüşdür. Bu tarixi nitq Naxçıvan Dövlət Universitetinin inkişafının uzunmüddətli programıdır. Ümumiyyətlə, həmin ideya və tövsiyələr yeni dövrə Azərbaycan ali təhsilin tərəqqisi üçün de mühüm əhəmiyyət malikdir. Aradan 13 illik bir müddət keçməsənətə baxmayıraq, Heydər Əliyevin Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyindəki tarixi nitqi bu gün üçün də, gələcək üçün də aktualdır. Bu mənədə qeyd olunan dərin məzmunlu nitq milli ali təhsilin təleyində və tarixinde mühüm rolu və cildli təsiri olan qiymətli tarixi sonəddir.

Möhtərem Heydər Əliyevin həmin yubiley tödbirlərində qarşılığının, müşayiət olunması və yola salınması universitet rəhbərliyi, o cümlədən, elmi işlər üzrə prorektor və yubiley tödbirlərinin aparıcısı kimi mənim üçün də ciddi bir imtahan idi. Bununla biz görkəmli dövlət xadimin timsalı rəsmi tödbirlərlə əlaqədar bir sira vacib protokol qaydalarını dərindən mənim-səməli və böyük məsuliyətlə sinəqanın çıxmazı oldu.

Mənim 1996-ci ildə rektor vəzifəsinə təyinatın da, əməkdar elm xadimi faxri adına layiq görülməyim də ölkə rəhbəri Heydər Əliyevin etimədi idi. Bu, mənim üçün böyük şərəf və unudulmaz tarixdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Naxçıvan Dövlət Universitetinin 30 illik yubileyi münasibətilə universitet kollektivinə ünvanlaşdırılmış tebrlik məktubu qədim diyarın əsas əlm, təhsil və mədəniyyət mərkəzi sayılan universitetinə verilmiş yüksək qiymət, göstərilən böyük etimadın və bəslənilən böyük ümidişlərin, habelə yeni təyin olunmuş rektora dəstəyin parlaq ifadəsidir.

Naxçıvan Dövlət Universitetinin yenidən qurulmasına və daha da inkişaf etdirilməsinə ulu öndərimiz Heydər Əliyev daim böyük qayıq göstərmüşdür. Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlət programı, ölkə rəhbərliyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən həyata keçirilən məqsədönlü tödbirlər nöticəsində Naxçıvan Dövlət Universiteti qisa müddədə Azərbaycanın ən qabaqcıl elm və təhsil ocaqlarından biri seviyyəsində yüksəlmüşdür. Göstərilən dövlət qayğısı nöticəsində hazırlı mərhələdə 108 hektar ərazini əhatə edən müasir tipli universitet şəhərciyində yerləşən Naxçıvan Dövlət Universitetinin 16 tədris korpusunda 9 fakültə üzrə dörd min tələbənin yüksək ixtisaslı mütexəssisler kimi formalşması üçün səmərəli tödbirlər həyata keçirilir. Son illərdə istifadəyə verilmiş 1600 və 600 yerlik iki tədris korpusu, tibb fakültəsi üçün tikilmiş, tərkibində xəstəxanası olan ixtisaslaşdırılmış korpus, yüksək Avropanın standartlarına malik elektron kitabxana, yaradılmış yeni laboratoriyalar, Botanika bağlı, konservatoriya, ictimai təşkilatlar mərkəzi Naxçıvan Dövlət Universitetində elm inkişaf et-

dirilmesinə ciddi tekan verir. Nöticə etibarılı bu ali təhsil ocağında Azərbaycan MEA-nın bir neçə nəfər həqiqi və müxbir üzvüñün, 11 nəfər elmlər doktorun, professorun, 130 nəfər yaxın elmlər namizədinin çalışması, universitet öməkdaşlarından 4 nəfərinin New York Elmlər Akademiyasının həqiqi üzvü, 1 nəfərinin Türkiyə Cümhuriyyətinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun müxbir üzvü seçilən dövlət səviyyəsində yaradılmış münbit şəraitin möntiqi yekunudur.

Azərbaycan Respublikasının Prezidenti möhtərom Heydər Əliyevin 11 oktyabr 1999-cu ildə Naxçıvan Dövlət Universitetində keçirilmiş görüşdə dediyi fikirlər bu ali təhsil ocağının kollektivinə verilmək yüksək qiymətin və bəslənilən böyük ümidişlərin parlaq ifadəsidir. «**Naxçıvan Dövlət Universiteti Azərbaycanın ən dəyərli, qabaqcıl ali məktəblərindən biridir...** Universitetin professor-müəllim heyətinə ali təhsilin, elmin, mədəniyyətin inkişafında yeni-yeni uğurlar arzulayıram. Universitetin tələbələrinə, Naxçıvan Muxtar Respublikasının bütün tələbələrinə, gənclərinə cansağlığı, yüksək vətənpərvərlik, təhsil uğrunda daim mübarizə aparmaq üçün əzm arzulayıram... Naxçıvan gənclərinə arzu və tövsiyə edirəm ki, onlar indiki nəsillər kimi, bizim kimi Naxçıvanı qurşular, yaratırsınlar, inkişaf etdirsinlər və **daha da yüksətsinlər.**»

Heydər Əliyev Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələrin inkişafına ciddi əhəmiyyət verməyi bir vəzifə kimi qarşıya qoymuşdur. Büyük öndər hələ 1992-ci ildə Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyi mərasimindəki dərin məzmunlu çıxışında həmin məsələnin əhəmiyyətindən bəhs edərək demişdir: «*İndi artıq siz keçmiş Sovetlər İttifaqının çərçivəsində olan təcrübəni yox, bütün dünya təcrübəsinə görək mənimsəyəsiniz, ondan səmərəli istifadə edəsiniz və ali təhsil işinən təşkiliñi daha müasir səviyyədə təşkil edəsiniz. ...İndi bütün dünya qarşısında açqdır. Və bütün dünyanan başçısı elmindən, başçısı ali təhsil təcrübəsindən bəzək səmərəli istifadə edək. Bu sahədə Naxçıvan Dövlət Universiteti... öz vəzifələrini çox doğq mətiyyət etməlidir.*

Unudulmaz rəhbər inkişaf etdirilməsinə yüksək məlühizələri Naxçıvan Dövlət Universitetinin fealiyyətindən əsas kimi qəbul edilmişdir. Hazırda NDU-nun dünyannın bir çox ali məktəbləri, o cümlədən Amerikanın Perdu Kalumet Universiteti, İngilterenin Preston Texniki Universiteti, Fransanın Paris-8 və Strasburq Universiteti, Almaniyanın Braunşvayq, İspaniyanın Barselona Texniki universitetləri, Misir Ərəb Respublikasının Kahira Universiteti, Türkiye Cumhuriyyətinin Ankara, Ərzurum, Van, Kars, Elazığ universitetləri, İran İslam Respublikasının Təbriz və Urmiya universitetləri ilə genişləşmiş əlaqələri formalşmışdır. Bu əlaqələr universitet elmini və təhsilini dünya elmi və təhsili ilə inqərasıya şəraitində inkişaf etdirməyə münbit imkan yaradır.

Naxçıvan Dövlət Universitetində 200 nəfərdən çox xarici tələbənin – Türkiye, İran və Koreya vətəndaşları olan gənclərin təhsil alması da beynəlxalq əlaqələrin inkişafında müüm addım hesab oluna bilər. Amerika Birleşmiş Ştatlarının IREX, Avropa Şurasının Tempus Programı, YUNİSEF-in resurs layihələri çərçivəsində həyata keçirilmiş tödbirlər Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələrin daha da genişlənməsinə, inqərasıya şəraitində meyillişin güclənməsinə, elmin və texnologiyaların son nüvviyyətlərinin bu ali təhsil ocağına axınına normal şərait yaratmışdır.

Bütün sahələrdə olduğu kimi, elm və təhsilin inkişaf etdirilməsi sahəsində də sınaqlar-
dan çıxmış Heydər Əliyev kursu Azərbaycanda, cümlədən Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. 2004-cü ildə muxtar respublikada 18 məktəb binası tikilib istifadəyə verilmiş, yaxud əsash şəkildə yenidən qurulmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının Təbiə Ehtiyatlar İstítutu üçün yeni bina tikilmiş, müasir laboratoriya avadanlığı ilə təchiz olunmuşdur. Naxçıvan Dövlət Universitetinin yüksək Avropa standartlarına cavab verən müasir tipli elektron kitabxanası tələbələrin istifadəsinə verilmişdir. Hazırda universitetin hüquq və iqtisadiyyat fakültələri üçün 700 yerlik yeni tədris korpusunda son tamamlama işləri getməkdədir.

Nəhayət, görkəmli dövlət xadimi Heydər Əliyevlə 1991-ci ildə olan bir görüşü də yada salmağı vacib sayıram. Həmin ilin yanvar ayının ovvollarında vaxt Moskvada «Literaturnaya gazeta»ya yenice Azərbaycan üzrə xüsusi müxbir təyin olunmuş filologiya elmləri namizədi Elmira Axundova mənəzəng çalaraq redaksiyadan aldığı Heydər Əliyev haqqında müsahibə hazırlamaq tapşırığı ilə əlaqadər Naxçıvana gəlmək istədiyini bildirdi. Mən o zaman böyük siyasi xadim Heydər Əliyevin görüşünü gedib Elmira Axundovanın arzusunu ona çatdırdım. Qeyri-adi dərəcədə yaddaşa, xüsusi hafizəyə malik olan Heydər Əliyev vaxtı ilə Moskvada fordi təqəuidçü kimi yaşıdı illərdə Elmira Axundovanın «Bakinskiy raboçiy» qızetində Azərbaycan həqiqətləri mövzsusunda «Mı ji iz proşloq» adlı obyektiv mövqedən yazılmış məqaləsinin oxuduğunu xatırladı, şəxson tanımadığı bəjurnalist qadın haqqında cəmi bir-iki suala cavab alırdıdan sonra onu qəbul etməyə razılıq verdi. Elmira Axundova ilə birləikdə iki axşam Heydər Əliyevin qonağı olduq. Və bu iki günlük yaxın ünsiyyət mənim Heydər Əliyevi daha dərinəndə tanımağıma, dərk etməyimə şərait yaratdı. Yaxşı xatırlayıram ki, Heydər Əliyev Kreml rəhbərliyi, şəxson SSRİ adlanan böyük dövlətin başçısı Mixail Qorbaçov haqqında «Literaturnaya gazeta»nın azərbaycanlı xüsusi müxbirinə sərt, lakin çox argumentli, əsaslandırılmış fikirlər söyləyir, bayanatlar verir, irolu sürdüyü müləhizələrin dəyişdirilmədən, olduğu kimi müsahibədə öksəni tapmasını tələb edirdi. Belə səhbatların birində Elmira Axundovanın bu cür qəti mövqedən çıxış edərkən əlində böyük qüvvə olan, nəhəng bir dövlətin başçısından ehtiyat edib-ətməməsi barədəki sualına cavabında Heydər Əliyev tərəddüd etmədən «yox» dedi. Və bildirdi ki, Qorbaçovun hakimiyyəti yalan və boş illüziyalar üzərində qurulduğunu təzliklə məhv məhkum olacaqdır, zaman bunun əsl gərgilik olduğunu ən qisa vaxtda meydana qoyaçaqdır. Bu uzaqqorən sözlərin həqiqətə çevriləməsi üçün cəmi bir il vaxt lazımdı.

Mən o tarixi görüş günlərində yaranmış somimi şəraitdən istifadə edərək görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə haqqında böyük siyasi xadimin fikrini öyrənmək istədim. Heydər Əliyevin ustad sənətkar Cəlil Məmmədquluzadə barəsindəki müləhizələri nəinki geniş oxucu kütütləri, hətta mənəm kimi az-çox Mirzə Cəlil ırsının araşdırılması ilə möşgül olan bir tədqiqatçısı üçün də yeni, əhəmiyyətli və cəlbedici idi. Həmin dəyərlili fikirlər və ideyalar sonralar Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının təhlil edilib qiymətləndirilməsinə mənə bələdçilik etdi.

Əlbəttə, Elmira Axundovanın müsahibəsini «Literaturnaya gazeta» çap etmədi. Ancaq Elmira xanım çətin şəraitdə yazılmış tarixi müsahibəni yığcam şəkildə 1 mart 1991-ci ildə res-



Heydər Əliyevə NDU-nun fəxri doktoru diplomu təqdim olunur, 1999

publika mətbuatında dərc etdirə bildi. Aradan xeyli vaxt keçəndən sonra, 1994-cü ilin aprel ayında «Azərbaycan» qəzeti özünün bir neçə sayıda Elmira Axundovanın «Mən xalqın qarsısında almı ağığam» adlı geniş həcmli jurnalist qeydlərini bütün əsas məqamları ilə exuculara çatdırıldı. Cəlil Məmmədquluzadə haqqında Heydər Əliyev kimi nadir və məlumatlı bir siyasi xadimin ürkə sözü Elmira Axundovanın diktafonunda yazıldığı kimi, tam mətni ilə bu yaza özüne yer tapmışdır. Beləliklə, ictimai mühitin dərk olunmasında, comiyyətdə gedən proseslərin düzgün qəvrənilməsində, universitet quruculuğu yollarında olduğu kimi, Cəlil Məmmədquluzadə ırsını təhlil edib dəyərləndirmək sahəsində də görkəmli dövlət xadimi Heydər Əliyev kimi böyük Müəllimləndən aldığımız darsları bizim həyatda, təhsilde və elmde əm mötəbər bələdçimiz olmuşdur. Heydər Əliyevdən öyrəndiklərimiz, əzx etdiklərimiz nəinki bir ömrün, böyük epoxanın tarixi gedisiatına gur işiq salmaq, bələdçilik etmək, istiqamət vermək imkanlarına malikdir.

Bütün bunlar bir daha görkəmli dövlət xadimi Heydər Əliyevin böyük ideallarının, həyat dörsələrinin obədiyyaşarlığı, təntənəsi deməkdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik və quruculuq idealları üstündə köklənmiş

uzaqgörən, məqsədyönlü siyasi kursu ölkəmizə və xalqımıza böyük faydalar vermək imkanlarını artıq əyani şəkildə, qabarq suradə nümayiş etdirir. Keçən il ölkə Prezidenti İlham Əliyevin Naxçıvan Dövlət Universitetində Elektron kitabxanannı (12 may), AMEA-nın Naxçıvan Böləsi Təbii Ehtiyatlar Institutunun yeni binasının (12 may) və Heydər Əliyev adına Naxçıvan şəhər orta məktəbinin (2 sentyabr) açılışında iştirakı və dərin məzmunlu çıxışları Heydər Əliyev təliminin müstəqil Azərbaycanın hər yerində, o cümlədən Naxçıvan Muxtar Respublikasında misilsiz və əvəzsiz imkanlar açdığını bir daha təsdiq edir. Heydər Əliyev siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə comiyeyət hayatının bütün sahələrini, o cümlədən elmimizi və ali təhsilimizi, milli ziyyətlərimizi daha böyük sərüfələ irləliyə aparacaqdır.

Müstəqil Azərbaycan dövlətinin strategiyasının əsasını Heydər Əliyev təlimi təşkil edir. Xalqımızın əsas aparıcı qüvvəsi olan ziyyələrimiz həmin siyasi xəttə bundan sonra da sadıq qalmaqla, bu böyük təlimə əsaslanmaqla Azərbaycanımıza özlərinin layiqli təhfələrini verə bilərlər.

Xoşbəxt YUSİFZADƏ,
Dövlət Neft Şirkətinin vitse-prezidenti

AZƏRBAYCANIN MÜASİR TARİXİNİ YARADAN LİDER

Tale məni türk dünyasının böyük oğlu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi yaxından tanımaq, onun tapşırıqlarına əmlət etmək, ayrı-ayrı vaxtlarda ondan mükafatlar almaq və onun qayğısına layiq olmaq xoşbəxtliyinə nəsib etmişdir. Ulu öndər görüşlərini mən ömrümün sonundanək unutmayacaq, böyük aliconubluq və samimiyyətlə barəmdə söylədiyi fikirlərə, xoş sözlərə son nəfəsimədək layiq olmaq çələğəcək. Heydər Əliyevin yeni neft strategiyasının ayrı-ayrı möqamlarının üzərinə işq saçan və bu strategiyanın mahiyyətini daha aydın başa düşməyə imkan verən faktların bir qismını oxuculara təqdim etməkdən xüsusi məmənnüllük duyururam.

Ümummilli liderimiz Heydər Əliyevlə ilk tanışlığım 1968-ci ildə oldu. O, Dövlət Təhlükəsizlik Komitəsinin sədri işleyirdi. Türkiyənin o zamankı Baş naziri Süleyman Demirəl Moskva-da keçirdiyi rəsmi görüş və danışmılardan sonra Azərbaycana golmişdi. O vaxt hörməti qonağı Qum adasına müşayiət etdən rəsmi şəxslərdən biri de Heydər Əliyev idi. Bизim tanışlığımız elo o vaxtdan başlandı.


Azərbaycan KP MK-nın 1970-ci ilin dekabrında keçirilmiş plenumu yaxşı yadımdadır. Bu, Heydər Əliyevin MK-nin birinci katibi seçilməsindən sonra keçirilən ilk plenum idi. Heydər Əliyev plenumdakı mərəzəsindən öton beşilikdə respublikanın neft sənayesinin işini dərindən tohil edərək sonayenin bu başlıca sahəsində uzunmüddətli geriliyin və yaranmış gərgin vəziyyətinə əsl soboblarını göstərdi, görülöcək işlərin programını verdi. Öten əsrin 60-ci illərinin sonlarını xatırlayanlar yaxşı bilirlər ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda respublika iqtisadiyyatının digər sahələri kimi, neft və qaz sonayesində də böyük tənəzzül hökm sürdü. Respublikanın ağı iqtisadi vəziyyəti, ölkənin döyünen ürünyi olan neft və qaz sonayesindəki gerilik Azərbaycana çıçəklənən bir diyar kimi görmək istəyən dahi siyasetçini narahat etməyə bilməzdə. Neft və qaz sənayesini dirçəltmək üçün respublikada qısa müddədə qlobal və məsədyönlü tədbirlərinə höyata keçirilməsinə başlandı. 1970-ci ildə Azərbaycanın Neft Sənayesi Nazirliyi loğv olundu, Heydər Əliyev onun əvəzində yaradılan «Xəzərdönizneft» İstehsalat Birliyinin baş geoloqu vəzifəsinə məni toyin etdi. O vaxtdan Xəzər dənizində neft və qaz yataqlarının mönimsənilməsi məsələlərinin xalqımızın ümummilli liderinin bilavasitə rəhbərliyi və nəzarəti altında həll edilməsi prosesi başlandı. Heydər Əliyev respublikaya başçılıq etdiyi ilk günlərdən həm doniz, həm də quru sahələrində neft və qaz istehsalının on müxtəlif sahələri ilə yaxından maraqlanır və bunun nəticəsində dənizdə geoloji-koşfüyyat işlərinin səmərəliliyi sürətlə artırdı. Onun rəhbərliyi dövründə səkkiz yeni neft-qaz yatağı keşf edildi, ümumi neft və qaz hasilatının həcmi 1975-ci ildə 27,1 milyon tona (şərti yanacaqla) çatdı və 1941-ci ildəki on yüksək göstəricini tövbə keçdi.

Ötən əsrin 70-ci illərinədək Xəzər neftçilərinin sərəncamındaki texniki vasitələr bize dənizin dərinliyi yalnız 40 metr qədər olan sahələrdən işləməyə imkan verirdi. Xəzərin Azərbaycan sektorunda suyun dərinliyi qırıq metr çatan perspektivli sahələrdə bütün neft-qaz yataqları o vaxtadək, demək olar ki, atriq aşkar olunmuş, dənizdə neft və qaz çıxarılması imkanları xeyli azalmışdı. Heydər Əliyevin təşəbbüskarlığı və iradəsi, keçmiş İttifaqın neft və qaz sonayesinin rəhbərləri ilə danışqları, SSRİ rəhbərləri ilə görüşləri, Azərbaycanda neft və qaz sonayesinin perspektivliyinin elmi dəllişlərə sübutu ona götürüb çıxardı ki, SSRİ Neft Sənayesi Nazirliyi Xəzərin böyük dərinliklərində görüləcək işlər üçün vəsait və texnika ayırdı. Nöticədə ötən əsrin 70-80-ci illərində müxtəlif təyinatlı gəmilərin (ağır yük qaldıran kran gəmilərinin, borudüzən, seysmik, sərnişin gəmilərinin və s.) sayı 450-ni keçdi. Xəzər dənizində 2500 ton gücündə «Azərbaycan» kran gəmisi işə başladı. Bundan əlavə, ilk vaxtlarda dərinliyi 70 metr olan sahələrdə geoloji-kəşfiyyat işlərinin aparılması üçün «Xəzər» tipli üzən qazma qurğularının, sonralar isə dənizin dərinliyi 200 metr qədər olan yerlərdən işləmək üçün «Şelf» tipli üzən yarımadalı qazma qurğularının, eləcə də «Süleyman Vəzirov» borudüzən gəminisinin alınması nöticəsində Xəzərin daha böyük dərinliklərdə zengin neft və qaz ehtiyatlarına malik yataqların kaşf edilməsinə imkan yarandı. 80-ci illərdə bu qurğuların sayı 11-ə çatdı. Nöticədə dənizin 80-350 metr dərinliyində yerləşən, bu gün ARDNŞ-in hasil etdiyi neftin 65 faizini verən «Güneşli» yatağı kaşf edildi. İndi adları bütün dünyada məşhur olan «Azəri», «Çıraq» və «Kəpəz» yataqlarının kaşfi də həmin qazma qurğularından istifadə edilməsi ilə bağlıdır.

Dünyada tayi-bərabəri olmayan dərin dəniz özülləri zavodunun məhz Azərbaycanda inşa edilməsi üçün sovet dövləti rəhbərlərinin icazəsinin alınması və bu nəhəng müəssisənin müvəffaqiyyətli tikilib işe salınması Heydər Əliyevin əməyinin, iradəsinin, principiallığının neticəsidir. Bircə rəqəmət dəqiqə yetirin: 450 milyon ABŞ dolları! Zavodun inşa edilməsi üçün o vaxt sovet hökumətinin bu qədər maliyyə vəsaiti ayırmamasına nail olmaq ağlışlaşdırıcı hesab olunur. Bu, həqiqəton da osil qohrəmanlıq idi. Azərbaycan neftçiləri Bakı Dərin Özülləri Zavodunun tikintisi epopeyasını Heydər Əliyev müdrikiliyinin və uaqzığorənlilikinin dəyərli təzahürərindən biri kimi qiymətləndirirdilər. Təsadüfi deyil ki, indi bu müəssisə öz yaradıcısının – ulu öndərimiz Heydər Əliyevin adın daşıyır.

Bakı Dərin Dəniz Özülləri Zavodunun sayəsində Xəzər dənizində kaşf olunmuş «Güneşli» yatağında indiyodək 12 özül tikilmiş, bu isə 150-dən çox istismar quyusunun qazılmasına imkan vermişdir. Bu zavod gələcəkdə də neft və qaz yataqlarının kaşfində və istismarında həllədici rol oynayacaqdır.

Neft emalı sahəsində Heydər Əliyevin yeritdiyi müdrik iqtisadi siyaset nöticəsində Bakıda nəhəng neftstırma kompleksi yaradılmış və müəssisələr başdan-başa yenidən qurulmuşdur. Neftçilərin rifahının yaxşılaşdırılması və sosial məsələlərin həlli Heydər Əliyevin daim dəqiqət mərkəzində olmuşdur. Ulu öndərin rəhbərlik etdiyi illərdə neftçilər, xüsusən Xəzər neftçiləri üçün tikilən mənzillərin sayı rekord həddə çatmışdır. 70-ci illərin sonlarında neftçilərin mənzilə olan ehtiyacı 95 faizdən də çox ödənilmişdi. Bəli, o böyük insan – Heydər Əliyev dəniz neftçilərinin xüsusi qayıqı göstərirdi. Neft daşları yatağının 25 illik yubileyinin böyükləntə ilə qeyd edilməsi, ümummilli liderimizin bu münasibətlə Neft daşlarında olması və bənzərsiz dəniz şe-



həri əməkçilərinin fədakarlığını, nailiyyətlərini yüksək qiymətləndirməsi bu qayığın daha bir parlaq təzahürü idi.

Hakimiyətinin birinci mərhələsində dəqiqət və qayığımı daim hiss etdiyim Heydər Əliyev xalqın tekidli təlobi ilə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra mən bir daha böyük etimad göstərdi. Məni yenidən ARDNŞ-in geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti təyin etdi. Bu vezifədə mən 1994-cü il yanvarın 26-dan işləməyə başladım.

O vaxt iqtisadi əlaqələr pozulmuş, təchizatla bağlı problemlər həddindən artıq koskinloşmış, neft sənayesi, sözün əsl monasında, iflic olmuşdu. Neft və qaz hasilatının seviyyəsi getdikcə aşağı düşürdü, «Azəri», «Çıraq», «Güneşli» yataqlarının dənizin dərin hissəsindəki sahələrinin mənimsənilməsi üçünə respublikanın vəsaiti və müasir texnikası yox idi. Problemin həllinən yalnız bir yolu qalırdı: dənizin nəhəng, qüdrətli şirkətlərini, onların maddi və texniki potensialını Azərbaycana colb etmək. Heydər Əliyevin rəhbərliyi altında ARDNŞ bu yolu – Azərbaycanın milli maraqlarına tamamilə uyğun gələn yolu seçdi. Heydər Əliyevin yeni neft stratejiyasının təməli «Ösrin müqaviləsi» imzalanan gün qoyuldu və 1994-cü ilin 20 sentyabrı tarixə müstəqil Azərbaycanın neft sənayesinin parlaq sohifisi kimi yazılıdı. Ümummilli lide-

rimizim fərmani ilə həmin gün sonralar Neftçilər Günü kimi əbədiləşdirildi. Neft daşları yatağının keşfi Azərbaycanı Xəzərin hökməri etmişdi, Heydər Əliyev iradəsi ilə gerçəkləşmiş «Əsrin müqaviləsi» müstəqil Azərbaycanı dünyannı qüdrətli dövlətlərinin mühüm iqtisadi tərəfdənəqəsindən cəvirdi. Heydər Əliyev tərəfindən böyük siyasi uzaqgörənliliklə seçilmiş Bakı-Tbilisi-Ceyhan marşrutu nəinki Azərbaycanın dünya bazarlarına çıxarılmasına imkan verəcək, həmçinin İpək yoluñun dövlətləri üçün də əsas magistral olacaqdır.

1994-cü ildən başlayaraq Azərbaycanda hər il ənənəvi «Xəzərneftqaz» beynəlxalq sərgi-konfransının keçirilməsi də ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır və onun böyük ideyalarından biridir. Heydər Əliyevin təşəbbüsü ilə aparılan danışçılar nəticəsində əvvəlcə Qazaxistan, sonra Rusiya, Türkmenistan və İran sektorluq bölgü principini qəbul etdilər. Dündür, Türkmenistan, İran və Azərbaycan bu bölgünün nə şəkildə aparılması barədə hələlik konkret bir fikrə gəlməmişlər. Bununla belə, Xəzərin sektorlara bölünməsi principinin qəbul edilməsinin özü Heydər Əliyev müdrikliyi, qatıyyatı sayında qazanılmış böyük nailiyyyətdir.

12 iyul 1999-cu ildə «Şahdəniz» yatağından əldə edilmiş nəticələrin təqdimat mərasimində çıxış etmək üçün ulu öndəmiz mənə də səz verdi. Mən Xəzərdə zəngin neft və qaz yataqlarının keşf edilməsindən və işlədilməsindən ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən danışdım və «Şahdəniz» yatağı barədə məlumat verərkən dedim ki, bu yatağın da təleyi Heydər Əliyevlə bağlıdır. Qeyd etdim ki, «...baxmayaraq, Azərbaycan geoloqları, geofizikləri iyirmi ildir bu yatağın perspektivinə inanırdılar, orada iş görürdürlər, amma ortada bir şey yox idi. Yadımdadır, 1996-ci ilin may ayı id. Hörməti Prezidentimiz hamımızı yiğdi, bizi dindədi. Sonra da öz qatıyyatı ilə qızara gəldi ki, bizi Azərbaycan qazla mütləq tömən etməkdən ötrü «Şahdəniz» yatağını hökmən xaricilər birləşdirməliyik». Daha sonra «Şahdəniz» yatağının ehtiyatlardan toxunaraq istifadə etmək və qaz yataqlarının böyük potensialından ötrü «Şahdəniz» yatağını hökmən xaricilər birləşdirməliyik». Daha sonra «Şahdəniz» yatağının ehtiyatlardan toxunaraq istifadə etdik: biz inanıraq ki, yataqda ikinci-üçüncü qızılırlar qazılandan sonra onun ehtiyati bundan da artıq olacaqdır. Buna heç bir şübhəmiz yoxdur. Bu zaman Heydər Əliyevlə mənim aramda belə bir dialoq oldu:

«Heydər Əliyev: Demək, indi 700 milyard kubmetrdir. Bunu deyirsiniz.

Cavab verdim: Bəli, amma mən qalsa deyə bilərəm ki, orada ehtiyat bir trilyon kubmetrden az olmaz. Bəlkə, artıq olacaq, amma əsik olmaz.

Heydər Əliyev: **Allah eləsin.**

Təqdimat mərasimindəki yekun nitqində isə Heydər Əliyev əldə edilən nailiyyyətlərə görə ARDNŞ-ni, «Şahdəniz» konsorsiumunu və bu konsorsiuma daxil olan şirkətləri təbrik edərək dedim: «Bu gün şəxson mənim üçün böyük bir bayramdır. Çünkü hörməti Xoşbəxt Yusifzadə burada xatırlatdı, 1969-cu ildən ən Azərbaycanca başçılıq etdiyim zamandan – 70–80-ci illərdə Azərbaycanın neft sonayesinin inkişaf etdirilməsi üçün çox böyük işlər görmüş və böyük xidmətlər göstərmişdim. Xoşbəxt Yusifzadə düz deyir, əgər o illərdə bizi Xəzərin dərinliklərində olan neft və qaz yataqlarından istifadə edilməsi üçün lazımi maddi-texniki baza yaratmasayıq və bu işləri aparmasıdıq, şübhəsiz ki, indiki nailiyyyətləri əldə edə bilməzdik.

...Bu gün «Şahdəniz» konsorsiumunun prezidenti bayan etdi ki, 400 milyard kubmetr qaz var, ancaq 700 milyard kubmetrə qədər çata bilər. Bizim çox hörməti geoloqumuz isə demək olar, Azərbaycanda Xəzər dərininini Yusifzadə kimi bilən ikinci adam yoxdur, deyir ki, orada bir trilyon kubmetrə qədər qaz olacaqdır».

Ertəsi gün Bakının idman-sərgi kompleksində Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyində olmasının 30 illiyinə həsr edilmiş sərginin açılış mərasimində böyük öndər özü də gəlmədi. Sərgi Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın qazandığı misilsiz nailiyyyətlərdən faktlар, sənədlərin və fotosköllerin dili ilə bəhs edirdi. Burada ARDNŞ-in da ekspozisiyası nümayişi etdirilirdi. Heydər Əliyevin rəhbərliyi altında görülen işlərin nəticələrindən ətraflı danışaraq «Şahdəniz» yatağında bir trilyon kubmetrden çox qaz çitiyatı olduğunu bildirdim. Heydər Əliyev dedi:

— Sonin dediklərin hamısı düzdür. Şirkətdə çalışanların əksəriyyəti bir-iki ildir ki, burada işləyir. Son isə bu işdə canını qoymuşan, həyatının əlli ilini dənizdə neft çıxarılmasına hasr etmişən. Bu stendi də çox yaxşı düzəltmisiniz. Mən bunu dünənki müzakirələrin yekunu hesab edirəm.

4 mart 2000-ci ildə Heydər Əliyev «Bi-Pi-Amoko» şirkətinin rəhbərələrini qəbul edərək bu görüşün teşkilatçılarına müraciətə dedi:

— Gərək bu gün Xoşbəxt Yusifzadəni də buraya çağırıldınız. Bu, sizin səhvinizdir. O, bu gün burada olmala idi. Çünkü ARDNŞ-də hamı bu işə möşəl idi (Söhbət Xəzər dərininin Azərbaycan sektorundakı neft və qaz yataqlarının böyük potensialından, «Şahdəniz» yatağının birgə işlənməsi müqaviləsindən gedirdi – X.Y.). Amma baş geoloq kimi Xoşbəxt Yusifzadə Xəzərin nə qədər böyük imkanlara malik olduğunu hamidan çox bili və hamidan da yaxşı sübut edir.

26 avqust 2001-ci ildə ümummilli liderimiz Heydər Əliyev ABŞ-in dövlət katibinin Avropa və Avrasiya ölkələri üzrə köməkçisi Elizabeth Consun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərək:

— Bu gün Xəzər dərinində mövcud olan və istifadə edilən neft yataqları – həm Azərbaycan sektorunda, həm Türkmenistan, Qazaxistan, Rusiya sektorlarında onların hamısı Azərbaycan geoloqları tərəfindən keşf olunmuşdur. Bu geoloqlardan biri Xoşbəxt Yusifzadədir. O, uzun illərdür bu işə möşəl olur. Təbiidir ki, o vaxt keşf olunan yataqların hamısında iş görmək mümkün deyildi. Amma SSRİ dövləti tərəfindən bu işlər Azərbaycanın üzərinə qoyulmuşdu.

28 avqust 2001-ci ildə İran İslam Respublikasının Xəzər denizi məsələləri üzrə xüsusi nümayəndəsi Əli Əhaninin başçılıq etdiyi nümayəndə heyəti ilə səhəbə zamanı:

...O vaxt biz Xəzər dərinində neft və qaz yataqlarının aşkar edilməsi ilə müstəqil dövlət kimi möşəl olmurdu, sadəcə, hamıimus SSRİ-nin torkibində olduğumuz gərə, SSRİ-nin iş bölgüsündən gərə Xəzər dərinin hər yerdində bütün keşfiyyat işlərini Azərbaycan aparırdı. Məsəlon, indi bizim o vaxtdan işləyən adamlarımız var. O cümlədən Xoşbəxt Yusifzadə. Onlar söyləyirlər və mənim də xatirəmə gəlir ki, o vaxtlar neftçilər hamı bir idi, SSRİ-nin neftçiləri idilər.

Ümummilli liderimizin barəmdə söylədiyi bütün bu xoş sözləri xatırlayanda özümüz dünənim on bəxtəvər adımı sayıram. Mən çox xoşbəxtəm ki, ömrümün on deyərli anları, əmək bələkliyətindən və elmi yaradıcılığımın inkişaf sohifələri Heydər Əliyevin respublikamiza rəhbərliyində ilərlə six bağlıdır. Ulu öndər mənim xətrimi həddindən artıq çox istəyirdi. Mənim zəhmətimi heç kəs Heydər Əliyev qədər yüksək qiymətləndirməyib.



Bizim o qədər görüşlərimiz olub ki! Həmişə məni gülə-gülə qarşılıyb, gülə-gülə salamlayıb. Özüm üçün bunu belə izah edirəm ki, Heydər Əliyevdə mənə dərin inam yaranmışdı. Çıxışımıza, sözlerimi hemişə diqqətələr qulaq asırı və çox vaxt menimlə razılışırı. İkinci torfdən, mənim yaşam da bu işdə müəyyən rol oynayırdı. Heydər Əliyev 1969-cu ildə Azərbaycan KP MK-nin birinci katibi seçiləndə mən «Xəzərdənizneft» Birliyi Baş direktorunun müavini – bas geoloq vazifəsində islamaya başlamışam. O vaxtdan bugündənək ölkədə rəhbər vəzifədə işleyən çox az adam qalıb. Düşüñürəm ki, məni görəndə, yəqin ki, o, keçmiş illəri, öz cavanlığını yada salırdı.

Son dəfə haqqında o, 2002-ci ilin may ayında İranda danışdı. Orada məni İran Prezidenti M.Xatəmiyə təqdim edəndə dedi:

– Xəzər dənizini Xoşbəxt qədər bilən ikinci adam yoxdur. Biz onu əlimizin üstündə saxlayırıq. İranda onu yaxşı tanıayırlar. Sizə də məsləhət görürom ki, nə qədər o hələ işdədir, ondan istifadə edin.

İran Prezidenti Xatomi əlini ciyinmə qoyub dedi:

– Biz də səni qiymətləndiririk, bizim mütəxəssislərlə birlikdə Xəzərin status məsələlərinin həllini axıra çatdırın.

Mərasimin axırında Heydər Əliyev mənim yanından keçəndə dedi:

– Görürsən, səni nə qədər tariflədim?

Cavab verdim:

– Hörməti Prezident, Sizin sözlərinizdən sonra gözlərimdən yaş gəldi. Heydər Əliyev güllümsəyib zarafatla dedi:

– **Bura bax, gözlərinin yaşıni sil, sabahdan İran mütəxəssisləri ilə işə başla. Nə qədər gücün varsa, bu məsələnin həllinə sərf et.**

Təsdiçfən elə oldu ki, Heydər Əliyevin dünyasını dəyişməsi barədə xəbəri də mən İLR-də növbəti səfərdə olarkən eşitmidi. Bu xəbər məni ildirim kimi vurdur. Dünyə başına fırıldandı. Onun mənə göstərdiyi böyük hörmətin tozahürləri – «İstiqlal» ordeni ilə təltif edilməyim barədə prezident fərmanı və 70 illik yubileyim münasibətilə ümummilli liderimizin göndərdiyi təbrik ömrümüzün sonundak qalbimi o böyük şəxsiyyətin xatırısına böyük ehtiram hissi ilə döyündürəcəkdir ki, bu hissə də mən həmin yubiley günlərində dövlətimizin başçısına minnətdarlıq məktubumda ifadə etməyə çalışdım.

Yubileym 15 yanvar 2000-ci ildə qeyd edildi. Mən axırdı çıxış edərək Heydər Əliyeva minnətdarlığımı bildirdim. Dədim ki, mənim üç ordenim – iki «Qırmızı Əmək Bayraqı» və bir «Şərəf nişanı» ordenim var. Onları keçmiş vaxtlarda almışam. Həmin ordenlərin ikisini mənə Heydər Əliyev veribidir. Amma bu ordenin mənim üçün böyük əhəmiyyəti var. Bu, müstəqil Azərbaycanımın ordenidir. Bu, burada manimə oturan neftçilərimizin ordenidir. Mən ki həmişə rəhbər vəzifədə olmuşam, neft sonayesinə Heydər Əliyevin gördüyü işlərin hamisi gözümüz qabağındadır. Bütün bu işlərin başlanğıcı Heydər Əliyevlə bağlıdır. Əgər biz neftçilər isteyirikse ki, işimiz yaxşı getsin, həmişə qabaqcıl olaq, qoy bizim Prezidentimiz həmişəyər olsun. Yubileymin belə təntənləri keçirilməsindən sonra İlham Əliyevin xüsusi rolunu qeyd edərək onun həyatında daha böyük müvəffəqiyətlər olacağını vurguladım.

6 iyul 2001-ci il bütün təşərrüati ilə yaddaşma həkk olunub. Həmin gün Heydər Əliyev elm, mədəniyyət, sohiyyə, bədon torbiyə və idman xadimlərinin bir qrupuna müştəqil dövlətimizin ali mükafatlarını – «İstiqlal» və «Şöhrət» ordenlərini təqdim etdi. Çıxış üçün mənə söz veriləndə bərk heyecan keçirsem de, ürəyimdən gələnləri dedim, 70 illik yubileyim münasibətilə «İstiqlal» ordeninə layiq görüldüüm üçün ümummilli liderimizə qalbən taşəkkür etdim. Əminliyimi bildirdim ki, neftçilər onun neft strategiyasını, neft siyasetini alqışlayır və bu stratejiyanın həyatə keçirilməsi üçün əllerindən gələn edəcəklər.

Mükafatlar təqdim olunduqdan və təltif edilənlərin qısa çıxışlarından sonra söylədiyi nitq-de udu onurımızdır neftçilərin amayını belə qiymətləndirdi:

– **Bizim neft sahəsində nailiyyətimiz çox böyükdür. Hörmətli Xoşbəxt Yusifzadə də bu barədə danışıdı. Ancaq bizim neft sahəsində əldə etdiyimiz nailiyyətlər bir neçə nəslin qabaqcıl insanların, yüksək səviyyəli alımların, mühəndislərin və neft sonayesində işləyən fədakar adamların sayısındodır. Bunlar hamısı bizim tariximizdir. Tarixi he vaxt yənətumaq lazımlı deyildir. Çünkü əgər millətin tarixi yoxdursa, o, millət deyildir.**

Bu millətin müasir tarixini Heydər Əliyev yaradırdı. Büyük zəkası, zəngin təcrübəsi, məsilsiz humanizmi, vətən və millət sevgisini ilə yaradırdı... Mən belə bir fikirlə tamamile razıyam



Həsən HƏSƏNOV,
*Azərbaycanın Macaristandakı
fövqəladə və səlahiyyətli söfiri*

AZƏRBAYCANIN SANSI VƏ GÜCÜ

Heydər Əliyev ilə tanışığım 1965-ci ilə tosaduf edir. O vaxt mən Bakıının Oktyabr rayonunun komsomol təşkilatında işləyirdim. Bakının indi Azadlıq adlanan mərkəzi meydanında Büyük Vətən müharibəsindeki qələbənin 20 illiyi münasibətlə parad keçirilməli idi. Mən qonaqlar üçün ayrılmış hissədə rayon partiya komitəsinin birinci katibi Yunus Məmmədovla yanaya oturmusdım. Tribünaya partiya rəhbərliyinin çıxmazı gözlöyirdik. Elə bu vaxt mən torof əyilən birinci katib dedi: «Bax, gör kim golır». Mən hündürboylu, atlətik bədən quruluşuna malik, açıq ronglı köynəklü cavan bir adamı gördüm. Tribünada oturanların əksarıyyətinin sıfıtı bu şoxşa torof çevrildi. «Kimsidir o?» – deyə soruşdım. «Bu, Heydərdır» – birinci katib cavab verdi.

Sonralar mən bu adı tez-tez eşidirdim, bizim aramızda bu ad çox populyar idi. 60-ci illərdə mənim mənşub olduğum neslin nümayəndələri artıq bilirdi ki, Heydər Əliyev çox perspektivli adamdır. Hamı onuna yaxınlaş etmək isteyirdi. 1965-ci ilin mayında rayonun birincisi katibinin mənə dedikləri sözləri yaddışma yazdım: «Gec-tezi o, Azərbaycana rəhbərlik edəcək. Bu adanı yadında saxla».

1967-ci ildə Azərbaycan KP MK-də işə irəli çəkildim. Şöbəmizdə Eldar Nuriyev adlı şəxs təlimatçı işleyirdi. Bir dəfə Sov. İKP MK-dan mosul şəxs golmışı və Eldar onu Naçxivana sefərində müsəyiat etməli idi. Oradan gələndə fikirlerini mənimlə bölüşdü. Deyirdi ki, orada şəhər stadionunda bayram keçirilir və Sov. İKP MK-nin ömrəkdaşı ilə o da həmin tədbirə davət olunub. Tədbirin gedisində stadionda elan edilib ki, o vaxt artıq Azərbaycanın DTK sadri olan Heydər Əliyev general rütbəsi ilə təltif olunub. Xaబərdən sonra bütün stadion ayağa qalxıb və alqışlamağa başlayıb. KP MK-nin ömrəkdaşı da heç nə başa düşmeyərkən ayağa qalxıb və o da alqışlamağa başlayıb. O, sonra Eldardan bunun səbəbini soruşub. Eldar da başa salıb ki, DTK sadri Heydər Əliyeva general rütbəsi verilib. Eşitdiyindən və gördiyindən heyrətə galan təlimatçı deyib: «Minlərlə insanın DTK sadrını ayaq üstə alqışlayacağının təsəvvür edə bilməzdim. Yəqin ki, o, qeyri-adı insandır».

Heydər Əliyevlə ilk görüşümü indiki kimi xatırlayıram. 1969-cu ildə mənı Moskvaya ÜLKƏ MK-nın aparatına keçirmişdilər. Həmin ilin iyundunda Bakıda sovet-yapon gəncərinin dostluğunu festivali keçirilməli idi. Azərbaycanı yaxşı taniyan adam kimi məni da festivalın təşkil və keçirilməsi üçün qarşığa çağırmışdır. Biz Bakıya geldik. Bir neçə gün sonra, iyulun 14-də Azərbaycan KP MK-nin plenumu keçirildi və orada Heydər Əliyev birinci katib seçildi. O vaxt heç kim təsəvvür etmirdi ki, DTK sədri respublikanın rəhbəri seçilib. Bir neçə gün sonra Heydər Əliyev festivalın keçirilməsinə dair təşkilati məsələləri müzakirə etmək üçün ÜLKƏ MK-nın işçilərini qəbul etdi. Moskvadan qorşağının üzvü kimi 40-dan artıq şəxs gəlmüşdi. Qorşara alındı ki, Heydər Əliyevin yanına qorşağının rəhbəri, mən ve LKGİ MK-nin katibi Elmira Qasafarova gedək. İlk dəfə idi ki, Heydər Əliyev bəslə yaxından gördürüm. Sonrakı illər də müşahidə etdiyim fərqləndirici keyfiyyətləri cəl bininci görüşdəcə mənə ciddi təsir etdi. Həmsəhəbotinə çox diqqətlə qulaq asmaq, qeyri-adi tamkin və soyuqqlanlıq, hədəsi enerji. O, qisə zaman orzında həm dinxayır, həm də münkümləşən görünən problemlə həll edirdi. E.Qasafarova məni töqdim edəndə Heydər Əliyev işimla bağlı, tərcüməyi halına dair bir neçə vərdisi. Sonra həlli tələb olunan problemlər barədə maraqlandı. Bütün məsələlərlə bağlı respublikanın rəhbər işçilərini göstərişlər verdi. Sonra soruşdu:

– Siz hər şeyi dediniz?

Cavab verdim ki, «bəli».

– Onda mən sizə bizim işlər barədə danışım.

O, respublikadakı vəziyyət barədə danışdı, neqativ halların üzərində dayandı, kadr siyasetindəki sohv'lərə toxundu, iqtisadiyyatdaki nöqsanları dedi və bu halların aradan qaldırılması yollarını göstərdi. Başqa sözlə, o, gələcək programını konseptual şəkildə ortaya qoymuşdur. Azərbaycan KP MK-da müəyyən qədər işlədiyiimdən vəziyyətə tanış idim, ancaq eşitdiyim məlumat mənə böyük təsir etdi. Başqa düsülmüş ki, köklü kadr yeniləşməsi nticəsində Azərbaycanda ciddi dəyişikliklər baş verəcək. O ki qaldı ÜLKƏGİ MK-dan olan həmkarımı, o sözün esləmənasında, eşitidlərindən şoka düşmüştü. Heyətə çıxıb E.Qafarova ilə vidalaşdırıldıqdan sonra mənə dedi: «Əgər Heydər Əliyev dediklərinin hamısını həyata keçirse, SSRİ-də çox şey dəyişəcək». Sübheşiz ki, coxları da özlərinə narahat hiss edəcəklər».

Tarix gösterdi ki, həm Heydər Əliyevin düşündükleri həyata keçdi, həm də nəmən misə saxsin dedikləri bas verdi. O illərdə Heydər Əliyev düşündüklerinin hamisini Azərbaycanda

gerçekleşirdi, artıq SSRİ-nin müxtəlif sferalarının məsləhəti həqiqətən de
özlərini bu ana qədər olduğu kimi rahat hiss etmirdilər. Cəmiyyət isə anladı ki,
sosializm dövründə ciddi iqtisadi nailiyyətlər əldə etmək, kommunist
ideologiyasının monopoliyası şəraitində quruluşun mənəvi çatışmazlıqlarından
danışmaq, nöqsanları tənqid etmək olar. Bir sözə, Heydər Əliyevin hərəkətləri
sübut etdi ki, yeni zaman yetişib, SSRİ-da kardinal dəyişikliklərin edilməsi vaxtıdır.
Amma bu davamlılıklar yalnız Azərbaycanda baş verirdi...

Festivaldan sonra biz Moskva'ya gittik. Avqustun 6-da həmin şöbə müdürü mənə zəng etdi: «Həsən, məlumatın var ki, Bakıda MK-nın plenumu keçirilib?». «Xeym», «Zəng et dostlara, qəzətləri göndərsinlər». Men Azərbaycan komssomolunun MK-nə zəng edib təyyarə ilə Heydər Əliyevin məruzəsi olan qəzətin göndərilməsinini xahiş etdim. Oxuyandan sonra gördüm ki, bizimlə görüşdə dedikləri bütün fikirləri Heydər Əliyev plenumin müzakirəsinə çıxarıb. Bu, Azərbaycanın partiya təcrübəsində baş verməmiş hadisə idi. Hadisənin unikallığı onda iddi ki, plenum açıq təqnid şəraitiində keçmişdi. Nəhayət ki, avşollar səhiy şəklində yayılan messələlər açıq formada ictimai müzakirəyə çıxarılmışdı. Qəzəti oxuyandan sonra komssomolun mərkəzi aparıntıının əvvəl beynəlxalq, sonra təşkilat şəbəsində verdim. Beləliklə də, qəzet komssomolun mərkəzi aparıntıında əl-əl gəzməyə başladı. Çoxları onu oxudu. Bir ay ərzində qəzətin bir şöbədən digərinə ötürülməsini izledim, birindən alıb digorinə verirdim, gözləyirdim ki, itməsin. Axi, o vaxt indiki kimi fakt və sürətxarına aparıltan yox idi. Həmin günlər Azərbaycan mövzusu ÜLKKİ MK-nın aparıntısında çox populyar idi. Yeri golmişkən, o qəzəti bir neçə ay ərzində Qazaxistana ezamiyət zamanı özümlə götürmüştüm. Orada onu maraqla oxuyurdular, çoxlu suallar verirdilər.

İllər keçəndən sonra Azərinformun direktoru (AzəRTAC o vaxt belə adlanırdı) Yefim Qurviç mənə 1969-cu ilin iyul-avqustunda baş vermiş bir sırə maraqlı hadisələr barədə danışdı. «Heydər Əliyev birinci katib seçiləndə, V.İ.Leninin 100 illiyinə hazırlıqla bağlı MK-nın plenumundakı məruzə avvələndə həzir idi. Biz onanı və formada hazırlanmış məruzə barədə ona məlumat verdik. O, diqqətlə oxudu və soruşdu: «Bu nə məruzədir?». Məruzəni hazırlayan şəxslər çalışıdlar desinlər ki, yubileylərə, xüsusilə də Leninin yubileyinə həsr olunmuş məruzələr bu rühə hazırlanır, yüksək ahvalı-ruhiyyəli, optimist göstəricilərə toxunulur. O, qəti şəkildə məruzəyə etirazını bildirdi və öz mühəlizələrini söylədi. KP MK-nın işçiləri Heydər Əliyevin məruzəsinin nece görəsindən vahiməyə gəlmisdilər, ancəq onuna hesablaşmaya bilməzdilər. Beləliklə də, Leninin yubileyinə həsr olunmuş Azərbaycan KP MK-nın plenumunun məruzəsində Heydər Əliyev tək uğurlara deyil, respublikanın partiya və sovet orqanlarındakı çatışmazlıqlara da toxundu.» Bundan sonra, avqust plenumunun ruhu respublikadakı partiya-siyasi möhütiinin əsas göstəricisinə çevrilmişdi. Bu, Sov. İKP və SSRİ tarixində ilk hadisə idi ki, rəhbərin yubileyinə hazırlıq tonşüdə rühədən keçirildi. Bunu yalnız dəmir iradəyə, ədalet hissine malik şəxs edə bilardı. Heydər Əliyev belə şəxsiyyət idi!



ÜLKÜ MK-nın çıxımlı kollektivində də Azərbaycandakı situasiyaya dair məruzəyə biganə qalan olmadı. Münasibət müxtəlif idi. Məruzə və onun yeniləşdirilmiş faktı nəinki təəccüb hissi doğurmuşdu, aslında yenilik, irade, qətiyyət nümunəsi olaraq alqışlanırdı. Menzimiyət göndərildiyim sahələrdəki vəziyyətdən xəbərdar idim. Heydər Əliyevin dediklərinin digər respublikalarda da müşahidə olunduğunu gördüm. Çoxları məruzəni oxuyub deyiridilər: «Bu problemlər hər yerde var. Amma bu barədə yalnız Əliyev danışır, bu hallarıla ancaq o mübarizə aparmağa hazırlıdır!»

Heydər Əliyevin idarəciliğin tərzi, Azərbaycandakı vəziyyətə maraq keçici hadisə deyildi, bunaqlı dəqiqət 70-80-ci illərdə olduqca güclü idi. 1981-ci ilde mən Azərbaycanda KP MK-nin katibiyyindən və «Literaturnaya qazeta»nın rəhbərliyi Heydər Əliyevindən müsahibə görmürək üçün biza müraciət etmişdi. Təbii ki, o, razılışdır. O vaxt bu qəzət çıxışlarının demokratikliyi ilə seçilir. Döhlülərdən səhəbə gəzirdi ki, SSRİ rəhbərliyi üstürtülli bu qəzət ölkədəki çatışmaqlarından yazınaq icazə verib. Heydər Əliyevlə müsahibə də Nizamidən getirilən sitatla başlayırdı: «Qoy adəlet zəfər çəlsin». Bu müsahibə güclü ictimai rəy doğurmuşdu. Rezonansına görə heç bir dissident möqələsi onunla müqayisə edilsə bilməzdə. Ölkənin müxtəlif yerlərindən qəzət məktubalar gelirdi. Əsasən, iki məsələ qaldırıldı: birincisi, Heydər Əliyevin Azərbaycanda apardığı mübarizə digər yerlərdə da davam etdirilməlidir. İkincisi isə, SSRİ-nin bütün bölgələrindən yazıldılar ki, Əliyevi onların yaşıdları regionun və bütün vələklərdə ölkənin rəhbəri görmək isteyirlər. Əvvəller qəzet məktubları sadəcə olaraq biza göndərirdi, ancəq sonra proses mütəmadıləşdikdə qəzət rəhbərliyi xahiş etdi ki, onları özümüz redaksiyadan götürək. Məktub-lar isə gəlməkdə davam edirdi, nəhayət, mərkəzde fikirləşdilər ki, bunun axını yaxşı olmayaçaq. Qəzət göstəriş verdilər ki, məktublar heç kim göstərilməsin, göndərilməsin, onlara ca-vab verilməsin və sadəcə məhv edilsin.

1976-ci ildə Heydər Əliyev Sov. İKP MK-nın Siyasi Bürosunun üzvliliyinə namizəd seçiləndə çoxları deyirdi ki, onu Moskvaya aparaçalar. O vaxta qədər Azərbaycanın Siyasi Büroda heç vaxt yeri olmayıb, 50-ci illərdə bir neçə ay istisna olmaqla. Aydın idi ki, Heydər Əliyev şəxsi keyfiyyətləri və xidmətləri hesabına ora seçilib. Onun Moskvaya keçirilməsi barədə söhbətlər 1976-ci ildən 1982-ci ilədək davam etdi, hər plenдумda noisyńba baş verəcəyini gözdəldirdi. Keçmiş İttifaqın Nazırı Soveti sedriniñ birinci müavini olarkən də Heydər Əliyev mənimlə səhbətində bildirmişdi ki, çoxları ona Sov.İKP MK-nın katibi olmasını arzulayırdı. Mən başqa fikirdəydim. Sov. İKP MK katibi və Siyasi Büro üzvü olanlar aparatın bürokratik anənələri ilə bağlıdır. Siyasi Büro üzvü və Nazırız Soveti sedriniñ birinci müavini kimi isə Heydər Əliyev yeganə idi. Hüquqi statusu, o, olkenin hökumətində ikinci şəxs idi. Şəxsi keyfiyyətlərini nəzərə alsaq, ölkə iqtisadiyyatında və hökumətdə Heydər Əliyev birinci idi. O, ölkədə nizam-intizam yaratmaq, əz idarəcilik tərzini hayatı keçirmək üçün bütün imkanlara malik idi. Əlbəttə, belə parlaq şəxsiyyətin golisi ilə Nazırız Soveti də daha effektiv işləməyə başlamışdı, kardinal döyişikliklər, konstruktiv transformasiya, yeniləşmə baş verirdi. Illər keçəndən sonra, 90-ci illərdə mən Xarici İşlər naziri kimi Heydər Əliyevi xarici sefərlərde müşayit edərkən, müxtəlif ölkələrin siyasi xadimlərinin onun SSSR İttifaqının Nazırı Soveti sedriniñ birinci müavini postunda olarkən faaliyyətindəki ayrı-ayrı faktları xatırlayırdılar. İctimai rəye gəldikdə isə, Heydər Əliyev SSSRİ-nin baş naziri postuna namizəd göstərilirdi. Hətta, 1983-cü ilə Belpiça və Lüksemburqda olarken televiziyanın telekanallardakı reportajlarında Heydər Əliyevin Sov.İKP MK-nın baş katibi vəzifəsinə ən real namizəd kimi təqdim olunduğunu görmüştüm.

Xatırlıram, Heydar Əliyev artıq Moskvaya getməliydi, onun Bakıdakı kabinetində oturmuşduq, telefon zəng etdi. Zəng edən Andropov idi, Siyasi Büroda müzakirə edilecek hansıa məsaləni razılaşdırırırdı. Danışığın gedisində o, Heydar Əliyevdən nəden Bakıda gecikməsinin səbəbini soruştu. Başqası belə də özünü itirerdi, amma mən Heydar Əliyevin qətiyyətli cavabının sahidi oldum: « Mən birinci katib kimi 14 il işləmişəm, buradakı faaliyyətimə heç olmazsa, 14 gün vəkəf yurub vidaslaşmamın axı! »

Dekabrin ilk günlerinde MK-nın plenumu keçirildi, burada Heydər Əliyev fəaliyyətinə dair böyük maruzə ilə çıxış etdi. Beləliklə də Moskvada Heydər Əliyev Siyasi Büroya üzv seçildi və Nazırlar Soveti sadrının birincisi müavini vəzifəsinə təyin olundu. Bir neçə gün sonra isə Bakıya qayıdır, yalnız dekabrin 10-da Moskvaya getdi. Həmin günlər onmülklərə adam onunla vidalaşmaq isteyirdi. Amma o vaxtın qanunları ilə bunu tam həcmədə etmək mümkün deyildi. Yalnız ziyanlılar üçün istisna edildi, onlar golib onunla sahəlləşirdilər. Bu, həm Heydər Əliyevin şəxsi, həm də bütün Azərbaycanın uğuru idi. Bir tərəfdən Heydər Əliyevin uğurlarından sevinirdik, digər tərəfdən isə Azərbaycanın gelecek təleyiindən narahat idik. Sonralar Ermenistanın Dağlıq Qarabağ iddiaları açıq şəkildə bürüzo verildi və Heydər Əliyevə ehtiyacı hiss etmeye başladı.

Heydər Əliyev fenomenal yaddaşa malik idi. O, tək yadda saxlamırıdı, yaddaşında saxlamağın xüsusi metoduna malik idi. Bu, xüsusiisə verdiyi vadlara aid idi. Xarici işlər naziri işlədiyim vaxt Heydər Əliyev mənə zəng edərkən Moskvaya teleqram yazdırımı dedi. Sonra soruşdu: «Sən SSRİ avtomobil sanayesini nazirinizi xatırlayarsın?» «Bəli, — dedim, Polyakov. Biz onuna Gəncə avtomobil zavodunun tikintisi zamanı tez-tez əlaqədə olurdug».

- **Bəs onun hayatı yoldaşının adı və atasının adı necə idi?**
 - **Yadında deyil.**
 - **Biz onlara tez-tez teleqramlar göndərirdik və hayatı yoldaşını da xatırlayırdım.**
 - **Bəli, bu belədir.**
 - **Deyəsan, o, bir dəfə hayatı yoldaşı ilə buraya gəlmışdır?**
 - **Gəlmmişdi.**
 - **Yaxşı, öz kanallarınla dəqiqləşdirə bilərsən?**
 - **Çalışaram.**
 - **Mənim köhnə telefon kitabçam var və orada Nazirlər Sovetinin aparatının əməkdarlarının telefon nömrələrini qeyd etmişəm. Düşündüm ki, keçmiş dostlardan birinə qəng edərək öyrənərəm. Mən kitabçamı sahifələyənədək yenidən Prezidentlə əlaqə telefonu çaldı.**

«Axtarmaq lazımlı deyil – Heydar Əliyev dedi, – özüm yadına saldım».
Artıq müstəqillik dövrü idi, Heydar Əliyev Prezident, mən isə xarici işlər naziri kimi emildiydik. Biza keçmiş Nazırılər Sovetinin binasına ekskursiya təşkil etmisiydi. İndi o bina siya Prezidentin iqamətgahıdır. Hər şey dayısıdırılıb, temir edilib. Biz otaqlarda gəzirdik, ə bina barədə danışındılar. Birdən Heydar Əliyev dayanaraq bizi müşayiət edənlərin birindən istədi:

- Siz bilirsiniz, bu kabinet kimə məxsus olub?
Qarşındaki adam saxılmağa başladı. «Özünüzə əziyyət verməyin, – Heydər Əliyev gülümlə, – bu, mənim kabinetimdir». Otaqların dizayni köklü şəkildə dəyişilmişdi. Heydər Əliyev sonra dedi: «Mən qədər bu otaqda Molotov oturub, sonra xeyli vaxt buraya boş qalıb, 82-ci ilin dekabrından isə burada mən işləmişəm».

...1979-cu ildə Gəncədə işleyərək bir sırə tekinlərin razılaşdırılmışdır. Və qeyd etmək lazımdır ki, müraciət etdim. Bakıya gəlməmiş MK-ya zəng etdim, qəbula yazıldım. Zəng edib birinci katı bin məni qəbul edəcəyi saatı dedilər. Heydər Əliyevlə görüşümdə bütün məsələlərə dair dəstək



aldım. Söhbetimiz sonunda dedi: «Yaxşı, yazılı şekilde yaz, sənin məsələlərini həll edəcəm». Cabav verdim ki, men artıq hazırlam. «Onda təklifişlərinə Yakov Mixayloviçə ver, sənədlərə baxıb təsdiqləvəcəm».

Mən hemin gün Heydər Əliyevin yanından gecə saat 12 radələrində çıxdım. Təkliflərimin dəstək almışından sevincək halda Yakov Kirsanovun yanına girdim, işin mahiyyətini izah edib evə getdim.

Evet gəlib nahar edib gecə saat birdə yatmaq istəyirdim ki, telefon zəng çaldı. Trubkanı qaldırdı — Yakov Kırşanov idi.

— Siz mənə kağızları vermisiniz, imzınız var, amma tarix voxdur.

— Siz mənə kəgizdər vermişsiniz, imzamız var, amma tərix yoxdur.
— Üzr isteyirəm, Yakov Mixayloviç, Heydər Əliyevin yanından elə sevincək çıxdım ki, unutmasın. Sahib qəlibə sənəddə tərixi vəzərəm.

Yanı takip etmeniz istenileniz.

- Yox, sabah olmaz, indi gəlmələsiniz.
Nüvə? Siz neçə vaxtı mözim kaş-ğələrindən ne adı çəksiniz?

- Niye? Siz gecə vaxtı mənim kəğızlarını nə edəcəksiniz?
- Mən heç nə etməyəcəm. Heydər Əliyev dedi ki, əgər Həsənov gecə saat 1-də gəlib mək-

Sonralar mən özüm də tabeçiliyimdə olan işçilərə münasibətdə bu metoddan istifadə edir.

70-ci iller 60-ci illerden fərqli olaraq ümumi yüksəliş dövrü idi. Mən Heydər Əliyevin işləslərinə fərqləndirə bilirdim, çünki onun respublikaya rəhbərliyə gelməsindən əvvəl de kom-sosialist və partiyasının MK-də islamdım. Onun galisinə qədər atalat və süstlük mövcud idi.

dinamizm yox idi, ayrı-ayrı entuziasltar isə ümumi atmosferə təsir edə bilməzdi. Atmosfer dayışılıyi yalnız kollektiv cəhdler nəticəsində baş verə bilərdi. Heydər Əliyevin iş üslubu onunla fərqlənirdi ki, mənəvi-siyasi sağlamlaşdırma işini aşkar şəkildə edirdi, içtimai reyo qulqə asırı, cəmiyyəti birləşdir köklü dayışıklılıkla yönəldə bilməşdi. Prinsip və hərəkətlərinde ardıcılı idi. Ona görə də, Qorbaçov aşkarlıq siyasetini elan edəndə biz deyirik ki, bu, bizim üçün yenilik deyil, Azərbaycanda 15 ildir aşkarlıqdır. Bu aşkarlığı daha təbii formada Heydər Əliyev səvet cəmiyyətinə getirmişdi.

Heydər Əliyevin digər sovet rəhbərləri ilə münasibətlərinin şahidi olmuşam. Ancaq onun Qorbaçova münasibətləri üzərində xüsusi dayanmaq istəyirəm. Müşahidələrim təqribən 10 il əhəmiyyətli edir.

1984-cü ildə xidməti işimlə bağlı Moskvaya getmişdim. Həmişə olduğu kimi, Heydər Əliyevin yanında oldum. Respublikadakı vəziyyət barədə danişdiq və bə vaxt birbaşa telefonlardan biri zəng çaldı. O, dəstəyi götürdü: «Mixail Sergeyeviç? Bəli, man sizi eşidirəm». Təbii ki, mən durdurub və protokola uyğun şikilə otquadan çıxınaq istədim. Ancaq o, ilə işarə etdi ki, oturum. Söhbətin mözgəni onda idki ki, Qorbaçov xeyli məsələləri Heydər Əliyevin rəqaslaşdırır, onun məsləhətlərini dinləyirdi. Heydər Əliyev da ona her seviyə tərafıla şəkildə izah edirdi.

Söhbətdən mənə aydın oldu ki, Qorbaçov hansısa məsələ ilə bağlı kömək istəyir. Xatırlayıram, Heydər Əliyev ona deyirdi: «Həq nə olmaz, mən tapşıraram, həll edərlər. Yaxşı, mən komissiyanın iclasında müzakirə edərəm, siza deyərlər, mən dəvət edərəm..., mən zəng edərəm..., mən tapşıraram». Söhbət başa çatanda, soruşdum: «İndi öyrənir iş?» – Heydər Əliyev gülümsəyərkən heç nə demdi.

1985-ci ildə Azərbaycan KP MK-nın nümayəndə heyətinin rəhbəri kimi Laos və Yetnamda ezməsiyətde idim. Hemin vaxt Zərifə xanım Əliyeva rəhmətini getmişdi. Moskvadən respublikaya gələn tilimata görə, vida mərasimində üç nəfər – Azərbaycan KP MK-nın birinci katibi, Nazirlər Sovetinin sədri və Ali Sovetin sədri getməlidiyi. MK-nın digər katibləri getmədi. Zərifə xanımın vəfatı barədə məlumatlı Moskva qayıdarken «Şeremetev» hava limanında aldum. Birbaşa daimi nümayəndəliyə gəldim, vida mərasimini hazırlıq prosesinə qoşuldum. Mərasim SSRİ tibb işçiləri evində keçirildi. Sehərdən etibarən camaat gəlməyə başladı. Mərasim SSRİ-nin bir sıra ali rəhbərləri gəlmİŞdi. İlk gələnlərdən biri da Sov. İKP MK-nın baş katibi Qorbaçovun heyat yoldaşı Raisa Qorbaçova idi. O, mərasimdə əvvələn sonadək oturdu, deñfde istirak etdi.

1981-ci ildə Moskvada Nizami Gəncəvinin 840 ililiy qeyd olundur. O vaxt mən Azərbaycan KP MK-nin ideoloji məsələlər üzrə katibiyim, İttifaq Evinde keçirilən tədbirin hazırlanışları ilə birbaşa məşğul olduğum. Heydər Əliyevin təklifi ilə məni məruzəcə təyin etmişdir. Siyasi Büronun bütün üzvlərinə, nازirlərə, Nazirlər Sovetinin yüksək rütbdəli məmurlarına dəvətnameyi göndərmişdim. Yubiley günü çatdı və biz mərasime geldik, tədbirin başlanğıc saatı yaxınlaşındı. Mən Heydər Əliyevə məruzə etdim ki, artıq qonaqlar gelib. O dedi: «İndi Siyasi Büronun icası gedir, mən icazə veriblər, çünki tədbir keçirilməsin. Ancaq digər üzvlər çətin ki, gəlsinlər. Odur ki, yubileynin tarixini müəyyənləşdirək nöqsanlara yol vermİŞİK». Söhbətimiz başa çatmadı, görük ki, Azərbaycanın daimi nümayəndəsi Ənver Hüseynov və vaxt Sov. İKP MK-nin kend təsərrüfatı üzrə katibi Mixail Qorbaçovu getirir. O, içəri daxili

olaraq Heydər Əliyevi salamladı. Sonra əlavə etdi: «Heydər Əliyeviç, mən Sizə görə icazə aldım. Siyasi Büronun iclasından heç kimə icazə vermirdilər, amma mən bildirdim ki, Heydər Əliyevin davatına getməyə bilmərəm».

Heydər Əliyevin cavabı çox qısa oldu: «**Diqqətinizə görə minnətdaram**».

Sonra Heydər Əliyev məni töqdim etdi, dedi ki, Azərbaycan KP MK-nın ideoloji məsələlər üzrə katibini, tədbirin məruzəçisiyim. Sonra zarafatla «Nizami ilə bağlı nə sualınız varsa, ona müraciət et bilərsiniz» – dedi.

Xatıldığım bir neçə fakt deməyə əsas verir ki, Qorbaçov Heydər Əliyevlə nəinki hesablaşırı, onun xoş münasibətinə nail olmaq isteyirdi. Fikrimcə, Heydər Əliyeva qarşı münasibətində dəyişikliklər Qorbaçovun ətrafdakılara qeyri-somimi və konstruktiv münasibətinin göstəricisi idi.

1990-ci ilde facieli 20 Yanvar hadiselerinden sonra Azərbaycan KP MK-nin 4 büro, üzvindən Moskvaya davət edildər. Siyasi Büröün iclasına Ayaz Müttelibov, Viktor Polyaniko, Məslüm Məmmədov və mən getdimkəndə... Məni görən Qorbaçov sorusunda:

- Siz kimsiniz?
 - Mən MK katibi Həsənovam.
 - Sizinle tanışqış?
 - Bəli.
 - Na vaxt?
 - 1981-ci ildə bizi Heydər Əliyev tanış edib.

«Onda hər şey aydındır» – deyə Qorbaçov söhbəti kesdi.
Biz ıcladan çıxanda Polyanicko mənə «Şən nəhaq Heydər Əliyevin adını çəkdiñ» deyərək Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyindəki çıxışından danışdı. Bəkiya gecəyarısı döndü. Səhər mənə Heydər Əliyevin verdiyi müsahibənin videokasetini gatırıldı. Diqqətlə baxdım, amma televiziyyada göstərmək, qəzərlərdə dərc etmək mümkün olmadı. Bununla belə kaset bütün Azərbaycana yayıldı. Xalqımız anlamağa başladı ki, tək deyil.

Həsən SARIYEV,

*Ağdam Rayon İcra Hakimiyyətinin
bəscisi*

**HEYDƏR ƏLİYEV AĞDAMIN İNKİŞAFININ SƏBƏBKARI,
AĞDAMLILARIN İŞƏ XEYİRXAHI İDİ**

Ağdamlılar mənim daim xüsusi hörmətin və qayğım olubdur. Həla 70-ci illərdə mən burada işlədiyim zaman Ağdamə nə qədər çox diqqət göstərilmişdir. Ağdamda nə qədər böyük işlər görülmüşdür - ham şəhərin qurulması, yaradılması, ham qəsəbələrin abadlaşdırılması, ham Ağdamın iqtisadiyyatının inkişaf etdirilməsi baxımdan. Ağdamın iqtisadiyyatı o illərdə çox yüksək sıralarda inkişaf etdirdi. Ağdam rayonu o vaxt bizim ən varlı rayonlarımızdan biri idi. Çünki Ağdamın cox gəzəl torpağı var, cox gəzəl töbiati var, cox fəndakar, zəhmətkeş insanları var. Onlar da bu torpaqdan, bu töbiətdən istifadə edərək yüksək naftiyolları əldə etdirildilər və buna görə da Ağdam Azərbaycanın varlı rayonlarından biri idi. Ağdam Azərbaycanın inkişafında çox böyük rol oynamışdır. Ağdamdan olan insanlar Azərbaycanın elmini, mədəniyyətini inkişaf etdirmişlər. Azərbaycanın dövlət orqanlarının yaradılmasında, inkişaf etdirilməsində fəal iştirak etmişlər. Bu da həm ağdamlıların sərvətidir, həm da bütün Azərbaycan xalqının sərvətidir.

Heydar ƏLİYEV

...1969-cu ilin iyul ayinin 15-i idi. Mən Kirovabad Kənd Təsərrüfatı İnstitutunun (indiki Gəncə Kənd Təsərrüfatı Akademiyası) tələbəsi kimi yay totilini doğma kondim Papravondda keçirirdim. Günlər bütün konda xəbər yayıldı ki, dünən Azərbaycanın rəhbərini dayışdı. Azərbaycan KPK MK-ya seçilmiş yeni birinci katib barədə isə heç bir məlumat yox idi. Hamini bu soxun kimliyi maraqlandırırdı.

HEYDƏR ƏLİ/ YEV QARABAĞI AZƏRBAYCANLILAŞDIRDI

Qeyd edilən dövrde Azərbaycanda sosial-iqtisadi vəziyyət böhranlı olmaqla yanaşı, bizim yaşadığımız Qarabağ bölgesinde durum daha acınlıqlı ve təhlükeli idi. Ərazilərdə insanların sosial yaşamı olduqca aşağı səviyyədə idi, bununla əberəbər daim qonşu kimi yanaşdırımız ermənilər tərəfindən de son illərdə fərqli münasibətlər görürdü. Artıq Qarabağda yaşayış azərbaycanlılar açıq-əşkar görürdülər ki, ermənilər avvalki kimi müti və ya ziyan görünmürlər, əksinə, son vaxtlar Ermənistandan gelen müxtəlif nümayəndə heyətlərinin təhriki ilə Qarabağ ərazisində ermənilərin daha yaxşı yaşamadı haqqına malik olmasından danışır, ayrı-seçkilik edirdilər. Bu cür söz-söhbetlərdən bütün Qarabağ camaatının xəbəri var idi, şübhəsiz ki, bu

baradə Azərbaycan rəhbərliyi də məlumatlandırılmışdı. Lakin 60-ci illərin əvvəllərindən başlamış bu zərərlər meyillərin qarşısını kəsmək üçün ölkə rəhbərliyi tərəfindən heç bir tədbir görülmürdü. Hələ 1967-ci ildə DQMVG ərazisində üç azərbaycanlı avtomobilin içinde yandırılması nəticəsində başlayan milli qarşıdurma elementlərini yarşıtmak üçün Bakıdakı rəhbərlik konkret addımlar atmadı.

1969-cu ilin həmin 15 iyul günündə – Papravənd kəndində biz ölkənin yeni rəhbərinin kim olacağı baradə müzakirələr apardığımız vədədə artıq Qarabağda Azərbaycan və Ermənistan arasında «soyuq müharibə» amansızcasına gedirdi.

Bir müddətdən sonra məlum oldu ki, Azərbaycanın birinci katibi Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinin sördi işleyib, özü də general rütbelidir. Bu xəber bizdə ermənilərə qarşı dövlət tərafından qotı addımlar atılacağına inam yaratdı. Bu inamı yaranan amil o idi ki, general Heydər Əliyev xüsusi xidmət orqanlarının yüksək çinli əməkdaşı kimi təhlükənin acı nəticələrini hamidən yaxşı duydurdu və onun aradan qaldırılması üçün konkret planı ola bilərdi. Biz bu zənnimizdə yanılmamışdıq. Heydər Əliyev qısa müddət ərzində bölgədəki separatizm qıqlıcumlarını aradan qaldırdı. Vilayət rəhbəri şovinist V.Şahnazaryan Azərbaycana loyal Məlumyanlı əvəzləndi, hüquq-mühafizə orqanlarında ise ciddi temizləmə aparıldı. 1923-cü ildə Azərbaycanın altına qoyulan «gec partlayon bomba» – DQMVG-də coreyan eden və günü-gündə genişlənən ekstremist meyiller qısa müddət ərzində ölkənin yeni rəhbərinin fəaliyyəti nəticəsində neytrallaşdırıldı və bu inzibati subyekti müstəqiliyinə, Bakıya saymazvana münəsibətinə 1987-ci ilə qədər tam son qoyuldu.

Heydər Əliyev müxtəlif üssüllərdən istifadə etməklə Dağlıq Qarabağ ərazisini azərbaycanlılaşdırırdı. Əgər 1970-ci ildə DQMVG-nin ümumi əhalisinin 18 faizi azərbaycanlı idisə, bu rəqəm 1979-cu ildə 23 faizə çatmış, 1989-cu ildə isə 30 faizi keçmişdi. Baki Ali Partiya Məktəbinin milliyətçə azərbaycanlı olan mezunları və digər mütexəssisləri DQMVG-nin vilayət, şəhər, rayon partiya-sovet orqanlarında yeni açılmış vezifelərdə işləməyə göndərilir, mesul vozifələrə əsasən azərbaycanlı kadrlar təyin olunurdu.

Azərbaycana inkişaf, rifah bəxş edən Heydər Əliyev bu prosesə Dağlıq Qarabağ ərazisində xüsusi diqqət ayırdı. 70-ci illərdə Dağlıq Qarabağın sonnəti güclü inkişaf etdi. Əgər 1970-ci ildə vilayətdə 124 ton ipək istehsal olunmuşduسا, bu rəqəm 1979-cu ildən 144 ton'a çatdırıldı. 1970-ci ildə 8,4 min cüt ayaqqabı istehsal olunmuşduسا, bu rəqəm 1979-cu ildə 3,5 milyon ötdü. Müvafiq dövrərdə yağ, pendir istehsalı da 300 ton artmış, şərab istehsalı 1979-cu ildən 1970-ci ilə nisbətən iki dəfədən çox olmuşdu. 70-ci illərdə DQMVG-nin kənd təsərrüfatı çoxsəhəli aqrar-sənaye kompleksinə çevrildi. 1982-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun həcmi 1965-ci ilə nisbətən təxminən 3 dəfə artı. Dağlıq Qarabağın ərazisində yeddi sonnət müəssisəsini, 10 aqrar-sənaye kompleksini, 3 şərab zavodunu su ilə təchiz edən, hamçinini vilayətin və ətraf rayonlarının 120 min hektar torpağını suvarmağa imkan verən 550 milyon kubmetrlik sututları olan Sərsəng su döryaçasının 1976-ci ildə istifadəyə verilmiş ilə Heydər Əliyev Qarabağın iqtisadiyyatında böyük canlanma yaradı. 1978-ci ildə Xankəndini respublikanın paytaxtı ilə birləşdirən dəmiryol xəttinin çəkilişi Dağlıq Qarabağın iqtisadiyyatının Azərbaycanın digər regionları ilə bağlılığını geniş zəmin yaratdı.



AĞDAM TARİXİNİN ƏN ŞANLI İNKİŞAF DÖVRÜΝƏ QƏDƏM QOYDU

Heydər Əliyevin Dağlıq Qarabağda yaşayan azərbaycanlıların təhsilinə olan qayğısı sayəsində bir sira yeni məktəb binaları inşa edildi. Belə ki, Şuşa şəhərində 875 yerlik orta məktəb binası, 375 yerlik xüsusi internat, rayonun Zarıslı, Xələfli, Şırlan, Səfixanlar, Xanlı kəndlərində 375, Malibeyli kəndində 625 yerlik orta məktəb, Turşu kəndində isə «fin evi» tipli sekkizilik məktəb, Ağdərənin Umutlu kəndində 625, Cərəkdar, Ortapeyə və Manaklı kəndlərinin hər birində 475 nəfərlik, Sırıxbəyli, Xatınbəyli, Narsıdər kəndlərinin hər birində tıqılım 275 yerlik məktəbler, Xocavənd rayonunun Əmiralılar, Qarabağlı, Tuğ və Edilli kəndlərinin hər birində 625 yerlik məktəblərin tikilməsi məhz 70-ci illərdə Heydər Əliyevin DQMVG-də yaşayış azərbaycanlılarının maariflənməsinə göstərdiyi qayığının əyani təzahürüdür.

Yeni yaradılmış təhsil ocaqlarının kadrları potensialının həll etmək məqsədi 1973-cü ildə Heydər Əliyev Xankəndidə pedaqoji institut açıldı. Bu ali təhsil müəssisəsi strateji məqsədlər güdərkən vilayətdəki azərbaycanlıların təhsil aldığı məktəblər üçün yüksək ixtisaslı pedaqoji kadrların hazırlanması işində mühüm rol oynadı. Vilayətə məalli kadrların axını başladı, eləcə də bölgədə azərbaycanlı ziyahlarının formalşaması prosesi geniş vüset aldı. Heydər Əliyevin birbaşa seyi nəticəsində vilayətin erməni və rusdillilər məktəblərində de Azərbaycan dilini tədris olunmağa başlandı. Vilayətin sovet, partiya, hüquq-mühafizə orqanlarının, digər təşkilatların inzibati binalarının ləvhələrinin Azərbaycan dilində yazılışının təşəbbüsüçü də məhz ulu önderimiz idi.

Heydər Əliyev Qarabağ ərazisində azərbaycanlılığın simvolu sayılan Şuşaya xüsusi diqqət ayrırdı. 70-ci illərin əvvəllərində Şuşa şəhərində kurort kompleksinin inkişaf etdirilməsi məqsədilə 700 nəfərlik «Şuşa» dağ iqlim sanatoriyası, onun 330 nəfərlik pansionatı, habelə vanna binası, içməli su qalereyası, 100 nəfərlik məşə sağlamlıq məktəbi kompleksi, 100 nəfərlik xəstəxana istifadəye verildi. Ümumi sahəsi 13 min kvadratmetr olan yeni abad yaşayış evləri, bir sıra mədəni-məsiş obyektləri və digər binaların tikilməsi Şuşa şəhərinin simasını kökündən dəyişirdi.

Heydər Əliyev bunlarla kifayətlənməyərək Azərbaycan KP MK-nin və Azərbaycan SSR Nazirlər Sovetinin 4 noyabr 1976-cı il tarixli «Şuşa şəhərində kurort kompleksini daha da inkişaf etdirmək tövdbiləri haqqında» qərarı qəbul etdi. Bu qərar Şuşanın iqlim şəraitindən, qızılımlı mineral bulaqlarından və digər tabii sərvətlərindən kifayət qədər istifadə olunması üçün geniş imkanlar açdı. Qısa müddədə şəhərdəki turist bazasına 300 çarpanlıq əlavə yer artırıldı.

Həmin illerdə Azərbaycan Kurortlarının Ticarət İdarəsinin Şuşa şöbəsinin anbar bazası, Rabita evi, il boyu işleyən 400 nəfərlik uşaq sanatoriyası kompleksi, 150 avtoməşin üçün açıq dayanacağı olan qaraj tikiib istifadəye verildi. O illerdə milli musiqi alətləri fabriki genişləndirildi. Əhalinin mənzil problemlərinin həlli üçün yerli relyeflər əlaqədər olaraq fordlayıhələr əsasında yaşayış evlərinin tikilməsinə icazə verildi. **100 yerlik 9 mərtəbəli «Qarabağ» məhmanxanası ucaldıldı.** Dahi Üzeyir Hacıbəyovun abidəsi, şairə Natəvanın büstü, Vaqifin məqbarası, Şuşada Tarix muzeyi, Bülbülün ev-muzeyi, Poeziya evi, Xalça evi, Şəkil qalereyası məhəz 70-ci illərdə ərsəyə gəldi.

Ümummilli liderimizin bütün bölgələrə olan böyük qayğısı Ağdamə xüsusi xeyirxahlıq, qayğıkeşliklə davam etdi. Heydər Əliyevin hakimiyyəti dövründə Ağdam misli görünməmiş miqyasla inkişaf etdi, abadlaşdı. Həmin illerdə Ağdam həm görünüşə, həm də mahiyyətəcə çox varlanmışdı. Bütün evlər yenidən tikiildi, hər ailə, demək olar ki, avtomobile malik idi. Ele yaşıdığım Papravənd kəndinin timsalında 70-ci ilədək olan dövrə sonrakı müddədə yaranan forqləri aydın müşahidə edirdik. Əgər əvvəller kəndimizdə bütün evlər birmərtəbeli, sakınlar isə kasib yaşayırlarsa, artıq 70-ci illərin ortalarından etibarən Papravənd sürətə abadlaşmağa başlaşdı, artıq bütün evlər ikimərtəbeli idi, hamının həyatında maşın vardı.

Ağdamə dövlət qayğısı, himayədarlığı hər sahədə artırdı. Yeni-yeni müəssisələr, ictimai-iaşa obyektləri, məktəblər, mədəniyyət mərkəzləri əhalisinin istifadəsinə verilmişdi. O vaxt ağdamlılar deyirdilər ki, Heydər Əliyev bütün İttifaqın pulunu Ağdamə töküb, ona görə də rayonumuz belə sürətə inkişaf edir, sakınlar isə bu qədər varlanır. Bu müddət ərzində iri aqrar-sənaye, təsərrüfat rayonuna çevrilən, bölgənin iqtisadi mərkəzi olan, əhalisinin rifahı daim dinamik yüksələn Ağdam Heydər Əliyevin diqqəti, qayğısı sayəsində Qarabağın məğrur qalasına çevrilmişdi. Şübhəsiz ki, Heydər Əliyev Ağdamın potensialına və ağdamlıların şəxsi xüsusiyyətlərinə yaxından bələd olduğunu bu rayonun inkişafına xüsusi önəm verir, bu tərəqqidən bölgədə olan erməni toşurşunu azaltmaq üçün məqsədyönlü şəkildə istifadə edirdi. Böli, Heydər Əliyev Ağdamı Qarabağda erməni hegemonluğuna qarşı əzmkarlıqla çıxan bir sərt qaya, alınmaz qala kimi formalasdırırdı.

Sonralar ulu öndərimiz həmin dövrü xatırlayaraq deyəcəkdi: «Tariximizdə keçən əslrlər də Ağdam rayonundan nə qədər dəyərli insanlar olubdur. XX əsrin əvvəllərində də



olubdur, elə 70-ci illərdə də olubdur, bu gün də var. Ona görə də ağdamlılar fəxr edə bilərlər ki, onların belə gözəl bir diyarı var, gözəl bir şəhəri olubdur və bundan sonra da olacaqdır. Ən böyük nailiyyət ondan ibarətdir ki, ağdamlılar çox fədakar, çox zəhmətli insanlardır və Azərbaycan Respublikasının hayatındə daim çox böyük rol oynayırlar. Ağdamlılar takca Ağdamda yox, Azərbaycanın bütün rayonlarında böyük-böyük vəzifələrdə işləyiblər. Mütəxəssislərimiz, alımlorımızın, mədəniyyət xadımlorımızın bir çoxu Ağdamdan olubdur. Bu da təbiidir, bunu heç kəs yaratmayıbdır, ağdamlılar özləri yaradıblar, ağdamlılar bunu özlərinin ağılı, zəkası, fədakarlığı, zəhmətkeşliyi – məhəz bunların noticəsində əldə ediblər».

Mən həmin dövrde şərabçılıq sənayesinə aid müəssisəsədə çalışdım. Bu sahə də görünməmiş dördəcə yüksəlik dövrünü yaşadı. Yeni emal müəssisələri yaradılırdı, artıq zavodlarımız şərabçı çənlərə yox, şüslərə doldurmaqla satıldı. Bir sözlə, ağdamlılar Heydər Əliyevin sayəsində rifah içində təhlükəsiz yaşayır, Ağdamı abadlaşdırırlardı. Bu xoşbəxt həyatımız necə ki Heydər Əliyevle başlamışdı, elə də 1987-ci ilin sonlarında ulu öndərimizin rəhbər vazifələrində istefası ilə başa çatdı.



İLK ŞƏHİDLƏRİ AĞDAM VERDİ

Heydər Əliyevin vəzifələrindən uzaqlaşdırılmasından dərhal sonra erməni separatizminin ilk qıçılıcı közərdi. Akademik A.Qanabekyan 1987-ci ilin noyabr ayının 18-də Fransanın «Humanite» qəzetinə verdiyi müsahibəsində vurğulayırdı ki, «mən iqtisadçı kimi əmin edirəm ki, DQMV-nin coğrafi cəhətdən daha çox bağlı olduğu Ermenistana birləşdirilməsi düzgün oları. Bu barədə mənim xüsusi təklifim var və onu artıq töqdim etmişəm. İnanıram ki, yenidənqurma və demokratiya şəraitində bu problem öz həllini tapacaq». Bu müsahibə separatizm meyillerinin aşkar burzuz verilmesi üçün sınaqlı rolunu oynadı.

1988-ci ilin yanvar ayında Qarabağ münacişosunun yeni mərhələsinin startı üçün bütün hazırlıq yekunlaşmışdı. Ermenistandan xalq deputatları qismində vilayətə gələn emissarların təşkilatlığı ilə fevralın 5-də Xankendide 90 nəfərin iştirak etdiyi ilk mitinq keçirildi. Fevralın 9-də keçirilən mitinq 150 nəfərdək adam, fevralın 13-dəki mitinq 300 nəfərə qədər şəxs toplaşır. Fevralın 20-də çağırılan vilayətin Xalq Deputatları Sovetinin fəvqəladə iclasında DQMV-nin Azərbaycan SSR-in tabeliyindən çıxaraq Ermenistan SSR-in tərkibinə daxil olması barədə qərar qəbul edilir.

Bu hadisənin sohəri günü vilayət partiya komitəsinin plenumunda DQMV PK-nın birincisi Boris Gevorkov vəzifəsindən azad edilərək onun yerine ekstremist «Krunk» təşkilatının rəhbəri, Xankendidə keçirilən qanunsuz mitinqlərin aparıcısı olan V.Poqosyan təyin olunur. Mərkəzi rəhbərliyin, eləcə da Bakının razılığı ilə Dağlıq Qarabağ rəsmən baş separatçının nəzarətinə verildi. Dağlıq Qarabağ bölgəsinə belə asanlıqla itirməyə başladı.

Bu tohlikəni Ağdam sakinleri də hiss edirdi. Hadisələrin an qızığın vaxtında – fevral ayının 22-də Ağdamın minlərlə sakini Əsgəran üzərinə yürüş çıxdı. Ancaq bu yürüşün qarşısı alındı, sonradan isə hətta yürüş iştirakçıları təqib edildi. İndiyədək 6 minə yaxın övladını vətən yolunda şəhid vermiş Ağdam məhəm həmin gün Qarabağ münacişosunun ilk şəhidlərini – Əli ilə Bəxtiyarı torpaq və millət uğrunda qurban verdi. Artıq ilk qan tökülmüşü və anlayırdıq ki, müracihibə qəşqələndir. Bu məqsədla kəndlərdə əhalinin silahlandırılması prosesi gedirdi. Müdafiəmizi möhkəmləndirmək üçün gördüyüümüz bu tədbirlərə dövlət nəinki kömək edir, hətta maneə yaradır, silahları bizdən yiğirdilər. Buna baxmayaraq, yerlərdə özünü müdafiəsi dəstələri təşkil edirdik.

Papravond kəndində mütəşəkkil, nizamlı özünü müdafiəsi dəstəsi yaratdıq. Rəhbərlik etdiyim könlüllürdən ibarət hərbi dəstə həm kəndin müdafiəsini təşkil edir, ham də digər kəndlərə yardım göstərirdi. Lakin Azərbaycan rəhbərliyi, sözün həqiqi monasında, bize döyüşməyə imkan vermir, hər vəchlo bizi əsas məqsəddən yaxındır, siyasişədirməyə cəhdler edirdi. Elə bu baxımdan da qısa müddət orzında Ağdamda mövcud olan bütün batalyonlar müxtəlif siyasi partiyaların hərbilosdırılmış dəstələrinə çevrilmiş, müdafiədən çox siyasi qarşıdurmalarla müşğul olurdular. O dövrədə Ağdamda 11 özünü müdafiəsi batalyonu faaliyyət göstərirdi. Birinci ilə mehribən olan hərbi qüvvələr sonrakı vaxtda Bakıdakı siyasetçilər tərəfindən ələ alınmışlarına görə daxili ixtilaflara baş qoşmuş, Ağdamı müdafiəsiz qoymuşdur.

Bakıdakı siyasi gərginlik, qovşalar Ağdamda hərbi müstəvədə davam edirdi. Rayonda digər xoşagolmaz hadisələr baş verirdi. Ayrı-ayrı dəstələr, qruplar müxtəlif bəhanələrle pul yığıydılar. Bu pullar isə sonradan hara xərcənməsi məlum deyildi. O vaxt yaradılmış «Qarabağ xalq yardım» fondu adı ilə milyonlarla manat pul, saxta cədvəllər tərtib edilərək mənimənilər, ancaq Qarabağın, Ağdamın müdafiəsi üçün heç bir iş görmərdi.

Nəhayət, Ağdam ermənilər tərəfdən ilk zərbəni 1992-ci ilin sentyabr ayının 4-də Abdal-Güləblə kəndinin işğal edilməsi ilə aldı. Bu kənd strateji cəhətdən çox mühüm yüksəklikdə yerləşir. Həmin yüksəkliyin ermənilər tərəfindən alınması Ağdam şəhərinin birbaşa tohlikədə qalmamasına sərat yaradırdı. Əvvəllər həmin kəndi yerli özünü müdafiəsi dəstələri qoruyurdu. 1992-ci ilin avqust ayındayn əhalini zorla kənddən çıxarıb yerli müdafiə dəstələrini ləğv etdilər. Onların yerinə başpozuq, səriştəsiz hərbi qüvvələri yerləşdirildilər. Bu isə müdafiəsi qalan Abdal-Güləblimən və sonra digər kəndlərin də işgalına sərat yaratdı. Ağdamın en ağır, faciəli günləri isə AXC-Müsavat hakimiyyəti dövründə tosadı. Bu az müddədə Ağdamın 60-dan çox kəndi işğal edildi. Şəhər isə faktiki olaraq iflic vəziyyətinə salındı. Dövlət başçısi, ümumiyyətə, ölkə rəhbərliyi bütün Dağlıq Qarabağ orasızını, o cümləden Ağdamı nəinki müdafiə etmiş, onları siz qoymuş, hətta yerli əhalini bütün döyük və müdafiə imkanlarından məhrum etmiş, onları zorla öz dədə-baba yurdlarından çıxarmışlar. Ağdamın bütün iqtisadi-sənaye infrastrukturunu şürlü şəkildə dağıdırlı, hakimiyyət mənsubları tərəfindən mənimənilərdir.

**HEYDƏR ƏLİYEVİ HAKİMİYYƏTÖ İLK DƏFƏ
48 MİN Ağdamlı dövət etdi**

Bu müddədə xalqın ümidi, inam nəzərləri Naxçıvana – Heydər Əliyevə dikilmişdi. Hələ ötən asrin 70–80-ci illərində Azərbaycanın torəqqisinin müəllifi olmuş bu şəxs Qarabağ mahallində xüsusi nüfuz sahibi idi. Çünkü bu elin camaati bilirdi ki, məhz Heydər Əliyevin fədakarlığı sayəsində Qarabağda, xüsusən də Ağdam rayonunda böyük miqyaslı inkişaf baş vermiş, əhalinin sosial rifahının yüksəkləşməsi, kənd təsərrüfatının va yerin sonanının istehsalının artması, əyalət məntəqələrinin modernləşdirilməsi istiqamətində konkret uğurlu addımlar atılmışdı. Qürur hissə ilə xatırlanısa digər fakt isə odur ki, Qarabağ ərazisində hemişə partlamaq üçün bir qırğınlıca ehtiyac duyan «bombə» – etnik separatizm meyilleri də yalnız Heydər Əliyevin uzaqgörənliliyi, dəyanəti sayəsində 70–80-ci illərdə tamamilə aradan qaldırılmış və bölgədə aparıcı olan erməni təsiri neytränləşdirilmişdi. Bir sözlə, Qarabağ tam azərbaycanlılaşdırılmış əraziyə çevrilmişdi.

Qarabağlılar onun da forqında idilər ki, münəaqışə Heydər Əliyev mərkəzi rəhbərlikdən uzaqlaşdırılardan comi iki həftə sonra başlamışdı. Ermənilər və onların havadarları məhz Kremlədə dalgalanan türk bayrağını «kendirəndən» sonra ərazi iddialarını ortaya qoydular. Həm Bakıda, həm də Moskvada işlədiyi dövrlərdə daim erməni separatizminə qarşı ciddi maneə sayılan bu şəxsiyyət – yalnız Heydər Əliyev hakimiyyətə qayıdacağı təqdirdə savası dayandırmaq gücündə ola bilərdi. Bu həqiqəti dərk edən ağdamlılar siyasi seçimlərini hələ 1991-ci ildə bildirdilər və bu məqsədli kampaniyaya başladılar.

O dövrədə Azərbaycanın müxtəlif bölgələrdə Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə bağlı çağırışlar eşidildi. Şübhəsiz ki, fəallıqları və təşəbbüskarlıqları ilə daim forqlənen ağdamlılar bu prosesdə də öndə idilər. Belə ki, **1991-ci ildə Konstitusiyadakı «yaş senzini»nın ləğv olunması və Heydər Əliyevin tacili olaraq dövlət idarəciliyinə davət edilməsi tələbi ilə Ağdam rayon sovetinin 75 deputatının və ictimaayıtin geniş təbaqəsinin təmsilçilərinin imzaladıqları müraciət o zaman bu qəbəldən olan ilk hadisə iddi.** Sonrakı günlərdə bu müraciəti imzalayan ağdamlıların sayı **48 min nəfərə qədər** artı. Bu sonəd üçün daha geniş imza toplanılması prosesində bilavasitə iştirak edən insan kimi qeyd edə bilərem ki, hansı ağdamlıya müraciət edirdikə, çökimnədən imza atır, həmçinin «Bizi bu bələdan yalnız o kişi qurtara bilər» söyleməyi de unutmurdu. Rayon mərkəzində münasib yer təşkil edərək imzatoplama kampaniyasını orada aparırdı. Müxtəlif siyasi qüvvələrə bağlı olan batalyonlar biza mane olmaq üçün min bir əsula əl atır, toxribat cəhdləri edirdilər. Lakin biz mühafizənin güclü təşkil edərək ağdamlıların öz iradələrini bildirmələri üçün münbit şərait yarada bildik. Nöticədə Ağdam sakinlərinin üçdə birinin – **48 min nəfərin imzası ilə dövlət orqanlarına müraciət edərək** Heydər Əliyevin dərhal ölkə rəhbərliyinə gətirilməsini tələb etdi.

Bu hadisədən sonra Bakı rəhbərliyinin və AXC-nin Ağdama, ağdamlılarə olan kəskin münasibəti dəha da qəlizləşdi. Sanki Ağdama qarşı «səlib yürüyü» elan olunmuşdu. Heydər Əliyevə olan ümumxalq etimadının acığını Ağdamda müxtəlif toxribatlar, xəyanətlərlə ödəmə-yə cəhdlər olurdu. Çökimnədə Heydər Əliyevi müdafiə etdiklerini söyləyən şəxslərə qarşı terror hazırlanırdı, onlara qarşı inzibati təzyiqlər həyata keçirilirdi. Məsələn, mənə qarşı



bərişməz mövqə tutaraq rəhbərlik etdiyim müəssisəni yoxlamaq adı ilə iki dəfə bağladılar. Bu kimi təzyiqlər digər silahdaşlarımıza qarşı daha amansız əsərlərə davam edirdi. Lakin bütün bunlar biz ağdamlıları qorxutmurdu. Başa düşürük ki, nəinki Ağdam, bütünliklə Azərbaycan böyük təhlükə içərisindədir və belə hər an dağın genis miqyas alır, bə xaosun qarşısını alacaq yeganə insan isə məhz Heydər Əliyevdir. O, xilaskar və milletin yeganə nücat ünvandır. Onun hakimiyyətə qayıdışının gecikdirilməsi isə bizim Ağdami itirmeyimizlə nöticələnə bilər. Sonrakı proseslər bizim bu ehtimalımızın əbəs olmadığını təsdiqlədi.

1992-ci ilin fevral ayının 26-da Xocalıda baş verən amansız soyqırımının ilk sorağı Ağdama çatdı. Erməni vəhşiliyindən güclə-bola ilə canını qurtarmış xocallılar Ağdama ponah getirdilər. Biz dəhşət içinde idik. Gözlerimizə inana bilmirdik, bu qədər də zülüm, amansızlıq ola bilərdi mi? Xocalıların başına gətirilən müsibətləri heç kinolarda da görməmişdik, kitablardan da oxumamışdıq. Beli, müdafisəsiz qalan, öz dövlətinin köməyini görməyən, ümidi etdiyi silahlı dəstələrən siyasi ambisiyalarının güdəzəzə gəden Xocalı sakinləri qanlı erməni terrorizmi ilə üzüze tek qalmışdılar. Artıq anlayırdı ki, geriye yol yoxdur, Azərbaycanın iqtidarı xalqına düşmən, müxalifəti isə xəyanətkardır. **Etirazımızı, hiddətimizi bildirmək üçün 1992-ci ilin 3 martında rayon mərkəzində mitinq keçirdik.**

Aksiyamızda yalnız bir tələb var idi: «Heydər Əliyev hakimiyyətə gəlməlidir!» Bu mitinqdə minlərlə ağdamlı iştirak edərək Heydər Əliyev şəxsiyyətinə, bacarığına, dövlət idarəciliyi qüdrətinə olan zərurəti aşkar şəkildə bildirdi. Lakin Bakıda gedən siyasi oyular Ağdamda da davam edir, rayonumuza addım-addım işğala aparırdılar.

HEYDƏR ƏLİYEVİN RƏHBƏR TƏPSİRİ

1993-cü ilin iyul ayının 23-də Ağdam işğal olundu. Ağdamlıların hamisi birmənəli olaraq bu fikirdərdir: rayonumuzun işgalının əsas sobobkarları Surət Hüseynov, AXC-Müsavat iqtidarı və Azay Mütləlibovun siyasi komandası olmuşdur. Onları arasında gedən ziddiyətlər, siyasi qoşgalar rayonumuzun tacavüzüne sorat yaratdı. Məhz bu intriqaların nöticisi idi ki, Ağdamın bütün kəndlərinə yerli özünümüdafiə dəstələri buraxıldı və «Ağdamı yerli camaat yox, dövlət qoruyacaq» kimi pafoslu bəyanatlarla işğala zəmin yaradırdılar.

Bir möqəmi xatırlatmaq istərdim. 1992-ci il ərzində Papravond batalyonunu loğv etmək məqsədi ilə müxtəlif vasitələrə ol atır, cəbi gah Ağdam briqadasından çıxarıb Tərəf briqadasının, yəni digər rayonun nozarətinə verir, gah da konar hərbçi dəstələri kəndimizdə yerləşməklə bizi müdafiədən konarlaşdırmaq istəyirdilər. Əvozimizə kondi qoruyacaq batalyonlar isə hərbin na olduğunu bilməyən insanlardan təşkil olunmuşdu. Adı bir fakt. Kəndimizin ətrafında «Qlobus» deyilən bir yüksəklik var idi. Onun alınması üçün iki batalyonu göndərdilər, lakin bütün hücumlar uğursuz alındı və bizimkilor geri çəkilməli oldular. Lakin növbəti dəfə hücumda Papravond özünümüdafiə dəstəsi getdi və əməliyyat uğurla nöticələndi. Yəni, bütün növbəti hərbçisi sarsılla təmİN olunmuş iki batalyonu bilmədiyi yüksəkliyi adı bir hərbçi dəstə böyük şicatlı geri götürdü. Ümumiyyətə, na qodar ki, Şirin Mirzayev Ağdamda hərbçi qayıyyotu nozarət edirdi, biz müdafiəni de yüksək soviyyədə təşkil edirdik və işimizə konar qüvvələr təsir edə bilmirdi. Lakin bu qəhrəmanın insanın müəmmalı ölümündən sonra, demək olar ki, tonha qaldıq. 1992-ci ilin noyabr ayında isə zorun Papravond özünümüdafiə dəstəsini buraxaraq guya dövlətin müdafiəsi altına alıqları kəndimizi əslində tam müdafiəsiz qoydular. Böli, biza öz dədə-baba yurdumuzu qorumağa, kəndimizi müdafiə etməyə imkan vermirdilər. Sonradan isə Ağdam işğal olundu.

1996-cı ildə Ağdam ictimaiyyəti ilə görüşündə ümummilli liderimiz Heydər Əliyev rayonumuzun işgalinə belə münasibət bildirmişdi: «Ağdam şəhəri heç vaxt işğal oluna bilməzdi. 1988-ci ildən Ermənistən tərəfindən Azərbaycana qarşı başlanan təcavüz – ilk atışmalar, ilk qırılcım, təcavüzün ilk addımları məhz Ağdamda tərəf yönəldilmişdi. Bu da tabidiir, çünki Dağlıq Qarabağda gedən yolların hamısı Ağdamdan keçir. Eyni zamanda, Dağlıq Qarabağda yaşayan ermənilər Ağdamın nə olduğunu yaxşı bilirdilər. Ağdamın tarixini də, keçmişini də, Ağdamın insanların nə qədər dayanaklı, nə qədər casarətli olduğunu da yaxşı bilirdilər. Strateji nöqtəyi-nəzərdən isə Ermənistən təcavüzünün qarşısının alınması üçün Ağdam, şübhəsiz ki, çox əhəmiyyətli bir nöqtə idi. Ağdam qorunmalı idi, Ağdam saxlanılmalıdır idi, Ağdam müdafiə olunmalı idi. Ağdamın işğalı yolverilməz idi. 1992-ci ilin sentyabrında Abdal-Güləblə kəndinin işğal olunması, ondan sonra da rayonun digər kəndlərinə hücumlar, Ağdam'a qarşı yönəldilmiş təcavüzkar planlar, nəhayət, Ağdam şəhərinin işgalinə gotirib çıxardı».

Ancaq nə yaxşı ki, Heydər Əliyev – ağdamlıların həmdəmə, himayədarı olan bu böyük insan var imiş. Onun hakimiyətə gəlisiñin gecikməsi Ağdamın və digər rayonların işgalini ilə nöticələndi, ancaq əbədi rəhbərimiz dövlət idarəciliyinə qayıtdıqdan sonra biz məcburi köçkünlərin böyük dəstə, xeyirxahi oldu. Elə rayonumuz işğal edildikdən bir neçə gün sonra Bərdədə sakınlərimizlə görüşə gəldi. Hər birimizə ürək-dirək verdi, onun hər bir sözü bizim

üçün böyük dəstək, taskinlik idi. İndi də həmin görüşü xatırlayanda höycəcanlanıram. Heydər Əliyev Ağdam itkisinin necə böyük bir faciə olduğunu deyr, Ağdamin yeniden qurulmasındaki xidmətlərini yada salır və bizi deyirdi ki, ağdamlılar həmişə dayanı, vüqarlı insanlar olublar, gərek indi də bu hissələri unutmasınlar, qoleboye, doğma yurdularına qayıdaçıqlarına inansınlar. Milli liderin bu sözləri, sözün həqiqi mənasında, biza qol-qanad verdi. Və mən Heydər Əliyevin şəxsiyyət qüdrətini, rəhbər böyükliyünü həmin gün özüm üçün yenidən köşf etdim.

Sonrakı dövrorda Heydər Əliyev dəfələrlə görüşdüm, söhbətlər etdik, müşavirlərədə müzakirələr apardıq, bütün bu tövəsüratlar mənənə Heydər Əliyevin, doğrudan da, dünyamın on böyük azərbaycanlı və Azərbaycanın on qeyrotlu, mərhaməti vətəndaşlığı olduğunu qətişəndirdi. 1994-1995-ci illər ərzində mən Ağdam Rayon İcra Hakimiyyəti başçısının solahiyəyətlərini həyata keçirirdim. Elə həftə olmurdı ki, Heydər Əliyev ağdamlı məcburi köçkünlərin voziyəti ilə maraqlanmasın. Hər hansı bir problemimiz olsa, ulu öndərimiz onu elə həmin an həll edirdi. Bir müşavirədə bütün dövlət strukturlarını təpsirmişdi ki, məcburi köçkünlərin problemləri ilə bağlı sizə müraciət edənlər şəxson mənim adımdan müraciət edirlər, ona görə də onları həmin doqquz həll etmək lazımdır. 1995-ci ilin iyul ayının 9-da mən Ağdamə icra başçısı təyin olunmağım münasibəti qəbul edən Prezident Heydər Əliyev söylədi: «Sən elə bir rayona rəhbər təyin edirəm ki, oranın sakınlarının xüsusi diqqət və qayğı göstərilməlidir, onların problemlərinin həlli üçün fadakarlılıq çalışmaq gərəkdir. Vaxtla özümüzün qurub yaratdığım, inkişaf etdirdiyim Ağdam indi işğal altında olsa da, rayonun zəhmətkeş adamları məcburi köçkünləri təleyi yaşasa da, ağdamlar sınmamalı, yəna də dayanılmış olmalıdır. Dövlət başçısı kimi mənənə on yaxşı xidmət yerli nümayandam kimi sənən ağdamlıların qeydina qalmagın, onların köməyinə çatmağındır. Onu da nəzərə al ki, Ağdamə və ağdamlıhələrə mənim həmişə qayığım olub, bundan sonra isə bu qayğı daha da artacaq».

Prezidentin bu sözləri mənənə necə böyük bir məsuliyyəti üzərimən götürdüyüm anlatmaqla yanşı, iş prosesində Heydər Əliyev kimi əzəmətli şəxsiyyətin daimi dəstəyini hiss edəcəyimə ömənik yaratdı.

HEYDƏR ƏLİYEV AGDAMINI YENİDƏN QURDU

1996-ci ilin avqust ayının 6-da Prezident Heydər Əliyev Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirdi. «Ağdam Azərbaycanın böyük rayonlarından biridir. Ağdam şəhəri Azərbaycanın qadın və çox böyük tarixə malik şəhərlərindən biridir. Respublikamızın həyatında Ağdam rayonu həm iqtisadi, elmi potensialı, həm də insanların fadakarlığında gərə həmişə çox mühüm rol oynamışdır. Ağdam rayonundan olan bir çox şəxslər ölkəmizin həyatının müxtəlisf sahələrində səmərəli fəaliyyət göstərmişlər. Rayonun özündə yaşayışlı Azərbaycanın gözəl güşəsi olan Ağdamda qurub-yaratmaqla məşğul olmuşlar», - deyə Ağdam, ağdamlılar yüksək qiymət verən ulu öndərimiz işğalın sobəlləri, nöticələri, bu - sahədə beynəlxalq miqyasda görülen işlərdən geniş danışı. Rayon sakınlərinin diqqətlə dinləyən Prezident onlara təskinlik verdi, acı məhrumiyətlərin bitəcəyinə inam bəsləməyi tövsiyə etdi.

«Ağdam rayonunun sakınlarından 6 mina qədər insan həlak olubdur. Ancaq Azərbaycana, o cümlədən Ağdam rayonuna vurulan zərbələr bununla tamamlanır. Ağdamın ərazisində olan tarixi abidələrini böyük bir şəhər viran olubdur, dağılbıdır. Ağdamın ərazisində olan tarixi abidələri-

miz, bizim tariximizin həkk olunduğu daşlar, dağlar, obalar, meşələr – hamısı zəhərlənibdir, dağlıbdır. Ağdam şəhəri böyük bir şəhərdir. Orada insanlar onillər, yüzillər özlərinə yaşayış yerləri yaradıblar, evlər tikiblər. Bunların hamısı dağlıbdır və insanların nəsildən-nəsillərə keçən varı-yoxu, varidatı möhv olubdur, əldən gedibdir... Ağdamın işgal olunması, Ağdam şəhərinin və başqa rayonların torpaqlarının işgal olunması Azərbaycanı çox ağır bir vəziyyətdə qoyubdur» söyləyen Heydər Əliyev məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlətin müthüm tədbirlər həyata keçirəcini bildirdi. Bu, və deyildi, qisa müddət orzında gerçekleşəcək böyük quruculuq planının mündəsi idi.

Əbədi rəhberimiz həmişə ağdamlı məcburi köçkünlərin sosial durumu, mənzil şəraitili maraqlanır, müvafiq tapşırıqlar verirdi. Hər addımباşı göründük ki, qacqın və məcburi köçkünlərə qayğı Prezidentin fəaliyyətyində əsas amil idi. Dövlətin həla iqtisadi cəhətdən möhkəməndən vaxtlarda da bu təbəqə unudulmur, onların sosial müdafiəsi üçün lazımi tədbirlər görüldür. Ümummilli lider Heydər Əliyevin xüsusi qayğısı və diqqəti ilə ehatələnən bu təbəqə ötən illər ərzində dövlət tərəfindən daim himaya edilib. 2001–2002-ci illər ərzində ölkə Prezidentinin imzaladığı üç fərmanla əsasən, qacqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və onların məskunlaşma, məşğulluq problemlərini həll etmek üçün Dövlət Neft Fondundan 359 milyard manat vəsaiti ayrılmış və bunun müqabiliində 18 qəsəbə salınmış, 6076 mənzil tikilmiş, yüzlərlə zəruri infrastruktur obyektləri inşa edilmiş, beş minden artıq aileyə birdəfəlik yardımçılar olunmuş və onlara müvafiq torpaq sahisi verilmişdir. Heydər Əliyevin 2001-ci ilin sentyabr ayında imzaladığı fərmandan ağdamlı məcburi köçkünlərə də böyük töhfə düşmüş və bu ərazidə 4 yeni qəsəbə salınmışdır. Quzanlı, Xındırıstan, Ayaq Qərvənd və Ergi ərazilərində inşa edilən 500 mənzilik qəsəbələr ağdamları Heydər Əliyevin böyük qayığısının, sadəcə, kiçik tezahüri idi. Qeyd edək ki, həmin yaşayış məntəqələrində hər cür kommunal xidmətlər təksil edilmiş, orta məktəblər, tibb məntəqələri, uşaq bağçaları və digər zəruri infrastruktur obyektləri tikilmişdir. 500 ailənin hər birinə həyətyani eləvə sahə, həmçinin 1 hektar əkin üçün torpaq sahisi ayrılmış, kənd təsərrüfat işlərinə başlamaları üçün 1 milyon manat məbləğində əvvəzsız yardım verilmişdir. Bir sözə, bu ailələrin problemsiz məskunlaşması və normal yaşayışı üçün hər cür şərait yaradılmışdır.

Ümumiyyətə isə 6 minə yaxın sakını şəhidlik zirvəsinə yüksəlmış Ağdamın 130 min nəfərdən artıq əhalisi respublikam 58 şəhər və rayonunda, o cümlədən 847 yaşayış məntəqəsinin də müvəqqəti məskunlaşmışdır. İşğala və məcburi köçkünlük həyatının ağrı-acılarına baxmayaq, Ağdam qururun itirmədi, ağdamlılar isə qurub-yaratmaq həvəslərindən əl çökmedilər. Bu gün Ağdam vaxtı ilə malik olduğu böyük ərazinin cəmi dördə birində bərəqərərdir. Azərbaycanın bütün məntəqələrindən bu kiçik əraziyə axışan ağdamlıların böyük köçləri isə bir daha göstərir ki, onlar «Ağdam» adını daşıyan hər hansı bir xırda məntəqədə belə öz rayonlarını yaşatmağa qadırırlar. Yalnız bir fakt qeyd edək: rayonun müvəqqəti inzibati mərkəzi silvan Quzanlı kəndində 70 minə yaxın əhali yaşayır. Ağdam savaşın ən gur vaxtında digər rayonların əhalisine hərbi yardımçıları ilə necə dayaq idilə, bu gün də özüne belə çatmayıb ərazisindən qonşu rayonlardan olan məcburi köçkünlərə səxavətə yer ayırır, onların rahat məskunlaşması və sosial problemlərinin həlli üçün hər cür şərait yaradır. Necə deyərlər, Ağdam müvəqqəti olaraq kiçik bir ərazidə mövcud olsa da, yenə də bütün qarabağlılara arxa, kəmək və himayədərdir.

Rayon ərazisi indi abadlıqlı, quruculuq işlərinin vüsaṭinə, sakinlərinin zəhmətə bağlılığına və yüksək məhsuldarlığının görə yenə də ölkə üzrə ilk yerləri tutur. Bu nailiyyyətlər Ağdamda yeni istifadəye verilmiş qəsəbələrin fonunda daha aydın nəzərə çarpır. Bütün bu yüksəlşin, quruculuq işlərinin yalnız bir müəllifi var: ağdamlıların əbədiyyasər xeyriyəsi Heydər Əliyev.

Bu humanist siyasetin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü il fevral ayının 4-də Ağdamda yeni qəsəbələrin salınması ilə bağlı sərəncam imzalamışdır. Sərəncamda göstərilir ki, Bərdə və Ağcabədi rayonlarından çadır düşərgələrinə və yüksək vəziyyənlərdən müvəqqəti yerləşdirilmiş 3860 ailə üçün Ağdam, Goranboy və Ağcabədi ərazisində yeni qəsəbələr salınmalıdır, onları maliyyə yardımı və torpaq sahəsi ayrılmalı, məşğulluqları təmin edilmelidir. Xatırladaq ki, yeni qəsəbələrdə məskunlaşacaq əhalinin mütləq əksəriyyətinin – 3674 ailənin Ağdam rayonunda yerləşdirilməsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, dövlətin qayğısı və himayəsi ilə daha 20 minə yaxın ağdamlı Ağdamaya qayndacaq. Mənim üçün böyük fəxri ki, bu sərəncamın icrasına təmin etmək məqsədi ilə yaradılan dövlət komissiyasının tərkibinə Prezident məni daxil etmişdir.

Biz qürur duyuruq ki, əbədiyyasər liderimiz Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev verdiyi sözü – «Azərbaycanda bir çadır şəhərciyi belə qalmayacaq, onları hamisiliği ediləcək, əvəzində isə yeni, müasir standartlara cavab verən qəsəbələr salınacaqdır. Qacqın və məcburi köçkünlərin sosial müdafiəsinin təşkili, onların bütün problemlərinin həlli fəaliyyətində əsas istiqamət olacaq» vodini tam həyata keçirməyə müvəffəq olub.

DOST, XEYİRXAH, HİMAYƏDAR İTKİSİ

2003-cü il dekabr ayının 12-də bütün Azərbaycan alındığı qara xəbərdən ayaga qalxdı. Bütün keyfiyyətlərinə görə millətin atası sayılıcak bir əvəzşiz şəxsiyyət əbədiyyətə qovuşmuşdu. Həmin gecə Ağdamın işgal altında olmayan kəndlərindən yüzlərlə insan rayonun müvəqqəti inzibati mərkəzi olan Quzanlı kəndinə gəldi. Heç kəs bə xəbərin doğruluğuna inanmaz istəmirdi. Çünkü biz yalnız böyük rəhbəri, misilsiz lideri, qüdrəti ilə dünyani heyrətə gətirən ali insani yox, həm də yaxın dostumuzu, xeyrixahımızı, himayədarımızı itirmişik. Ağdami quran, yaranan, onu «Azərbaycanın gözəl və varlı rayonu» seviyyəsinə qədər ucaldan, ağdamlılar rifah bəxş edən, çətin günlərimizdə bizi məşəqqətlərdən qurtaran, əvvəlki rəhbərlərin bizi zorən sürətliyiklərini çadırlardan xilas edib yeni mənzillərə qovşuduran, sosial durumumuzy yüksəldən, bizi qolebəya inam yaradan qayğıkeşimizi itirmişik. Ümummilli liderimizin dəfn günü on minlərlə ağdamlı coşgun insan selinə qoşularaq Heydər Əliyevi son mənzilə yola saldı.

Heydər Əliyevin aziz xatirəsi daim ağdamlıları qəlbində yaşayacaq. Heydər Əliyevin sayızları hamimizin həyatındadır, Ağdamın bugünkü inkişafındadır. Mehəz Heydər Əliyevin sayızlarında biz bu gün Ağdamın yüksəlşinindən, tərəqqisindən tam əsasla danışa bilərik. Ağdamlılar da ali haqıqət kimi qəbul edirlər: Heydər Əliyevin əsasını qoymuşu nailiyyyətlər, yüksəlşis Qarabağın tezliklə işğaldən tam azad olunması ilə davam edəcək. Heydər Əliyevin müəyyən vənələşdirdiyi siyaset əsasında biz hökmən Ağdamaya qayndacaq. Azad Qarabağ, azad Ağdam Heydər Əliyevin ən böyük arzusu idi. Bu arzunu həyata keçirmək üçün bütün ağdamlılar ulu

öndürən siyasi varisi cənab İlham Əliyevin ətrafında six birləşərk fədakar fəaliyyətlərini, dövlətçiliyi olan sedaqətlərini davam etdirirler.

Hər Bakıya gəlmiş Fəxri xiyabanı – böyük şəxsiyyətin məzarını ziyarətlə başlayır. Bu, yalnız minin inizibati məsuliyətini, yaxud da siyasi mövqeyimlə bağlı deyil, bu, daha çox vətəndaşlıq borcundan irəli gələn mənəvi öhdəlikdir. Bu, həyatımı Azərbaycana həsr edən, o cümlədən, Ağdama bu gün də itirilməyən şəhərtə bəxş edən ali varlığın qarşısında hamimizən borcudur. Hər ziyarətimdə ötən dövrələri xatırlayıram. 70-ci illarda birdən-birə inkişaf edən, gözəlləşən, abadlaşan kəndimizin, rayonumuzun, Azərbaycanımızın xoş mənzərələrini yada salıram, 90-ci illərin kaşmaksızlı dövrlərini, Əliyevsizlik zamanının iztirablarını gözlərim öntüne gətirirəm. Daha sonra isə ulu öndərlə bağlı canlı, daim yaşayacaq xatirələri yad edirəm.

Bütün görüşlərimizdə Heydər Əliyev Ağdamın 70–80-ci illərdəki vəziyyətini xatırlayıvər və arzulayırdı ki, Ağdam işğaldən azad olunduqdan sonra rayonumuza əvvəlki şəhərtəni yenidən qaytarınsın, Ağdamı yenidən qurınsın, gözəlləşdirsin, ağdamlıların maddi vəziyyətini yüksəltsin. Bu arzular barədə Heydər Əliyev çox ümidi verici danışır, Ağdamın yenə də möhtəşəm rayon olacağını əminliklə deyirdi. O, heç vaxt yanılmadı, nə arzularında, nə də vədlərində! Bəli, Ağdam qayıdaq, Ağdam yenə də şəhərtəni bərpa edəcək, abadlaşacaq! Çünkü bu, həm də Heydər Əliyevin qarşısında bizim hər birimizin borcumuzdur!

Biz Sizin ruhunuzun qarşısında borclu qalmayacaqıq, Heydər Əliyev!



Elçin ƏFƏNDİYEV,
Baş nazirin müavini

TARİXLƏ ÜZ-ÜZƏ DAYANMIŞ İNSAN

...O vaxt mən cavan bir aspirant idim, yay istirahətinə Kislovodskaya getmişdik və orada eşitdik ki, Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilib. Yaxşı yadimdadı, xəbərin özü qoriba bəi yeniliklə ohvalı-ruhiyəsi gətirdi, yeni ümidiyar yaradı, çox qisa bir müddətdən, xüsusun avqust plenarından sonra respublikadakı eliliyə bir nikbiniyə yarandı və tale bələ gotirdi ki, bizim, yəni altımışinci illərdə ədəbiyyatda golmıs ədəbi nasılın bir qolom sahibi kimi formalşması yetmişinci illərdə təsədűf etdi və bütün bu illərdə Azərbaycan ədəbiyyatı və ümumiyyətə, Azərbaycan mədəniyyəti ilə bilavasitə Heydər Əliyev arasında mənəvi və mən deyordim ki, məhrəmano bir körpük yarandı.

O uzaq 1969-cu ildə bütün fikri-zikri ədəbiyyatına bağlı olan bir cavan kimi mənim heç vaxt alırmadı galvezdə ki, SSRİ dediyimiz o nəhəng imperiya kartdan qurşadılmış evcik kimi tar-malar olacaq və yenil müştəqil Azərbaycanın Prezidenti Heydər Əliyevi mən yalnız bir yazıçı kimi konardan yox, həm də həmin dövlətdə vezifə tutmuş bir adam kimi yaxından müşahidə edə biləcəyəm...

Heydər Əliyev haqqında çox yazılbı, amma şübhəsiz ki, yazılaçqə kitablar, aparılacaq tədqiqatlar hələ irolidədir, göləcəkdədir, çünkü tarix özünə mənsub olan şəxsiyyətləri heç vaxt diqqətdən kenar qoymur, illər keçir, onilliklər, yüzilliklər bir-birini əvəzləyir, tədqiqatlar isə dayanırmır, yeni-yeni faktlar aşkar olunur, yeni-yeni keşflər ortaya çıxır.

Eyni zamanda, Heydər Əliyev özü tarixi məsuliyəti döründən dərk edən bir şəxsiyyətdir. Bəzən mən cələ gəlir ki, yalnız mühüm qarşaları qəbul edərkən yox, adice gündəlik qayğılarının həllində də o, tarixi ona baxan, onun hərəkətlərini izləyən bir varlıq kimi yanında hiss edir. Elə bilirom ki, təəssüratını məni aldattır, belə də var, çünkü səhəbət daxilən zəngin və emosional, amma impulsivləndən uzaq, ən gərgin çağlarda belə özünü səfərbərliyə almağı bacaran, iradeli və qorxmayan, çəkinmeyən, özüne inanın və öz böyük imkanlarını qiyometləndirməyi bacaran unikal bir şəxsiyyətdən gedir. Müştəqil Azərbaycanı bugünün keşməkəşli yolları arasından mənşəti münyəvə edib bir dövlət kimi gələcəyinə doğru aparan şəxsiyyətdən!

Məhz bu fitri keyfiyyətlərinə görə onu yamsılayanlar, onun ayaqqabısını geyib yerisini yemək istəyənlər, əslində, gülinç voziyətə düşürlər, çünkü onların imkanları ilə iddiaları arasında bir təzad yaranır. Heydər Əliyevin imkanları yalnız onun özüne məxsusdur, başqasına yox.

Misal üçün, son iki ildə mən bunun defələrlə şahidi olmuşam və hər dəfə də mat qalmışam ki, Heydər Əliyev, deyək ki, ağır və üzüçü səfərdən qayıdub, aeroporda məlum olub ki, filan, ölkənin dövlət bayramıdır, səfirlilik qəbul düzəldib, ora gedib təbrik etmək lazımdır, dərhal, yəni yarımca saat da istirahət etmədən maşına minib ə qəbula gedib, həmin ölkə ilə və ümumiyyətlə, xarici siyasetlə bağlı parlaq nitq söyləyib, sonra oradan çıxıb kənd təsərrüfatı işçiləri



ilə görüşüb bu sahənin problemləri və həmin problemlərin həlli yollarıyla bağlı çıxış edib, sonra heç bir fasıl olmadan təhsil işçiləri ilə görüşüb, təhsilin müasir vəziyyəti və vezifələri barədə danışib, sonra da bir görkəmli şairin, yaxud rəssamın yubileyində iştirak edib, onun yaradıcılığının haqqında, Azərbaycan mödəniyyətində tutduğu yer barədə professional səhbət açıb... Və bu, bir istisna deyil, onun gündelik işinin tərkib hissəsidir.

Bəs bu çıxışlara necə hazırlaşır, bir-birindən tamamilə fərqli sahələri dalbadal necə ehtiva edir, axı bir dəqiqə də bəs vaxt qalmır ki, heç olmasa psixoloji cəhətdən özünü kökləsin... Bu, həqiqətən mənən üçün bir sırrı-xudadır.

Mən hemişə fikirləşirəm ki, Heydər Əliyevin köməkçilərinin işi bir tərəfdən çətindir, çünki tələbat böyükdür, böyük də məsuliyyət var, o biri tərəfdən də asandır, çünki onun üçün başqa dövlət başçıları kimi gecə-gündüz əlləşib, faktlar toplayıb, sitatlar yıığıb çıxış yazmaq, məruzə hazırlamaq lazımdır. Bu işi köməkçilərinin əvəzine onun özünün fitri istədiyi götürür.

* * *

Heydər Əliyevin bir siyaset adamı, dövlət başçısı kimi elə xüsusiyyətləri var ki, onlar bir yerde onun adı ilə bağlı olan mexsusı, personal bir «siyasi idarəetmə» məktəbi yaradır və mən çox istərdim ki, özüm də daxil olmaqla, vəzifə sahibləri, səlahiyyətli şəxsler bu məktəbdən nəsə əzx etsinlər, görtürsünlər, bəlkə gələcəkdə daha da inkişaf etdirsinlər.

Fikrimi bu yazarım məhdud çərçivələri daxilində əyanlaşdırılmək üçün cəmi ikicə misal götərmək istəyirəm və miqyas etibarı ilə bir-birindən fərqli olan bu misallardan biri lokal (amma

çox əhəmiyyətli) səciyyə daşıyırsa, ikincisi, mənim fikrime, ümumiyyətə, siyaset aləmində yeni sözdür və həqiqətən siyaset dərsliklərinə düşəri bir episoddur.

Adətən, Heydər Əliyevdən bəhs edən məqamlarla, səhbətlərdə onun fenomenal hafızəsindən, yaddasından bəhs edirler və bu, həqiqətən belidir. Amma Heydər Əliyevin başqa bir fenomenal xüsusiyyəti də var: qulaq asmaq bacarığı, dinləmək qabiliyyəti, sobri.

Hərədən Prezident əlaqədar sahənin rəhbərliyi, ayrı-ayrı vəzifə sahibləri ilə kiçik müşavirələr keçirir və men bu son iki ilə dəfələrlə şahidi olmuşam ki, həmin müşavirələrdə Heydər Əliyev necə böyük bir səbirlə çıxış edənlər qulaq asır. Nə gizlədim, danışınları, məlumat verenlərin hamisimin ağızından durr tökülmür, bəzən qulaq asdıraq şəxson məmən canım sixılır, hansı bir seviyyəyəz çıxış isə adamı əsəbləşdirir və bu seviyyəsizliyi, şübhəsiz ki, illə növbədə, elə Heydər Əliyevin özü görür, amma hətta belə məqamlarda belə damşanın sözünü kesmir, söylənən fikirləri, götərilən arqumentləri axıracan dinləyir. Bu da bir vergidir və elə bilirəm ki, dövlət başçısı üçün çox vacib vergidir: adamlara öz sözlərini axıra qədər deməye münbət zəmin yaratmaq...

İkinci misal isə məni fikrən iki il bundan əvvələ – 1993-cü ilin avqustuna aparır. Heydər Əliyev respublika Ali Sovetinin Sədri, ölkə isə ciddi siyasi böhran içinde idи və belə bir vaxtda Bakıda gizli vərəqələr yayıldalar, o vərəqələrde şəxson Heydər Əliyevin əleyhino hədyanlar yazardılar, xalqı, guya ki, ayaq qaldırmاق isteyirdilər.

Bele bir vəziyətdə artıq dövləte başçılıq etməyə başlamış Heydər Əliyev nə elədi? Milli Məclisin canlı yayımı bütün ölkəye göstərilən iclasında həmin vərəqələrə yazınları kamera qarşısında ucadan oxutdurdu və kündə-bucaqda gizli-gizli üç nəfərin, beş nəfərin arasında yayılan həmin vərəqələrdəki yazıları yeddi milyonluq xalq eşitdi, bununla da o vərəqələrə yazılanların və yanaların istədikloruna tamamilə eks bir effekt, həm də çox güclü bir effekt alındı. Bu, çox şey deyən və unudulmaz bir dərs idi.

* * *

Bir cəhəti de qeyd etmək istəyirəm, bilmirəm, buna səlahiyyətim çatır, yoxsa yox, amma hər halda yazırıam, çünki bunu mühüm hesab edirom. Men Heydər Əliyevin ailesindən yaxın adam deyilem, amma konanardan-konara da olsa, uzur illərin müshahidi, ayrı-ayrı ilk baxışda bəlkə de görünen detallar neticesində bir həqiqət mənim üçün (və elə bilirəm ki, yalnız mənim üçün yox) gün işığı kimi aydınıldı: bu adam bütün varlığı ilə rəhmətlik heyət yoldaşına, övladlarına, neverlerine bağlıdır və belə bir hayat yoldaşı, ata, baba bağlılığı çox mühümür, ona görə ki, milletə, vətəne bağlılığın da kökü oradan başlayır.

Bəşəriliyə gedən yol millidən keçdiyi kimi, milletə, vətəne məhəbbət də ailədən gəlir və Qədim Roma imperiyasından bu tərəfa tarix sübur eleyib ki, məhz məişətdə, şəxsi hoyatda, şəxsi etlaqda ciddi və semimi olan dövlət başçıları öz ölkələri üçün tarixi işlər görməyi bacarırlar, şəxs-təqđidər dövlət başdan cürlüyü məhv olub, necə ki, elə həmin Qədim Roma imperiyasının özü dağlıq tarixinin çevrilmiş səhifəsinə döndü.

Heydər Əliyevin Azərbaycan xalqına bağlılığı, bu xalqın məişətinin en xırda detallarına belə bələd olması, onun psixologiyasını və xarakterini dərinən duyması, bu xalqın mənəviyyətinin folklorunda, ümumiyyətə, sənətdəki bedii-estetik ifadəsinə inceliklərinə qədər hiss etmə-

si, Azərbaycan dilini bütün zenginliyi ilə bilməsi mənim üçün homişə on planda olub. Həm də, elə bilişim, yalnız mənim üçün yox, ümumiyyətlə, Azərbaycan yaradıcı ziyanlı üçün. Və homişə də milliyyo, kəkə tarəf soslayıb və sövq edib.

Bu monada yetmişinci illərdəki, səksəninci illərin əvvəllərindəki «sosialist əməyi qələbələri»nin, «qızıl bayraqlar»ın arxasında da ilk növbədə xalqın milli özünütdəsi dayanırdı və bir neçə il bundan əvvəl mən bu barədə yazmışdım. O «əmək qələbələri», «qızıl bayraqlar», respublika bayrağına taxılan o ordenlər böyük və dövrü üçün çox cəsaretlə yaradılmış aysberqin görünən hissəsi idi, mühümü, vacibi, əsası isə, yeni xalqın, hərəkətə demək mümkünsə, güzli özünütdəsi isə həmin aysberqin görünüşü, suyun altında qalan hissəsi idi...

Vaxt gələcək və bütün bunların hamisi elmi-tədqiqat obyekti olacaq, öyrəniləcək, dəqiqlişdiriləcək, çünki on obyektiv meyarlar biza yox, əlbəttə, tarixə məxsusdur.

Yadına gəlir, Füzulinin 500 illiyi münasibətilə Türkiyəde olduğumuz vaxt parlamentin sədri Cindorqu Prezident başda olmaqla Azərbaycan nümayəndə heyəti üzvlərinin şərəfinə qəbul düzəltmişdi və bizim gözəl müğənnimiz Səkino İsmayılova orada «Küçələrə su səpmi-şəmi» oxudu. O mahmının Heydər Əliyevə necə dərəni təsir etməsini görmək üçün xüsusi qabiliyyət yiyisi olmaq lazımlı deyildi, həmin mənzərə indi də mənim gözlərimin qabağında və o zaman mən Heydər Əliyevə baxa-baxa fikirləşirdim ki, bu adam ki Azərbaycan mədəniyyətinə bu dərəcədə bağlıdı, bu mahni ki onun milli hissələrini bu dərəcədə tərəpdir, həyatının səkkiz ilinin Moskva mühitində (özü də komunist rejimli rəsmi mühitində!).. Bəlkə də mühacirin!..) necə dəzüb? Bu da, görünür, onun iradesinin, daxili səliqesinin, sefərberlik gücünün bir göstəricisidir...

Xatira məni 1982-ci ilin sonlarına aparır, o vaxta ki Brejnev ölmüşdü. Andropovun fərmanı ilə Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müvəfi təyin edilmişdi, Sov. İKP MK-nin plenarında isə Siyasi Büronun üzvü seçilmişdi və Bakıdan Moskvaya köçürüldü.

O zaman bir dəstə yazıçı, o cümlədən mən də daxil olmaqla bir neçə cavan yazıçı onuna xudahafizləşmək üçün yanına getmişdi və onda onun hansı bir çatınlılıkla Azərbaycandan ayrılmamasını, necə deyərlər, Azərbaycandan qopma bilməməsinin şahidi olduq. O, sidq-ürəkdən kövrəlmışdı və bunu heç cü gizlədə bilmirdi və yadına gəlir, onda mən bir heyrot içində fikirləşirdim ki, insan xıslı doğrudan da sırrı-xudadır: bir tərəfdən o cür Əliyev zəhni və sərtliyi, hətta bəzən amansızlığı, bir tərəfdən də bələ bir Əliyev kövrəkliliyi, bələ bir hissələ alımı, bələ bir açıqlıq...

Bu mənim üçün bir yazıçı kimi çox maraqlı müşahidə idи və gizlətmək istəmirdim, həmin maraq indiyə kimi davam edir. İndinin özündə də mən bəzən onun şəxsiyyətində elə göznlənilər maraq cohetlər müşahidə edirəm ki, elə bil onu birinci dəfə görürəm, birinci dəfə eşidirəm...

Onu da yaxşı xatırlayıram ki, həmin görüşdə Heydər Əliyev Azərbaycanın gələcək vahidliyi haqqında danışdı və elə danışdı ki, elə bil səhbat müştəqil bir dövlətdən gedir. Bunun həmin dövrün kontekstində və Heydər Əliyevin tutduğu vəzifənin seviyyəsində nə demək olduğunu, elə bilişim ki, izah etməyə ehtiyac yoxdur. O səhbat mən təşərrütü ilə qeyd etmişdim, haradasa arxivimdə durur və haçansa, əlbəttə, yazılıcaq. Necə deyərlər, niyyət olmasın, qismət olsun...



* * *

Bəzən Heydər Əliyevin keçirdiyi müşavirələrdə özündən asılı olmayaq ətrafa baxıram və bu ətrafdakıların üç il, beş il bundan qabaqı vaxtları mövcudluğunu qabağına götərirəm, elə bil ki, cürbəcür müşavirələri, meclisləri, görüşləri təzədən görürəm, bu adamların səhətərlərini, çıxışlarını, hərəkətlərini, səksən mənimlə mübahisələrini və dedikləri sözləri xatırlayıram.

Bəli, onların bezilləri zaman dediyimiz məhək danışından sinağından çıxıb və bu gün Prezidentin gözlərinin içine baxmağa, Prezidentə və onun xətt-harakəti ilə bağlı söz deməye, fikir yürütməyə mənəvi haqları var və doğrudan da döyünnün işləri qoribədi, bu adamlar adəton özlərinə gəzə soxmaq, mənəvi haqlarından sui-istifadə etmək (hərəkətə bələ demək mümkünsə!) həvəsində olan əxlaq sahibləri deyillər.

Ancaq zamanın sinağından çıxmayanlar da, acılar olsun ki, az deyil... Bəlkə bu mənim subjektiv fikrimdir, bəlkə bəzən adamların hərəsinin öz bərəati var, ola bilər, amma mən düşündüyü mü yazırəm və həmin «bərəati» də sidq-ürəkdən qəbul edə bilmirəm...

Ən maraqlı odur ki, bu gün daha artıq gəzə girməyə çalışan və canfoşanlıq eləyən də bəzən onlardır. Təbii ki, mən bu adamların heç birinə inanıram, onların «vəfədarlığım» saxta hesab edirəm, Prezidentin rəhbərliyi ilə Azərbaycanın dövlətçiliyinin manəfeyinə xidmət etmələrinə şübhə ilə yanaşram və cyni zamanda gizlətmirəm, bir təskinliyim də var ki, bu səpkili «iqtidar bülbülləri» həmişə, bütün dövrlərdə, epoxalarda olub və görünür, həmişə də olacaq.

Bir epizod yadına düşür. 1991-ci ilin mart ayı idı və biz Müslüm Maqomayev adına Filarmoniyamın binasında Azərbaycan yazıçılarının IX qurultayı keçirirdik. Qurultayın açılışına bir müddət qalmış mən dəhlizde dayanıb bir nöfərlə səhbət edirdim. Birzən bir az aralıda o vaxtnı yüksək rütbəli yerli partiya memurları dayanmışdı. Mənim səhbət etdiyim şəxsin üzü filarmoniyanın küçə qapısına torəf idı və bəzən barədən fikir mübadiləsi edirdik. Birzən bu adamin sıfıri gözgörəsi ayıldı və o, ağızındaki sözü yarımqıñ kəsib sıratla filarmoniyanın foyesine torəf getdi (əslindən qaçıdı!). Men əvvəlcə bir şey başa düşmədim, hətta fikirləsdim ki, bu yazılı birdən-bira sancılandı, ya nə isə ona bir şey oldu. Sonra sövq-təbii filarmoniyanın küçə qapısına torəf baxdım və gördüm ki, Heydər Əliyev qardaşı ilə birləşdə bir «füqul» masından düşüb filarmoniya gırarək bizo sari golir. İndiço menimlə səhbət edən şəxsin belə bir panika ilə qazığının sabobi da, son demo, bù imiş, cünki yanımızdakı «anti-əliyevçi» partiya memurlarının yanında onunla görüşməkdən qorxmışdı.

Bilmirəm, Heydər Əliyev bu qacışı gördü, yoxsa yox (hər halda görmüş olardı, onun xüsusiyyətlərindən biri də budur ki, ən kiçicik detal belə gözündən yayılmır), mən isə bu hadisə ilə bağlı daxili pertlik və pərişanlığımı gizlətməyə çalışaraq uzun süren ayrıldıqdan sonra yenidən yazıçıları görəməyə gəlmis Heydər Əliyevə xoş gəldin elədim və xeyli müddət insan xislətinin miskinliyindən və dönüklüyüdən xəbor verən bu epizodun ağır təsəssüratı məni rahat buraxmadı.

Məsələ burasında idı ki, həmin qaçan şəxs vaxtı ilə bilavasitə Heydər Əliyevin irəli çəkdiyi, vəzifə verdiyi, bəzi günahlarının üstündən keçdiyi bir adam idı, raykomun birincisi katibi işləmişdi, sonra nazir olmuşdu... Və mən bu epizodu bir də ona görə xatırlayıram ki, həmin adam idı diన yeni vəzifədəndən və dəmirşanda ağızına çullu doşvanlığı şığışdırırmış.

Heydər Əliyev müsahibələrində, çıxışlarında bir neçə dəfə deyib ki, onun şəxsi dostları olmayıb, onun üçün dostluq da, yoldaşlıq da isə adamları ilə bağlı olub. Doğrusunu deyim ki, bu etiraf bəzən mənim üçün tragik bir etiraf kimi səslənir, daxili tonluqlardan, gizli iztirabdan xəbor verir, beş günlük həyatda özü üçün yaşamağa vaxtı olmayan, amma daxili zəngin və emosional bir insanın (həm də tabiatı etibar ilə yaradıcı bir insanın) hor hansı şəxsi ünsiyyətdən möhrum güzərənindən xəbor verir. Bir yazıçı kimi deyə bılərəm ki, bu, çox çətin güzərəndə... Onsuz da çətin dünyada çətin bir güzərəndə... Və mən fikirəsiyim ki, belə bir adama qarşı isə yoldaşlarının döñük çıxması, hətta bəzilərinin üzü güllü, torifləyib, arxada hörmətli toxuması və yaxud, toxunan o hörmətli torunu görüb, ondan xəbor tutub özünü görməzliyə, bilməzliyə vurması yalnız bəndəyə yox, Allaha da xoş gedəsi şey deyil...

Əlbəttə, xəyanət dünənin on ağır, on iyrənc bir hadisəsidir, amma məhrini, məhəbbətini işə və iş yoldaşlarına salmış bir nəfərə qarşı xəyanət ikiqat ağır, ikiqat iyrənc və ikiqat sarsıcıdır.

Bu cür adamlar barədə fikirləşəndə, onları otrادa görəndə, onların vəzifə kreslolarındaki narahatlılarını müşahidə edəndə fikirləşirən ki, axı dəyməz, bu dünyada bu cür şərəfsiz yaşamağa dəyməz!.. Ustad Hüseyin Bozalqanlı demişkən:

*Bu gəcə dünənin yoxdu vəfəsi –
Gah boşalıb ki, gah da dolan görmüşəm...*

Vəzifədən beləcə dördəlli yapışmaqdən no qalacaq ki, dünənnən özündən də yapışanda heç kimə heç no qalmayıb. İndi də Aşq Bilalın bir qoşmasındaki sözər yadına düşür:

*Dünyani dördəlli qamarlayanlar,
Əcəl şərbətindən içib gedəcək...*

Bir halda ki, əvvəl-axı bu «əcəl şərbəti» içilməlidir, olmaz ki, riyani, ikiüzlülüyü, saxtalığı tərəfə atub insan ömrü yaşayasan?

Əlbəttə, mən bu sözləri yazaqla yeni bir Amerika koş etmirəm, bəlkə də açıq qapını döyücləyirəm, amma... amma yazmaya bilmirəm. Mən uzun müddət Yazıçılar İtfaiyəndə işləmişəm və ümumiyyətlə, əşəqləndən yazıçıların arasında olmuşam, yazıçılar da mürəkkəb adamlardır, odur ki, rəhmətlik Əli Vəliyevin bir sözü var idi: on böyük bıclık düzüldü!

Nə isə, hərə öz vicedəni və Allahı qarşısında cavabdehdi, yazılan, deyilən sözər insan xisləti təmizlənəsədi, minillərdə Xeyir mühəqqədə kitabların vəsitsələrə, böyük dühaların qəlemləyle deyir, yazar, amma Şər öz işindən ol çıxıbmı?

* * *

Yadimdadır, 1991-ci ildə Heydər Əliyev haqqında yazdığını öçerkədə mən insanların döñülüyü kontekstində onu Kral Lirə bənzətmədim, cünki həmin döñülüyün və naxələfliyin yaratdığı pərişanlığın miqyasını həqiqətən Şekspir qələminə ləiyəq bir səviyyədə hiss edirdim (indi də o zamanın televiziya çıxışlarını, qəzet yazılarını, Ali Sovetin məşhur iclaslarını xatırlayanda ceyni hissələri keçirirəm!), amma gərdişin hor üzünə görmüş qoca tarix mənim bənzətməmə öz düzülini etdi, Honerliyə və Reqana döñülüyünün, naxələfliyinin doğurduğu pərişanlığı möglüb etdi, Kordeliyə məhəbbətinin və etirəminin miqası qalib çıxdı.

Məhz Kordeliyə məhəbbəti və etirəti ümumxalq məhəbbətinə və etirəminin çevrilirək Heydər Əliyevi Naxçıvan ucqarlığından (və sürgünündən!) həmin xalqın Prezidenti kürsüsüne çıxıb götürdü.

Bu yerdə mən iki kəlmə də müxəlifət haqqında demək istəyirəm. Bir neçə il bundan əvvəl mən müxəlifətdə idim, bəhən isə iqtidarın nümayəndələrindən biriyəm, lakin o vaxt çıxışlarda, yazılmada səylədiyim bir fikri yenə də toktar edirəm: iqtidar da, müxəlifət də Azərbaycan döñətçiliyinin monafeinyo xidmət etməlidir. Arada şəxsi-qorəzlilik, düşmənçilik olmamalı, döñətlin maraqlı əsas götürülməlidir, şəxsi təsəssübkeşlik yox, milli təsəssübkeşlik lazımdır. Xüsusən də indiki keçid mərhələsində.

«Mən müxəlifətəyəm, ona görə də iqtidarın gördüyü bütün işləri inkar etməliyəm» prinsipi ilə fəaliyyət göstərmək Azərbaycan döñətçiliyinə xeyir getirə bilməz. Mən təsəvvür edə bilmirəm ki, barışmaz müxəlifətə dayanan, ceyni zamanda canı ilə, qanı ilə millətə, vətonə bağlı olan hər hansı bir nəfər, misal üçün, Heydər Əliyevin xarici ölkələrə seforları zamanı on nüfuzlu və dünya miqyaslı döñət xadimləri ilə görüşlərində, on müxtəlif auditoriyalardakı çıxışlarında, davranışında, hərəketlərində Azərbaycanı necə böyük ləyəqət və yüksək siyasi intellektual səviyyədə təmsil etməsinə baxarkən qürur hissi keçirməsin.



Allaha şükür, televiziya bütün dünyayı evimizə getirib, başqa rəhbərləri, başqa prezidentləri də görünük. Mən müqayisələr aparmaq, nəticə çıxarmaq fikrində deyiləm (bu, qoca tarixin işidir!), ancaq hər şeyi göz qarşısındadır, necə deyərlər, kor-kor, gör-gör...

Mən Heydər Əliyevin Səudiyyə Ərəbistanının kralı Feth ilə, yaxud İran İslam Respublikasının Prezidenti Həsimi-Rofşəncanı ilə apardığım rösmi danışıqların bilavasitə şahidi olmuşam və heç bir konjunktura varmadan sidq-ürükden deyrəm ki, həmin danışıqlarda Prezidentin hansı bir dəmər prinsipialıq və eyni zamanda diplomatik incəsiliklə Azərbaycanın dövlət monafələrinin keşiyində durması mənə bir azərbaycanlı kimi, ömrümün otuz beş ilini odəbiyyatda həşər etmiş bir qəlam sahibi kimi, sözün əsl manasında, daxili bir faxarət etdirib.

«Mən müxalifatdəyim, ona görə də bütün bunları görə bilmərəm, çünki görməməliyəm, vəssalam!» əhvali-ruhiyyəsi və psixologiyası Azərbaycan dövlətçiliyinə hansı xəviri qatmış bilər?

Təəssüflər olsun ki, başqa bir eybəcər siyasi olxaq da bizim üçün səciyyəvidir: nə qədəm vəzifədəyik, iqtidarı dəstəkləyirik, şoxşən Prezident haqqında da əm yaxşı sözlər deyirik, elə ki, vəzifədən azad edilirik, olurğan müxalif, toyda da, yasda da ağızımıza gələnə danışırıq... bundan miskin və ləyəqətsiz nə ol a bilər? Deməli, sən vəzifənin qulusan, sən vəzifədə olanda cincirin çıxarımdın, deməli, sənin nəinki Prezidente hörmətin yalançı idi, səninin millətə məhbəbbətin də yalançıdı, dövlətciliyi xidmətin də yalançıdı.

Yandıran, hətta bəzən bədəbinliyə də getirib çıxaran odur ki, biz niyə belə bir xəstəliyə tutulmuşuq və bu xəstəlik bizdə niyə epidemiyaya çevrilib, bu dərəcədə metastaz verib? Niva

biz bu qədər vəzifə həsrətindəyik və nə üçün vəzifənin daimi bir şey olmadığı ilə heç cür başsa
bilmirik?

Nə isə... Deyiləsi, yazılışı söz çoxdur, sağlıq olsun. Mən düz iki ildir yüksək vəzifədəyim, təcrübəmin, bacarığımın imkanları daxilində öz sahəmdə olımdan gələn eləməyə çalışıram, amma bir iş var ki, get-gedo «keçmiş yazıçıya» çevirilirəm, çünki oturub yazı yazmağa vaxt yoxdur. Təşkinliyi onda tapıram ki, Azərbaycanın öz müstəqilliyi uğrunda mübarizəsinin bu tarixi çağlarında hadisələri de, vəzifə adamlarını da, şəxsen Prezidentin özünü də kənardan yox, bila-vəsiat içərəden, «məmətəxəndən müşahidə etmək imkanına malikəm, fürsət tapdıqca qeydlər götürürəm və Allah qismət eləse, bular haçansa sonnəti bir kitabə çeviriləcək. O kitab mənim gördükklərimdən, yeni mənim həqiqitimdən, mənim goləcək nəsillərə demək istədiklərdən, mənim tarixə kiçicik bir töhfəmdən ibarət olacaq. Başqları, olsun ki, məndən daha seviyəlli, daha sanballı kitablar yazacaq, amma mənim yazacağımı, təbii ki, məndən başqa heç kim yazmayacaq. Yəqin o zaman vaxt da çox olacaq, çünki vəzifə mənim üçün də həmişəlik bir şey deyil...»

Vaqif SƏMƏDOĞLU,
Xalq yazıçısı

ALLAHA ŞÜKÜRLƏR EDƏK Kİ, BİZİM HEYDƏR ƏLİYEVİMİZ OLUB

Heydər Əliyev haqqında danışanda onun şəxsiyyətinin ucalığını etiraf etməmək, Azərbaycan üçün kim olduğunu deməmək güñahdır. Həmişə kiməsə münasibat bildirəndə məsələyə təkcə insan təfakkürü deyil, həm də təbiət nöqtəyi-nəzərindən yanaşram. Ta qədim dövrlərdən indiyədək insanlar çıxılmaz vəziyyətə düşəndə bütür, allahlar axtarmaga başlayıblar ki, çətinlikdən çıxışları. Volterin dahiyan bir fikri var: «Allah olmasadı, insanlar onu uydurmahyalar».

1993-cü ildə Azərbaycan, doğrudan da çıxılmaz vəziyyətə düşmüdü. Volterin təbirincə desəm, Heydər Əliyev olmasadı, gərək Heydər Əliyevi uydurayıdıq. Amma xoşbəxtlikdən uydurmağa ehtiyac qalmadı. Yəni o var idi və həkimiyətə gəldi.

Burada tarixa ekskurs edirəm. 1993-cü ildə həkimiyətə göləndə haqqında çox oxuyub-əşitmışdım. Qərbin demokratik, bizim isə müxalifət mətbuatında yazırdılar. «General gəldi...», «DTK generalı gəldi...» və s. Deməli, xalqın generallara da ehtiyacı olur. Onlara üz tuturlar ki, xalqı çətin vəziyyətdən çıxarırlar. Təkcə XX asırda yaşaması bir neçə adamın adını çəkmək istiyirəm: Atatürk, Şarl de Qoll, Adenauer. Yəni generallarının əsli-ıdarələrini və rəhbərlik məxanizmlərini kənar qoyuram. General kimdir? Qətiyyətli, əmr vermək və adamları arxasına aparmaq bacarığına malik şəxs... 1993-cü ildə Heydər Əliyev göləndək Azərbaycanda vəziyyət necə idi? Qətiyyətsizlik və əmr verə bilmək bacarıqlılığı. General mütləq bacarıq sahibi olmadı.

1991-ci ildə rəhmətlik dostum Əbülfəz Elçibeyin Xalq Cəbhəsinin Ali Məclisinin iclasında prezidentliyi namizədiyi irəli sürüləndə üç adam onun əleyhinə səs verdi. Onlardan biri mən idim. Hətta təccübənlənlər də oldu. Amma buna baxmayaq, hiss edirdim ki, Əbülfəz Elçibey kimi adamın prezident olması Azərbaycan üçün hələ tezdir. Çünkü onun kimi adamlar İsvəç, Hollanda, Danimarka kimi ölkələrdə prezident ola bilərdilər. Sonralar Elçibeyin prezidentliyi dövründə faaliyyətdəki çatışmazlıqlar – rəhbərliyi və aparat işini bilməməsi, tam qətiyyətə əmr vermək bacarıqsızlığı dediklərimi sübuta yetirdi.

Bunadək isə Heydər Əliyevin 1969-cu ildən 1987-ci ilədək olan faaliyyətinin bir neçə istiqaməti haqqında danışmaq istərdim. Əvvələ, Sov. İKP MK Siyasi Bürosu üzvlüyüne namizəd seçilməsi, sonra üzvü olması asan iş deyildi. İndi sinəmizə döyürük ki, ay sovet dövründə belə oldu, elə oldu. O, Moskvaya çağırılında, yəni 1982-ci ildə şəxson rəhmətlik Elçibəylə mən içki məclisi qurub bu hadisəni böyük bayram kimi qeyd etmişik. Əbülfəz bəy həkimiyətdə olduğu zaman həmişə deyirdi:

– Hamımız bu kişinin şəklini kabinetlərimizdə divara vurmalıyıq. O bizi ermənilərin, gürçülərin, rusların və başqalarının kölgəsindən çıxarıb.



Öslində, beləydi. Cənab Əliyev indiyədək Azərbaycandan SSRİ rəhbərliyində təmsil olunan yeganə şəxsiyyət idi. Ona qədər isə Azərbaycana rəhbərlik edənlər arasında ancaq Mirzəfər Bağırov comi bircə dəfə SSRİ KP MK Rayasət Heyatına namizəd seçilmişdi (həmin dövrlərdə Siyasi Büro yox idi – red.), o da bir neçə ay çəkdi. Heydər Əliyev rəhbərliyə göldikdən sonra respublikani kölgədən çıxardı. İlk növbədə, qonşularımızın – Ermanistan və Gürcüstanın kölgəsindən. Əliyev hətta Şevardnadze'dən da əvvəl Siyasi Büroyu namizəd və üzv seçildi. Amma ermənilərən bir nəfər də olsun, heç vaxt bu şərəfə layiq görülmədi.

Sovet dövründə Azərbaycanda dissident hərakatının yaranmasına qarşısını mehz Heydər Əliyev alb və onun yaranmasına imkan vermedi. Deyerdim ki, bunu çox böyük üzəqgörənliliklə etdi. 70-ci illərdə yaşayıb-yaradınanlar – viedəm, obyektivlik duyusuna bir nəfər də bunu inkar edə bilməz. Heydər Əliyev Azərbaycan KP MK-ya rəhbərlik edəndə bizim adəbi jurnal-larda elə əsərlər dərc edilirdi, naşriyyatlarda elə adəbi kitablar buraxılırdı ki, hətta avropalılığı ilə öyrünüb sinəsinə döyon Baltıkyanı respublikalar da həmin şeir və povestləri oxuyanda əsərlərin Sovet Bakısında hazırlanğına inanırdılar. Deyim ki, o vaxtlar adəbi jurnallara başlıq edən şəxslər – Yusif Səmədoğlu, Əkrəm Əlyislisli və Anar dissident olmağa tamamilə hazır insanlardılar. Lakin Heydər Əliyev təfakkürü və diplomatiyası sayəsində bu işin qarşısını aldı. Onlarla səhəb edib dedi ki, nə istayırsınızsa, qəbul olunur, oturun, işləyin.

Özü də elə bir zamanda ki hər sətrində, hər sözündə soni vurmaq, gözdən salmaq üçün nəsə axtarırdılar. Məsələn, bəstəkar Emin Sabitoğlu ilə birgə yazmışız mahni var: «Uzaq yaşıl

Şöv xüyənən dəyərli mənim
Bəzəyinən dəxşanın naxış
Şəhərinən sevgi və gəlmən 1975-ci
və əsaslıdır ajanın qəmənliyində
O xüyənən dəyərli Bəzəyinən
və məsələnin təməmətən
əgərçinçən sevgi. Dəyərli mənət
şəhəri Bəzəyinən həqiqət
və şəhərinən sevgisini vəzifələr
əmək yaradı zəfər və hərəkət
əsaslı ajanın qəmənliyində
mənətənənənənənənənənənənənən
əmək yaradı sevgi və qəmənliyində
mənətənənənənənənənənənənən
əmək yaradı. Dəyərli mənət
Bəzəyinən dəxşanın naxış
şəhərinən sevgi. Mənətənənənən
əsaslı ajanın qəmənliyində
vəzifələr vəzifələr vəzifələr
vəzifələr vəzifələr vəzifələr.

Hərəkətənənənənənənənən
Bəzəyinən
Heydər Əliyev.

6/11-97.

- Lirik şeirdir, məhabbat mahnısıdır. Mən mahnının sözlərinə və müsiqisinə qulaq asmışam. Nə yapmışınız bu cavan uşaqların yaxasından? Mahnını efira buraxın!

O belə insan idi. Buna görə də əminliklə deyirəm: SSRİ dövründə Azərbaycanı Azərbayan kimi tanınan Heydər Əliyev olub. Bu, kimin xoşuna golur-golmır, öz işidir, amma həqiqət belədir.

Üzeyir Hacıboylu, Bülbül, Rəşid Behbudov, Səməd Vurğun, Qara Qarayev, Rəsul Rza, Niyazi, Süleyman Rüstəm və başqa şəxsiyyətlərin adlarını çəkə bilsəm ki, Azərbaycanı istor sovet məkanında, isterse da dünya məqyasında tanıdıblar. Azərbaycanın tanınmasında xüsusi xidmətləri olsa da, keçid dövründə ailələri yaddan çıxdı. Mən onları unudulmuş, yol qırğıına atılmış ailələr adlandırdım. Düzdür, Yusif və mən anama korluq çəkməyə imkan vermidik. Amma tanınmış adamlar olsaq da, maddi cəhətdən əziyyət çıkdirıq. Ancaq başqalarına baxanda ona da şükr edirdik. SSRİ xalq artisti kimi tanınmış bir şəxsi zibil yesiyində eşənlən görmüşdülər. Bu hadisə AXC-nin iqtidarda olduğu illərdə baş verib.



1993-cü ilin iyununda Heydər Əliyev hakimiyətə rəhbərlik etmək üçün AXC hökuməti tərəfindən davət ediləndən sonra bu ailələrdən heç biri irad tuta bilməzdə ki, niyə bizimlə maraqlanırsan? Cox qarşıq, mürokəb zəmənə id. Qarşılurma, separatçı hərəkatlar, daxili intriqalar...

Amma yeno insanların qayğısına qalırdı. Yadimdadır, avqust ayı idı, hələ prezident seçilməmişdi, anama zəng edib dedi:

— Xavər xanım, dolanışığınız necədir, başım qarışdır, açılan kimi hökmən sizinlə görüşəcəyəm...

Sonra məlum oldu ki, təkcə biza yox, bütün tanınmışların ailələrinə zəng edib onların gürzərəni ilə maraqlanıb. Yəni demək istayırdı ki, mən hökmən adamam, dayışmamışam. Həqiqətən də prezident seçildikdən sonra bir parça çörəyə möhtac olan ziyanlara – mədoniyət və incəsənət xadimlərinin ailələrinə – kömək etdi. Hömcinin kənd təsərrüfatı, ağır sonayə və iqtisadiyyat sahəsində gecə-gündüz olloşub, alları qabar olmuş, Sosialist Əməyi Qəhrəmanı adını almış, ancaq acıdan ölon insanları da yaddan çıxmardı. Heydər Əliyev hər kəsi bir-bir yadında saxlamışdı. Cox güclü və iti hafizə sahibidi. Onu qubul etməyən adamlar belə, etiraf edirdilər ki, Heydər Əliyev biza lazımdır. Müsəvət Partiyasının üzvü olarkən partiyasının qarargahındakı mətbuat konfransında şəxson demişəm ki, Heydər Əliyev böyük dövlət başçısı və siyasi xadimdir. Bu, doğrudan da belədir. Başa düşməliyidik ki, Heydər Əliyevdə olan böyük nüfuz vo şəxsi təmşiqləri oldu etmək üçün biza on azy on il vaxt lazımdır. Elə Əbülfəz bəyə də bu qədər vaxt lazımlı olacaqdı. Həmin vaxt orzında isə hər şeyimizi – on azy müstəqilliyimizi itirib qapazaltı olacaqdıq. Heydər Əliyev doğrudan da ömrünü qalan hissəsinə yalnız həsr etdi. Cox gərgin işlər gördü. Hesab edirəm ki, canab İlham Əliyev, həqiqətən de adı davamçıdır. Onunla Parlamentin Avropa Şurasındaki nümayəndə həyətinin tərkibində 4 il bir kollektivde çalışmışam. Həmin vəzifəyə töyin olunanda İlham Əliyevə elə adamlar irad tuturdular ki, onunla ikicə daşıqə səhəb etməyiblər və şəxsi münasibətləri yoxdur. Tütəlm, televizorda baxırlar ki, İlham Əliyev gülümsəyoğlu-gülümsəyoğlu Olimpiya Kompleksinin açılışına, ya voleybol komandasının oyununa baxmağa getdi. Onun haqqında təsəvvürləri yalnız bu olurdu. Axi siz İlham Əliyevi işdə görməmisiniz...

O, hələ prezident seçilməmiş ölkə üçün xeyrli işlər gördü: idman sahəsini inkişaf etdirdi və neft sektoruna xarici sərmayoların qoyulmasına şərait yaratdı. Bu imkan ona atası verdi. Əvvəla, dövlətin monəfəyi üçün bütün imkanlardan istifadə etmək siyasi xadimin borcudur, o cümlədən atanın da. Əlbəttə, əgor bunu öz xeyri üçün etmirsə. Bəs, yaxşı, Avropa Şurasında necə? Avropa Şurasında Heydər Əliyev nə edə bilirdi? Onlar axı Prezident Aparatının işçiləri deyildilər ki, Heydər Əliyev təpsirsin: oğlun üçün filan işləri görün.

Şahidi olduğum hadisəni danışım. Rusiya kimi nohəng ölkədə prezidentlik iddiasında olanlardan Dmitri Roqozin ondan məsləhət almaq üçün arxasında qaçırdı. Döhlizdə siqaret çökirdim. Roqozin də Siyasi Komitenin iclasından çıxan kimi, qaça-qaća üstümə golub dedi:

— Vaqif, Rusiyam künco qısnayırlar. İlham Heydərovıç haradadır, məsləhətinə cəhiyacım var...

Bunu da Heydər Əliyev etməmişdi ki...

Heydər Əliyev haqqında bir çox miflər yaranıb. Ürəyimən on çox döyəni isə Heydər Əliyev. Heydər Əliyev haqqında bir çox miflər yaranıb. Ürəyimən on çox döyəni isə Heydər Əliyev. Heydər Əliyev haqqında bir çox miflər yaranıb. Ürəyimən on çox döyəni isə Heydər Əliyev. Heydər Əliyev haqqında bir çox miflər yaranıb. Ürəyimən on çox döyəni isə Heydər Əliyev.





imkan verirdi ki, 10–15 dəqiqə danişm, adı suallar belə vermirdi. Neca diqqətlə qulaq asırdı! İndi avtoritar deyənə sual vermək lazımdır: bunu özün yoxlamışan?

İnsan haqları, ədalətsiz hökmrlə bağlı birbaşa Heydər Əliyevə müraciətlər etmişəm. Çok diqqətlə qulaq asır, suallar verir, özünü və məni emin edəndən sonra deyirdi:

– Hə, burada eynilər olub, məhkəmənin qərarı ədalətsizlərdir...

Az keçmişən, həmin adamları əfv edib həbsxanadan buraxdırıldı. Xəberim olmadan məni əfv komissiyasına üzv etdi. Qisasi, Azerbaycana çox lazımlı adam idi. Ancaq bəziləri elə biliirdi ki, Heydər Əliyev prezidentdir deye keşə baxır.

Avropanın bayraq qaldırılan gün çıxışı oldu, sonra Robert Koçaryanla birlikdə mətbuat konfransı keçirdi. Həm onun üçün, həm da bizim üçün çox ağır gün idi. Mətbuat konfransından çıxanda məni çağırıldı, son dərəcədə yorğun, bədbin vəziyyətdə əlini çıxınmə qoyub dedi:

– İndi gördün, nələr çəkirəm?..

Son vaxtlar bu səhnəni tez-tez xatırlayıram. Onun yorğun səsi, üzü, həqiqətən prezidentliyin heç də asan iş olmadığından xəbor verirdi.

Azerbaycan kimi ölkədə prezidentlik çox ağır əsdir.

Heydər Əliyevin səhnədə yixılması mənə göyde uçan quşun bağının çatlayıb yerə düşməsini xatırlatdı...

Hər halda, Allaha şükrülər edək ki, bizim Heydər Əliyevimiz olub, var. Amma çox istəməzdəm elə vəziyyətə düşək ki, yəni Heydər Əliyevi axtaracaq. Əlbəttə, əminəm, belə bir vəziyyətimiz olmayıcaq. İlham Əliyev buna yol verməyəcək...

MƏN ONA ÖZÜM QƏDƏR İNANIRAM







**HEYDƏR ƏLİYEVİN YÜKSƏK YUMOR HİSSI
ONUN MÜDRİKLIYİNİN VƏ QEYRİ-ADİ ZƏKA SAHİBİ
OLMASININ TƏZAHÜRÜ İDİ**

...Yumora gəlinəcə, bəli, yumorlu çox sevirdim. Komediya Teatrında da ovvalı kimi tez-tez gedirdim, Şan və Hazircavablar Klubunun çıxışlarını da böyük həvəsədə izleyirdim. Bakı komandasının illər çox maraqlı və koskin çıxışları ilə tanınıb. Onların elə programı yoxdur ki, orada iştirak etməyim. Zalda olan bütün insanlar kimi, man də gülfürəm, bəlkə də digər tamaşaçılarından da çox gülfürəm. İnsan üçün özünü kənardan müşahidə etmək çox xeyirlidir.

Heydər ƏLİYEVİN Rusiya İctimai Televiziyasının «Hakimiyyət formulu» programına müsahibəsindən

Ümmümmilli liderimiz Heydər Əliyevin necə böyük hazırlıqçılığı, yumor hissini malik olmasından, ən çatın və ekstremal situasiyalarдан zarafatla çıxmış bacarığında xəbərdar olanları bunu onun qeyri-adi, özünmoxsus keyfiyyətləri sırasında xüsusi qeyd edirler. Təbiəti etibarı ilə son dərəcə azad, demokratik ruhlu insan olan Heydər Əliyev tonlaşdırılmış yumor - satırını həmişə yüksək doyarlılaşdırır, onun insanların psixoloji-mənəvi təbiyisindəki rolunu önsə çəkir. Yüksək idarəcili bacarığına malik Heydər Əliyev satira, yumor və səfəsi yaratmış, bacarıqsız məmurların koskin tonlaşdırılmış atəşinə tutulmasına da həmişə maraqlı olub.

**HEYDƏR ƏLİYEVİN BÖYÜKLÜYÜNÜ 1990-ci İLİN
QANLI YANVARINDA ANLAYA BİLDİM**

...1982-ci ilin əvvəlləri idi. Yadımdadır, L.Brejnev Azərbaycana gelmişdi və ona gül desəti təqdim etmək feal pioner kimi mənə həvələ olunmuşdu. Heydər Əliyevi də ilk dəfə mehz onda yaxından görmək imkanım yarandı. O, özünəməxsus mehribanlıqla, güler üzələlini civinmə qovdu və inanın ki, bu hadisə mənim yaddaşında əbədi iz salıb.

Səmimi deyirəm, men Heydər Əliyev şəxsiyyətinə gənc yaşlarından obyektiv, düzgün qiymət verəcək qədər ağıllı və əzaqgörən olmamışam.

Heydər Əliyev şəxsiyyətinin böyüküyünü yalnız 1991-ci ilin 20 Yanyar hadisələri zəfər anlayıbildim. O, cəsərəti və qətiyyətini siyasetçi kimi özündə güc təparaq Azerbaycanın Moskvadakı daimi nümayəndeliliyinə gəldi və baş verən hadisələrə görə birbaşa M.Qorbaçovu



günahlandırdı. Böyük insanların böyüklüyü də belə çətin, ekstremal məqamlarda üzə çıxır. Heydər Əliyevin o dövrdə atlığı addım da böyük risk tələb edirdi. Ağır günlərdə Heydər Əliyev xalqını müdafiə edən ilk və yeganə siyasetçi idi.

Sonrakı mərhələdə 1993-cü ildə Azərbaycanda baş verən məlum hadisələr mənə Heydər Əliyev şəxsiyyətinin böyüklüğünü daha dərindən duymaq imkanı verdi...

«BAKİLI OĞLANLAR»A HƏMİŞƏ AZARKEŞLİK EDİRDİ

1995-ci il fevralın 4-də mədəniyyət naziri Polad Bülbüloğlunun yubiley mərasimi keçirilir-di və «Bakılı oğlanlar» da həmin tədbirə dəvət almışdır. Həmin gecəni biz aparırıq. Fasılədə bizi yaxınlaşan Prezidentimiz komandamızı hələ Moskvada işlədiyi vaxtlardan izlədiyini bildirdi. Sonra «Əhsən sizə!» deyərək fealiyyətimizi bəyəndiyini söylədi. İnanın ki, bu qiymət bizim gələcək fealiyyətimizdə mayak rolunu oynadı.

Bu hadisədən iki ay sonra Heydər Əliyev çıxışlarının birində «Bakılı oğlanlar» komandasının fealiyyətini izlədiyini dedi. Elə həmin il cənab Prezidentle ikinci görüşümüz oldu. Yəqin

xatırlayırsınız, biz 1995-ci ildə Bakıda «Odessa» komandası ilə yay super-kuboku uğrunda mübarizə aparmalı idik. Həmin tədbirdən əvvəl Heydər Əliyev hər iki komandanın üzvlərini qəbul etdi.

Həmin görüşdə baş vermiş çox maraqlı bir hadisə bizi həddən artıq təcəccübləndirdi. Görüşdə ŞHK-nin rəhbəri kimi məşhurlaşmış Maslyukov, Yuli Qusman və münisiflər heyətinin digər üzvləri də iştirak edirdi. Hələ 70-ci illərdə baş vermiş bir hadisə ilə bağlı Yuli Qusmanın bigi zarafat obyekti şəhərə çevrilmişdi. O zaman «Əger bütün kapitanlıq dövründə mən yalnız bigimla yadda qalmışsam, onda bu bigi götürüb özünü zarafat edin» deyən Yuli Qusman əvvəlcədən hazırladığı sünü bigini çıxarmışdı. Biz 25 ilən sonra, yəni 1995-ci ildə bu zarafatı yenidən tekrar etmək isteyirdik. Ancaq bu barədə yalnız mən, Yuli Qusman özü və Maslyukov xəbərdar idi. Yalnız biz üçümüz bilirdik ki, Yuli Qusman səhnəyə qalxacaq, sünü saqqalıñ və bigini çıxaraqcaq.

Söhbət esnasında Yuli Qusman cənab Prezidentə azərbaycanca dedi ki, «Heydər Əliyevi, daha mən qoca kisiyəm və səhnəyə çıxa bilmərəm». Heydər Əliyevin ona cavabı isə hamimizi sanki şoka salmışdı: «Niyə ki, sən sabah səhnəyə çıx, bigini və saqqalını çıxar, cavan oğlan olacaqsan».

Cənab Prezident bunu deyəndə Yuli Qusman, Maslyukov və mən istər-istəməz şübhə dulu nəzərlərə bir-birimizə baxdıq. Mən onda Heydər Əliyevin necə diqqətli insan olduğunu anladım.

Cənab Prezident Odessa klubu ilə keçirdiyimiz görüşə gəlmək istəmirdi. Ehtiyat edirdi ki, Prezident kimi həmin tədbirdə iştirakı insanlara sərbəstlik verməz. Lakin bizim təkidlə isteyimizi nəzərə alıb yarışmaya baxmağa gəlmışdı. Respublika sarayında Odessa komandasının duzlu, məzəli çıxışlarına yalnız bir nəfər ol cəlmirdi – Heydər Əliyev! Bu hadisə məni çox təsirləndirmişdi. Yəni Heydər Əliyev na qədər böyük, humanist, qonaqpərvər insan olsa da, saraya yalnız «Bakılı oğlanlar»a azarkeşlik etməyə gəlmİŞdi. Bu, cənab Prezidentin yüksək vətənpərvərliyindən irəli gəldi.

Yadımdadır, biz erməni komandası üzərində böyük qəlebə qazanaraq Azərbaycana döndən sonra Heydər Əliyevin görüsdü. Onun sevincinin həddi-hüdudu yox idi. Bizi töbük etdikdən sonra dedi ki, «man sizin bu yarışınızna böyük həyəcanla baxırdım. Axi siz orada Azərbaycanı təmsil edirdiniz. Qalib gəlməkələ xalqımızın adını bir daha ucaltdınız və buna görə sizə çox minnətdaram». Boli, Heydər Əliyev belə böyük insan idi...

Heydər Əliyev bizim qələbələrimizlə daim fəxr edirdi. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri zamanı «Gülüstan» sarayında ziyafət verilirdi. Ziyafətdə biz də iştirak edirdik və bir konsert nömrəsi ilə çıxış etmişdik. Prezidentlər qonaqlarla tanış olarkən cənab Heydər Əliyev bizi yanına çağrırdı və Vladimir Putinlə tanış etdi. Bizim haqqımızda böyük qürur hissə ilə danişan Heydər Əliyev fəxrlə V.Putinə «Bu üşaqlar çox istedadlıdır, hətta ermənilərə də qalib gəliblər» dedi. Bu ifadələri deyərkən Heydər Əliyevin sevincdən gözləri parıldayırdı və göründüy kimi, bu qələbədən bir müddət ötsə də, nailiyyətimiz Prezident üçün hələ də çox qiymətli idi.

**MƏMURLARI TƏQLİD EDƏRKƏN YALNIZ HEYDƏR ƏLİYEVİN
MÜDRİKLİYİNƏ ARXALANIRDIQ**

Heydər Əliyev bizim komandanın 1996–2001-ci illərdə Respublika sarayında keçirilən bütün solo-konsertlərində – düz yeddi dəfə iştirak edib. Şübhəsiz ki, biz bütün tamaşaçılara ictiyari statuslarından asılı olmayaq eyni gözle baxırdıq. Ancaq Heydər Əliyev istisna idi. Onun istisnalığı isə statusunda yox, mahiyətində idi. Bu böyük insanın tamaşaçı kimi diqqəti ölçüye- gəlməzdir.

1998-ci ilin prezident seçkiləri ərefəsində «Ulduzlar «H» deyir» adlı maraqlı bir konsern programı təşkil edilmişdi. «Bakılı oğlanların» çıxışında müxalifət partiyalarının sövdəri ilə bağlı sahnələrə də var idi. Cənab Prezident konsern programının sonunda çıxış edərək bunları bildirdi: **«Mən müxalifət haqqında danışmaq istəyirdim, amma danışmayacağam. Çünkü «Bakılı oğlanlar» onların barəsində hər şeyi dedi.**

Şekilli kampaniyasının sona çatmasına bir gün qalmış Heydər Əliyevin bu sözləri çoxlarını heyrota salmışdı. Əslində, çoxları gözleyirdi ki, Prezident son imkandan da istifadə edəcək. Onu da bildirim ki, məhz həmin tədbirdə bəz ilk dəfə olaraq Heydər Əliyevin obrazını yaradıq. Bir qayda olaraq cənab Prezident bu sahnələrə hamidən çox gülürdü. Çıxışından sonra isə bize tərəfindən bildiridi ki, ona az göstəririk, növbəti dəfə hətta tənqid də etməliyik. Bu da bizim ayrı-ayrı məmurları tənqid etməyimiz üçün çox ciddi arqumənt idi. Həc nədən çəkintimizdə və yalnız Heydər Əliyevin müdrilikləri, destəyinə arxalanırıq. Həmişə deyərdi ki, **«ağıllı və səviyyəli tənqid edin, özü də tənqidinizlə məmurların iç üzünü açın. Həc nədən də qorxmayın».**

Biz o zaman Milli Məclisin spikeri olan Rəsul Quliyevi də tez-tez təqdim etdirdik. İndi özünü «demokrat» adlandıran bu adam bizim yumorumuza çox dözmüşsüz yanaşırı və hətta dəfələrlə evimizə zeng edib hadə-qorxu gəlməmişdi. Tədbirlərin birində Rəsul Quliyev yənə də biza irad tutmaq istəyəndə Heydər Əliyevin keşkin etirazı ilə qarşılaşdı. Ümumiyyətlə isə, R.Quliyevin hər dəfə parodiyasını yaradanda o, əsobilaşır və bunu setiraltı bildirirdi. Lakin cənab Prezident deyərdi ki, **niyə acıqlanırsan, məmur yumoru qəbul etməyə həmişə hazır olmalıdır**. Yəni Heydər Əliyev bizi həmişə himaya edir, qayğı gösteriridi.

Ümumiyyətlə, yumor hissi müdriliklərin, yüksək zəkannın, tənqid dözmülüyüün rəmziidir. Heydər Əliyev böyük yumor hissini malik insan id. Hər dəfə bizim konsertlərə baxıb qurta-randan sonra deyirdi ki, **«ömrümüzə bu qədər gülməmişəm»**. Yadimdadır, 2000-ci ilin 30 dekabrında Heydər Əliyev bizim komandanı qəbul etdi. Görüşde Qazaxistan Prezidenti Nursultan Nazarbayevlə bağlı sahnəni yadına salan Heydər Əliyev dayanmadan bir neçə dəqiqə güldü.

KİŞİLİK VƏ CƏSƏRƏT RƏMZİ

Bu gün Heydər Əliyevin bizə göstərdiyi qayğı haqqında danışmaq üçün minlərlə fakt var. Ancaq bu baradə yiğcam olaraq bunu deyə bilərəm: Azərbaycanda Şəh və Hazircavablar Klubunun mövcudluğuna, eləcə də «Bakılı oğlanların» qazandığı bütün nailiyyətlərə görə Heydər Əliyevə borcluyuq. Onun hakimiyyəti olmasayıdı, Azərbaycanda xaos, anarxiya davam edəcəkdir və demək, sabitliyin bir təzahürü olan ŞHK-nin mövcudluğundan danışmaq da mümkün olmayıacaqdı. Onun böyükliyünü, əzəmətinə sözə ifadə etmək qeyri-mümkündür. Heydər Əli-



yev, sözün əsil mənasında, kişilik, mərdlik, cəsəret rəmzi idi. O, kişi kimi yaşıdi, problemlər-dən kişi kimi çıxdı və xalqın yaddaşına da adını əsil Kişi kimi həkk etdi.

2003-cü ilin 21 aprelində Respublika sarayında baş vermiş hadisə şəxson mənə Heydər Əliyev şəxsiyyətinin böyükliyünü növbəti dəfə görmək imkanı verdi. Səhhəti pisloşen Prezident bürdəsə də, əsil kişilərə xas şəkildə tribunaya qayıdı, ölümün gününə dik baxaraq qürurunu uca tutdu. Ali Baş Komandan Heydər Əliyev bu addımı ilə Azərbaycanın gənc kursantlarına, gələcək zabitlərinə də nümunə göstərdi.

Heydər Əliyev Azərbaycanın en böyük, əvəzolunmaz şəxsiyyəti idi. Zaman keçdikcə bizi onun yoxluğunu daha çox hiss edəcək, böyükliyünü daha çox duyacaq. Azərbaycan xalqı böyük liderinin xatirəsini daim uca tutacaq, onu böyük ehtiram və hörmətlə yad edəcəkdir.

İxtiyar HÜSEYNLİ,
Samir ELMANOĞLU,
«Azərbaycan»



Seyyidaddin QOCA,
yazıçı-publisist

MƏNİ HƏYATA QAYTARAN İNSAN

1969-cu ilin isti yay günləri idi. İnstitutun ikinci kursunu bitirib yay tətlinə çıxmışdım. Tezliklə Azərbaycan rəhbərliyinin dəyişəcəyi haqqında söz-söhbatlar gözirdi. Amma heç kim bilmirdi ki, ölkəmizin başçısı kim olacaq. Doğrusunu desəm, bu məsələ adı bir tələbə kimi mənə o qədər də maraqlandırmırıdı. Axi o zamanın tələbələri indikilər kimi deyildi, biz siyasetdən uzaq insanları idik.

...Heydər Əliyev 1969-cu ilin 14 iyulunda Azərbaycan KP MK-nin birinci katibi seçildi. İyulun 15-də hamı 46 yaşlı cavan rəhbərdən danışındı. İyirmi gün sonra Azərbaycan KP MK-nin 5 avqust tarixli növbədənək plenarumunda Heydər Əliyev nəinki Sovet Azərbaycanının vətəndaşlarını, bütün Ittifaqı şəka salan program xarakterli çıxış etdi. Təsəvvürünə gətin, Azərbaycanın rəhbəri ölkədə rüşvətxorluğun tügəyan etdiyini, vəzifəli şəxslərin müsuliyyətsizliklərini, onların qanun pozuntularına yol verdiklerini, cəmiyyətdə sosial ədalətin pozulduğunu, fəhlə və kendilərin hüquqlarının lazıminca müdafiə edilmədiyini açıq-əşkar deyirdi. Bu, tek dünyannın göründüyündə hələ tam müfəssil baş aşmayan mənim kimi 19 yaşın gecə üçün deyil, yaşı nəsl ücün də gözlənilməz və heyrottamız təsir bağışlayırdı. Çünkü o günde kimi 49 il orzında mövcud olan sovet rejimində heç bir rəhbər cəmiyyətdə baş verən neqativ halları, içtimai-sosial prosesləri, rüşvətxor, səriştəsi məmərlərin osil simasını belə aydınlığı ilə ifşa etməmişdi. Sentyabr ayında dərslerimiz başlayanda auditoriyalarda hamı yeni rəhbərdən danışındı. Məsələn, rəhbərin gizli şəhəri gəzməsi, mağazalara girməsi, qiymətlər maraqlanması... hamiya təcəccübü görüñürdü. Bir tələbə yoldaşının danışığı əhvalat işe həmin dövrə rəhbər qətiyyətinin və ədalətin xofunun mövcudluğunu tam aydınlığı ilə göstərirdi: tələbə yoldaşının mağaza müdürü işleyən emisi omdan Heydər Əliyevin şəklini isteyirmiş. O da Heydər Əliyevin şəkli olan qəzeti götürüb emisinin yanına apardı və onun məqsədini soruşub. Mağaza müdürü qardaşı oğluna bir az utancaq formada cavab verib ki, «Əşsi, bu yeni birinci katib canımıza velvəle salıb. Piştaxta altında na bir mal saxlaya bilirik, nə də mali baha sata bilirik. Bütün dükənləri görir, köhnə bazara təzə nırx qoymaq istəyir. Onun şəkli mənə ona görə lazımdır ki, tanıyorum, birdən buralara da gələr.»

Heydər Əliyevi bir müddədən sonra hamı tanımağa başladı və bu gənc rəhbər uzun on illiklər boyu rüşvətxorluq, vəzifə müsuliyyətsizliyi, sosial ədalətin kobud şəkildə pozulması kimi «bazarlarla» nəinki «nırxa» qoydu, bu «bazarlarla» dağıtdı...

70-ci illerin övvəllərində mətbuatda çalışırdım - Heydər Əliyev onun fealiyyəti ilə daha yaxından tanış olmaq imkanım var idi. Heydər Əliyev rayonları gözirdi, təsəvvüratlarında olurdu, bütün problemlər şəxson özü maraqlanır və şəxson özü həll edirdi. Həmin dövrə fəhəyo, kolxozçuya, bir sözə, bütün əmək adamlarına zəhmətlərinə görə layiq olduqları qiymətləri verirdi. Heydər Əliyev cəmiyyətin yeni sosial vicdanını, əxlaqını müyyəyənəldirdi. O, insanın zəhmətlə ucalmasının mümkün olduğunu minlərlə əmək qəhrəmanının simasında təsdiq etdirirdi. O, cəmiyyətdə haramla halalın konkret sərhədini cızır və halalla haramın noticosının no olacağını real insan taleplerində eks etdirirdi. 70-ci illərdə Azərbaycan nə qazandı? Mən yüzlərlə yeni müsəssənin açılmasını, konditorə şəhər siması gotirilməsini, yeni itəchsəl sahalarının yaradılmasını, neft, qaz, kimya sektorlarının ittifaqda öncül yero çəxarılması saysız-hesabsız faktlərlə xatırlamaya ehtiyac duyuram. Çünkü Heydər Əliyev şirkəsiz müəllifi olduğu bu nailiyyətlər hər birimizin gözü qarışısındadır və bugünkü uğurlarımızın da bünövşə daşlarıdır. Yaradıcı insan kimi məni Heydər Əliyev şəxsiyyətindən onçox cəlb edən xüsusiyyət onun malik olduğu casarət, fedakarlıq, qətiyyət, humanizm, mərhamət, osil vətəndaş mövqeyi, azərbaycanlıq hissələridir. Altıncı illərin sonları indi də yadimdadır. Ağdaşın bir kəndindən Bakıya oxumağa gələn gənc üçün buranın Azərbaycan paytaxtı, yoxsa Rusianın hansısa bir vilayəti olduğunu aydınlaşdırıqça çox çotin idi. Çünkü insanların çoxu rusca danişirdi. Bu dildə o qədər də yaxşı daniş bilməyen mənim kimi gənclər nəinki küçədə, ictimai yerlərdə, mədəniyyət obyektlərində, hətta dərs auditoriyalarında belə rişxəndə moruz qaharlıq.

Heydər Əliyevin 70-ci illərdə azərbaycanca danışmaqla bağlı öz məmurlarına, elm, sənət, ədəbiyyat xadimlərinə rəsmi göstəriş verməsi, özünü, demək olar ki, bütün tədbirlərdə möhədoğuna ana dilində danışmış bizim kimi gənclər üçün böyük dəstək, istinadgah idi, on nəhayət, ürəyimizdən «tikan çıxarırdı».

1978-ci ilde ümummillili liderimiz Azərbaycan dilini dövlət dili kimi Konstitusiyada tosbit etdirindən iso artıq hər birimiz rahat nefəs alıq: biz azərbaycanlı olduğumuzu daha gizlətmirdik! Biz öz vətənimizdə, nehayət ki, öz dilimizdə danişə bilordik! Biz Azərbaycan dilindən dövlət dili kimi istifadə edə bilordik! Bəlkə də indi, müstəqilliyimizin 13-cü ildönümü orofosunda olan, imzasız milletlərin imzası içərisində loyqatlı hökk etdirən Azərbaycan dövlətinin gənc vətəndaşı üçün bu hissələr tam aydın ola bilməz. Ancaq nəzəre almalyıq ki, Heydər Əliyevin Azərbaycan dilinə, daha doğrusu, Azərbaycan varlığına, mənəviyyatına, ruhuna, milli-mənəvi deyərlərimizə olan cəhətarının bu təzahürü saxta beynəlmiləçilik töbliği in bar-bar bağlılığı bir zamanda baş verirdi. Heydər Əliyev Azərbaycan ədəbiyyatını «sovet silsiləndən çıxardı! O, ədəbiyyatımıza Azərbaycan insanların obradını gotirməyi tövsiyə etdi və buna nail oldu. O, ədəbiyyatımıza milli hissələr yanaşı, hem də tarixi ədalətsizliyin en bariz nümunəsi olan, milli duygularımızın en canlı faciəsi kimi yaşanan Cənub məvzusunu gotirməyə müvafiq oldu. Heydər Əliyev ədəbiyyat xadimlərinə sətiraltı ifadələrlə başa saldı ki, yaradıcılıqları bayağı sovet quruculuğu, kolxoz formalasdırılması, sovet adəminin yetişdiriləməsi, beynəlmiləçilik töbliği in aparılması kimi mövzularla möhdudlaşdırmasınlar. Yazıçılar, şairlər

sovet insanının faciələrini, problemlərini, kolxoz quruculuğunun nöqsanlarını, beynəlmiləçi tövüqatın acı noticələrini öz yaradıcılıqlarında daha aydın əks etdirsinlər – bu idi Heydər Əliyevin ədəbiyyat xadimlərindən əsas umacağı və böyük fədakarlıqlar hesabına yaranmasına nail olduğu əsil Azərbaycan ədəbiyyatı!

Heydər Əliyev harada vardi, orada mütləq haqq-ədalət vardi. Azərbaycanın ən ucqar kəndindən on xırda məsiət probleminə görə rəhbər müraciət edən kolxoşçu bildirdi ki, uzağı bir aydan sonra onun istəyi təmİN olunacaqdır. O dövrədə çoxunun «Heydər Əliyev xofu» kimi qiymətləndirdiyi hissələr əslində haqqın xofu, ədalətin təntənəsi idi. Heydər Əliyevin «Literaturaya qəzətə»da çap olunan «Qoy ədalət zəfər çəlşin» adlı müsahibəsində adı fikirlər əks olunmuşdur. Heydər Əliyev 5 avqust 1969-cu il plenarımızda Azərbaycan cəmiyyətinin əsas nöqsanları kimi müəyyənləşdiriyi problemləri lokal miqyasdan çıxaraq bunu sovet cəmiyyətinin, kommunist quruluşunun ümumi qəbəlahə kimi bayan edirdi. Heydər Əliyev artıq dünyadan altıda birinə sahiblik edən İttifaqın haqq-ədalət mücahididi deyildi, o, dünyadan altıda birinə haqqın, ədalətin bərqrər olunması üçün mücadilə aparan bir Kişi idi!

Təsadüfi deyildi ki, artıq uğurun qarşısında olan sovet quruluşuna yeni nəfəs götirmək, ədalətsizlik məngonəsindən capalayan cəmiyyətdə haqqı bərpa etmək istəyən Yuri Andropov 1982-ci ildə Heydər Əliyevi İttifaqın səhiyyəsindən rəhbər vəzifəyə – Nazırçı Soveti sadrının birinci müavini postuna götirdi. Heydər Əliyev yalnız «Kremli şəhərindən əzəmətli türk bayrağı» deyildi, o, həm də dünyadan altıda birini yeni sistemlə, təkmil idarəcilik mexanizmləri ilə təzəden formalasdırmaq istəyən komandanın rəhbərlərindən idi. Lakin başlanmış iş yarımqıq qaldı. Yuri Andropovun ölümü, bu yəzidə adını çökmək istəmədiyimiz nəkəsən hakimiyətə golması Heydər Əliyevin missiyasının davamına mane oldu. Bu qüdrət sahibinə qarşı başlanmış Kreml-daxili intriqalar, məkrili kampaniyalar Heydər Əliyevi istəfa ərizəsi yazması ilə noticələndi. Ancaq Heydər Əliyevin İttifaq əhəmiyyətli fördi toqquḍüd statusu bu şəxsin varlığını, siyasi mövəudülüğünü unutdurmaq gücündə deyildi. Həmin illərdə rəsmi kabincətlərdən çıxarılan Heydər Əliyevin şəkilləri atılmırdı, sədə vətəndaşların evlərində ən ləyliq yerlərdə asılırdı, demək olar ki, bütün sürücülerin maşınlarının kabinetlərinə vurulurdu. Bu idi Heydər Əliyevə milətinin münasibəti! Xalq Heydər Əliyevi heç vaxt unutmurdu!

1988-ci ildə baş verən molun hadisələrindən sonra isə bu böyük azərbaycanlı hamı axtarماğa başladı. Cünki nicat onda idi. Heydər Əliyevə qarşı cılız xüsusi adamlar hər cür rəzəlat aparırdılar. Bütün qəzetlər, televiziya, radio «aliiyevsinə» barədə yazırırdı, danışırırdı. Ancaq bir faktə belə istinad edə bilmirdilər! İttifaqın baş nadanı Azərbaycanın baş təlxəyi ilə birlikdə bütün hüquq-mühafizə orqanlarını, istintaq-əməliyyat işçilərini ayağa qaldırsa da, bütün sovet aparıcı Heydər Əliyevə qarşı kompromat axtarışına çıxısa da, 1964-cü ildən rəhbər vəzifələrədə işləyən bu şəxsiyyət barəsində bir cinayət faktı belə tapa bilmədiyər. Bu idi Heydər Əliyev töməziyi, saflığı, düzgünlüyü!

Həmin dövrədə bir qrup ziyahı ilə bərabər Azərbaycanda Heydər Əliyevin hüquqlarının müdafiəsi ilə məşğıl idik. Mən bu işin həm də mətbuat üzrə əlaqələndiricisi sayılırdım. Hər gün onlara məktub alırdıq. Bütün məktublar istisnásız olaraq sədə vətəndaşlar – kolxoşçular, fəhlələr, toqquḍüclər torəfindən göndəriliirdi. Biz həm Heydər Əliyev kimi böyük qüdrət sahibini müdafiə etməkdən qururduyur, həm də yüz minlərlə həmvətənəmizdən dəstəyindən mənəvi ra-





hatlıq tapirdi. Heydər Əliyevin işığına toplaşanlar, onun böyükünü, dahiiliyini çəkinmədən, qorxmadan etiraf edənlər sırasında vəzifeli şoxslar yox idi. Böli, Heydər Əliyev yalnız sadə vətəndaşların dəstəyinə güvenirdi, onun bu korrupsiyalasmış, xalqın mənafeyinə zidd fealiyyət göstərən memurlarla heç bir siyasi-mənəvi bağlılığı yox idi. Heydər Əliyev həmişə olduğu kimi, yenə də xalqın adamı idi, xalq da Heydər Əliyevin xalqı idi.



1990-ci ilin 22 iyununda Heydər Əliyev Moskovanın Azərbaycana qayıtmaga müvəffəq oldu. Heydər Əliyev yenə də öz missiyasında id - o, xalqın sözünü deyirdi, millətin haqqını tələb edirdi, dövlətin mənafeyini qorurdu, Azərbaycanın geleceyini düşünürdü. 90-ci illərin əvvəllerində Heydər Əliyev 1969-cu ildə olduğu kimi, yenə də qatıyyatlı və tədbirli idi, 1982-ci ilde olduğu kimi, yenə də haqq-ədalət mücahididi. Ali Sovetin tribunasında sağından «komblök»un, solundan isə «dembloku»nun başçılarına baxmayaraq, Azərbaycanın səsini ucaldırdı. AXCP-dən olan deputatlarla belə lətifənin saxlanması ilə bağlı güzəştə getdiyi məqamda yalnız Heydər Əliyev müstəqilin tərəfdarı kimi çıxış edirdi. Artıq o, yüz mülklərlə insanın xilaskar timsali rəhbəri idi. Heydər Əliyevin özünün etirazlarına baxmayaraq, nəhayət ki, Naxçıvan MR Ali Məclisine rəhbərlik etməyə razılıq verdi. Büyük felakətlərin girdəbində olan bu kiçik məkəna nübat, yaşamaq ümidi getirən Heydər Əliyev Naxçıvanın erməni tacavüzündən, iqtisadi səfələtdən qurtardı. Bu kiçik ərazidə Azərbaycanın müstəqil dövləticilik simvollarını - bayrağı, gerbi bərpa etdi, «Sovet Sosialist Respublikası» sözlerini atdı. Yalnız bu cosarılı addımdan sonra Azərbaycan Milli Məclisi Heydər Əliyevin mülliəfi olduğu bu qərarları təsdiq etməyə məcbur oldu. Azərbaycanın bir parçası olan Naxçıvanı xilas edən Heydər Əliyevə yardım göstərmək evezinə ölkə rəhbərliyi hər cür mənse yaradırdı.

1992-ci il oktyabr ayının 24-də AXC-Müsəvət iqtidarinin siyasi avantürası Heydər-xalq vəhddətinin tentənəsi nəticəsində iflasa uğradı. Xalq Heydər Əliyevdən tələb edirdi ki, o, qurtulus missiyasını, siyasi fealiyyətini Naxçıvan məqyası ilə məhdudlaşdırmasın. Belə bir ziddiyəti istimai-siyasi proseslərin gərdişiində Azərbaycanın bütün bölgələrindən golmiş insanların istirakı ilə Heydər Əliyev partiyası - Yeni Azərbaycan Partiyası təsis edildi. Heydər Əliyevin liderliyi ilə bu partiya Azərbaycanda ilk dəfə olaraq sağlam əsaslarla, xalqın mənafeyinə uyğun fealiyyət göstərən teşkilat oldu. Növbədə bütün Azərbaycanın xilası dayanırdı. 1993-cü ilin 15 iyunundan Azərbaycan tarixinin Heydər Əliyevin mülliəfliyi ilə qurtuluş mərhəlesi başlandı.

Öten on bir il bir daha sübut etdi ki, xalq bu büyük ogluna, əbədiyəşar liderinə inanmaqdır, tapınmaqdır sohv etməyib. Heydər Əliyev Azərbaycanı bütün sahələr üzrə inkişaf etdirdi, sivil dövlətin ayrılmaz parçasına çevirdi. Azərbaycanın demokratiya, siyasi sabitlik, iqtisadi inkişaf, sosial rifah gotirdi, insanlara təhlükəsiz, hayat baxş etdi. Ən nohayat, Azərbaycan durdunda həkim mövqəde dayanacaq Heydər Əliyev siyasi kursunu yaratdı! O, Azərbaycanın yalnız bugününü düşünmədi, nailiyyətlərinizin sabahını, dövlətimizin galacəyini müəyyənləşdirdi. Azərbaycan xalqının «Heydər Əliyevsizlik dövründə məhv olacaqıq» xəsfundan xilas etdi – ən layiqli varisi olan canəb İlham Əliyevi millətə baxş etdi. O, Azərbaycana ancaq həyatını yox, oglunu da bağışladı!

2003-cü ilin prezident seçkiləri ərafəsində sohbetində ciddi problemlər yaranmasına bax-mayaq, xalq Heydər Əliyevi yeno də lideri – Prezidenti kimi görəmik isteyirdi. 2003-cü il oktyabr ayının 2-də xalqa müraciatında şərəflə missiyasını İlham Əliyevin davam etdirməsi üçün öz millətindən destək istəyen Heydər Əliyev «**Ona özüm qədər inanıram**» fikrini ifadə etdi. 15 oktyabrda seçicilərin mütləq əksəriyyəti Heydər Əliyev siyasi kursuna səs verdi – ümummilli liderinin siyasi varisini Prezident seçdi. Azərbaycan xalqı bu seçimi ilə bir daha bəyan etdi ki, Heydər Əliyev siyasi kursu daim hakim mövqədə dayanacaqdır! 2003-cü ilin 12 dekabrında Heydər Əliyev bizlərdən cismən ayrıldı. Onun vəfəti da ümummilli aksiyaya – bütün xalqın hüzün gününa çevrildi. Heydər Əliyevin dəfn mərasimində fövqaldövlətlərin rəhbərlərinin, görkəmlili ictimai sadıqların iştirakı bir daha sübut etdi ki, dünyadan en böyük azərbaycanlısı, ham də dünyadan en böyük səssiyəvetlərindən biridir.

Heydər Əliyevi tanıya bilmışık mı, onun xidmətlərini layiqinə qiymətləndirməyi bacarmışım? 1969-cu ilin 15 iyulunda Bakı küçələrində hər keşin yeni rəhbərlə bağlı düşüncələrini ifadə etməsin yada salaralar əumümmilli liderimizin məzəri üstündə onun ruhuna səslənən şükranları dinlədiğə özüm üçün bir daha ayaqlaşdırıldım ki, Heydər Əliyev mənali, şərəflə ömür vasığı və bütün heyatını Azərbaycan dövlətinə, xalqına həsr etdi.

Heydər Əliyev on minlərlə insana çox yaxşılıqlar etmiş, çıxlardının əlindən tutmuş, çıxalarına kömək göstərmüşdür. Onun ədəbiyyat, incəsənət xadimlərinə daim xüsusi diqqət və qayğı göstərdiyi bütün xalqımıza məlumudur. O mənə nəinki xüsusi diqqət və qayğı göstərmiş, sözün əsil mənasında, həyata qaytarmışdır.

1999-cu ilde ürk ağrularım başlamıştı. Onda Türkiye Cumhuriyyetinin İstanbul şehrinde Azərbaycan Respublikasının Baş konsulu vazifəsində işləyirdim. Həkimlər «anjo» deyilen tibbi müayinədən keçməyimi məsləhət görдürlər. Mən isə onlara Bakıya gedib-gələndən sonra müayinədən keçəcəyimi bildirdim. Bir neçə gün Bakıda qalanandan sonra eşidim ki, cənab Heydər Əliyev Klivlendə ürk eməliyyatından sonra Türkiyənin Antalya şəhərində dincəlir. Mən də ora getdim. Heydər Əliyevlə görüşdüm. Axşam Heydər Əliyevlə gəzintiyə çıxarkən onun cəld yerişlərlə bizi arxada qoymuş olduğunu gördüm. «Cənab Prezident, necə eməliyyat keçirmisiniz ki, siz çata bilmirik?» - deyo sorusudum. Heydər Əliyev gülümseyərək «Siz **da adınızı cavan qoymusunuz**» dedi. Həç demə, Heydər Əliyev həkimlərin tapşırığını yerine yetirirmiş və hər gəzintidən sonra onun nabzını yoxlayırmışlar...

Ürək ağnlarım və sabahı gün «anjo» edəcəyim barədə heç kimə heç nə demədim. İstanbula qayıdır alman xəstəxanasında müavinindən kecdim və o dəqiqə də məni xəstəxananın



reanimasiya şöbəsinə göndərdilər. Bildirdilər ki, ürok damarlarının üçü kirəclənib, qanın işləməsinə mane olur. Bu da qorxulu və ağır vəziyyət hesab edilir. Ona görə də iki saatdan sonra ürəyində səntləmə əməliyyatı aparılmışdır. Mən də razılıq verdim. Başqa əlacım yox idi. Ailem, konsullüğün əməkdaşları tələsməməyimi, bir qədər gözləməyimi məsləhətlər də, onlara fikir vermədim. Lakin ürəyində əməliyyat aparaçaq həkimin «bəlkə də əməliyyatdan sağ çıxmadi, vəziyyəti çox ağırdır» deməsini eşidəndə əməliyyat haqqında razılığımı geri götürdüm və Antalyaya, Heydər Əliyevin qaldığı iqamətgahı zəng vurdum. Telefonun dəstəyini Prezidentin mühafizə xidmətinin rəisi Vəqif Axundov qaldırıraq məni diniqli və Heydər Əliyevə məlumat verildi. Mən telefonda gəzleyirdim. İki-üç dəqiqədən sonra bildirdilər, Heydər Əliyev deyir ki, **Nazirlər Kabinetinə tapşıracağam, əməliyyat üçün vəsait ayırsınlar. İstəyir Klivlendə getsin, istəyirsa Londonda əməliyyat etdirsin**. Mən də Londona gedib əməliyyat etdirdim. Əlbəttə, ayrılan məbləğ Azərbaycanın Londondakı sefirliyinə köçürülmüşdü və Heydər Əliyev bu yardımı göstərməsəydi, indi heyatda yox idim.

Mən sadə kənd müəlliminin ailesindən dünyaya göz açmışam. Həz zəmən arxanda həz ki
mim olmayıb. Əzablı yollarдан keçmişəm. Təkcə Heydər Əliyevdən arxa, kömək görmüşüm.
Onun ölkə Prezidenti olduğu dövrde millət vəkilini olmuşam, bəs konsul vəzifəsinə təyin edilmişim.
Şəm. Kitablarla da Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə çap olunmuş, pyesim
tamşaya qoyulmuşdur. R.Behbudov adına Mahni Teatrında yubileyim, Respublika sarayında
əsərlərimdən ibarət «Satira gecəsi» keçirilmişdir. Əziziyətimin böhrəsini görəndə az da olsa

sevinmişəm. Ona görə də qəlbimdə həmişə Heydər Əliyevə minnətdar olmuşam. Qəlbimizi viran qoyn xəbəri eştidiyim gecə böyük bir faciəni yaşadım. Demək olar, sabaha qədər televiziyaların kanallarında Heydər Əliyev haqqında minlərlə kadra bir daha diqqətli baxdim, onun haqqında söhbətləri döñə-döñə dinledim, deyərli nitqinə, möntəqili danışığına yenidən heyran kəsildim. İndi bunların hər biri bizim üçün nə qədər qiymətlidir. Neçə ay idi ki, hamımız onun xoş, nurlu simasına hasrat qalmışq. Hamımız onun üçün darxışmışq. Son xəber bizi yandırıbyaxdı. Görün biz kimi itirdik!..

Biz Heydər Əliyevi hər gün yenidən taniyırıq. Hər yeni uğurumuz, nailiyyyetimiz bu böyük insanı daha dərindən dərk etməyimizə əsas verir. Qəlebə silsilələrimiz uzandıqca iso hər doñə Heydər Əliyevi yenidən taniyacaq, yenidən dərk edəcəyik. Ona görə də bu gün Heydər Əliyevə qiymət verməyə tələsməyək. Çünkü onun xidmətlərini, fəaliyyətini malik olduğu ucalıqda qiymətləndirməyə hələ hazır deyilik. Zaman keçdikcə bu ucalığı daha yaxından görə biləcəyik. Zaman iso həmişə Heydər Əliyevin xeyirinə işləyib!..

BU GÜN YAŞADIĞIMA GÖRƏ HEYDƏR ƏLİYEVƏ MİNNƏTDARAM

Azərbaycanın 150 nəfər görkəmlı incəsənət, ədəbiyyat xadimino, başqa sahələrdə fəaliyyət göstərmiş insanlarıñ horşinası 1 milyon 500 min manat ömürlüq taqqud təyin etdim. Beş il bundan əvvəl belə bir imkanım yox idi. İstayırdım, amma edə bilmirdim. Çünkü imkanım, vəsait yox idi. İndi vəsait var, görürsünüz, birdən-bira nə qədər saxavaltı oldum. 150 nafara nə qədər taqqud təyin etdim. Onların hər biri Azərbaycan ədəbiyyatının, incəsənətinin, mədəniyyətinin və bütün başqa sahələrinin tarixidir. Hər biri!

Heydər ƏLİYEV

Böyük ürayın böyük səxavəti

Azərbaycanda ənənəsi möhtərom Prezident Heydər Əliyev tərəfindən qoyulan ədəbiyyat, mədəniyyət, incəsənət xadimlərinə göstərilən dövlət qayğısının miqyasını heç bir ölkədəki ilə müqayisə etmək olmaz. İntellekt sahibləri, tarix yaradan insanlar, xalq şairi Fikrət Qocanın təbirincə, dövlət başçısı Heydər Əliyevin özünün yetirmələri olaraq xalq və millət qarşısında xidmətlər göstərmiş, indi iso tənhalıq xəstəliyi – qocalıqla üzvəüz qalmış adamlardır. Məhz Prezidentimiz böyük ürayının böyük səxavəti ilə onları qocalıq, tənhalıq, xəstəlik və imkansızlıq qarşısında çərsiz qalmaqdan qurtarıb ömürlüq taqqud kostı...

Böyük Rəsul Rzanın Azərbaycan ədəbiyyatına gotirdiyi yeni poeziya ənənəsindən rişənlənib özünəməxsüs yaradıcılıq manerası formalasdırıran xalq şairi Fikrət Qoca da ölkə rəhbərinin qayğısı əhatəsində olan sənətkarlardandır. O, bu diqqəti Heydər Əliyevin bütün rəhber həyatı boyu sadıq qaldığı əvəzsiz humanist xarakter kimi səciyyələndirdi: «Yadına düşür, Heydər Əliyev respublika KP



MK-nın birinci katibi seçildikdən bir neçə gün sonra öncə aqsaqqal yazıçıları, növbəti dəfə isə 9 nofer cavan yazıçı və şairi qəbul etdi. O, bizi çağırılmaya da bilərdi. Amma görünür, ölkənin inkişafı çörçivəsində ədəbiyyatımızın gələcəyi də onu ciddi düşündürdü. Onda Fikrot Qocanın bir adı var idi, vassalam. Hor bir sahəni gözəl mütəxəssis kimi bilən bu insan, on əsası, bizi öz gúcümüza inandırdı və ədəbiyyatın, mədəniyyətin inkişafı barədə tövsiyolərini verdi, qayğılanımızla maraqlandı. İndi həmin 9 noferin hamisi prezidentin fərdi təqəußüsüdür».

Heydər Əliyev siyasi görüşlərinə görə heç bir azərbaycanlına lokələnməsinə imkan verməyib

— Möhtərem Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinin sədri toyin olunanadək hələ bu vazifədə bir nofer də olsun azərbaycanlı çalışmadı. Bu həmin idarə idı ki, 30-cu illərdə çox-çox insanı haqsız yərə ya sürgünə göndərir, ya da güllələyirdi. Ancaq Heydər Əliyevin millötüni və vətənəni sevən vicdanı siyasi görüşlərinə görə bir nofer belə azərbaycanlının həbs olunub lokələnməsinə imkan vermadı, — söylədi Fikrat Qoca. — Deyə bilərlər, axı o dövr arxada qalmışdı. Əslində isə, sözün doğrusu, digər sovet respublikalarından fərqli olaraq, Azərbaycanda dissident yox idi. Çünkü Heydər Əliyev bunda istəmir və vətəndəslərə qayğı ilə yanaşırdı. Amma bizim hər birimiz şəhərimizdən görə dissident ola bilərdik. O, həmin şəxsiyyət idı ki, qüdrəti dramaturq Hüseyin Cavidin nəşri Sibirin geniş, qarlı düzlərində qalmağa qoymadı — gətirib Vatan torpağına təpsirdi. Man daim dövlət başçımızın qayığını öz üzərimdə görmüşəm. O, SSRİ-nin rəhbərlərindən biri olarkən ağı xəstəlik keçirirdim. Bakıda həkimlər bir ay ömrüm qaldığını bildirmişdilər. Onda indiki Rusiya dünyamın yarısı idi. Müdrik siyasetçi mənim müalicəmələ xüsusi maraqlanırdı. Hətta Moskvada cərrahiyə əməliyyatından qabaq şəxson zəng vurub manə ürək-dırək vermiş, «Qorxma, dünyanın ən yaxşı həkimini götərtməşəm» demişdi. Bu onun borcu deyildi. Sadəcə, ürəyi xalqına möhəbbətlə dolu idi.

Mən kimə «sağ ol» deməliyəm?

Fikrot Qocanın Prezident Heydər Əliyevə həsr olunmuş iki şeiri var. Digər rəhbərlərə bir misra belə yazmayan şairi çox vaxt həmin şeirlərə görə müxalifet nümayəndələri ağır sözlərlə qınaq yerinə çevirirlər. «Cənab Prezidentə ilk şeirim qəzet sohifəsində nəzəre çarpmayan şəkildə verilsə də, onu «düşmənlər» daha tez görmüşdülər. Şeirin misralarının baş harflərindən «Heydər Pasa, min il yaşa!» ifadəsi oxunurdu. Bu şeirlər mən müxalif dəstəyə deyirdim ki, ey «idiotlar», siz o kişi ilə oyun oynaya bilməzsiniz. O, siyaset şahmatının ən güclü grossmeysteri, siz isə həvəskarsınız». Birisi manə zəng edib demişdi: «Əşsi, Xəlil Rza öldü, amma son hələ də yaşayırsan, ölməli son idin». Dedim ki, Heydər Əliyev Prezident olmasayıdə, ona şeir yazacaqdım. Həmin bixəbər müxalifatçı qanırmırdı ki, Xəlil Rza özü da Heydər Əliyev böyükliyünü anlayıb görmüş və məndən avval rəhbər bir neçə şeir hasr etmişdi.

Prezidentim məni ölümündən qurtardı, əməkdar incəsonət xadımı, xalq şairi fəxri adları verib, «Şəhərə» ordeni ilə təltif edib, nəhayət, fərdi təqəußudə layıq görüb. Heydər Əliyev Azərbaycanla xilas etdiyinə, həm də mənə göstərdiyi qayğıya görə İsa Qəmbərovamı sağ ol deməliyəm? AXC-Müsavat hakimiyyəti az qalmışdı ki, Yazıçılar Birliyini dağıdırıb ləğv etsin. Amma

sonralar İsa Qəmbərov həbs olunarkən biz yazıçılar – Yusif Səmədoğlu, Anar və mən Baş prokurordan onun zamına buraxılmasını xahiş etdik. O isə bir vaxtlar Yazıçılar Birliyini «düşmən yuvası» adlandırmışdı. Mən indiki müxalifatın mövqeyini və düşüncəsiz hərakətlərin heç bir məntiqə sığmayıx təxribatlıq sayram. Müxalifatçı olan düşməncilikmi etməlidir?

Heydər Əliyevin dövlət idarəciliyi təcrübəsi, şübhəsiz ki, ölçiyəgəlməz bir məktəbdir. Bu qurucu insani qocalmağa qoymayan, yaşadan xalqına sevgisi və məsuliyyət hissidi. Onsuz hər yerdən uzanan düşmən əllər Azərbaycanı dağıdır. Bu gün Azərbaycan rəlsə çıxmış qatarıdır və Heydər Əliyevsiz hər an dayana bilər!

Dəyanət BAYRAMOV,
«Azərbaycan»

VƏTƏN SEVGİSİ

Ümummülli liderimiz Heydər Əliyev həmişə ölkəmizin yaradıcı adamlarına xüsusi qayğı və ehtiramla yanaşış. Hələ sovet hakimiyyəti illərində Heydər Əliyev Azərbaycan adəbiyyatının, mədəniyyətinin inkişafı üçün münbət zəmin yaradırdı. Azərbaycan o zaman böyük dövlətin – sovet imperiyasının törkibində kiçik bir ölkə idi. Amma həmin vaxt dörd şair, üç bəstəkar, bir müğənni, bir memar, bir rəssam Sosialist Əməyi Qohrəməni kimi yüksək ad almışdı. 1993-cü ildə xalqın takidli tololi ilə yenidən hakimiyyətə qayidian Heydər Əliyev diqqətini birinci olaraq adəbiyyat, mədəniyyət, bir sözə, sənət adamlarına yönəltdi. Ulu öndərimiz faaliyyəti boyu çalışırkı ki, heç kimin əməyi unudulmasın. Hər bir sənət adamı öz şərəflə zəhmətinin bəhrasını dadşın. Bu qıymətləndirmə müxtalif vəsítələrlə həyata keçirildi. Böyük dövlət xadiminin diqqət və qayğı göstərdiyi, yaradıcılığını çox sevdiyi, şeirlərini məhərətlə təhlilə çəkdiyi şairlərimizden biri Məmməd Araz idi.



«Sənət yarışında, söz yarışında yüzümüz bir Sabir deyilik hələ...» söyləyən xalq şairi Məmməd Araz iddialardan, riya və yalanlardan uzaq bir ömür yaşayır. Şairin ən böyük qazancı sənətdəki ucalığı və bənzərsizliyidir.

İlk misrasından üzü bəri anımız Azərbaycan haqqında elə şah misralar naxışlayıb ki, min illərdən belə Araz axa, Həkəri dayana, Kür çağlaya, axşamların, səhərlərin təkərləri dəyişə, fərq etməz. Məmməd Araz poeziyası yurdumuzun dağları kimi əzəmətli və vətən sevgisi kimi sirlili, sehərli, əfsunsuludur. Bu möhtəşəmliyin əsas səbəbi də şairin bir şeirində çox sərrast mənəndirilir:

*Ucalıq, yenilməz dağlar var kən,
Şair, qayalara, dağlara söykən.*

Böyük şairimizin poeziyasının canı, qanı, məhvəri Vətən eşqi, vətəndaşlıq amalıdır:

*Cox gözlü var torpağına kor baxır,
Dan yerinə bəbəyində tor baxır.
Yüz də çevir, min də ələ torpağı,
Namərdinən mərd yanaşı göyərdi.*

Sözü həqiqət olan Məmməd Arazın ən böyük qazancı sənətdəki bənzərsizliyidir. Bu möhtəşəmlikdən onun poeziyasına nəzər salanda Məmməd Araz bizim tek-tək şairlərimizdəndir ki, gələcəkdə onu heç bir tənə gözləmir. Öz şəxsiyyətini qorumağı bacaran şairin diller əzbəri olan elə şeirləri var ki, bütöv bir elin ürəyinə mübarizə əzmi səpir:

*Ayağa dur, Azərbaycan!
Nə yatmışan, qoca vulkan,
Səninləyəm!
Ayağa dur, Azərbaycan!
Səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!*

Məmməd Araz sözün min bir rəngindən, gözəlliyyindən vətənimizin rəsmini elə çəkib ki, şairin söz qüdrətinə heyrətlənməyə bilmirsən:

*Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.*

Yurdumuzun bundan güzel qiyməti ola bilməz. Şair bədii sözün qüdrəti ilə bütövlükdə Azərbaycanın tablosunu yaradıb. Ümummülli liderimiz Heydər Əliyev şairin yaradıcılığını məhz bu möziyyətlərinə görə yüksək dəyərləndirərkən demişdir: «Məmməd Arazın poeziyası zamanın zirvəsində dayanır». Bir fərəhli fakt da ürəyimizdə qürur doğurur ki, Heydər Əliyev müasir Azərbaycanın qurucusudur. Məmməd Araz da öz poeziyasında Azərbaycanın tablosunu yaratmış qüdrətli söz sahibidir. Bu böyük insanları birləşdirən, bəzən də bir simin üstündə kökləndirən səbəblərdən ən əsası da məhz Vətən sevgisidir:



Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim –

söyləyən Məmməd Arazın illərdir ki, tuş olduğu ağrı-acılardan, xəstəlikdən sıyrılmasında qolundan çox dost ali yapışib. Amma böyük şair həmişə bir etirafı diə gətirməkdən sanki mənəvi təskinlik tapıb: «Mən həmişə Heydər Əliyevin qayğısını, diqqətini hiss etmişəm. Bir mən yox, bütün yazıcılar, şairlər, ziyanlılar hamisi ondan razılıq edirdi. Bizim heç birimiz onun diqqətindən yaxınmadıq. Deyim ki, Heydər Əliyev on gözəl və həssas oxucu idi. Heç unutmarım, «Dünya sənin, dünya mənəm...» adlı seirimi o, necə ustalıqla tohlil edərək qiymətləndirdir. Əgar bir ölkənin başçısı sözü uca tutursa, yaradıcı insanların əməyini dəyrənləndirirsə, onda həyatın, yaşamağın mənası daha da artır. Mən həmişə Heydər Əliyevin xeyirxah alını üstündə görürüm...»

1993-cü ilin payızında Dövlət Filarmoniyasında Məmməd Arazın 60 illik yubileyi qeyd olundu. Ümummülli liderimiz böyük məmənliyiyətə o tədbirdə iştirak etdi, Məmməd Arazla görüşdü. Şairin poeziyası haqqında doyərlə fikirler söylədi, qayğıları ilə maraqlandı. Şairin münnəti Niyaməddin Musayevin ifasında səslənən mahnlarını, xüsusiilə də «Dünya sənin, dünya mənəm...» i bəyəndiyini bildirdi.

1995-ci ilde üç xalq şairi – Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və Məmməd Araz vətənin en ali mükafatına – «İştiglal» ordeninə layiq görüldürlər. Ümummülli liderimizin təşəbbüsü və köməyi sayesində Məmməd Araz ömr-gün dostu ilə birlikdə Almaniyaya müalicəyə gəndərildi. Xalq şairinin yaşayışını daha da yaxşılaşdırmaq üçün ona yeni mənzil verildi. Bütün bunlar böyük rəhbərin xidmətləri idi.

Ümummülli liderimiz Heydər Əliyevin sərəncamı ilə Azərbaycanın elm və təhsil, mədəniyyət, incəsənat, iqtisadiyyat, dövlət idarəciliyi sahələrində böyük xidmətləri olan şəxsər prezident təqaüdünə layiq görüldürlər. Fəxri təqəḍüclərin sırasında xalq şairi Məmməd Arazın adının olması bütün şeirsevərlərin qalbinən xəber verdi. Şairin poeziyasından könülmüze bir fərəh düşdü: «O seni yaradan Haqqə min şükür! Gözlərin sevindi bir gün da olsa...»

İstər-istəməz piçildiyarsan: nə yaxşı dünyada Məmməd Araz var! Neçə itik gümanlarınımızın ağrısına qovrulanda, yurd niskili üreyimizi deləndə, kiminse hasratı ilə nefəs-nəfəsə dayanlığımızı möqamlarda şairin melhəm şeirləri dadımıza yetir. Ölmüş günlərimiz sanki dirilir. Bir üreyin zülümündə azanda Məmməd Araz şeiri aylı yollar kimi üstümüzə nur olmayı. Heç kimə qalmayacaq dünyaya qalacaq nəgmələr qoşub Məmməd Araz.

Heç birimizin foxrla dünyaya adəbiyyatı seriyasında gördüyüümüz, duyduğumuz Məmməd Araz en çox oxunan və sevilən şairdir. Onun poeziyasında 9 planetin hamısı görünür. «Mən ki-məm, nəciyəm» – bu suali özünə çox verən Məmməd Araz poetik cavabını da oxucusuna ünvanlayır:

Məni şerimdə gəz, bir insan kimi,
Qəlbimdə nə varsə ona demişəm.
Anadan, bacıdan gizlətdiyimi,
Kağızdan, qələmdən gizlətməmişəm.

Məmməd Araz təkcə vətən sevgisini vəsf etməklə kifayətlənməyib, onun sabahını da düşünüb. O, 30 ilə yaxındır ki, «Azərbaycan təbiəti» jurnalının redaksiyasına rəhbərlik edir. Bu illər ərzində təbiətin keşiyində dayanan, onun mühafizəsi namən fealiyyət göstərən bu mətbu orqan respublikamızda yeganə təbiət jurnalıdır. Müyyəyon maliyyə çatınlığı bu jurnalın da təleyindən ızsız keçmədi. 2001-ci ilin dekabrında xalq şairi Rəsul Rzanın 90 illik yubileyində ümummülli liderimiz Heydər Əliyev Məmməd Arazla görüşüb səhbat etdi və «Azərbaycan təbiəti» jurnalı haqqında fikirlerini söyləyərək noşır yenidən fealiyyət göstərməsi üçün xüsusi təşəşir verdiyini bildirdi. Ulu öndərin göstərişinə əsasən jurnalın maliyyə problemləri həll edildi. Əlbəttə, Heydər Əliyevin qayğısı həmişə öz bohrasını verirdi.

Yazının əvvəlində söylədi ki, Məmməd Araz həmişə bir etirafı sömimiyyətlə edir: «Qollarımdan əlli min dost ali yapışb. Onlardan on gülüsü, xeyirxahi mahz Heydər Əliyevin əli idi». 2003-cü il dekabrın 12-də agın bir xəbər xalq şairini də darindən sarsdı. «Ədəbiyyatımız dayağıntı itirdi» söylədi. Öz sohbetinin nasazlığına əhəmiyyət verməyərək ulu öndərimizlə vidaslaşmaga geldi, uydudğu torpağı dəfələrlə ziyarət etdi. Bu yurdun vətəndaşı kimi bir birimizin içində doğulan sarsıntı şairin misraları ilə qolumuzdan tutaraq bizi işqli sabahlara çekiş. Heydər Əliyev bu yurdun özü kimi əbədidir.

Flora XƏLİLZADƏ,
«Azərbaycan»

HEYDƏR ƏLİYEV ƏZƏMƏTİNİ TAM DƏRK ETMƏK ÜÇÜN UZUN İLLƏR LAZIMDIR

Azərbaycanın son 10 illik tarixinin fotosalnaməsini yaradan Prezidentin şəxsi fotoqrafi
Rafiq Bağırov özünü bu sənətdə Heydər Əliyevin yetişdirdiyi kadr sayır

Prezidentin şəxsi fotoqrafi...

Bu vəzifə kimisi üçün ölkənin qeyri-rəsmi birinci fotoqrafi statusu, kimisinə görə böyük imtiyazlar veran post, bir qismən nozərinə isə ağır məsuliyyət və peşəkarlıq tələb edən işdir. Sonuncu müləhizənin daşıyıcıları, əsasən, elə bu peşənin sahibləri olur.

Onları daimi görürük, həzər zaman fotoobjektivlərinin hadəfində olan şəxsin – prezidentlərin otrəfindədir. Düzgün rakursu görmərkən, on vacib və effektlü anı tutmaq böyük fədakarlıqlar göstərən bu peşəkarlar dövlət başçılarının xarakter xüsusiyyətlərini və səciyyəvi möziyyətlərini fotosvariəntər orsaya gətirirlər, bir sözlə, fotoobrazlarını yaradırlar. Onlar həm də həmin dövrün proseslərini bila vasitə tarixdə sonaqlaşdırırlar.

Təsadüfi deyil ki, şəxsi fotoqraf dövlət başçılarının zövqlərinin, istək və duygularının bilicisi sayılır. Necə deyərlər, tarixin fotosalnaməsini yaradan bu peşə sahiblərinin fəaliyyəti hər cür tarifa və təqđidən layiqdir.

Azərbaycanda da Prezidentin şəxsi fotoqrafi var – Rafiq Bağırov. Azərbaycan votəndəsi böyük ehtimalla bu şəxsin adını bilməsə də, onun mövcudluğundan xəbərdardır. O, son 10 il ərzində ümummilli liderimiz Heydər Əliyevin, son aylarda isə Prezident canbat İlham Əliyevin daim yaxın ətrafında olaraq onların yerli və xarici görüşlərini, rəsmi danışqlarını, ümumi görüsələr, fəaliyyətlərini fotolətər alır. Cox əhəmiyyətli və tarixi missiya ilə möşəkul olan bu adamları böyük çatılıqla özüməz həmsəhbət etdi. Fəqat Rafiq Bağırovla peşəsi və onun möziyyətlərini müzakirə etməyəcəyik. Söhbətimizin mövzusu ümummilli liderimiz Heydər Əliyevdir...

...O, elə nəhəng, qüdrətli şəxsiyyət idi ki, onun haqqında danışmaq üçün də gərək nəhəng insan və qüdrətli söz sahibi olasan. Mən isə yalnız onun fotoqrafi idim... Düzdür, bu iş mənə Heydər Əliyevin daim yanında olmaq və onu yaxından tanımaq imkanı verib. Ancaq yənə də Heydər Əliyev haqqında danışmağa çatınlık çəkirəm...

Heydər Əliyevlə İsləməyim sərf təsadüf nöticəsində oldu. 1993-cü ilin iyul ayı idı. Prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyevin şəkillərini çəkmək lazımdı. İlk günlər çəkilən fotoslar Heydər Əliyevin xoşuna gəlməyi bilməmiş. Bu vaxt mənə də dəvət gəldi. O vaxt dövlət televiziyyasında kino lənlərinin aşkarlanması və montaj sexinin rəisi vəzifəsində çalışırdım. Bu dəvətə evvəl etiraz etdim. Çünkü o dövrə özümü həvəskar fotoqraf sayırdım və hesab etdim ki, Heydər Əliyev kimi nəhəng bir insanın portretini çəkmək kimi məsuliyyətli işi bacara bilmərəm. Lakin həmin dönmədə Bakıda ən müasir fotoaparatura məndə idi. Buna görə də son anda dəvətə razılaşdım.

Heydər Əliyevlə ilk dəfə onun iş otığında – Milli Məclis Sədrinin kabinetində görüşdük. Bir xeyli şəkil çəkdim. Bir neçə gündən sonra hazır fotosları Heydər Əliyevə təqdim etdim. Büttün şəkillərə diqqətlə baxıldıqdan sonra əksəriyyətini bəyəndi. Və son sözünü özünə xas tonda

dedi: «Sən mənimlə işlayəcəksən». Bir anlığa duruxdum. Qeyri-ixtiyari «axı mən başqa yerde işleyirəm» dedim. Üzümə diqqətlə baxaraq bir az yüksək tonda sözünü yenidən təkrarladı: «Sən mənimlə işlayəcəksən!»

Beləliklə, 1993-cü ildən isəm və taleyimi bu görkəmli şəxsiyyətlə bağladım...»

* * *

Rafiq Bağırovu tanıyanlar onun ziyalılığını ən qabarlı keyfiyyəti kimi səciyyələndirirlər. «Rafiq müəllim adı fotoqraf deyil, o bu texniki vəzifədə yüksək peşəkarlıqla yanşı, həm də insani, duygulu hissələr, alicənablılıq nümayiş etdirir, əslində, Heydər Əliyevin secdiyi şəxsi fotoqraf başqa cür ola da bilməz» – bu mühələzə 56 yaşlı həmsəhbətimizi yaxından tanıyan şəxslərin yekdil rəyidir.

O, fotoqraf sənətini reportyorluğunda benzərdi və onu müəyyən qəder jurnalistikaya da bağlayır. Özü foto ilə həveskar kimi məşəğul olsa da, hələ uşaqlıdan bu sənətə bağlı olub. Bəlkə də bunun səbəbi jurnalist ailəsində böyümesi imis. Atası Hidayət Bağırov Azərbaycanın sayılışənilən jurnalistlərindən olub, uzun müddət «Komunist» qəzetində ən nüfuzlu şöbələrdən birinə – toblığat və teşviqat şöbəsinə rəhbərlik edib. Son iş yeri isə «Elm və həyat» jurnalının baş redaktorluğu olub.

Bütün şəkillərə diqqətlə baxıldıqdan sonra əksəriyyətini bəyəndi. Və son sözünü özünə xas tonda dedi: «Sən mənimlə işlayəcəksən». Bir anlığa duruxdum. Qeyri-ixtiyari «axı mən başqa yerde işleyirəm» dedim. Üzümə diqqətlə baxaraq bir az yüksək tonda sözünü yenidən təkrarladı: «Sən mənimlə işlayəcəksən!»



Azərbaycan tarixini sonadoldurmakla möşguldür. Prezidentin şəxsi fotoqrafi vəzifəsini məsuliyyətli və ağır iş sayır. Ancaq bildirir ki, Heydər Əliyevlə İsləməyinə görə aldığı müsbət enerji, həmçinin şorof hər zaman bütün çatınlıkları dəf edib.

Prezidentin xarici sefərləri çərçivəsində 60-dan artıq ölkədə olmaq imkanı qazanıb. Bütün ölkələrdə da daim həmin dövlətin başçısının şəxsi fotoqrafi ilə təmsəda olmağa çalışıb. Bu işə müqayisə aparmaq üçün ona münbit şərait yaradıb. Bu müqayisələrin nəticəsi olaraq Rafiq Bağırov hesab edir ki, Heydər Əliyev digər həmkarlarından həm də fotoya həssas, əlahiddə münasibəti də fərqlənib.



1994-cü ilin iyun ayında Məkkəyə səfərimiz zamanı Səudiyyə Ərəbistanının kralı yalnız Heydər Əliyevə olan böyük hörmətinə görə Azərbaycan nümayəndə heyətinə Kəbənin içini ziyarət etmək icazəsini verdi.

Bəli, Heydər Əliyev bütün bağlı qapıları açmaq gücündə idi...



* * *

«...Heydər Əliyevin foto ilə bağlı həm tələbi çox yüksək idi, həm də zövqü daim müasir və konkret olurdu. O, hər səfərindən, görüşündən, hətta istirahətindən sonra da çəkilən şəkillərə diqqətlə baxır, onları təhlil edir və müvafiq tövsiyələrini verirdi. Men ilk vaxtlar çox düşünürdüm ki, Heydər Əliyevin fotoya belə xüsusi münasibətinə sebəbi nadir? Səbəbini sonralar özün üçün aydınlaşdırıb. Prezident həmisi şəkillərə tarixi sənəd kimi baxırıb və buna görə də onların bütün dövrələr üçün aktual, zöвлü olmasına xüsusi əhəmiyyət verirdi.

Bir məqama toxunmaq istəyirəm. İlk aylarda bir görüşdən təqribən 7-8 şəkil çəkirdim. Heydər Əliyev dairə şəkillərə baxır, sonra mano baxır, lakin heç nə demirdi. Ancaq hiss edirdim ki, Prezidentin nə isə bir nərazılığı var. Bir gün o, narahatlığını çox keskin formada ifadə etdi: «Rafiq, sən niyə belə az şəkil çəkirsən, bilmirsən ki, bu görüşlərin hər biri tarixi görürdü! Bu görüşlərin hər biri tariximizdə qalacaq görüsələrdir. Ancaq son tarixim üçün emə 5-6 şəkil çəkirsən. Çəkdiklərin bu gün üçün kifayətdir, bəs sabah?» Bu irad faaliyyətimin uğurlarına böyük təkan verdi.

Ümumiyyətlə, mən özümü Heydər Əliyevin foto sonatındaki kadri sayıram. Bəli, Heydər Əliyev mənim müəllimim idı. O, foto ilə bağlı bütün incəlikləri bilirdi və məni daim yeniliklərə – yeni yanaşmaya sövq edirdi. Bununla kifayətnaməyərək mənim zövqüm də öz zövqünə uyğunlaşdırır, yaradıcı inkişafima təkan verirdi.

Prezident çox həssas insan idı. Mən Heydər Əliyevi hiss edirdim. Özü də yalmız fotoobektivimin hədəfi kimi yox...»

* * *

Rafiq Bağırov son sözlerini əsaslandırmak üçün xeyli fakt sadalayır. Heydər Əliyevin məsilsiz şəxsi keyfiyyətləri, principiallığı, səmimiyəti, humanizmi, qayğıkeşiliyi, Azərbaycanın maraqlarını və menafeyini daim uca tutmağı, hətta xarici dövlət başçılarını da heyran edən xərizması barədə yorulmadan danişan həmsəhbətimizin yekun rəyi budur: «Azərbaycan xalqı Heydər Əliyevin qüdratını, onun Azərbaycana bəxş etdiyi yeni həyatın mahiyyətini hələ tam mənənəsində dərk edə bilmir. Əslində, bu, məmkün də deyil! Heydər Əliyev əzəmətinini qavramaq, tam dərk etmək üçün üzün illər lazımdır!»

Rafiq Bağırovun Heydər Əliyevi xarici sefərlər müddətində daha yaxından tanımış şərəfinin və şəsminin sayı yüzlərlə ölçülür. Bu baxımdan da deyir ki, Heydər Əliyevin əsas xarakterik xüsusiyyəti olan sadəlik və qayğıkeşlik sefər müddətində dənə qabarlı təzahür edirmiş. Prezident onu müsayiat edən heyətin hər bir üzvünün gecələdiyi otelin vəziyyəti, onların istirahəti, qidası ilə daim, özü də diqqətlə maraqlanır. Səfər müddətində nümayəndə heyətinin hətta ən kiçik ranqlı texniki işçisi de Heydər Əliyevin qayğısını görürdü.

Qüdrət sadəliklə ahatələndənə daha alı, uca olur, Heydər Əliyev kimi!

Rafiq Bağırov Heydər Əliyevin jurnalistlərə həssas münasibət bəsləməyini də çoxsaylı faktlarla xatırlayır. Deyir ki, Prezident ağıllı, peşkar, dövlət mənafeyini uca tutan jurnalistləri çox sevirdi, onlarla ünsiyyətdən doymurdı. Ümumiyyətlə isə daim jurnalistlərin ahatəsində onların vəziyyətləri ilə maraqlanır, şəxsi problemlərinin həlli ilə bağlı tapşırıqlar verir. Onların vəziyyətləri ilə maraqlanır, şəxsi problemlərinin həlli ilə bağlı tapşırıqlar verir. Xarici sefərlər isə heç bir Prezident Heydər Əliyev qədər jurnalist aparmırdı.



Həmsöhbətimiz «Heydər Əliyevdə yersiz heç nə yox idi» deyir. Və əlavə edir ki, o, bir insan olaraq nə qədər tam və bitkin idisə, davranışında, rəftarlarında, fəaliyyətində də bir o qədər əhatəli və səmimi idi. Prezidentin şəxsi fotoqrafi bu xüsusiyyətlərinə görə Heydər Əliyevin xərici dövlətlərdə də böyük rəğbət qazandığını əsaslaşdırmaq üçün yenə faktlara müraciət edir. Onların isə sayı-hesabı yoxdur...

* * *


«...Heydər Əliyev Azərbaycanı dünyada öz nüfuzu, qətiyyəti, diplomatik qabiliyyəti sayəsində tanıtirdı. Bəlkə də bu fikir kimlərdən təcəüb yarada bilər. Ancaq 10 il ərzində daim Heydər Əliyevi müşayiət edən bir şəxs kimi tam əminliklə deyirəm, Azərbaycan beynəlxalq miqyasda ilk olaraq Heydər Əliyevə görə qəbul edilib.

1993-cü ildə Fransada ilk rəsmi səfərdə olanda istirahət müddətində şəhər gəzintisində çıxdı. Təmsədə olduğumuz fransızlardan heç biri Azərbaycanı tanımırı. Sonrakı aylarda digər dövlətlərdə də eyni münasibəti gördük. Ancaq bir neçə ildən sonra xərici ölkələrdə həmsöhbət olduğumuz yerli sakinlər artıq Azərbaycan haqqında məlumatlı olduqlarını deyir və prezidentimizi görən kimi tanıyaraq ona yaxınlaşırılar. Heydər Əliyev hansısa bir italyanın, amerikalının, çinlinin Azərbaycan haqqında bilgili olmasına böyük qürur hissi ilə qarşılıyordı və bunu biza dövlətimiñin uğuru kimi göstərirdi.

Heydər Əliyev fəaliyyəti müddətində xərici dövlət və hökumət başçıları, həmçinin dünya siyasetini müəyyənləşdirən görkəmlı dövlət xadimləri ilə minlərlə görüş keçirib. Bütün danışqlarda təşəbbüskarlıq, səhbətin istiqamətini müəyyənləşdirmək imkanı həmişə Heydər Əliyevdə olurdu. Hami onun tacribəsi, nüfuzu ilə hesablaşırı. Dünyanın fəvqəldövlətlərinin rəhbərləri, ən nüfuzlu beynəlxalq şəkilətləri başçıları ilə görüşlər gözlərim önündən indi kino lenti kimi keçir. Mən yalnız bir tarixi faktı yada salmaq isteyirəm.

2000-ci ilin sentyabr ayında Prezidentin ABŞ-a rəsmi sofiri oldu. Çox məhsuldalar danışqlar, görüşlər keçirildi. Səfərin sonuna yaxın Heydər Əliyevin keçmiş prezydent Corc Buş-ata ilə qeyri-rəsmi görüşü oldu. Bir məqamı yada salım ki, həmin görüşü o vaxt tam əksəriyyət riskli addim sayıldı. Çünkü iki aydan sonra həmin dövlətdə prezident seçkiləri keçirilirildi və Corc Buş-oğul da əsas namizədlərdən biri sayılırdı. Sosiooloji sorğuların nəticələrinə görə, Albert Qorandan yüksək səsə malik olduğundan belə hesab edirdilər ki, Heydər Əliyevin ata ilə görüşü oğula destək sağla bilər və bu, A.Quron prezident seçkiləcəyi təqdirdə Azərbaycan – ABŞ münasibətlərinə zərbə vurur. Ancaq Heydər Əliyev Heydər Əliyev olmazdı ki, hər şeyi əvvəlcədən müəyyənləşdirib belə riskə getsin.

Görüş yüksək seviyyədə baş tutdu. Corc Buş-ata şəxsi katerini özü sürərkən malikanəsindən 30 km kəndə bizi qarşıladı və Prezidentimizi katerində evinə apardı. Bu, həmin ölkənin praktikasında on böyük hörmətin təzahürü sayılır. Malikanədə isə Heydər Əliyevi vaxtı ilə Buş administrasiyasında işləmiş (onlar sonradan mövcud prezidentin administrasiyasında da yüksək vəzifələr tutdular) görkəmlə dövlət xadimləri qarşılıdır. 7 saatdan artıq Buş ailəsinin qonağı olduq. Danışqlardan sonra böyük ziyanat verildi. Səfərin uğurları çox oldu, ancaq on böyük naiyyəti iki aydan sonra Corc Buş-oğulun prezident seçilməsi ilə yaşadıq. Heydər Əliyevin necə böyük siyasetçi olduğunu onda da gördük.



Prezident bu görüşə, sözün həqiqi mənasında, qaça-qaca gedirdi. Nəvəsinə ona təqdim edəndə gözləri yaşardı və çox təntənəli, yüksək, bir qədər də kövrək səslə dedi: «Mən bu usağın adını HEYDƏR qoyuram». Otaqda olan hər kəsin gözləri yaşarmışdı. Həmin anlarda çox təsirli şəkillər çəkdiim. Həm də onunla fəxr edirəm ki, kiçik Heydər Əliyevin ilk şəklini mən çəkmışəm.



... Hamımız narahat idik, istayırdık ki, Prezident heç olmasa bir neçə müddət istirahətə getsin, özünü, səhhətini qorusun. Ancaq Heydər Əliyev bu narahatlıqları müşahidə edərkən deyirdi ki, hələ tamamlanmamış işlər çoxdur, xalq məni dincəlmək üçün seçməyib, işləmək üçün seçib, Azərbaycanın problemləri qala-qala mənim öz qayğıma qalmağa haqqım çatır.

İki ildən sonra ABŞ-a növbəti rəsmi səfərdə Heydər Əliyev prezident Corc Buş-oğullu görüşdü. O, dövlət başçımızı qucaqlayaraq «Sizin haqqınızda atam mənə çox xoş sözlər deyib, o, Sizi unutmur və böyük salamlarını göndərir» dedi.

Heydər Əliyevin nüfuzuna olan hörməti bütün xarici ölkələrdə gördüm. Bu ehtiramda görə Heydər Əliyevə hər cür müsbət istisnalar edirdilər. Məsələn, 1994-cü ilin iyun ayında Məkkəyə səfərimiz zamanı Səudiyyə Ərəbistanının kralı yalnız Heydər Əliyevə olan böyük hörmətinə görə Azərbaycan nümayəndə heyətinə Kəbənin içini ziyan etmək icazəsini verdi.

Bəli, Heydər Əliyev bütün bağlı qapıları açmaq gücündə idi...»



Heydər Əliyev daim ehtiramla qarşılıqlı – ölkəsində də, xaricdə də. Buna səbəb isə bu böyük azərbaycanlıının malik olduğu səmimiyyət idi.

Səmimiyyət Heydər Əliyevin bütün yaşımı boyu an güclü silah oldu!

Rafiq Bağırov deyir ki, Heydər Əliyevin özünün də ünsiyətdə olduğu insanlardan, məmurlardan umduğu ilk tələb məhz səmimiyyət imiş. Bu tələb ödənməyəndə isə nə ünsiyət yaranmış, nə də səhəbə alınmarmış. Prezidentin şəxsi fotoqrafi bu mövzuda yüzlər faktı şahidi olduğunu qeyd edərək özünün də dəfələrlə səmimiyyət, həqiqət imtahanı ilə üzləşdiyini xatırlayır. «Bir defə Prezidentin göstərişini müəyyən texniki problemlər baxımdan bir neçə gün gecikdirdim. Xəbər verdilər ki, Heydər Əliyev səni tacili yanna çağırır, özü də yamanəsəbidir. Tapşırığı cəmi 10-15 dəqiqə ərzində yerinə yetirərk Prezidentin kabinetinə daxil oldum. Yamanəsəbilsəmişdim. Həc göstərişinin icrasına baxmadan isə səslə soruşdum: «Tapsırığın vaxt yerinə yetirmisən». Bir anlıq düşündüm ki, bağışlanması çətin olan səhvə yol vermİŞ və gərginliyi yumşaltmaq üçün həqiqəti gizlədə bilerəm. Ancaq anladım ki, qarşısındaki Heydər Əliyevdir. Həqiqəti dedim: «15 dəqiqə evvel». Ani fikra getdi və dedi: «Bir da səhələnkarlıq etmə, sonuncu dəfə olsun». Bu çətin səhəbdən sonra anladım ki, məni yalnız səmimiyyətim xilas etdi...»

Həmsəhətimiz Heydər Əliyevin ən duygulu anlarını da fotolentə köçürmək imkanı qazanıb. Prezident xarakter etibarı ilə ciddi olduğu qədər də zərafatçı idi. Onun zərafatları, kinayələri olduqca menəli və möntəqə olub. Heydər Əliyevin qəhəqəha çəkərək ucadan gülməsinini isə çox az adam görüb. 2000-ci ilin dekabr ayının 30-da «Bakılı oğlanlar» Şən və Hazır cavablar Klubunun üzvləri ilə keçirilən görüşdə Prezident klubun konsernlərini xatırlayaraq 3-4 dəqiqə dayanmadan ürəkden gülüdü. Heydər Əliyev həttə fikrini davam etdirə də bilmirdi və gülüşdən gözlerini yaşardı. Bu anları fotosu öz əksini çox effektlı alırdı.

Prezidentin köhrəkli cöhərsəndəki göz yaşları da şəxsi foto arxivdə yəterinçədir. Zərifə xanımın məzarını, elcədə Şəhidlər xiyabanını ziyaret zamanı adəton Heydər Əliyevin gözlerini dolurdu. Prezidentin sevinc göz yaşları isə daha çoxdur. «Əsrin müqaviləsinin imzalanması, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlinin qoyulması mərasimlərində, elcədə də ordu birləşmələri ilə tanış olarken və onların herbi telimlərini görərən Heydər Əliyevin çəkilən şəkil-lərində onun qürur və fəxarətdən doğan sevinc göz yaşlarını aydın görmək olar.

Bu qəbildən Heydər Əliyevin bir fotosunun maraqlı tarixçəsi var...



«...1997-ci ilin avqust ayının ilk günləri idi. Prezident ABŞ-da rəsmi səfərdə idi. Bill Klin-tonta görüşdən sonra Hyustona göldik. Və burada olanda şad xəber aldıq: Heydər Əliyev növbəti dəfə baba olmuşdur. Prezident hədsiz sevinc içərisində idi. Nümayəndə heyətinin bütün üzvləri ilə görüşdü, onların tebrüklerini qəbul etdi. Mən son illər arzında Heydər Əliyevin bu doğulmuş körpənin olduğu klinikaya geldi.



Prezident bu görüşə, sözün həqiqi mənasında, qaca-qaca gedirdi. Nəvəsini ona təqdim edəndə gözləri yaşırdı və çox təntənəli, yüksək, bər qədər də kövrək səslə dedi: «**Mən bu uşaqın adını HEYDƏR qoyuram**». Otaqdə olan her kəsin gözləri yaşarmışdı. Həmin anlarda çox təsirli şəkillər çəkdi. Həm də onunla fəxr edirdim ki, kiçik Heydər Əliyevin ilk şəklini mən çəkməmişəm.

Heydər Əliyev bütün nəvələrini hadisədə sevirdi. Ancaq sonuncu nəvəsinə – kiçik Heydərə daha çox bağlı idi, adını daşıyan bu körpənin mövcudluğunu ilə daim fəxr edirdi.

* * *

Rafiq Bağırov deyir ki, Heydər Əliyev onu həmişə heyrətləndirib – əzəməti, insanlarda inam, etimad yaratmaq qabiliyyəti, ekstremal situasiyalardan anı olaraq çıxış yolları tapmaq məharəti ilə, bir də demək olar ki, bütün sahələr üzrə mütəxəssis səviyyəsində bilgilərə sahib olmaq bacarığına görə.



...Həyati çox sevirdi. Heydər Əliyevin hələ gerçəkləşməmiş xeyli planları var idi, ümidi edirdi ki, ömrü vəfa edəcək və o, hələ çox illor Azərbaycana xidmət göstərəcək.



Sonuncu arqumenti ilə bağlı həmsöhbətimiz qeyd edir ki, Heydər Əliyev rəssamlı rəssam, ədəbiyyat xadimleri ilə şair və yazıçı, alimlərlə mütəxəssis, zəhmətkeşlərlə sadə vətəndaş kimi danışındı. Bir sözü, her kəsin dilini və her sahənin əsas möziyyətlərini çox mükəmməl bildirdi. Rafiq Bağırov deyir ki, Heydər Əliyev dövlət iqtamətgahlarının arxitektura, interyer tərtibatını da özü vermiş. Prezident hələ bir neçə onillik öncə layihəsinin hazırlanmasında bilavasitə iştirak etdiyi «Ulduz» sarayından tikintisində on xırda detallara da peşəkar yönündən yanaşmış. Neticə etibarı ilə bu saray çox zövqlə tikilərkən milli koloritin və sivil yönümlü dizaynın elə effektli harmoniyasını yaradıbmış ki, hətta xarici nümayəndə heyətləri də bu binanı heyrənləq seyr edəmişlər.

«Heydər Əliyevin yaşadığı məkanda, ətrafında həmişə milli dəyərləri əks etdirən attributlar olardı. Züqulbadlı iqamətgahlarının birində tosadüfən mən sakızgızlı ulduzun aks olduğunu gördüm. Baxan kimi məlum olurdı ki, ulduzun bu binada yerləşdirilməsinin bir neçə onillik tarixi var. Sonra dəqiqləşdirdim ki, həqiqi dən Azərbaycanın tarixi atributu olan, ancaq sovet hakimiyyəti torofindən xatırlanması yasaq edilən sakızgızlı ulduz birbaşa Heydər Əliyevin iştirakı ilə öton əsrin 70-ci illerinin sonlarında burada özüne məskən tapıb. Bu, Prezidentin Azərbaycanın tarixinə, keçmişinə nə dərəcədə ehtiramın başlılıyini, əhəmiyyət verdiyini göstərən minlərlə faktdan yalnız biridir».

Həmsöhbətimiz mövzunu davam etdirərək bildirir ki, Heydər Əliyev Səttar Bəhlulzadənin vətəndaşlarında olan rəsmlərini böyük çatınlılıqla əldə edib bi ərsin itkisinin qarşısına aldı. İqtamətgahlarının istisnasız olaraq hamisində Səttar Bəhlulzadənin və digər rəssamların şəkilləri görkəmli yerlərdən asılırdı. Prezident bu rəsm əsərlərini xaricdən gələn qonaqlara daim böyük iftخار hissi ilə göstərir, onların müvəlli flori haqqında qürur hissi ilə məlumat verirdi.

Heydər Əliyev belə Prezident idi...

* * *

«...Heydər Əliyev çox güclü insan idi, həm mahiyyətçə, həm də fiziki baxımdan. Yaş fərqi olsa da, onunla ayaqlaşmaq, Heydər Əliyev kimi görən və məhsuldar iş rejimindən malik olmaq monim üçün, eləcə də digərləri üçün olduqca çətin idi. Təsəvvürümüzə götürün ki, hansısa bir xarici ölkəyə rəsmi səfərə gedəndə Prezidentin hər gün azı 5 görüşü, bir rəsmi ziyafət məclisi, 2-3 çıxış olurdu. Bütün nümayəndə heyəti yorulurdu. Ancaq Heydər Əliyev yeno da şux, gümrək, yumor hissi isə ənənəvi formada olurdu.

Yorulmadan, istirahət etmədən işleyirdi. Mən Heydər Əliyevin nə vaxt istirahət etdiyi barədə düşünənəndə bu mövzu ilə bağlı bir fakt belə tapşırmaq çatınlık çəkirəm. Çünkü bu ənsən hətta bağ iqtamətgahlarında olanda, ailəsi, nəvələri ilə dincələndə də yanında tanış olmaq üçün xeyli rəsmi sənəd saxlayır, demək olar ki, hər saat məmurları ilə telefon əlaqəsi yaradır, müvafiq göstərişlərini verirdi. Zarafatla, əslində isə çox ciddi olaraq deyirdi ki, mənim üçün on monəni istirahət yaxşı və məhsuldar işləməkdir.

...Həyati çox sevirdi. Heydər Əliyev hələ gerçəkləşməmiş xeyli planları var idi, ümidi edirdi ki, ömür vəfa edəcək və o, hələ çox iller Azərbaycana xidmət göstərəcək. Mən, demək olar ki, Heydər Əliyevi özüm üçün hər gün yenidən dərk edirdim, o, mənim üçün hər an yeni olurdu. Ötən il aprelin 21-də Respublika sarayında baş verən məlum hadisədən



sonra Heydər Əliyevi yenidən tandım. Onun həmin gün zala yenidən qayıtması və bununla tariximizdə növbəti kışılık, əzəmət nümunəsi həkk etdirməsi bütün vətəndaşlarımızın gözündə bu əyilməzlik simvolunu bir daha ucaltdı. Ali Baş Komandanın ağrından, daha doğrusu, ölümdən belə qorxmadan yenidən meydana qayıtması onun əsgərinə, zabitinə ünvanladı qeyrət nümunəsi, unudulmayacaq örnək idi.

Men çox az insanın gördüyü möqamların – aprelin 22-dən iyulun 8-dek, Prezidentin tibbi müayinəsindən keçmək üçün Ankara'ya getdiyi günə qədər nə cür işlədiyinin canlı şahidiyəm. Hamımızın narətiv idik, istoyirdik ki, Prezident heç olmasa bir neçə müddətə istirahətə gətsin, özünü, söhətinə qorusun. Ancaq Heydər Əliyev bu narahatlıqları müşahidə edərkən deyirdi ki, heç tamamlanmamış işlər çoxdur, xalq məni dincəlmək üçün seçməyib, işləmək üçün seçib, Azərbaycanın problemləri qala-qala mənim öz qayğıma qalmaga haqqım çatır. Belə fədakar azərbaycanlı idi Heydər Əliyev...

İyulun 8-də Ankarada təyyarə trapından düşəndə onun şəkillərini çəkdim. Yenə də gülərüz və şux idi. Bu fotolar Heydər Əliyevin çəkilən son şəkilləri idi».

* * *

Bəli, bu fotolar Heydər Əliyevin çəkdirdiyi sonuncu kadrlardır. Taleyiñ bu acı faktı da Rafiq Bağırovun qismətinə yazılıbmış. Həmsəhətimiz iyul ayından etibarən intizarını bütün vətəndaşlarımızın həsratına qovşaduraraq Heydər Əliyevin yolunu gözləyirmiş. Bu müddət ərzində xeyli tarixi anları fotonun yaddaşına köçürmek imkanı qazanıb.

31 oktyabrdə Heydər Əliyev siyasi kursunun növbəti qələbəsini təmin etmiş cənab İlham Əliyevin Prezident kimi andığma mərasimindən çəkdidiyi fotoları da Rafiq Bağırov «tariximizin ən şərflə anılarının ən dəyərli şəkilləri» kateqoriyasına aid edir. Ancaq həmin gün hər kəsin ürəyində gəzdirdiyi niskil – bu tarixi mərasimdə söhətinə görə Heydər Əliyevin iştirak etməsi həmsəhətimizi də ağrından möqamlardan olub.

Rafiq Bağırov da Heydər Əliyevi qarşılamaya cidd-cəhdli hazırlıyordu. Ötən illərdə olduğu kimi, böyük izdihamın müşayiətiyle Heydər Əliyevin öz iqamətgahına gedəcəyi anda çəkilən şəkillərin həsrəti ilə yaşayırıdə Rafiq müəllim...

* * *

«Dekabrın 12-də Prezident İlham Əliyevin Cenevəyə səfərindən qayıdırıq. Bu dəhşətli xəbəri mən Bakı hava limanında eşitdim. Şokdan bir müddət ayılmadım. Dünyada özümə ən yaxın həmdəm, əziz adam saydığım bir insanların itkisini qəbul edə bilmirdim. Ötən 10 il gözlərim qarşısından bir kino lenti kimi keçdi. Bu illər tek menim Heydər Əliyev dühəsinə hər an yenidən heyran olduğum zaman kəsiyi deyildi, bu illər ham da Azərbaycanın inkişaf etdiyi, qüdrətləndiyi, həmçinin dünyada vətənimizin Heydər Əliyev şəxsiyyətinin timsalında qəbul edildiyi möhtəşəm bir dövr idi.

Dekabrın 15-də Azərbaycanda görünməmiş izdiham yaşandı. Mən bu anları indi çəkdiyim şəkillərin fonunda mütəmadi olaraq yenidən xatırlayıram. Azərbaycan xalqı Heydər Əliyev üçün dünya təcrübəsində az tesadüf edilən ümummilli vida mərasimi təşkil etdi. Və bu vida



İyulun 8-də Ankarada təyyarə trapından düşəndə onun şəkillərini çəkdim. Yenə də gülərüz və şux idi. Bu fotolar Heydər Əliyevin çəkilən son şəkilləri idi».

mərasimi artıq 40 günə yaxındır ki, davam edir. Şübhəsiz ki, xalqın baş ziyyətgahına çevrilən bu müqaddəs məskəndə insan izdihamı daim – Azərbaycan durdurça davam edəcək.

Əminəm ki, Heydər Əliyev zaman keçdikcə öz həqiqi qiymətini tam alacaq, iller ötdükcə ümummilli liderimizə bəslənən ehtiram, minnətdarlıq artaşaq və bu böyük şəxsiyyət bizim üçün daha qiymətli olacaq. Transmilli layihələr reallaşdırıqca, ümummilli problemlərimiz həll edildikcə, əhalinin sosial durumu yaxşılaşdırıqca, bir sözüla, Heydər Əliyev siyasi kursunu layi-qincə davam etdirən cənab İlham Əliyev hər yeni nailiyyət qazandıqca Azərbaycan xalqının öz əbdi liderinə bəslədiyi məhəbbət də möhkəmlənəcək.

...Mən Heydər Əliyevi indi da çəkirəm, ancaq göz yaşları ilə, özü də Fəxri xiyabanda. Sevimli xalqı, dostları, ailəsi və bir də adını daşyan Heydər Əliyev yenə də ümummilli liderimiz qarşısında ehtiramlarını nümayiş etdirirler. Bu həssas anları çəkəndə sənki yenə də canlı Heydər Əliyevi fotonun yaddaşına köçürürem.

Əslində, Heydər Əliyev mənim üçün həmişə canlıdır».





Bu, Heydər Əliyevin ən çox sevdiyi fotosəkil idi.

Bu, bütün ömrünü Azərbaycana fədə etmiş Heydər Əliyevə hayatının cami 10 ilini bağlamış bir insannın bitib-tükənməz xatirolarının kiçik fragmentləri idi. Azərbaycan tarixinin ən qiymətli foto salnaməsini yaratmış Rafiq Bağırov üçün Heydər Əliyev barəsində danışmaq olduqca çotindir. Dediyinə görə, inkişafkər sentiməntallıqdan nə qədər uzaq olsa da, son aylarda çox doyişib, yaman kövrək olub. Heydər Əliyev barədə düşüñərkən isə göz yaşlarını daim tobasüm müsayiət edir. Zətən, Rafiq Bağırovun bu hissələri digər azərbaycanlıların duyğularından nə ilə forqlonur ki? Heydər Əliyev itkisi göz yaşı, işqli xatirosi isə tobasümünlər, axı dahilər qolblarnda möhəz bi cür yaşayır.

1993-cü ilin iyulu və 2003-cü ilin 8 iyulu...

Bu zaman kosiyini ohato edən bir milyondan artıq foto və sadə bir fotoqrafin dünyasının Ən Büyük Azərbaycanlısı barədə əbadıyasar xatirələri...

Və bir də «Heydər Əliyev mənim həyatımda...» ifadəsi ilə başlayan sonsuz cümlələr...

Prezidentin şəxsi fotoqrafinin iş otağının bu müşəbat aurası milyonlarla azərbaycanlılarının qolbində yaşayış xəş xatirələrə necə də bənzəyir...

İxtiyar HÜSEYNLİ,
«Azərbaycan»

BİR ÖMRÜN «SƏNSİZ»LİYİ

Bu gəlimli-gedimli dünyada beş addımlıq ömr yoluñ başa vuran elə insanlar var ki, sonradan onların adı ilə bağlı qalan hor şey hamı üçün əziz bir xatiroya, nişanaya çevrilir. Onların əli daymış adı bir kağız parçası da, qolom da, yarımcıq papiroş da toxunulmazlıq «status»una malik olur.



Sənət adamları bu mənada daha xoşbəxtidirlər. Çünkü onların yaratdıqları elə ömürlə mükafatlarıñ ki, boşdur duruqca yaşınan. Belə ölümsüzlük qazanmış sənətkarlarımızdan biri də Bülbüldür. Möhtəşəm Heydər Əliyev söyləyir: «Mahni tariximizin bütün mərhələsi məhz Bülbülin adı ilə başlıdır». Bülbul bütün həyatını Azerbaycan musiqi incəsənətinin inkişafına həsr etmiş, vokal ustalığı ilə seçilən, sevilən, tanınan ustaddır. İndi onun səsi vallarda, filmlərdə, radio dalğalarında səslənir. Bülbüldən bize çox yadigar qalıb. Onlardan ən qiymətlisi, doğması həyat yoldaşı Adilə Məmmədovadır. Bülbülin, sadəcə, «Adə» deyə çağrıdıñ duyumlu xanım.

Bizimlə olan səmimi səhbətində o, çox kövrlmişdi. Sənki Bülbüli lap təzəcə itirmişdi. «Hər dəfə qapının zəngi çalınanda diksinirəm. Elə bilirom gələn odur. Qırx bir ildir mən onun yoxluğu ilə başa bilmirəm. Hər səhər tezden evdən çıxanda məndən xəber alırlar: «Hara teləsirson?» «Əlbəttə ki, öz evim» deyirəm. İndi bura Bülbülin ev-muzeyi olsa da, onun pəroştişkarlarının sevdiyi bir ünvana çevrilsə də, mənim üçün 23 il Bülbüllə xoşbəxt həyat sürdüyüm günlərin nişanəsidir. Dünyada özündən xoşbəxt qadın tanımadım. İndi hərdən deyirlər ki, mənimlə Bülbülin arasında çox yas fərgi olub. Vallah, mən bunu heç vaxt duymamışam. Çünkü bizim münasibətlərimizdə ilahi bir eşq olub. Bülbul son dərəcə həssas, mehriban, diqqətci və böyük ürək sahibi idir. Mən onu lap uşaqlı illərindən tanıdım. Toyumuz olanda 16 yaşım var idi. Mənim anam gürçü knyzının qızı Ketovana idi. Atam iso irəvanlı tacir İbrahim bəyin oğlu Rza kişi olub. Və bizim ailəmiz rəhmətlik Əziz Əliyevgilin ailəsi ilə yaxın idi. Bülbul də məni elə orada görmüşdü. Sonra biz Tiflisə köcdük. Elə toyumuz da 1938-ci ilin yanvarında Tiflisədə olub. Bizim toyda kimlər yox idi? Mahmud Esembayevdən tutmuş, o dövrün bütün məşhur ziyanlılarına qəder. Mən həyatımdan bir də ona görə razıym ki, Bülbul heç vaxt bu xalq üçün ölməyib, hemişi qəlblerde, xatirələrdə yaşayır.

Mənim daim minnetdar olduğum, təşəkkür etməye söz tapa bilmədiyim bir möhtəşəm insan da var. O, respublikamızın Prezidenti canab Heydər Əliyevdir. 1961-ci ildə Bülbülin dünənini dəyişəndən indiyə kimi hörmətli Heydər Əliyev həmişə Bülbülin ədəbi irləsinə, ailəsinə

xüsusi qayıq göstərib. Yaxşı yadimdadır, o vaxt Heydər Əliyev Təhlükəsizlik Komitəsində işləyirdi. Bülbülin dəfn mərasimində o, nəzarət edirdi. 1969-cu ildə Bülbülin qəbiristə abidəsinin açılışında Heydər Əliyev iştirak etdi. 1976-ci ildə ev-muzeyinin açılışı barədə qərar verdi. 1982-ci ildə ev-muzeyinin açılışını da məhəz Heydər Əliyev etdi. Bundan bir il sonra Şuşada Bülbülin ev-muzeyi açıldı».

Adilə xanım danışdıqca yadına düşür ki, dahi müğənninin 80, 100 illik yubileylarının keçirilməsi barədə soroncamı da məhəz ölkə başçıımız imzalamışdır. Yenə də Adilə xanımın məhrəban səsi məni özüne çəkdi: «Bilirsiniz, mən homişə canab Prezidentin yaddasına heyrottamışım. Bəzən elə rəqəmlər, elə günflər olur ki, adamın yadından çıxır. Amma heç bir şey bu müdrik insanın diqqətindən yayanınır. Təsəvvürə gotirirsınız, bu yaxınlarda mənim 80 yaşım tam oldu. İnanın, heç öz yadına da düşmürdü.



Teləfon zəng çaldı. Kim olsa yaxşıdır, bizim istəkli Prezidentimiz Heydər Əliyev. Heyrətimdən qurudum. Bu qədər həssaslıq, bu qədər diqqət... Vallah, adam söz tapmır ifadə etsin. Bu anda qapı döyüldü. Böyük bir gül dəstəsi, üstündə cənab Prezidentin viziti. Mən özümü dünyannın ən xoşbəxt insani saydım. Bu, Bülbülin, onun ailəsinə ölkə rəhbərinin diqqəti və ehtiramı idi. Biz xeyli səhəbat etdik. Mən ancaq təşəkkür edirdim. Bir də İlahiden bir arzum var: Tanrı onu qorusun. Millətimizə hələ çox lazımdır. Şuşada Bülbülin ev-muzeyində 4 minə yaxın eksponat var idi. Güllələnmiş heykəli də sonet dostları ilə birlikdə İncəsənət muzeyinin həyətində qalıb. Kas o günü görəydim ki, Şuşa yenə də doğmalarımızın ixtiyarındadır. Sovet dövründə çox adamlar o muzeyə baxaraq deməmişdilər: «Adamın inanmağı gölmir ki, bir əyalət şəhərində dünya standartlarına uyğun belə bir muzey var». Təəssüf ki, indi o muzeydən olımızda bir nişanı da qalmayıb».

Bülbülin hayat yoldaşından öyrəndik ki, onların həm də çox tanınmış qonşuları olub. Və bu qonşuları arasında elə səmimi münasibət varmış ki, sanki mehriban bir ailə imişlər. Adilo xanım danışır: «Məmməd Səid Ordubadi, Ağasadiq Goraybəyli, Süleyman Rüstəm, Mirzə İbrahimov, Mikayıf Rəfili, Pyot Sabsay, Mırəsədulla Mıraqasimov bizimlə eyni blokdə yaşayırırdılar. Qapımız hamının üzünə açıq idi. Yusif Məmmədəliyev, Niyyazi tez-tez biza gələrdilər. Məmməd Səid Ordubadi ilə həm də eyni mortabəda yaşayırıq. Hayat yoldaşı Taisa Vasil'yevna da çox mehriban qadın idi. Bir gün Ordubadinin hayat yoldaş təlaşla bize gəldi: «Səidin vəziyyəti ağırdr, Bülbü'lü çağır». Bülbü'l evdə yox idi, amma mən onu təpib çağırıldırıbm. Bu ağır dəqiqlikləri indi də unuda bilmirəm. Ordubadi Bülbü'l görçök sanki dirçəldi: «...Bu gözəl dünyani tərk edərən Taisanı sən tapşırıram, onun heç kəsi yoxdur, bir sizsiniz». Bilirsiniz niyə bunları xatırladırm? Həyat çox qəribədir. Bülbülin də vəziyyəti ağrılaşanda mən itirilmişdim. Gecə saat 2 idi. Taisanı çağırıdm. Bülbü'l də onun qolları arasında dünyasını doyusıldı.

Mənim hayatıda narazı qaldığım heç nə yoxdur. Dövlətimizdən də razıyam, ölkə başçımızdan da, oğlanlarımıdan da, xalqımızdan da. Amma bununla belə, 41 ildir onun yeri görünür. Bülbü'l çox nikbin, şən, zövqlə geyinən, gəzmayı, istirahət etməyi xoşlayan, deyib-gülən, mənim hər cür nazımı çəkən, bütünlükdə, insanları sevən qeyri-adi bir insan idi. Yeni bəzən elə olur ki, fikirləşirəm, məni sıxan bu sözü ənqədə Bülbü'lə deyə bilerdim. Heç öyrəşə bilmədim bu illərin ayrılmışına. İnanmazsınız ki, onun oxuduğu «Sənsiz» romansına qulaq asa bilmirəm. Sağlığında isə necə sevərdim bu romansi eşitməyi. Elə bilirom ki, həyatının onsuз keçən günləri o «Sənsiz»in ahəngində gizlənib. Üstünlərə aylıqlıq ağırlığı tökürlər. Uşaqlarım tokid etməsə, elə gecəni də muzeydə qalaram. Çünkü onun ruhu buradadır».

...Daha danişa bilmirdi. Qara gözlərindən süzülen yaşlar vəfali bir xanımın içindən xəbər verirdi. Qulağıma isə o məlahətli sesin avazı gəlirdi:

*Hər gecəm oldu kədər, qüssə,
fəlakət sonsız,
Hər nəfəs əkədəm hədər getdi
o saat sənsiz.*

Flora XƏLİLZADƏ,
«Azərbaycan»

Arif MƏLİKOV,

Xalq artisti, dövlət mükafatı laureati,
bəstəkar

«ƏBƏDİYYƏT»İN SONSUZLUĞU

Mayın 10-u 2004-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ümummilli liderimiz Heydər Əliyevə ithaf etdiyim 8-ci simfoniyamın – «Əbədiyyət»in ilk ifası oldu. Dövlət mükafatı laureati, xalq artisti Rauf Abdullayevi dirişiylə etdiyi Ü.Hacıbəyov adına Azərbaycan Simfonik Orkestrinin solist Rəsida Behbudovanın ifası ilə solşondırılıb bu möhtəşəm müsəljinin tosiri xeyli müddət zaldı qoriba bir sakitlik yaratdı. Bir neçə saniyə sürən qeyri-adi fasılədən sonra salonu bürüyan sərənliliklər qalıqları sanki bir dərəcədən «Əbədiyyətin» sonsuzluğunu təsdiq etdi. Bu mədəni hadisədən bir müddət keçədən, o qeyri-adi müsəljinin varlığımıza həpmüsəsədələr yenə də bizi həmin aləmə çəkirdi. Yenidən eşitmək istəyirdik əbədiyyət haqqında bəstələnmiş bu müsəljinin.

Öz əsərimden danışmaq sizə qəriba gəlməsin. Əslində, məni danışdırın unudulmaz Heydər Əliyeva bəslədiyim məhəbbət və ehtiramdır. Bu simfonianın özülü on il bundan qabaq qoyulub. Bir gün mənə zəng etdiyər ki, unudulmaz Heydər Əliyev Səudiyyə Ərəbistanına gedir, sizi də özü ilə birgə səfərə davət edir. Mənim üçün belə bir səfər çox maraqlı idi. Məkkə, Mədina müsləmən aləmi üçün nə deməkdir, bunu hamimiz yaxşı bilirik. Dəfələrlə ekran vasitəsilə seyr etmişik ki, milyonlarla insan Kəbənin ətrafında necə dolanır. Bunların hamısı insanı silkələyir, onu tərpədir. Amma özün orada olanda hansı hissələri keçirirən, bu, tamam başqa məsələdir. Mən Səudiyyə Ərəbistanında olmamışdım. Çünkü, adətən, o ölkəyə getmişəm ki orada Opera Teatrı, simfonik orkestr var. Bu manada, ölkələrin əksəriyyətində olmuşam. Yəni səfərlərimin hamısı həmişə işimlə, sonutmə bağlı olub. Dəgrədüb, xeyli vaxt idi ki, əbədiyyət haqqında nəsa yazmaq fikrini düşməsdim. Amma başlaya bilmirdim.

Səudiyyə Ərəbistanında səfər zamanı maraqlı bir fakt mənim bu niyyətəmə taken verdi. Unudulmaz Heydər Əliyev mənə dedi: «Arif, bilsərsən sonı burası niyə gotirmişəm?» Sualı «Çox sağlam olun, mənim üçün çox maraqlıdır» cavabını verdim. Özünəməxsus ahənglə davam etdi: «Mən istiyarım ki, sən buraları da görəsən və bunun tosiri haqqında bir simfonik əsər yazasən». Sizə deymik ki, ulu öndərimiz Heydər Əliyevdən başqa insanlarda olmayan qeyri-adi bir hissəyyat duyдум. Məkkə, Mədina hərə, Quran hərə, böyük simfonik əsər hərə. Bunlar bir-birinə uyğunlaşan, üst-üstə düşməyen, tamamilə eks məsələlərdir. Amma böyük şəxsiyyət hissə birinə uyğunlaşan, üst-üstə düşməyen, tamamilə eks məsələlərdir. Amma böyük şəxsiyyət hissə birinə uyğunlaşan, üst-üstə düşməyen, tamamilə eks məsələlərdir. Heydər Əliyevin bu edirdi ki, məhz orada qidalanıb dayırıcı simfonik əsər yazmaq mümkündür. Heydər Əliyevin bu qüdrətli duymu, bu dərin hissəyyat qarşısında öz heyrətimi gizlədə bilmədim. Həmişə düşü-nürem ki, Heydər Əliyevin məhz bu cəhətləri onu çıxardırdı. İnnanırmış ki, adı adam Məkkədə simfonik müsəljinin haqqında fikirətə bilsin. Simfonik əsər yaranın mənəməsə, orada mən belə şəyər fikirətəmirdim. Ziyarətdən sonra bu əsər üzərində işləməyə xeyli gecə başladım.

Ihsan Doğramacının xahişi ilə bir simfoniya yazdım. O zaman Heydər Əliyev bədən mənəməsə, orada xatırlatdı ki, dediyi mövzuda simfoniya yazırammı? Müsbət cavab verdim. Sonra sarayda



Rostropoviçə hər olunmuş yubiley gecəsində mənim bir sonatam səsləndi. Biz Heydər Əliyevlə yenidən görüşdük. Dədim ki, bir böyük əsərimi mən sizə hərəkət etdəcəyim. Sonra iş elə getirdi ki, biz yənə bir neçə dəfə görüşməli olduğum. İlk dəfə Heydər Əliyevin dilindən bu sözləri eşitdim: «Bəs mənim simfoniyam necə oldu?» Heydər Əliyev həmişə simfoniya deyirdi. Həq vaxt «mənim» sözünü işlətməmişdi. Bu səhbətin üstündən illər keçdi. Simfoniyani başlaya bilmirdim.

Yaradıcılıq elədir ki, hər an istədiyinə nail ola bilmirsən. Bəzən bunun üçün çox, bəzən də az vaxt tələb olunur. Yaradıcılıq üçün vaxt zaman özü təyin edir. Nəhayət, bu əsər yazılı. Mən bu simfoniyani Heydər Əliyevin 80 illiyinə həsr etmişdim. İstəyirdim ki, filarmoniyannın açılışında səslensin. Amma nə edəsən ki, hər şey bizim arzumuzla olmur. Təəssüf ki, xəstələndi, Klivlendə getməli oldu. O vaxt İlham Əliyevlə səhbət etdi. Arada Heydər Əliyevin səhhəti yaxşılaşmışdı. İstədik ki, konserti burada verək, sonra onu ləntə yəzib Klivlendə göndərək. Təəssüf ki, qismət olmadı...

Bu da taleyiñ qismətidir. «Əbədiyyət» yənə də ümummilli liderimizin ad gündündə – mayın 10-da səsləndirildi. Amma kaş özü eşitmış olaydı. «Əbədiyyət» tərcüməyi-halla, konkret insanla bağlı əsər deyil. Bu, hər olunmuş əsərdir. Burada dünya problemləri, dünya haqqında düşüncələr gedir. Bu əsər əbədiyyət, həyatla bağlıdır. Heydər Əliyev əbədi bir şəxsiyyət,

Azərbaycanın özü kimi həmişə yaşayacaq ulu öndərdir. Heydər Əliyevlə bağlı hər bir əsər mütləq bu qüdrətdə olmalıdır.

Simfoniyani dinleyənlərin fikri bu oldu ki, «Əbədiyyət» dahiyə həsr olunmuş layiqli əsərdir. Əlbəttə, bəstəkarın öz əsəri haqqında rəy deməsi düzgün deyil. Amma məsələ ondadır ki, burada səhbat dahi bir insanın adından gedir, ona ithaf edilmiş əsərin təsirində danışılır. Mən simfoniyani üzərində işləyərkən Nazım Hikmatdən altı, Almas İldirimdən bir şeir nota saldım. Bu poeziya nümunalarında həyatın bütün gözəllikləri, əvvəli və axır, fəlsəfəsi var idi. Məhz Almas İldirimin şeirində vətən hər şədən üstün götürülürdü. İstədim ki, hər şeysi dialektik qanunlar əsasında musiqiləşdirim. Həyatdağı bütün səslerin simfoniyada eşidilməsinə çalışdım. Tamaşaçılar filarmoniyada bu ifani bir orkestrdə müşahidə etdilər. Halbuki əvvəlcədən musiqinin vohdətinini filarmoniya imkanında sənsəzlik qədər vermək üçün iki orkestrin de ifasını ləntə yazdım. Üst-üstə düşmüş bu səsler sənsəzlik bütün məqamlarını dolğun və təsirlə etdi. Bunnar, adətən, nailiyyət qazanmaq üçün bəstəkarın öz prinsipləridir. Mən deyə bilmərəm ki, simfoniya hamının xoşuna gəlməlidir. Belə şey ola bilməz. O insanlar ki, əsərin ifasına qulaq asıblar, gözlenilməz vəziyyətə düşübələr.

Elə musiqi cətidik ki, filarmoniyada, simfonik konsertlərdə belə şey olmur. Musiqi səsleri, sedaları elə bir zirvəyə qalxmışdı ki, həyat bütün tufanları, qasırganları, sakitliyi, rahatlığı, olum və ölümü ilə torənnüñ edilirdi. Mən simfoniyani işləyərkən bir arzum var idi ki, bu əsərin ifası bitəndən sonra dərhal alqış olmasın. İnsanlar bir qədər əbədiyyətinin təsirinə qapılışınlar. Mən buna nail oldum. Əsər başa çatandan sonra zaldə sakitlik var idi. Elə bil tufan yatdı, günəş doğdu ve qəfildən salonu alqış sedaları bürüdü. Həyatdağı səslerin hamısının musiqi ifasına nail olmaq çox mürəkkəb bir işdir. İstədim ki, həyatdağı səslerin musiqiləşdirim. İnsan hayat uğrunda çırpmır, yüksəkliyə qalxır və enir, əbədiyyətin yolcusuna çevrilir. Hər kəs də bu yola çıxa bilmir axı. Yarım saatdan bir qədər artıq davam edən «Əbədiyyət» Azərbaycan musiqi mədəniyyətinin növbəti bir zirvesidir. Bu ucalığın daimi sakini isə ulu öndərimizdir.

HƏR ŞEY YAXŞILIĞA DOĞRU DƏYİŞİR

Respublika Bəstəkarlar İttifaqı İdarə Heytinin birinci katibi Vasif Adığözəlov geniş, rəngarəng və möhsuldar yaradıcılığın malik bəstəkar və tanınmış pedagoqdur. Onun Azərbaycan müsiqisinin inkişafında xüsusi yeri və xidmətləri var. Vasif Adığözəlovun dünyamızın bir çox ölkələrində yaxşı tənqürlər. Ösərləri Almaniya, Bolqarıstan, Çexiya, Meksika, Kosta-Rika, Venesuela, Kuba, Türkiyə, İran və keçmiş SSRİ respublikalarının konsert salonlarında dəfələrlə soslöndürülüb, ləntə, vala, kompakt diska yazılıb.

Bu iş indi də davam edir. Vasif müəllim məşhur el sənətkarı Zülfü Adığözəlovun oğludur. Ustad xanəndənin ailəsində böyük yənə Vasif ilk sənət məktəbini möhz öz evlərində keçib. Atasının yaxın dostları olan Cabbar Qaryagdioglu, Seyid Şuşinski, Qurban Pirimov, Əliqah Vahid, Xan Şuşinski, Əhməd Bakixanov kimi sənətkarlar Vasif Adığözəlovun yaddaşında silinməz izlər sahibi kimi yaşayırlar. Ətən yuzilliyin müsiqi tarixində əhəmiyyətli yer tutan bəstəkar Qara Qarayevin Vasif Adığözəlovun müəllimi olması isə gənc müsiqicinin gələcək hayat yolunu dəqiq müəyyənləşdirdi.

Vasif Adığözəlova ilk uğuru «Qəhrəmanlıq» simfonik poeması götürdü. 60-ci illərin simfonik müsiqi sahəsində somərli çalışan bəstəkar ilk operasını – «Ölürləri» yazdı. O, Musiqili Komediya Teatrında tamaşaşa qoyulan əsərlərə də müsiqi bəstəleyib. Kino sahəsində də bir bəstəkar kimi böyük əməyi var. Bəstəkar lirik mahnilar müəllifi kimi də sevildi.

Son illərdə bəstəkar iki iriəcmli əsər üzərində öz işini başa çatdırı. Onlardan biri «Segah» simfoniyası, digəri isə «Xan qızı Natəvan» operasıdır. Görkəmlı Azərbaycan bəstəkarı Vasif Adığözəlov ölkənin içtimai həyatında fəaldır. Müxtəlif qurumların üzvü Vasif müəllim Azərbaycan müstəqillik qazandırdan sonra bəstəkarlar arasında ilk olaraq dövlətimizin yüksək təltifinə layiq görüldü. Möhtərəm Prezidentimiz Heydər Əliyevin fərmanı ilə Vasif Adığözəlova anadan olmasının 60 illiyi ilə əlaqədar «Şöhrət» ordeni verildi. Bu yaxınlarda ölkə başçısının sərəncamı ilə fərdi təqəqudə layiq görülmüş sənətkarların sırasında Musiqi Akademiyasının professorı Vasif Adığözəlovun da adı var.

Bu münasibətə onu təbrik edəndə çox sevindiyini bildirərək dedi: «Həyatımda baş verən bütün xoş hadisələr Prezidentimizə bağlıdır. 1973-cü ildə ilk dəfə əməkdar incəsənət xadimi fəxri adını mənənə cənab Heydər Əliyev verdi. O ildən indiyə kimi layiq görüldüyüm bütün fəxri adaların, dövlət mükafatının sərəncamını möhz cənab Heydər Əliyev imzalayıb. İndi isə Prezidentin fərdi təqəqudçüsüyüm. Fəxri təqəqud, adətən, 70 yaşdan sonra verilir. Lakin indiki siyahıda bu yaşa çatmamış sənətkarlar da var. Bunlar hamısı bizim ümumi vəziyyətəmizi düşünən hörəmtli Prezidentimiz, sözün haqqı mənasında, atalıq qayğısı, rəhbər diqqətidir. Həyatımızı yüngüllesdirmək üçün Heydər Əliyevdən başqa heç kim bəcər böyüklük etməzdə. Cənab Prezident bir mənə yox, bütün sənətkarlarla qarşı həmişə həssas münasibətənəcəlib. Müdrik şəxsiyyət bizi bizişdən yaxşı tənqürlərdir. Gözel bilirik ki, mənəm bəs sözlərimi həmin siyahida olan da, olmayan da təsdiq edər. Mən təqəqud düşməyən həmkarlarımı deyirik ki, darıxmayan, vaxt gələcək, siz də alacaqsınız. Heç vaxt istedadlı şəxs Prezidentini diqqətindən yoxlanır. Biz həyatımızı on il bundan əvvəlki illə müqayisə edəndə açıq görürük ki, hər şey yaxşılığa doğru nə qədər dəyişib. Bütün bunlar ölkə başçısının xidmətidir. Məqsədi odur ki, həmi yaxşı və firavan yaşasın».



Bəziləri fikirləşir ki, Prezident mədəniyyət, ədəbiyyat, incəsənət və elmi işçilərə dəha çox diqqət yetirir. Bunun səbəbini Vasif Adığözəlov çox dəqiq və sərrast açıqladı: «Elə mənim özümü götürək. 60 yaşı ötmüşəm. Sənətim ancaq bəstəkarlıq və müəllimlikdir. Başqa qazanc yolumuz yoxdur. Prezidentim bunu çox yaxşı bilir və sizə deym ki, mənim də ağır günlərim olub. Amma ömrümüzde kiməsə şikayət etməmişəm. Göydə Allah, yerdə Prezident bizə kömək göstərib. Bizi yixılmağa, əzilməyə, açıq deyəcəyəm, ölməye qoymayıb. 1996-cı ildə xarici ölkədə ağır cərrahiyyə əməliyyatı keçirdim. Onda Bakının musiqi salonlarında «Qəm karvanı» oratoryiamı ifa olunanda Prezidentimiz soruşub ki, bəs Vasif özü han? Deyiblər ki, Turkiyədədir, xəstədir. Dərhal öz göstərisini verib ki, təcili maraqlanın, na lazımdırsa, kōmäliklə edin. Mən müalicəyə gedəndə maddi cəhatdən biliirdim ki, o xərcin altından çıxa bilməyəcəyəm. Prezidentimiz bu cür diqqəti mənə həm maddi, həm də mənəvi cəhatdən çox böyük dəyərənədilidir. Onun qayğısı tez sağalmağımı kömək etdi. Prezidentimiz göstərişi ilə cərrahiyyə əməliyyatına lazım olan bütün xərclər dövlət tərəfindən ödənildi. Bütün bunları yaddan çıxara bilərəmmi? Söhbət təkcə maddi köməkdən getmir, Heydər Əliyev birinci növbədə bizim mənəvi himayədarımızdır».

Bu yaxınlarda «Gülüstən» sarayında müstəqillik günü ilə bağlı keçirilən tədbirdə Prezidentlə bəstəkarın görüşü olub. Vasif müəllim söyleyib ki, Natiyan haqqında opera yazıb. Prezidentimiz tamaşanın səhnə təcəssümü ilə maraqlanıb. Vasif müəllim söyleyib ki, o günü sebirən, sizləkən gözləyirəm ki, Prezident həmin operaya baxınsın. «Çox həyəcan keçirirəm. Görəsen,

möhtərom Heydər Əliyev operanı bəyənəcəkmi? Mənə birinci növbədə onun xeyir-duası lazımdır.

Dövlət başçımız Heydər Əliyev böyük xeyirxah, müdrik siyasətçi, ümummilli lider olmaqla bərabər, həm də yüksək zövqlü, tələbkar tamaşaçıdır. «Bu səbəbdən də Prezidentin fikri biz bəstəkarlar üçün böyük bir meyardır», – deyə Vəsif Adıgözəlov söhbəti davam etdirdi:

– Əgər Heydər Əliyev prezident olmasayı, Papa II İoann Pavel Bakıya gelərdi? Bu sualı mən cənab Heydər Əliyevə də verdim. Gülümseyərək «bilmirəm» söylədi. Mən deyim ki, ömründə gəlməzdi. Çünkü Papa dünyada yeganə insandır ki, şəxsiyyətlərin hüzuruna gelir. Onun Bakıya golisi, Prezidentimizə minnətdənmiş, ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız haqqında fikirləri, müxtəlif görüşlər – bütün bunlar tarixi hadisədir. Biz bununla fəxr etməliyik. Biz bilirik ki, möhtərom Prezidentimiz bütün fealiyyəti ancaq xalqımızın sabahına, xos güzəranına həsr olunub. Bəstəkar sənətdə nəyə yiye dura bilərsə, mən ona nail olmuşam. Bəs bu şəraitini bize kim yaradıb? Bəstəkarın təbiəti elədir ki, bir əsəri haqqında ədalətsiz bir söz desən, elə bil həmin bəstəkarı öldürdü. Yaxşı yadimdادر. 1979-cu ildə filarmoniyada mənim simfoniyam ifa olundur, Niyazi dirijorluq edirdi. Heydər Əliyev orada öz çıxışında mənim əsərimin haqqında elə ifadələr dedi ki, bir işq kimi bütün yaradıcılığımı aydınlaşdırırdı. Xoşbəxtəm ki, yaradıcılığımın 30 illik bir dövrü bu müdrik insanın baxışlarında altındakı inkişaf edib. Həmişə də o diqqətnəzəri müqəddəs bir adamın baxışları kimi qəbul etmişəm.

Vəsif Adıgözəlov hem də türkələrin ən böyük əsərini – «Çanاقqala» oratoryisini yazdı. Süleyman Dəmərlinin sözləridir: «80 sonadə bir türkiliyə bu əsəri yaza bilmədi. Amma azəri bəstəçisi görün necə yazdı? Vəsif Adıgözəlov biza elə bir altıñ verib ki, gərək onu göz bəbəyimiz kimi qoruyaq». Bu əsər iki ildir ki, Türkiyənin bütün bayramlarında, əlamətdar günlərində səsləndirilir. 200 nəfərlik müsiqicinin ifa etdiyi bu möhtəşəm əsər, Vəsif Adıgözəlovun təbərince desək, Azərbaycan müsiqisinin inkişafı üçün respublikamızda yaranan şəraitin nəticəsidir. Heydər Əliyev keçmiş SSRİ dövründə dörd müsiqicininin – Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Rəşid Behbudovun Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsinə nail olmuşdur. O illerdə başqa millətlərin ancaq Moskvada yaşayan nümayəndələri bu adı alırdı. Bizim bəstəkarlar isə öz respublikamızda fealiyyət göstərdi. Vəsif Adıgözəlov danışır ki, Fikrət Əmirovun «Min bir gecə» baleti Moskvada – Kremlədə nümayiş etdiriləndə Heydər Əliyev mərhum Zərifə xanumla birləşdə tamaşçıların arasında idi. Heydər Əliyevin üzündəki sevinci indiyən yadımdan çıxmayıb. O, Azərbaycan müsiqicilərinin uğurlarına çox fərqliyənmişdir. Elə bil bütün dünyani ona bağışlamışdır. Cənab Heydər Əliyevin Qara Qarayevə, Niyaziyə, Rəşid Behbudovə, Fikrət Əmirovə olan münasibəti təqdirətiyiq idi. Eleca də bizim nəslimiz xüsusi möhəbbəti var. Arif Məlikov danışır ki, Moskvada «Məhəbbət əfsanəsi» baleti gedəndə Siyasi Bürönün bütün üzvləri golib moni təbrik etdilər. Bunlar hamısı Heydər Əliyevin adı ilə bağlı hadisəldərdir. Rəhmətlik Tofiq Quliyevin votenin ən yüksək mükafatına – «İstiqlal» ordeninə layiq görülməsi barədə fərمانı da Heydər Əliyev imzaladı. İndi 11 bəstəkarımız fərdi təqaüdə layiq görülüb. Bu, az iş deyildir. Hələ bunlar nədir ki!.. Şair demişkən: «Bizim görəcəyimiz xos günler qarşıdır».

Flora XƏLİLİZADƏ,
«Azərbaycan»

Asəf NADİROV,
akademik

ÜMUMMİLLİ LİDERİN DİQQƏT VƏ QAYĞISINI GÖRMÜŞƏM

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın təleyində, onun inkişafında, tərəqqisində oynadığı rol ölkəmizin tarixi salnamosının an parlaq mərhələlərindən birini təşkil edir. Ulu öndərin zəngin irti xalqımızın işqli gələcəyinə inamlı yol göstərən əvəzsiz məşəl olacaqdır. Bir qərinəndən artıq zaman əsərinin ən ağır təleyükli problemlərini öz üzərinə götürən unudulmaz lider Heydər Əliyev tarixi vəzifəsinin bütün toloblorını müdürücəsinə, böyük uzaq-görənliliklə və xalqımızın sədəqəti övladı kimi matanətə həyata keçirdi.

Hələ keçmiş sovetlər birliliyi dövründə Azərbaycana başlıqlı edənlərin bəzilərinin fealiyyətlərinin natiçelerini görən şəxs kimi deyə bilarom ki, onlar ya zəif işlərinə, ya da respublikanın təleyinə bigana münasibatlara görə xalq arasında heç bir nüfuzu malik olmamışlar. Digərləri isə respublika həyatının ancaq müyyəyən problemlərinin həllində gördükleri işlərinə görə comiyyətin təkcə bir qismının yaddaşında qalmışdır.

Ulu öndərimiz Heydər Əliyev yeganə respublika rəhbəri olub ki, Azərbaycanın içtimai, siyasi, sosial-iqtisadi həyatının bütün sahələrinin görmənməş yüksəlişini tömən etmişdi. Həm də xalqın müşquddərəti ilə bağlı bu möhtəşəm nailiyyətlər respublikanın çox ağlı vəziyyətdə olduğu bir şəraitdə qazanılmışdır. Bir faktı qeyd edək ki, Heydər Əliyev hakimiyətinin hər iki dövründə ona böhran dövrünü yaşıyan ölkə miras qalmışdı. Digər tərəfdən sovet dövrünün ayri-seçkilik siyasəti artıq keçən əsrin 70-ci illərindən başlayaraq bütün sahələrdə onun dayaq-larının, xüsusun iqtisadi osaslarının sarsılması məyilləri ilə müşayiət edilirdi. Bu mühütdə sovet rəhbərlərini bəzi respublikaların, xüsusən müsəlman əyalətlərinin inkişafı o qədər də narahat etmirdi. Belə mürəkkəb vəziyyətdə sanki tale özü Heydər Əliyevi Azərbaycana xilaskar rəhbər kimi götirdi.

Dövlət başçısı ilk növbədə ümumi tərəqqimizin əsası olan iqtisadiyyatın köklü şəkildə yüksəldilməsi tədbirlərini həyata keçirməyə başladı. Bu istiqamətdə respublikanın zəngin təbii sərvətlərinin və istehsal potensialının böyük imkanlarını səfərbər etdi, onun çoxcəhətli tələbinin nəzərə alıb ilk dəfə hərtərəfli inkişaf edən güclü Azərbaycan iqtisadiyyatının bünövşəsini qoydu. Bununla da Azərbaycan iqtisadiyyatının daha çox müstəqil fealiyyət göstərmək imkanları əldə edildi, aləhinin maşğulluq soviyyəsi, onun rifah xeyli yüksəldildi, bütün regionlarda məhsuldar qüvvələrinin güclü artımı tömən edildi. Ümumi yüksəliş Azərbaycan həyatının bütün sahələrində özünü bürüzə verməkla, qurub-yaratmaq amalları, böyük məqsədlərə yaşıamaq ruhu comiyyətin an geniş tobaqlarını əhatə etdi. Respulbika hərtərəfli inkişaf məcrasında bas verən köklü dəyişiklər o vaxtlar milli özünədək in və xalqın yüksək votenporverlik ruhunun güclənməsinin çox müühüm mərhələsini təşkil etdi. Öz milli-mənəvi dəyərlərinə dəha six səykənən xalqımızın böyük yüksəlişi bir qədər sonra onun azadlıq uğrunda mübarizə ezməni xeyli möhkəmləndirdi.



1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıdan Heydər Əliyev müstəqil ölkəmizi yenə də çox böyük təhlükələrdən xilas etdi və sınaqlardan çıxardı. Ölkədə milli birliliyimizə qarşı yanarımış qorxulu vətəndaş qarşılmasının qabağı alındı, möhkəm ictimai-siyasi sabitlik bərəqərər olundu, beynolxalq aləmdə Azərbaycanın nüfuzu və mövqələri möhkəmləndirildi, çox çatın və mürakkəb şəraitin ağır tələbləri casarata dəf edilərək Azərbaycanın gələcək böyük tərəqqisi üçün yeni neft strategiyası həyata keçirildi, geniş iqtisadi islahatlarla başlandı. Nəticədə bir qədər əvvəl ağır böhran vəziyyətində olan iqtisadiyyat tezliklə dırçaldı və yüksək inkişaf yoluna çıxarıldı, zəruri sosial-iqtisadi vəzifələrin, ilk növbədə isə xalqın güzəranının müntəzəm yaxşılaşdırılması sahəsində köklü dönüş baş verdi.

Ümumməlli liderimiz Heydər Əliyevin Azərbaycanda rəhbərliyinin bütün dövrlərində zamanın tələbi ilə əsaslı şəkildə yenileşən respublikanın idarə olunmasına xalqın geniş təbəqələrinin, xüsusən onun yaradıcı insanların cəlb edilməsi böyük yüksəlişin çox vacib tərkib hissəsi olub. İster Sovet İttifaqının tərkibində, isterse də müstəqillik dövründə Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi inkişafının bütün vacib məsələləri həmişə aşkarlıq şəraitində, onun qabaqcıl adamlarının iştirakı, müzakirəsi yolu ilə həll olunurdu. Ulu öndərin geniş iqt-

maiyyət nümayəndələri ilə apardığı məsləhətləşmələr və fikir mübadilələri ölkənin xalqla birlikdə idarəolunmasının mükəmməl, əsl Heydər Əliyev məktəbi idi. Demək olar ki, həmişə bu yığıncaqların iştirakçı olmasıyla məşhədələrimdə irəli gələn başlıca qənaətlərdən biri belə olub ki, Heydər Əliyev nəinki xalqlı məsləhətləşirdi, eyni zamanda o, bu təmaslarında Azərbaycanın bu günü və böyük gələcəyi namına ümidi verən insanların axtarsında olduğunu açıq-aydın bürüzo verirdi. Əminən ki, Azərbaycanın bütün bu dövrlərde əldə etdiyi uğurları dərindən təhlil etmək, düzgün qiymətləndirmək və onları şərh etmək, qarşıda duran vəzifələrin məhiyyətini anlamağa çalışmaq və həlli yollarını müəyyən etmək üçün Heydər Əliyevin zəngin təsəkkür ırsından və örməklə təcrübəsindən həmişə bəhrəlməmək minlərlə insanlar kimi mənim də həyatımın çox dəyərli qismətlərinindəndir.

Bu illər ərzində mənə ümumməlli lider Heydər Əliyevin rəhbərliyi ilə keçirilən müxtəlif tədbirlərdə iştirak etmək imkanı müyəssər olub. Unudulmaz rəhberlə daha yaxından görüsəm, onunla ənsiyyətdə olmaq səadətinə də qovuşmuşam. Ulu öndərlə ilk görüşüm məndə, xüsusilə böyüyə təsəssürat yaratmışdı...

...1980-ci ilin mart ayının əvvəllerində Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heydərtində bildirdilər ki, sənəbə günü saat 10-da Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyevin qəbul otaginda olmalıdır. Deyilən vaxt qəbul otagına gəldik, az sonra taxminan 15 nəfər qədər görkəmli alim, mədəniyyət işçisi və Mərkəzi Komitanın bir neçə məsul əməkdaşı buraya toplasdı. Heydər Əliyev bizi çox mehribancasına qarşılıdı. Baharın gelişilə bağlı özünün təsəssüratlarını bizimle bölüşərək, sonra dəvət olunmamızı məqsədini açıqladı. Bildirdi ki, bu ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 60 illiyi tamam olur. Ölkə rəhbərliyinin qərarı ilə bayram çox geniş miqyasda və yüksək səviyyədə qeyd olunacaqdır. Bununla əlaqədar Azərbaycan KP MK-nin qərarı qəbul olunmalıdır. Qərarın lahiyəsi artıq hazırlanıb, mən də onun üzərində bir qədər işləmişəm. Lakin açığını deym ki, axıncı variant da o qədər xoşuma gəlmir. Ona görə də qərara aldım ki, respublikanın bir qrup alimi, ziyanlısı bura dəvət olunsun və onlara sənədin üzərində işləyib, öz düzəlişlərini etsinlər və təkliflərini versinlər.

Sonra bize qərarın layihəsi paylandı, hər birimə ayrıca otaq verildi, xüsusi makinacı təhkim edildi və bildirdilə ki, 4 saatdan sonra təklifləri müzakirə etmək üçün yenidən Heydər Əliyevin yanında toplanmalıdır. Belə də oldu. Növbə ilə hərəkət qeydlərini deyirdi, müzakirədən sonra ümumi rey əsasında onlar ya qəbul olunur, ya da rədd edilir. Növbə mənə çatanda, əvvəlcə mətnədən olan bir sıra, o cümlədən redaksiya xarakterli qeydlərimi söylədim. Heydər Əliyev təbəssümələ və yarı zarafatla qeyd etdi ki, aparativ işçiləri bərəqətli şəhərə qədər qəsənləri da görməyişlər. Sonra mən lahiyəyə müəyyən izahatlarla bir neçə yeni mətnlərin daxil edilməsini təklif etdim. Elə ilk oxunuşdan Heydər Əliyev onları bayəndi, müzakirəsi həmin təkliflər qəbul edildi. Bu görüşdə Heydər Əliyevin xarakterini saciyyələndirən bir çox keyfiyyətləri duydum. Ümumməlli liderin son dərəcə sadə, həmsəbətlərinin fikrinə diqqatla yanaşmaq, öz mülahizələrini söyləyərkən müsbəhənin rayını sərbəst ifadə etmək şəraitı yaratmaq və qarşı tərəfin düzgün mövqeyini böyük həssashlıqla, ruhlandırıcı tərzdə qiymətləndirmək xüsusiyyəti mənə valeh etdi.

Bu hadisədən bir qədər sonra Azərbaycan Elmlər Akademiyasına seçkilər keçirildi. Mən iddiaçılarından biri idim və seçkilərin nəticələrinə görə Azərbaycan Elmlər Akademiyasının



müxbir üzvü seçildim. Bir neçə il sonra Akademiyanın o dövründeki prezidenti akademik H. Abdullayev səhəbet əsnasında həmin hadisə ilə əlaqədar bir möqamı mənə təfsilatı ilə danişdi: Mən həmişə olduğu kimi seçkilərin nöticələri barədə Heydər Əliyevə moruzə edirdim. İctimai elmlər üzrə iqtisadiyyat sahəsində sonin on çox səs aldığımı və seçildiyini söylədim. Heydər Əliyev bu məlumatdan sonra mənə dedi: **O, bu yaxınlarda başqa alimlərlə birlikdə monim qəbulundan olmuşdu və məndə çox yaxşı təsəssürat yaratdı, akademiyaya belələrini seçmək lazımdır.**

Bir ildən sonra mənim həyatımda daha bir əlamətdar hadisə baş verdi. Mən Heydər Əliyevin birbaşa qayğısına gördüm. 1981-ci il aprelin 7-də Azərbaycan Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirildi. Bu tədbir qurtarmanın dərhal sonra məni MK-nin elm və təhsil şöbəsinin müdürü H.İsayevinin dəstəkli etdiyi Rəyasət heyətinin iclasına çağırıldılar. Akademiyanın prezidenti Hasan Abdullayev elan etdi ki, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi sizi Azərbaycan Elmlər Akademiyası Rəyasət heyətinin Baş Elmi katibi vəzifəsini tutmağı tövsiyə edir və biz bu təklifi qəbul edirik. Heç zaman akademiyada belə yüksək vəzifəni tutmağın mümkünliyünün mənənə nasib olacağı ehtimalı barədə düşünməmişdim. Bu teyinat mənim üçün çox gələnləməz oldu. Təəccübündərinci bir hal da o idi ki, həmin dövründə mövcud qaydalara görə MK-nin büroşunun nomenklaturasına daxil olan yüksək vəzifəye məsləhət görünlən şəxslər mütləq avvalcədən yüksək soviyyələrdə səhəbet aparılması zaruri tələblərindən biri hesab olunurdu. Lakin bunların heç biri mənim təyinatımda baş vermədi. Düşünürəm ki, hadisinin belə gedisiñin başlıca səbəbi ancaq böyük rəhbərlər görüşündə mənim barəmdə onda yaranmış yaxşı fikrin nəticəsi idi.

Ulu öndərimiz bacarıqlı, işgūzər və vəzifəsinə yüksək məsuliyyətlə yanaşan insanlara həmişə böyük etimad göstərərkən onları irəli çəkirdi. Bu sahədə bildiyim faktlardan birini – yaxın qohumumla əlaqədar olan hadisə çox sacıyyəvidir. Zərdab rayonunda mədəniyyət işçisi ailəsində dünyaya göz açmış Rahib Osmanov orta məktəbi bitirdikdən sonra Bakıya gelir. O, həmin vaxtlar Lenin rayonu (indiki Sabunçu) ərazisində yerləşən 1 sayılı çörək zavodunda əvvəlcə fahle işləmiş, sonra bu müəssisənin direktoru vəzifəsinə qədər yüksəlmışdır. O zamanlar həmişə bir rayondan SSRİ Ali Sovetinin deputat seçilən Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyev tez-tez burada yerləşən müəssisələrin fealiyyəti ilə tanış olurdu. Bir dəfə də o, çörək zavoduna getməyi qərara alır. Müəssisədəki temizlik, səliqə-sahman, buraxılan məhsuluların yüksək keyfiyyəti respublika başçısının çox xoşuna gəlir. Azərbaycan həyatının bütün sahələrində mövcud olan hər vəziyyət barədə həmişə kifayət qədər məlumatlı olan rəhbər zavodun direktoru ilə xeyli səhəbet etdikdən sonra həmin görüşdə olan yeyinti sənayesi nazirinə müraciət edir: Nazirliyin çörək sənayesi kimi ən böyük və əsas idarəsinin roisi vəzifəsi uzun müddədir ki, boş qalıb. Moskva Yeyinti Sənayesi İnstitutunu bu ixtisas üzrə bitirmiş, belə qabaqcıl istehsal sahəsi yaratmış Rahib Osmanov bu vəzifəye niyə layiq deyil? Dərhal həmin idarəyə rois təyin olunan R.Osmanov respublika çörək sənayesində böyük yeniliklər yaradır, bu sahədə istehsalın səmərəsini və keyfiyyətini yüksəltmək üçün onun texniki soviyyəyinə əsaslı şəkildə təkmilləşdirir, özünün çoxlu mütəreqi ideyalarını müəssisələrde tətbiq edir. Nöticədə şəkildə təkmilləşdirir, özünün çoxlu mütəreqi ideyalarını müəssisələrde tətbiq edir. Nöticədə, o, Azərbaycanın Əməkdar Səmərəcisi fəxri adını alır, "Şərəf nişanı" ordeni ilə təltif olunur, dəfələrlə SSRİ Yeyinti Sənayesi Nazirliyinin müxtəlif mükafatlarına layiq görülür. Heydər



Əliyevin çox uğurla seçdiyi bu mütəxəssis sonralar Azərbaycanın səriştəsiz rəhbərləri tərəfindən Heydər Əliyevin kadri kimi vəzifəsindən əzaqlaşdırılır. Dahi rəhbərin irəli çıkdirıyi çoxlu bələ qabiliyyyəti kadrlar sonralar sıradan çıxarıldılar.

Ümummilli liderimiz Heydər Əliyevin həmişə on böyük arzularından biri gənclərin təhsil səviyyəsinin daha da yüksəldilməsi idı və bu istiqamətdə, çox əsaslı tədbirlər həyata keçirirdi. Böyük öndərin təşəbbüsü ilə ildə yüzlərlə Azərbaycan gəncinin keçmiş Sovet İttifaqının nüfuzlu və tanınmış ali məktəblərində elmin müxtəlif sahələri üzrə təhsil almaları bunun parlaq sübutudur. Heydər Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasını xalqımızın milli sərvəti adlandırmış da bu böyük amaldan irəli gəldi.

Heydər Əliyev rəhbərlikdə olduğu bütün dövrlərdə alımlara böyük qayğı göstərirdi, onları sosial vəziyyətlərini yaxşılaşdırmağı həmişə diqqət mərkəzində saxlayırdı, respublikamızın görkəmli alımlarının yubileyerini keçirir, onları yüksək mükafatlarla təltif edirdi. Keçən əsrin 70-80-ci illərində Heydər Əliyevin qayğısı ilə Azərbaycanda elə böyük elmi potensial və görkəmli alımlar ordusu yaradılmışdı ki, Sovet İttifaqında beynəlxalq məqyasda keçirilən elmi simpoziumlar və digər forumlar Azərbaycan elminin bazasında təşkil edildi. Əslində o zaman Azərbaycan Elmlər Akademiyası Sovet elminin mühüm mərkəzlərindən biri səviyyəsinə yüksəlmüşdi. Müstəqillik illərində də keçid dövrünün bütün çətinliklərinə baxmayaraq, Prezident Heydər Əliyev yaranan hər kiçik imkandan bələ istifadə edərək Azərbaycan Elmlər Akademiyasının, ümumiyyətlə, ölkə elminin qorunub saxlanılmasına və inkişafına hərtərəfli kömək göstərirdi.

Xalqımızın böyük oğlu Heydər Əliyev həmişə Azərbaycanı qüdrətli dövlət kimi inkişaf etdirmək siyasetini həyata keçirirdi. Bu gün böyük öndərin müdrik siyaseti Prezident İlham Əliyev tərəfindən uğurla davam eddirilir.

Gülmət PİRMƏTOV,

Milli Məclisin deputati




AZƏRBAYCANIN TƏRƏQQİSİNƏ HƏSR EDİLƏN ÖMÜR

Qusarın qədim dağ kəndi olan Əniyədə dünyaya gəlmİŞİM. Atam kənd məktəbində dülər işləyirdi, anam kolxozdə çalışırdı. Maddi imkanlarımız möhdud olduğu üçün 8-ci sinfi bitirən kimi Bakıdakı fizika-riyaziyyat təməyüllü internat məktəbə daxil oldum. 1980-ci ilə kamal attestatı alan kimi sənədlərimi götürüb tak-tonha Bakı Politexnik İnstitutuna getdim. O vaxt öz ali məktəblərimizlə yanşı, respublikadan konar təhsil ocaqlarına da qəbul vardı. BiliRD ki, respublika üçün çox önəmlı olan bu gözəl ananəni həm dördə ölkəyə rəhbərlik edən canab Heydər Əliyev yaratmışdır və bu prosesi daim öz nəzarəti altında saxlayırdı. Bizim Qusardan da bir neçə gənc SSRİ-nin bir sırə elm ocaqlarında təhsil alırdı. Onlara göstərildən böyük qayğıdan xəbərin vardi. Oduñ ki, arızəmdə Kirovoqrad Kənd Təsərrüfatı Maşınçayırma İnstitutunun adını yazdım. İmtahanlarda yüksək bal yığdım.

Bütün həyatımın mənasını və istiqamətini dəyişən o günü heç vaxt unutmayacağam: SSRİ-nin müxtəlif şəhərlərinə getməzden əvvəl canab Heydər Əliyev bizimlə görüşdü, ali məktəbə qəbul olunan tələbələri səmimi qalbdən töbrik etdi, çox dəyərli məsləhətlər verdi. Dedi ki, siz Azərbaycana çox lazımsınız, xalqımızın hərtərəfli biliyə malik olan gənc kadrlara böyük ehtiyaç var.

Canab Heydər Əliyev hələ o vaxt biliRD ki, gec-tez respublikamız müstəqil olacaq, dövlətimizin peşkar kadrlara böyük ehtiyacı yaranacaq. Respublika başçısının müvafiq rəsmi göstərişi ilə seçilib Sovet İttifaqının aparıcı təhsil ocaqlarına göndərilən gənclər onun qayığını, diqqətini təhsil illərində və ondan sonra da öz üzərlərində hiss edirdilər. Müxtəlif şəhərlərə yola düşərkən bize təyyarə bilet ilə yanaşı, həm də əlavə vəsait, bir aylıq təqaüd, təze köynək, qələm-dəftər, qovluq da verirdilər. Təhsili başa vurub vətənə qayıdanda da eyni qayda ilə bütün yol xərclərimizi ödədilər, əlavə bir aylıq təqaüd verdilər. Ən başlıcası o idi ki, biz diplому əlimizə alanda artıq iş yerimiz bəlli idi. Mənəni iş yerim də malum idi: Qusar Rayon Məxanikləşdirmə Müəssisəsinin böyük mühəndis-texnoloqu.



Lakin tankların belində, zor gücü ilə hakimiyətə gələn, bədnam şüarlarla bütün etnik qrupları, milli azlıqları özüne düşmən edən səriştəsiz AXC-Müsavat cütlüyünün hakimiyətdə olduğu dövrə məni – beş il ölkənin vəsaiti hesabına mükəmməl elm ocağında bilik toplayan və öz vəzifəsini layiqincə yerinə yetirən gənc kadri heç bir təqsiri olmadan işdən çıxartdırılar.


Yaxşı ki, onların hakimiyət ömrü uzun çəkmədi, xalqımızın mənəvi dəyərlərini möhv edə bilmeyən bu dağıdıcı dairələr comi bir ildən sonra biabarcasına iflasa uğradılar.

1993-cü ildə xalqın təkidi tələbi ilə yenidən hakimiyətə gələn cənab Heydər Əliyev Azərbaycanı möhv olmaq töhlükəsindən qurtardı, haqq öz yerini tutdu, işi işbılənə tapşırıldılar, hüquqları tapdalanan insanların hüquqları bərpa olundu. Mənim da hayatımda işqılı mərhələ başladı. Qusar Rayon İcra Hakimiyəti başçısının köməkçisi vəzifəsindən başçının birinci müavini vəzifəsinədək yüksəldim, doğma rayonumdan Milli Məclisə deputat seçildim.

Bu illerde bir həqiqət aydın oldu: beş-on cümlə əzberləyib meydanlarda qışqırmaq başqadır, dövləti idarə etmək səriştəsi başqa. Yenice müstəqillik əldə edən, fəvqəldövlətlərin maraq dairasına düşən dövləti qorumaq, inkişaf etdirmək daha çətindir. Bunun üçün liderdə dərin zəka, zəngin bilik, böyük təcrübə, el yangısı, xalqına, vətənинə hadsiz bağlılıq olmalıdır. Bunnuların hamisi cənab Heydər Əliyevdə cəmləşibdir. Elə buna görə də bütün qusarlılar möhtərem Heydər Əliyevin siyasetinin davam etdirilməsini ürkəndən bəyənir və dəstəkləyirlər. İlham Əliyevin Prezident seçilməsi qərarını biz qusarlılar çıxdan vermişdik. Cənab İlham Əliyev doğma xalqına böyük məhabbatla xidmət etmək nümunəsini dəfələrlə sübut edibdir. Biz bu seçimdən çox şey gözlayırıq və əminik ki, cənab İlham Əliyev bundan sonra da ölkəmizin qüdrətlənməsinə sanballı töhfələr verəcəkdir.

Beşinci fəsil

MƏRHƏMƏT VƏ ALİCƏNABLIQ MÜCƏSSƏMƏSİ



ZİRVƏ FƏTH OLUNUR, TƏRK EDİLMİR

Onunla ilk dəfə düz 30 il bundan əvvəl torpaq öz «gəlinlik paltarı» ilə öyünləndə görüşmüştək. Hələ zirvəyə ucalan yollarını cığırına toxoco ayaq açmışdı. İlk dəfə sükan arxasına keçisiydi, ilk dəfə eağ qızılı danızının ləpələrində üzəsiydi. İlk dəfə yazılıaq «Əmək kitabçası»na neçə-neçə uğurlardan, qələbələrdən əks-səda düşəsiydi. Özüna, üryaya inanrdı. Qələbə də bundan doğur. Onda lap utancaq idi, danışında dağ lałasına dönürdü. Uşaqlıdan vurulduğu Sevil Qaziyevanın yolunu seçmişdi. Tərlan Musayeva ilk dəfə sükan arxasına 1972-ci ildə keçdi.

Ömrün dünəni

İndi o günləri xatırlayanda bir qürur duyuram ki, tanınmış əmək qəhrəmanı haqqında ilk məqalələrdən birini mən yazmışam. illər ötdükə Tərlan Musayeva hünərinə görə fərəh bulğınca, zəhmət çeşməsinə bənzeyirdi. Şənинə şeirlər qoşuldular, nəğmələr bəslənildi, barəsində məqalələr, oçerkələr yazıldı. O vaxtlar Tərlan romantik təbiəti, dilli-diləvar bir qız olsa da, beziləri kimi romantiklik göylərde, macəralı kinofilmlərdə axtarındı. Sevinçi də, fərəhi də torpaqda görürdü.

Tərlanın uşaqlığı Laçında keçdi. Uca dağlarının, işi qayaların, sildirilmiş qalaların (indi yadlar əlinde saralan yurd) ağışunda qərar tutmuş Laçdır. Zabuğcayı nağməsini dinleyib, Həkərinin sırin piçitlərinə uyuyub. Hərden de nənəsi Gülüstana qırıba suallar verəmiş:

- Nəna, sən Laçın quşunu görübənmi?
- Yox, ay bala, onu hər yetən görə bilməz. O, uca dağlarının başında məskən salır.
- Men isə onu görəcəyəm, zirvədə olsa da.

Bələcə, günlər keçdi. Tərtərdəki 1 nömrəli şəhər orta məktəbində oxudu, Bərdədəki 105 nömrəli kənd texniki peşə məktəbinə bitirdi. Sonradan öyrəndi ki, Laçın, əslində, caynaqlı, qıdrətli bir quşdur. Həc ağlına da gətirməzdə ki, o öz tərlanlığı ilə Laçından oba-oba uzaq bir aran torpağında özü də laçınlaşacaq. Onun əmək igidiyişi eşidənlər haqqında deyəcəklər ki, Tərlan əsil laçınmış.

Ömrünü, gününü zəhməto bağlayan Tərlan Musayeva tarla bahadırı kimi ad-san qazandı. Maşınla pambıq yığan ilk qadın sürücü-mexanizatorlardan sayılırdı. Təkcə illəri deyil, günləri də müjdəli olardı. Uğurları, qələbələri bir-birinə bağlanırdı. Ümumittifaq və Azərbaycan Lenin komsomolu mükafatları laureati, Sevil Qaziyeva, Paşa Angelina adına fəxri mükafatların sahibi oldu, SSRİ Kənd Təsərrüfatı Nazirliyinin prizini aldı, «Qırmızı Əmək Bayrağı» ordeninə layiq görüldü. Bərdə rayonunda elə bir təntənə olmazdı ki, Tərlan orada iştirak etməsin, mötəbər tribunalardan sasi gölməsin. O zaman Tərlanı az qala bütün İttifaqda tanıydılar. Şərəfi əməyi ona həqiqi şöhrət getirmişdi. SSRİ Ali Sovetinə deputat seçiləndə Tərlan Musayevanın cəmi 24 yaş var idi. Həmkarları sırasında ona gənc deputat idi.

Geniş dünaygörüşə, zengin daxili aləmə malik olan Tərlan Musayeva, sözün həqiqi mənasında, torpaq pərvənəsi idi. Bərdə rayonundakı «Kommunist» kolxozunda sürücü-mexanik işləyə-işləyə ali təhsil almaq haqqında da düşünürdü. Təbii ki, o bu arzusuna qovuşdu. Nəhayət, ailə də qurdu.

Çaylar sanki məcrasını dəyişdi

Ötən əsrin 90-cı illərinin əvvəllərində sanki hər şey birdən-birə dəyişdi. Ən dəhşətlisi də odur ki, bir vaxtlar Tərlanın ünvanına terif yağırdıranların bəziləri indi onu tənqid hədəfi seçmişdilər. Görəson, na bas vermişdi? Gecə-gündüz tarlada əllaşon, ailə qayğularını bir konara qoyub bütün varlığı ilə pambıq sahəsinə bağlanan bu cəfəkəs qızın günahı nə id? Sohər saat 5-dən evdən çıxar, gecə yarısı toz-torpağın içinde qayndırdı. O buz balası qız ağır işlər görməkdən, gecə-gündüz çöllerde, nomli torpağın içinde çalışmaqdan sağlamlığını da itirmişdi. Pambıq tarlalarına DTD kimi zəhərli maddələr səpməkdən bütün organizminin fəaliyyəti pozulmuş, ağır fosadla üzülmüşdi. Burada bir həqiqi də xatırladıq. O dövrda Rüstəm Səfəroliyev Bordəda söz sahibi idi. Hansı «mənəm» deyənin hünəri çatdırıcı ki, onun bir sözünü iki etsin! Kolxozi södərlərini gecəyarısı tarlaya aparıb, su arxlarının çəmini dəyişdirəndən sonra elə oradaca piyada qoyub geri dönməsi barədə indi da lətifəyə çevrilən söz-söhbatlər danişırlar. Gölün olanlarının gözünə dik baxaq və sonradan Səfəroliyevin arxasında on çox danişan, kölgəsimi qılınclayanlar da vaxtıla yan-yörəsində hərlənən, onun hər sözünü «bəli, baş üstə» deyənlər, çəpik çalanlar oldu. Xalq ağı qaradan yaxşı seçirdi: «Pambıqla bizi öldürsə də, onun vaxtında qayda-qanun var id». Səfəroliyevlə Bordənin çox nizamlı günləri sovrulub getdi. Bəs Tərlanın günahı nə id? Onu birdən-birə get-gəllərə, danlaşa çəkdi. «Durğunluq» dövrünün (man bu ifadənin qəti oleyhinəyim – F.X.) qəhrəmanıdır. «Pripiska» olub... na bilim wə daha nolur. Əlbəttə, əliqabarlı bir qızdan quruluşun, zamanın, dövrün səhvlarına cavab istəmək gücsüzlükdür. Deyək ki, Tərlan kimi ad-sanlı əmək qəhrəmanları çox idi. Bəs nədən hədəfə Tərlan tuş golmişdi? Çünkü yetim qız idi, arxası da yox.

«Göydü Allah, yerdə Heydər Əliyev ponahım oldu, – deyə Tərlan Musayeva o günləri xatırlayaq xıffətlə gülümşədi. – Məni bütün qaranlıqlardan aydınlaşdırma çıxaran, qolumnundan tutan, batmağa qoymayan, yasadən Heydər Əliyev oldu. Həc yadimdən çıxmaz, 4-5 il id ki, pambıq yığırdım. Unudulmaz Heydər Əliyev Bordəya gələsi idi. Qoribədir, o protokoldən kənara çıxaraq qəfildən yolum bizim kəndə – Türkmənə saldı. Hami özünü itirmişdi. Bilmirdilər ki, rəhbəri necə qarşılınır. Mən özümə nahar üçün çörək götürmüştüm. Yuxarı süfrəyə büküb üstüna duz qoyдум. Heydər Əliyevi qarşıladım. O, əlimdəki yuxaya baxaraq gülə-gülə soruşdu: «Kim bişirib bunu?» – «Nənəm» – dedim. «Hə, halal çörəkdir, mütələq yemək lazımdır. Bas bunun pendiri han?» – Sualdakı zarafat tonunu anlamadım. Sadəlővhəcəsinə «Var, bu saat gotirərom» – dedim. «Yox, yox, qızım, lazım deyib» – deyərək lavaşdan kəsib duzla ağzına qoymu. «Lap biz tərəflərin çörayıno oxşayırs» – dedi.

Ötən günlərini xatırlayan Tərlan unudulmaz Heydər Əliyevlə bağlı xatirələrini dilo gətirdi:

– Bütövlükde həyatda naya nail olmuşsama, həmişə o böyük insana və qeyri-adi şəxsiyyətə özümü bərcələrə sayram. O, bir günəş kimi ömr yoluma işləq saçmış, məni həyatın kölgəli, görünməyen və qaralı künçindən həm səhrətin, həm də səadətin ən uca zirvəsinə qaldırmışdı. Bir mənəm yox, bütövlükde Azərbaycan xalqının taleyində Heydər Əliyev xeyirxah və xilaskar kimi iştirak etmişdir.

Açığlı, sürücü-mexaniklik qız, qadın peşəsi deyil və mən heç kəso arzulamaram ki, özünü bərənə peşəyə həsr etsin. Elə vaxt olub ki, oturub zülüm-zülüm ağlamışam ki, bu nə yol idi mən seçim. Amma nə peşəmi dəyişdim, nə də meydandan qaçmağı ağıla götürmişəm. Əgər zohmətkeşə, əliqabarlıya Heydər Əliyev kimi qiymət verən rəhber olmasayı, kim idi mənim kimi arxasız, kəməksiz, yetim bir qızı irlə çəken?! Adı sürücü-mexanikliklə yüksəldim, şan-səhərə, çoxlu mükafat, ev-çəşit, maşın, diplom, hörmət sahibi oldum. Bütün bunların hamisini mənə bəxş edən Heydər Əliyev olub. Onunla bağlı günlərim həyatımın ən uğurlu və parlaq anlardır. O günləri həmişə möhəbbətlə xatırlayıram. O dövrde respublika rəhbərlerinin əmək adamları ilə görüşləri adı hal idi.

Rüstəm Səfəroliyev her gün bizim sahəyə gələr, ağır «kişi işini» necə yerinə yetirməyimi zə tamasha edərdi. Rayona kim gələsəydi, mütləq mənim işlədiyim tarlaya baş çəkerdi. Hər dəfə pambıq yığımı mövsümü başlayanda Heydər Əliyev Bordəyə gələr, bimizlə iş üstündə görüşürəndi. O görüşlərdən biri indiki kimi yadımdadır. Rayonda hamı Heydər Əliyevin gələcəyini bilişdi. Tərslikdən homin günə do yağış yağımdı. Maşınla yığına hazırlanmış sahada dörd mexanizator (üç kişi və mən) var idi. Heydər Əliyev hamımızla ol verib görüşdü: «**Məşinla yiğmaq olarmı?**», – deyə xəbər aldı. Cavabında mexanizatorlardan biri «Xeyr, yoldaş Əliyev, pambıqda nomliyər var» dedi. «**Həc olma!**», – deyə Əliyev gülməsdi. Mən bər qədər ürkəldim, «**olar**» dedim. Pambıqyığın maşını işləb sahəyə girdik. Kişilərin idarə etdiyi maşınlar tarlamları ortasında qaldı. Mən isə o başa gedib geri qayıdırəq bunkerlər doldurdum. Bütən Heydər Əliyevə yaxınlaşanda o üzünü bayağı mexanizatora tutdu: «**Sən yarı yolda qaldın, Tərlan gedib qayıtdı. Boynuna alırsanmı bu qız səndən qoçaqdır?**» «Bəli, yoldaş Əliyev, – deyə Soltan adlı mexanizator etiraf etdi. – Tərlan qız olsa da, maşının mendən yaxşı nizamlayıb, odur ki, bacardı». Heydər Əliyev əlini əlinə vurub ürkəndən güldü. Sonra hər il bir neçə dəfə mənim sahamə gələr, görüşərdik. Aramızda ata-övlad müsəbitəni bənzər bir doğmalıq yaramıydı.

Heydər Əliyev bizim torpaqları qarış-qarış tanyırı. O, bütün brigadırları, manqa başçılırını, sürücü-mexanikləri yadda saxlayar, hamının göstəricilərini deqiq bildərdi. İşlədiyim dövrde bizim tarlaya çox rəhbər gəlib, lakin onlar Heydər Əliyevin dırnağı da olmazlar. Çünkü Heydər Əliyev kənd təsərrüfatını, əsasən də pambıq gözəl bildirdi. Onunla danişanda hamımız ehtiyatlı olardı ki, ağızımızdan sehv söz qacırımayıq. Heydər Əliyevdə zəhmət adamina son dərəcə böyük hörmət, istek, yüksək derəcədə mərdlik, alicənəbləq var idi.

Heç unutmam, yiğimin yenə qızığın dövrü idi. Elə bıl gəyden od yağırdı. Heydər Əliyev yenə bizim sahəyə gəlmişdi. Məhsulümüz aşüb-dasıdır. Pambıq o qədər bol idı ki, bunkerlər boşaltmaq üçün sahənin hər iki başında lafet saxlamışdıq. Mənə dedi: «**Qızum, sür görüm.**» Geri qayıdanda sahənin ortasında bunkerim təzədən doldu. Boşaltmağa imkan olmadığından yuxarı qalxıb pambıq ayaqlayıb yer açdım, toz-torpağın içinde idim. Bir atə möhəbbəti ilə torlı alımmışdan öpdü. Sonra sorğu-suala tutarqə mövsüm ərzində nə qədər pambıq yiğidişmələ maraqlandı. Səhəb uzun çəkdi. Güntər günəşini adamı qarsırdı. Kölğəyə çəkilməyi teklif etdim. Etiraz etdi: «**Sənin kirpiyindən toz sallanır. Belə vaxtda mənə görə kəlgəyə çəkilmək heç insafdan dərim!**» Onun bu həssəsləşmiş məni kövrəltdi.

Mon Heydər Əliyevi həmişə öz xalqına, torpağına sədəqətlə görmüşəm. Bir hadisəni də heç yaddan çıxara bilmirəm. Yenidənqurma adlı oyun başlayanda Heydər Əliyev ölkə rəhbər-



liyindən uzaqlaşırdı. Moskvada Ali Sovetin sessiyalarında kreslolarımız yanaşı idi. O vaxtlar mən təzə ailə qurmuşdum. Yenə də mənimlə maraqlanır, hal-əhval tutur, qohum-əqrəbəni soruşurdu. Bir dəfə də uşaqlarımı xəbor aldı. İki qızım olduğunu öyrənəndə «Özün kimi qız olsunlar, – dedi, – nənən necadır, dururmۇ?» – xəbor aldı.

Qovuşan illər

1991-ci ildə Bərdədə – Tərlangilin evində olanda bütün otaqların divarlarında Heydər Əliyevin böyüdülmüş şəkillərini gördüm. Sevinsəm də, təcübümüz gizlədə bilmədim: «Nə əcəb bu şəkillər hələ də yerində durur, – deyə soruştum, – özü də ilin günün bu vaxtında. Görəmürsən, vəzifə sahiblərinin çoxu Heydər Əliyevin adını belə çəkməyə casarət etmir?» Qəribə tərzdə köksünü ötürürək dedi: «O dahi insana böyük hörmətim və ehtiram var. Nə qədər ki, bu evdə nəfəsim duyulur, o şəkillər də həmişə mənim evimdə olacaq». Sonra da mənə 3-4 fotoalbum gotirib göstərdi. Albomların hamısında Tərlan Musayevanın Heydər Əliyevlə birlikdə məraqlı şəkilləri var idi.

Azərbaycan televiziyyası ilə anti-Əliyev kampaniyası aparıldığı bir vaxtda Tərlan Musayevadan da müsahibə alınmışdı. Müxbirin «Sizin Heydər Əliyevi münasibətiniz necə idir» sualına Tərlan xanım «Münasibətimi bilmek isteyirsinizsə, gedək evə. Dividardan Heydər Əliyevin asılmış portretlərinə baxın» cavabını vermişdi. Doğrudur, defolorla ona həmin portreti götürməyi xeyirxah niyyətla məsləhət bilənlər olmuşdu. Lakin Tərlan Musayeva heç zaman əqidəsindən dönməyəcəyini söyləmişdi. «Heydər Əliyeva bir şəxsiyyət kimi hörmətim var. O, Azərbaycan xalqi üçün çox iş görüb və tarix onu layiqincə qiymətləndirəcək. Men həyata hər şeyə onun sayında çatmışam və ömrüm boyu özümü ona borlu sanıram» demişdi. Heydər Əliyev Naxçıvanda olarkən onun yanına gələn bərdəlilərlə görüş zamanı Tərlana sıfər də göndərib: «Belə müsahibələr vermasın, onu incidentərlər».

Tərlan belə Tərlan idi. O dövrde qəribə münasibə üzəssə də, haqq-ədalət qəlebə çəldi. 1993-cü ildə Heydər Əliyev xalqın teklidi tələbi ilə ikinci dəfə hakimiyətə qayıtdı. Ümummilli liderim Heydər Əliyev hələ Naxçıvanda olarkən Tərlan Musayevadan xəbər tutur, onun iş-güçü ilə maraqlanırdı. Tərlan Musayeva ümummillilər iderəti məzzi həmişə məhəbbətə xatırlayaraq söyləyir: «Müxtəlif vəzifələrdə çalışdım, Milli Məclisin deputati seçildim, dünyanın bir çox ölkəsini dolaşdım. Mənə elə gəlir ki, bütün həyat yolumu

Heydar Əliyev özü müəyyənləşdirdi. Bu günlərdə canab İlham Əliyevin sərəncamı ilə prezident təqađüñə layiq gördüm. Bilsəniz, nə qədər kövraldım? Çünkü bu qayğıda, bu münasibətdən mən ümummilli liderimiz, heç zaman unudulmayan Heydar Əliyevin nəfəsini duxydum. Hörməti Prezidentə göndərdiyim minnətdarlıq məktubunda da mən bu hisslerimi bildirmişəm. Menim kimi sadə əmək adəmına bu cür diqqət və qayğı göstərmək, vallah, böyükлюдür. Bu diqqəti mən ilk dəfə Heydar Əliyevdə görmüşdüm, indi də İlham Əliyevdən hiss edirəm».

Öz halal zəhməti, fədakarlığı, cəfəkəşliyi, sədaqəti və inadı ilə fəth etdiyi zirvədə həyatının min bir rəngini yaşıyan, övladlarının qayğısı ilə nefas alan Terlan Musayevanın bu günlərdə 50 yaş tamam olur. Biz görkəmli əmək qəhrəmanını, sabiq deputatı ürkəndən təbrük edir, ona yeni-yeni uğurlar arzulayaraq müdriklərin bir ifadəsini yada salırıq – zirvə fəth olunur, tərk edilir.

**Flora XƏLİLZADƏ,
«Azərbaycan»**

Fərzalı ABBASOV,
Sosialist Əməyi Qəhrəmanı,
prezident təqaüdçüsü

QIZIL ULDUZU ŞƏXSƏN
HEYDƏR ƏLİYEV SİNƏMƏ TAXDİ

Bu günlərdə kond məktəbində toplantı keçirilirdi. Ötən dövrlərdən, o coşğun illərdən söz düşüdü. Neçə-neçə natiq mönəm fəaliyyətdən danışdı, asıl zəhmət adamı kimi respublikanın hər yerində neçə böyük şöhrət qazandığını yada saldı. Sonra mənə söz verildi. İlk sözüm bu oldu ki, bütün bunlar obədiy়asár liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məni şöhrəti Forzal Abbasov elayən məhz Heydər Əliyev olub. O, bir gənəş kimi hər yana nur saçır, insanları ucaldır, Azərbaycanın eni gölərə qaldırırı.

Ötən əsrin yetmişinci illərinin əvvəllərində Azərbaycanda üzümçülük yenica inkişaf edirdi. İlk vaxtlar Qazax bölgəsində möhsuldularlıq, nədənə, heç də yaşı deyildi (O zaman Qazax və Ağstafa rayonları bir yerde idi). Görüşlərdən birində Heydər Əliyev məndən xəbər alırdı. «Fərzi, niya belədir? Qazax nüvə geridə qalır?»

Dedim ki, yoldaş Heyder Əliyev, bu yerler ömür boyu maldarlıqla, əkinçiliklə maşğul olub. Üzüm təzə məhsuldur. Bu sahədə ənənə yoxdur. Camaat işguzzardır, üzüma öyrəşəklər. Hər şey yaxşı olacaq. Sonra mənini təhsilimlə maraqlandı, dedim ki, kənd təsərrüfat texnikumunu bitirmişəm. Dedi azdi, gərk ali təhsil alasan. Ölkə rəhbərinin tövsiyəsi ilə Kənd Təsərrüfatı İnstitutuna daxil oldum, işləyə-işləyə meyva-tarəvez və üzümçülük fakültəsində oxudum.

Aradan bir neçə il keçdən sonra unudulmaz rəhbərimiz Heydər Əliyev yeno Qazaxa gəlmişdi. Zəhmət adamları adından onu mən salamlaşdım. İşimlə maraqlandı. Səmad Vürgün adına sovxozdə briqadır işləyirdim. Bizim üzüm bağımıza göləndə kəfi kək idi. Deyəsan, iş xoşuna gəlməmişdi. Soruşdu ki, «Fərzalı, hektardan neçə senter götürürəksən?» Demid ki, yoldaş Əliyev, 150 senter olacaq. «Bəs rayon üzrə, san bilən, nə qədər möhsul var?» Demid ki, qeyri ruva bilsək, azı 100 senter!

Ayrılıkçılar qəfildən xəbər aldı: «Fərzalı, bəlkə mənə bir sözün var?» – Dediim, yoldaşlar. Ərəbistan, maşın almaq isteyirəm. Həmin il ölkə rəhbərinin göstərişi ilə mənə «QAZ-24» markalı maşın verildi.

İller bir-birinden uğurlu gıldırdı. Məhsuldarlıq artır, qazanc, gəlir çoxalır, insanları gün-güzərəni getidikcə yaxşılaşır, zavodlar qurulur, yollar salınır, bir-birindən yaraşlıq evlər tikilirdi. Heydər Əliyev həmçə insanın zəhmətinə yüksək qiymət verirdi. Mehz bu qayığının sayasında dalbaladı ki dəfə SSRİ Ali Soveti, sonra isə Azərbaycan Ali Sovetinin deputatı seçildim. Fasılış olaraq iyirmi il payon partiya komitosisının büro üzvü oldum. Dəfələrlə an ait orden və medallara layiq görüldüm. Hamısı da cənab Heydər Əliyevin qayğı və diqqəti sayasında!



1980-ci ili ömrüm boyu unutmaram. Bir də eştidim ki, mənə Sosialist Əməyi Qəhrəmanı adı verildi. Ən xoş olanı isə budur ki, qızıl ulduzu şəxson Heydər Əliyev sinəmə taxdı.

Cox qayğıkeş, diqqətli insan idi. Moskvada mötbər tadibirlərdən birində iştirak edirdim. Qiş ayları idi. Naxoşlaşmışdım. «Moskva» mehmanxanasında qalırdıq. Hər sohər mehmanxananın qabağında Heydər Əliyev hamı ilə bir-bir əl verib görüşürdü. Növbə mənə çatanda zəndə baxdı, gördü ki, halim o hal deyil. Həmkarlarından biri dedi ki, bəs, Fərzali xəstədi, gecə heç yatmayıb. Heydər Əliyev o dəqiqa yanındakılara göstəriş verdi, məni Kreml xəstəxanasına apardılar. Bir həftə müalicə olunandan sonra qayıtdım.

Heydər Əliyevin uzaqqorənlilikdən söz düşəndə mən bir məsələni də həmişə xatırlayıram. Ermənistanla sorğad kəndlərin yolu heç də yaxşı deyildi. Bunu bilən kim Heydər Əliyev tapşırıq verdi, 24 kilometrlik Burunqovaq-Köhnəqışlaq yolu sahmana salındı. Biz bunun əsl mahiyətini sonralar anladıq. Nankor qonşularımız baş qaldıranda o abad yol bizim köməyimizə çatdı. Düşməni bir addım belə irəli gəlməyə qoymadı.

Bizim rəhbərimiz, bax, bu cür müdrik insan idi!

Ötənləri, keçənləri düşündükə bir daha görürəm ki, Azərbaycanı Azərbaycan eləyən məhz Heydər Əliyev olub.

**Şamama ƏLİYEVƏ,
Sosialist Əməyi Qəhrəmanı,
prezident təqəqudçüsü**

ƏMƏK ADAMLARININ HİMAYƏDARI İDİ

Yaşlı nəslin yaxşı yadindadır ki, öton əsrin 60-cı illərinin sonlarında Heydər Əliyev hakimiyyəti golandan sonra tez-tez respublikamızın rayonlarına çıxır, yerlərdə əmək adamları ilə görüşür, dəyərlər məsləhətlərini verirdi. Mənim də, qabaqcıl zəhmət adamı kimi, böyük rohborla çoxsaylı görüşürüm olub. Bu görüşürün hamisini iddi iftixarla xatırlayır və şərəf duyuram.

...Yətmışinci illərin əvvəli idi. Respublika rəhbərinin Bakıda qəbul etdiyi əmək adamları sırasında mən də var idim. Yiğimin qurtarmasına az qalsa da, Yevlax rayonu pambıq təhvilini planına əməl edə bilməmişdim. Həmin yiğincəqda ulu öndərimiz Heydər Əliyev «Şamama, bilişən də, 3 faiz geridəsiniz» deyərək fikrini bildirdi. Mən də buna əvəz olaraq beşillikdə 34 ton əvəzinə 70 ton pambıq yiğacığımı söz verdim. 1970-1975-ci illər arzində bütün gücümüz səfərber edib vədime əməl etdim. Kima söz verdiyimi yaxşı dərk edirdim. Ona görə də gecələr ay işığında da tarlada pambıq yiğirdim. Mənim gərgin əməyim bəhrəsiz qalmadı. Heydər Əliyev 1977-ci ildə məni «QAZ-24» markalı «Volqa» avtomobil ilə mükafatlandırdı. Dövlət rəhbərinin zəhmətimi belə yüksək qiymətləndirməsi məni daha da ruhlandırdı. İldən-ilə uğur qazandım, nailiyyətlərim artdı.

Heydər Əliyevin xarakterində elə bir sadəlik var idi ki, buna ancaq qıbtə etmək olardı. Bir məqəmi xatırlatmaq isteyirəm. Moskvada Sov.İKP-nin XXVI qurultayında Heydər Əliyev mənə yaxınlaşaraq güл-e güle dedi ki, «Şamama, görürsən də, səni haralara gatırışmışım?» Mən onun yanında dayanmışdım, bu yaxınlaşdan, onun mənə çox səmimi və isti münasibətdən böyük qürur duyurdum. Odur ki, iftixarla dedim:

- Nə qazanımsa, Siza borcluyam. Ordenlərim üçün də, Sosialist Əməyi Qəhrəmanı, pambıq ustası adı, firavan və xoşbəxt yaşayış üçün də.

- Şamama, sən bunları öz halal əməyinlə qazanımsın.

Mənim üçün Heydər Əliyevin bu sözlərindən qiyməti heç nə ola biləmədi. Mən Yevlax rayonunun Kolanı kəndində doğulub boy-aşa çatmışam, əmək fealiyyətinə də burada başlaymışam. Burada ailə qurmuşam. Yeddi qızım, üç oğlum, otuz iki nəvəm var. Qəhrəman anamam.

Hayat yoldaşım Əvez kişi uzun müddət Kolanı kəndində briqadır işleyib. Biz heyatda nə yəni nail olmuşsaqsa, nə qazanmışıqsa, zəhmətimiz, bərəcətli şəxsiyyətin qayğısı sayesində olub. Oğlanlarından Rauf Kend Təsərrüfatı İnstitutunu, Fəxreddin Xalq Təsərrüfatı İnstitutunu, Qasım Polis Akademiyasını bitirib. Mən dördüncü çağırış Azərbaycan Ali Sovetinin deputati olmuşam. 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına laiq yörülmişəm.

Aile podratı ilə işleyənlərdən biri də men idim. 30 hektar sahədən qazandıqlarımızdan tək-ə özümüz deyil, imkansız ailələr də bəhrənərindilər. 1995-ci ildə kəndli-fermer təsərrüfatı sahibkaram, 48 hektar torpaq sahəmiz var. Fermer təsərrüfatımızda 15 nəfər çalışıratmışam. Sahibkaram, 48 hektar torpaq sahəmiz var. Fermer təsərrüfatımızda 15 nəfər çalış-



şir. Taxıl, pambıq becərir, mal-qara saxlayırıq. Təsərrüfatımızın 100 baş qoynuq-keçisi və 30 baş inək-camışı var. Əldə etdiyimiz məhsullardan səmərləri istifadə edirik. Ehtiyacı olanlara da yardım göstəririk. Təsərrüfatımızın əkin traktorları, otbiçən, kipbağlayan, çiyidşəpən, taxılşəpən aqreqatları var.

Ümummilli liderimiz Heydər Əliyev sahibkarlığın inkişafına dair bir çox ferman ve sərəncamlar imzalayıb. Möhtəşəm Prezidentimiz İlham Əliyev həmin sənədlərin yerlərdə həyata keçirilməsinə şəxşən nəzarət etməklə bir daha sübut etdi ki, bütün iş adamlarının himayədarıdır, ulu öndərimiz Heydər Əliyevin siyasetinin layiqli davamçısıdır.

Nəzixə ZEYNALOVA,
Sosialist Əməyi Qəhrəmanı,
prezident təqəddüsü

ÜRƏKLƏRDƏ ƏBƏDİ YURD SALAN İNSAN

Kür qəsəbəsinə getmişdim. O şanlı-söhrətlü günlər bir daha gözümüzündə canlandı. Ötan osrin yetmişinci illərinin ovvolları idi. Ölko rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə Şəmkir Su Elektrik Stansiyası tikilirdi. Ulu öndərimiz Heydər Əliyev bu yerlərə tez-tez gələrdi. Hər gələndə də rayonun təsərrüfatlarını görər, zəhmət adamları ilə görüşür, onların arzu və istəklərini öyrənar, məsləhətlər verirdi. Onda mən Koltohnoli kəndində yaşayır, Rüstəm Əliyev adına kolxozda işləyirdim. Biz pambıqlıqla məşğul olurduk. İşimiz yaxşı gedirdi. Sahələrdən her il bol məhsul götürürdük. Əvvəl manqa başçısı idim, sonra briqadır oldum.

Məhsul yığımına az qalmış cənab Heydər Əliyev rayonumuza gəldi. Sahələri gəzdi, tarlada mənimlə bir xeyli söhbət etdi. Biləndə ki, orta savadlıyam, məsləhət görürdi ki, təhsilimi artırırm. Həmin il Kənd Təsərrüfatı İnstitutuna daxil oldum. Qiyyabi oxumağa başladım. Ilin sonunda mənə pambıq ustası adı verildi. Dörd dəfə SSRİ Ali Sovetinə, üç dəfə respublika Ali Sovetinə deputat seçildim. Dəfələrlə orden və medallar aldım. 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı veriləndə müdrik rəhbər Heydər Əliyev şəxşən özü məni təbrik etdi. Qızıl ulduzu sinəmə taxdı.

Heydər Əliyev zəhmət adamanının himayədarı, dayağı idi. Hər onu görəndə qəlbimiz dağ'a döndürdü. Məhz onun qayğısı və diqqəti sayəsində mənim kimi sadə kənd əməkçisi dövrünə ali qurumlarına seçili, en ali mükafatlara layiq görünlərdi.

Heydər Əliyev Moskvaya gedən kimi ab-hava dəyişdi. Namərd «Qdlyanlar»ın bir qrupu Şəmkire gəldi. Hər yanı əlek-vələk cələdilər. Halal zəhmətə kölgə salmaq istədilər. Çalışıldırda ki, camaati Heydər Əliyeye qarşı qoysunlar. Men hər dəfə yeri gələndə öz konkrət sözümüzə dəyirdim. AXC hakimiyətə gələndə ise vəziyyət daha da müərkkəbəldədi. Əmrünү respublikanın tərəqqisine həsr eden adamları gözümçüxdə salırdılar. Həmişə, hər sahəde Heydər Əliyevin yeri görünürdü. Hamının dilində, qəlbində, könlündə Heydər Əliyev idi. Gecə-gündüz onu arzulayırdıq.

1993-cü ilde oğlumun toyu idi. İş elə getirdi ki, bizim bu xoş təntənəmiz Heydər Əliyevin prezidentliyə namizədliyi irəli sürülən günə təsadüf etdi. Mikrofonu götürüb gələnlərə dedim ki, kim mənim xətrimi isteyirsə, gərək Heydər Əliyeva səs versin. Başlı belalar çəkən, haqqı tapdalanın, dağılmaqdə olan Azərbaycanın yaşaması üçün gərək biz Heydər Əliyevin ətrafında six birləşək.

1993-cü ilde xalqın təkidi tələbi ilə Heydər Əliyev yenidən hakimiyətə qayğıdan sonra ölkədə hərc-mərciliyə, anarxiyaya son qoymuldu. Silahlı quldur dəstələri ləğv edildi. Ölkədə təriçən dırçeliş başlandı. Bu dırçelişin bir sedasını da biz iller boyu yarımqiqli qalmış Yenikənd Su Elektrik Stansiyasının inşa edilməsində gördük. Heydər Əliyevin təşəbbüsü ilə xaricdən val-



yuta alındı. Qısa vaxtda Yenikənd SES tikildi və 2000-ci ilin may ayında ümummilli liderimiz Heydər Əliyev bu ilk nəhəng obyektin açılışında iştirak etdi. Təntənəli açılış morasimində Şəmkir ictimaiyyəti adından Heydər Əliyevi salamlamaq səadəti mənə nəsib oldu.

— Yoldaş Əliyev, — dedim, — bu gün hamı sevinir. Ən çox mən sevinirəm. Sevinirəm ona görə ki, Sizin bu 30 ildə gördüğünüz işlər mənim gözümün önündə olmuşdur. Çünkü Siz ömrünüzü xalqın bugunu, gələcəyi, sabahı üçün şam kimi əridirsiniz. Siz həmişə qalib olmusunuz, həmişə da qalib olacaqsınız. Çünkü siz xalq üçün çox iş görmüsünüz.

O görüşdə Kür qəsəbəsinin minlərlə sakininin arzusunu ifadə edərək ölkə rəhbərinə müraciətə xahiş etdim ki, məhətərəm Heydər Əlirzə oğlu, məhz Sizin təşəbbüsünüzlə ucaldılan bu yarışlıq yaşayış məntəqəsinin Heydərabad qəsəbəsi adlandırılmasına razılıq verin. Bu təklif hamının ürəyindən oldu. Lakin Heydər Əliyev özünəməxsus təmkinlə etiraz etdi: «**Bu, ola bilməz**».

Aradan illər keçir. Artıq çox şey tarixin yaddaşına yazılbı. Doğrudur, o zaman ulu öndərimiz təvəzükkarlıq edərək Kür qəsəbəsinə onun adının veriləməsinə razı olmadı. Lakin böyükündə kiçiyə kimi hamı çox gözəl bilir ki, Şəmkir rayonunda görülen misilsiz işlər, habelə yuxurla insanın çalışdığı Şəmkir və Yenikənd su elektrik stansiyaları, yarışlıqlı və abad Kür qəsəbəsi yalnız ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, bizim hər birimizin həyatına min töhfə gətirdi. O, bizim elimizi əlçatmaz zirvələrə ucaltdı. O, bizim hər birimizin qəlbində özünü əbədi abidə yaratdı.

Həcər İSABABAYEVA,

*Sosialist Əməyi Qəhrəmanı,
prezident təqqudçüsü*



ÖMRÜM BOYU UNUTMARAM

Həcər İ Sababayeva sadə peşə sahiblərindən biridir. Halal əməyi qədirbılən insanlar tərəfindən dəfələrlə yüksək qiymətləndirilib. 1971-ci ildə Lenin ordeni ilə təltif olunub. Altı il sonra Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Əton il möhtərəm Prezidentimiz Heydər Əliyevin ona göstərdiyi qayğının bir daha şahidi olub. Prezidentin fərdi təqqudçüsüdür.

Zəhmətkeş ailəsində dünyaya göz açmışam. İkinci dünya savaşında yenica başa çatmışdı. Gündümüz-güzəranımızın çox da ürkəcan deyildi. On dörd yaşımdan isləmək, eməkhaqqı almaq qərarını geldim. Amma nece? Harada? Tale məni indiki Hüsnü Hacıyev küçəsindəki 9 sayılı poçta gətirdi. Poçtun rəisi qeyri-azərbaycanlı idi. O məni semimi qarşılamadı. Men de inadımdan dönmədim. Axırda məcbur olub insafa geldi. Ətərimizdə ehaliyə poçt xidməti göstərən İrman adlı yəhudü idi. O məni himayəsinə götürdü. Bir neçə ay «təcrübə» keçib maaşsız işlədim. Axırda İrman kişi məcbur olub rəisə dedi ki, bəs Həcər öz işinin öhdəsində bacarıqla galır. Bütün ünvanları çox gözəl tanır. Sakinlər ondan razılıq edirlər. Çox cüzi maşaşla məni işə qəbul etdilər. «Buna da min şükkür» deyib daha həvəsə işə başladım. Hər gün sübə tezdən evdən çıxar, az qala gecə yarısı evə qaynardı. Bu minvalla vaxt ötüb keçirdi. Mən yaşa döldürdüm. Ailə qurmuşdum. Ana olmuşdum. Maaşım artırmadı. İş günü ərzində az qala üç yüz-dörd yüz ünvana gedərdim. Her yerdə de meni ana, bacı kimi qarşılıyıldılar. Burasıنى da xüsusi qeyd edim ki, 50-ci, 60-ci illərdə məktub daha çox yazılar, hər ailə on aži iki-üç qəzətə abuna olardı. Nə bilim, bəlkə o vaxtlar telefon rabitəsi indiki kimi inkişaf etməmişdi, bunun üçün adamlar çox yazır, qozət alırlırdılar.

Öten osrin 70-80-ci illəri, sözün həqiqi mənasında, Azərbaycanımızın intibah dövrü olub. Ona görə yox ki, məhz həmin dövrdə yuzlərlə vətəndaşımız kimi, men de tanınmışam, sadə əməyime yüksək qiymət verilib. Həm de ona görə ki, respublikamız günbəgün inkişaf edir, təkcə sabiq SSRİ məkanında yox, bütün dünyada tanınır. O çağların şahidi kimi inamla, qötüyətələ deyirəm ki, bütün uğurlarımızın, naiiliyyətlərimizin hamisının təşkilatçı, yaradıcı, isti-



qəmətvericisi ulu öndərimiz Heydər Əliyev idi. Respublikamızın ərazisində sürətlə tikinti işləri aparılırdı. Əlbəttə, çəkilən zəhmət də hədər getmirdi. Adamlarımızın rəfahı yaxşılaşırıdı. Ən əsası isə çalışdıqları sahədən asılı olmayaq, insanlarda ilk anda duyulan, anlaşılan inam yaranmışdı. Onlar tam əmin idilər ki, zəhmətləri hədər getməyəcək. Həm əməklərinə görə ödəniş alırlırdı, həm də dövrün ən yüksək orden və medallarına, fəxri adlara layiq görürlürlər. Niçə uzağa gedək? Həmin dövrən əli müükfatlara, ordenə, medala layiq görürlənlərdən, adları az qala Sovetlər Birliyində tanınanlardan biri de mən olmamışam.

Mən sadə bir ailənin üzvü idim. Adı poçtalyon işleyirdim. Amma əməyim uca tutulurdu. 25 il Bakı Şəhər Sovetinin deputat seçilmişəm. Respublikamızda, mərkəzdə mötəbər toplantılarda iştirak etmişəm. Heydər Əliyev özü sinəmə Lenin ordeni, qızıl uluz taxib. Onun təşşirini ilə mənə işqli, rahat mənzil veriblər. Mən ümummilli liderimizi qayğısim, hörmətinə heç vaxt, heç vədə unutmaram. İnamla, həm də cəoxşayı faktlara istinadən yazıram ki, Heydər Əliyev Azərbaycanı bütün dünyaya tanıtırıb. Çox təssəffüf ki, öten əsrin səksəninci illərinin sonunda, elə doxsanıncı illərin əvvəlində də onun tarixdə misli görünməmiş idarəcilik siyaset-

inin üstüne kölgə salmağa cəhd göstərənlər tapıldı. Lakin həmin qüvvələr unutdular ki, haqq nazılər, amma üzülməz. Səriştəsi, bacarıq olmayanların, xalqla rəftar etməyi bilməyənlərin son aqibətləri hamiya yaxşı bollidir. Məhz Vəzirovun, Mütləkkibovun, əzlərini «bəy» kimi tanıtdırmışa çalışanların vaxtında əmin-amanlıqlıdan, sabitlikdən danışmaq mümkün deyildi. Təsəvvür edin, qardaş qardaşa, ata oğula odu silahdan atəş açıq, qan tökürdü. Şor qarışından sonra kückəyə çıxməq mümkün deyildi. Camaati aldadırdılar. Bılərəkdən adamları qorxu, səksəkə altında saxlayırdılar. Belə vəziyyətdə sanki çörək də qəhəte çəkilmişdi. Gələcəyə inam da olzemmişdi. Bəs nə etməli?

Xalq deniz kimi telatıma gəldi. Özünün milli liderini yeniden təkidlə hakimiyətə çağırıdı. Bütün günü camaat arasındayam. Bilirom, eşidrim ki, Heydər Əliyev respublikada rəhbərliyə qayıdan sonra necə əmin-amanlıq, sabitlik yarandı. Şükürler olsun, çörəyimiz boldur, iqtisadi durumumuz, camaatın gün-güzerəni xeyli yaxşılaşırıb. Milli Ordumuz on il əvvəlki deyil, güclənib. Müxtəlif peşə sahiblərinin, xüsusun təqəquḍülərin dövlətin büdcəsi hesabına alacaqları nəzərəçarpacaq dərcədə artıb. Bütün bunlar Heydər Əliyevin sayesində mümkün olmuşdur! Onun təşkilatlığı, böyük ürəkli azərbaycanlı olması adamda qırıv hissə yadırdı.


Xatırlayırınsa, Heydər Əliyev xalqımızın istek və arzusu ilə yeniden hakimiyətə qayıdan sonra demişdir ki, bundan sonrakı ömrümüz də xalqımızın xoşbəxt gələcəyi xatirinə qurban verməyə hazırlıram. Əbədiyəşar rəhbərümüz bu mardana keleminin necə həqiqətə çevrildiyinin canlı şahidiyik. Əlbəttə, biz keçid dövrü yaşayıraq. Birdən-bira istənilən arzuyu qovuşmaq da mümkün deyil. Bununla belə, dövlətimizin müdrik rəhbəri ölkə vətəndaşının her birinin xoşbəxt gələcəyi haqqında düşünür, vaxtı ilə müxtəlif sahələrdə vicedanla, ləyəqətli çalışanları, hazırda təqəuddə olan insanları da unutmurdı. Onlardan biri də mənəm. Prezident təqədüdünə layiq görülənlərin cərgəsində adımı oxuyunda keçirdiyim sevinc-fərəh hissini sözə təsvir etməyə acizəm. Varlığımı tak bir sual hakim kəsildi: «Demək, mən də yaddan çıxmamışam!» Rəhbərımız yaxşını yamandan, sırını düzden seçməyi və onu qiyamətləndirməyi bacarırdı.



Doğma Azərbaycanımız Heydər Əliyevin məqsədyönlü siyasetində tərəqqi tapmış, dünyanın inkişaf etmiş dövlətləri sırasında layiqli yerini tutmuşdur. Lakin ümidi varıq, inanırıq ki, işqli sabahlarımız, daha xoşbəxt günlərimiz hələ irəlidədir. Çünkü azad cəmiyyətimizin, gələcəyimizə inamın təməlini bənzərsiz idarəçi, uzaqgörən siyasetçi olan Heydər Əliyev qoyub. Heyatımda bunun dəfələrlə şahidi olmuşam. Məhz onun qayğısı sayesində təlimim üzümə gülüb. Ömrüm boyu ümummilli liderimiz Heydər Əliyevdən gördüğüm yaxşılıqları unutmaram.





*Böyük ömrün
səmimi anları*











GÜLÜSTAN HƏSƏNOVA,
*Sosialist Əməyi Qəhrəmanı,
prezident təqaüdçüsü*

HAQQI DANMAQ GÜNAHDIR

İnsanı yaşatmaq, həyata hövsləndirmək, ona güc, qüvvət, təpar vermək müqəddəs işdir. Bu, insanın bütün ömrü boyu ciyinlərindən gözdiirdir on böyük ya avazıs borcdur. Bu borcu hamı daşıyır. Ancaq mənim, elcə də mənim kim ki bir çıxlardan ciyinlərində başqa bir borc da var. Həmin borcun əzəvin qaytarmaq mümkin deyil. Bu, möhtəşəm Prezidentimiz Heydər Əliyevin bizlərə olan misilsiz diqqəti qayğıdır. Ümumilikdə hamımız, yaşı və orta nəsil də, müasir genciklər də Heydər Əliyev dövrünün əvladlarıydıq və bu böyük insanın ölüm nürründən hamıya pay düşür. Xüsusi bizim nəslini wasadan möhəmməd hamının nuruñ əharadır.

Mən əmək fəaliyyətinə 1950-ci illərin əvvəllerində başlamışam. O vaxtlar İslmayilli rayonundakı Qubaxalılli kəndi Azərbaycanın digər yaşayış məntəqələrində fərqlənmirdi. Kənddakı sovxoza əsasən heyvandırıq üzrə ixtisaslaşmışdı. Mən ömrümün 42 ilindən çoxunu bu təsərrüfatda keçirmişəm. Sağıçı idim. İlk əmək uğurum 1967-ci ilə aiddir. Həmin ildə əldə etdiyim yüksək göstəricilərə görə xalq təsərrüfatı naliyyətləri sərgisinin qızıl medalına layiq görüldüm. Bizim sovxoza respublikanın iri təsərrüfatları sırasındaydım. Ancaq bəzi müvəffəqiyətlərə baxmayaq, əsasən orta göstəricilərlə kifayətlənirdi. Sovxozun yüksəlişi 1970-ci ildən başlıdı. Ölkə rəhbəri Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafı istiqamətindəki gərgin fəaliyyətindən bizim təsərrüfata da pay düşdü. Belə ki, sovxoza mız qısa vaxt ərzində respublikanın qabaqcıl təsərrüfatlarından birinə çevrildi. Qaramalın cins tərkibinə yaxşılaşdırılması, müasir kompleks yaradılması, iş prosesinin tamamilə mexanikləşdirilməsi, xüsusi adı ferma işçisinin emayına göstərilən yüksək dəqiqət wa qayğı hamimliyi həvəsə götürmişdi. Birdən-birə sovxoza da dəyişmişdi, adamlar da. Əlbəttə, belə bir şərait nəticəsiz qala bilməzdi. İl-ildən uğurlu golardı. Sovxoza işçiləri arasında asıl yarış gedirdi. Gün-bögün göstəricilər artırdı, gün-güzəran yaxşılaşırdı. Az qala qayğısız bir hayat yaşayırdı. Yegəna qayğımız təsərrüfat işləriydi. İnsan üçün emayınə, çəkdiyi zəhmətə verilən qiymətdən yüksək mükafat nə ola bilər? Mənə elə gəlir ki, heç nə. Cüñki əməyə verilən qiymət adamı yaşamağa, yaratmağa həvəsləndirən əsas meyədir. Biz belə bir meyarın bolluğuña düşümsükdür.

Cəmi on il ərzində layiq görüldüyüüm mükafatları, yüksək təltifləri xatirlatmağım deyilənlərə sübüt olardı. 1971-ci ildə tekrar olaraq xalq təsərrüfatı nailiyyətləri sərgisinin qızıl medalı və Lenin ordeni ilə mükafatlandırıldı. Bir il sonra Azərbaycan SSR-in əməkdar heyvandarı adı ilə, 1974-çı ildə isə "Oktaybr İnqilab" ordeni ilə təltif olundum. Bütün bunlar o dövrün en yüksək mükafatları idi. Üstəlik, 1971-ci ildən sonra bir neçə çəqış Azərbaycan SSR Ali Sovetinin deputati seçildim. 1981-ci ildə isə en ali mükafata - Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldüm. Bu dediklərim adı bir kənd əməkçisincə, sovxoza fəhləsinə ölkə rəhbərinin,



möhətərəm Prezidentimiz Heydər Əliyevin böyük qayğısının, əvəzsiz diqqətinin əsil nümayishi idi. Belə bir qayğıni unutmak olarmı? Əlbəttə yox. Özü də həmin illərdə bu münasibət bütün əmək adamlarına göstərilirdi. O dövrda respublikada ən yüksək qiymət əmək adamlarına verilirdi. Onların yeri həmşə maclislərin başındaydı. Hörmət, izzət sahibləriyidilər. Belə bir münasibət yaddan çıxarılmı? Sosialist Əməyi Qəhrəmanının qızıl ulduzunu monim sinema böyük rəhbər taxib. Həmin an menim həyatımın ən bəxtəvər, xoşbəxt məqamıydı. İndi də o günü həyəcansız xatırlaya bilmirəm.

Mənə ağır golən odur ki, bu gün belə bir dəyərli insanın qarasına böhtan, iftira danışınlar da tapılır. Mən belələrinin əsil azərbaycanlı olmasına şübhə edirəm. Onlar bilməlidirlər ki, əslində Azərbaycanın müstəqilliyyinin teməli ölkə rəhbəri Heydər Əliyevin həmin illərdə çox gərgin bir şəraitdə, təzyiqlər sırasında həyata keçirdiyi ümumxalq, ümumdövlət əhəmiyyətli tədbirlərin reallaşması sayında qoyulmuşdu. Azərbaycan dünya miqyasında tanınmışlaşmışdır, varlı-dövlətli bir respublikaya çevrilmişdir. Mən adı bir kənd qadınıymam. Ancaq Azərbaycan dövləti mən o illərdə sovetlər məkanında hamının hasrətində olduğu «Volqa» avtomobilini bağışlamışdım. Bu, ən yüksək sosial səviyyə sayılırdı və Heydər Əliyev qayığının bariz nümunəsi idi. Həm də bu, yeganə hal deyildi. Həmin ərafədə belə şərafla lətiyə görülənlər yüzlərə idi.

Heydər Əliyevin həkimiyətdə olmadığı illərdə çox sey itirdik. Sovxozumuz təqan eddi. Nə ferma qaldı, nə də miylardırla hesablanan emlak. Əlinin qabarı, alınının torı hesabın hörmət-izzət sahibi olmuş menim kimi adı emək adamları çətin veziyət qarsısında qaldılar. Sözün tam menasında unudulduq. Əlbəttə, ağır idi. Belə tösvəvvür yaranırdı ki, biz ömrümüzü hədə-

yero sərf etmişik. Əgər ahlı vaxtlarımızda belə ağır gün-güzərən, dolanışq qayğılarının burulğanına düşmüşüksə, deməli, həyatınızın ən qynar dövrələrini küləyə vermişik.

Bəla bir vaxtdu, ümidiñ hər yerdən üzülen məqamında yaddan çıxmadiğını görmək, yenidən sıradə olduğunun hiss etmək başqa xoşbəxtlikdir. Mən həmin xoşbəxtliyi yaşamışam. O xoşbəxtliyi mən Heydər Əliyev bəxş edib. Keçən ilin sonlarında respublikanın bir qrup veterani ilə birlilikdə mən də prezident təqədündə layiq görüldüm. Deməli, o illerdeki zəhmətim nəhaq deyilmiş. Deməli, möhtərem Prezidentimizin yadından çıxmamışam. Bu, mənim çiyinlərimdə çox böyük bir haqdır. Ancaq əzəmətli ürək sahibləri belə hərəkət edə bilər.

Mənim 78 yaşım var. Oğlum Bakıya yaşamağa çağırısa da, doğma kəndimizdən ayrıla bil-mirəm. Möhtərem Prezidentimizin göstərişi və formanı ilə aparılmış aqrar islahat nəticəsində ailəmizin payına on hektara yaxın torpaq sahəsi düşüb. Əkirik, becəririk, yaxşı da məhsul götürürük. Üç nəvəm, bir nəticəm var. Bu gün məddi təminatımdan gileyəlməyə haqqım yoxdur. Həç nədən naïmid deyilem. Bundan xoşbəxt, bundan məsud qocalıq olarmı?

İndiyodək Azərbaycan namına gördüyü işlərə görə hər bir azərbaycanlının, bütünlükdə Azərbaycanın çiyinində bu əvəzsiz dühanının, dahi rəhbərin haqqı böyükdür. Bu haqqı danmaq günahdır...



Zalxay HƏSƏNOVA,

Sosialist Əməyi Qohrəmantı,
prezident təqəüdçüsü

ZƏHMƏTİMİZİ QİYMƏTLƏNDİRƏN RƏHBƏR

Xalqımızın əsrlər boyu arzusunda olduğu müştəqilliyi görmək, onu yaşamaq bizim nəsibimiz olub. Təbii ki, bu yaşam ağrı-acıldırdı. Tarixən bütün keçid dövrləri çatınıklıqlarla, kaskin sosial-iqtisadi problemlərlə müşayiət olunub. Zorən colb edildiyimiz mühəribəni, onun doğurduğu fəsadları, Qarabağ dördünü, qaćqın-kökcük ağrularını da əlavə etsək, ölkəmizin qismatına düşən keçid dövrünün daha ağır olduğunu görərik. Ancaq bütün bu çatınıkların mayasında qəribə bir şirinlik də var. Həmin şirinlik bu gün bütün üzüntülərlərə baxmayaqaraq, ürəkla iftixarla «Müştəqili Azərbaycanın vətəndaşları»q – deyə bilməyimizdir.

Keçid dövrü arxada qalıb. Bu gün respublikamız intensiv inkişaf yolundadır. Sosial-iqtisadi yükseliş hər addımda aydın duyulmaqdadır. Azərbaycanın beynəlxalq alamda gündən-güne möhkəmlənən nüfuzu həm də ölkədaxili sabitliklə, əmin-amanlıqla bağlıdır. Torpaqlarımızın bütövlüyü, Qarabağ düzünün qan-qadasız, sülh yolu ilə açılması istiqamətində görülən işlərin yaxın vaxtlarda öz uğurlu nəticəsinə verəcəyi şübhəsizdir. Ən əsası isə ölkəmizin vətəndaşları sabaha ümidi, mənən, ruhən rahat yaşamağa başlayıblar. Bütün bunlar ilk növbədə ölkə başçısı, möhtərem Prezidentimiz Heydər Əliyevin gərgin fəaliyyətinin bahrosıdır. Bu məlum haqqıqət Azərbaycan xalqına gün kimi ayındır. Xalq bilir ki, əmin-amanlıq, inkişaf, tərəqqi, vüsət Heydər Əliyevin amalıdır, həyatıdır. Ona görə də belə bir insana qarşı kimlərinsə, hansı

qüvvələrinə mənfur niyyətlərini görəndə adam əsəbini cilovlaya bilmir. Prezidentimizin xəstəliyi ilə əlaqədar müxalifat qəzətlerinin son vaxtlar başladığları iyənc kampaniya ikrah hissi doğurur. Doğrudanım, adam abır-heyadan, insaniqlan bu qədər uzaq olarmış? İnanmaq olmur ki, bu cür horçayı hərəkətləri özlərinə rəvə bilənlər azerbaycanlıdır. Çünkü azərbaycanlı bu qədər qansız, bu qədər nankor, bu qədər naxələf ola bilməz. Bizi daha çox təccübələndirən belələrinin məsuliyətə calb edilməməsidir. Ailede böyükün üzünə ağ olanın nəsibi kötə olur. Azərbaycan da bir ailədir. Bəs onun böyükünün üzünə ağ olanlar niya coşasız qalırlar?

Müxalifətin və onun ixtiyarında olan qəzətlerin bu cür nələyiq hərəkətlərlə qazandıqları isə ancaq xalqın nifretidir. Xalqın nifreti isə kötəkdən isə pidsidir. Bu gün xalq çasdırmaq, onu öz iradəsinə xilaf çıxmaga məcbur etmək mümkün olan iş deyil. Xalq artıq kimin kim olduğunu gözlə bilir. Büt vətənlərin isə bu cür hərəkətlərə qarşı nifrotinin sənsuz olmasının təbiidir. Çünkü biz ömrümüzün 34 ilini xalqımızın böyük oğlu Heydər Əliyevlə çiyin-çiyinə olmuşuq. Bu gün də onuna bir sıradayıq.

Heydər Əliyev olan yerdə mənəvi rahatlıq var. O, 34 il əvvəl ölkə rəhbərliyinə gəlişi ilə Azərbaycana bələb bir ab-hava getirdi. Respublikamız 5-6 ilin içində tanınmış oldu. O vaxtlar tez-tez Sovetlər İttifaqının başqa respublikalarından qonaqlar qəbul edirdik. Özümüz həmin respublikaların qonağı olurdum. Bize qətbə etdiklərini gizlətmirdilər. Hami deyirdi ki, siz cənnətdə yaşayırınz. Həmin connati Azərbaycana Heydər Əliyev getirmişdi. Azərbaycanda qaynar bir hayat vardi. Ölkə sürətlə inkişaf edirdi, yeniləşirdi. İqtisadiyyat qeyri-adi bir sırayışdaydı. Bu, rayonların da simasını tamam dəyişmişdi. Bizim Zaqatala rayonunun o illərdəki durumu indi adama yuxu kimi gəlir. Zaqatalanın səsi-sorağı, şan-şöhrəti ölkə hüdudlarını aşmışdı. Baramaçılıqda, tütünçülükde yüksək göstəricilər rayonu bolluq diyarına çevirmişdi. Çayçılıq, fin-diqqətləqlə yanaşı, gülçülük də inkişaf etdirilirdi. Zaqatalanın istehsalı olan qızılzug yığıbübütün regiona səhərə gətirmişdi. Xüsusi silo sədə əmək adəmənin göstərilən diqqət və qayğı geniş perspektivlər açıldı.

Mən sadə kənd qadınıym. 1958-ci ildən tütünçülükle məşğul olmuşam. Ancaq şərəflə əməyin nə olduğunu məhz Heydər Əliyevin həkimiyəti illərində bilmışəm. 1974-cü ildə o dövrün on yüksək mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldüm. SSRİ və Azərbaycan SSR ali sovetlərinin deputatı seçildim. Sadə əmək adımı üçün bundan böyük diqqət, qayğı olarmış? Həm də tərəddüd etmədən deye biliəm ki, bu cür yüksək diqqət və qayğı ilə təkcə mən yox, ümumilikdə bütün əmək adamları əhatə olunmuşdu. Həmin illərdəki uğurların bir səbəbi də elə bu idi. Xalq Heydər Əliyevə nəhaq yərə xilaskar adı verməyib. Məhz onun uzaqqörənləyi və gərgin fəaliyyəti Azərbaycana bütün bələlərdən qorudu, bugünkü inkişaf, tərəqqi yoluna çıxardı. Elə bizim rayonu götürək. Respublikanın mərkəzindən masafəcə ən ucqar rayonlarından biridir. Burada son bir ildə aparılan tikiinti-abadlıq və quruculuq işlərini, rayonun sosial simasının daha da yaxşılaşdırılmasını, bir vaxtlar bütün regionun fəxri olmuş istehsal sahələrinin bərpası istiqamətindəki xoş əhvali-ruhiyyəni necə görməmək olar? Axi bütün bunlar Heydər Əliyev siyasetinin nəticəsidir.

Biz hər şeyə görə ulu öndərimizə borcluyuq. Onun sayəsində Azərbaycan mövcudluğunu qorudu, inkişaf etdi, dünyada tanındı və qəbul olundu. Elə bugünkü Azərbaycan da Heydər Əliyevin şah əsəridir. Bu, Azərbaycan xalqına bağışlanan əsərdir!

Ziya ƏLİYEVƏ,

*Sosialist Əməyi Qəhrəmanı,
prezident təqəudçüsü*

BİZ HƏMİŞƏ ARXALI OLMUŞUQ

Bizim nəsil mürəkkəb bir həyat yaşayıb. İkinci dünya müharibəsindən sonrakı üzüntülü, repressiyalarla dolu soyuq müharibə orası, onun ardıcına məşqotlı bərpa illəri, Qarabağ müharibəsi və onun ağrı-acıları bizim qismətimizə düşüb. Müstəqilliyin qurucuları olmaq, ağr kecid dövrünün məhrumiyyətlərinin çəkmək də bizim qismətimizə düşüb. Onların hamisini bir ömürdə yaşamaq üçün təkcə iradə, düzəlm kifayət deyil.

Bunun üçün sabaha möhkəm inam olmalıdır. Daim arxa-komək hiss etməlisən, hansısa qüdrəti bir qüvenin soni mühafizə etdiyini, sənə yol göstərdiyini, istiqamət verdiyini anbaan duymalısan. Bizi həmin dövrlerin daha ağır-yorğun illərində keçirib bugina gatırın, daim sabaha umidla yaşadan homin qüdrəti qıvıva ümummilli liderimiz Heydər Əliyev idi. Onun həkimiyətinin birinci dövründə təkcə Azərbaycan özünü dünyaya tanıtmadı, homin illərdə həm də özümüz özümüzü tanıdıq. O vaxtlar mən adı, gənc bir tütünçü idim. Ətrafdı bəzərənlər, sürətli və hətta qəfil yeniləşmə, gün-güzərənin birdən-birə yaxşılaşması, təsərrüfatların imkanlarının genişlənməsi, bütün sahələrdə quruculuq və inkişafın yeni vüsat alması, sadə zəhmət adamlarının əməyinə münasibətin tam deyişməsi çoxları təki, mənə də yuxu kimi görünürdü. Ancaq bu, yuxu deyildi, reallıq idi.

Həmin reallığı biza bəxş edən ulu öndər Heydər Əliyev idi. Mən məhəz bələ bir reallığın nəticəsi olaraq ali təhsil almış, təsərrüfat rəhbəri vəzifəsinə irəli çəkildim. Əməyim dəfələrlə dövlət təltiflərinə layiq görüldü. 1976-1982-ci illərdəki fəaliyyətimə görə mənə Sovetlər Birliyinin on yüksək mükafatı – Sosialist Əməyi Qəhrəmanı adı verildi.

İndi o vaxtdan 22 il keçib. Aldığım təltif və mükafatlar xatirəyə çevrilib. Ən ezziz xatır isə Sosialist Əməyi Qəhrəmanı adının təqdimat mərasimidir. On anları mən ötən müddət arzində daim yaşaması. Həmin anları bu gün də yaşıyram. Çünkü ali mükafatı mənə ümummilli liderimiz Heydər Əliyev özü özəli ilə təqdim etmişdi və uğurlar diləmişdi. O diləyi mən bütün həyat və fəaliyyətim üçün xeyir-dua kimi qəbul etmişəm. Həmin xeyir-dua həmisi mənim köməyim olub.

Həyatın qanunudur: yaş ötdükça adam özür illərini təkrar-təkrar xatırlayır, şirinini-acısını yenidən dadır. Bizim nəsil, daha doğrusu, keçən əsrin 70-80-ci illərinin adamları, yəqin ki, bələ anlarda daha çox şirinlik hiss edirlər. Məhz bu hissələrin nəticəsidir ki, biz həmisi təkcə ulu öndərimizi özümüzə yox, özümüzü də ona arxa-komək saymışıq. Müstəqilliyimiz ilk illərində, məcburən cəlb edildiyimiz Qarabağ müharibəsindəki ağrı-acı vaxtlarda, kecid dövrünün çətin məqamlarında, nəhayət, ölkəni tərəqqiye, inkişafə aparan uğurlu anlarda həmisi bildirmişik ki, ulu öndər Heydər Əliyevlə bir sıradayıq. Tarix sübut etdi ki, böyük rəhbər on çətin anlarda bələ bizim haqqımızda, yəni sadə əmək adamlarının gün-güzərəni, qayğıları barədə daim narahatlıq keçirmişdir. 2003-cü ildə respublikanın veteran əmək adamları ilə bir



sırada mənim de prezident təqaüdüna layiq görəlməyimi möhz belə bir narahatlığın ifadəsi kimi qiymətləndirirəm. Mən sahibkarlıqla məşğulam. Rayonun ictimai-siyasi və iqtisadi həyatında faal iştirak etməyə çalışıram. Özümə gün-güzərən qura bilmışəm. Dediym odur ki, layiq görüldüyüm prezident təqaüdü mənim üçün daha çox mənəvi cəhətdən qiymətlidir. Həmişə belə qonaqtıdən olmuşam ki, eger ümummilli liderimizin yadından çıxmamışsama, deməli, əməyim, zəhmətim hədər getməyiib.

Heydər Əliyev cismən aramızdan getsə də, biz onun adına düzlənirik. Azərbaycan onun müəyyənləşdirdiyi yolu inamlı addimlayır. Biz bu inamlı irəliliyin tocessümünü doğma Oğuz rayonunda addimbaşı hiss edirik. Gündən-günə yeni vüsət alan abadlıq və quruculuq işləri, rayonun iqtisadi imkânlarının artırılması istiqamətindəki uğurlu fealiyyət, camaatın gün-güzəran qayğılarına həssas münasibət hamı kimi, biz veteranlarda da razılıq hissi doğurur.

Bizi sevindirən odur ki, bəhəvali-ruhiyyə bütün ölkə regionlarına xas xüsusiyyətə çevrilib. Bu, başqa cür ola bilməz. Çünkü ulu önderimiz sükəni etibarlı əllərə tapşırıb. Ölkə Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin yolum uğurla davam etdirir, Azərbaycan daha işqli sabaha aparmaq əzmindədir. Biz veteranlar daim onunla bir sırada olacaq. Bu bizim mənəvi, daha dəqiq ifadə etsək, insanlıq borcumuzdur.

CƏLİLABADDA BEŞ PREZİDENT TƏQAÜDÇÜSÜ YAŞAYIR

Onların hər birinin üroysi ümummilli liderimiz Heydər Əliyev haqqında xoş sözlər doludur

Colilabadın həyatı keçmişdə bəlavasito mənimlə bağlı olmuşdur. Colilabad rayonu, Colilabad ictimaiyyəti qarşısında mənim xidmətlərim az olmayıbdır. Xatirimdədir, 1969-cu ildə mən Azərbaycana rohbar seçiləndə Colilabad çox ağır vəziyyətdə idi. Comi on il keçmədi ki, Colilabadın siması döyişdi. Colilabad abadlaşdı...

Heydər ƏLİYEV

Sünbüldündən ovuc dolan, tarlaları çörək ötri saçan, təknəsindən bin-bərəkəti əskilməyən, bol nemətli Colilabadın hər bir guşasında ümummilli liderimiz Heydər Əliyevin nişanası var. Rayonda bir-birindən abad yaşayış evləri, yeni tikillər, üzüm plantasiyaları, azad sahibkarlığın bəhrəsi mülklər, istehsal qurğuları müstəqil Azərbaycanın qurucusu cənab Heydər Əliyevin canlı avtoqrafıdır. Ümummilli liderimiz colilabadişlərlə görüşlərinin birinda demişdir: «Sizin rayonun kondilərindən palçıqdan, çiy körpədən tikilmə evlərin hamısı uğurlurdur, daşdan, körpədən gözlə, cah-callalı evlər tikildi. O vaxt Colilabadda qısa müddədə hər bir ailənin şəraiti, rayonun kəndlərinin, şəhərin siması döyişdi, Colilabad Azərbaycanın gözəl bir guşasına çevrildi».

Öslində isə Colilabaddı Azərbaycanın gözəl bir guşasına çevirən Heydər Əliyevin özü idi. Bu dahi şəxsiyyətin Colilabadda keçirdiyi coxsayılı görüşlər, toplantılar bir məktəb idi. İnsanlar bu məktəbdə təkcə istehsalat sahəsində yüksək göstəricilər qazanmağın yollarını deyil, eyni zamanda, dövlət idarəciliyinin şirkətlərini idarəetmə işlərinin elmi osaslarını, formala və metodlarıdırıñ öyrənidilər. Təsadüfi deyildi ki, sonraları bu məktəbin müdavimləri rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında, dövlətçiliyin möhkəmləndirilməsində, milli-mənəvi dəyərlərimizin mühafizəsində Heydər Əliyevin şagirdləri kimi mühüm rol oynadılar, o zamankı respubliku və İttifaq ali sovetlərində millət vokili kimi xalqımızı loyqatla təmsil etdilər. Öz ilhamlı, yaradıcı amakları ilə rəşadət göstərdilər. Dövrün Sosialist Əməyi Qohramanı, dövlət mükafatı laureati kimi faxri adalarına layiq görüldülər və yüksək orden, medallarla təltif olundular. Ən başlıcası, bu insanlar Azərbaycanın başı üzərində qara buludlar oynasında canub bölgüsündə dövlətçiliyin mard, sadıq əsgərləri kimi AXC-Müsavat qarağuru-huna, bədənən «Talış-Muğan» separatçılarla qarşı faal mübarizəyə qalxdılar. Bu insanlar dövlət müstəqilliyyətini tohlıkdirən, respublikamızı parçalanmaqdən xilas etməyə qadir olan xalqın ovazlısı lider Heydər Əliyev ətrafında six birləşdilər və gecə-gündə adamlar arasında qızışın külliəvi izahat və təşkilatlılıq işləri aparmaqla öz məqsədlərinə çatırlar.

Colilabadda Heydər Əliyev məktəbinin yetirməloru kimi tanınan bu insanlar, yaşlarının ötməsinə baxmayaraq, bu gün də rayonun sosial-iqtisadi, ictimai-siyasi həyatında faal iştirak edir, gəncər arasında Heydər Əliyevin işləş ideyalarının toplığındə var qüvvələrini, biliq və bacarıqlarını osırgomırlar.



Nüsrət Məmmədov,
Sosialist Əməyi Qəhrəmanı, prezident təqaüdçüsü,
Privolnoye kəndində fermer:

- Azərbaycanın müasir tarixi Heydər Əliyevlə bağlıdır. Dünya şöhrətli siyasətçi, ümummilli lider, türk dünyasının görkəmli xadimi, müasir Azərbaycanın qurucusu Heydər Əliyev ölkəmizin tarixində silinməz izlər qoymusdur. Yaşının bu çağında uşaq kimi bir tərəfə çəkilib kövrəlirəm. Bütün varlığında hiss edirəm ki, Heydər Əliyevin şəxsində əvəzsiz bir rəhbər itirmişik. Bu böyük insan zəngin bir xəzinə, məktəb idi. Biz bunu daha çox cənab Prezidentimizin yerlərə etdiyi səfərlərdə, iş üstündə zəhmət adamları ilə keçirdiyi görüşlərde hiss edirdik. Gizlətmirəm, uzun müddət təsərrüfatda işlədiyimizə baxmayaraq, təsərrüfatçılığın elmi əsaslarını, sirlərini Heydər Əliyevdən öyrənirdik.

Heydər Əliyev həm də mahir insanınsıñdı. O, iş üstündə bizimlə köhnə dost kimi görüşər, səmimiyyət göstərədi. Xatirimdədir, 1981-ci ilin yanварında Azərbaycan SSR Ali Sovetinin deputati Zinaida Streltsovanın briqadasının ikimərtəbəli tarla düşərgəsində bizim Privolnoye kəndinin zəhmət adamlarıyla keçirdiyi görüşdə Heydər Əliyev hayat yoldaşım, qəhrəmanı, taxiçi Firuzə Məmmədovanı yanına çağırıb hal-əhval tutdu, uşaqları soruşdu. Və birdən üzünü Zinaida Streltsovaya tutdu:

- Neçə uşağıınız var?

Zinaida utana-utana:

- Yoldaş Əliyev, üç uşağım var, - dedi.

Heydər Əliyev özünməxsus bir tərzədə gülümsəyib dedi:

- **Bax, odur, Nüsrət Məmmədovun 16 əvlədi var. Yarış dostunuzdan nümunə götürün.**

Hamımız güldük. Ürəyimiz açıldı. Bu söhbətdən bir il sonra Heydər Əliyev Moskvaya getdi və qara günlərimiz başlandı. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, bir-birinin ardınca torpaqlarımızın işgalı... Əlbəttə, xalqımızın lideri Heydər Əliyev o zamanlar Bakıda olsayıdı, Azərbaycanın başına bu müsibətlər gelməzdi. Mən bütün bunları 1990-cı ilde icarədarların Moskva şəhərində keçirilən Ümumittifaq toplanışında ermənipərest, bədnəm M.Qorbaçovun şax üzünə dedim. Dedim ki, həni Heydər Əliyev, onu niyə vəzifədən kənarlaşdırıbsız? Qorbaçov o yandı yana çevrilib suallarından yayınmağa çalışdı. Sözlərim sillə kimi onu tutmuşdu, yerində dayana bilmirdi.

Gec də olsa, haqq öz yerini tapdı. Azərbaycan xalqının arzusu ilə Heydər Əliyev yenidən hakimiyətə geldi. Cənab Prezidentimiz möhkəm iradəsi, qətiyyəti, əzmi və mübarizliyi ilə ölkədə baş alıb gedən siyasi qarşıdurmanın, xarici düşmənlərimizdən dəstək alan daxili separatçılardan, xaos və hərc-mərciliyin karşısına sədd çəkib sabitlik yaratdı. Azərbaycanı dünyanyın iqtisadi cəhətdən inkişaf etmiş qabaqcıl ölkələrinəndən birinə çevirdi, həyata keçirdiyi iqtisadi işlahatlar sayəsində xalqın maddi rəfah halını yüksəltti.

Bu gün Heydər Əliyev haqqında keçmiş zamanda danışmaq onun atalıq qayğısını, himayəsini yaxından duyan bir adam kimi menim üçün çox ağırdır. Lakin böyük bir təskinliyim də var ki, Heydər Əliyevin qurub-yaratdığı, uğrunda min bir əzab-əziyyət çəkdiyi, ömrünü, gününü, sahələşmələrini qurban verdiyi dövlət etibarlı əllərədərdir. Xalqın sevimli, yekdilliklə səs verdiyi cənab İlham Əliyev onun siyasi kursunun layiqli davamçısıdır. Bu isə xalqın rahatlığı, əmin-amanlığı, habelə dövlət müstəqilliyimizin əbdəliyinə və ərazi bütövlüyüümüzə etibarlı teminat deməkdir. Xalqımızın arzusu da elə bunlardır.

Gülxara Mehdiyeva,
Sosialist Əməyi Qəhrəmanı, prezident təqaüdçüsü,
Qarazəncir kəndinin sakini:

- Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev halal cörəkle böyüdüyüne görə həmişə zəhmət adamlarının qədir-qiyəmtini bilib, belə insanlara arxa, dayaq olub. Öz həyatım buna canlı misaldır. Yaxşı yadimdadır, ötən əsrin 80-ci illərinin əvvəlləri idi. Dediler ki, yoldaş Heydər Əliyev Cəlilabada gəlir, özü də vaxt təpib adlı-sanlı əmək adamları ilə görüşəcək. Mənə dedilər ki, hazırlanı, sən də rəhbərlə görüşməlisən. Bərk həyəcanlandım, həm də ürəyim riqqətə geldi. Ürəyimdə dedim: belə rəhbər sağ olsun, zəhmətkeşi yada salır.

Heydər Əliyev o zaman SSRİ Ali Sovetinin deputati Əhməd Ağayevin briqadasının tarla düşərgəsində mənimlə doğma adam kimi hal-əhval tutdu. Dolanışığımı, neçə gürzən keçirdiyimi soruşdu. Sinəmdəki orden-medallara işarə edib maraqlandı ki, onları nə vaxt, neyə görə almışam. Bu sözləri deyə-deyə fotomüxbirlərə şərait yaratdı ki, şəklimizi çəksinlər. O şəkli

eziz xatırə kimi saxlayıram. Özüm haqqında cənab Heydər Əliyevə məlumat verib dedim ki, 1950-ci ildə «Şərqişığı» kolxozunda tütünçülükde yüksək möhsul götürdüyümüzə görə iki nofər tüntüñü — mərhum Sobza Zeynalova və mon 1951-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. Dedim ki, pensiyaya çıxsam da, yenə övladlarımla, nəvərlərimlə birlikdə tösərrüfatda çalışıram. Verdiyim məlumat ümummilli liderimiz Heydər Əliyevin xoşuna gəldi: «Yaxşı haldır ki, estafeti gəncələr, öz övladlarınıza vermisiniz. İndi üzümçülüñ sahəsində də yeni əmək qəhrəmanları yetişir, onanən davam edir» dedi. Büyük rəhbərlə bu görüşdən sonra hamı-tərbiyçi kimi tösərrüfata daha six bağlandım. Yaşımın ötməsinə baxmayaraq, işden aralanmadım. Zəhmətimi nozora alb məni QAZ-24 «Volqa» markalı avtomobilə mükatıflandırdılar.

Heydər Əliyev Moskvaya gedəndən sonra biz veteranlar, demək olar ki, unudulduq, diqqət və qayğıdan kənardıq. Bunlar halo bir yana dursun, Heydər Əliyevdən sonra sahibsiz bir ölkə kimi respublikamızın başına müsibətlər gəldi. Torpaqlarımız işgal olundu, soydaşlarımız yurd-yerlərinən didərgin düşdülər. Xalqın tekid və tələbi ilə cənab Heydər Əliyev 1993-cü ilin yayında yenidən hakimiyyətə qayıtdı və ondan sonra işlər yavaş-yavaş öz yoluna düşdü. Biz əmək veteranları da yada düşdük. Zər qədrini zorgor bilar, deyiblər. İşlərinin çox və gərgin olmasına baxmayaraq, Prezident Heydər Əliyev vaxt tapib voton qarşısında xidmətləri olan insanların siyahısını nəzərdən keçirdi və öz humanist addımıyla onların maddi qayğılarını yüngülləşdirdi. Prezident təqaüdçüləri sırasında öz adımı görəndə minnətdərləqlə düşündüm: demək, Heydər Əliyev halo da məni unutmayıb.

El gözü torazdır. Xalq «unutsan, unudulsan» deyib. Sağlığında hamının öz qiymətini vəron, heç kimin zəhmətini unutmayan cənab Heydər Əliyev xalqın yaddaşında əbədi yaşayacaq, onun nurlu ideyaları əsrlər boyu yollarımızı işqalandıracaqdır.

**Mənsurə Mırzəyeva,
Sosialist Əməyi Qəhrəmanı, prezident təqaüdçüsü,
Alar kəndinin sakini, fermer:**

— Keçən əsrin 30-cu illərində əmək foaliyyətinə başlamışam. Bir həftənin golini olmuşum. Həyat yoldaşım Mehrali mühərrihəyə getdi. Döyüdə həlak oldu, «qara kağız» gəldi. Tarlada işlədim, mehrimi əməyə saldım. İslədiyim 60 il ərzində çox insanla rastlaşdım. Bir çox rəhbər işçi gördüm. Onların arasında ümummilli liderimiz Heydər Əliyev yeganə şəxsiyyət idi. Azərbaycanın kəndinin inkişafı, toraqqısı onun adı ilə bağlıdır. Mon bunun canlı şahidiyəm. Məktəblilər, gənc nəslin nümayəndləri ilə görüşündə fəxrlı deyirəm ki, xoşbaxlı adamam, ona görə ki, keçən əsrin 70-80-ci illərində Heydər Əliyevlə bir neçə dəfə iş üstündə görüşmüşəm, el tutub səhbat etmişəm, o vaxt başlıqlı etdiyim üzümçülüñ briqadasının fealiyyəti barədə məlumat vermişəm. Büyük şəxsiyyət hər şeylə maraqlanırdı: adamların güzəranı onu daha çox düşünürdü. Bir dəfə məndən soruşanda ki, necə yaşıyırsınız, cavab verdim: Yoldaş Əliyev, bu qədər biza sərvət, ucsuz-bucaksız üzüm bağları, emal müəssisələri bəxş etmisiniz, əlbəttə ki, biz firavan yaşayacaqıq. Bu sözlərdən böyük rəhbərin nurlu cəhətisi daha da işqalandı. Çünkü Cəlilabaddakı 30 min hektardan çox bağlar, istehsal sexləri Heydər Əliyev əməyinin möhsulu idi.

Heydər Əliyev əsl millət atası idi. Onun rayonumuza, kəndimizə hər golisi böyük bir hadisə, bayramı orlardı. Onun iti baxışlarından heç no yaxımmırdı. Heydər Əliyev hakimiyyətə gələnə qədər biz çotin şəraitdə yaşıyırırdı. İqtisadiyyatımız borbad vəziyyətdə idi. Rahbar işçilərin yolu tösərrüfatlara az-az düşdü. Gələndə də sədrə, agronomla atıstı söhbət edib gedirdilər. Heydər Əliyev Azərbaycana rəhbər seçiləndən sonra həyat kökündən dəyişdi. İqtisadiyyatımız bütün sahələri kimi, kond tösərrüfatı da elmi şöküldə inkişaf etdirildi. Respublikanın sorvəti aşüb-dəşdi. Keçmiş Ittifaqda on varlı respublika kimi tanındı. Cəlilabad isə, sözün əsl mənasında, xoşbəxtlər diyarına çevrilmişdi. Kəhənə, ucuq-sökük dam-dاشlardan əsər qalmamışdı: kimi ev tikir, mülk sahə, kimi maşın alır, xarici mebellə ev-əsiniyini bəzəyirdi. Bu gün Cəlilabadda addimbaşı Heydər Əliyev yadigarlarına rast galınmak olar.

Bizə müstəqil, demokratik dövlət, öz qiyməti əsərləri ilə zengin bir mənəvi xəzinə boxş edən cənab Heydər Əliyevin vəfatı respublikamızın bütün ictimaliyəti kimi, qədirlənilən Cəlilabad camaatını da hədsiz kədərfondırmışdı. Lakin ümummilli liderimiz Heydər Əliyev bizlər işqli sabaha ümidi baxmağı öyrətmüşdi. Təsəllimiz budur ki, zəmanəmizin görkəmlə dövlət xadımı Heydər Əliyev ocağında yetişən, Heydər Əliyev siyasi kursunun davamçısı olan cənab İlham Əliyev kimi cavan, istedadlı Prezidentimiz var. İnanıram ki, xalqımız seçdiyi liderin etrafında six birləşərk öz dövlət müstəqiliyini daha da möhkəmləndirəcək, işqli və xoşbəxt göləcəyinə qovuşacaqdır. Elə bir işqli göləcəyə ki, Heydər Əliyev həmişə onun uğrunda mübarizo aparırdı.

**Məhərrəm Əliyev,
Sosialist Əməyi Qəhrəmanı, prezident təqaüdçüsü,
Təkə kəndinin sakini:**

— Heydər Əliyev Allah-talaanın Azərbaycan xalqına göndərdiyi tükənməz bir nur, işq ididi. O öz golisi ilə respublikamızı çıraqban etdi. Bu, bir həqiqətdir. Bu həqiqət biz yaşlı nəslin gözləri qarşısında baş vermişdir. Azərbaycanda dinamik iqtisadi inkişafla səciyyələnən böyük bir era Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlətçiliyinin qurucusu, müstəqiliyimizin banisi, millətimizin xilaskarı, ölkənin sosial-iqtisadi inkişafının teşkilatçıları olan ulu öndərimizin rəhbərlik etdiyi ötən 34 illik dövrə Azərbaycan əsrlərə bərabər böyük bir inkişaf yolu keşmişdir.

Yaxşı yadimdadır, Heydər Əliyevin Azərbaycan KP MK-nin birinci katibi kimi hakimiyyətə golisi ilə respublikamızda, o cümlədən bizim Cəlilabadda ab-hava birdən-birə dəyişdi. Bu canlanma, irəliliyə mərkəzdən çox uzaq olan bizim Təkə kəndində də hiss olundu. El-obaya səs düdü: «Azərbaycanın yiyesi gəldi!» Yerli rəhbərlər özürləri yüksəldirdilər, onların əvvəlki ərkəyənliliklərindən əsər-əlamət qalmadı. Çünkü Azərbaycanın yiyesi respublikani qarış-qarış gəzir, birinci növbədə yerlərdə zəhmət adamları ilə görüşür, onların dərd-sorğun qalır, şikayəti dinişir, yerindəcə müvafiq ölçü götürür. Adamlar vezifəyə irolli çəkilərkən ilk növbədə onların bacarığı, sərişəsi, mənəvi saflığı nəzərə almırırdı.

Həmin dövrədə ali təhsilli agronom idim, tösərrüfatda xeyli təcrübə toplamışdım. 1950-ci ildə başçılıq etdiyim tütünçülər manqası 5 hektar sahənin hər hektarından 24 sentner möhsul gotürdüyüne görə Sosialist Əməyi Qəhrəmanı fehri adıyla təltif olunmuşdum. Həyat yoldaşım,

10 uşaq böyüdüb tərbiyə etmiş qohrəman ana Saray Ağabala qızı ilə təsərrüfatda birgə çalışırdıq. Mən işləyə-işləyə ali təhsil almışdım. Bütün bu göstəriciləri nəzərə alaraq məni irəli çəkdiyim, dağlıq zonada, rayon mərkəzindən on ucqarda yerləşən «Oktyabr» sovxoza direktor təyin etdilər. Heç bir çətinlikdən qorxmadım, körpə uşaq kimi ilk kövrək addımlarını atan sovxoza işə, demək olar ki, sıfirdan başladım. Adamları ətrafımı toplayıb elə birinci il 400 hektarda üzüm bağı saldıq, işlə tomin olunduq. Getdikcə camaatın veziyəti yaxşılaşdı. Bağlardan nübar məhsul yüksildi, təsərrüfatımızın var-dövləti aşib-daşdı. Xalq firavanlığa çıxdı. 1970-ci ilin əvvəllərindən cənab Heydər Əliyevin istirahət ilə Cəlilabad rayon partiya-təsərrüfat feallarının yığınlığında mən bütün bunları barədə məlumat verdim. Tütünçülük, taxılçılıq və digər sahələrlər üzümçülüyü müqayisə edib iqtisadi rəqəmərlər sübut etdim ki, üzümçülük daha gelirli sahədir. Məlumatım Heydər Əliyevin xoşuna geldi. Elə həmin məclisde məni «Zarya» qol saatı ilə təltif etdi. Həmin saat bu gün da qoludmam. Onu sevimli rəhbərimizdən əziz, qiyəmətlə bir yadigar kimi qoruyub saxlayıram. Son nəfəsimə qədər gözümüzün önünde olacaqdır. Hər dəfə ona baxanda dahi rəhbərimiznurani çohrası gözlərim öündə canlanır.

Heydər Əliyev hər dəfə Cəlilabadada gələndə təsərrüfatımızın vəzifəyəti ilə maraqlanılar, hələhal tutardı. Aradan 30 il keçmişdi. Mən elə bilirdim ki, daha hər şey arxada qalmışdır. Çəkdiyimiz zəhmət, gördüyüümüz işlər zamanın cari qayğıları fonunda unudulmuşdur. Lakin iniş adımı prezident təqəbüdçüleri sırasında görəndə anladım ki, yox, qəlbə böyük olan rəhbərimiz məni unutmayıb. Kövrəldim, onun böyük ürəyi qarşısında baş əydim.

Böyükxan Məmmədov,

Sosialist Əməyi Qəhrəmanı, prezident təqəbüdçüsü, fermer:

Tale elə getirib ki, mən 70-80-ci illərdə ümummilli liderim Heydər Əliyevlə bir neçə dəfə iş üzündə görüşmüşəm. Onun rayonumuza hər gəlisi böyük bir hadisə, bayram idi. Ölkə başçımızla birlikdə respublikannı gərkəmiyi elm, sənət, ədəbiyyat, incəsənət xadimləri də rayonumuza golib zəhmətkeşlərlə görüşərək keçirərdilər. Heydər Əliyev əmək adamlarının yaxın dostu, məsləhətçisi idi. O, iş üzündə biza dəyərli məsləhətlər verər, eyni zamanda fikrimizi öyrənərdi. Heydər Əliyevlə birlikdə bizimlə görüşə gərkəmiyi bitkiçilik alımları də gələr, dəyərli fikirlər söyləyərdilər. Heydər Əliyevin tövsiyələri ilə Cəlilabad respublikanın on böyük üzümçülük rayonlarından birinə çevrildi. Həmin dövrde rayonumuzda üzüm istehsalı ildən-ildə artı, xalqın maddi rifah hali getdikcə yüksəldi. Xüsusun, 1981-ci ilde rayonumuz üzümçülük sahəsində yüksək bir zirvəyə qalxdı, 261 min ton məhsul istehsal edərək respublikada birinci yero çıxdı.

Həmin il mənim başçılıq etdiyim briqada rayonda hektardan on yüksək məhsul götürdü. Bu nailiyətə görə Heydər Əliyevin təşəbbüsü ilə mənə Sosialist Əməyi Qəhrəmanı adı verildi. Rayonumuza mənim kimi yüzlərə zəhmət adaminın əməyi müxtəlif orden və medallarla mükafatlandırıldı. Bunlar hamisi Heydər Əliyevin qayğısına bəhrəsi idi. Özümü xoşbəxt hiss edirəm ki, Sosialist Əməyi Qəhrəmanı nişanı Heydər Əliyev özü sinəmə səndi və bu münasibətə məni tebrüb etdi. Bu qayğını, bu haqq-sayı heç vaxt unuda bilmərem.

Heydər Əliyev yüz minlərlə, milyonlarla mənim kimi sadə zəhmət adaminın xoşbəxtliyində müstəsnə rol oynayıb. Onun qayğısı sayəsində əvvəller geridə qalan Cəlilabad ölkənin abad,



yaraşlıq bir diyarına çevrilmişdir. Odur ki, qədirbilən cəlilabadlılar Heydər Əliyevin xatirəsinə daim əziz tutur, onun göstərdiyi yolla gedir, möhtərom Prezidentimiz Heydər Əliyev siyasi kursumun layiqli davamçısı cənab İlham Əliyevin ətrafında six birləşərək vətənimizin tərəqqisi üçün var qüvvələrini sərf edirlər.

Təkcə adalarını yuxarıda göstərdiyimiz əmək qəhrəmanlarının deyil, Cəlilabad rayonunun hər bir sakininin qolbində böyük öndərimiz Heydər Əliyevə sonsuz mərabbat və ehtiram var. Ən ağır günlərdə belə onlar dövlətçiliyimizə, xalqımızın yetirdiyi bu şəxsiyyətə sədəqət nümunəsi göstərmüşlər. Öz ənənələrinə sadıq olan cəlilabadlılar Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin doğma Azərbaycanımıza daha xoşbəxt və firavan günlərə çatdırmaq işində onunla birləşdirlər. Bu gün rayonda tikinti, quruculuq, abadlıq işləri uğurla davam etdirilir. Yeni-yeni binalar ucaldılır, park və xiyanabınlar salınır. 2004-2008-ci illər üçün dövlət programında nəzərdə tutulmuş məsələlərin reallaşması üçün tədbirlər həyata keçirilir.

Seyran CAVADOV,
«Azərbaycan»

PREZİDENTİN TƏBRİKİ ÖMRÜMÜ UZATDI

Ömər dayımı çoxdandır görmürdüm. Amma 15-20 il övvəl qaynar sarğı sexində dozgahlar və qurğular arxasında işləyorken onmayıni müşahidə etdiyimi, bir çox İttifaq və beynəlxalq əhəmiyyətli tədbirlərdə Azərbaycanı layiqinə tomsil edib qaydından sonra ondan müsahibələr alduğumu da unutmamışdım. Ətrafında həmişə bir dəsto gənc olardı. Hotta yasa dolub saç-saq-qalı ağarandan sonra da gənclər briqadasına başlıqlı edirdi. Onların həmi-törbiyəsi, ustası, mülliimliyi idi (Bölkə belə cavan və gümrəh qalmاسının bir səbəbi da budur?!).

Öz zəhməti ile şan-söhrət tapan, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görünen Ömər Ağayevdən yazımağa o vaxtin cavan jurnalistləri olan bizlərdən hər birimiz can atıldı. Maraqlı həmsöhbət olması, öz işi-güçü barədə həvəsla danışması, hər suali diqqətlə dinləyib sorraş cavablandırması onu həmin çağlardan jurnalistlərlə də dostlaşdırıb. Elə buna görə də ona Ömər dayı deyirik...



İstehsalatda çalıştığı illərdə Ömər Ağayev tez-tez işdən ayrılmış olurdu. Çünkü onu məktəblilər, tolobələr, görüşlər çağırırdılar. İstər Bakıda, istər də Moskvada keçirilən bir çox mətbəər məclislərdə iştirak edirdi. Üstəlik də, keçmiş SSRİ və Azərbaycan SSR ali möhkəmələrinin xalq iclasçısı idi. Onun yerində bir başqa olsayıdı, bu şan-söhrətin tosiri altında bölkə də o bürkülü, səsli-küylü sarğı sexindəki iş-güçündən eli soyuyar, hərədənbir zavoda gəlməklə vəzifəsinə bitim həsab edardı. Ancaq Ömər dayı ikinci növbədə də işe çıxırkı ki, içtimai tapşırıqlara sərf etdiyi vaxtda görəcəyi işləri yerinə yetirsin. Ömer dayı belə insandır.

Orduda xidmətinə başa vurandan sonra 1952-ci ilin bir ilq aprel sohərində əsgər palitarın-daca Baki Elektrik Məşinçayırma Zavoduna golib. Elə həmin gün də işə götürülüb və burada nə az, nə çox – 40 il çalışıb.

Pensiyaya çıxandan bəri rastlaşmamışdı. Bilirdim ki, keçən ildən prezidentin fərdi toqquş-cusudur, coxlu oğul-uşağı, nəvə-noticasi var. Doğrusu, ömrünün ahl çagını sakitcə, evində-eşiyində, övladlarında ahatasında keçirdiyini gümən edirdim. Demə, yənə həyatın qaynar nadır! Respublika və Baki şəhər veteranlar şuralarının, Səbail Rayon Ağsaqqallar Şurasının üzvü ki-mi içtimai fəaliyyətə möşğul olur. Gənclərlə, qaçqın və məcburi köçkünlər soydaşlarımızla görüşür. Onları dinləyir, bacarıqlı köməyi ösirgəmir. Fəxri üzv seçildiyi Azərbaycan Qaz Emalı Zavodunun kollektivi ilə də tez-tez görüşləri olur.

Və bu günlərdə gözləmədiyim haldə redaksiya geldi. Hal-əhval tutandan sonra sevinc və qüruruna «Azərbaycan» qəzetinin oxucularını şərık etmək isteyində olduğunu bildirdi. Çoxdan gəlmək istədiyini söylədi. Amma bunun qeyri-təvəzükərlək kimi çıxacağından ehtiyatlanıdı dedi.

– Yanvarın 3-dən bəri üreyim köksümə siğmir... Bilirsınız, möhtərəm prezidentimiz cə-nab Heydər Əliyevlə tanış olduğumuz 34 il ərzində o kişi mənə çox yaxşıqlıqlar edib. İndi də tədbirlərdə bir-birimizi görəndə səmimi görüşür, hal-əhval tuturuq. Yetim oğlan olmusam. Öz emayımlı ayaq qalxmışam və bəxtim onda gotirib ki, monim ölkəmin zəhməti görüb qıymətləndirən rəhbəri olub və yənə də var.

Bəli, dünyanın heç bir dövlət başçısı sadə emək adamina, əkinçiye, inşaatçıya, neftçiyə, cilingərə, qaynaqçıya – əliaqbarlı insanı bu cür qiymət verməyib. Bunu Ömər Ağayevin həyatının timsalında da aydın görmək olur.

Bu il yanvarın 1-də 75 yaşım tamam olurdu. Ad günü keçirmək həvəskarı olmasam da, dəst-tanış yanvarın 2-də Səbail Rayon Ağsaqqallar Şurasında toplaşıb məni təbrik etdilər. Növbəti günso möhtərəm Heydər Əliyev mənzilimə zəng vuraraq məni həm yubileyim, hem də yeni il müناسibətlə təbrik etdi. Mənə ailəmə birlikdə cansağlığı, xoşbəxtli arzulardır. Mən də möhtərəm Prezidenti təbrik etməyə belə bir füser tapdıǵım üçün çox sevindim. Onun özüne, övladlarına, nəvələrinə uzun ömür, cansağlığı və xoşbəxtlik diledim. Cox mükafatlarım olub. Onların çoxunu, eləcə də indi yaşadığım şəhərin mərkəzindəki üçətəli mənzili mənə Heydər Əliyev verib. Amma xalqın karşısındakı kiçik xidmətlərimin unudulmaması, dövlət başçısının təbrikli yaşa dolduğu bir vaxtda mənim üçün əvəzsiz bir töhfədir. Bu, sanki mənim ömrümü üzətidi...

Biz Ömər dayının söylediklərini şərh etməyə və Prezidentimizin alicənəblığını, insan-pərvərliyini ifadə etməyə söz tapşırmaqda çətinlik çəkirik. Əslində, bunların heç şərhə ehtiyacı da

yoxdur. Amma dediklərimizə Ömər dayının bir xatirəsini də əlavə etməyi lazımlı bilirik. Elə bir xatirə ki, böyük insan Heydər Əliyevin öz xalqına məhəbbətini, onun övladlarının rifahına qayğısını bir daha aydın göstərir. Bu xatira həmçinin kəndli oğlu, fəhlə Ömərin ona göstərilən yüksək etimadları doğrulduğunu təsdiqləyir.

1974-cü il yanvar ayının 3-ü idi. İndiki Şəhriyar adına klubda siyasi tədbir keçirilirdi. Fəhlələr adından Ömər Ağayev çıxış etməli idi. O vaxtin «qayda-qanunu»na uyğun olaraq əvvəlcədən çıxışını albaxlılar, düzəlişlər etdilər ki, «artıq-əskik» heç ne olmasın. Lakin Ömər kişi qotu qorarı golmişdi ki, fəhlələr nüümid qoymayacaq və onları ağrından məsələni elə buradan, tribünənən respublikanın rəhbərinə çatdıracaq. Çatdırıldı da. Dedi ki, zavodumuz yaşayış evi tikdirib və buraya 70-a qədər fəhlə ailəsi köçməlidir. Artıq sakinlərin siyahısı da tutulub. Bakı Sohə İcraiyyə Komitəsi isə bizdən evlərin 15 faizini həmin təşkilata verməyimizi tələb edir. İndi biz siyahıdan kimi çıxaraq və 10-15 fəhlə ailəsini necə məyus edək?

Natiqi diqqətlə dinləyən respublika başçısı Heydər Əliyev elə buradaca qətiyyətlə fikrini bildirdi:

- Siyahıda kimlərin adı varsa, evləri də onlara verin!..

Həmin gün Bakı Elektrik Məşinçayırma Zavodunda bayram idi. Fəhlələr öz evlərinin sahibi olmuşdular. Həm də xeyli əvvəl yüksək mükafata töqdim olunmuş Ömər Ağayevin Sosialist Əməyi Qəhrəmanı adı alması barədə Moskvada, Kremlə fərmanın imzalanması, xoş tesadüfən, məhz həmin hadisə ilə eyni vaxta düşmüdü...

**Flora SADIQLI,
«Azərbaycan»**

Altıncı fəsil

ƏN YAXIN DOSTUMUZ, ƏN BÖYÜK XEYİRXAHIMIZ



Əhməd İSAYEV,
*respublikanın əməkdar
jurnalisti*



JURNALİSTLƏRİN ƏSL DOSTU, DAYAĞI

Ümummilli liderimiz Heydər Əliyevin vəfatı bütün türk ələminin ağır itkisidir. Möhtəşəm Heydər Əliyev otuz beş illik rəhbərliyi dövründə həyatını hər sahəsində mislsiz işlər görərə, Azərbaycanı dünyaya mütəxəssisində tanıdı, milli, müstaqil bir dövlət səviyyəsinə ucaltdı. Bu sahədə ümummilli liderimizin qiymətini tarix özü verib. Bir qələm əhli kimi mənənədən dənədən çox xoş gələn işlər budur ki, canab Heydər Əliyev, sözünə əsl mənasında, sənətin, sənətkarın arxası, dayağı, xeyirxahı, yoldaşdırıcı idi. Dünyada belə bir dövlət xadimi çotin tapıclar ki, Heydər Əliyev kimi kütləvi informasiya vasitələrinin işçiləri ilə bu cür six, somimi ünsiyyat yaratmış olsun. Ən gərgin anlarda, çotin möqamlarıda həmişə vaxt təpib jurnalistlərlə görüşür, onları maraqlandırıdan məsələləri sabırla, tömkinlə açıqlayır, öz ağ yanına deym, davranış torzi ilə qələm əhlini bir növ öyrədir, onlara məsləhətlər verir, yol göstərirdi. Həssas və qayğılıqəs insan olan Heydər Əliyev hamının, hər bir insanın təleyində çox mühüm rol oynayır.

Yetmişinci illərin əvvəlləri idi, «Kommunist» qəzetinin bölgə müxbiri kimi Gəncədə yenice işe başlamışdım. Redaksiyadan dedilər ki, Aqil Kazimov adlı bir nəşərin qanunsuz tikiliyə malikanəsi barədə yazım. Haqqında söhbət geden adamın qardaşı mesul vezifədə çalışırdı.

Respublika prokurorunun yanında oldum, mübahisəli obyekte baxdım, faktları dənə-dənə araşdırıldım, ictimai rəyi öyrəndim və «Kazimovun imarəti» adlı bir məqalə hazırladım. Bir də gördüm mənim bu yazım 1971-ci il yanvarın 15-16-də respublikanın bütün qəzetlərində çıxdı: Azərbaycan, rus və erməni dillerində... Sən demə, redaktorunuz Ağababa Rzayev məsləhət üçün məktubu ölkə başçısı Heydər Əliyevə göstərməyə aparıbmış. O da əlyazmanı oxuyan kimi göstəriş verib ki, bütün qəzetlərde çap olunsun.

Düzü, bu mənim üçün çox gözənlənilməz oldu. Onda cəmi otuz yaşım var idi. Bərkdən-boşdan yeni çıxırdım. Mətbu sözün sanbalını, məsuliyyətini yeniyen-öyrənirdim. Və onda anladım ki, hər mövzuya, hər bir faktla necə böyük məsuliyyətle yanaşmaq lazımdır! Bu, mənim üçün jurnalistikada ilk həyat dersi idi. Ele həmin ilin yanvarında Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki akademiya) kadrların seçilib yerləşdirilməsi sahəsindəki hərc-mərclik barədə «Dogmalar və ögəylər» adlı bir məqalə yazdım. Onda Əbdürəhəman Vəzirov Gəncə Şəhər Partiya Komitəsinin birinci katibi idi.



Məni çağırıb dedi ki, Moskvaya gedirəm, qaydan kimi ciddi tədbir görəcəyik. Gənceli rektorun «İzvestiya» qəzetiñin redaksiyasında bir dostu var idi. Sən demə, o, Vəzirovla da tanışmış. Moskva onuna görüşən kimi katibin fikri dəyişildi.

Ədalətin bərpasını gözləyən institut isə qazan kimi qaynayırdı. Həftələr, aylar keçdiqə kollektivdə ümidsizlik, inamsızlıq yaranırdı. Bir də eştid ki, «Kommunist»ın çıxışı Azərbaycan KP Mərkəzi Komitəsinin bürosuna çıxarılbı. Kəskin, çox keskin müzakirə getdi. Ciddi tədbirlər görüldü. Rektor və prorektörler vəzifələrindən kənar edildilər, elmi şuranın tərkibi deyişildi, müsabiqə şurası tam təzələndi, hətta qəzetiñ tənqidçi çıxışına laqeyd münasibət bəsləndiyi üçün bürönün qarərində şəhər partiya komitəsinin yaritmañ işi xüsusi qeyd olundu. Qəzetiñ nüfuzunu qaldırılmış üçün bundan güclü nə ola bilərdi?

Dəşkəsəndə məşət ixitmətinin yaritmañ fəaliyyəti barəde oxucu məktubu əsasında «Əlifbanın birinci hərfi» adlı bir felyeton yazmışdım. Əslində, çox kəskin olmayan, adı bir yazı idi. Nədənsə, rayon partiya komitəsinin birinci katibi M. Allahverdiyev bunu çox ağırlı qarşılıdı. Sade bir məsələni müşkül problemə çevirdi. Rayon icraiyə komitəsinin sədri Georgi Manasyan katibi başa salır ki, bəs deməzsən, jurnalist birbaşa sənə sataşır. «Müxbir gör nə yazar: əlifbanın birinci hərfindən, yeni «a»dan – Allahverdiyevi işdən çıxarmaqdan başlaməq lazımdır». Bu da onun beyninə batur. Qəzətə qərəzlə bir cavab gönderir və müxtəlif dairələrə şikayət məktubları yollayır.

Mərkəzi Komitədən məxsus komissiya gelir, faktlar da araştırılır, jurnalistin yaşayış, davranış tərzi də. Vəziyyət hərtərəfli ölçülüb-biçiləndə bəlli olur ki, katib tənqidə görə qısa-

alır, qozet haqlıdır. Birbəz Heydər Əliyev işe qarışandan sonra məqaleyə doğru-dəqiq cavab verilir. M. Allahverdiyev redaksiyaya tekrar məktub yollayır ki, bağışlayın, qəzetiñ obyektiv çıxışına qeyri-obyektiv cavab vermişəm, indi günahımı anlayıram və qaldırılan məsələlərin həlli linə çalışıram.

Bu, 1973-cü ilin dekabrında olub. 1974-cü ilin yanvarında isə rayon partiya komitesində hesabat-seçki yığıncağı keçirilirdi. O vaxtın qaydasına görə, katibin işdə qalıb-qalmaması Mərkəzi Komitənin rəyindən asılı idi. «Qəzetiñ obyektiv çıxışına qeyri-obyektiv cavab verən» bir rəhbəri işdə kim saylaşdırıb ki? Beləliklə, işdə ciddi nöqsanlara yol verdiyinə görə rayon partiya komitesinin birinci katibi vezifəsindən azad edildi.

Qəzetiñ daha bir tənqidçi çıxışının neticəsi, bax, belə oldu! Bu da Heydər Əliyevin jurnalistika dərslərindən biri. Bele dərsleri hamı görür, hamı bilir və hər kəs də özü üçün nəticə çıxarırdı.

1976-ci ilin yaz ayları idi. Xanlar rayonunda növbəti zona müşaviri keçirilirdi. Müşavirəni respublika partiya təşkilatının birinci katibi Heydər Əliyev özü aparırdı. Mərhum jurnalist dostum Sadig Qarayevlə birinci sıradə oturmuşdu. Həmin günlərdə Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun yaritmañ işi barədə tənqidçi yazılarımız çıxmışdı. Bir də eştid ki, səhəbatın gərgin yerində Heydər Əliyev qəzetiñin adını çekdi.

— «Kommunisti açıram — geniñ bir məqalə — «Elm yolunda saxtakarlıq». Səhəri günü bir də baxıram, yenə həmin institut barədə yazılıb: «Öyri yollarda». Hər iki yanzıñ diqqətə oxudum. Görürüm böyük bir elm ocağında hərc-morcılıq baş alıb gedir. Komisiya göndərdik, faktları araşdırıq, hər sey təsdiq olunur, əsaslı tədbirlər göracayık...

Jurnalist bundan sonra necə də qanad açıb uçmasın? Söz ki ünvanına catır, söz ki əməli iş görür, söz ki elinə-OBASINA fayda getirir, onda jurnalist daha böyük həvəsle, şövqlə, ruh yüksəkliyi ilə işe girisir.

1979-cu il noyabrın 28-de «Kommunist» qəzetiñde «Attestatlarda saxta qiymətlər» adlı bir məqaləm çıxmışdı. Həmin illərdə bir sira təhsil ocaqlarında attestatlar yazılarən qiymətlər sünü surətde sişirdilərdi ki, orta attestat balı yüksək olsun. Bu isə ali məktəbə daxil olmaq üçün geniş imtiyaz verirdi.

Məqalədə qərb bölgəsinin təhsil ocaqları barəde söhbət gedirdi. Ümummilli liderimiz Heydər Əliyevin göstərişi ilə bütün respublika üzrə bu sahədə olan vəziyyət etrafı yoxlanıldı. Saxtakarlıq barədə ciddi tədbirlər görüldü və ali məktəbə daxil olarkən orta attestat balına görə üstünlük verilməsi sistemi ələğin edildi.

O vaxt Mərkəzi Komitədə dəyərləri bir iş əsası yaranmışdı. Heydər Əliyev səhər işe gələn kimi qəzetiñi nəzərdən keçirir, diqqəti cəlb eleyən yanzıñ görən kimi müvafiq səbəyə zəng çalır: filan qəzetiñi filan yanzıñ oxumasunuzmu, fikriniz nedir?

Ele birçə zəng bes eleyirdi. Hamı səhər tezden qəzetiñi vərəqləyirdi ki, birdən cənab Heydər Əliyev xəber alar. Ona görə də yüksək səviyyəli rəhbər işçilərden tutmuş yerlərdəki «sirəvi» məmurlara kimi çoxu mətbuatın tənqidçi çıxışlarına güclü reaksiya verir, qüsurların aradan qaldırılması üçün əllerindən geleni etmeye çalışır. O vaxtki mətbuatın gücü də, bax, ele bündə idi. Mətbu söz çox problemi həll edir, çox müşkülü yoluna qoyurdu. Elə buna görə də mətbuat müəyyən mənada dördüncü hakimiyət mərtəbəsinə yüksəlmişdi.



90-ci illərdə «Respublika» qəzetinin Baş redaktor olarkən biz Heydər Əliyevin «Mən insanlara inanmışam» adlı geniş müraciətini, Moskva mətbuatında çıxan neçə-neçə yazısını Azərbaycan oxucusuna çatdırırdı.

Qəzeti bu mərd mövqeyi dövrün başabəla başçılarının xoşuna gəlmədi. Ölkə prezidenti Ayaz Mütəllibovun sərvəncəmi ilə «Respublikə» qəzeti bağlandı (Öslində, mətbuat haqqında qanuna görə, onun buna hüququ çatmırı. Kim idi baxan?). 1992-ci ilin oktyabr ayında «Zaman» qəzetiñin dəvəti ilə bir qrup jurnalist Türkiyəyə gedəndə Naxçıvanda cənab Heydər Əliyevlə görüşdük.

İşinin gərginliyinə baxmayaraq, az qala, saat yarım səhbət elədi. Biz tərəfdən heç bir xahiş, eyham olmadan özünəməxsus qayğıkeşliklə mehmanxana, nəqliyyat problemlimizlə maraqlandı. Sərhəd-gömrük məsələlərinin yerli hökumətin hesabına həlli barədə göstəriş verdi. Görüş zamanı mənə ilk sözü bu oldu.

– İsayev, sizin qəzetiñizi niya bağladılar?

Qeyri-ixtiyari cavab verdim:

– Yoldaş Əliyev, Siza və bize bəlli olan səbəblərə görə.

Daha heç na demədi.

Bir də 1994-cü ilin fevral ayında Londondan qayıdarkən təyyarədə bu səhbət təkrar olundu. Adotən belə səfərlər zamanı görüşmək istədiyi adamı Heydər Əliyev yanına özü dəvət edərdi. Növbə mənə çatanda «Respublika»nın taleyini xəber aldı... Sonra işimlə maraqlandı, səfər təsəssüratunu sorub. Bu yorulmasız insanın çoxcəhətli fəaliyyətinin bir epizodu xüsusi şəhər məni vələh etmişdi. O vaxt dünya miqyasında Azərbaycan həqiqətlərini bilən hələ çox az idi. Gecənin bir vaxtı xərci işlər naziri Həsən Həsənov dedi ki, cənab Heydər Əliyev Dağlıq Qarabağın xəritəsini istəyir. Tacili hazırlanı. Gördük ki, sahər an məsul görüşlərdən canab Heydər Əliyev əlində bir nazik çubuk həmin xəritənin önündə Azərbaycanın dördlərinin bir-bir danışır. Eyni zamanda, ölkəmizin sərvətindən, qüdrətindən yerli-yataqlı səhbət açır, biznesmenləri respublikaya dəvət edir. Axşamüstü Londonun iş adamları ile görüş zamanı hiss elədik ki, artıq çox adam çox seydən xəbərdardır. Mən bu ilkin müşahidəm iada salaraq dedim ki, Heydər Əliyevin Şərq müdrikliyi ingilis siyasetini üstlədi.

Özünəməxsus tərzdə xərifcə gülümsündü:

– Şərq müdrikliyi həmişə üstün olub – dedi. – Sadəcə, onu Avropaya tanıda bilməyib-lər.

Heydər Əliyev öz əvəzsiz fəaliyyəti ilə Şərq müdrikliyini nəinki Avropana, eləcə də bütün dünyada tanıdı. İndi onun doğma övlad kimi minbir əziyyətlə boy-a-başa çatdırıldığı müştəqil Azərbaycanın səsi-sorağı dünyanın en müxtəlif ölkələrindən, en mötəber məclislərden galır.

...Biz fəxr edirik ki, belə bir müdrik insan, xalqımızın ümummilli lideri Heydər Əliyev juralistlərin böyük dostu, etibarlı arxası, əvəzsiz xeyirxahı olub.

**KİM ONA İNANRSA,
ONUNLA YÜKSƏLƏCƏK**

Xəlil Rza Ulutürkün gündəliyindən yarpaqlar

20 ocaq 1992-ci il. Naxçıvana gəlmışəm ki, aziz bir insani yaxından görüm. Millatına məhəbbətindən günəş kimi qızığın və bərəkətverici, düşmənə nifratində aslan toki cəsur, qurub-yaratmaq elmində memar məharəti, diplomatiya fənnində bütün dövlət xadimlərindən uzaq-görən və müdrik, dostluqda, ülfətdə hədsiz həssas, diqqətli, ülvü Heydər Əlirza oğlu Atatürkümüz yaxından müşahidə edim, konuşum, nəfəsi ilə isinim. Keçən il qışla yaz ayrı-cinda onu filarmoniyada, yazıçıların qurultayında görənəm.

— Bəs niyə Naxçıvana gəlmirsən? Dəvət edirəm, buyurun gəlin!

Ustad Cəlaləddin Ruminin bir sözü var, dedim:

*Səir şah qapısında
gəddadan goda,
Şahsa səir evində
ucadan uca!*

— Şükür Allaha, nə mən şaham, nə də son saray şairi. 14 il «şahlıq» etdim, soni bircə yol da MK qapısında görmədim. İndi mən məmlekətin yox, adacığın başçısıyam. Buyurun golin!

Naxçıvan, Ordubadi küçəsi, 4. Bu ünvanda, mehribanım Teymur Qara oğlu Paşaşölyunun evindəyəm. Həyatdə günəş və qar. Mənim könlümdə bahar.

Ali Məclis sədrinin birinci müavini Rəşid bəy gəlir, öz qara «Volqa»sında məni Heydər Əlirza oğlu Atatürkün çıxış etdiyi meydana, şəhər İdris Məmmədlinin xatire lövhəsi vurulmuş izdihamlı bir yere getirir. Matem mitinqinini Asif Kələntərli açır. Heydər dədənin parlaq



nitqini və mənim çıxışımı dinlədikdən sonra Azadlıq meydanına gəlirik. Arif Rəhimlinin, Axund Sultan bəyin, «Şəhidlər» poemasından parçanı göz yaşlarını sixa-sixa əzber deyən 12 yaşlı Ramilin çıxışları ürkəklərə od salır. Heydər Əlirza oğlu Əliyevlə birlikdə qara «Volqa»ya əyleşib Əliabəd kəndində üz qoyunq. Ağzılı, gənoş sıfıtlı söhbətdəşim bildirir ki, üç il bundan önce bu kənd Myasnikov adlanırdı. Yas çadırında şəhid Abbaselinin atası Qaragöz kişiñin əlini sıxırıq. Heydər Əlirza oğlu ilə onun kabinetinə qayıdırıq. 26 ocaq 1990-ci il tarixli xatirələrimi dinləyir.

O gün biz Azərbaycanın iki böyük alim övladını — kimya elmləri doktoru Svetlana xanımın və həmkarı, professor İbrahimovun qırmızı qərenfilərə qərəb olmuş canazelerini akademiyanın Nərimanov prospektindəki binasından çıxırb Dağıstı parka, Şəhidlər xiyabanına aparırıq. İki milyonluq Bakı yas içindeydi. Güləllənmiş küçələrin, yolların kənarı qırmızı qərenfillərə süslüdü. Aman Allah, Bakıda nə qədər qərenfil bitmiş! Yaranılmış, şüşələri cılıç-cılıç edilmiş binaların, imarotlərin, yolların kənarında ton-ton qərenfil. Amma necə səliqə ilə, matem səliqəsi ilə düzülmüşdü. Xüsusişlə Şəhidlər xiyabanında! İki milyon adam yoluñ sağında, solunda necə səliqəli, necə müdrik dayana bilərmiş. Mən yerdən xeyli yuxarıda qurulmuş taxta kürsüdə çıxış edir, Yanvar faciəsinin günahkarlarını lənətləyirəm. Sonra qırmızı imperiya başçısı Mixail Qorbaçova həsr etdiyim «Qanlı cəlladə» şeirimi oxudum:

*...Köksüm Araz dağlıdır,
Köksüm dağından əl çək!
Gözlərim çiraq-çiraq,
Göz çirağımdan əl çək!
Daş-torpağım qan gölü
Daş-torpağımdan əl çək!
Viran qaldı bağlarım,
Viran bağımdan əl çək!
Təbrizimdən, Bakımdan,
Qarabağımdan əl çək!*

— Gözəl şeirdir. Tarixi sonadır. Bu şeirdən sonra, əlbəttə, həbs olunmalı idin. Həbs olunmağın sənin poeziyanı ikinci ləyəqət götürdi. Sözünün arasında özü dayanan sonətkarı tanıtıcı hamiyə.

...Xəlil bəy, bu gün möhkəm işləyəcəyik. Şəhid evlərinə baş çökəcəyik... De görüm, ac deyilsən ki?

— Xeyr, ustad, çay içmişəm.

— Baxın, bu başdan deyirəm. Mən birəcə dəfə yedimə, 24 saat dolana bilirom. İndi özün bil: çaya, çörəyə ehtiyacın varsa...

— Xeyr, ustad, yolcu yolda gərək...

Qarlı yollar, sohralar uğurumuzça çıxır. Naxçıvan şəhəri uzaqlarda qalır. Ağsaçlı sürücümüz Sabir kişi maşınınizi məhərətlə irəlilədir. Bizi Şam bulağı başında Ali Məclis sədrinin birinci müavini Rəşid bəy, şəurlu Vəli bəy qarşılayırlar. Şəhid Məmməd bəyin adını daşıyan kəndə gəlirik. Şəhidin qadını, 6 çocuq anası Reyhan xanım qarşımıza çıxır.

Şəhidin oğluна basan Heydər dədə Reyhan xanıma töşəlli verir. Şəhid Araz bəyin evinə gəlirik. Atası İbrahim Musalıni bağımızı basırıq. Anası Kəmalə xanımdır. Ağsaqqal Hüseyn Qulusuyon göz yaşları nurani cöhrəsində parlaryı.

- Yanvar qara gəldi Azərbaycana!

...Qarlı yollar. Vermişsiyə kəndinə golib çatırıq. Öyrənirom ki, bu kəndin şəhid oğlu Mıxayıl kəbul edildi. Anas Həcər xanım Heydər dədəni bağırına basır. Qardaşı Nəbi bizi otaya cəkir. Şəhidin atası yoxdur.

Övrənirəm ki, bu kanddə alban abidəsi yarmış, ermənilər dağıdıblar.

- Atam-anam sənə qurban, balalarım, özüm sənə qurban! – deyən günəş sıfətli Həcər xanım fədakarlıq rəmzidir. Heydər dədənin gəlisi onu xoşbəxtlik məqamına ucalmışdır.

Aila bardas qurub xalı üzərində avlaşmışdır.

Çörək kəsmək üçün Şərur Rayon İcra Hakimiyyətinin binasında hicra bir güşəyə toplaşırıq. Vəli Əsgəri, Asif Kələntəri, Məmməd Məmmədli, Anar Səfərli, Rəşid bəy – hamı Heydər dədəyə diqqət kasılıbdır. Bayaq Həçər anaya dediklərini vəd salıram:

— Göz yaşımlı sil, ana! Oğlun Vətən yolunda həlak olub. Böyük türk şairi Midhət Kuntay
düz devib:

*Bayrakları bayrak yapan
üstündəki kandır,
Toprak əgər üstündə
ölən varsa Vatandır!*

Qarlı yollar. Azərbaycan torpağının bərəkəti, səxavəti, burada üzüm, pambıq, zeytin, tütün, xat tut, zəfərən ve başqa bitkiləri yetişdirilməyin nə qədər zəruri və şərəflə olduğu barədə düşüncələrinə bəyan edən Heydər dədəni dinişivrem.

«1990-in 19 ocaq günü Moskvanın 30 kilometrliyində, bağ evimdə idim. Qorbaçov zəng etdi:

– Biz Bakıda sovet hakimiyyətinin yixilmasına yol verməyəcəyik! – dedi. – Yaxşı olardı ki, siz öx xalqınıza xıtab edəsiniz.

Ürəyimə damdı ki, Azərbaycana qarşı nəsə yeni fitnə, xəyanət hazırlanır. Ancaq xəyanatın 20 Yanvar 1990 tarixli qanlı və qlobal miqyası gümanına gəlmədi. Qorbaçova

— Siz neçə ildir Azərbaycan millətinə qarşı ədəvət, cinayət mövqeyindəsiniz. Qarabağ qanlı bir kolöfə çevirmisiniz! Bu xəyanətlə nə haqla məndən yardım umursunuz? Sizin hiylələr və sürüşkən mövqeyinizi necə vəsf edə biləram? Son qovun ikiüzlülüvä!

Sonra Kryukov zong etti. Ona da taxminon eyni cavabi verdim». Ağrıda oteyinde teleqüllə titikil. Bu titinki başa çatandan sonra Türkiyənin televiziya verilişlerini tutmaq asanlaşacaq... Yas qadırına görlik. Şəhid Məhərrəm Seyidli Mireziz oğlunun həlak olmasının ikinci iddönümü burada keçirilir. Şəhidin atası danışır:

— Son Lefortovo zindanına düşəndə biz ağlayirdıq. Şükür Tanrıya, bu gün ikinizi də yan-
yanı, sağlam görürük. Bakı mitinqlerinin birinden sen zirvədən hayqrıdn ki, Azərbaycanın baş-
çısını, bayraqdarını Naxçıvanda axtarın! 63 yaşlı kisivam. İslavirəm. İkinci oğlum olsa, onu da



vətənə xidmətə göndərərdim. Azərbaycan üçün bundan müdhiş tənəzzül ola bilməz. Hər tənəzzülün bir tərəqqisi olmalıdır.

...Qarlı yollar keçə-keçə yeni şəhid evinə gəlirik. Mirhəşim Mirşəmıl oğlu Seyidlidən yadigar üç övladı qalıb: 6 yaşlı Mirhəsen, 4 yaşlı Urmiyə və körpə İlahı. Şəhidin anası Leyla Seyidli və qadın Sədaqət, atası Mirşəmıl çocuqların üstünə qanad veriblər. Ciynində qoşalıqlı Sədərəkə gedən, "Alazan" raketinin qələpsi ilə helak olan şəhidin son günü 1990-in yanına boyanmış 19 ocaq gündündür.

...Şerur Rayon İcraiyə Komitesinin binasına qayıdırıq. RİK sədri Vəli boy Əsgərli, Asım Kələntərli, Anar, Məmməd Məmmədi, Allahverdi Həsənli ilə birlikdə yenidən süfrə başınca toplaşırıq. Öyrənirəm ki, Heyder dedənin Ordubaddakı çıxışının hərbçilərə böyük təsiri olmuşdur. 10 mayis 1923-cü il Heyder dedənin doğum günüdür.

O vaxtdan sanki bir əsr keçib. Moskvaya gedib partiya uçotundan çıxan Heydər Əlirza oğlu indi tamam başqa yoldadır. Yalnız dahi şəxsiyyətlər bu cür dəyişmə, bu cür çeviklik, bu cür sıçravılık nümayis etdirə bilərlər.



Əyləşib öz toxtında
 millətinin şahı tək,
 Güclü, əzəmətlidir
 azadlıq allahı tək.
 Kim ona inanmasa,
 gəbərəcək, ölcəcək,
 Kim ona inanarsa,
 onunla yüksələcək.
 Şəhidlərin al qanı
 torpağa hopmayıb, yox.
 Onun damarlarını dolaşır
 ildırım tək.
 Apar Azərbaycanı
 qürubdan sübə doğru,
 Ey Atatürk nəfəslə!
HEYDƏR ƏLİRZA oğlu!

Mətni redaksiyamıza şairin ömür-gün yoldaşı
 Firəngiz xanım Ulutürk təqdim etmişdir

Xanoğlan ŞİXƏLİYEV,

hüquqşunas, Jurnalistlər Birliyinin
 üzvü, «Qızıl qələm» mükafatı laureatı

HEYDƏR ƏLİYEV ÇÖRƏYİ

Sabirabadda ailəmizi və kökümüzü soyadımıza görə təmşirlər. Bu nəslin parlaq simalarından biri, mərhum əmin İsmayıllı Şixəliyev Büyük Vətən müharibəsində daşılarda iğidlilik və şücaat nümunələri göstərərək bir qolunu itirmiş, müharibədən sonra uzun illər rəhbər vəzifələrində islamış, adətən sevərliyi, tömizliyi, torpağı, vətənə vədənliliyi və namuslu xidməti ilə fərqlənərək iki çağırış Ali Sovet deputat seçilmişdir. 67 yaşlı atam Hacı Rza hazırda aqrar tosorrüfatla möşguldür. Gecə-gündüz yorulmadan çalışan atam özüne örnök kimi canab Prezidentimizin zəhmətəvarlılığını, əmaya yüksək qiymətini götürüb. «Möhtəşəm Heydər Əliyev adı dövlət xadimi, siyasetçi deyil, o, zəhməti sayasında ucalmağı bacaran, əməyi nöticisində yenidən zirvələr fəth edən, bir sözla, Azərbaycan insanların nəzərində «zəhmət simvolu»na çevrilən fenomenidir» – bu sözlər çörəyin qədrini bilən və «millət olaraq Heydər Əliyevin çörəyini seyririk» deyən atama məxsusdur.



Heydər Əliyevin çörəyi...

Bu ifadə o qədər məzmunlu və geniş mahiyyətdir ki, illər boyu qalbimdə və beynimdə gəzdirdiyim təssərrütləri, fikirləri və sevgiləri bu mövzuda ümumiləşdirməyə qərar verdim.

Çörək dünyada on eñiz və müqəddəs nemət sayılır. Əbəs yərə əcdadlarımı «çörək Quran-dan irəlidir» deməyiblər. Açıq süfrəli, çörəkli kişilər həmişə sevilib, ürkəklərdə və xatirələrdə daim yaşayıblar. Tariximizin sohifələrinə nəzər saldıqca, ayrı-ayrı insanlara, bəzən bir neçə nəslə, hətta bütün bir xalqa çörək verən nadir şəxsiyyətlərə dəfələrlə rast gəlirik. Onlar yalnız milli salnaməmizdə və xalqımızın qan yaddaşında deyil, həm də çörəyə qatıldıqları ailələrin, nəsillərin hər bir üzvünün qəlbininən dərin, eñiz güşəsində xeyirxah və müqəddəs əməl sahibi kimi yaşayır, daim uca tutularaq ehtiramla xatırlanırlar. Belə bir ülvü sevgi isə xalqın tarixində tak-tok şaxsiyyətlərə qismət olur.

Sağlığında canlı tarixa çevrilən belə parlaq simalardan biri də Heydər Əliyevdir. O, millətə çörək verən kişidir. O, xalqına halal çörək qazanmağı aşılan rəhbərdir. O, vətəndaşlarını çörəyin qadını bilməyə çağırıb el aqsaqqalıdır. O, çörəyə yalnız taxıl məhsulu olan nemət kimi yanmış, çörəyi bərəkət və zəhmət romzinən əvvirir. Bu nemət münasibəti müqabilində xalqı da öz misilsiz rəhbərino çörək qədar uca, müqəddəs varlıq kimi yanmış.

Heydər Əliyev respublikaya ilk rəhbərliyi dövründə Azərbaycan kəndlisini darsıqla və palçıqlı komalarдан ikimətbəli, yaraşlılı evlər köçürüd, qapısını mal-qaralı və maşını, mənziliyi cah-calallı etdi. Kənd və qəsəbələrin mənzərsini bütünlükə dəyişirdi – kəndə şəhər siması gotirdi. İri şəhərlərdə isə nəhəng zavod və fabrikler, on müasir standartlara və texnologiyalara cavab verən müəssisələr, yaraşlılı və modern evlər, nadir və milli arxitektura tələbərinə uyğun binalar tikdirdi, yollar və körpülər salındı, milli qürur mənbəyi sayıdığımız insanlara heykeller ucaldı. Onun şayiqisi və himayədarlığı sayəsində Azərbaycan elmi, adəbiyyatı, incəsənəti, mədəniyyəti beynəlxalq miqyasda çıxdı və tanındı. Rəssam və bostekarlarının əsərlərinin səs-sorğu dünyasının məşhur sərgilərindən və konsert salonlarından eşidildi. O, tək bu sahənin insanlarına çörək vermodı, ümumiyyətlə, bu sahəni çörəkli sektora çevirdi.

Heydər Əliyev həm də imkansız ailələrdən çıxmış on minlərlə göncin respublikanın, həmçinin keçmiş İttifaqın müxtəlif şəhərlərindəki ali məktəblərinə təhsil almalarına şərait yaratdı, onları elm sahibi, ziyanlı, on osası isə ömürlü çörək yiyesi etdi. Bu gün Heydər Əliyevin verdiyi çörəyi həmin insanların özləri və övladları, gələcəkdə isə nəvə və natiçolor, kötülərər də yeyəcək. Həmin çörəyi müqəddəs tutanlar, unutmayanlar da olub, itirənlər də tapılıb.

Sadə və zohmətəs ailədə doğulub boy-aşa çatmışam. Atam fəhlə, anam kolxoçoju idi. Hüquqsunas olmayı, haqqın-ədalətin keşiyində durmağı arzulayırdım. Əlbətta, na vaxtsa prokuror olacağımı yalnız şirin xəyallardı təsəvvür edirdim. Rüşvətxorluğun və haqsızlığın baş alıb getdiyi o dövrdə monim tək yoxsal balıncı heç universitetin qapısından içəri buraxmadılar. Amma mənim və yaşadımlımlı bəxt ulduzu qəflətən parladi. Azərbaycanda Heydər Əliyev adlı bir Günəş doğdu. O Günəş hər evə, hər ailəyə səadət və hərəkat gotirdi, adı heç İttifaq miqyasında belə tanınmayan Azərbaycanı ucaldıb qəbul etdi. Heydər Əliyevin həyata keçirdiyi on mühüm tədbirlərdən biri respublikanın ali məktəblərinə tələbə qəbulu zamanı qanunsuzluqların və sui-istifadə hallarının aradan qaldırılması oldu. O dövrdə qəbul imtahanları mərkəzləşdirilmiş qaydada həyata keçirildi. «Qəbula düşən» mülliimlər nə vaxt, harada və



kimdən imtahan götürəcəklərini əvvəlcədən bilmirdilər. Pul, «siyahı» daha rol oynamadı. Qəbul imtahanları respublikanın birinci şəxsinin nəzarətində idi. Belə bir vaxtda – 1974-cü ildə qəbul imtahanlarını uğurla verib Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olundum. Sonralar fəhlə-kəndli balalarının hüquq fakültəsinə, o cümlədən digər ali məktəblərə güzəştli qəbulu dəqiq və çəvik işleyən sistem şəklinə salındı.

Ötən əsrin 70-ci illərində Azərbaycanda qanunçuluğun və sosial ədalətin bərpası şəraitində Heydər Əliyevin həyata keçirdiyi digər əhəmiyyətli tədbir o dövrə hüquq-mühafizə orqanları sıralarının nəhayət və təsadüfi adamlardan təmizlənməsi idi. Prokurorluq orqanlarında çalışan bəzi vəzifəli şəxslər ləyaqətsiz hərəkətlər, sərvət toplamaqla məşğul olur, qanunların pozulmasına şərait yaradırdılar. Respublikanın prokurorluq sisteminde yuva qurmuş və korupsiyaya qurşanmış şəxslərin fealiyyətlərindəki sui-istifadə və pozuntu faktlarını qarşı aparan prinzipi-al məbarizə ictimaliyətin diqqətində idi. Heydər Əliyevin nümayiş etdirdiyi qətiyyət və mübarizlik bütün xalqın üzüyindən xəbər verirdi. Hüquq-mühafizə orqanları sisteminde təmizlik və həqiqi işgüzar şərait yaradılmasını qarşıya məqsəd qoyma Heydər Əliyev bu orqanlara fəhlə-kəndli ailəsindən çıxmış təmiz və savadlı kadrların götürülməsi barədə xüsusi göstəriş vermişdi. Bu xeyirxah niyyət sayəsində tale ulduzunun ikinci dəfə üzümə güldü. Məni – universiteti yenicə bitirən məzunu zəngsiz, xahişsiz, minnətsiz və təmənnəsiz olaraq 1979-cu ildə prokurorluq orqanlarına işə götürdürlər. Bəli, mənim kimi minlərlə mütexəssis Heydər Əliyevin sayəsində mənsəb yiyesi oldu. O vaxtdan Ağdaş, Göyçay, Şəki, Bərdə və Cəlilabad rayon prokurorluqlarında müxtəlif vəzifələrdə işləmişəm.

Dünən, bu gün özümüz və gələcəkəm balalarımız yeyəcəyi çörəyi bizi Heydər Əliyev bəxş edib! Bu gün Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda yaşayan on minlərlə adam da Heydər Əliyevin çörəyini yeyir! Əqidəsi düz, viedəni təmiz, şoxsiyyəti loyaqotlı olanlar o çörəyi unutmururlar.

«Güneşdən qorxanlar yarasalarlardır!» Tarixin elő bir məqamı göldi ki, Azərbaycanın müstəqil və suveren dövlət olmasına real şərait yaradı. Həmin dövrda zəngin siyasi və dövlətçilik təcrübəsi, iti və parlaq zəkası, tükənməz enerjisi və nəhəng təşkilatlılıq qabiliyyəti olan, eyni zamanda, Azərbaycanın dövlət müstəqilliyini özüne yeganə amal seçən Heydər Əliyevin qayıdışı xalqa və dövlətə hava-su kimi lazım idi. Şəxsi rifahın və vəzifə etirazının osarı olan «yarasalar» respublikə növbəti dofa: Güneşin parlayacağından bərk qorxurdular. Odur ki, doridən-qabıqladan çıxıb bu nəhəng şoxsiyyətə qarşı alçaq mübarizəyə el attdılar. Anti-Əliyev kampaniyasının başlıcları bir vaxtlar Heydər Əliyevin çörək verdiyi, vəzifə pillələri ilə irolli çəkdiyi Ə.Vəzirov, A.Mütəllibov kimi məsləksizlər və onların himayəsindəkiler idi. Əlbəttə, dövlət soviyyəsində təşkil edilən, yüksək möclislərdə aparılan bu hücumların qarşısını sadə xalq və bizim kimi «balaca adamlar» ala bilməzdi. O zaman mən Şəki rayonunda prokuror kəməkçisi işləyirdim. Ali Sovetin sessiyasında əvvəlcədən hazırlanın və «dirijor»lar tərəfindən idarə olunan «tamaşan» sənət qəzəb və nifratlı seyr edəndən sonra iş yoldaşlarım Viliyət Zahirov (həzirdə adlıyya nazirinin müvəkkilidir), İmran Həsənov, Mehman Qarayev, Cəvansıh Qurbanov, Misir Həsənov və digərləri ilə birlikdə etirazımızı parlamentin ünvanına göndərildi teleqramlarda bildirməkdən savayı digər vasitə tapmadıq. Eyni zamanda, biz xalq kütlələri arasında təhlükət apardı, Heydər Əliyevin Azərbaycan xalqı qarşısındaki misilsiz xidmətlərindən, dünənimizin və sabahımızın onuna bağlı olduğundan səhbat açıldı. Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün hənsi fədakarlıqlar etdiyinin canlı şahidi olan əməkçi xalq bizi yaxşı başa düşür və müdafiə edirdi.

Keçmişinə daş atanı tarix top-tüfəngə tutar, – bu müdrik kələmdəki hikməti unudanları tarix özü cozaçılandırır. Bu gün Rəsul Quliyevi, Əbdürəhman Vəzirovu, Ayaz Mütəllibovu, Mahir Cavadovu və respublikadan rüsvayçıqla qaçaraq onlara qoşulanları xalq satqın və xəyanətkar adı ilə damgalaşaraq tarixin qara sohifəsinə yazar.

Heydər Əliyev üzəqgörənləyi və tarix səbüt etdi ki, ölkədə sabitliyi bərpə etmək üçün ilk növbədə hüquq-mübahizə orqanlarında negativ halları aradan qaldırmış lazımdır. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında baş verən dövlət çevirilişlərinə cəhd zamanı aydın oldu ki, bu çirkin hadisələrin qarşısının alınması vəzifə borcu olanların bir qismi arasında etəkat, qorxaqlıq və məsuliyətsizlik, eyni zamanda, «iki cəbhəyə işləmək» meyli güclü imiş. Belələri hadisələrin nəticələrini öncədən görmək, onun qarşısını dərhal və əvvəlkliliklə almaq iqtidarımda deyildilər. Elə buna görə də tam əməniliyi ilə söyləmək olar ki, hər iki dövlət çevirilişinin cəhdinin qarşısını yalnız Heydər Əliyev-xalq birlüyü aldı.

Prezident xalqın hüquqlarının və dövlətçiliyin qarantidır. Uzun müddət respublikada belə bir yanlış tövliqə apalarlı ki, guya Azərbaycana müstəqilliyili «əməydan qohrəmanları» getirib. Sual oluna biler: bəs onda Baltıkəni ölkələrə, yaxud Orta Asiya və Cənubi Qafqazın digər ölkələrinin müstəqilliyi kim verib? Yoxsa AXC? İndi hamiya gün kimi ayındır ki, əgər «əməydan qohrəmanları», AXC-Müsavat cütlüyü bir qədər də hakimiyətdə qalsayıdı, nəinki kövrək

müstəqilliyyimiz əldən çıxar, üstəlik, ərazisinin xeyli hissəsini itirən və keçmişdəki kimi, müxtəlif «xanlıqlarla» parçalanmaq təhlükəsi qarşısında qalan Azərbaycan bir dövlət kimi dünya xəritəsində silinə bilerdi. Keçmiş SSRİ-də baş verən proseslərin möntiqi nəticəsi kimi Azərbaycanda da qurulan milli dövlətçiliyin elő beşikdəcə boğulmas təhlükəsinin qarşısını Heydər Əliyev qüdrəti aldı! Bu gün qühr, iftخار hissə ilə deyə bilərik ki, Heydər Əliyev siyaseti, Heydər Əliyev müdrikliyi və əzəqqorönüli olmasayı, hal-hazırda Azərbaycan dövləti də yaşamazdı! Bax, bu mənədə xalqımız haqlı olaraq Heydər Əliyevi müstəqil, demokratik Azərbaycan Respublikasının banisi sayıb, onu əbədi, daimi və dönməz olan müstəqilliyyimizin tominatçısı hesab edir.

Azərbaycanı tehdid edən təhlükələr hələ də tam aradan qaldırılmayıb. Torpaqlarımızın 20 faizi düşmən əlində, ölkə vətəndaşlarının bir milyondan çoxu qəçqin vəziyyətindədir. Bu gün Heydər Əliyev şoxsiyyəti, Heydər Əliyev siyaseti və müdrikliyi xalqımıza həmişəkindən daha çox gerəkdir. Odur ki, hərə öz sahəsində ona tapşırılan işi, hörmətli Prezidentin müxtəlif müşavir və toplantılardakı çıxışlarında qarşıya qoyduğu vəzifələri vicdanla yerinə yetirməklə dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir. Prezident sözədə dəstəklədiyi boyan edərək arxada onun müqəddəs ideallarına badınan əməlləri ilə ləkə getirməyə cəhd edənlər məkrili niyyətlərindən ol çəkməlidirlər. Belə riyakarlar, ikiyüzlülər az olsa da, çox tövşəf kii, yənə də var.

2000-ci il aprel ayının 26-da cənab Prezident prokurorluğunun rəhbər işçiləri ilə görüşündə çox haqlı olaraq demişdi: «Bizim bəzi yüksək vəzifələrimiz vəzifə alandan, bu vəzifənin dadim bir az görəndən, bu vəzifəyə görə özünü bir balaca yüksək soviyyədə görəndən sonra onlarda başğıcəllənmə xəstoliyi əmələ gor, bu, çox kobud söz olsa da, mən bunu deyəcəyim, qudurma əmələ gor. Qudururlar. O dərəcədə qudururlar ki, onlar artıq hesab edirlər ki, qanunu da poza bilərlər, müxtəlif çirkin üssüllərdən da istifadə edə bilərlər». Bəziləri ümummilli liderimizin müdrikəsinə söylədiyi «Dövlət yalnız iki şəyənə sarsıla bilər – cinayət əzəzsiz qalandı və günahsız cozaçılandırıla» deyiminin tam mahiyyətini də bugüñə kimi anlaya bilməmişlər və heç də həmişə bu prinsipə eməl etməmişlər.

Təkzibədilməz faktır ki, comiyyətdəki hər cür negativ hallara qarşı onu qotiyətli və kösərlər mübahizəni ardıcıl və məqsədönlü şəkildə mözh möhtərom Prezidentimiz özü aparmışdır. Cənab Heydər Əliyev həyatımızdakı nöqsanları, çatışmazlıqları, insanları narahat edən, comiyyətimizi zəhərleyən cürbəcür halları həmişə qeyd etmiş, xalqdan heç bir şeyi gizlətməmişdir. Təəssüf ki, bu böyük insanın sayəsində sıravi işdən yüksək rəhbər vəzifəyədək yüksələrək Heydər Əliyev çörəyini yeyən bəzi məmərlər və foaliyyətlərindəki ikiili standart, vətəndaşlara və tabeliklərindeki şəxslər qanunları və məyarları öz istadıkları kimi tətbiq etmək, ayrı-seçkilik, proteksiya hallarına yol vermək, insanlara və işçilərə qayğısız və ədalətsiz münasibət bəsləmək, mənəm-mənəmlik, gözdən pərdə asmaq və s. kimi zərərlərden tam xilas olma bilməmişlər.

Bəli, etiraf etməliyik ki, aramızda hələ də yediyi çörəyin qədrini bilməyənlər var. Belə riyakarların xəbis niyyətləri bilavasitə onların mahiyyətlərinin və mənəviyyətlərinin məkrinən qidalanır. Belələrini illər boyu çox görmüşük. Onlar ikiyüzlülükleri ilə müəyyən mərhələdən pərdələnərək mənəsəb sahibi olsalar da, varidat qazansalar da, çox keçmədən ifşa olunurlar.



Bələlərinin heç bir düşərgədə, ən əsasi isə xalq arasında nüfuzu olmur. Onların bir adı var: xəyanətkar! Onların bir taleyi var: ömrünü şərəfsizcəsinə başa vurmaq. Heydər Əliyev kimi bir insana xəyanət etmək isə mənəviyyatlılığın ən yüksək nöqtəsi, xalqın və dövlətin maraqlarına zidd fəaliyyətin təzahürüdür.

Bütün Azərbaycan vətəndaşlarının, o cümlədən, doğma yurd-yuvasından didərgin düşmüş bir milyondan çox qacığının nəzərində və qəlbində əziz və dəyərli şəxsiyyət var: o, Heydər Əliyevdir! Əqidəsi, əməli fəaliyyəti ilə illər boyu ona sadıq olan on minlərlə insan bu gün do Heydər Əliyev çörəyini yeyir, sabah da Heydər Əliyev çörəyini yeyəcək. Biz bir millət olaraq, lazım gələrsə, hər birimiz silahlanaraq Azərbaycan dövlətçiliyi nəminə, Heydər Əliyevin idealları, onun legitim hakimiyəti uğrunda son damla qanımızadəl vuruşmağa, canımızı fada etməyə hazırlıq! Qoy bunu vətəndən qacaraq xaricdə yadəllişlərin və bizi sevmeyən qüvvələrin qoltuğu altında gizlənənlər yaxşı bilsinlər! Qoy bu həqiqəti ölkədə müxalifət adı ilə pərdələnərək dövlətə və xalqa xəyanətkar mövqə nümayiş etdirənlər də anlasın! Azərbaycan xalqı qətiyyətli rəhbəri ilə birlikdə bütün çətinlik və məhrumiyyətlərə üstün galəcək, dünyanın ən demokratik, ən xoşbəxt və müstəqil dövlətlərindən biri olacaqdır.

Qarşıda bizi böyük işlər gözləyir, bu yolda genişmiqyaslı müvəffəqiyyətlərimiz, bəzən isə çətinliklərimiz də olacaq. Ancaq bir şey aydındır ki, bizim geriye yolumuz yoxdur və ola da bilməz. Respublikanın dövlətçiliyi, müstəqilliyi daim möhkəmlənir, demokratik-hüquqi proseslər

günü-gündən geniş vüsət alır. Bu proseslərin labüdüyü isə cənab Heydər Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü işləhatlarla tam tomin edilmişdir.

Biz uğurlu sabahımıza da tominat almışq. Dövlət başçımızın fərmani ilə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi və Milli Məclisin bu təyinatın yekdilliklə razılıq bildirməsi xalqın sabahla bağlı ümidişlərinin gerçəkləşəcəyini əks etdi. Cənab İlham Əliyev indiyədək İslədiyi bütün sahələrdə – AŞ PA sədrinin müavini və büro üzvü, Milli Məclisin deputati, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini vəzifələrində daim ugurlar qazanmışdır.

Azərbaycan xalqı Heydər Əliyevin çörəyini yeyir. Bu çörək bərəkətlidir, halaldır, zəhmət hesabına başa gəlib. Bu çörək müştəqil Azərbaycanın, daim inkişaf edən vətənimizin müqəddəs nemətidir. Biz çörəyimizə, Heydər Əliyevin verdiyi çörəyə xilaf çıxmayacaqıq. Azərbaycan xalqı bu mövqeyini daim nümayiş etdirir və qarşidakı onilliklər boyu da çörəyini yediyi kişisinin davamçılarına etimad göstərəcək. Bu, bizim seçimimizdir! Bu, çörəyə, liderə, el ağsaqqalına, ən doğru və düzgün hədəfə ünvanlanmış seçimdir!

HEYDƏR ƏLİYEVİN NAXÇIVAN DÖVRÜNÜN CANLI FOTOARXİVİ

Muxtar respublikada dövlət əhəmiyyətli elə bir tədbir olmamışdı ki, orada tacrübəli kino-operator və fotoqraf kimi Aftandil Qurbanovun zəhməti hiss olunmasın. Ulu öndər Heydər Əliyev Azərbaycan KP MK-nin birinci katibi vəzifəsində çalışarkən, o böyük şəxsiyyətin Naxçıvanın saflarını ilk lento alamlardan biri də Aftandil Qurbanov olub. Qeyd edək ki, Heydər Əliyevin 1969-1982-ci illərdəki şərəfli ölüm yoluńı əks etdirən kinolentlərin və fotosənətlərin xeyli hissisi 1990-1993-cü illərdə kimlərinə xayanəti üzündən arxivlərdən və televiziyanın qızıl fondundan «itkin» düşsə də, tacrübəli fotoqraf çəkdiyi və həmin dövrü əks etdirən qıymətli sonot nümunələrinin 20-25 ilden bəri gözə boyayı kimi qoruyub saxlamışdır. O, sözün əsl mənasında, canlı bir arxivdir. Həm də elə bir qıymətli arxiv ki, oradakı orijinal şəkillərə haradəsa rast gəlmək olmur...

Redaksiyamıza gəlmüşdi. Kövrələ-kövrələ keçmiş günləri yada saldı. Hazırda respublika Mədəniyyət Nazirliyinin C.Cabbarlı adına Teatr Müzeyində fotolaboratoriyanın müdürü işlədiyi dedi. Özü ilə ümummilli liderimiz Heydər Əliyevin həyatının üç illik Naxçıvan dövrünü əks etdirən xeyli şəkil getirmişdi. Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefaya verdikdən sonra bəzi namərdərinin güməhi üzündən Naxçıvan boyda kiçik bir bölgədə məskən salmaq məcburiyyətdə qalmış ulu önderin ən sıxıntılı, kədərləi günlərinin canlı ifadəsi olan, inidiyədək onun şərəfli ölüm yolu ilə bağlı saysız-hesabsız kitabaların, albomların, muzey və sərgilərin heç birində rast gəlinməyən orijinal şəkilləri həyə-canla seyr edirdik.

Unudulmaz Heydər Əliyevi ilk tanışlığın nece başlanıb? - deyə soruşduq.

- Biz bir baninan eyni blokunda yaşayırıq, - dedi, - o, ikinci, mən isə beşinci mərtəbədə. Hərdən mənə zəng ederdə: «Aftandil, vaxtin varmı, yen, bir şəhərə çıxaq, görək nə var, nə yox».

Bir göz qırıpında aparatımı çıynıma atıb aşağı enərdim. O cür dahi bir şəxsiyyətle çıycinçiyinə addimlaqlaqdan qürur duydurdum. Qəribədir ki, onunla birgə olanda qışın ən sort şaxtası, soyuğu belə məni üzütmürdü. Çünkü onun nəfəsinin hərəkətini, sevgisinin alovunu hiss edirdim. Şəhərə çıxmazı ilə atrafinda nəhəng insan dalğasının yaranması bir olardı. Ağsaqqallar, ağbir-çökəklər onu qucaqlayıb məhəbbətlə bağırınlara basar, cavanlar böyük cəhtiramlı əllərindən öpərdilər. Elə həmin günün axşamı çəkdiyim şəkilləri ona təqdim edordim.

O vaxt Sədərəkde qızığın döyüşlər gedirdi. Heydər Əliyev hər gün döyüşçülərə bir yerdə olar, müdrik bir sərkərdə kimi onlara faydalı məsləhətlər verər, döyük əməliyyatları planlarına özü nəzarət edər. Vətən yolunda şəhid olmuş döyüşçülərin birinin belə yas mərasimi onusuz keçməzdə. Bütin Şəhər rayonu boyu kənd-kənd, oba-oba addimlayar, şəhid ailələrinin qapılarını öz doğma qapısı kimi açar, valideynləri ilə görüşüb bir el atası kimi onlara ürək-dırık verər, problemləri ilə maraqlanar, hər bir şəhid ailəsinə maddi yardım göstərər, mənəvi dayaq oları.

İmpériya sırasında ayılmayən o qüdrətli şəxsiyyətin şəhidlərdən birinin qəbri öündə diz çöküb ağlaya-ağlaya məzar daşını öpdürünү görəndə özümü saxlaya bilmədim. Aparat əlimdə titrəsə də, o ilahi səhnəni lento köçürə bildim.

O vaxt Naxçıvan özünün on ağır, on faciəli günlərini yaşasa da, əhali ruhdan düşmür, bütün sosial və iqtisadi çetinliklərə mərdliklə dözürdü. Heydər Əliyev sevgisi, Heydər Əliyev məhabəti idı bu dözmü yaradan. Naxçıvan əhalisi dərk edirdi ki, daha tok deyil, arxasında Heydər Əliyev kimi qüdrətli lider dayanıb. Açıq deyim ki, eğer o vaxt Naxçıvan rəhbərliyində Heydər Əliyevin əvəzinə başqa biri olsa idi, o qədim torpağın düşmən tapdağına moruz qalacağı şəksiz idi. Mözhə əhalini vahid bir cəbhədə birləşdirib Ermənistanla Sədərək, Şahbuz və Ordubad arasında yaratdığı keçilməsədər sayısında Naxçıvanı qoruyub saxlaya bildi. Heydər Əliyev, demək olar ki, hər gün döyüşçülərlə, qaçqın və məcburi köçkünlərlə, əhalii ilə bir yerdə idi. Men bir addım belə ondan uzaqlaşmaz, bütün maraqlı kadrları dərhal lento köçürər və hər gün səhər tezən şəkilləri ulu öndərə təqdim edərdim. Heyf ki, çəkdiklərimin çoxundan ümummilli liderimizin özünün belə xəbəri olmadı...

Günlərin birində məni evlərinə çağırıldı. Dedi: «Aftandil, aparatını götür, bizim ata ocağına gedək. Mənim usaqlıq və ilk gənclik illərimin yadigarı olan o köhnə binamı, ucuq-sökük divarları çək, qoy göləcək nəsillərə yadigar qalsın. Qoy görsünlər ki, Heydər Əliyev bəziləri kimi divarları qızıldan hörmətlə bər-bəzəkli sarayda yox, kasib bir daxmada doğulub». Getdik. Əlini möhrədən tikilmiş palçıq divarın üstüna qoyub dərinən bir köks örtürdü. Bork kövrəlmədi. Yanaqlarında gilələnmiş göz yaşları aydın görünürdü. Hiss olunurdu ki, özünü güclə saxlayı...

- Bax, bu pəncərəni görürsənmi, - dedi. - Mən orta məktəbdə oxuyarkən hər gün burada, pəncərənin qarşısında oturub dərslərimi hazırlayardım. Hətta axşamlar pəncərədən düşən ayın işığında belə...

Naxçıvanda Ali Maclisin ilk sessiyası keçirildi. Mən evdə oturub televiziya ilə nümayiş etdirilən həmin sessiyaya baxırdım. Birdən ekranдан Ali Məclisin sədri Heydər Əliyevin əzəməti sənisi eşidim:

- Hanı fotoqraf? Hanı Aftandil Qurbanov? Axi bu, ilk sessiyadır. Bu, tarixdir. İndi salona Azərbaycanın ilk milli bayraqı göstəriləcək. Bunlar hamısı çəkilməlidir.

Dərhal ayğa durub aparatımı götürürdüm. Otaqdan bayırı çıxmışımla arxamca göndərilmiş maşının qapıda dayanması bir oldu. Xəsbəxtəm ki, Naxçıvanda ilk müştəqil bayraqımızın qalıdırlmasında çəkmək soadəti yalnız mənə nəsib olduğunu.

Bir dəfə gülə-gülə dedi: «Atan Ağalar müəllim təcrübəli pedaqqoq idı. Sən də gözəl fotoqrafsan. Qurdüğün kompozisiyalar xoşuma gəlir. Ancaq heyif ki, sənin yapon aparatin yoxdur». Sonra gülə-gülə əlini kürəyimə vurub dedi: «Darixma, inşaallah, o da olacaq».

Böyük oğlum İlqara toy edərkən Heydər Əliyevin əlində gül dostası təzə bəylə gəlini qapıda qarşılıyb onlara ilk xeyir-duanı verdiyi o xoşbəxt anların sevincini bu gün də yaşamaqdaydı...

Ulu öndərin Naxçıvanda bir addımı belə Aftandilin nəzər-diqqətindən yayılmadı. O, ən zərif nöqtələri bir göz qırıpında tutur, bugünkü və göləcək nəsillər üçün yeni şəkillər qalereyinə qarşılıyb onlara ilk xeyir-duanı verdiyi o xoşbəxt anların sevincini bu gün də yaşamaqdaydı. Yəsənin osasını qoyurdu. Aftandil Qurbanov respublikamızın 80-ə yaxın nöqtəsində - Naxçıvan,


Şərur, Culfa, Xaçmaz, Ucar, Yalama, Böyük Kəsik, Xirdalan, Əlot, həmçinin Bakının Nərimanov, Səbail, Nəsimi və digər rayonlarında Heydər Əliyevin şərəfli ölüm yolunu əks etdirən çox maraqlı fotostendlər yaradıb. Aftandıl onu da qeyd etdi ki, «mənim çəkdiyim şəkillərdən təsədüfən haradası istifadə olunubsa, onlar orijinal deyil, üzünü çıxarırlar. Mən vaxtı ilə 300-ə yaxın şəkin orijinallarını özüm Heydər Əliyevə təqdim etmək arzusunda idim. Ancaq təəssüflər olsun ki, çatdırı bilmədim. Əgər imkan olsa, həmin şəkilləri özüm öz əllorımla əbədi and yerim olan Heydər Əliyev Fonduna təqdim etmək arzusundayam. İstərdim ki, Heydər Əliyevin gərgin fəaliyyətinin Naxçıvan dövrünü əks etdirən, indiyədək çoxlarının görmədiyi həmin orijinal şəkillər məndən – adı bir fotoqrafdan o dahi şəxsiyyətin nəslində və ümumilikdə xalqımıza kiçik bir töhfə olsun».

Zeynal VƏFA,
«Azərbaycan»



Naxçıvana qayıdışdan başlanan QURTULUŞ!







Sahil KƏRİMLİ,
telejurnalist

BİR MÜSAHİBƏNİN TARİXÇESİ

Hər bir sənət sahibinin öz pəşəsi ilə bağlı ali arzusu olur. Alim böyük elmi kəşf tapmaq, memar dünyasının incisi sayılacaq abidə yaratmaq, yaziçi şədvr ədəbi nümunəni ərşəyo götirmək, bir sözlə, hər bir insan bütün faaliyyəti boyu öz sonantində zirvə sayılacaq məqama yüksəlmək istəyi ilə yaşayır. Biz jurnalistlərin də spesifik arzuları var: tamaşaçıya, oxucuya dünyani heyrətə gətirəcək xəbarlar, ekstremal vəziyyətlərdən hazırlanan reportajlar çatdırmaq, eləcə də günün, ilin hadisəsin ilə dəfə ictimaiyyətə bəyan etmək. Ancaq son on illikdə Azərbaycan jurnalistlərinin hər birinin içində yeni arzu – Prezident Heydər Əliyevdən eksklüziv müsahibə götürmək istəyi də yaranmışdı.

Düzdür, ulu öndərimiz bu arzumuzu biz jurnalistlər üçün gerçəyə çevirmişdi. Demək olar ki, hər həftə azı iki-üç dəfə media təmsilciliyi ilə ünsiyət yaradın, bütün suallara fərqli qoymadan cavab verən, jurnalistlərlə sıx səmimi münasibətlər quran əbədiyyaşar rəhbərimiz həm də bizim üçün həqiqi dosta, xeyirxah himayədara çevrilmişdi. Lakin bütün bunularla yanaşı, Heydər Əliyevdən məxsusi müsahibə götürmək istəyi də jurnalistlər arasında daim ən böyük arzu kimi mövcudluğunu qoruyurdur. 10 ilə yaxın jurnalistik fealiyyətim müddətində elə mənəm üçün də ən ali arzu bı idi: Heydər Əliyevdən məxsusi müsahibə götürmək! Heydər Əliyev isə elə qüdrət sahibi idi ki, nəinki vətəndaşlarının azad dövlətdə, rifah içinde yaşamasaq arzularını, hətta şəxsi istəklərini də gerçəyə çevirdi. Bu xoşbəxtlər sırasında men də var idim...

...18 oktyabr 2002-ci il. Dövlət müstəqilliyinin növbəti ildönmü günü mənim həyatımda həm də ən böyük arzumun həyata keçməsi tarixi kimi həkk olundu. Həmin gün Heydər Əliyevin şəhər gəzintisini müşayiət edərək ondan eksklüziv müsahibə almaq mənə nəsib olmuşdu. Cox sevinirdim. Müsahibəmiz o qədər də asanlıqla baş tutmadı. Ulu öndər əvvəlcə Milli parkı gəzdi. Paytaxt sakinlərinə salamlarını çatdırıldı. Müsahibə üçün cəhdlerim mühafizə xidmeti tərəfindən məqsədə uyğun sayılmışdı. Lakin bu, dövlət başçısının gözündən yayınmayıdi. Bizi vizual çəkiliş aparmağız üçün manecilik yaradılmamasını tapşırıldı. Dənizkənəri parkda gəzintisini başa vuran Prezident karteja əyləşmək üçün yola tərəf addimlayırdı. Ümidiyi itirmişdim. Elə zənn edirdim ki, müsahibə olmayacağı. Amma, deyəsən, yanılırdım. İkinci cəhdim alındı. Heydər Əliyev mühafizəcilərə göstəriş verdi: «Buraxın gölsin...»

İlk dəfə idi ki, Prezidentle üz-üzə dayanmışdım. Mikrofonu tutarken əllərimin əsdiyini aydınca hiss etmək olardı. Özümü yamanca itirmişdim. Amma bu böyük şəxsiyyətin üzündəki təbəssüm bütün həyəcanımı unutdurdu. Mən Prezidenti Dövlət Müstəqilliyi Günü münasibatla tebrik etdim. O da, öz növbəsində, xalqımız, televiziyamızın bütün tamaşaçılara ürkən sözlerini dedi. Azərbaycanın əldə etdiyi uğurlardan danışdı, nailiyyətlərimizin daha genişliyə qalı olacaqına zəmanət verdi. Sonra Heydər Əliyev teşərkükümüz haqqında danışdı: «Lider» tele-



viziyasının çox böyük gələcəyi var. Mən hərdən sizin kanala baxıram. Yaxşı verilişləriniz olur. İnsanları cəlb edən, düşündürən. Bilirəm ki, gənc olmağınızna baxmayaraq, bütün ölkəyə, eləcə də dünyanın böyük bir hissəsinə yayımlarınız var. Sizə ugurlar arzulayıram».

Biz Heydər Əliyevdən – ölkənin birinci şəxsindən – əvəzedilməz bir insandan öz qiymətimizi almışdıq. Haqqımızda dediyi çox dəyərli sözlərin bizim üçün heç bir evezisi ola bilmedi. Heydər Əliyev nadir hallarda yüksək qiymət verərdi, onun razılığını, qiymətini almaq az insana nəsib olan bir xoşbəxtlik idi. İndi bu məsuliyyəti bizim də ciyinlərimizdədir. Şəxson özüm isə jurnalistik fealiyyətimdə ən böyük arzuma – Heydər Əliyev kimi ali qüdrət sahibindən məxsusi müsahibə götürmək istəyimə çatmışdım.

Biz Sizə and yeri kimi baxıraq, ulu öndər, ruhunuz şad olsun!

Cəlal ABDULLAYEV,
Goranboy rayonundakı Cinli-Boluslu
kəndində icra nümayəndəsi,
respublikanın qabaqcıl maarif xadimi

HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN XALQI QARŞISINDA XİDMƏTLƏRİ SAYSIZ-HESABSIZDIR

Sorusuyla bilsət, niyə mən Heydər Əliyev? Cavab aydındır: Azərbaycanı bu mərtəbəyə ucaldan yeganə şəxs cənab Heydər Əliyevdir! Hakimiyətdə olduğu 34 il ərzində mən onunla dəfələrlə görüşmişəm və hər dəfə onu alicənablığına, ağına, zəkasına, Azərbaycan xalqının tükənməz məhəbbətinə, sözün tam mənasında, vurulmuşam.



İlk görüşümüz Cinli-Bolusu kəndində olub. Mən onda kolxoz sədri işləyirdim. Bir səhər xəbər verdilər ki, yoldaş Heydər Əliyev sahələrə baxmağa gəlir. Yanında da Moskvadan bir qonaq var idi. Pambıq tarlasına getdi. Deyəsən, xoşuna gəldi. Heydər Əliyev moskvalı qonağa müraciətə dedi ki, aydınlaşdır görək burada ne qəder məhsul var. Qonaq «40 sentner» dedi. Məndən soruşanda 35 sentner olduğunu bildirdim. Xəbər aldı ki, niyə belə? Cavab verdim, yoldaş Əliyev, bu, bioloji məhsuldarlıqdır. Yetişənə qədər bir xeyli itkiyə gedəcək. Heydər Əliyev məndən ixtisasımı soruşdu. Sonra dedi ki, **bir aqronom kimi yox, kəndli dilində mənə de görüm, niyə respublikada indiyədək hər hektardan 10-15 sentnerdən yuxarı məhsul götürülməyib?** Dədim ki, düzgün aqrotexniki qulluq edilsə, təsərrüfat rəhbəri qədərincə can yandırsa, məhsuldarlıq yüksək olar. Məmənnun qaldı.

Sonra taxıl sahələrinə baxdı. İşçilərin emekhaqqı ilə, problemlərimizlə maraqlandı. Su ilə bağlı xeyli çətinlik olduğunu söylədim. Dədim ki, Qarabağ kanalından su çökdirmək istayırıq, layihə de hazırlır, təsdiq elətdirdi bilmirik. O zaman bir milyondan artıq qiyməti olan obyektlərin inşası üçün hökmən Moskvadan razılıq alıbmış idi. Bizim isə Moskvaya gücümüz çatırdı. Heydər Əliyev yanındakulara göstəriş verdi ki, bu məsələ ilə məşğul olsunlar. Çox keçmədi ki, iller boyu işləş galan işimiz düzəldi. Bundan sonra biz 68 metr hündürlüyü su vuran nasos qurdurduq. On iki kilometr uzunluğunda suvarma kanalı və daxili arxalar çəkdirdik. Beləliklə, bizim bölgənin suya ehtiyacı ödənilən. Cənab Heydər Əliyevin qayığı və köməyi ilə çəkilən həmin su bizim yerlərə indi də həyat gotırır, bərəkat verir. Bu, ölkə rəhbəri ilə mənim ilk görüşüm idı.

Bu sədət mənə bir da 1974-cü ildə nəsib oldu. Aqrar istehsalat birliliyinin sədri işləyirdim. Raykomdan dedilər ki, altı rayonun nümayəndələri ilə birlikdə Bakıda olmalıyım, bizi Heydər Əliyev qəbul edəcək. Ölkə rəhbəri ilə görüş zamanı gözləmədəkimi haldə çox maraqlı bir məsələdən səhəb açıldı. Dedi ki, **Amerikanadən cüqara, yeni hind darisi gətirilmişəm, çox dəyərli yem bitkisidir. Gərək onun respublikada əkilib-becərilməsinə nail oləq.**

Bizim rayonumuz üçün ayrılan toxumu götürüb qayıdım. Birinci ili üç təsərrüfatda ədkid. İki min tondan çox məhsul götürdü. Ondan sonra bu yem bitkisinə hər yerdə meyil, maraqlı artı. Sonra raps və soyu bitkisinin yayılmasını da ikili bizim təsərrüfatlarda qoyuldu. Mən onda bir daha Heydər Əliyevin həyatla bağlılığını, xalq üçün canıyananlığının, təsərrüfatın hər sahəsinə dərin bələdiyyinən sahibi oldum.

1982-ci ildə rayonumuzda təbii fəlakət baş vermişdi. İyunun 23-də qəfil yağan leysan yağışları nöticəsində ictimai və fərdi binalara, təsərrüfatlara ciddi ziyan dəymışdı. İlk gündən vəziyyətə dərindən maraqlanan Heydər Əliyev iyulun 14-də rayonumuza gəldi. Vəziyyətlə ətraflı tanış oldu. Zərər çəkən yerlərə baxdı, vəziyyətin tezliklə nizama salınması lazımi göstərişlər verdi.

Elə həmin gün Heydər Əliyev bizim təsərrüfatda da baş çəkdi, soyə becərilən sahələrdə məhsuldarlıqla maraqlandı. Biləndə ki hər hektardan 30 sentnerə yaxın məhsul götürürük, bu təcrübənin bütün respublikada geniş yayılmasını məsləhət gördü. Bakıya qayıdan kimi göstəriş verdi ki, on altı rayonun rəhbər işçiləri ilə birlikdə bizim təsərrüfatda seminar keçirilsin. Cənab Heydər Əliyevin qayığı və diqqəti sayesində o illərdə təsərrüfatımız, bax beləcə, əsl təcrübə mərkəzinə çevrilimişdi.

Heydər Əliyev golirlə işlədiyimizi biləndə məsləhət gördü ki, abadlıq və quruculuq işlərinə xüsusi fikir verək. Məhz ölkə rəhbərinin tövsiyəsi ilə həmin illərdə kolxozun hesabına üç orta məktəb binası tikildi, onlara tədris ləvazimatı alındı. Məhsul yığımı dövründə məktəblilərə havayı yemək verildi. Ən əsası isə 17 nəfər oğlan və qız təsərrüfatın hesabına ali məktəbdə təhsil aldı. Bütün bunlara görə mənə respublikanın qabaqcıl maarif xadimi fəxri adı verildi.

Mən cənab Heydər Əliyevi, bax, belə görmüşəm, bu cür tanıyıram və onun Azərbaycan xalqı qarşısındaki misilsiz xidmətlərini ömrüm boyu unuda bilmərəm.

Şahnaz HƏŞİMOVA,

Gənəcə Dövlət Filarmoniyasının
direktoru, xalq artisti,
prezident təqaüdçüsü

ONA DAIM BORCLUYUQ

İlk dəfə Lenin (indiki Heydər Əliyev) adına sarayda çıxış etdiyim günü ömrüm boyu unutmaram. Tədbirdə ölkə rəhbəri cənab Heydər Əliyev də iştirak edirdi. Beş-altdı idı ki, sohnaya çıxirdım. Əvvəl Gəncədə – Toxucuların mədoniyət sarayında oxuyurdum, sonra «Göygöl» ansamblına gəldim. Hərdən televiziyyada, müxtəlif respublika tədbirlərində də çıxış edirdim. Lakin bu cür mətbəər məclisində ilk eftafı ki, oxuyurdum. Əslində bu, bütün «Göygöl» mahni və rəqə ansamblı üçün məsul bir imtahan idi. Fikirləşirdim ki, görəsən, konsert yüksək dairələrdə necə qarşılaşdırı? Kimdən soruşasın? Narahat, nigarən haldə Gəncəyə qayıtdıq. Bir də eftafı ki, Heydər Əliyevin tövsiyisi ilə bizim kollektivə dövlət statusu verilib. Bu, 1977-ci ilədə olub. Elə o vaxtdan cənab Heydər Əliyevin xeyir-duası ilə Gənəcə Dövlət Mahnı və Rəqs Ansamblının yeni həyatı başlandı.

1980-ci ilin dekabrında Heydər Əliyev Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indi akademiya adları) «Şəhər nişanı» ordenini təqdim etmek üçün Gəncəyə gəlmışdı. Konsert programına çıxış üçün hələ dördüncü sinifdə təhsil alan bacım Aybənizin də adı salınmışdı. O, əvvəlcə mənimlə bir duet oxudu, sonra «Sarı bülbüllər» mahnisını. Konsert qurtaran kimi cənab Heydər Əliyev bütün ifaçıları təbrik etdi. Mənim vəziyyətimi xəber aldı, Aybənizlə xüsusi maraqlandı.

Bir də eftafı ki, ölkə rəhbərinin tövsiyisi ilə gənc istedadlarının müsabiqəsi keçirilir. Aybəniz də Bakıya dəvət olundu. Çıxışı çox uğurlu keçdi. Ona görə də Bülbul adına orta ixtisas musiqi məktəbinə qəbul etdilər: Şövkət Xanımın sınıfında oxudu. İstedadlı uşaqlara xüsusi qayğı göstərilirdi. Onların bütün xərcləri dövlət hesabına ödənilirdi. Aybəniz Haşimova da sənət aləminə bax bu cür geldi.

Mən isə doğma «Göygöl» ansamblı ilə müntəzəm surətdə dövlət soviyyəsində on ali tədbirlərə dəvət olunurdum. Cənab Heydər Əliyev Moskvaya gedən kimi biza qarşı nəsə bir laqeydlik yarandı. Əvvəlki qayğı, diqqət, bizi axtaran, yada salan yox idi. Onda duyuğunu, bu cür nüfuzlu tədbirlərə dəvət olunmağımız ilk öncə cənab Heydər Əliyevin biziə olan xeyirxah münasibəti bağlı imiş.

Moskvada işləyərkən biz Heydər Əliyevin fəaliyyətini həmişə izləyir, hər uğuruna ürək-dən sevinirik. Sonra mənfur Qorbaçov rejiminin cənab Heydər Əliyevə qarşı qısqanlıqlıdan doğan düşmən münasibəti qəlbimizi sarsıdı...

Vətəninən dəründigən elin qeyrotlu oğlu, milli liderimiz dözmədi, doğma Naxçıvana qayıtdı. Ürəyim dərrix, onu görməyə can attdim. Muxtar respublika isə blokadada idi. Ansamblımızın da işi pozulmuşdu. Bütün burlara baxmayaraq, cənab Heydər Əliyevin 70 illik yubileyi ərəfəsində 16 nəfər musiqiçi ilə birlikdə Naxçıvana getdik. Sənət dostlarımızın köməyi sayəsində

mehmanxanada yer tapdıq. Sərhəd bölgələrində, hərbi hospitallarda, döyüçülərinin, müxtəlif peşə sahiblərinin qarşısında düz yeddi gün yubiley şərfinə təmənnəsiz konsertlər verdik. Sonra isə cənab Heydər Əliyevə telefon açaraq görüşmək istədiyimizi bildirdik.

Səhərini gün Ali Məclisin binasında böyük şəxsiyyət Heydər Əliyev məni qəbul etdi. Mən ona «Xalqımızın sevimli oğlu Heydər Əliyevə müğənni Şahnaz Haşimovanın xatirə» sözləri yazılımış şəklini bağışladım. Çox somimi, çox mehribən səhəbat oldu. Vəziyyətimlə, yaradıcılığımla maraqlandı. Bir neçə mahnının adını çəkdi: «Qaragilə», «Qəşəng-sən», «Kəsmə şikəstə»... Düzü, onun yaddaşına, həssaslığında bir daha heyran oldum. Bacım Aybənizi xəber aldı. Gəncənin durumunu, adamların əhvalini soruştı. Yarımçıq qalan obyektlərdən, xüsusun maşınçayırma zavodunun təleyindən həyəcanla danışındı. Sonra da özünə məxsus qayğışlılıx xəber aldı:

– Şahnaz xanım, bəlkə bir sözünüz, ehtiyacınız var...

– Yox, – dedim, – yalnız Sizi görməyə gəlməmişəm.

Söhbətimiz saat yarım davam etdi. Ömrümə həmişə işq salan o dəyərləri anları heç zaman unuda bilmərem.

Cənab Heydər Əliyev ikinci dəfə hakimiyətə qayıdından sonra Azərbaycanın bütün yaradıcı işçiləri kimi, mən də həmişə, hər sahədə onun atalıq qayığını hiss edirəm. 2000-ci ilin may ayında Türkiyəyə uçmaq üçün Bakıya gedirdim. Nizami məqbərəsinə çatanda eşidim ki, cənab Heydər Əliyev Gəncəyə galır.

Birbaşa təyyarə limanına qayıtdım. O böyük insanı bütün gəncəlilərin qəlbindən gələn sözlərə – «Xoş gəldin Gəncəye, a Heydər baba» mahnısı ilə salamlaşdım. Növbəti səfər zamanı ölkə rəhbərini respublikanın xalq artisti kimi qarşıyalırdım. Çox şadam ki, mənə bu yüksək ad məhz cənab Heydər Əliyevin fərmani ilə verilmişdi. Möhtərəm Prezidentimiz Heydər Əliyevin mənim təleyimdə yeri, rolu böyükdür. Təkcə mənim yox. Bacım Aybənizin və oğlum Turalın da sənət yoluna gur işq salıb.





Afət CABBAROVA,
Azərbaycan Tibb Universitetinin
II müalicə-profilaktika
fakültəsinin IV kurs tələbəsi,
ilk prezident təqaüdçüsü

BÖYÜK DAHİNİN XEYİR-DUASI

Ümummilli liderimiz Heydər Əliyevin adını usaqlıqdan eşitmışdım. Nənəmin, babamın söhbətlərindən bu böyük şəxsiyyətin istər Azərbaycanın SSRİ-nin tərkibində olduğu zaman respublika üçün gördüyü nəhang işlər, istərsə də ölkəmiz müstəqillik qazandıqdan sonra xalqımızın «olum-ölüm» məsələsinin həll edildiyi çətin günlərində ona dayaq durması, dövləti qurtuluş, dirçəlis yoluna çıxarması mənə yaxşı məlum idi.

1998-ci ildə ümummilli liderimiz Heydər Əliyev yenidən yekdilliklə ölkə Prezidenti seçildi. Bu zaman mənim artıq 14 yaşım vardı və bir insan kimi özümü dərk etməyə başlayırdım. Mən Heydər Əliyevin böyüməkdə olan nəslə, genclərə, onların təhsil və tərbiyəsinə, sağlamlığına, gələcəyinə göstərdiyi qayğını görür ve hiss edirdim.



Ümummilli liderimiz mənim üçün kumira, əlcətməz bir zirveyə çevrilmişdi. Həmin illər ali məktəbdə hazırlaşdıqım dövr idi. Mən orta məktəbdə yaxşı oxuyur və Tibb Universitetinə qəbul olunmaq üçün ciddi hazırlırdım. Amma sözün doğrusu, qarşıda məni necə böyük bir hadisə, əslində, böyük bir xoşbəxtlik gözlədiyini ağılma belə götürməmişdim.

2001-ci ildə həkim olmaq arzuma çatmaq məqsədi ilə sənədlərimi qəbul komissiyasına təqdim etdim. İmtahanların neticəsi elan olunduqda adımlarıñ on çox bal toplayan abiturientlər sırasında olduğunu görəndə sevincim yerə-göyə sığdırıldı. Ən başlıcası isə bu oldu ki, Heydər Əliyev kimi dünya səviyyəli bir siyasetçi, dahi bir şəxsiyyət vaxt ayırb bizimlə görüşdü, söhbət etdi. Təbrik zamanı hər birimizlə şəkil çəkdirdi. Mən bu şəkli böyük və əvəzedilməz bir yadigar kimi qoruyub saxlayıram.

İndi mən artıq dördüncü kurs tələbəsiyəm. Dərslerimi başladığım kimi, uğurla da davam etdirirəm, əlaçiyam. Dörd ildir prezident təqaüdü alıram. Böyük elm və sənat yolunun başlangıcında Heydər Əliyevdən xeyir-dua aldığımı bir an belə unutmur və bunu özüm üçün əvəzədim-məz bir şərəf hesab edirəm. İnanıram ki, bu xeyir-dua məni həmişə iraliya aparaçaq, önlə səsləyəcək. Bunun üçün özüm də var qüvvə ilə çalışacaq, əlimdən gələni əsirgoməyəcəm.



Gülayə BEHBUDOVA,
Bərdə rayonu,
Milli Qəhrəman anası

OĞLUMU İTİRSƏM DƏ, İŞİQLI SABAHA OLAN İNAMIMI İTİRMƏMİŞƏM

Milli Qəhrəman anasıyım. Oğlum Səfiyar Behbudov Qarabağ uğrunda döyüşlərdə şəhid olub. Ürəyim yaralı olsa da, təsəllim böyükdür. Azərbaycanın Milli Qəhrəmanı dəş nişanını möhtəşən Prezidentimiz Heydər Əliyev təntənəli mərasimdə bir şəhid anası kimi şəxslən mənə təqdim edib.

Heydər Əliyev dəş nişanını təqdim edəndə əlimi səmimiyyətlə sıxıdı. Mən isə onu bir doğmam kimi, bir əzizim kimi bağırma basdım. Qayıq dolu bir ifadə ilə «Ağlama, qəhrəman anası ağlamaz» dedi. Mən ağlamırdım. Amma hansısa bir hissin təsiri ilə gözlərimdən yaş axırdı. Dedim, əziz Heydər Əliyev, peşmanlıqlı keçirmirəm, on oğlum olsayıdı, onunu da «uş» demədən vətənə qurban verərdəm.

Bu hadisəni ömrümün sonuna qədər unutmayacağam. Oğlumu itirsəm də, vətənimizin, millətimizin işiqli sabahına, xoş gələcəyinə olan inamımı itirməmişəm. Bilirəm ki, dövlətimizin başında tarixin sınaqlarından həmişə qələbəylə çıxmış qüdrətli bir sərkərdə dayanır. Bu günlərdə İlham Əliyevin Baş nazır təyin edilməsi sabaha olan inamımızı bira-beş artırdı. Müxälibət qəzetləri bu təyinatla bağlı heç bir əxlaqa, etikaya sığınmayan yalanlar, iftiralar, bəhətanlar yazımaqdadırlar. Bu uydurmalar bizdə ikrəh hissi oyadır. İlham Əliyev bütün dünyasının siyasetçiləri, dövlət xadimləri sırasında şərəfli yeri olan Heydər Əliyev möktəbinin yetirməsidir. Xalqımız Heydər Əliyevin xidmətlərini həmişə yüksək qiymətləndirir. Xalqın öz qüdrətli oğluna məhəbbəti tükənməzdür. Heydər Əliyev həmişə bizim bölgəyə xüsusi qayıq və diqqət göstərib. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövr ərzində on dörd dəfə Bərdədə olması fikrimin təsdiqidir. Biz öz tələyimizi sevilmiş rəhbərimizə etibar etmişik. Bugünümüz güvənlü, sabahımız etibarlıdır. Biz inanıraq ki, İlham Əliyev xalqın sevimlişi olan Heydər Əliyevin başlığı möhtəşəm quruculuq işlərini yaradıcılıqla davam etdirəcək. Biz inanıraq ki, Heydər Əliyevin görən əməyi sayesində bərqrər olmuş ictimai-siyasi sabitlik qətiyyən pozulmayacaqdır.



Şəhidlərin al qanı torpağa hopmayıb, yox.
Onun damarlarını dolaşır ildirim tək.





HEYDƏR ƏLİYEV: «BU NƏHƏNG QURĞU MUĞAN ÜÇÜN MƏNİM HƏDİYYƏMDİR»

Ölkəmizin bütün regionları kimi, Sabirabad rayonunun da yenidən qurulması və inkişafı Heydər Əliyevin adı ilə bağdır. Ulu öndərimiz Heydər Əliyev 14 dəfə Sabirabadda olmuş, hər gəlisi ilə bir çox problemlərin həllinə böyük təkan vermişdir. Onun təşəbbüsü ilə rayona tabii qaz xotti, əhalisini içməli su ilə təmin edən su kəməri çəkilmiş, Kür çayı üzərində nəhəng köprü salınmış, rabitə evi, mədəniyyət sarayı, bir-birindən yaraşlı inzibati binalar, çoxmərtəbəli yaşayış evləri, 16542 yerlik 30 məktəb binası istifadəyə verilmişdir.

1978-ci ildə Heydər Əliyev növbəti dəfə Sabirabada gəldi, mədəniyyət sarayının açılışında iştirak etdi. Sabirabad əhalisinə içməli su verən kəmərin işi ilə də tanış oldu. Kür çayının bulanıq suyunun əhaliyə içməli su kimi verilməsi onu çox mütəəssir etdi. Rayon feallarının yığıncağında Heydər Əliyev Sabirabad əhalisini içməli su ilə təmin edəcəyinə söz verdi. Qısa müddədə İsmayılbabaevin başçılığı altında 22 milyon manatdan çox smeta dəyəri olan

layihə hazırlanırdı və Heydər Əliyev torofindən boyənildikdən sonra bu nəhəng qurğunun inşasına başlandı.

Yaxşı xatırlayıram, 1981-ci il mayın 4-ü idi. Heydər Əliyev su kəmərinin açılışına gəlmışdi. Qurğunun iş prinsipi barədə ona geniş məlumat verdik. O, qurğunun ən yuxarı hissəsində yerləşən sudurulducuya baxmaq istədiyini tökidlə tələb etdi. Sudurulducunun işi ilə yaxından tanış oldı, oradaca stolun üstünə düzülmüş su ilə dolu stekanlardan birini ələ alıb diqqətlə baxaraq «çox şöffafdır» dedi.

Heydər Əliyev idarənin kollektivi ilə səmimi görüşdü. «Bu nəhəng qurğu Muğan üçün mənim hədiyyəmdir, qurğunu qoruyub saxlamağı həminəzə tövsiyə edirəm» dedi.

Biz uzun illor o böyük şəxsiyyətin tövsiyəsinə layiqincə əməl etdik. Həm Sabirabad, həm də Saatlı üçün həyatı əhəmiyyət kəsb edən qurğunun daşılmasına imkan vermədik. Lakin 90-ci illərin əvvəllərində AXC-Müsavat cütlüyüün hakimiyyətdə olduğu dövrədə həmin qurğu bərbəd vəziyyətə salındı, qıymətli hissələri sökülbə aparıldı.

İndi qurğunun bütün gücü ilə işləməsini təmin etmək üçün qüvvələrimizi səfərbərliyə almışıq. Ümummilli liderimizin Muğan üçün əvəzsiz yadigarını əvvəlki vəziyyətinə qaytarmaq üçün kompleks tədbirlər planı hazırlanıb. Həmin yadigarı qoruyub saxlayacaq və galəcək nəsillərə ərməğan edəcəyik.

Eldar İSMAYILOV



ÜRƏKDƏN MİNNƏTDARDIRLAR

Mədəniyyət xadimlərinə, ədəbiyyat və incəsonat işçilərinə, elm adamlarına, yazıçılara həmişə son dərəcə böyük diqqət və həssaslıqla yanaşan Heydər Əliyev növbəti sərençamı ilə məhz bəla insanların omayını yenidən müxtəlif təqaüd və mükafatlarla dəyərləndirdi. Azərbaycanın elm və təhsil, mədəniyyət və incəsonat sahələrində böyük xidmətləri olan şəxslərin Prezidentimiz tərəfindən diqqətə çəkilərək fəaliyyatlarının yüksək qiymətləndirilməsi onların forshimi xeyli artırılmışdır. Minnətdarlıqlarını bildirməyə söz tapmayan bu insanlar uca Tanrıdan öz rəhbərlərinə sağlamlıq və uzun ömür diləyirlər.

Xalq artisti, məşhur qaboy ustası Kamil Cəlilov:

— Ötan yay cənab Heydər Əliyev mənim sənətdəki xidmətlərimi birinci dərəcəli mükafatla qiymətləndirmişdi. Bu sevincin təsiri məni tərk etməmiş indi də prezidentin fərdi təqədünləə layiq gördü. Böyük şəxsiyyətlərin, liderlərin qayğı və diqqəti də böyük olur. Bu mənəda mən ömrüm boyu ölkə rəhbərimə minnətdaram. Qəlbim ona qarşı on gözəl sözlərlə doldur. Musiqiçi olduğumdan ifadə edə bilmirəm. Bu il mən həm də həcc ziyarətində olmuşam. Orada ulu Tanrıdan torpağımıza əmin-amanlıq, Prezidentimizə cansağlığı, millatımıza xoşbəxtlik dilədim. Heydər Əliyev adı insan deyildir. O bizim hamımızın fövqündə — Allaha yaxınlığda dayanıb. Tanrı onu bizim xoş gələcəyimiz üçün hifz eləsin.



Respublikanın xalq artisti Laləzar Mustafayeva:

— Sənətdə qazandığım uğurlara görə, emayıma verilen bütün fəxri adlara, mükafatlara görə ömrüm boyu mən yalnız bir şəxsiyyətə — hörmətli Prezidentimiz cənab Heydər Əliyevə minnətdaram. Mən kim idim ki?! Uzaq Balakəndən — bir dağ rayonundan gələrək paytaxtında yaşayış fəaliyyət göstərmək, forqlənmək mənəm arzum idisə, bu arzuların daha da parvazlanmasına, qanadlanmasına səbəb olan mənəvi dəyərlərin, maddi köməklərin təsiri böyükdür. Bu mənəda Prezidentimiz həmiya — bütün sənətkarlarla elə diqqət, məhəbbət göstərib ki, onun bəlkə də ən böyük hissəsi mənim payıma, mənim ünvanımı düşüb. Müdirlik rəhbərin növbəti sərençamı ilə respublika Prezidentinin ikinci dərəcəli mükafatına layiq görüldüm. Təkbaşına ali məktəbdə qız əvələdi oxudan bir ana üçün bilirsınızmı bu nə deməkdir? Ən böyük sevinc, qırıv və mənəvi rahatlıq.

Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, xalq artisti Zaur Rzayev:

— Öten əsrin 70-ci illərindən oxuyuram. 1998-ci ildə cənab Prezident mənə respublikanın əməkdar artisti fəxri adını verdi. Bu yaxınlarda isə Silahlı Qüvvələrin yaradılmasının 85 illiyi ilə əlaqədar imzaladığı növbəti sərençamda fəxri ada layiq görülmüş Silahlı Qüvvələrdə çalışan insanlar arasında mənəm adınam var idi. Bir müğənni, bir müsikiçi üçün bundan yüksək ad yoxdur. İndi mən respublikanın xalq artisti adını daşıyıram. Məni bəslə bir fəxri ada layiq görüdüyü üçün möhtərem Heydər Əliyevə dorin təşəkkürüm bildirirəm. Arzum budur ki, torpaqlarımızın geri alınması ilə bağlı onun apardığı mübarizə qələbə ilə nəticələnsin. Mən də bir müğənni kimi hörmətli Prezidentimiz Heydər Əliyevin iştirakı ilə Şuşada — Cıdır düzündə böyük konsern programı ilə çıxış edim.

Respublikanın xalq artisti Bəstə Cəfərovə:

— Sənət adımı o zaman özünü xoşbəxt hiss edir ki, yaşadığı ölkənin rəhbəri onun əməyinə yüksək qiymət verir, yaradıcılıq fəaliyyətini dəyərləndirir. Bu mənəda mən həmişə cənab Heydər Əliyevə borcluyam. Aldığım bütün fəxri adlar məhz müdrik rəhbərliyin tərəfindən imzalanıb, layiq görüldüyüüm mükafatlar da Heydər Əliyevin sərençamı ilə verilib. Ölkə başçımızın bu günlərdəkə yeni qayğısı — fəaliyyətimizin dəyərləndirilməsi ilə bağlı imzaladığı növbəti sərençam xeyli sənət adınamın sevinci və forshimi səbəb oldu. Men də özümü çox xoşbəxt sayram. Çünkü hələ ötən il yadayda mən ölkə Prezidentinin sərençamına əsasən birinci dərəcəli mükafata layiq görülmüşdüm. Aktrisa üçün maddi köməyin mənəvi sevinci sonsuzdur. İndi də bu sevinci mənə bəşər böyük rəhbərimizə dərindən təşəkkürüm bildirirəm. Tanrı onu Azərbaycan xalqı üçün daim hifz etsin.

Respublikanın əməkdar artisti, diktör Natəvan Hacıyeva:

— Cənab Prezidentin hakimiyətdə olduğu 34 il ərzində respublikamızın elm, mədəniyyət, ədəbiyyat və incəsonatın tərəqqisi sahəsindəki xidmətləri misilsizdir. Məhz Heydər Əliyevin gərgin zəhmətinin sayəsində milli mədəniyyətimizin tərəqqisində xidmətləri olan insanlar həmişə qayğı, məhəbbət və sevgi ilə ehətə olunurlar. Ömrümün çox hissəsini Azərbaycan televiziyasında diktör kimi fəaliyyətə həsr etmişəm. Ölkə başçımızın rəhbərliyi altında həyata keçir





çirilən bir sıra tədbirləri səsləndirdən qurur və iftخار keçirmişəm. Həqiqətən Azərbaycanın sonet adamları xoşbəxtlər ki, onların məməkətinə qüdrətli bir insan rəhbərlik edir. Bu günlərdə məni respublika Prezidentinin fərdi təqaüdünə layiq gördüyü üçün müdrik rəhbərimizə minnətdarlığını bildirməyə söz tapmiram. Ulu Tanrıdan birçə dileyim var: xalqımızın xoş gələcəyi, torpaqlarımızın bütövlüyü və bütünlükde milletimizin xoşbəxt sabahı naminə cənab Heydər Əliyevi hifz etsin.

Respublikanın əməkdar artisti tarzən Ələk-rəm Hüseynov:

— Möhtərəm Prezidentimizin incəsənet xadimlərinə, o cümlədən mənə göstərdiyi diqqətə görə minnətdarlığını ifadə etmək üçün söz tapmiram. Həqiqətən uzun illərin şahidiyik ki, cənab Heydər Əliyev həmişə sənətə, mədəniyyətə və bu sahədə çalışan insanlara necə böyük qayğı və diqqət göstərir. İşinin ən gərgin çağında belə bizi unutmur. Çalışır ki, yaxşı fealiyyət göstərməyimiz üçün də normal həyat tərzinə malik olaq. Müsiqi sahəsində göstərdiyim uzun illik fealiyyət və xidməti nəzərə alaraq məni respublika prezidentin fərdi təqaüdünə layiq gördüyü üçün hörməti Heydər Əliyeva ömrüm boyu minnətdaram.



ÖMRÜMƏ YAZILAN ƏN XOŞ GÜN

Ulu öndər Heydər Əliyev yurd-yuvasından didərgin düşmüş qacqın və məcburi köçkünləri bir an bələ unutmur, onların taleyi ilə həmişə maraqlanırırdı. 19 mart 1999-cu il tarixi Bilişuvər rayonu orazisindəki qacqın qəsəbələrində yaşayış cobrayilların yaxşı yadındır. Ümummillik liderimiz həmin gün – Novruz bayramı ərafəsində buraya gələrkən soydaşlarımızın gün-güzoranı, problemləri ilə yaxından tanış oldu, onları milli-mənəvi döyərlərimizdən biri olan aziz gün – Bahar bayramı münasibəti ilə təbrik etdi. Böyük rəhbər həmin gün 5 sayılı çadır şəhərciyində tikilmiş sadlıq evinin açılışında və burada tomları qoyulan 2 gənc ailənin toyunda iştirak edərək onlara xeyir-dua verdi. Toyu olan qacqın gənclərdən biri də mən idim...

...Artıq baharin qoxusu galıldı. Torpaq oyanmağa, nefəs almağa başlamışdı. Ailemiz qız evinin razılığı ilə toyumuzu məhz bu ərafədə, dəqiq desəm, 19 mart 1999-cu il tarixdə etməyi qərarlaşdırılmışdı. Bütün tədarük görülmüşdü. Xəber gəldi ki, ümummillik liderimiz, adı Azərbaycanlı həmişə qoşa çəkilecək Heydər Əliyev bizim toyumuzu iştirak edəcəkdir. Altı il keçməsinə baxmayaraq, o vaxt keçirdiyim sevinic hissini sözlə ifadə etməkdə bu gün də çətinlik çəkirməm. Qacqın həyat tərzi keçməsinə baxmayaraq, buradakı bütün insanlar: qoca da, cavan da, uşaq da sevinirdi. Həmin gün Bilişuvər şəhərindən və ətraf kəndlərdən də böyük rəhbərin ziyarətinə coxlu sayıda adamlar gəlmİŞdi. Xalqı həmişə özünə arxa-dayaq sayan ümummillik

liderimiz bir-bir çadır şəhərciklərini gezdikdən, insanlarla ətraflı söhbət apardıqdan, onların yaşayışı ilə yaxından tanış olduğundan sonra bizim toyumuza geldi. Mərasim 5 sayılı çadır şəhərciyində həmin gün iştiradəyo verilən sadlıq evində idi. Burada bizdən başqa dəha iki nəferin – gənc oğlanla qızın toyu keçirilirdi. Ulu öndər toy məclisində iştirak edənlərlə somimi salamlaşdı. Bizi, valideynlərimizi yanına davət etdi. Xeyir-dua verərək hər birimizə xoşbəxtlik, səadət arzuladı. Dağlıq Qarabağ probleminin həll edilməsi, torpaqlarımızın geri qaytarılması, dədabəba yerlərindən perik düşmüş insanların doğma ocaqlarına qaytarılmasının onun fəaliyyətində birinci sıradə durduğunu dedi. İnsanları nikbin olmağa səslədi. Hamının Novruz bayramını təbrik etdi. Dedi ki, indiyə kimi mən heç bir toyda oynamamışam. Lakin bu gün bı toyda oynayacağam. Xoş musiqi sədaları altında qol qaldırb bizimlə oynadı. Valideynlərimizi də ortaya – rəqsə davət etdi. Hər iki ailəyə rongli televizor bağışladı. Sonra birlikdə şəkil çəkdi. Həmin şəkilləri on eñiz xatirə kimi ailə albomunda saxlayıram. Nəticə albomu vərəqələyib həmin fotosəkillərə baxıb qürur hissi keçirirəm, ümummillik liderimizi döñə-döñə yad edirəm.

Artıq o vaxtdən 6 il keçir. Heydər Əliyev xeyir-duası ilə həyata keçirilən har bir iş xeyrli olub. Bunu ölkəmizin iqtisadi inkişafı üçün imzaladığı çoxsaylı layihələr aydın şəkildə göstərir. Bunu mənim həyatımda da görmək olar. İki övlad atasıyam. Qızım Zibənin 5, oğlum Rafsatın isə 4 yaşı var. Gənc ailə olduğumuz nezərə alınaraq Bilişuvərda qacqınlar üçün tikilmiş qəsəbələrin birində 2 otaqlı rahat mənzillə təmİN olunmuşdur. Əkim-becərmək üçün biza 1 hektar torpaq sahəsi de ayrılmışdır. Bundan əlavə, həyətyani torpağımız da var. Yolumuz, su ilə təminatımız yaxşıdır. Başqa yerlərdən fərqli olaraq, qacqın qəsəbələrində işlər sənmür. Bütün bunlar qacqın və məcburi köçkünlərə böyük rəhbər Heydər Əliyev torpağının göstərilən diqqət və qayığının məntiqi davamıdır. Prezidentimiz canab İlham Əliyevin inamla, cəsarətlə apardığı siyaset nəticəsində doğma torpaqlarımıza qayıdacağımıza böyük ümidi basleyirik. Avropa Şurasında, Amerika Konqresində müzakirə olunan məsələlər, canab Prezidentin xarici ölkə başçıları ilə apardığı çoxsaylı görüşlər, habelə ölkəmizin iqtisadiyyatının durmadan inkişaf etməsi ümidişlərimizin doğrulacağına əsas verir. Məsələnin digər yolla həll edilməsinə gəldikdə isə, Qarabağ əlili olmağıma baxmayaraq, günü sabah Ali Baş Komandanın əmri olarsa, silahsa sarılıb doğma torpaqlarımızı yağı düşməndən azad etməye hazırlam.

Yurdumuza yənə bahar gelir. Xoş ətirli, zəhmət qayğılı bahar. Yadına ömrümə yazılan ən xoş gün – ulu öndər Heydər Əliyevin Bilişuvər çadır şəhərciyində yaşayış qacqınlara baş çəkməsi, toyumuzda iştirak etməsi, xeyir-dua verməsi düşür.

Azər CAVADOV

ELEGİYA

Ulduzlara uçan quşa dönəydim,
Ay da yollarıma nur ələyəydi.
Məğrur yerinlə qoşa dönəydin,
Sənə yer üzündə yer eləyəydim.

Dinlə kədərimin piçlıtsını –
Mən yaxşı bilirəm ayrılıq nadı!..
Küləklər könlümün qışqırtısını
Kaş ki, kainata yaya biləydi.

Köñüllər yaşadır gur nəfəsini,
Sənsiz hər bir anın öz qüssəsi var.
Müqəddəs səsinin xatirəsini
Anlada bılormi çağlayan çaylar?

Bulud karvanına qoşulum yenə,
Gəzim asimanı, hardasan, görüm.
Çatıb ucalığa, yetişim sənə,
Əlimi əlindən yapışan görüm!

Açı göz yaşını sel elə gəlsin,
Ey yağış, soyumur dərdimin odu.
Qüssədən qocalan Ay dilə gəlsin,
Söyləsin, ruhunun haradı yurdú?


Dağ idin, çıynımı dağlara verdim,
Dağların dərdini çeksə, dağ çəkər.
Sənə məhəbbətim dağlar qədərdi,
Yerini dağlardan soruşum bəlkə?

Bəlkə çinarlarla baş-başa verim,
Görən qovuşarmı boyum boyuna?
Gərək sənə yetə bu qəmlı şeirim,
Gərək sənə yetə... haqqım var buna.

Nurunu gözümde saxlayım necə? –
Möcüza yaratmaq gəlmir olimdən.
Parçalan, ey zülmət, çəkil, ey gecə,
Günəşə qovuşmaq istəyirəm mən!

Leyla İLHAM qızı ƏLİYEVA

Mən həmişə səninləyəm
AZƏRBAYCAN,
AZƏRBAYCAN,
AZƏRBAYCAN!..





İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanhlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdırı bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizdən İlham Əliyev başa çatdırı biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidi ləbəsləyirəm.

Heydər ƏLİYEV

Azərbaycan xalqına vəd etmişəm ki, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm, çünki o, yeganə düzgün siyasətdir. Bu siyasət ona gətirib çıxartdı ki, Azərbaycan xaos, hərc-mərclik, vətəndaş müharibəsi vəziyyətindən quruculuq və tərəqqi, sülh və sabitlik mərhələsinə keçdi. Mən ondan çox şeyi öyrənmişəm və onun təcrübəsini, məsələlərə baxışını öyrənməklə hələ çox şeyi əxz edəcəyəm. Hər hansı bir qərar qəbul etməzdən əvvəl düşünürəm ki, bu vəziyyətdə Heydər Əliyev necə hərəkət edərdi. Çalışıram ki, mənə inanan, mənə səs verən adamlar məndən razi qalsınlar. Prezident üçün ən yüksək mükafat onun ideyalarına inamdır, bunsuz işləmək çox çətindir, ona görə də mən çalışacağam ki, Heydər Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü tapmaqda davam etsin.

İlham ƏLİYEV



MÜNDƏRİCAT

Ön söz – Milyonların taleyi hayatında əks olunan insan (*Ramiz MEHDİYEV*) 5

BİRİNCİ FƏSİL DÜNYANI HEYRƏTDƏ QOYAN DAHİ – SADƏ İNSAN

Mənim babam – şeir (<i>Leyla İlham qızı ƏLİYEV</i>)	10
Bitməyən ömrün 80 illik salnamesi (bioqrafiq məlumat)	11
Ən çox sevilənin sevdikləri	31
Bu mənəm – Heydər Əliyev!	34

İKİNCİ FƏSİL BÖYÜK YOLUN BAŞLANĞICI

Heydər Əliyev sinfimizin hər mənada birincisi idi (<i>Firuzə RZAYEVA</i>)	41
Meni 13 yaşlı Heydərə tapşırıqlar (<i>Zərgələm ƏLİYEV</i>)	48
1936-cı ildə Əliyevlər ailəsinə pənah gətirdim (<i>Dövlət MƏMMƏDOV</i>)	61

ÜÇÜNCÜ FƏSİL BİRİNCİ ŞƏXS

Müjdə (<i>Sirus TƏBRİZLİ</i>)	75
İki dərə (<i>Arif RƏHİMZADƏ</i>)	94
Heyatını Azərbaycanın şərəflə tarixinə çevirən şəxsiyyət (<i>Seyfəddin QƏNDİLOV</i>)	98
Talələrə işq saçan insan (<i>Lidiya RƏSULOVA</i>)	114
Onu heç bir qüvvə sindirə bilmədi (<i>Eldar İBRAHİMOV</i>)	118
Heydər Əliyev məktəbinin mözünü olmaq böyük xoşbəxtlikdir (<i>Asya MANAFOVA</i>)	124
Əbədiyyaşlıq rəmzi (<i>Süleyman TATLIYEV</i>)	129
Qədirbilenlik (<i>Tamara HÜMBƏTOVA</i>)	135
Hamımızın fəxri və güvəncə yeri (<i>Bəxtiyar SADIQOV</i>)	139
Onunla birlikdə islamak böyük xoşbəxtlik idi (<i>Kamran HÜSEYNOV</i>)	152

DÖRDÜNCÜ FƏSİL ƏSL VƏTƏNDAR, BÖYÜK ŞƏXSİYYƏT, QÜDRƏTLİ LİDER

Gördüyüüm qayğılı unutmaram (<i>Ömər ELDAROV</i>)	159
Milli ziyahlığını qüdrətli teminatı (<i>İsa HƏBİBBƏYLİ</i>)	166
Azərbaycanın müasir tarixini yaradan lider (<i>Xoşbəxt YUSİFZADƏ</i>)	175
Azərbaycanın şansı ve gücü (<i>Həsən HƏSƏNOV</i>)	182
Heydər Əliyev Ağdamın inkişafının sebəbini, ağdamlıların isə xeyirxahi idi (<i>Həsən SARIYEV</i>)	191
Tarixle üz-üzə dayanmış insan (<i>Elçin ƏFƏNDİYEV</i>)	205
Allaha şükürler edək ki, bizim Heydər Əliyevimiz olub (<i>Vaqif SƏMƏDOĞLU</i>)	214
Heydər Əliyevin yüksək yumor hissi onun müdrikliyinin və qeyri-adı zəka sahibi olmasının təzahürü idi (<i>Anar MƏMMƏDXANOV</i>)	223
Meni heyata qaytaran insan (<i>Xeyrəddin QOCA</i>)	228

Bu gün yaşadığımı görə Heydər Əliyeva minnətdaram (<i>Fikrət QOCA</i>)	237
Vətən sevgisi (<i>Məmməd ARAZ</i>)	240
Heydər Əliyev əzəmətini tam dərk etmək üçün uzun illər lazımdır (<i>Rəfiq BAĞIROV</i>)	244
Bir ömrün «sənsiz»liyi (<i>BÜLBÜL</i>)	258
«Əbadiyətəin sənəsizliyi» (<i>Arif MƏLİKOV</i>)	261
Hər şey yaxşılığa doğru deyişir (<i>Vasif ADIGÖZƏLOV</i>)	264
Ümummilli liderin diqqət və qayğısına görəməşem (<i>Asaf Nadirov</i>)	267
Azərbaycanın tərəqqisine həsr edilən ömür (<i>Gülmət PIRMƏTOV</i>)	273

*Beşinci fasil***MƏRHƏMƏT VƏ ALİCƏNABLIQ MÜCƏSSƏMƏSİ**

Zirvə fəth olunur, tərk edilmir (<i>Tərlan MUSAYEVA</i>)	277
Qızıl ulduzu şəxson Heydər Əliyev sinəmə taxdı (<i>Fərzalı ABBASOV</i>)	283
Əmək adamlarının himayədarı idi (<i>Şəmama ƏLİYEV</i>)	285
Ürəklərdə əbədi yurd salan insan (<i>Nozixə ZEYNALOVA</i>)	287
Ömrüm boyu unutmarım (<i>Hacar İSABAİBAYEV</i>)	289
Haqqı danmaq günahdır (<i>Gülüstən HƏSƏNOVA</i>)	302
Zəhmətimizi qiymətləndirən rəhbər (<i>Zalxay HƏSƏNOVA</i>)	305
Biz həmişə arxalı olmuşuq (<i>Ziya ƏLİYEV</i>)	307
Cəlilabadda beş prezident təqəqudüsü yaşayır	309
Prezidentin təbrikli ömrümü uzatdı (<i>Ömər AĞAYEV</i>)	316

*Altıncı fasil***ƏN YAXIN DOSTUMUZ, ƏN BÖYÜK XEYİRXAHIMIZ**

Jurnalistlərin əsl dostu, dayağı (<i>Əhməd İSAYEV</i>)	321
Kim ona inanarsa, onunla yüksələcək (<i>Xəlil Rza ULUTÜRK</i>)	326
Heydər Əliyev çörayı (<i>Xanoğlan ŞIXƏLİYEV</i>)	331
Heydər Əliyevin Naxçıvan dövrünün canlı fotoarxiv (<i>Afandıl QURBANOV</i>)	338
Bir müsahibənin tarixçəsi (<i>Sahil KƏRİMLİ</i>)	346
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri saysız-hesabsızdır (<i>Cəlal ABDULLAYEV</i>)	348
Ona daim borcluyuq (<i>Şahmaz HAŞIMOV</i>)	350
Böyük dəhinin xeyir-duası (<i>Afai CABBAROVA</i>)	352
Oğlumu itirsəm də, işqılı sabaha olan inamımı itirməmişəm (<i>Gülayə BEHBUDOVA</i>)	354
Heydər Əliyev: «Bu nəşəng qurğu Muğan üçün mənim hədiyyəmdir» (<i>Eldar İSMAYILOV</i>)	356
Ürəkdən minnətdardırlar	358
Ömrümə yazılın on xəş gün (<i>Azər CAVADOV</i>)	362
Elegiya (<i>Leyla ƏLİYEV</i>)	364

*Kitabda R.Bağirov, F.Bağirov və A.Qurbanovun
çəkdiyi fotosəkillərdən istifadə olunmuşdur.*

Naşriyyat redaktoru *Məsudə Əvəz qızı*

Bədii və texniki redaktoru *Abdulla Ələkbərov*

Kompyuterçi-dizaynerlər *Səbinə Məmmədova, Arif Həsənov*

Korrektörkləri *Xatira Sadıqova, Zülfüyyə Rzayeva*

Çapa imzalanmış 28.03.2005. Kağız formatı 60x90^{1/8}.
Offset çapı. Təbaşirli kağız. Fiziki çap voroqi 46,5.
Sifariş 18. Tirajı 1000. Qiyməti müqavilə yolu ilə.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Təhsil» nəşriyyatı,
Bakı, 370073, Şəhriyar küçəsi, 6.

53(2A)
864